

ALEKSANDR İVANOVİC KUPRİN

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ

M.F.Mamedov adına  
Azərbaycan Milli  
Kitabxanası

“AVRASIYA PRESS”  
BAKİ-2006

*Bu kitab "A.İ.Kuprin. Seçilmiş əsərləri." (Bakı, Azərnəşr, 1962)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.*

Tərcümə edəni:

**I.Yaqubov**

**891.711-dc22**

**AZIE**

**Aleksandr İvanoviç Kuprin. Seçilmiş əsərləri.** Bakı, "Avrasiya press",  
2006, 312 səh.

Rus klassik nəşrindən bəhs edəndə sözsüz ki, A.İ.Kuprinin də adı xüsusi  
hörmətə çəkilir. Sada təbiet hadisəlerinin mürekkeb insan psixologiyasıyla  
vehdəti onun əsərlərində oxucuya daha qabarlıq çatdırılır, həyatın zəngin  
çalarları aydın və parlaq boyalarla eks olunur.

Bu kitaba yazıçının "Tekbətək" və "Olesya" povestləri daxil edilmişdir.


**ISBN10 9952-421-78-6**  
**ISBN13 978-9952-421-78-1**

© "AVRASIYA PRESS", 2006

Azərbaycan Respublikasının Prezidenti  
**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



## COŞQUN HƏYAT<sup>1</sup>

Aleksandr İvanoviç Kuprin 1870-ci il sentyabrın 8-də Penza quberniyasının Narovçat şəhərində anadan olmuşdur.

Yoxsullaşmış dvoryan olan Kuprinin atası kiçik qəza məmuru idi.

Kuprinin uşaqlıq dövrü çox sıxıntılı Narovçatda, meşşən şəraitində keçmişdir, lakin o, heç vaxt bu şəhəri pis sözə xatırlamamışdır. Əksinə, o, həmin şəhəri, yəqin, unudulmuş kifir uşağın sevildiyi kimi sevirdi, hətta artıq yazıçı olduqdan sonra da daim ora baş çəkirdi. Bu tanınmayan Narovçat neco olsada, her halda vətən, doğma yurd idi. Öz sade gözəlliyini ilk dofo açıb Kuprinə göstərən bu torpaq olmuşdu.

O, "Çala" əsərində Platonovun dili ile özü haqqında deyir:

— Mən avarayam ve həyatı ehtirasla sevirəm. Mən tokar, mürettib olmuşam, tütün vo Serebryanka maxorkası ekib-becormiş və satmışam, Azov dənizində gəmilərdə ocaqçı işləmişəm, Qara dənizdə Dubininsk votoglorində balıqçılıq etmişəm, Dnepr çayı körpülərində gəmilərə qarız və kərpic yüklemişəm, sirkə gəzmişəm, artist olmuşam — işlədiyim vozifələrin hamısı yadımda qalmamışdır. Məni bu işlərdən yapışmağa heç vaxt ehtiyac vadar etməmişdir. Yox, məni bu işlərə məcbur edən yalnız həyata olan hədsiz acgözlüyüüm və sonsuz marağım idi... Mən istərdim ki, bir neçə günlüye at, ot, yaxud balıq olum, yaxud da arvad olub, doğmağı təcrübədən keçirim; mən, tosadüf etdiyim hər bir adamın daxili həyatı ilə yaşamaq və onların gözleri ilə dünyaya baxmaq istərdim.

Kuprinin insani və yazıçı sıfəti bu sözlərdə ifadə olunmuşdur.

Kuprinin həyatında yetimlik dövründən sonra, ikinci dövr — hərbi qulluq dövrü başlanır. Bu dövr çox uzun — on dörd il sürür.

Onu kadet korpusuna düzəldirlər. O zaman yoxsullaşmış məmər və dvoryanların uşaqları üçün kadet korpusu ala-babat təhsil almaqdən ötrü yeganə imkan idi — həmin korpusda təhsil pulsuz idi, kadetlər, neçə dəyörələr, "hər şeyi hazır alırdılar".

Kuprin kadet korpusundan Moskva Aleksandrovsk yunker məktəbinə keçir. Həmin məktəbi podporuçık rütbəsində bitirdikdən sonra onu 46-ci Dneprovsk piyada polkuna hərbi xidmətə göndərilərlər. Polk, Podolsk quberniyasının ucqar şəhərləri — Proskurov və Voloçinskədə dururdu.

Kuprin həmin başlı-başına buraxılmış şəhərləri öz hərbi hekayelerində olduqca yiğcam və ifadəli təsvir etmişdir.

Bu hekayələrdə ilk dofo olaraq Kuprin istedadının (onun haqqında Buniñin dediyi kimi, "fövqəladə" istedadın) nadir xüsusiyyətləri — həyatın hər hansı şəraitinə, yaşayış tərzinə, hər hansı mənzərəsinə tez və möhkəm alışmaq bacarığı meydana çıxdı. Kuprin nə barədə yazırsa-yazısın, ilk sözden başlayaraq, əsərinin tamam inandırıcı olması ilə oxucunu cəlb edir.

Kuprin polkda cəmi dörd il xidmət etdi. Lakin ordu həyatını eməlli-başlı öyrənmək və bir neçə ildən sonra rus ədəbiyyatının ən gözəl və amansızcasına təqidi əsərlərindən biri olan "Təkbətək" povesti yazmaq üçün bu vaxt kifayət etdi.

"Təkbətək" povesti ilk dəfə 1905-ci ilin may ayında "Znaniye"nin 6-ci məcmuəsində dərc olunmuşdur.

Bu əsərin meydana çıxmazı çar Rusiyasının siyasi quruluşuna vurulan möhkəm sillo idi. "Təkbətək" povesti həqiqətən misilsiz müvaffəqiyət qazandı.

"Təkbətək" povestinin gücü ordu mühitini çox gözəl bilməkdən və onu olduğu kimi təsvir etməkdən ibarətdir. Bu povestdəki zabitlərin portretləri qalerciyası adamı dehşətə getirir.

"Təkbətək" povestində təsvir olunan zabitlərin, demək olar ki, hamısı miskin, küt, eyyaş, qorxaq, mənsəbperəst, biliksiz və Puşkinin "adi bir sivil adam" adlandıran zabitlərdir.

Onlar xalqdan ayrılmış, çirkin və cənsixici həyat sürən adamlardır. Onları bili-bile və osassız olaraq lovğa, ölkənin həyatında xüsusi rolları haqqında, "mundırın şərəfi" haqqında yanlış təsəvvürə malik bir töbəqəye çevirmişlər.

"Təkbətək" povestindən sonra Kuprin təkçə Rusiyada deyil, bütün dünəyada şöhrət tapır. Lakin Kuprin bu şöhrəti ilə nəinki fəxr etmirdi, hətta bu şöhrət onu sixirdi.

Buniñin dediyi kimi, Kuprin öz şöhrətinə elə münasibət bəsləyirdi ki, "...elə bil onun həyatında heç bir şey baş verməmişdir; elə bil o, şöhrətinə azca belə əhəmiyyət vermir, onu bir quruş belə qiymətləndirmirdi".

Kuprin 1894-cü ilədə hərbi qulluqdan istefaya çıxır və Kiyevdə məskən sahri.

Əvvəller güzərəni pis keçirdi, lakin tezliklə Kiyev qəzetlərində felyetonçu kimi işləməyə və özü dediyi kimi "xırda hekayələr" yazımağa başlayır.

Kuprin öz hekayelerini fikirləşmədən, asan yazır, o, istedadına güvənirdi, lakin bunu da çox yaxşı bilirdi ki, böyük həyatı material olmadan təkçə istedadla çox da keçinmək olmaz. O, məktublarının birində yazırı ki, polkdan çıxdıqdan sonra "Ən çətin bu idi ki, mənim heç bir biliyim — nə elmi, nə də həyatı biliyim yox idi. Mən bu vaxta kimi görünməyən bir acgözlükə həyat və kitabların üstüne atıldım".

Həyata baş vurmaq lazımdı, Kuprin də fikirləşmədən həyata atıldı. O, bütün Rusiyani ayaqdan saldı və bu zaman bir çox peşələrdə işlədi. O, ölkəni öyrənir və onun xüsusiyyətlərini bilirdi, sadə adamların arasında yaşamağı, onları sorğu-sualı tutmağı, müşahidə etməyi, onların dil və ləhcələrini yadda saxlamağı sevirdi.

<sup>1</sup> İxtisarla

Kuprin, beləliklə, ildən-ile artaraq, sonralar dostlaşdığı Qorki kimi, Leskov kimi dünyagörmüş adam oldu, – öz xalqının bilicisi və onun hayatı təsvir edən oldu. Buna görə də o heç vaxt material cəhətdən korluq çökəmirdi. Onu her şey maraqlandırır və o, her şey barədə zövqlo naşıl edir və bunun bütün etrafdaçılar üçün də maraqlı olduğunu bir dəqiqə belə şübhə etmirdi.

Kuprin hələ zabit ikən baş qərargahının Akademiyasına imtahanı vermek üçün Peterburqa getmişdi. O, imtahanını vere bilmədi, lakin bu səfər ona "Pycckoe gorazde" jurnalı və bir neçə yazıçı ilə olaqəye girməyə kömək etdi.

Həmin vaxtdan fasilesiz olaraq ölkənin, bozun də onun unudulmuş və ucqar yerlərini sərgərdan halda gəzməyinə baxmayaraq, Kuprin həmin əlaqələri kosmirdi. O, Çexovla tanış olur, tez-tez Yaltaaya, onun yanına Autkaya gedir və orada Bunin, Qorki, Fyodorov, həkim-yazıçı Yelpatyevski və Çexovu şəhər edən bütün adamları tanış olur.

O, yazıçılar arasında öz səmimiliyi, sadeliyi və adı yazıçı hayatından uzaq olan həyat terzi ilə forqlənirdi. Kuprin, köhnə fohla, baliqçi, kəndlə və mətrosalarla, sadə adamlarla olan dostluğunu heç vaxt yazıçılarla olan dostluğuna qurban vermir və onlarla əlaqə saxlamaq xatirəsinə yazıçılar cəmiyyətindən asanca el çəkirdi.

...Kuprin 1919-cu ildə Fransaya köçür.

O, qelbinin arzusu ilə deyil, təsadüfən belə horəket edir. Xaricdə o, Rusiya üçün çox darixdığına görə, demək olar ki, yazmaqdan əl çəkir və nəhayət, 1937-ci ilin yazında doğma Moskvaya qayıdır.

Kuprin bu vaxt artıq ağır xəste idi. O, 1938-ci il avqustun 25-də vəfat etdi.

O, ölümündən azca qabaq yazırırdı: "Vətəndə hətta çiçeklər də başqa cür etir saçır". Bu sözlərdə onun öz vətəninə olan dərin məhəbbəti ifadə olunmuşdur.

Biz her şey üçün – onun böyük insanlığı üçün, onun zərif istedadı üçün, öz ölkəsinə məhəbbəti üçün, öz xalqının seadotinə bəslədiyi yenilməz inam üçün və nəhayət, poeziya ilə kiçicik təmasdan alovlanan və heç vaxt ölməyən qabiliyyəti üçün Kuprine minnətdar olmalıyıq.

*Konstantin Paustovski*



# POVESTLƏR

## TƏKBƏTƏK

### I

Altinci rotada axşam möşğələlərinin qurtarmağına az qalırıldı, kiçik zabitlər tez-tez və səbirsizliklə saata baxırdılar. Qarnizon xidmətinin nizamnaməsi əməli surətdə öyrənilirdi. Soldatlar dağınıq haldə, bütün təlim meydani boyunca: şose yolunun kənarındaki qovaq ağaclarının yanında, gimnastika alətlərinin yanında, rota məktəbinin qapısında, nişan alətlərinin yanında dayanmışdılar. Bütün bunlar təsəvvür edilən postlar – məsələn, barit anbarı yanındakı, bayraq yanındakı, qarovalxana yanındakı, pul qutusunun yanındakı postları idi. Bu postların arasında dəyişdiricilər gəzir, qarovalçuları yerlərinə qoyur və onları dəyişdirirdilər; kiçik zabitlər postları yoxlayır və öz soldatlarının biliklərini sınadandan keçirərək, gah bir fəndə qarovalçunun tüsəngini əlindən almağa, gah onu durduğu yerdən məcburi düşürtməyə, gah da bir şeyi, əksər hallarda öz şəxsi furajkasını saxlamaq üçün ona verməyə səy edirdilər. Bu dəlaşıq uşaqları oyununu daha yaxşı bilən köhnə soldatlar belə hallarda ucadan, sərt səsla cavab verib deyirdilər: “Çekil! Hökmədar imperatorun özü əmr etməyince tüsəngi heç kəsə verməyə ixtiyarım yoxdur”. Lakin yeni soldatlar çəşirdilər. Onlar hələ zarafatı, misalı xidmətin əsl tələbələrindən fərqləndirdə bilmir və gah bu, gah da digər hiyləyə aldanırdılar.

— Xlebnikov! Ay əliyri şeytan! — deye balacaboy, yumru və diribaş yefreytor Şapovalenko qışqırırdı. Onun səsində rəis iztirabı vardı. — Ay axmaq, men səni nə qədər öyrətmişəm! Sən indi kimin əmrini yerinə yetirdin? Dustağın? Ay səni görüm... cavab ver, səni posta na üçün qoymuşlar?

Üçüncü vəzvoddə ciddi qarşıqliq baş verdi. Rusca güc-bəla başa düşən və danışan yeni soldat tatar Məhəmmədcanov öz rəislerinin – həm həqiqi, həm də təsəvvür edilən rəislerinin hiylələri neticəsinde tamam çəşib qalmışdı. O, birdən qəzəblənib, tüsəngi əlinə əlaraq bütün inandırma və əmlrlərə bircə qəti sözə cavab verməyə başladı:

— Süngü-lərəm!

— Bir dayan... o, axmaq olma... — deyə kiçik zabit Babılov onu dile tuturdu. — Bəs mən kiməm? Mən ki, senin qarovalı rəisiməm, demeli...

— Süngülərəm! — deyə qorxmuş, qəzəblənmiş və gözləri qanla dolmuş tatar, ona yaxınlaşmaq isteyənlərin hamısına əsəbi halda süngünü dürtürdü. Gülnəc hadisəyə və usandırıcı təlim vaxtı bir dəqiqlik istirahətə sevinən bir dəstə soldat onun başına toplaşmışdı.

Rota komandiri kapitan Sliva işi yoxlamağa getdi. O, beli bükülmüş halda ayaqlarını sürüya-sürüye tenbəl yerişlə təlim meydanının o biri başına çatanacan, kiçik zabitler laqqırtı vurmaq və papiroş çekmek üçün bir yere toplaşdırılar. Onlar üç nəfər idilər: dazbaş, bıgli, şən, çoxdanışan, nəgmə oxumaq həvəskarı və otuz üç yaşı əyyaş poruçik Vetkin, polkda cəmisi ikinci il xidmət edən podporuçik Romaşov və hiyləger, mehriban, axmaqbaxıslı, qalın, sadəlövh dodaqları daim gülümşəyən, diribaş, mütənasib bədənli gənc podpraporşik Lbov, — onun mayası sanki köhnə zabit lətifələrindən yoğrulmuşdu.

— Bu eclaflıqdır, — deyə Vetkin öz yeni melxior saatına baxıb söylədi və onun qapağım acıqlı-acıqlı şıqqıldatdı. — O, rotanı bu vaxta kimi nə üçün saxlayır? Vəhşi!

— Pavel Pavlıç, siz bunu ona başa salın, — deyə Lbov hiyləger-cəsinə məsləhət gördü.

— Hə, nağdı elə. Gedin özünüz başa salın. Başlıcası — nədir? Başlıcası budur ki, bütün bunlar əbəsdir. Onlar həmişə baxışlardan qabaq belə mərəkə düzəldirlər. Həmişə də şitini-şorunu çıxarırlar. Soldatı sıxışdırır, incidir, sıxma-boğmaya salırlar, baxışda isə o, mal kimi durub gözlerini döyür. Bu məşhur hadisəni bilirsinizmi? İki rota komandiri mərcloşır ki, kimin soldatı daha çox çörək yeyər. Onların her ikisi həddindən artıq qarınqulu olan soldat ayrır. Büyük şeyden — nə isə yüz manata yaxın bir şeydən mərc çəkirler. Budur, soldatın biri yeddi girvənkə yeyib böyrü üstə yixılır və daha artıq yeyə bilmir. Rota komandiri dərhal feldfebelin üstüne düşür: "Ay filan-filanşudə sən məni aldatdin?.." Feldfebel yalnız durub gözlerini döyür: "Zati-aliləri, bilmirəm ona nə olub. Şəhər məşq etdik — bir oturuma səkkiz girvənkə aşındı..." Bizimkiler də belə... Boşbosuna məşq edirlər, baxışda ise biabır olacaqlar.

— Dünən... — deyə Lbov birdən gülməyə başladı. — Dünən bütün rotalarda məşgələlər qurtarandan sonra evə gedirdim, saat sekiz

olardı, artıq hava qaralmışdı. Gördüm ki, on birinci rotada komandanları məşq edirlər. Xor ilə. "Tuş-la, sine-yə qaldır, süngülə!" Mən poruçik Andruseviçdən soruşdum ki, "Bu musiqi sizdə nə üçün bu vaxta kimi davam edir?" — O, cavab verib dedi: "Biz it kimi, aya hürürük".

— Kuka, adam hər şeydən bezikib! — deyə Vetkin əsnədi. — Bir dayanın, bu at üstə gələn kimdir? Deyəsən Beydir?

— Bəli, Bəy-Ağamalovdur, — deyə itigözlü Lbov qotı səsle dilləndi dilləndi. — Gör at üstə nə qəşəng oturub.

— Olduqca qəşəng oturub, — deyə Romaşov onunla razılaşdı.

— Zənnimcə o, hər hansı bir süvaridən də yaxşı at sürür. Oho-o-o! At oynamağa başladı. Bəy işvə satır.

Əllərində ağ əlcək və əynində yavər mundırı olan zabit atını şose yolu ilə yavaş-yavaş sürürdü. Onun mindiyi kəhər at ucaboylu, uzun bədənli idi, atın quyruğu ingilistəhəri qısa vurulmuşdu. At hiddətlənir, dəhnə ilə möhkəm çəkilmiş başını əsəbiliklə bulayır və nazik ayaqlarını tez-tez irəli atırdı.

— Pavel Pavlıç, doğrudanmı, o əsl çərkəzdir? — deyə Romaşov Vetkindən soruşdu.

— Zənnimcə o, doğrudan da, əsl çərkəzdir. Bəzən erməniciyəz-lər, həqiqətən, özlərini çərkəz və ləzgi kimi qələmə verirlər, ancaq Bey, ümumiyyətlə, deyəsən, yalan demir. Siz bir ona baxın, görün at üstə nə yaxşı oturmuşdur!

— Dayanın, onu səsləyim, — deyə Lbov dilləndi.

O, əllərini ağızına tutub, rota komandırı eşitməsin deyə, boğuq səsle qışkırdı:

— Poruçik Ağamalov! Bəy!

Atlı zabit cilovu yiğdi, bir saniyə dayandı və sağa tərəf boylandı. Sonra atı bu tərəfə döndərdi və yəhərin üstə azca əyilərək, atı elastiki hərəkətə qənovun üstündən sıçramağa məcbur etdi və təmkinlə, çaparaq zabitlərə tərəf sürdü.

O, ortaboylu, ariq, davamlı və çox qüvvəli bir adam idi. Onun alnı geriye əydəmlı, burnu nazik və donqar, dodaqları qəti və möhkəm idi. Mərdlik ifadə edən qəşəng sıfəti hələ bu vaxta kimi xarakterik Şərəq solğunluğunu — eyni zamanda qarayanızlıq və donuqluluğunu — itirməmişdi.

Vetkin dedi:

— Salaməleyküm, Bəy. Sən kimin qabağında belə şivə satırdın. Qızların qabağındamı?

Bəy-Ağamalov yəhər üstə aşağı əyilib, laqeydçesinə zabitlərin əlini sıxıdı. O, gülümsədi, sanki bu zaman onun möhkəm sıxlımlı ağ dişləri üzünün bütün aşağı hissəsini və balaca, sığal çəkilmiş bığları işıqlandırdı...

— Oradan iki nəfər qəşəng cuhud qızı keçirdi. Ancaq onlar menim nəyimə lazımdırlar? Mən onları heç vecimə də almadım.

— Sizin pis dama oynamağıınızı bilirik! — deyə Vetkin başını yırtıgaladı.

— Cənablar, bir qulaq asın, — deyə Lbov yenə qabaqcadan gülgüle dilləndi. — Siz piyada hissə yaverləri barəsində general Doxturovun nə dediyini bilişinizmi? Bəy, bu sənə aiddir. General demişdir ki, onlar dünyada en cəsur at süründirlər...

— Fendrik<sup>1</sup>, yalan danışma, — deyə Bəy-Ağamalov söylədi.

O, atı mahmızladı və özünü elə göstərdi ki, guya podpraporşikin üstünə sürmək istəyir.

— Allah haqqı! Deyir ki, onların hamisinin mindiyi at deyil, sanki fitil qoyulmuş gitardır, şkafdır, axsaq, çəpgöz, sərxoş atlardır. Ona əmr verdikdə isə, ağına-bozuna baxmadan var qüvvə ilə atı çapır. Qabağına hasar goldı, üstündən atılır, dərə geldi — üstündən tullanır. Kolların üstündən yel kimi sıçrayıb keçir. Cilovu əlindən buraxır, üzengiləri itirir, papağı başından düşür. Qoçaq at süründirlər!

— Bəy, təzə nə xəbər var? — deyə Vetkin soruşdu.

— Təzə nə xəbər var? Heç bir təzə xəbər yoxdur. Bu saat, elə bu dəqiqliq, polk komandiri gəlib zabitlər klubunda podpolkovnik Lexi gördü. Onun üstünə elə bağırındı ki, səsi lap kilsə meydanında eşidildi. Lex isə möhkəm sərxoş idi, dili söz tutmurdu. Əllərini dalına qoyub yerindəce durub yırğalanırdı. Şulqoviç onun üstünə qışqırdı: "Polk komandiri ilə danışanda, lütfən əllərinizi dalınıza qoymayın!" Xidmətçilər də orada idilər.

— Möhkəm burub! — deyə Vetkin istehza iləmi, yaxud rəğbətliyi lağa qoydu. — Deyirler ki, o, dünən dördüncü rotada qışqırırdı: "Siz nizamnaməni mənim gözüümə niyə soxursunuz? Sizin üçün nizamnamə — mənəm, artıq-əskik danışq ola bilməz! Burada çar da, Allah da mənəm!"

<sup>1</sup> Fendrik — almanca "fahrruh" sözündəndir, gənc zabit deməkdir.

Lbov birdən yenə öz fikirlərinə güldü.

— Cənablar, N. alayında yaverin də başına belə bir hadisə gelmişdi...

— Lbov, səsinizi kəsiniz, — deyə Vetkin ciddi səslə onun sözünü kəsdi. — Size nə olub ki, hey hırıldayırsınız.

— Təzə bir xəbər də vardır, — deyə Bəy-Ağamalov sözünə davam etdi. O, yenə atı Lbova tərəf çevirdi və zarafatla onun üstünə sürdü. At başını bulayır, finxırı və otrafına köpük səpələyirdi. — Təzə bir xəbər də var! Komandir bütün rotalarda zabitlərdən müqəvvə çapmağı tələb edir. Doqquzuncu rotada bir mərəkə qoparıb ki, gel görəsən. Qılincını itiləmədiyi üçün Yepifanovu dustaq etmişdir... Fendrik, niyə qorxursan! — deyə birdən Bəy-Ağamalov podpraporşikin üstüne qışqırdı. — Alışginən. Axı, özün də bir vaxt yaver olacaqsan. Sən atın üstündə, bişmiş sərçə nimçədə oturan kimi oturacaqsan.

— Hey, vəhşi!.. Öləvəy yabinla birlikdə rədd ol, — deyə Lbov atın başını o yan-bu yana itələyirdi. — Bəy, N. alayında bir nəfər yaverin sirkənət at almağını eşitmisinmi? O, həmin atı minib baxışa çıxır, at isə birdən qoşun komandanının lap qarşısında ispan yerişi ilə yeri-məyə başlayır. Bilirsən, belə: qıçlarını yuxarı qaldırır və ləmber vura-vura yeriməyə başlayır. Nohayət, başda duran rotanın cərgələrinə soxulur — qarışqlıq düşür, qışqırıq qopur, aləm qarışır məzhəb itir. At isə, heç bir şeyi vecinə almayaraq, ispan addımları ilə yerişini davam etdirir. Draqomirov səsi ucadan çıxsın deyə, əllerini, bax belə, ağızına qoyub qışqırı: "Poruçi-ik, həmin yerişlə iyirmi bir günə, qaupt-vaxtaya, a-arş!.."

— Eh, boş şeydir, — deyə Vetkin üz-gözünü turşutdu. — Boy, bəri bax, sən bu müqəvvə çapmaq məsələsi ilə doğrudan bizə sürpriz təqdim etdin. Bəs bu necə olacaq? Heç boş vaxtimız qalmayacaq? Bax, o ontəri də dünən bizim üçün getirmişdilər.

O, meydançanın ortasına qoyulmuş yaş gildən qayrlımlı insanı andıran əl-ayaqsız müqəvvani gösterdi.

— Siz necə? Çapmısınızmı? — deyə Bəy-Ağamalov maraqla soruşdu. — Romaşov, siz öz bacarığınızı sınamısınızmı?

— Hele yox.

— Bəli də! İşim-gütüm qurtarıbdır, durub bu axmaq işlə məşğul olacağam, — deyə Vetkin donquldandı. — Çapmağa mənim vaxtum hanı? Səhər saat doqquzdan axşam altıya kimi hey onu bilirsən ki,

burada olursan. Yeməyə və araq içmeyə güclə vaxt tapırsan. Allaha şükür mən ki, onlar üçün uşaq deyiləm...

— Sən qəribə adamsan. Axı zabit qılınc oynatmayı bacarmalıdır.

— Bu neyə lazımdır? Müharibədə? İndiki atəş açan silahlar olduğu bir vaxtda səni heç yüz addıma buraxmazlar. Sənin bu qılıncın mənim nəyimə lazımdır? Mən süvari deyiləm. Lazım gələrsə, tüfəngi götürüb qondağı ilə başları əzişdirərəm. Bu, daha etibarlıdır.

— Hə, yaxşı, bəs dinc vaxtda? Cürbəcür hadisələr baş verə bilər. Qiyam, narazılıq və ya daha başqa işlər...

— Nə olsun? Axı, qılıncın buna nə dəxli var? Axı, mən ağır işlə, adam başı çapmaqla məşğul olmayacağam. Rota, atəş! — bununla da məsələ bitdi...

Bey-Ağamalov narazılıqla üz-gözünü turşutdu.

— Ə, Pavel Pavlıç, sən hey sarsaqlayırsan. Yox, sən ciddi cavab ver. Bax, sən bir yerə gəzməye getmişən, yaxud teatrdaşan, yaxud da, fərz edək, bir nəfər adı vətəndaş restoranda səni təhqir etmişdir... lap son nöqtəni götürək — bir nəfər adı vətəndaş sənə bir sille ilişmişdir. Onda sən nə edərsən?

Vetkin çıyinlərini çekdi və nifrətlə dodaqlarını bir-birinə sıxdı.

— Hə-ə! Əvvəla, heç bir adı vətəndaş məni vurmaz, çünki vurulmadan qorxan adamları vururlar. İkincisi isə... Hə, mən nə edərəm? Tapançanı çıxarıb gülləni onun başına çaxaram.

— Birdən tapançan evdə qalmış olsa? — deyə Lbov soruşdu.

— Hə, cəhənnəmə ki... hə, gedib evdən gətirərem. Axımaqlığa bax ha. Belə bir hadisə olmuşdu. Kafəşantanda bir kornet<sup>1</sup> təhqir edirlər. O, faytona minib evə gedir, tapançasını gətirir və iki nəfəri güllə ilə vurur. Vessalam!..

Bey-Ağamalov açıqlı-acıqlı başını buladı.

— Bilirəm. Eşitmişəm. Məhkəmə belə qorara gəldi ki, o, qabaqcadan düşünüb, qəsdən hərəkat etmişdir, buna görə də onu ölümə məhkum etdi. Bunun nəyi yaxşıdır? Yox, məni bir adam təhqir edərsə və ya vurarsa...

O, sözünü tamamlamadı, ancaq cilovları tutan balaca elini düyünləyib elə möhkəm sıxdı ki, eli titrdi. Lbov birdən gülməkdən uğunub keçdi.

— Yenə başladın? — Vetkin ciddi soslu dedi.

<sup>1</sup> Çar süvari qoşununda birinci zabit rütbəsi

— Cənablar... Lütfən... ha-ha-ha! M. polkunda belə bir hadisə olmuşdu. Podpraporşik Krauze əsilzadələr yığınçığında qalmaqla salır. Bufetçi isə onun paqonundan yapışır, demek olar ki, qırır. Belə olduqda Krauze tapançasını çıxarıb, gülləni onun başına çaxır! Bufetçi yerində qalır! Bu zaman bir nəfər vəkilciyəz də onun qarşısına çıxır. O, part, bir güllə də vəkilciyəzə sıxır! Hə, bəllidir ki, hamı qaçıb gizlənir. Belə olduqda, Krauze sakit halda öz düşərgəsinə, ilk sıraya, bayrağın yanına gedir. Qarovalıç: "Gələn kimdir?" — deyə qışqırır. O, "Podpraporşik Krauzedir, bayrağın altına ölməyə gedir" — deyə cavab verir. Uzanır və güllə ilə qolunu vurur. Sonra məhkəmə ona bərəət verdi.

— Afərin! — Bey-Ağamalov dedi.

Yerindəcə gözlənilmədən tutulan qanlı divan hadisələri haqqında və bu hadisələrin, demək olar ki, həmişə cəzasız qalması haqqında adı, gənc zabitlərin sevdikləri səhbətlər başlandı. Kiçik bir şəhərcikdə bıgsız sərxoş bir kornet qabaqcə yəhudilərin "pasxa yığınçığını dağıdır" və sonra sıyırmaya qılınc onların dəstəsinə soxulur. Kiyevdə bir piyada podporuçiki, bir nəfər tələbəni — onu bufetin yanında dirsəyi ilə itələdiyi üçün rəqs salonunda qılınc ilə parçalayıb öldürür. Böyük bir şəhərdə — Moskvada, yaxud Peterburqda — bir nəfər zabit, restoranda adı vətəndaşı, ona "hörmətli adamlar tanımadiqları qadınlara sataşmazlar" deməsi üstündə güllə ilə vurub "it kimi gəberdir".

Bu vaxtadək susan Romaşov, şəşqinliqdan qızararaq, lazım olmadan eynəyini düzəldə-düzəldə və boğazını arıtlaya-arıtlaya birdən səhbətə qarışdı:

— Cənablar, bax, mən isə öz tərefimdən belə deyirəm. Bufetçini mən tutaq ki, adam saymırıam... bəli... Ancaq adı vətəndaş... necə deyim? Bəli... hə, əgər o, eməlli-başlı adamdırsa, dvoryandırısa və bu kimi... mən nə üçün ona, silahsız adama hücum edim? Nə üçün mən onu duelə çağırımayım? Hər halda, biz mədəni adamlarıq, necə deyərlər...

— Eh Romaşov, sən axmaq söz danışırsan, — deyə Vetkin onun sözünü kəsti. — Siz onu duelə çağırırsınız, o isə deyər ki: "Yox... eh-h... mən, bilirsinizmi, ümumiyyətlə... eh-h... dueli düzgün bir iş hesab etmirəm. Mən qan tökməyin əleyhinəyəm... Ve bundan əlavə, eh-h... Bizdə sülh məhkəməsi vardır..." Onda bütün ömrünüz boyu əzişdirilmiş sir-sifətlə gözləməli olarsınız.

Bey-Ağamalov qəşəng təbəssümlə ürekdən gülümşədi.

— Nə oldu? Ahal! Mənimlə razılaşırsanm? Vətkin, mən sənə deyirəm: qılinc çalmağı öyrən. Bizim Qafqazda hamı bu işi uşaqlıqdan öyrənməyə başlayır. Çubuqları, qoyun cəmdəklərini, suyu... çapmaqla öyrənirlər.

— Bəs adam çapmaqla necə? — deyə Lbov əlavə etdi.

— Adam çapmaqla da öyrənirlər, — deyə Bey-Ağamalov sakitcə cavab verdi. — Özü də kefin istəyən kimi çapırlar. Bir qılinc zərbə ilə adamı çıxnından böyrünədək tən yarıya bölürlər. Bax, zərbə bələ olar! Yoxsa əl batırmağına da deyməz.

— Bəs, bəs sən necə, bələ çapmağı bacarırsanmı?

Bey-Ağamalov tövüsüfə köksünü ötürdü.

— Yox, bacarmıram... Toğlunu iki parça edərəm... dana cəmdəyini parçalamağı da sinəmişəm... ancaq adamı, ola bilsin ki, yox... parçalaya bilmərəm. Başını bədənidən üzərəm, bunu bilirəm, ancaq onu çəpəki çapa bilmərəm... yox. Atam bunu asanca edirdi...

— Hə, cənablar, gedek sinəyaq, — deyə gözləri alışib yanın Lbov yalvarıcı səslə xahiş etdi. — Bey, əzizim, lütfən gedek...

Zabitlər gildən qayrılımış müqəvvaya yaxınlaşdılar. Birinci olaraq Vətkin qılinc vurmağa başladı. O, mərhəmətli, sadəlövh üzünə vəhşi ifadə verərək, var qüvvə ilə, lakin bacarıqsız hərəkatla qılinci göydə oynadıb gilə vurdur. O, qılinci vuranda özündən asılı olmağın, mal cəmdəyini doğrayan qessablar kimi — hıqq! — deyə hıqqıyan, mal qılinc arşının bir çəreyi qədər gilə sancıldı və Vətkin zorla onu çəkib çıxardı.

— Pisdir! — deyə Bey-Ağamalov başını buladı. — Siz, Romaşov...

Romaşov qılincını qıñından çıxardı və utana-utana əli ilə eynəyini düzəltdi. O, ortaböylü, ariq idi, öz bədən quruluşuna nisbətən xeyli qüvvəli olmasına baxmayaraq, çox utancaq olduğuna görə bacarıqsız bir adam idi. O, hətta hərbi məktəbdə oxuyarkən də qılinc oynatmayı bacarmırdı, il yarımlıq xidmət ərzində isə bu işi tamamilə yaddan çıxarımdı. O, qılinci başı üstə yuxarıya qaldırdı və cini zamanda qeyri-iradi olaraq sol əlini irəli uzatdı.

— Əlini çek! — deyə Bey-Ağamalov qışkırdı.

Artıq gec idi. Qılincın ucu yüngülə gili çizdi. Böyük müqavimət gözləyen Romaşov müvazinetini itirib səndələdi. Qılinc onun irəli uzadılmış əlinə dəyib, şəhadət barmağının bir parça dərisini qopardı. Qan axmağa başladı.

Bey-Ağamalov atdan düşüb acıqlı-acıqlı dedi:

— Eh! Görürsünüz mü! Belə qılinc çalsanız, öz əlinizi daha tez kəsərsiniz. Silahla da belə rəftar etmək olarmı? Eybi yoxdur. Boş şeydir, dəsmalla bərk-bərk bağlayın. İnstutka<sup>1</sup> Fendrik, atın cilovunu ala. Baxın. Zərbənin əsas əhəmiyyəti nə ciyində, nə də dirsekdedir, bax burada, biləng büküyündədir, — deyə o, sağ əlinin biləngini bir neçə dəfə hərlətdi və qılinc onun başı üzərində parlaq dairə əmələ getirdi. — İndi isə baxın, sol əlimi dala, böyrümə qoyuram. Siz zərbəni endirəndə, əşyanı vurmayıv və doğramayıv, onu müşarlayırmış kimi kəsin, qılinci geriyə dartin... Anlayırsınız mı? Bunu da möhkəm yadda saxlayın ki, qılincın hamarı mütləq zərbə endiriləcək yerin hamarına təref maili olmalıdır, mütləq maili olmalıdır. Beləcə bucaq daha iti olur. Budur, baxın.

Bey-Ağamalov gil müqəvvadan iki addım geriyə çekildi, iti, nişan alan baxışla gözlerini ona zillədi və birdən qılincını göydə parladaraq, qorxunc, gözə görünməyen cəld hərəkətlə, tamam irəli əyilərək zərbə endirdi. Romaşov yalnız havanı yaran qılincın qulaqbaticıcı viyiltisini eşitdi, dərhal müqəvvanın üst tərəfi yüngül və ağır şappılı ilə yera düşdü. Kəsilən yer cıalanmış kimi, olduqca hamar idi.

Lbov buna heyran qalaraq çığrıdı:

— Ah, səni, şeytan! Bax, zərbə buna deyərlər! Bey, əzizim, lütfən bir de çapın.

— Hə-ə, Bey, bir də, — deyə Vətkin xahiş etdi.

Bey-Ağamalov isə zərbəsinin göstərdiyi təsiri korlamaqdan qorxutmuş kimi, gülümsəyə-gülümsəyə qılincını qınına qoydu. O, ağır-ağır nəfəs alırdı, bu dəqiqə geniş açılmış kinli gözləri, donqar burnu və ağaran dişləri onu tamamilə vəhşi, acıqlı və məgnur quşa bənzədirdi.

— Bu nədir? Məgər bu da qılinc vurmaqdır? — deyə o, saxta bir etinasızlıqla danişirdi. — Atamın, Qafqazda, altmış yaşı vardi, o isə bir zərbə ilə atın boynunu vururdu. İki yerə böldü! Balalarım, daim məşq etmək lazımdır. Baxın, bizdə bələ edirlər: söyüd çubuğu məngəne arasına qoyub çapırlar, yaxud suyu yuxarıdan nazik axınlı

<sup>1</sup> İnstutka — imtiyazlı sınıflardan olan qızlar üçün qapalı orta məktəbdə təbiyye alan qız

buraxıb çapırlar. Əgər su sıçrantısı olmursa, deməli zərbə yaxşıdır. Hə, Lbov, indi sənsən.

Kiçik zabit Babilov qorxmuş halda qaça-qaça Vətkinin yanına gəldi.

— Zati-aliləri... Polk komandırı gəlir!

— Fa-a-ara-ğat! — deyə kapitan Sliva meydanın o biri başından uzada-uzada, ciddi və həyəcanlı səslə qışqırıdı.

Zabitlər tələsik öz vəzvodlarının yanına getdilər.

Böyük, yönəmsiz fayton yavaş-yavaş şose yolundan təlim meydanına endi və dayandı. Faytonun bir tərefindən, onu tamam yana əyərək, polk komandırı ağır-agır çıxdı, o biri tərefdən isə polk yavəri, ucaböylü, şiq geyimli zabit, şabs-kapitan Fyodorovski yün-gül hərəkətlə sıçrayıb yere atıldı.

— Salam, altinci! — deyə polk komandirinin qalın, sakit səsi eşidildi.

Soldatlar təlim meydanının müxtəlif yerlərindən ucadan və qarışq halda qışqırıdilar:

— Salam, zati-a-a-liləri!

Zabitlər əllərini furajkalarının günlüyü yanına qaldırdılar.

— Xahiş edirəm, məşgələni davam etdirin, — polk komandırı dedi və yaxındakı vəzvudun yanına gəldi.

Polkovnik Şulqoviçin qanı bərk qara idi. O, vəzvodları gəzir, soldatlara qarnizon xidməti barədə suallar verir və vaxtaşırı, köhnə cəbhə döyüşülərinə xas olan gonclərə məxsus bir çevikliklə ana söyübü söyürdü. Onun solğun, rəngi qaçmış, ciddi gözlerinin diqqətli, zillenmiş baxışları ele bil soldatları hipnoz edirdi, onlar gözlerini qırpmadan, güclə nəfəs ala-alə, qorxu içərisində farağat dura-dura ona baxırdılar. Polkovnik iri gövdəli, tosqun, boy-buxunlu bir qoca idi. Almacıq sümükləri çox enli olan ətli üzü almına təref daralırdı, üzünün aşağı tərefini isə gümüşü rəngli, kürekşəkilli six saqqalı örtürdü. Beləliklə, onun üzü iri, ağır pax lava şəklini andırırdı. Qaşları ağarmış, pirtlaşmış və qorxunc idi. O, demək olar ki, səsini ucaltmadan danışındı, lakin onun qeyri-adi, diviziyyada məşhur olan səsi — yeri gəlmışkən onu da deyək ki, o, bütün xidməti vəzifəsini bu səsi sayəsində əldə etmişdir — geniş təlim meydanının ən uzaq yerlərində və hətta şose yolunda aydın eşidilirdi.

— Sən kimsən? — deyə polkovnik qəflətən gimnastika barışı yanında durmuş gənc soldat Şərafutdinovun qarşısında dayanıb, qırıq-qırıq soruşdu.

— Zati-aliləri, altinci rotanın sıravi döyüşcüsü Şərafutdinov! — deyə tatar səyle, xırıltılı səslə qışqırıdı.

— Axmaq! Mən soruşuram ki, son hansı posta getməyə hazırlaşmışan?

Qışqırıqdan və komandırın açıqlı görkömindən özünü itirmiş soldat dinmir və yalnız gözlerini döyürdü.

— Hə-ə? — deyə Şulqoviç səsini ucaldı.

— Qarovalda duran şəxs... toxunulmazdır... — deyə tatar ağızına geləni çörənləməyo başladı. — Zati-aliləri, bili bilmərəm, — deyə o, birdən yavaş və qəti səslə sözünü tamamladı.

Komandırın kök üzü qocalara moxsus tünd kərpic kimi qızardı, qalın qaşları çatıldı. O, geriye dönerək keskin səslə soruşdu:

— Burada kiçik zabit kimdir?

Romaşov iroli çıxıb əlini furajkasına qaldırdı.

— Cənab polkovnik, mənəm.

— Ah-al! Podporuçık Romaşov. Görünür, siz soldatlarınızla yaxşı məşğul olursunuz. Dizlərini düzəlt! — deyə Şulqoviç gözlərini bərələrək birdən bağırıdı. — Öz polk komandırınızın hüzurunda necə dayanmışınız? Kapitan Sliva, sizin nəzərinizə çatdırıram ki, kiçik zabitiniz öz xidməti vəzifəsini icra edərkən rəisin qarşısında özünü apara bilmir... Ay, it oğlu, — deyə Şulqoviç Şərafutdinova təref döndü, — senin polk komandırın kimdir?

— Bilə bilmərəm, — deyə tatar məyus-məyus, lakin tələsik və qəti səslə cavab verdi.

— Ay!... Mən sendən soruşuram ki, sənin polk komandırın kimdir? Mən kiməm? Anlayırsanmı, mən, mən, mən, mən, mən kiməm?..

— deyə Şulqoviç var qüvvəsi ilə bir neçə dəfə eli ilə öz sinəsinə vurdu.

— Bilə bilmərəm...

— ..... — polkovnik iyirmi sözdən ibarət uzun, dolaşiq və həyəsiz bir söyüb söydü. — Kapitan Sliva, bu it oğlunu bu saat tam silah-əslehe ilə qarovala göndərin. Qoy bu fırıldاقçı tüfəng altında çürüsün. Siz isə, podporuçık, xidməti vəzifənizi yerinə yetirmək-dən daha çox arvadların dañınca düşürsünüz. Vals oynayırsınız? Pol de Kokları oxuyursunuz?.. Sizcə soldat belə olarmı? — deyə o,

barmağını Şerafutdinovun dodağına dürtdü. – Bu soldat deyil, rüsvayçılıq, biabırçılıqdır, dəhşətdir. Öz polk komandirinin familiyasını bilmir... Podporuçik, size te-a-ccüb edirəm!..

Romaşov polkovnikin ağ saqqalına, qızarmış, həyəcanlanmış üzünə baxır, incidiyinə və həyəcanlandığına görə öz ürəyinin döyündüyünü, gözlerinin qaranlıq gətirdiyini hiss edirdi... O, birdən, demək olar ki, özü də gözləmədən, boğuq səslə dedi:

– Cənab polkovnik, o, tatardır. O, rusca heç bir şey bilmir, bir də ki...  
Şulqoviçin üzü bir anda saraldı, süstləşmiş yanaqları titrədi, gözleri mənasız və qorxunc bir ifadə aldı.

– Nə? – deyə o, qulaqbırıcı, qeyri-təbii səsle elə nərildədi ki, şose yolu kənarında hasarın üstə oturan yəhudi uşaqları sərçə kimi ətrafa səpələndiler – Nə? Danışmaq? Sə-si-ni kəs! Südəmər bir praporşik cürət edib... Poruçik Fyodorovski, bugünkü əmrində elan edin ki, hərbi intizamı anlamadığına görə mən podporuçik Romaşovu dörd gün müddətinə evde dustaq edirəm. Kapitan Slivaya isə, öz kiçik zabitlərinə xidməti vəzifə haqqında əsl anlayış aşılıya bilmədiyi üçün şiddətli töhmət verirəm.

Yavəri ehtiram və soyuq bir ifadə ilə təzim etdi. Sliva, çiyinlərini çəkərək üzündə hərəkətsiz donuq bir ifadə dayanıb durur və elini surajkasında saxlayaraq aramsız titrəyirdi.

– Kapitan Sliva, sizin üçün ayıbdır, – deyə Şulqoviç yavaş-yavaş sakitləşərək, donquldanırdı. – Siz polkda ən yaxşı zabitlərdən biri, köhnə hərbi qulluqçu olduğunuz halda, gəncləri belə özbaşına buraxırsınız. Onların cilovunu çəkin, utanmadan onları daim məzəmət edin. Onlardan utanmaq lazımdır. Nərmə-nazik qız deyillər, əriməzlər...

O, kəskin hərəketlə döndü və yavərinin müşayiəti faytona tərəf getdi. O, faytona oturana kimi, fayton şose yoluna dönüb rota məktəbi binasının arxasında gözdən itənə kimi təlim meydanını qorxu və heyran andıran səssizlik büründü.

– Eh, səni! – deyə bir neçə dəqiqədən sonra, zabitlər evlərinə dağlısan zaman Sliva nifretlə, quru və sərt səsə söylədi. – Bilmirəm niyə danışırsınız. Danışmaq – yaxşıdırsa, danışmamaq – daha yaxşıdır, səssizcə durub qulaq asın. İndi size görə mənə də töhmət verəcəkdir. Sizi nə üçün mənim rotama göndərdilər? Siz mənə,

arabaya beşinci çarx lazımlı olan kimi lazımsınız. Siz hələ süd əmsəy-diniz daha yaxşı olardı, nəinki...  
O, sözünü yanmış qoydu, əlini yorğun-yorğun yellətdi və arxasını genç zabite tərəf çevirib, tamamilə beli bükülmüş, süstləşmiş halda, ayaqlarını sürükləyə-sürükləyə öz arvadsız, çirkli, dul qocaya məxsus mənzilinə yollandı. Romaşov arxadan onun bükülmüş, ensiz, uzun kürəyinə baxdı və birdən hiss etdi ki, qəlbinde bir az əvvəlkincilik və camaat arasındakı rüsvayçılıq kədəri içerisinde bu tənha, kobudlaşmış, heç kəsin sevmədiyi və həyatda yalnız iki şeyə: öz rotasının sırvı gözəlliyyinə və hər gün axşam polkdakı qoca qanmaz əyyaşların dedikləri kimi, “başı yastiğa çatana kimi” təkklikdə sər-xoşluq etməyə bağlı olan bu adama qarşı mərhəmət hissi baş qaldırır.

Bayağı romanların dili ilə özü haqqında üçüncü şəxsəd düşünmək kimi çox vaxt gənclərə xas olan azca gülünc və sadədil vərdişi olduğu üçün, Romaşov indi də daxilən dedi:

“Onun mərhəmətli, mənalı gözlərini kədər buludları bürüdü...”

## II

Soldatlar vzwodlarla mənzillərinə dağılışdır. Təlim meydanı boşaldı. Romaşov mütərəddid halda bir qədər şose yolunda dayandı. O, il yarımlıq zabit xidməti ərzində yad, bədxah, yaxud laqeyd adam-lar arasında tənhalığını və itib-batlığı, – bu axşamı necə keçirəcəyini bilməmək hissini dəfələrlə iztirabla fikirləşmişdi. Öz mənzili haqqındaki, zabitlər klubu barədəki fikirler onu iyrəndirirdi. Klub indi bomboşdur; yəqin ki, iki nəfər podpraporşik yaraşıqsız, balaca bilyardda oynayır, pive içir, papiroş çəkir və hər şar üstündə dəfələrlə and içir və söyüş söyür; otaqları pis aşxana yeməklərinin qaxsimış qoxusu bürümüşdür – adam dəritxır!..

Romaşov öz-özüne: “Vağzala gedim. Heç fərqi yoxdur” – dedi.

Yoxsul yəhudi məhəlləsində bir dənə də olsun restoran yox idi. Həm hərbi, həm də votəndaş klubları olduqca pis, səfələtli vəziyyətdə idи, buna görə də məşşanlar kef çəkmək, vaxt keçirmək və hətta qumar oynamamaq üçün tez-tez yegana eyləncə yeri olan vağzala gedirdilər. Səninin qatarları gələnə yaxın xanımlar da ora gedirdilər ki, bu da cansızçı əyalət həyatında kiçicik bir rəngarənglik idi.

Romaşov vağzala axşamlar, Prussiya sərhədindən əvvəl burada son dəfə dayanan kuryer qatarı gələnə yaxın getməyi sevirdi. O, cəmi beş dənə par-par parıldayan yeni qaqlardan ibarət bu qatarın döngədən çıxaraq iti sürelə stansiyaya cummasına, onun qarşısına, relslorin üstünə işıqlı ləkələr salan odlu gözlərinin sürelə böyüməsinə və alovlanmasına, həbələ stansiyam ötüb keçməyə hazır iken bir anda fişilti və gurultu ilə dayanmasına qəribə məftunluqla, həyəcanla tamaşa edirdi. Qatarın bir anda dayanmasını Romaşov fikrən: "sanki nəhəng bir şeyin qaça-qaça qayadan yapışib dayanmasına" bənzərdirdi. Başdan-başa bayramsağlığı işıqlandırılmış qaqlardan başlarında olduqca gözəl şlyapalar, əyinlərində misilsiz zərif kostyumlar olan naz-qəmzeli qəşəng xanımlar, yaxşı geyinmiş, laqeyd, özünə arxayı, ağasayağı uca səsən fransız və alman dilində danışan, sorbəst hərəkət edən, tənbəlcəsinə gülən cənablar düşürdülər. Onların heç biri heç vaxt Romaşova ötəri nəzər belə salmırıdı, lakin o, bu adamlarda nə isə el çatmaz, zərif, cah-calallı, həyatı daim bayram və təntənəli keçən bir dünyanın hissəciyini görürdü...

Sekkiz dəqiqə keçdikdən sonra zeng çalınır, parovoz fit verir və par-par parıldayan qatar stansiyadan tərpenirdi. Perron və bufetin işıqları tələsik söndürülürdü. Dərhal adı qaranlıq gecələr başlanırdı. Romaşov həmişə, gecə qaranlığında uzaqlaşan və getdikcə qığılçım kimi güclə seçilən axıncı qaonun dalındakı ahəstə yırğalanan qırmızı fenerciyə uzun müddət dayanıb sakitcəsinə, xəyalı bir kədərlə tamaşa edirdi.

Romaşov: "Vağzala gedim" – deyə fikirləşdi. Lakin o saat öz qaloşlarına baxıb utandığından qızardı. Bu qaloşlar otuz santimetr dərinliyində ağır rezin qaloşları idı, onlar tamam qatı, qara, xəmir kimi palçıqə bulaşmışdı. Polkun bütün zabitləri belə qaloş geyirdilər, sonra o, palçıqə bulaşmasın deyə dize qəder kəsilmiş, qıraqları tiftiklənmiş, düymə ilgekləri çırklənmiş və genişlənmiş şinelinə baxıb köksünü ötürdü. Keçən həftə platformada həmin kuryer qatarının yanında gəzişərkən o, birinci dərəcəli qaonun qapısında dayanmış, əynində qara paltar olan ucaboylu, qədd-qamətli, gözəl bir xanımı görmüşdü. Onun başında şlyapa olmadığından Romaşov cəld baxışla onun nazik, düzgün burnunu, qəşəng balaca və totuq dodaqlarını, başının tən ortasından tağa ayrıldığına görə gicgahlarını, qışlarının uclarını və qulaqlarını örtərək yanaqlarına tərəf enən dağavarı parlaq qara saçlarını görə bilmışdı. Bir nəfər

boy-buxunlu, açıq sarışın saçlı, məğrur sıfatlı və bığları imperator Vilhelmin bığları kimi yuxarı burulmuş, hətta özü də bir az Vilhelmə oxşayan cavan oğlan xanımın arxasında dayanıb onun ciyini üstündən baxırdı. Xanım da Romaşova baxdı və ona görünüşü kimi gözlərini zilləyərək, diqqətlə baxdı, xanımın yanından keçərkən podporuçık adəti üzrə öz-özünə fikirləşdi ki, "Gənc zabitin qədd-qaməti, anq sıqırı tanış olmayan bu gözəl xanımın nəzərini cəlb etmişdir". Lakin on addım keçəndən sonra Romaşov, nəzəri bir də gözəl xanımın nəzərinə sataşın deyə qəflətən çevrilib baxdıqdə gördü ki, həm gözəl xanım, həm də onun ciyini üstən baxan o cavan oğlan onun arxasında maraqla baxıb gülürlər. Belə olduqda Romaşov birdən çox aydın və guya kənardan özünü, öz qaloşlarını, şinelini, solğun üzünü, yaxından görən gözlərini, öz adı şəşqinliğini və bacarıqsızlığını təsəvvür etdi, bu saatca düşündüyü öz gözəl cümləsini xatırladı və düzülməz utancaqlıq hissindən iztrabla qızardı və qəlbini kövrəldi. Hətta indi də, yaz axşamının ala-qaranlığında tək-tənha yol getdiyi vaxt da, o, keçən hadisənin təsirindən bir daha qızardı.

– Yox, daha vağzalda mənim işim yoxdur, – deyə Romaşov acı bir ümidsizlikle piçıldı. – Bir az gezişib sonra evə gedərem...

Aprelin əvvəlləri idi. Qaranlıq gözə görünmədən çökür və hava getdikcə qaralırırdı. Şose yolunun kənarında sira ilə düzülmüş qovaq ağacları, yolun hər iki tərəfində yerləşən kirəmit damlı ağ, alçaq evlər, arabir gəlib keçən yolcuların qamətləri – her şey qaralır, öz rəng və görünüşünü itirirdi: hər şey qara, hamar kölgəyə çevrilər də, onların cizgiləri qaranlıq havada olduqca aydın şəkildə görünürdü. Şəhərdən kənarda, qərb tərəfdə batan günəşin şəfəqi alovlanırdı. Sanki qıpçırmızı qızarmış, əridilmiş qızıl kimi alov saçan vulkanın ağızına ağır göyümsov buludlar tökürlür, həm qırmızı, həm sarı, həm də bənövşəyi alov saçaraq qızarırdı. Vulkanın üstə isə firuzəyi-yaşıl və açıq-mavi-zümrüdü rəngə çalan müləyim yaz axşamının səması günbəz kimi, ucsuz-bucaqsız fəzaya tərəf yüksəldirdi.

Romaşov iri qaloş geymişdi, o, ayaqlarını güclə sürüyə-sürüyə şose yolu ilə yavaş-yavaş yeriyərək, gözlərini zilləyib bu şəhərli yanğına tamaşa edirdi. Lap uşaqlıqdan bəri, həmişə olduğu kimi, o, elə xəyal edirdi ki, parlaq axşam şəfəqinin arxasında nə isə sırlı, bərəq vuran bir həyat mövcuddur. Sanki çox-çox uzaqlarda buludların və üfüqün arxasında, buradan görünməyən günəşin altında daxili atəşdən

Əmələ gəlmış buludların insan gözünden gizlətdiyi qəribə, gözqamaşdırıcı gözəllikdə bir şəhər par-par parıldayırdı. Orada qızıl kərpiclərdən salınmış döşəmə yollar işim-işim işildayır, qəribə günbezələr və tünd-qırmızı rəngli damları olan qüllələr göye yüksəlir, pəncərələrdə briliyantlar şəfəq saçır, rəngbərəng parlaq bayraqlar göydə dalğalanır. Ona xəyalən belə gəlirdi ki, bu uzaq və əfsanəvi şəhərdə, bütün ömürləri ahəngdar musiqiyə bənzəyən, hətta dalğın və kəderli halları belə valehedici dərəcədə zərif və qəşəng olan şad və xürrəm adamlar yaşayırlar. Onlar yaraşıqlı meydanlarda, kölgəli bağlarda çıçəklərin və fəvvərələrin arasında gəzisir, ilahiə bənzər, aydın simalı, təsvir edilməz dərəcədə sevincli, səadət və arzularında məhdudluq bilmeyən, həyatlarında nə kedər, nə utancaqlıq, nə də qayğı hiss etməyən bu adamlar gəzisirlər.

Romaşov birdən, azca bundan əvvəl təlim meydanında baş verən hadisəni, polk komandırının kobud qışkırganlığını, inciklik hissini, soldatların qarşısında keçirdiyi ağır və eyni zamanda uşaq utancaqlığı hissini xatırladı. Onu hər şeydən çox ağrından bugünkü biabırçılığının bu dinməz şahidlərinin üstünə bəzən özünün qışkırdığı kimi onun üstüne polk komandırının qışkırmışı idi, bu etirafda isə mövqelərin fərqini yox edən, nə onun zabit, özünün düşündüyü kimi, insan ləyaqətini alçaldan bir şey vardi.

Onda dərhal uşaq kimi – onda doğrudan da hələ çox şeydə uşaq xasiyyətləri qalmışdı – xəyali, məstedici intiqam arzuları qızışmağa başladı. "Axmaqlıqdır! Bütün həyatım qarşıdadır! – deyə Romaşov fikirleşdi, o, öz fikirlərinə qapılıraq, cəld addımlarla yeriməyə və daha dərindən nəfəs almağa başladı. – Bax, onların acığına lap günü sabahdan mütalia etmeye başlayacağam, hazırlaşın akademiyaya daxil olacağam. Zəhmət! Bəli, zəhmətə nə istəsen əldə edə bilərsən. Yalnız özünü ələ almaq lazımdır. Lap dəlicesinə əzbərleyəcəyəm... Birdən, heç kəsin gözləmədiyi bir halda, mən əla imtahan verirəm. Onda yəqin ki, onların hamısı deyəcək: "Burada təəccüblü nə var ki? Biz buna əvvəlcədən emin idik. O, olduqca bacarıqlı, sevimli, istedadlı gəncdir".

Romaşov olduqca canlı halda özünü baş qərargahın böyük ümidi veren alim zabiti kimi gördü... Onun adı akademiyada qızıl lövhəyə yazılımışdır. Professorlar ona parlaq gələcəyə malik olduğunu vəd edir, akademiyada qalmağı təklif edirlər, lakin – yox, o, hərbə hissəyə gedir. Rota komandırliyi müddətini başa vurmaq lazı-

dir. Rota komandırliyi müddətini mütləq, mütləq öz polkunda keçirəcəkdir. Budur o, keçənilki manevrlərdə və yerlərin planı alı-narkən gördüyü baş qərargahın zabitleri kimi gözəl, alicənabcasına mərhəmatlı, ədəbli və olduqca nəzakəti bir zabit olaraq buraya gelir. O, özünü zabitlərdən kənara çekir. Hərbi həyata aid kobud verdişlər, təklifsizlik, qumar, içki məclisləri – yox, bütün bunlar ona yaraşan işlər deyildir: o, bunu bilir ki, buradakı xidmət, onun gələcək mənsəbi və şöhrəti yolunda bir mərhələdir.

Budur, manevrlər başlanır. Böyük ikitərəfli döyüş qızışır. Polkovnik Şulqoviç ordunun döyüş düzülüşünü anlamır, çəşir, adamları boş-boşuna vurnuxdurur və özü də boş-boşuna vurnuxur, – korpus komandiri ordinatörler vasitəsilə artıq iki dəfə onun nəzərinə bunu çatdırır. O, Romaşova müraciət edərək: "Hə, kapitan, kömək edin. Bilirsinizmi, köhnmə dostluğunuzun xatırına kömək edin. Sizinlə, he-he-he, necə dalaşdığınızdır yadınızdadır mı? Lütfən kömək edin" – deyir. Polkovnikin sıfətində yaltaqlıq və utancaqlıq ifadəsi var. Lakin Romaşov çox bacarıqla ona təzim edir və yəhər üstə özünü qabağa verərək, sakit və mögrur görkəmle: "Cənab polkovnik, üzr isteyirəm... Polkun hərəketinə serəncam vermək sizin vəzifənizdir. Mənim vəzifəm – əmrləri qəbul etmək və onları icra etməkdir..." – deyir. Korpus komandiri tərəfindən isə üçüncü ordinatör süretlə çaparaq yeni töhməti getirir.

Baş qərargahın olduqca istedadlı zabitli Romaşov xidməti mən-sub yolu ilə get-gedə yüksəyə qalxır... Budur, böyük poladəridən zavodda fəhlələr iğtişaş qaldırırlar. Romaşovun rotası tələsik hadisə yerinə çağırılır. Gecədir, yanğın şəfəqi gəyün üzünü bürümüş, böyük bir izdiham ulayır, soldatların üstünə daş yağır... Boy-buxunlu, gözəl kapitan rotanın qabağına çıxır. Bu – Romaşovdur. O, fəhlələrə müraciət edərək deyir: "Qardaşlar, üçüncü və sonuncu dəfə xəbər-darlıq edirəm ki, atəş açacağam!.." Qışqırıq qopur, fit çalınır, qəhqəhə səsləri ucalır... Romaşovun çiyninə daş dəyir, lakin onun mərd, aydın siması sakitdir. O, geriyə, sevimli rəisləri incidildiyi üçün gözləri nifrətlə yanan soldatlara tərəf çevrilir. "Düz izdihamma, bütün rota ilə atəşə hazırlaş... Rota-a, atəş!.." Yüz atəş birdən gurlayır... Dəhşətli nərliyi qopur. Onlarla ölü və yaralı bir-birinin üstə yixilib qalır... Qalanları nizamsız halda qaçır, beziləri diz çöküb imdad dileyir. Qiymət yatırılmışdır. Romaşovu rəislerinin təşəkkürü və nümunəvi mərdlik göstərdiyi üçün mükafat gözleyir.

Sonra isə müharibə başlanır... Yox, Romaşov hələ müharibədən evvəl hərbi casus kimi Almaniyaya getsə yaxşı olar. O, alman dilini mükemməl öyrənib gedəcəkdir. Necə də valehedici cəsarətli hərəkətdir! Özü də cibində alman pasportu, ciyinində kiçik orqan, tək, tamamilə tək gedir. Mütlöq kiçik orqanla gedir. Bir-bir şəhərləri gəzir, kiçik orqanın dəstəyini hərlədir, pfenniqlər<sup>1</sup> yiğir, özünü axmaq göstərir və eyni zamanda istehkam, anbar, kazarma və hərbi düşərgələrin planlarını ehmalecə çəkir. O, daim təhlükə qarşısındadır. Öz hökuməti ondan üz döndəmiş, o, qanundan kənar edilmişdir. Qiymətli məlumatlar toplamaq ona müyəssər olsa – onun pulu, rütbəsi, mövqeyi, şöhrəti olacaq, yox, əgər tutulsa – onu məhkəməsiz, qeyd-şərtsiz seher sübh vaxtı əyri-üyru bir kaponirin<sup>2</sup> xəndəyində gulləyəcəklər. Budur, ona rəhm edib, ləçəklə gözlərini bağlamağı təklif edirlər, lakin o, ləçəyi məğrurcasına yerə tullayır. "Məger siz belə düşünürsünüz ki, əsl zabit ölümün üzünə baxmağa qorxar?" Qoca polkovnik onun halına acıyrımsız kimi deyir: "Qulaq asın, siz cavansınız, mənim oğlum da siz yaşıdadır. Familianızı deyin, təkcə hansı milletdən olduğunuzu söyləyin, biz sizin edamınızı həbslə əvəz edərik". Lakin Romaşov soyuq nəzakətə onun sözünü kəsərek deyir: "Polkovnik, bu əbəs işdir, sizo təşəkkür edirəm. Öz işinizi görün". Sonra o, döyüşçülər vəzvoduna müraciət edir. "Soldatlar, – o, möhkəm səslə, elbəttə, alman dilində deyir, – sizdən yoldaşcasına bir xahişim var: ürəyimi nişan ahn!" Həssas leytenant, göz yaşını güclə gizlədərək, ağ yaylığı yellədir. Yaylım atəş açılır...

Bu səhnə onun təsəvvüründə elə canlı və aydın göründü ki, artıq çoxdan iti, iri addımlarla yeriyen və dərindən nəfəs alan Romaşov sıxlımlı yumruqları titrəyə-titrəyə, ürəyi döyüne-döyüne birdən dəhşət içerisinde yerindəcə dayandı. Lakin o saat, qaranlıqda öz-özünə zəif və müqəssircəsinə gülümseyərək büzüşdü və yoluna davam etdi.

Lakin tezliklə xəyallar onu sürətlə, qarşısı alınmaz sel kimi ağuşuna aldı. Prussiya və Avstriyaya qarşı amansız, qanlı müharibə başlandı. Büyük bir döyüş meydani, hər tərəfdə meyitlər sərilmış, qumbaralar partlayır, qan sel kimi axır, hər yanda ölüm hökm sürür! Bu, müharibənin bütün taleyini həll edəcək qəti vuruşdur. Son ehti-

<sup>1</sup> Almanların xırda pulu

<sup>2</sup> İstehkamın qarşısında üstü örtülü xəndek

yat qüvvələri döyüş meydanına yerdilir, dolanbac yolla göndərilmiş rus dəstəsinin hər dəqiqə düşmənin arxasına gəlib çıxmağı gözlənilir. Düşmənin dəhşətli hücumuna davam getirmək, necə olursa-olsun mövqeləri əldə saxlamaq lazımdır. Düşmən, Kerenski polkuna şiddətli atəş açır, amansızcasına hücum edir. Soldatlar şir kimi vuruşurlar, düşmənlərin yağış kimi yağdırıqları gullələrin altında sıralarının hər saniyə seyrəlməsinə baxmayaraq, onlar bir dəfə də olsun tərəddüd etməmişlər. Tarixi andır! Bir-iki dəqiqə də davam getire bilsek – qəlebə düşmənin əlində alınacaqdır. Lakin polkovnik Şulqoviç heyəcan içərisindədir, o, şübhəsiz igiddir, lakin onun əsəbləri bu dəhşətə tab getirmir. O, gözlərini yumur, titrəyir, rəngi sarılır... Budur, o, şeypurçuya geriyə çökilmək siqnali çalmağa iştirə verir; budur, artıq soldat şeypuru dodağına yapışdırır, lakin bu anda təpənin dalından diviziya qərargahının rəisi polkovnik Romaşov sabun kimi köpüklənmiş ərab atı üstə çaparaq çıxır. "Polkovnik, geri çökilmək olmaz! Burada Rusyanın taleyi həll edilir!" Şulqoviç özündən çıxır: "Polkovnik! Burada mən komandirlilik edirəm, Allahın və hökmdarın qarşısında da cavabdeh mənem! Şeypurçu, döyüşün qurtarması siqnalını çal!" Lakin Romaşov artıq şeypuru onun əlindən qapmışdır. "Uşaqlar, irəli! Çarın və vətənin gözü sizdədir! Ura!" Soldatlar dəlicesinə, sarsıcı bir qışkırla Romaşovun ardınca irəli cumdular. Alem bir-birinə qarışdı, tüstüyü büründü və sanki uçuruma yuvarlanıb yox oldu. Düşməni sıraları sarsıldı, onlar nizamsız halda geri çökilməyə başladılar. Onların arxasında isə uzaq təpələrin dalına keçmiş rus dəstəsinin süngüleri parladı, "Ura, qardaşlar, qəlebə bizimdir!..."

Romaşov indi artıq yerimir, əllərini cəld yeddə-yeddə qaçırdı; o, birdən dayandı və güclə özünə gəldi. Paltarının altında küreyingdə, qollarında və qiçalarında, çilpaq bədənində sanki kimse soyuq barmaqlarını gəzdirdi, başının saççı tərpənir, sevinc yaşlarından gözləri qamaşırıdı. Evə necə çatdığını özü də hiss etmədi, indi isə coşqun şirin xəyallardan ayrılaraq ona yaxşı tanış olan darvazaya, onun arxasındaki seyrek meyvə bağına və bağın dərinliyində yerləşən yan tərefdə ağ rəngli balaca evə baxdı.

— Əcəb axmaq fikirlər gəlir başıma! — deyə o, utana-utana piçildədi və başını, yuxarı qalxmış ciyinləri arasına çəkdi.

Romaşov eve girib, necə vardısa, əynində palto, hətta qılıncını da açmayıaraq, çarpayıya uzandı, küt halda gözlerini tavana zillədi və uzun müddət tərəfənmədi. Onun başı ağrıyır və küreyi qovuşurdu, qəlbini isə elə boşluq çökənmişdi ki, sanki heç vaxt orada nə fikir, nə xatira, nə də hissler yaranmamışdı: hətta qəlbi nə həyəcantanır, nə də kədər hiss edirdi; qəlbində sadəcə böyük, ağır və laqeyd bir şey özünə yer eləmişdi.

Küçədə kədərli və ince yaşılmışraq aprel ala-toranı yavaş-yavaş qaranlığa təslim olurdu. Denşik<sup>1</sup> metal bir şeyi yavaşça cingildədə cingildədə dəhlizdə ehtiyatla nə isə məşğul idi.

“Qəribə işdir, – deyə Romaşov öz-özünüə danışındı, – mən harada isə oxumuşam ki, insan bir saniyə də olsun fikirsiz ola bilməz. Budur, mən isə uzanıb heç bir şey haqqında düşünmürem. Bu, belədirmi? Yox, bu saat fikirləşirdim ki, heç bir şey haqqında düşünmürem, – deməli, hər halda, başımda nə isə bir çaxır hərlənirdi. Budur, bu saat yenə özümü yoxlayıram, deməli, yena də düşünürəm...”

O, demək olar ki, cismanı bir iyrənclik hiss edənə qədər bu cansızıcı, dolaşq fikirləri araşdırıldı: beynini boz, çırın hörümçək toru elə bürümüşdü ki, onun əlindən xilas olmaq heç cür mümkün deyildi. O, başını balışdan qaldırıb qışkırdı:

– Qaynan!..

Dəhlizdə nə isə gurultu ilə yerə düşüb diyirləndi, bu, yəqin ki, samovar borusu idi. Denşik, onu qovurlarmış kimi qapını gurultu ilə açıb qaçaraq içəri girdi.

– Zati-aliləri, mən burdayam! – deyə Qaynan qorxmuş halda qışkırdı.

– Paruçık Nikolayevgildən gelən olubmu?

– Heç də yox, zati-aliləri! – deyə Qaynan qışkırdı.

Zabitle denşik arasında artıq çoxdan bəri səmimi, hətta bir qədər məhəbbətli, yaxın münasibət yaranmışdı. Lakin iş, “elədir ki, var”, “heç də yox”, “salamathıq arzu edirəm”, “bile bilmirəm” kimi rəsmi cavablara geldikdə isə, Qaynan həmin sözləri özündən asılı olmayaraq, soldatlar sıradə ikən zabitlərə danışdıqları kimi quru, boğuq, mənasız bağırtılarla qışqıra-qışqıra ifadə edirdi. Bu, orduya çağırıl-

dığı ilk gündən və yəqin ki, ömürlük olaraq onun beynində özünə yer etmiş şüursuz bir vərdiş idi.

Qaynanın əslü çəremis,<sup>1</sup> dini isə bütperəst idi. Qaynanın bütperəst olması Romaşova olduqca xoş gəlirdi. Polkda gənc zabitlərin arasında, denşiklərə müxtəlif ecaib, qeyri-adi şeylər öyrətmək kimi olduqca sadəlövh, uşaqlara məxsus və gülməli bir oyun yayılmışdı. Məsələn, Vetkinin yanına yoldaşları qonaq gəldikdə, o, öz moldaviyalı denşikindən adətən soruştardı: “Hə, Buzeskul, anbarda hələ şampan çaxırımız qalmışdır?” Buzeskul buna olduqca ciddi cavab verib deyirdi: “Heç də yox, zati-aliləri, dünən sonuncu on iki şüşəni içdiniz”. Başqa bir zabit, podporuçık Yepifanov öz denşikinə yəqin ki, heç özünə də məlum olmayan hikmətli suallar verməyi sevirdi. “Dostum, müasir Fransada kralın yenidən taxta çıxmazı haqqında sən nə fikirdəsən?” – deyə o, soruşturdu. Denşik isə, gözünü qırpmadan cavab verib deyirdi: “Elədir ki, var, zati-aliləri, bu, çox yaxşı olar”. Paruçık Bobetinski öz denşikinə xristianların sual-cavablı şəriət kitabını öyrədirdi; denşik isə ən qəribə, heç bir şeylə əlaqədar olmayan suallara dərhal cavab verirdi: “Üçüncüsü, bu nə üçün mühümdür?” – “Üçüncüsü, bu, mühüm dəyildir”, və ya: “Müqəddəs kilsə bu haqda nə fikirdədir?” – “Müqəddəs kilsə bu haqda heç bir söz demir”. Onun denşiki “Boris Qodunovdan” Pimenin monoloqunu mənasız faciə hərəkətləri ilə deklamasıya edirdi. Denşikləri fransızca danışmağa məcbur etmək vərdışı da geniş yayılmışdı: bonjur, müsyö, bonn nüt, müsyö; vule vu dü te, müsyö<sup>2</sup> – və bu qəbiddən olan mənasız işlər düşünüb tapırdılar ki, xidməti maraqlan başqa heç bir marağı olmayan cansızıcı, məhdud həyat tərzindən yaxalarını qurtara bilsinlər.

Romaşov Qaynanla tez-tez, çəremisin özünün olduqca qaranlıq və cüzi təsəvvüre malik olduğu allahları barədə, hem də, xüsusiilə, taxt-taca və votənə sadıq olmaq haqqında and içməyi barədə söhbət edirdi. O, doğrudan da olduqca orijinal bir surətdə and içmişdi. Andın mətnini xristianlara keşiş, katoliklərə ksəndz<sup>3</sup>, yəhudilərə – ravvin<sup>4</sup>, – protestantlara – protestant keşişi olmadığı üçün şabs-kapitan Dits,

<sup>1</sup> Çəremisler – Mari xalqının keçmiş adı

<sup>2</sup> Salamaleyküm, cənab; geceniz xeyrə qalsın, cənab; çay isteyirsinizmi, cənab (*frans.*)

<sup>3</sup> Katolik keşiş

<sup>4</sup> Yəhudü ruhanisi

<sup>1</sup> Denşik – xidmətçi soldat

müsselmanlara isə – Bəy-Ağamalov oxuduğu halda, Qaynanla tamamilə başqa bir əhvalat baş vermişdi. Polk yaveri ona və onun iki nəfər həmyerli və dindasının hərəsiniə ayrılıqda növbə ilə qılınçın ucuna keçirilmiş bir parça duz-çörək yaxınlaşdırıldı, onlar çorəye əllərini vurmadan ağızları ilə onu götürüb dərhal yedilər. Bu ayının simvolik mənası, yəqin ki, bu imiş: budur, mən yeni ağamın xidmətində duz-çörək kesdim, – əgər ona xəyanət etsəm, bu qılınç mənim cəzamı versin. Görünür, Qaynan bu müstəsna ayinlə bir qədər lovğalanır və buna görə də onu həvəslə xatırlayırdı. O, hər dəfə öz hekayəsinə yeni-yeni təfsilatlar əlavə etdiyi üçün, nəhayət, onun nağılı nə isə əfsanəvi, olduqca mənasız və həqiqətən gülməli bir şəkil alaraq, Romaşovu və onun yanına gələn podporuçıkları olduqca əyləndirirdi.

Qaynan indi də ele fikirləşirdi ki, poruçık bu saat allahlar haqqında, and haqqında adı səhbətə başlayacaq və buna görə də hiyle-gərcəsinə güllişməyərək, dayanıb gözleyirdi. Lakin Romaşov həvəssiz halda dedi:

– Hə, yaxşı... get öz işinə...

– Zati-aliləri, yeni sürtüyü sənin üçün hazırlayımı? – deyə Qaynan qayğılaşılıkla soruşdu.

Romaşov dinmir və tərəddüd edirdi. O, istəyirdi “hə”, sonra “yox”, sonra yenə “hə” desin. O, dərindən, uşaq kimi bir neçə dəfəyə köksünü ötürdü və məyus-məyus cavab verdi:

– Yox, Qaynan... lazımlı deyil... qoy dursun... Qardaş, samovarı gətir, sonra klubə şam yeməyini getirməyə gedərsən. Nə edək!

Romaşov: “Bu gün qəsdən getməyəcəyəm, – deyə inadla, lakin aciz bir halda fikirləşdi. – Hər gün gedib xalqın zəhləsini aparmaq yaxşı deyil, həm də... mənə elə gəlir ki, onların evinə getməyimi heç də istəmirlər”.

Bu qərar fikrində ona qəti görünürdü, lakin qəlbinin dərinliyində və gizlincə, demək olar, şüuruna nüfuz etmədən belə bir inam eşələnirdi ki, o, dünənki kimi, son üç ayda hər gün olduğu kimi, bu gün də, hər halda Nikolayevlərin evinə gedəcəkdir. O, hər gün gece saat on ikidə onların evindən çıxanda öz xarakterinin zəifliyinə utanıb qəzəblənir, bir-iki həftə fasılə verəcəyinə, bəzən isə daha tamamilə onların evinə getməyəcəyinə öz-özünə söz verirdi. O, gəlib evə çatanacan, yatağa uzanıb yuxuya gedənəcən öz sözünün üstündə

asanca duracağına inanırdı. Lakin gecə keçir, gündüz ağır-ağır və iyrənc halda sürünür, hava qaralıb axşam olur, yenə də təmiz, işıqlı ev, rahat otaqlar, həmin sakit və şad adamlar, başlıcası isə gözəl, mehriban və işvə-nazlı qadının füsunkar nəvazişləri onu cəzb edirdi.

Romaşov çarpayının üstə oturdu. Getdikcə hava qaralırdı, lakin o, öz otağını hələ bütünlükə yaxşı görürdü. Bir neçə əşyadan ibarət olan miskin ev avadanlığına tamaşa etməkdən olduqca zəhləsi gedirdi. Kiçicik yazı stolunun üstündə, tələsik zəng vuran dəyirmi saatın və otaq iti şeklinde olan mürəkkəbqabının yanında çəhrayı rəngli, üstü qapaqlı lampa qoyulmuşdu; çarpayının üstə divardan üzərində pələng və əlində nizə olan süvari ərəb şəkli təsvir edilən ince keçədən toxunmuş xalça asılmışdı; bir küncdə kitab düzülmüş çəlimsiz bir rəf, o birisində isə violonçel qabının əfsanəvi əksi görünürdü; otağın yeganə pəncəresində borucuq kimi bükülmüş hesir pərdə vardi; qapının yanında paltar asılmış asqının üstünə döşəkağı salınmışdı. Hər bir subay zabitin, her bir podpraporşikin violonçeldən başqa, mütləq belə şeyləri var idi, violonçeli Romaşov polk orkestrindən, onlara lazımlı olmadığı üçün götürmüştü, lakin major həməhəng səsler sırasını belə öyrənmədən, həm onu, həm də musiqini hələ bir il bundan əvvəl bir kənara atmışdı.

Bir il-il yarımdan əvvəl Romaşov hərbi məktəbi yenice bitirdikdən sonra lezzətə və mögrurcasına bu bayağı şeyləri özü üçün alırdı. Əlbəttə – mənzil, şəxsi şeylər sahibi olmaq, xoşuna gələn şeyləri seçib almaq imkəni – bütün bunlar, hələ dünənə qədər şagird partasında oturan, çay içməye və səhər yeməyinə yoldaşları ilə birlikdə sira ilə gedən iyirmi yaşı oğlanın qəlbinin təkəbbürlü bir məftunluq hissi ilə doldururdu. Bu dəyərsiz zinət şeyləri alınan zaman, bilsəniz nə qədər ümidi və planlar var idi!.. Bilsəniz necə ciddi bir həyat programı nəzərdə tutulurdu! O, ilk iki ildə – klassik ədəbiyyatla əsaslı surətdə tanış olmalı, müntəzəm olaraq fransız və alman dillərini öyrənməli, musiqi ilə məşğul olmalı idi. Sonra isə akademiyaya hazırlaşmalı idi. İctimai həyatı, ədəbiyyat və elmi izləməli idi, buna görə də Romaşov qəzetə və geniş yayılmış aylıq məcmuəyə abunə yazılmışdı. Şəxsi təhsili üçün o, Vundtun “Psixologiya”, Lyuisin “Fiziologiya”, Simaylsin “Özfəaliyyət” kitablarını eldə etmişdi.

Budur, kitablar artıq doqquz aydır ki, rəfdə atılıb qalır. Qaynan da onların tozunu silməyi yaddan çıxarıır, qəzetlər, banderollar açılmadan

yazı stolunun altına tullanır, növbəti yarımillik abunə haqqı ödənilmediyi üçün məcmuə daha göndərilmir, podporuçik Romaşovun özü isə zabitlər klubunda çoxlu araq içir, polkda bir xanımla yaradığı uzun, çirkin və usandırıcı əlaqəni davam etdirirdi. O, həmin xanımla birlikdə onun vərəmli və qısqanc ərinin aldadır, ştos<sup>1</sup> oynayır və tez-tez hem xidməti, hem də öz şəxsi həyatı onu usandırır.

— Zati-alileri, üzr isteyirəm! — deyə denşik qefletən gurultu ilə dəhlizdən çıxaraq qışkırdı. Lakin o dərhal tamamilə başqa, sadə və xoş bir səslə danışmağa başladı: — Yadımdan çıxdı, sənə demədim. Peterson xanımdan sənə məktub gelmişdir. Denşik getirmişdi, özü də dedi ki, cavab yazasınız.

Romaşov sir-sifetini turşudaraq, bir künçündə dimdiyində məktub olan uçan quş şəkli çəkilmiş uzun, ensiz, çəhrayı rəngli zərfi cirdi.

— Qaynan, lampanı yandır! — deyə o, denşikə əmr etdi.

“Əziz, sevimli, bigciyelzi Jorjik, — deyə Romaşov ona yaxşı tanış olan, üzü aşağı yuvarlanan, səliqəsiz sətirləri oxumağa başladı: — Budur, sən artıq bütöv bir həftədir bizə gelmirsən, mən isə sən-dən ötrü elə darixıram ki, dünən bütün gecəni səhərə kimi ağlamışam. Bir şeyi yadında saxla ki, eğer sən məni elə salmaq isteyirsənse, mən bu xəyanetə döze bilmərəm. İçində morf olan şüşədən bir qurtum içib əbədi olaraq iztirabdan canımı qurtararam, sən isə daim vicdan əzabı çəkərsən. Bu gün axşam saat səkkizin yarısında mütləq gel. O, evdə olmayıacaq, o, taktiki məşğələlərde olacaq, müümkün olan kimi səni möhkəm-möhkəm öpəcəyəm. Mütləq gel. Səni 100000000... dəfə öpürəm. Bütünlükle sənin *Raisan*.

Əzizim, yadindamı sənin yaşıl budaqlar,  
Yanındakı söyüdler bu sakit axan çayın.  
Duz kimi yalayırdım səni, ey nazənin yar,  
Səadət bəxş edərdi mənə bu dodaqların.

R.

P.P.S. Gələn şənbə günü zabitlər klubunda keçiriləcək müsamireyə mütləq, mütləq gəlməlisiniz. Qabaqcadan sizi 3-cü kadrili mənimlə rəqs etməyə dəvet edirəm. Mənasına görə!!!

R.P.

<sup>1</sup> Kart oyunu

Nəhayət, dördüncü sehifənin lap alt tərəfində aşağıdakı təsvir edilmişdi:

Mən  
bu yeri öpmüşəm

Məktubdan tanış etir qoxusu — İran yaseməni ərinin qoxusu gelirdi; bu ərin damcıları kağızın üzərində bəzi yerlərdə sarı ləkələr şeklinde qurmuş, onların altındakı hərflərin çoxu strafa yayılmışdı. Bu ürək bulandıran qoxu, məktubun bayağı-oynaq tonu, təsəvvürdə canlanan sarışın saçlı, balaca, yalançı sıfətlə birlikdə bidden Romaşovun qəlbində dözülmez nifrət hissi oyatdı. O, qəzəblə, hem də zövq alırmış kimi məktubu iki parça elədi, sonra iki parçanı bir-birinin üstə qoyub dörd parça elədi, onları bir neçə dəfə parçalıqdan sonra, nəhayət dişlərini möhkəm sıxa-sıxa və güle-güle kağız parçalarını stolun altına tulladı. Hər halda Romaşov bu saniyədə adəti üzrə özü haqqında, üçüncü şəxsə, obrazlı surətdə düşünməye vaxt tapdı:

“O acı, nifrəti gülüşlə güldü”.

Bununla birlikdə o, dərhal anladı ki, mütləq Nikolayevlərin evinə gedəcəkdir. “Bu, sonuncu, lap sonuncu dəfə olacaqdır!” — deyə o, öz-özünü aldatmağa cəhd etdi. O, dərhal şənləndi və sakitləşdi:

— Qaynan, paltarımı ver, geyinirəm!

O, tələsik əl-üzünü yudu, yeni sürtüyü geydi, təmiz cib dəsmalma çiçək ətri cılıədi. Lakin o, tamamilə geyinmiş halda otaqdan çıxməq istərkən Qaynan birdən onu saxladı və qeyri-adı yumşaq və xahişdici səsle:

— Zati-alileri! — deyib birdən, yerindəcə rəqs etməyə başladı. O, bərk həyəcanlananda, yaxud bir şeydən utananda həmişə belə rəqs edirdi: gah bir dizini, gah o biri dizini qabağa çıxarıır, ciyinlərini oynadır, boynunu qabağa uzadır və düzəldir, əllərini salladıb barmaqlarını əsəbi halda oynadırı.

— Nə isteyirsən?

— Zati-alileri, səndən, məni bağışla, bir şeyi xahiş etmək isteyirəm. Ağ cənabi mənə bağışla.

— Nə dedin? Hansı ağ cənabi?

— Tullamağı mənə tapşırıǵını. Bax bunu, bunu...

O, barmağı ile sobanın dalını gösterdi. Orada döşemənin üstə Puşkinin büstü vardı. Romaşov onu başqa yerdən gəlmış bir çərçivən almışdı. Üstündəki yazısına baxmayaraq, dahi rus şairini deyil, qoca yehudi dollalını andıran bu büst elə pis qayrlımiş, milçeklər tərəfindən elə murdarlanmış və Romaşovun zəhləsini elə aparmışdı ki, o, həqiqətən bir neçə gün əvvəl həmin büstü həyətə tullamağı Qaynana emr etmişdi.

— O, nəyinə lazımdır? — deyə podporuçık güle-güle soruşdu.  
— Götür, xahiş edirəm, götür. Mən çox şadam. O, mənə lazım deyil. Ancaq, o, sənin nəyinə lazımdır?

Qaynan dinmir və ayaqlarını yerindəcə bir-bir götürüb qoyurdu. Romaşov dedi:

— Hə, di yaxşı, özün bilərsən, ancaq, bilirsənmi bu kimdir?

Qaynan mehribanlıqla və utancaqlıqla gülümsədi və əvvəlkindən sürətlə rəqs etməyə başladı:

— Bilmirəm... — deyə o, qolçağı ilə dodaqlarını sildi.

— Bilmirsənə — indi bil. Bu — Puşkindir. Aleksandr Sergeyeviç Puşkin. Anladınmı? Mən dedikcə, sən təkrar elə: Aleksandr Sergeyeviç.

— Besiyev — deyə Qaynan qəti səslə təkrar etdi.

— Besiyev? Qoy Besiyev olsun, — deyə Romaşov razılaşdı.

— Ancaq mən getdim. Petersongildən gələn olsa, deyərsən ki, podporuçık getmişdir, hara getdiyi isə — bəlli deyildir. Anladınmı? Əgər işdə lazım olsam, onda da imca poruçık Nikolayevin mənziline gel. Qoca, sağ ol! Zabit yemekxanasından mənim şam yeməyimi gətirib, özün yeyə bilərsən.

O, çəremisin ciyinə dostcasına vurdu, Qaynan isə dinməden dodaqlarını geniş açaraq sevincə və dostcasına gülümsündü.

#### IV

Gecə idi. Ətrafi qatı qaranlıq bürümüşdü. Romaşov bayırə çıxan kimi əvvəlcə, kor adamlar kimi əli ilə hasarları yoxlaya-yoxlaya irəlileyirdi. Onun iri qaloşları rahat-hülkəm kimi yumşaq palçığa batır, oradan isə fişilti və şappılıtlı ilə çıxırıldı. Bezən qaloşlardan biri palçığa elə berk batırıldı ki, ayağundan çıxıb orada qalırıldı; onda Romaşov bir ayağı üstə ləngər vura-vura o biri ayağı ilə qaranlıqda itmiş qaloşu qarasına axtarmalı olurdu.

Bu yerde sanki heyat yox idi. Hətta itlər də hürüsmürdü. Alçaq ağı evlerin bəzisinin pəncərələrindən dumanlı ağı düz zolaqlar fəvvare vurur və sarı-boz rəngli parlaq torpağın üstünə çəpəki uzun xətlerlə serilirdi. Lakin Romaşovun daim yanı ilə yeridiyi yaş və yapışqılı hasarlardan, qovaq ağaclarının nəm qabığından, yoldakı palçıqdan nə isə bahar etri, möhkəm, məsud, adamı şüursuz və şən halda həyəcanlandıran bahar etri gəlirdi. Hətta küçələrdə cövlən edən şiddetli külək belə, sanki diksinir, çəşir və siltaşlıq edilmiş kimi baharsayağı qeyri-müntəzəm, xərif-xərif əsirdi.

Nikolayevgilin yaşadıqları evin qarşısında podporuçık onu bürümüş ani zəiflik və tərəddüddən dayandı. Balaca pəncərələrdən qəhvəyi rəngli möhkəm parçadan pərdələr asılmışdı, lakin onların arxasında parlaq işıq yandığı hiss olunurdu. Pərdə bir yerdə eylərək, uzun-ensiz bir deşik omelə gətirmişdi. Romaşov başını pəncərəyə dayadı. Bu zaman sanki səsini eşidərələr deyə qorxduğundan həyəcanlanaraq mümkün olduqca səssiz nəfəs almağa cəhd etdi.

O, üzərində yaşıł rips parça çəkilmiş tanış divanın üstə azca belini bükerek oturmuş Aleksandra Petrovnanın üzünü və ciyinlərini gördü. Bu oturuşundan və bədəninin yüngül hərəkətindən, başını çox aşağı əyməyində bəlli idi ki, o, əl işi ilə məşğuldur.

Budur, o, birdən qəddini düzəltdi, başını yuxarı qaldırdı və dərin-dən nəfəs aldı... Onun dodaqları terponır... “O, nə deyir? — deyə Romaşov fikirləşdi. — Budur gülümsündü. Pəncərə arxasından danişan adama baxmaq, lakin onun səsini eşitməmək — bu qəribə işdir!”

Birdən Aleksandra Petrovnanın gülümsər üzü dəyişdi, alnında qırışlar əmələ gəldi. Yenə cəld, inadlı ifadə ilə dodaqları tərpəndi və yenə birdən üzündə dəcal və gülünc bir təbəssüm oynadı. Budur, o, inkaredici bir ifadə ilə başını yavaşca buladı. Romaşov: “Bəlkə mənim barəmdə fikirləşir?” — deyə cəsaretsizlikle düşündü. Onun indi sanki canlı, sevimli, çoxdan tanış şəkildə çəkilmiş kimi diqqətli baxdığı bu gənc qadından Romaşova tərəf nə isə sakitlik, təmizlik, qayğısızcasına — sükütu andıran təravətli qoxu gəlirdi. Romaşov “Şuraciyəz” — deyə nəvazişlə piçildədi.

Aleksandra Petrovna qəflətən başını qaldırıb cəld, həyəcanla pəncəreyə tərəf baxdı. Romaşova elə gəldi ki, o, düz onun gözlərinin içində baxır. Qorxudan ürəyi sıxıldı və donan kimi oldu; o, tələsik sıvişib divarın çıxıntısının dalına keçdi. Bir dəqiqliyə onu

vicdan əzabı bürdü. O, artıq evə qayıtmaq istədi, lakin özünü elo aldı və bala qapıdan mətbəxə keçdi.

Nikolayevgiliñ denşiki onun palçıqlı qaloşlarını çıxarıb, mətbəx əsgisi ilə uzunboğaz çəkmələrini təmizlədiyi, o isə istidən tərləmiş eynəyini cib dəsməli ilə silib yaxını görən gözlərinə lap yaxınlaşdırıldığı vaxt, qonaq otağından Aleksandra Petrovnanın cingiltili səsi eşidildi:

— Stepan, əmr getirmişlər?

“Bunu o, yalandan soruşdu! — deyə podporuçik, sanki özünü edam edilmiş kimi fikirləşdi. — Axi, o bilir ki, mən həmişə bu vaxtlar gəlirəm”.

— Yox, Aleksandra Petrovna, bu mənəm! — deyə o, sünü bir səsle qapıya tərəf qışkırdı.

— Ah Romaciyəz! Hə, buyurun, buyurun. Niyə orada ilişib qalmışınız? Volodya, Romaşov gəlmüşdür.

Romaşov utancaq və belini bükmiş halda, həm də lazımlı olmanın əllerini bir-birinə sürte-sürte içəri girdi.

— Aleksandra Petrovna, sizi necə təngə götirdiyimi təsəvvür edirəm.

Bu sözləri o, şen və üroyi açıqlıqla dedi, ancaq sözlər kobud çıxdı.

— Yenə başladınız sarsaqlamağa! — deyə Aleksandra Petrovna dilləndi. — Oturun, çay içək.

Aleksandra Petrovna diqqətə və dümənzül onun gözlerinin içində baxaraq, adəti üzrə, öz balaca, isti və yumşaq əli ilə onun soyuq əlini hərarətlə sıxdı. Nikolayev, üstündə qalaq-qalaq kitab, xəritə və çertyojlar yiğilmiş stolun dalında, arxası onlara tərəf oturmışdı. O, bu il baş qərargah akademiyasına imtahan verməli idi, buna görə də bütün il ə inadla, istirahət etmədən hazırlanmışdı. Bu, artıq üçüncü imtahan idi; o, bir-birinin ardınca iki il imtahanlarda kəsilmişdi.

Nikolayev geriye baxmadan, qarşısındaki kitaba baxa-baxa əlini ciyninin üstündən Romaşova uzatdı və sakit, gur səsle dedi:

— Yuri Alekseyeviç, salam. Təzə ne xəbər var? Şuraciyəz! Onun üçün çay tök. Məni bağışlayın, mən məşğulam.

“Əlbəttə mən nahaq yere gəldim. Ah, mən nə axmaq adamam!”

— deyə Romaşov yenə mayus-meyus düşündü.

— Yoxdur, nə yeni xəbər olacaq... Sentavr<sup>1</sup> zabitlər yığıncağında podpolkovnik Lexi biabır etdi. Deyirlər ki, Lex bərk kefli idi. Bütün rotalardan müqəvvə doğramağı tələb edir... Yepifanı dustaq etmişdir.

<sup>1</sup> Sentavr (kentavr) — Antik dövrün yarıadam, yarıat efsanevi obrazı

— Elemi? — deyə Nikolayev bir də soruşdu. — Bir bax ha.

— Mən də payımı aldım — dörd sutka ev həbsi... Bir sözlə, yeni xəberlər elə köhnə xəberlərdən ibarətdir.

Romaşova elə gelirdi ki, onun səsi birtəher — yad və boğazında bir şey qalmış kimi olduqca boğuqdur. “Mən, yəqin, olduqca miskin görünürəm!” — deyə o fikirləşirdi, lakin derhal utancaq adamların tez-tez müraciət etdikləri adı üsüldən istifadə edib, özünü sakitleşdirdi: “Axi, adam pərt olduqda, həmişə elə fikirleşir ki, bunu hamı görür, əslində isə bu təkcə sənin özüne məlumdur, başqaları isə bunu tamamilə hiss etmirler”.

Romaşov, mili sürətlə işlədib krujeva toxuyan Şuraciyəzin yanındakı kürsüdə oturdu. Şuraciyəz heç vaxt işsiz oturmazdı, evdəki bütün süfrə, salfetka, lampa örtüyü və pərdələr onun əli ilə toxunmuşdu.

Romaşov, yumaqdan gənc qadının əline tərəf uzanan sapi yavaşca barmaqları ilə tutub soruşdu:

— Bu toxumanın adı nədir?

— Gipyur. Siz onuncu defədir ki, bunu soruştursunuz.

Şuraciyəz birdən cəld, diqqətlə podporuçikə baxdı və sonra eləcə də cəld hərəkətlə gözlerini toxuduğu şeyə zillədi. Lakin o saat yenə başını qaldırıb güldü.

— Yuri Alekseiç, eybi yoxdur... Siz oturun, bir az özünüzə gəlin. Sizdə: “Özünü düzəlt!” — deyə verilən komanda kimi.

Romaşov köksünü ötürdü və Nikolayevin boz tujurkasının boyunluğunu üstündə kəskin surətdə ağaran möhkəm boynuna çəpəki nəzər salıb dedi:

— Vladimir Yefimic, siz xoşbəxt adamsınız. Bax, yayda Peterburqa gedəcək... Akademiyaya daxil olacaqsınız.

— Eh, bu hələ heç də bəlli deyildir! — deyə Şuraciyəz ərinin ünvanına açıqla qışkırdı. — İki dəfə biabırçılıqla polka qayıtmışiq. Bu dəfə isə axırıncı dəfə qayıdacağıq.

Nikolayev dönüb geri baxdı. Onun yumşaq bağlı mübariz və xeyirxah üzü qızardı, iri, qara öküz gözləri isə açıqla parlادı.

— Şuraciyəz, axmaq-axmaq danışma! Mən dedim ki, imtahan verəcəyəm — deməli verəcəyəm, — deyə o, əlinin yanı ilə stola möhkəm vurdur. — Xeyir danışmaza dedilər xeyir danış, dedi: gedib qayıtmayan. Mən dedim!..

– Mən dedim! – deyə arvadı onu yamsıladı və o da balaca, qaraşın ovcunu eri kimi dizinə vurdu. – Yaxşısı sən mənə de görüm ki, hissənin döyüş nizamı hansı şərtlərə cavab verməlidir? Siz bilirsinizmi, – o, cəsərət və hiyləgərcəsinə Romaşova baxıb güldü, – axı, mən taktikanı ondan yaxşı bilirəm. Hə, sən, Volodya, baş qərargahın zabiti – de görək hansı şərtlərə cavab verməlidir?

– Şuraciyəz, axmaq şeylər danişırsan, məndən el çək, – deyə Nikolayev narazı halda donquldandı.

Lakin o, birdən stulla birlikdə arvadına tərəf döndü və onun geniş açılmış gözəl və axmaq gözlərində çəşqinliq, demək olar ki, qorxu göründü.

– Ay qız, bir dayan, doğrudan da hamısı mənim yadımda deyildir. Döyüş nizamı? Döyüş nizamı elə düzəldilməlidir ki, atəşdən itkisi az olsun, sonra ona komanda vermək asan olsun... sonra... Dayan...

– Dayanımağa pul verirlər, – deyə Şuraciyəz qalib bir səslə onun sözünü kəsdi.

Gənc qadın, göz qapaqlarını örtərək və yırğalana-yırğalana əlaçı şagird kimi tez-tez danişmağa başladı:

– Döyüş nizamı aşağıdakı şərtlərə cavab verməlidir: cəld hərəkət etməyə, diribaş tərəfənəməyə, məharətlə vuruşmağa, elverişli komanda verməyə, yerin şəraitinə uyğunlaşmağa; o, atəşdən mümkün olduqca az döyüşü itirməli, asan toplanmalı və yayılmalı, habelə cəld yürüş qaydalarına keçməlidir... Vəssalam!..

O, gözlərini açdı, güclə köksünü ötürdü və gülə-gülə üzünü Romaşova tərəf əvvələrini soruşdu:

– Yaxşıdırımı?

– Ay şeytan, hafizəyə bir bax! – Nikolayev daha seylə dəftərləri ilə məşğul olaraq, həsəndlə, lakin heyranlıqla söylədi.

– Axı, biz birlikdə məşğul oluruq, – deyə Şuraciyəz izahat verdi. – Mən ləp bu saat imtahan verə bilirəm. Başlıcası, – o, əlin-dəki mille havanı yardı, – başlıcası – sistemdir. Bizim sistemimizi – mən ixtira etmişəm, bununla mən fəxr edirəm. Biz hər gün bir az riyaziyyatdan, bir az hərbi fənlərdən keçirik – bax topçuluğu, doğrusu, mən yaxşı bilmirəm: başdan-başa nə isə iyənc düsturlardan ibarətdir, xüsusilə ballistikada, – sonra bir az nizamnamələrdən öyrənirik. Sonra günsarı iki dili və günsarı coğrafiya ilə tarixi öyrənirik.

– Bəs rus dili? – deyə Romaşov ədəb gözləyərək soruşdu.

– Rus dili? O boş şeydir. Orfoqrafiyanı Qrotun kitabından öyrənmişik. İnşa yazıları isə bəllidir. Hər il eyni mövzuları verirlər. “Raqa raset, raqa bellum<sup>1</sup>”. “Dövrü ilə əlaqədar olaraq, Oneginin xarakteristikası”.

O, birdən bütün varlığı ilə canlanıb, podporuçiki heç bir şey əyləndirməsin deyə, sapı onun əlindən alaraq, indiki həyatının əsas marağını, əsas möğzini təşkil edən şey barəsində şövqle danişmağa başladı.

– Romaciyəz, mən burada qala bilmərəm, qala bilmərəm! Məni anlayın! Burada qalmاق polk xanımı dərəcəsinədək alçalmaq deməkdir, sizin vəhşi müsamirələrə getmək, xəbərçilik etmək, ara qarışdırmaqla məşğul olmaq, gündəlik və yol xərci kimi... qepik-quruş üçün hırsınlıkmək deməkdir!.. brrr... rəfiqələrimlə növbə ilə bu bayağı “balciyəzləri” təşkil etmek, vint<sup>2</sup> oynamaq... Bax, siz deyirsiz ki, bizim evimiz gözəl və rahatdır. Siz Allah, bu meşən rahatlığına bir baxın! Bu hörülümiş şeylər və kipyurciyəzlər – onları özüm toxumuşam, özüm yenidən düzəldib tikdiyim bu paltarlar, tiftik-lənmiş bu iyənc qurama xalça... bütün bunlar iyənc, iyənc şeylərdir! Əziz Romaciyəz, anlayın ki, mənə cəmiyyət, böyük əsl cəmiyyət, kübar, ağılli həmsəhbetlər lazımdır. Siz bilirsınız, Volodya yeni banit ixtira edə bilmez, lakin o, namuslu, cəsərəti, emeksevən adamdır. Qoy o, təki baş qərargaha keçsin, and içirəm ki, mən onu yüksək mənsəbə çatdırıram. Mən bir neçə dil bilirəm, özümü hər hansı cəmiyyətdə apara bilirəm. Mənim – bilmirəm bunu necə ifadə edim – qəlbim elə uyuşqandır ki, hər şeydən baş çıxarıram, hər bir şəraitə uyğunlaşmağı bacarıram... Nəhayət, Romaciyəz, bir mənə nəzer salın, diqqətlə nəzer salın. Doğrudanmı mən elə bir pis adam və kifir qadınım ki, bütün ömrümü bu xarabalıqda, adı heç bir coğrafiya xəritəsində göstərilməyən bu yerde çürütülməliyəm!

O, cib desmali ilə üzünü tələsik örtüb, birdən acıqla, xudpəsəndlik və lovgalıqla ağlamağa başladı.

Ətri, o saat heyrətlə, özünü itmiş halda və iztirabla cəld onun yanına gəldi. Lakin Şuraciyəz bu vaxt artıq özünü elə alaraq, cib

<sup>1</sup> “Sülh istəyirsənə, müharibəyə hazırlaş” (lat.)

<sup>2</sup> Kart oyunu

dəsmalını üzündən çekmişdi. Gözləri açıqlı, hırslı-hırslı işildəsa da, daha göz yaşları axmırı.

— Eybi yoxdur, Volodya, eybi yoxdur, əzizim, — deyə o, əli ilə ərinin özündən uzaqlaşdırıldı.

O, artıq gülə-gülə yenə sapı Romaşovun əlindən alıb, şıltاقcasına və işvə ilə ona müraciət edərək dedi:

— Ay yöndəmsiz Romaciyəz, bir cavab verin, mən gözəlem, ya yox? Əgər qadın özü haqqında tərifedici söz umursa, ona cavab verməmək — yüksək dərəcədə nəzakətsizlikdir!

— Şuraciyəz, heç utanmursan, — deyə Nikolayev öz yerindən nəsihətamız səslə söyledi.

Romaşov iztirab və utancaqlıqla gülmüşədi, lakin birdən azca titrək səslə, ciddi və kədərlə cavab verib dedi:

— Olduqca gözəlsiniz!..

Şuraciyəz gözlərini möhkəm qayıb, başını şıltاقcasına elə tərpədi ki, tağa ayrılmış saçları əlnində atılıb düşdü.

— Ro-omaciyəz, siz nə güləmeli adamsınız! — o, nazik uşaq səsi ilə dedi.

Podporuçık isə qızarın, adəti üzrə öz-özünə düşündü: "Onun qəlbini amansızcasına sindirdilər..."

Heç kəs danışmındı. Şuraciyəz cəld hərəketlə mili işlədirdi. Tussen və Lanqsteyn dərsliyindən almanın cümlələrini tərcümə etməklə məşğul olan Vladimir Yefimoviç sözləri öz-özünə asta-asta mirildiyirdi. Çadırə bənzər sarı ipək örtüklü çırığın alov çatırılışı və fişiltisi eşidilirdi. Romaşov yenə sapı əlinə alıb, bunu özü də azca hiss edə-edə, onu gənc qadının əlindən dartırdı.

Şuraciyəzin əllərinin şüursuz olaraq onun ehtiyatlı səyinə müqavimət göstərməyi Romaşova ince və zərif bir zövq verirdi. Ona elə gəlirdi ki, bu sap boyu nə isə sırlı, bağlayıcı və heyecanlandırıcı bir cərəyan axırdı.

O, eyni zamanda yandan, hiss edilmədən, lakin dönmədən onun aşağı əyilmiş başına baxır və fikirləşirdi, o, asta-asta dodaqlarını tərpədərək, sözləri öz-özünə, sanki Şuraciyəzlə gizlincə və hissiyatla söhbət edirmiş kimi səssiz piçilti ilə ifadə edirdi.

"Necə de cəsərətlə soruşdu: mən gözələmmi? Ah! Sən olduqca gözəlsən! Əzizim! Budur, mən oturub sənə tamaşa edirəm — bu, böyük seadətdir! Qulaq as: sənin necə gözəl olduğunu nağıl edim. Qulaq as. Sənin üzün solğun və qarayanızdır, həm də ehtiraslıdır.

Dodaqların qırmızı və hərəkatlıdır — ah onlar necə də öper! — gözlerinin ətrafını sarımtıraq kölgə bürümüşdür... Sən düz baxanda gözlərinin ağı azca mavi rəngə çähr, lakin iri bəbeklərin tutqun, tünd-göy rəngdədir. Sən qarabuğdayı deyilsən, ancaq səndə nə isə qaraçı qanı vardır. Lakin sənin saçların ele təmiz və zərif, həm də hörüklerin dalda elə səliqə ilə, sadəcə və bacarıqla düyü vurulmuşdur ki, adam barmaqlarını onlara ehmalca toxundurmaq isteyir. Sən balacasan, sən yüngülsən, mən səni körpə uşaq kimi əllərimin üstünə qaldırardım. Lakin sən çevik və qüvvətlisən, sənin döşlərin qız döşü kimidir, sən bütünlükə — coşqun və diribaşsan. Sənin sol qulağının aşağı tərəfində xal vardır. Bu xal sırga izini andırır — bu, olduqca qəşəngdir..."

— Siz qəzetdə zabit duelləri barəsində oxumussunuzmu? — deyə Şuraciyəz birdən soruşdu.

Romaşov hərəkətə gəlib, güclə gözlərini ondan ayırdı.

— Yox, oxumamışam. Ancaq eşimmişəm. Necə məger?

— Əlbəttə, siz adətiniz üzrə heç bir şey oxumursunuz. Doğrusu, Yuri Alekseyeviç, siz düşkünləşirsiniz. Mənəcə, bu iş mənasız çıxmışdır. Mən belə başa düşürəm: zabitlər arasında duel — lazımlı və ağıllı işdir, — deyə Şuraciyəz toxuduğu əl işini döşünə basdı. — Lakin belə nəzakətsizlik nəyə lazımdır? Bir fikirləşin: bir poruçik başqa bir poruçiki tehqir etmişdir. Tehqir ağır olduğu üçün zabitlər cəmiyyəti qərara alır ki, onlar duelə çıxsınlar. Lakin sonrası sarsaq və axmaq bir şəkil alır. Duelin şərtləri — lap edam kimi bir şeydir: on beş addımlıq məsafədən, həm də ağır surətdə yaralanana qədər vuruşmaq... Əgər hər iki rəqib ayaq üstə durmuşsa, yenidən atəş açmağa başlayırlar... Axı, bu qırğındır, buna nə ad verəcəyimi də bilmirəm! Lakin, hələ gözləyin, bu hələ başlanğıcdır. Polkun bütün zabitləri, az qala polk xanımları da duel yerlərinə galırlar, hətta kolların arasında fotograf da gizlənir. Romaciyəz, bu ki, dəhşətdir! Sizin kimi bədbəxt podporuçık, Volodyanın dediyi kimi, fendrik, həm də üstəlik incident deyil, inciyən, üçüncü atəsdən sonra qarınдан ağır yaralanır və axşama yaxın eziyyətlə olur. Onun isə, bəlli olur ki, qoca anası və əra getməmiş qarımış bacısı varmış, bizim Mixin kimi, onları həmin ölen podporuçık saxlayırmış... Axı, bir dinnəyin: dueli belə bir qanlı oyunbazlığı çevirmek nəyə gərəkdir, bu kimə lazımdır? Həm də, bir buna fikir verin ki, duelə icazə veriləndən sonra, lap ilk vaxtdan belə edirlər. Bax, mənə inanın, inanın!

– deyə Şuraciyəz alışib yanın gözləri parıldaya-parıldaya həyəcanla söylədi, – ah, bu nifrətli liberal qorxaqları mən tənyirəm!  
– ağız-ağıza verəcəklər: “Ah, bu vəhşilikdir! Ah, bu vəhşid dövrün qalığıdır! Ah, bu qardaş qırğınıdır!”

– Ancaq, Aleksandra Petrovna, siz qan hərisiniz! – deyə Romaşov əlavə etdi.

– Yox, mən qan hərisi deyiləm! – deyə o, kəskin halda etiraz etdi.  
– Mən mərhəmetliyəm. Mən, boynumu qidiqlayan pispisini götürəndə səy edirəm ki, onu incitməyəm. Ancaq, Romaşov, burada sadə bir məntiq var, onu anlamağa cəhd edin. Zabitlər nə üçündür-lər? Müharibə üçün. Müharibəyə, hər şeydən əvvəl, nə lazımdır? Cəsareti, qürur, göz qırpmadan ölümün üzünə baxmağı bacarmaq. Sülh vaxtı bu keyfiyyətlər nədə daha yaxşı görünür? Duellerde. Vəssalam. Zənnimcə, aydınlaşdır. Şəxsən fransız zabitlərinə duellər lazımlı deyil, – çünki namus anlayışı, həm də daha yüksək dərəcədə, fransızların qanına işləmişdir, – alman zabitlərinə də lazımlı deyil, – çünki bütün almanlar anadangəlmə intizamlı və düz adamlıqlar, bizə, bizə lazımdır! Onda bizdə zabitlər cəmiyyətində Arçakovski kimi finildaqçı qumarbaz, yaxud sizin Nazanskı kimi daimi oyyaş olmaz; o zaman zabitlər yığıncağında, xidmətcilərin yanında heyvərəçilik və yersiz rişxəndçiliyiniz, bir-birinizi nalayıq sözlerə söyməyiniz, hər halda dəyməyib yan keçməsi məqsədi ilə bir-birinizin başına qrafın vizildatmağınız özbaşına aradan qalxar. Onda siz bir-birinizin dalınca belə pis sözər danişmazsınız. Zabit hər sözü ölçüb-biçməlidir. Zabit – tərbiyalı olmaqla başqalarına nümunə göstərməlidir. Sonra, bu nə incəlikdir: gülldən qorxmaq! Sizin ixtisasınız – həyatınızı riske atmaqdır. Ah, nə deyim!

O, öz nitqini siltaqcasına kəsib öz işinə qapıldı. Yenə süküt çökdü.

– Şuraciyəz, rəqib sözü, alman dilinə necə tərcümə edilir!  
– deyə Nikolayev başını kitabın üstündən qaldıraraq soruşdu.

– Rəqib? – deyə Şuraciyəz fikirli-fikirli mili yumşaq saçlarının tağına toxundurdu. – Bütün cümləni de görüm.

– Burada deyilir... bu saat, bu saat... Bizim xarici ölkə rəqibimiz...

– Unser auslandisher Nebenbuhler, – deyə Şuraciyəz cəld, o saat tərcümə etdi.

– Unzer, – deyə Romaşov xəyala dałmış halda gözünü lampanın əlovuna zilləyərək piçilti ilə təkrar etdi. – “Bu gənc qadını bir şey həyəcanlandırdıqda, – deyə o, fikirləşdi, – sözləri elə sürətlə, ahənglə

və aydınlıqla ifadə edir ki, elə bil gümüş podnosun üstünə qırma tökülür”. Unzer – əcəb gülməli sözdür... Unzer, unzer, unzer...

– Romaciyəz, nə piçildiyirsiniz? – deyə Aleksandra Petrovna birdən ciddi səslə soruşdu. – Mən olan yerdə sayıqlamayıñ.

Romaşov dalğın-dalğın gülümsədi.

– Mən sayıqlamıram... Mən öz-özümə hey: unzer, unzer, təkrar edirəm. Nə gülməli sözdür...

– Bu nə axmaqlıqdır... Unzer? Bunun nəyi gülməlidir?

– Bilirsınız mı... – deyə Romaşov öz fikrini izah etməkdə çətinlik çəkirdi. – Hər hansı bir sözü uzun müddət təkrar etdikdə və onu dərindən fikirləşdikdə, birdən həmin söz mənasını itirir və belə bir şəkil alır... necə deyim?

– Ah, biliyəm, biliyəm! – deyə Şuraciyəz tələsik və sevincək onun sözünü kəsdi. – Ancaq bunu indi eləmək çox da asan deyildir, əvvəller isə, uşaqlıqda, ah, bu çox əyləncəli olurdu!..

– Bəli, bəli, məhz uşaqlıqda. Bəli.

– Bəs necə, lap yaxşı yadımdadır. Hətta məni xüsusişlə valeh edən: “bəlkə də” sözü yadımdadır. Mən gözübağlı halda hey yırğalanıb təkrar edirdim: “Bəlkə də, bəlkə də...” Və birdən bu sözün nə demək olduğunu tamam unudurdum, sonra nə qədər cəhd edirdimse, onun nə demək olduğunu xatırlaya bilmirdim. Mənə daim elə gəlirdi ki, guya bu, iki qısaca quyruğu olan qəhvəyi rəngli, qırımızıtraq ləkədir. Doğrudurmu?

Romaşov şəfqətlə ona baxdı.

– Bu çox qəribədir ki, hər ikimizin fikri eynidir, – deyə Romaşov yavaşça dilləndi. – Unzer isə, bilirsınız, nə isə olduqca hündür, neşərlə, ariq bir şeydir. Belə, necə deyim, hündür, həm də olduqca yaman həşərat kimi bir şeydir.

– Unzer? – deyə Şuraciyəz başını qaldırdı və gözlerini qiyıb, Romaşovun haqqında danışdığı sözü təsəvvürüne getirmək üçün evin uzaq, qaranlıq küçünə baxmağa başladı. – Yox, bir dayanın: bu nə isə yaşı, sıvri bir şeydir. Hə də, hə də – həşəratdır! Özü de cincirama kimi bir şeydir, ancaq ondan daha iyrənc və daha yamanıdır... Fu, Romaciyəz, biz nə axmağıq.

– Bəzən isə belə də olurdu, – deyə Romaşov müəmmalı danışmağa başladı, – həm də bu, uşaqlıqda özünü daha parlaq göstərirdi. Mən bir sözü təleffüz edir və onu mümkün olduqca uzatmağa çalışırdım. Hər bir hərfi olduqca uzadırdım. Birdən hər şey bir anda

mənə olduqca qəribə görünürdü, sanki ətrafında olan hər şey yox olurdu. Bu vaxt isə danışmağım, yaşamağım, fikirləşməyim mənə qəribə gəlirdi.

— Hə, bunu men də bilirom! — deyə Şuraciyez şən halda danışmağa başladı. — Ancaq o cür deyil. Mən, bəzən olurdu ki, qüvvəm çatdıqca nəfəsimi gizlədib, fikirləşirdim: bax mən nəfəs almırıam, yenə de nəfəs almırıam, bax, bu vaxtadək, bu vaxtadək, bu vaxta... Bu zaman isə həmin qəribə an başlanırdı. Mən, vaxtin yanından ötməsini hiss edirdim. Yox, bu, o deyil: bəlkə o, heç də vaxt deyildi. Bunu izah ələmək olmur.

Romaşov məftun baxışlarla onu sözür və boğuq, xoşbəxt, yavaş səslə təkrar edirdi:

— Bəli, bəli... bunu izah etmək olmur... Bu, qəribə şeydir... Bunu izah etmək mümkün deyildir...

— Hə, ancaq, cənab psixoloqlar, yaxud sizi necə adlandırırlar, bəsdir, şam ələmək vaxtidir, — deyə Nikolayev stuldan qalxa-qalxa söylədi.

Uzun müddət oturmaqdan onun ayaqları yatmışdı, kürəyi də ağrıyırıdı. O, bütün bədəni ilə gərnəşərək əllərini çox yuxarı qaldırıb qıçandı və sınaşını qabartdı, bu güclü hərəkətdən onun iri, əzələli bədəninin bütün oynaqları şaqqıldı.

Donuq-ag rəngli asma çini lampanın parlaq işıqlandırıldığı kiçicik, lakin qəşəng yemək otağında stolun üstə soyuq yemək düzülmüşdü. Nikolayev içki içmirdi, lakin Romaşov üçün stolun üstündə balaca qrafində araq qoyulmuşdu. Şuraciyez öz gözəl simasını iyrənmiş kimi qırışdıraraq, tez-tez olduğu kimi, saymazyana-saymazyana soruşdu:

— Siz, əlbəttə, bu iyrənc şeysiz keçinə bilmirsiniz?

Romaşov müqəssircəsinə gülüməsdi və karıxdığı üçün araqdan çəçədi və öskürməyə başladı.

— Heç utanmırınız! — deyə ev sahibəsi nəsihətverici tərzdə qeyd etdi. — İçə bilmirsiniz, ancaq... Bu, sizin sevimli Nazanskiyə yaraşır, onun əleyi ələnib, xəlbiri göylərdə oynayır, bəs siz nə üçün içirsiniz? Gənc, sevimli, kamil bir oğlansınız, ancaq araqsız süfrəyə oturmursunuz... Hə, nə üçün? Sizi korlayan da bax, o Nazanskidir.

Bu zaman indicə getirilmiş əmri oxuyan əri birdən qışkırdı:

— Aha, yerinə düşdü: Nazanski ailə vəziyyətinə görə bir aylığa məzuniyyətə çıxır. Ay-hay! Bu o deməkdir ki, sərxişluğa qapılıbdır.

Siz, Yuri Alekseiç, yəqin onu görmüsünüz? Olmaya o, içkiyə qapılmışdır?

Romaşov utancaq halda gözlerini döyüdü.

— Yox, mən görməmişəm. Ancaq, deyəsən, içir...

Şuraciyez acıqlı-acıqlı, təmkinli yavaş səslə dedi:

— Sizin Nazanski — iyrənc adamdır! Əger mənə ixtiyar versədilər, belə adamları quduz it kimi gülələrdim. Belə zabitlər — polk üçün biabırçılıqdır, alçaqlıqdır!

Öz elmləri ilə məşğul olduğu kimi çox və səylə yeyən Nikolayev şam yemeyindən sonra dərhal əsnəməyə başladı və açıq-aydın dedi:

— Cənablar, bir dəqiqəliyə gedib yatsam necə olar? Köhnə, gözəl romanlarda deyildiyi kimi, "yuxulasam" necə olar?

— Bu, tamamilə doğrudur, Vladimir Yefimic, — deyə Romaşov onun sözüne qüvvət verdi, ancaq özüne göründüyü kimi, bu tələsik və həddindən artıq yaltaqcasına çıxdı. Eyni zamanda stolun arxasından qalxa-qalxa məyuscasına fikirleşdi. "Bəli, burada mənim çox da nazımı çəkmirlər. Axı, nə üçün bura gəlirəm?"

Onda elə təsevvür əmələ gəlmişdi ki, elə bil Nikolayev onu məmənnuniyyətə evdən qovurdu. Lakin, bununla bərabər, o bəlibələ Şuraciyezden evvel onunla xudahafizləşərkən, zövqle düşüñürdü ki, budur, bu dəqiqə sevimli qadının möhkəm və nəvazişli əlini sixacaqdır. O, hər dəfə gedəndə bu haqda düşüñürdü. Bu an çatdıqda isə o, həmin cəzibəli əli sixmağa qəlbən elə aludə oldu ki, Şuraciyezin ona dediklərini eşitmədi:

— Baxın ha, bizi yaddan çıxarmayıñ. Biz həmişə sizin gəlininə şadiq. Öz Nazanskinizlə sərxişluq etməkdənə, yaxşısı budur, bizdə oturun. Ancaq bunu yadda saxlayın: biz sizin çox da nazınızı çəkməyəcəyik.

O, yalnız küçəyə çıxdıqdan sonra bu sözləri öz şüurunda eşitdi və anladı.

— Bəli, mənim çox da nazımı çəkmirlər, — deyə o yaşıdı olan gənc və məgrur adamların olduqca meyil etdikləri acı inciklik hissi ilə piçildədi.

Romaşov artırmaya çıktı. Gece elə bil daha qaranlıq və daha isti idi. Podporuçık əlleri ilə çoparin qırığını yoxlaya-yoxlaya onun yanına ilə gedir və gözlərinin qaranlığı alışmasını gözleyirdi. Bu zaman, Nikolayevgilin motboxinin qapısı birdən açıldı, oradan bir anlığa böyük dumanlı sarı ışış zolağı qaranlığı işıqlandırdı. Kim isə palçığı şappıldada-şappıldada yeriməyə başladı və Romaşov, Nikolayevgilin denşiki Stepanın acılı səsini eşitdi:

— Elə bil işi-güçü yoxdur, hər gün gəlib oturur. Niye gəldiyini isə, Allah bilsin!

Podporçikə tanış olmayan başqa bir soldat səsi, tənbəlcəsinə əsnəyə-əsnəyə, etinasızlıqla cavab verib dedi:

— Qardaşım, burada iş var... Bunların hamısı əharılıqdandır. Ho, Stepan, xudahafiz de.

— Xudahafiz, Baulin. Tez-tez gel.

Romaşov hasara qıslıdı. Qaranlığa baxmayaraq, o çox utandığından qızardı; bütün bədənini tər basdı, elə bil qıçlarının və küreğinin dərisinə minlərlə iynə batırıldı. “Əlbəttə! Densiklər də məni elə salırlar” — deyə o, məyus-məyus fikirləşdi. O, dərhal bütün bugünkü axşamı xatırladı; müxtəlif sözlərdə, cümlələrin ahəngində, ev sahiblərinin bir-birinə baxışlarında əvvəller duymadığı və indi ona etinasızlıq və elə salmaq, zəhlətökən qonağa qarşı dözlüməz əsəbleşmə kimi görünən xırda şeyləri o saat sezməyə başladı.

— Vay, rüsvay oldum, rüsvay oldum! — deyə podporuçık yerindən tərpənmeyərək piçildədi. — Bu dərəcəyə gelib çıxasan ki, sən geləndə səndən zəhlələri getsin... Yox, bəsdir. Mən indi, qəti bildim ki, bəsdir!

Nikolayevgilin qonaq otağının işığı söndü. “Budur, onlar artıq yataq otağındadırlar” — deyə Romaşov fikirləşdi və Nikolayevlərin yatmağa hazırlaşarkən çoxdan evli olan adamlar kimi adı laqeydilikə və utanmadan bir-birinin yanında soyunduqlarını və onun haqqında danışdıqlarını qeyri-adı bir aydınlıqla təsəvvürtünə gətirdi. Əynində bircə tuman olan genç qadın yatağa uzanmaqdan əvvəl aynanın qabağında saçlarını darayırdı. Vladimir Yefimoviç əynində alt tuman-köynək çarpayının qırığında oturub uzunboğaz çəkmələrini çıxarırdı və güc verməkdən qızara-qızara, acılı və yuxulu səsle deyir: “Şuraciyəz, bilirsənmi, sənin Romaşovun mənim lap zəhləmi apanbdır.

Təecüb edirəm ki, sən nə üçün onunla belə rəftar edirsən?” Şuraciyəz isə baş sancaqlarını ağızında saxlaya-saxlaya, dönmədən narazı səsle güzgüyə baxa-baxa cavab verib deyir: “O, heç də mənim deyil, sənindir!..”

Romaşov bu iztirablı və acı fikirlərin əzablı təsiri ilə beş dəqiqə dayandırdıqdan sonra getmək qərarına gəldi. O, Nikolayevgilin evinin uzun hasarı boyunca, pis bir iş görərkən tutulacağından qorxurmuş kimi gizlənə-gizlənə, ayaqlarını ehtiyatla palçığın içindən çıxara-çıxara yeriyirdi. O, evə getmək istəmirdi: hətta iyrinc dərəcəyədək zəhəsini aparmış ev şəyleri ilə birləkdə öz ensiz, uzun otağının təkcə bir pəncərəsini xatırlamaq belə onu dəhşətə götürir və iyirdirirdi. “Bax, onun acığına Nazanskinin yanına gedəcəyəm, — deyə o, qəfletən qət etdi və o saat bunda nə isə intiqam zövqü duydı.

— O, Nazanski ilə dostluq etdiyim üçün məni danlayırdı, bax, bu da onun acığına! Lap yaxşı!..”

O, gözlərini göyə qaldırıb, əlini sinəsinə bərk sixa-sixa, qızığınla öz-özünə dedi: “And içirəm, and içirəm ki, sonuncu dəfə onların evinə getməyim id. Daha belə təhqirə dözmək istəmirməm. And içirəm!”

O, dərhal, öz adəti üzrə, fikrən əlavə etdi.

“Onun mənalı qara gözləri qətiyyət və nifrətlə parlayırdı!..”

Onun gözləri isə heç də qara deyil, sadəcə — yaşılı haşiyəli sarımtaraq idi.

Nazanski öz yoldaşı, poruçık Zəqrjtin evində bir otaq kiraye etmişdi. Bu Zəqrjt, qüsursuz xidmetinə və türklərə qarşı mühabibədə iştirak etməyinə baxmayaraq, yəqin, bütün rus ordusunda ən köhnə poruçık idi. Rütbe almaqda onun bəxti mənhus və izahedilməz bir halda gətirmirdi. O, dul kişi idi. Dörd xırda uşağı vardı; öz qırx sekiz manat maaşı ilə birtəhər başını girlayırdı. O, böyük mənzilləri kiraye götürüb, sonra otaqlarını bir-bir subay zabitlərə kiraya verir, yemek haqqı almaqla bir neçə nəfəri evində saxlayır, toyuq və hinduşka saxlayır, odunu ucuz və vaxtında almağı bacarırdı. Uşaqlarını təknənin içində özü çımdırır, onları ev aptekisi dərmanları ilə özü müalico edir və tikiş maşınınnda onlar üçün özü lifçik, balaca dizlik, köynek tikirdi. Zəqrjt hələ evlənənə qədər, bir çox subay zabitlər kimi, qadın əl işlərinə alışmışdı, indi isə kəskin ehtiyac onu bu əl işləri ilə məşğul olmağa məcbur edirdi. Dili dinc durmayan adamlar

onun haqqında deyirdilər ki, o, gizlincə, heç kəsin xəbəri olmadan öz əl işlərini hara ise satdırmağa göndərir.

Lakin bütün bu təsərrüfat hiylələri ona o qədər də kömək etmirdi. Ev quşları yoluxucu xəstəlikdən ölürlər, otaqlarını kirayə verə bilmir, pis xörəklər verdiyindən yemək haqqı alıb saxladığı adamlar onunla savaşır və pul vermirdilər; vaxtaşırı, ilde üç-dörd defə arıq, uzun, saqqallı Zəqrjtı özünü itirmiş halda, üz-gözü tor içinde bir yerdən pul tapmaq ümidi ilə şəhərdə ora-bura vurnuxan görmək olardı; bu zaman onun başındakı nazik kökə formalı furajkasının günlüyü yanaklı olur, müharibədən əvvəl tikilmiş qədim Nikolayev şineli ciyinlərində quş qanadları kimi əsir və yellənirdi.

İndi onun otaqlarında işıq yanırı, Romaşov pəncərəyə yaxınlaşdıqda Zəqrjtin özünü gördü. O, deyirmi stolun arxasında, tavan dan asılmış lampanın altında oturub, çirkli, qırışqlı və müləyim üzü daz başını aşağı əyərek, qırmızı adı sapla kətan döşlүүн, gərək ki, malorus köynəyi döşlүүnün naxışını gedirdi. Romaşov pəncəredən bərk döyüd. Zəqrjt diksində, əlindəki işi kənara qoydu və pəncərəyə yaxınlaşdı.

— Adam İvanoviç, mənəm, — deyə Romaşov səsləndi. — Bir saniyəliyə qapını açın.

Zəqrjt pəncərə öününe qalxıb, daz alını və bir yana əyilmiş seyrək saqqalını nefəsliyə soxdu.

— Podporuçık Romaşov, sizsiniz? Nə var?

— Nazanski evdədirmi?

— Evdədir, evdədir. Gedesi yeri var məgər? Ah, Allah, — deyə Zəqrjtin saqqalı nefəslikdə titradi, — sizin bu Nazanski məni ləp elə salıb. İkinci aydır ki, mən onun üçün nahar göndərirmə, o isə ele söz verir ki, pulunu verəcəyəm. O, bura köçüb geləndə, sonra aramızda mübahisə olmasın deyə, olduqca xahiş elədim ki...

— Bəli, bəli, bəli... bu... həqiqətən... — deyə Romaşov dalğın halda onun sözünü kəsdi. — Bir deyin, o nə kökdədir? Onu görmək olarmı?

— Zənnimcə, olar... hey otaqda gezişir. — Zəqrjt bir saniyəliyə dayanıb qulaq asdı. — Bax, indi de gezişir. Başa düşürsünüzüm, mən ona açıq aydın demişdim: sonra aramızda mübahisə olmasın deyə, bu başdan şərtləşək ki, mənzil haqqını...

— Bağışlayın, Adam İvanoviç, mən bu saat, — deyə Romaşov onun sözünü kəsdi. — İcazə versəniz, başqa bir vaxtda yanınızda gələrəm. İndi isə olduqca teləsik işim var...

O, bir qədər irəli gedib, tini buruldu. Bağça-bağın qurtaracağında Nazanskinin otağının işığı yanırı. Pəncərələrin biri taybatay açıq idi. Nazanski özü sürtüksüz, alt köynəkdə, yaxası açıq halda otaqda iti addımlarla var-gəl edirdi; onun ağ qaməti və qızılı saçlı başı gah pəncərənin işığında görünür, gah da divarın arxasında yox olurdu. Romaşov bağça-bağın çəpəri üstdən aşib, onu səslədi.

— Kimdir? — deyə Nazanski pəncəredən başını kənara çıxarıb, hay veriləcəyini gözleymiş kimi sakit halda soruşdu. — Aha, Georgi Alekseyeviç, sizsiniz? Dayanın: qapı uzaqda, həm də qaranlıq yerdədir. Pəncəredən gəlin. Əlinizi verin.

Nazanskinin otağı Romaşovunkundan da kasib idi. Pəncərənin yanında divar boyu ensiz, alçaq, başdan-başa əyri-üyru bir çarpayı qoyulmuşdu; bu çarpayı elə cılız idи ki, sanki onun dəmirleri üstünə təkcə çəhrayı rəngli peke adyal salınmışdır; o biri divarın yanında — rənglənməmiş sadə stol və iki dəfə kobud kətil qoyulmuşdu. Otağın bir küncünə ensiz taxta bufet rəhləsəyagi, möhkəməcə bərkidilmişdi. Çarpayının ayaq tərəfində başdan-başa dəmir yol kağızları yapışdırılmış sarımtraq rəngli dəri çamadan qoyulmuşdu. Lampa hesaba alınmazsa, otaqda bunlardan başqa heç bir şey yox idi.

— Salam, əzizim, — deyə Nazanski Romaşovun əlini möhkəm sıxıb silkeledi, fikirli, qəşəng mavi gözlərini düz onun gözlərinə zilləyerek sözünə davam etdi. — Bax, burada, çarpayının üstə oturun. Siz, mənim xəstəliyim haqqında raport verməyimi eşitmisinizmi?

— Bəli, Nikolayev indicə bunu mənə dedi.

Romaşov yenə denşik Stepanın dəhşətli sözlərini xatırladı, onun üzü iztirabla qırışdı.

— Ah! Siz Nikolayevgilə getmişdiniz? — deyə Nazanski birdən qızılınq və gözəçarpacaq bir maraqla soruşdu. — Siz onların evinə tez-tezmi gedirsiniz?

Bu sualın qeyri-adi ahənginin doğurduğu tutqun bir ehtiyat düşüsu Romaşovu yalan danışmağa məcbur etdi və o, etinəsizliqlə cavab verib dedi:

— Yox, tez-tez getmirəm. Elə-belə, təsadüfən getdim.

Otaqda gəzişən Nazanski bufetin yanında dayandı və onun qapısını açdı. Orada rəfdə araq dolu qrafın və nazik dilimlərle, səliqə ilə kəsilmiş alma vardı. O, arxası qonağa tərəf teləsik özü üçün araqdan bir qədəh töküb içdi. Romaşov nazik kətan köynəyin altında onun kürəyinin səriyərək titrədiyini gördü.

– İsteyirsinizmi? – deyə Nazanski bufeti göstərərək təklif etdi.  
– Qəlyanaltı kasıbyanadır, ancaq aclığın varsa, qayğanaq bişirə bilərəm. Bu qədim insana, Adəmə təsir etmək olar.

– Təşəkkür edirəm. Mən sonra içəcəyem.

Nazanski əllerini ciblerinə soxub, yenə otaqda var-gəl eləməyə başlaşı. O, otaqda var-gəl edə-edə indicə kəsilmiş səhbətinə davam etdirmiş kimi dillənib dedi:

– Bəli. Bax mən hey gəzişir və fikirləşirəm. Bilirsinizmi, Romaşov, mən xoşbəxtəm. Sabah polkda deyəcəklər ki, mən içkiyə qapılmışam. Nə deyim, ola bilsin ki, bu doğrudur, ancaq heç də tamam belə deyildir. Mən indi xoşbəxtəm, heç də xəstə deyiləm və iztirab çəkmirəm. Adı vaxtlarda mənim ağlım və iradəm düşkün olur. O zaman mən, orta qisimdən olan ac, qorxaq adamlara qarışib bayağı, ehtiyatlı, ağılı oluram, öz-özümdən darixıram. Məsələn, mənim hərbi xidmətdən zəhləm gedir, ancaq xidmət edirəm. Mən nə üçün xidmət edirəm? Ona görə edirəm ki, uşaqlıqdan bunu hey başına girdirmişlər; indi də ətrafimdakıların hamısı deyir ki, həyatda ən başlıcası – xidmət etmək, tox olmaq və yaxşı geyinməkdir. Filosofluq isə, onlar deyirlər ki, boş şeydir; filosofluq işsiz adama, anaciyəzi onun üçün dövlət qoyub gedən adama yaraşır. Budur, mən zəhləm gedən bir iş görürem; mənə amansız, bəzən isə mənəsiz görünən bu işi mən heyvani həyat qorxusu əmri ilə icra edirəm. Mənim həyatım hasar kimi yeknəseq, soldat mahudu kimi bozdur. Mənim məhəbbət haqqında, gözəllik haqqında, bəşəriyyətə münasibətim haqqında, təbiət haqqında, insanların bərabərliyi və səadəti haqqında, poeziya haqqında, Allah haqqında nəinki ucadan danışmağa, hətta fikirləşməyə belə ixtiyarım yoxdur. Onlar gülürlər: haha-ha, bütün bunlar filosofluqdur!.. Orduda xidmət edən piyada zabitinə yüksək materiyalar haqqında düşünmək hem gülünc, hem vəhşilik, hem də nalayıq bir işdir. Bu filosofluq, necə deyim, deməli – boş şeydir, cəfəngiyat və mənasız boşboğazlıqdır.

– Lakin bu – həyatda əsas şeydir, – Romaşov fikirli halda dedi.

Budur, mənim həyatimdə isə onların belə amansızcasına adlandırdıqları vaxt başlanır, – deyə Nazanski onu dirləmədən sözüne davam etdi. O, hey var-gəl edir və hərdənbir, Romaşova deyil, növbə ilə yaxınlaşlığı künçə müraciətlə inandırıcı surətdə əlqolunu ölçürdü. – Romaşov, bu, mənim azadlığım, ruhumun, iradəmin və ağlımin azadlığı vaxtidir. Bu vaxt mən bəlkə də qəribə,

lakin dərin, gözəl daxili aləm həyatı keçirirəm. Tam dolğun həyat sürürəm! Bütün gördüklerim, bütün oxuduqlarım və ya eşitdiklərim – hamısı qəlbimdə canlanır, hamısı qeyri-adi surətdə parlaq şəfəqə bürünür və dərin, sonsuz bir məna kəsb edir. Bu zaman mənim yaddaşım elə bil nadir ixtıralar muzeyinə çevrilir. Başa düşürsünümüz – mən Rotşildəm! Mən ilk ağlıma gələni götürüb uzun müddət, nüfuzedici halda, zövqlə onun haqqında düşünürəm. Simalar haqqında, görüşlər haqqında, xasiyyətlər haqqında, kitablar haqqında, qadınlar haqqında – ah, xüsusile qadınlar və qadın sevgisi haqqında düşünürəm!.. Bezən ölüb getmiş dahi adamlar haqqında, elm uğrunda əziyyət çəkenlər haqqında, müdrik adamlar və qəhrəmanlar haqqında, habelə onların təəccüblü sözləri haqqında düşünürəm. Romaşov, mən Allaha inanıram, ancaq bəzən müqəddəs mömin, cəngaver və din fədailəri haqqında düşünür və qanunları, insanı riqqotə getirən münacatları yadına salıram. Axı mən, ezizim, pansionlu ruhani mədrəsəsində oxumuşam və olduqca qüvvətli hafizəm vardır. Mən bunların hamısı haqqında düşünürəm və bəzən belə olur ki, birdən başqasının sevincini, yaxud kəderini, yaxud da bir hərəkətin ölməz gözəlliyyini elə harərətlə hiss edirəm ki, bax, beləcə, tək gəzişir və ehtirasla ürəkdən ağlayıram...

Romaşov yavaşça çarpayının üstündən ayağa qalxıb, pəncərədə yanaklı oturdu. O, küreyini pəncərənin bir divarına söykeyib, ayaqlarının pəncələrini pəncərənin çərçivəsinə dayadı. Buradan, işıq otaqdan gecə daha qaranlıq, daha dərin və daha sırlı görünürdü. İsti, coşqun, lakin səssiz külək aşağıda, pəncərənin altında, kiçik kolların qara yarpaqlarını tərpədirdi. Qəriba, dolğun yaz ətirli bu yumşaq havada, bu sakitlikdə, qaranlıqda, olduqca parlaq və sanki isti ulduzlarda sırlı və ehtiraslı həyəcan hiss edilir, yer, bitki və ağacların – bütün dönyanın analıq arzusu və izafə dərəcədə şəhveti duyulurdu.

Nazanski isə otaqda hey gəzişir və Romaşova baxmadan, sanki otağın divar və künclərinə müraciət edərək danışırı:

– Belə saatlarda fikir elə şıltəqlılıqla, elə rəngarəng və elə gözlənilmədən fırlınır ki, daha nə deyim. Ağlı kəskin və parlaq olur, təsevvür sel kimi axır! İstədiyim şeylər və simalar qarşımıda elə qabarlıq və elə heyrotlu dərəcədə aydın durur ki, elə bil mən onları qaranlıq kamerada görürem. Mən bilirom, ezizim, mən bilirom ki, hissiyyatın bu kəskinləşməsi, bütün bu ruhi işıqlanmalar – heyhat! – spiritin əsəb sisteminə fizioloji təsirindən başqa bir şey deyildir.

Əvvəller, mən ilk dəfə daxili aləmin bu gözəl yüksəlişini hiss etdikdə, elə fikirləşirdim ki, bu – ilhamın özüdür. Ancaq yox: bunda yaradıcı, hətta möhkəm bir şey yoxdur. Bu, sadəcə, xəstəlik prosesidir. Bunlar sadəcə, gözlənilməden axışış gelən və her dəfə insanın beynini daha çox gəmirən fikirlərdir. Bəli. Lakin bu dəlilik her halda mənə çox lezzət verir... Həm xilas olmaq ehtiyatı cəhənnəm olsun, həm də yüz on yaşınadək yaşamaq və uzun ömürlülүүн nadir nümunəsi kimi qəzətə düşmək cəhənnəm olsun... mən xoşbəxtəm – her şey de ele bundadır!

Nazanski yenə bufetə yaxınlaşış araq içdi və onun balaca qapısını səliqə ilə bağladı! Romaşov tənbəlcəsinə, demək olar ki, şüursuz halda ayağa qalxıb Nazanski kimi hərəkət etdi.

– Vasili Nılıç, mən gəlməzdən əvvəl nə haqqında düşünürdünüz? – deyə o, əvvəlki kimi pəncərə altında otura-otura soruşdu.

Lakin Nazanski, demək olar ki, onun sualını eşitmədi.

– Mesələn, qadın haqqında xəyalalı dalmaq, bilsən adama nə qədər zövq verir! – deyə o, otağın yuxarı başında künçə çatıb, inandırıcı halda əl-qolunu geniş surətdə yellətdi. – Yox, bu haqda fikirləşmək heç də iyrənc deyildir. Nə üçün? İnsanı hətta fikrən pis bir işin, xüsusen çırkın bir işin iştirakçısı etmək lazımlı deyildir. Mən tez-tez incə, təmiz, zərif qadınlar haqqında, sevgi naminə ölümə gedən məşuqələr haqqında, hər şeyi bilən və heç bir şeydən qorxmayan saf qəlbli gözəl, məsum və məğtüt qızlar haqqında düşünürəm. Belə qadınlar yoxdur. Ancaq mən haqlı deyiləm. Romaşov, yəqin, belə qadınlar var, ancaq səninlə mən onları heç vaxt görməyəcəyik. Siz, bəlkə də, görəcəksiniz, mən isə – heç vaxt görməyəcəyəm.

O, indi Romaşovun qarşısında durub, düz onun üzüne baxırdı, lakin onun xəyali baxışlarında və dodaqlarında oynayan qeyri-müəyyən təbəssüməndən nəzərə çarpıldı ki, o, öz müsahibini görmür. Nazanskinin üzü hələ heç vaxt, hətta onun ən yaxşı, ayıq vaxtlarında belə Romaşova belə gözəl və maraqlı görünməmişdi. Qızılı rəngli saçları iri dəstələrlə onun hündür, təmiz alınına tökülmüş, sıx, dördkünc formalı, sarışın, balaca saqqalı büzmələnmiş kimi düzgün dalğalarla sığallanmışdı; ülgüclə çox gözəl vurulmuş boyunu ilə birlikdə onun iri və qəşəng başı, Romaşovun harada isə qarvıralarda gördüyü yunan qəhrəmanları, yaxud mütəfəkkirlerindən birinin gözəl büstünə oxşayırı. Hətta onun qəşəng, düzgün sıfətinin rəngi belə öz hamar, zərif, çəhrayı tonu ilə adamı valeh edirdi; yalnız olduqca təcrübəli

baxışa malik adam bu görünən təravətdə, üz cizgilərinin qismən şisməsi ilə bərabər, qanın alkoqol iltihabı nəticələrini ayırd edə bilerdi.

Nazanski birdən vəcdə gələrək dedi:

– Məhebbət! Qadına qarşı məhəbbət! Bitməz-tükənməz sırlar mənbəyidir! Bu, gözəl zövqdür, keşkin, lezzətli iztirabdır!

O, həyəcanlı halda əlleri ilə öz saçlarından yapışdı və yenə künçə atıldı, lakin ora çatan kimi dayandı, üzünü Romaşova tərəf əvirib şəhər halda qəhqəhə çekib güldü. Podporuçık təşvişle onu izləyirdi.

– Bir məzəli əhvalat yadına düşdü, – deyə Nazanski üreyiaçıqlıqla və sadəcə danışmağa başladı. – Eh, bilsən fikirlərim necə cövlən edir!.. Bir dəfə Ryazanda “Oka” stansiyasında oturub paroxodu gözləyirdim. Ancaq bir sutkaya qəder gözləmeli idim, – bu, yaz daşqını vaxtı idi, – mən isə – siz, əlbəttə başa düşürsünüz, – özümə bufetdə yer düzəltmişdim. Bufetin arxasında isə on sekiz yaşlarında bir qız durmuşdu, – o, bilirsınız, kifir, çopur, ancaq diribaş, qara-göz, gözəl təbəssümlü və nəhayət, olduqca sevimli idi. Stansiyada biz cəmi üç nefər idik: həmin qız, mən və balacaboylu sarışın telegrafçı. Qızın atası da orada idi. O, bilirsınız – köpək və yırtıcı medelyanka<sup>1</sup> itine benzeyən, beləcə qırmızı, şişman, podryadçıya məxsus boz sıfətli bir adam idi. Ancaq atası, necə deyim, bufetin dalındakı otaqda idi. İki dəqiqliyə piştaxtanın arxasına çıxır və heyəsnəyir, daim jiletinin altından qarını qaşırı, heç bir vəchlə gözlərini aça bilmirdi. Sonra yenə yatmağa gedirdi. Ancaq balacaboy telegrafçı isə həmişə gəlirdi. Yadımdadır, gəlib piştaxtaya dirsəklənir və dinməz durub baxırdı. Qız da dinmir, pəncərəyə, daşqına baxırdı. Bu zaman gənc oğlan tələffüzlə oxumağa başlayırdı:

Məhabbet – bu nə olan  
Şeydir görən məhabbet?  
Qanımızı coşdurur,  
Sevindirən – məhabbet.

Yenə də səsini kəsirdi. Beş dəqiqlidən sonra isə qız mirildayırdı: “Məhabbet – bu nə olan şeydir məhabbet?” Bu mahnının havası olduqca bayağı idi. Onların her ikisi bu havanı yəqin operettada,

<sup>1</sup> İri it cinsi

yaxud estradada eşitmişdi... Şəhərə isə bili-bilə piyada gedirdilər. Bəli. Oxuyur və yene səslerini kəsirdilər. Sonra isə qız, sanki hiss edilmədən, hey pencəroyo baxa-baxa, birdən görürdün ki, əlini piş-taxtanın üstündən çəkməyi yadından çıxarıır, balaca teleqrafçı isə onun əlini öz əlləri arasına alıb barmaqlarını bir-bir oynadırdı. Yenə də: "Mə-həbbət – nə olan şeydir məhəbbət?" – deyə oxuyurdu. Bayırda – bahar, daşqın, xumarlandırcı bir hava vardi. Onlar bütün sutkanı bu cür keçirirdilər. O zaman "məhəbbət" əməlli-başlı mənim zəhləmi aparırdı, indi isə, bilirsınızmı, bunu xaturlayanda mənə təsir edir. Axı, onlar, yəqin, məndən əvvəl bir-iki həftə, bəlkə də məndən sonra bir aya yaxın beləcə dilxoşluq etmişlər. Mən yalnız sonra bunun necə səadət olduğunu, onların kasib, olduqca məhdud, bizim mənasız həyatımızdan, – ah, bizimki hara! – bizim-kindən yüz dəfə məhdud olan həyatlarına necə bir işiq saçdığını hiss etdim!.. Ancaq... Romaşov, bir dayanın fikirlərim dolaşır. Mən teleqrafçı haqqında nə üçün danışdım?

Nazanski yene bufetə yaxınlaşdı. Lakin o, içmir, arxasını Romaşova çevirərək, iztirabla alnını ovuşdurur və sağ əlini barmaqları ilə gicgahlarını bərk-bərk sıxırdı. Bu əsəbi hərəkətdə nə isə acizlik, gücsüzlük, alçalma hiss edilirdi.

– Siz qadın məhəbbəti haqqında – bitmez-tükənməz məhəbbət haqqında, sərr haqqında, sevinc haqqında danışındımız, – deyə Romaşov ona xatrlatdı.

– Bəli, məhəbbət, – deyə Nazanski sevincək səslə dilləndi. O, cəld bir qədəh içdi, gözləri işıldaya-işıldaya bufetin yanından dönüb köynəyinin qolu ilə dodaqlarını sildi. – Məhəbbət! Onu kim anlayır? Onu, çirkin, çirkab operettaların, əxlaqsız şəkilletin, iyrənc lətifələrin, olduqca qəbih şəirlərin mövzusu etmişlər. Bunu biz, zabitlər etmişik. Dünən Dits mənim yanımı gəlmişdi. O, indi siz oturdugunuz həmin yerdə oturmuşdu. O, qızıl eyneyini elində oynadır və qadınlar haqqında danışındı. – Romaşov, ozizim, əgor heyvanların, məsələn, itlərin, insan dilini başa düşmək qabiliyyəti olsayıdı və onlardan biri dünən Ditsin sözlərini eşitsəydi, Allah haqqı, o, utandığından evi tərk edərdi. Siz bilirsınız – Dits yaxşı adamdır, hamı yaxşı adamdır, Romaşov: adamın pisi olmaz. Lakin o, qadınlar haqqında yaxşı söz danışmağa utanır; o, ədəbsiz, əxlaqsız və qalib şöhrətinini itirməkdən qorxur. Burada nə isə ümumi aldanma, nə isə sünü kişi qoçaqlığı, nə isə qadına qarşı təkəbbürlü

nifret vardır. Bütün bunlar ona görədir ki, kişilərin əksəriyyəti üçün sevgidə, qadına hakim olmaqdə, başa düşürsünüzmü, qəti surətdə hakim olmaqdə, – nə isə kobud-heyvani, nə isə xüdpəsənd, yalnız özü üçün, nə isə gizli – alçaq, azğın və utanmaz bir şey var – ay seni nə deyim! – mən bunu ifade edə bilmirəm. Buna görədir ki, kişilərin əksəriyyəti qadına hakim olandan sonra soyuyur, onlarda ikrəh və düşmənçilik emələ gelir. Buna görədir ki, insanlar, oğurluq və adam öldürmək üçün olduğu kimi, sevgi üçün də gecəni seçmişlər... Burada, əzizim, təbiət insanlar üçün nə isə aldadıcı və boyuna keçiriləcək ilgəkli bir tələ düzəltmişdir.

– Bu, doğrudur, – deyə Romaşov sakit və kədərli halda razılışdı.

– Yox, doğru deyil! – deyə Nazanski ucadan qışkırdı. – Doğru deyil. Təbiət hər şeyi dahiyanə yaratmışdır. Məsələ də burasındadır ki, podporuçık Dits məhəbbət əhvalatından sonra iyrənir və bezir, Dante üçün isə məhəbbət başdan-başa gözəllik, qəşənglik, daimi bahar deməkdir! Yox, yox, fikir eləmeyin: mən sevgi haqqında sözün tam mənasında, cismanı mənasında deyirəm. Lakin belə sevgi seçilmiş adamların qismətidir. Budur, sizə misal götərim: bütün insanların musiqi qavramaq qabiliyyəti var, lakin bu qavrama qabiliyyəti milyonlara adamlarda morina bağlı və ya şabs-kapitan Vasilçenkoda olduğu kimidir, bu milyonlardan biri isə – Beethoven... Poeziyada da, rəssamlıqda da, alimlikdə də – hər şeydə belədir... Məhəbbətin də, sizə deyirəm, öz zirvələri vardır. Bu zirvələrə milyonların arasından tek-tek adamlar qalxa bilir.

O, pəncərəyə yaxınlaşış Romaşovun yanında başını divarın künçünə söykədi və fikirli-fikirli isti, qaranlıq bahar gecəsinə baxa-baxa titrək, dərin, təsirli səslə danışmağa başladı:

– Eh, biz məhəbbətin ince, gözə görünməz gözəlliklərini qiymətləndirə bilmirik, biz – kobud, tənbəl, uzağı görməyən adamlarıq. Birtərəfli, ümidsiz sevgidə nə qədər rəngarəng səadət və gözəl iztirablar olduğunu anlaysınız? Cavanlıqda mənim bir arzum vardı: misilsiz, qeyri-adi, heç vaxt birlikdə ola bilməyəcəyim bir qadına vurulmaq. Sevmək və bütün həyatımı, bütün fikirlərimi ona həsr etmək. Heç olmasa ilə bir dəfə təsadüfen onu görmək, pilləkəndə onun qədəmlərini öpmek üçün, – ah, bu adamın ağlınu əlinden alan bir səadətdir! – heç olmasa, ömrümüzdə bircə dəfə onun palturna toxunmaq üçün, libasımı dəyişdirməyə, biclik işlətməyə, fərqinə

varmadan, onun yanında günəmzd işləməyə, onun nökəri, fayton-  
çusu olmağa hazır idim.

— Axırda da dəli olmaq, — Romaşov tutqun halda dedi.

— Ah, əzizim, heç fərqi yoxdur, — deyə Nazanski qızğınlıqla eti-  
raz etdi və yenə əsəbiliklə otaqda gəzişməyə başladı. — Bəlkə də,  
— nə bilmə? — bax ele onda siz səadətli, həm də əfsanəvi bir həyata  
qədəm qoyarsınız. Hə, yaxşı! sizi bu qəribə, qeyri-adi məhəbbət  
dəli edər, poruçık Ditsi isə tərəqqi edən iflic və murdar xəstəliklər  
dəli edər. Bunların hansı yaxşıdır? Birçə düşünün ki, bütün gecəni  
küçənin o biri tərəfində, qaranlıqda dayanıb, pərəstiş etdiyiniz qadın-  
nın pəncərəsinə baxmaq — nə böyük səadətdir. Budur, pəncərədən  
ışığ görünür, örtüyün üstündə kölgə hərəkət edir. Bu kölgənin  
sahibi o deyilmə? O, nə edir? Nə fikirləşir? Işıq sönür. Sakit yat,  
mənim səadətim, mənim sevgilim! Günlərlə, aylarla, illərlə bütün  
bacarıq və inadını sərf edirsən, budur, — böyük, ağlmı elindən alan  
bir sevinc baş verir: onun cib dəsməli, yediyi konfetin kağızı, salıb  
itirdiyi teatr bildirişi sənin əlindədir. O, sənin haqqında heç bir şey  
bilmir, — sənin haqqında heç vaxt eşitməyəcək — onun baxışları səni  
görmədən sezib keçir, lakin ona pərəstiş edən, onun üçün — yox,  
onun üçün niyə — onun şıltığını yerinə yetirmək üçün, onun əri  
üçün, oynaşı üçün, onun sevimli, balaca iti üçün — həm həyatını, həm  
şərəfini, veriləsi mümkün olan her şeyini verməyə hazır olan sən  
burada, onun yanındasan! Romaşov, gəyçək oğlanlar və qaliblər belə  
sevinclərin nə olduğunu bilmirlər.

— Ah, bu, olduqca doğrudur! Bütün dedikləriniz çox yaxşı şey-  
lərdir! — deyə Romaşov həyəcanla dilləndi. O, artıq çoxdan pəncə-  
rədən düşüb, ensiz, uzun otaqda Nazanski kimi gəzişir, dəqiqə başı  
onunla toqquşur və dayanırdı. — Sizin başınıza gör necə fikirlər  
gəlir?! Mən özüm haqda sizə danışacağam. Mən bir qadına... vurul-  
muşdum. Bu əhvalat burada deyil, burada deyil... hələ Moskvada...  
mən yunker ikən olmuşdu. Lakin bu haqda o, heç bir şey bilmirdi.  
Onun yanında oturmaq, o, bir şey toxuyarkən sapı tutub, yavaşça özü-  
mə təref dartmaq mənə zövq verirdi. Təkcə bu. O, bunu hiss etmir-  
di, tamamilə hiss etmirdi, mənim isə səadətdən başım gicəllənirdi.

— Bəli, bəli, mən başa düşürəm, — deyə Nazanski şən və mehri-  
banlıqla gülümseyərək başını tərpədirdi. — Mən sizi başa düşürəm.  
Bu, sanki məftil, elektrik cərəyanı idi? Elədirmi? Nə isə nazik, incə  
bir ünsiyyət idi? Ah, əzizim, hayat olduqca gözəldir!

Öz fikirlərindən həyəcanlanmış Nazanski səsini kəsdi və onun  
doluxsunmuş mavi gözləri işildədi. Romaşovu da nə isə qeyri-adi,  
mələyim kəder və azca əsəbi riqqat bürüdü. Bu hissələr həm Nazans-  
kiyə, həm də onun özünə eyni dərəcədə aid idi.

— Vasili Niliç, mən sizə heyranam, — deyə o, Nazanskinin hər  
iki elindən yapışib, bərk-bərk sıxdı. — Siz — belə istedadlı, həssas,  
geniş qəlbli bir adam olduğunuz halda, budur... sanki bilə-bilə özü-  
nüzü məhv edirsiniz. Ah, yox, yox, mənim size bayağı nəsihət ver-  
məyə ixtiyarım yoxdur... Mən özüm... Siz öz həyatınızda sizi qiy-  
matlaşdırıb bilən və sizə layiq bir qadına rast gəlseydiniz çox yaxşı  
olardı. Mən bu haqda tez-tez düşünürəm!..

Nazanski dayanıb uzun müddət açıq pəncərəyə baxdı.

— Qadın... — deyə o, fikirli halda uzada-uzada söylədi. — Bəli!  
Mən bu saat sizə nağıl edərəm! — o, birdən qətiyyətlə dilləndi. — Mən  
ömründə cəmi birçə dəfə gözəl, qeyri-adi bir qadına, bir qızə rast  
gəldim... Ancaq, bilirsınız, bu, Heynenin dediyi kimi idi: "O, qız  
sevilməyə layiq idi, o oğlan da onu sevirdi, lakin oğlan sevilməyə layiq  
deyildi, qız da onu sevmirdi". İki içdiyime görə o, məndən soyudu..  
ancaq, bilmirəm, bəlkə də mən, məhəbbətimi qız rədd etdiyi üçün  
içirəm. Qız.. o da burada deyil... bu çoxdan olmuşdu. Axi, bildiyiniz  
kimi, mən əvvəlcə üç il ordunda xidmət etmişəm, sonra dörd il  
ehtiyatda olmuşam, daha sonra isə — üç il bundan əvvəl yənə polka  
daxil olmuşam. Aramızda eşq macərası olmamışdır. Biz cəmi on-on  
beş dəfə görüşmüşük, beşaltı dəfə səmimi səhbət etmişik. Ancaq —  
siz heç keçmişin unudulmaz, füsunkar gücü haqqında düşünmüşü-  
nümüzü? Bax, mənim bütün dövlətim də bu xırda şeylərdən ibarətdir.  
Mən onu indiyə kimi sevirməm. Romaşov, dayanın... Siz buna  
layıqsınız. Onun mənə yazdığı birinci və axırıncı — yeganə məktubu  
mən sizin üçün oxuyum.

O, çamadanının qarşısında sallağı oturub, tələsmədən oradakı ka-  
ğızları eşələməyə başladı. Eyni zamanda o, sözünə davam edib deyirdi:

— O, yeqin heç vaxt və özündən başqa heç kəsi sevməmişdir. Ona  
hədsiz amırılık, nə isə acıqlı və mögrur bir qüvvə hakimdir. Eyni  
zamanda o — xoş təbiətli, incə, olduqca sevimlidir. Sanki onda: biri  
— quru, xudpesənd fikirli, o biri — incə və ehtiraslı qolbə malik olan  
iki adam yerləşmişdir. Romaşov, budur məktub, oxuyun. Üstdən  
yazılanlar — artıq şeylərdir, — deyə Nazanski məktubun başlangıcından  
bir neçə xətti bükdü. — Bax, buradan oxuyun.

Sanki dünya Romaşovun başına uçdu, bütün otaq başına firlandı. Məktub iri, əsəbi, yalnız təkcə Aleksandra Petrovnaya xas ofan nazik xətlə – xüsusi, əyri və nəfis xətlə yazılmışdı. Aleksandra Petrovnadan tez-tez nahara və vint oynamaya davet kağızı alan Romaşov bu xətti minlərlə müxtəlif məktubların arasında tanıya bilərdi.

“...adını çökmək həm acı, həm de ağırdır, – deyə o, Nazanskinin əli altından oxuyurdu. – Lakin bizim tanışlığımızın bele kədərə sona çatmasına bailsızsınız. Mən həyatda, qorxaqlıq və zəiflik üzündən yalan danışmağa olduqca utanıram, buna görə də sizə düzünü deyəcəyem. Mən sizi sevirdim və indiyə kimi hələ də sevirəm, onu da bilirəm ki, mən bu hissədən tezliklə və asanlıqla yaxamı qurtara bilməyecəyəm. Lakin necə olursa-olsun nəhayət, mən ona üstün geləcəyəm. Mən başqa cür hərəkət etseydim, onda necə olardı? Doğrudur, iradesiz, alçalmış, mənəviyyatca pozulmaqdə olan adamın rəhbəri, dayəsi, şəfqət bacısı olmağa mənim qüvvəm və fədakarlığım çatardı, lakin mən rəhm etmek və insanı alçaldan hərəkətləri daim əfv etmək hissələrinə nifrət edirəm və istəmirəm ki, siz həmin hissələri məndə oyadasınız. Mən istəmirəm ki, siz, sədaqətli ito verilən rəhəmdilik sədəqəsi ilə dolanısanız. Ağlılı və gözəl qəlbə malik olmağınızı baxmayaraq, siz dəyişib başqa cür adam ola bilməyecəksiniz. Vicdanla, səmimiyyətlə deyin, axı dəyişə bilməyecəksiniz? Ah, əzizim Vasili Nılıç, eger siz özünüzü dəyişə bilseydiniz! Mənim bütün qəlbim, bütün arzularım sizə tərəf can atır, mən sizi sevirəm. Lakin siz özünüz məni istəmədiniz. Axı, sevimli adam üçün bütün dünyani alt-üst etmək olar, mən isə sizdən olduqca az şey xahiş etdim. Siz bacarılmırsınız?

Əlvida, fikrən alınınızdan öpürəm... meyiti öpən kimi öpürəm, çünkü siz artıq mənim üçün ölmüşsünüz. Bu məktubu tələf etməyi məsləhət görüyəm. Ona görə yox ki, mən bir şeydən qorxuram, yalnız ona görə ki, bu məktub vaxtılı sizin üçün kədər və iztirablı xatirələr mənbəyi olacaqdır. Bir daha təkrar edirəm...”

– Dalısı sizin üçün maraqlı deyildir, – deyə Nazanski məktubu Romaşovun əlindən ala-ala söylədi. Bu, onun mənə göndərdiyi yeganə məktubudur.

– Sonra necə oldu? – deyə Romaşov güclə soruşdu.

– Sonra? Sonra biz bir daha görüşmədik. O... o, hara isə getdi və deyəson... bir nəfor mühəndisə əre getdi. Bu, ikinci dərəcəli işdir.

– Siz heç vaxt Aleksandra Petrovnagilə getmirsiniz?

Romaşov bu sözləri piçilti ilə dedi, lakin hər iki zabit bu sözlerdən diksindi və uzun müddət baxışlarını bir-birlərindən ayıra bilmədilər. Bu bir neçə saniye ərzində sanki onların arasından insan hiyəlegərliyi, riyakarlığı və anlaşılmazlığı kimi bütün maneeler aradan qalxdı və onlar bir-birinin qəlbini sərbəst surətdə oxumağa başladılar. Onlar dərhal, indiyodok gizli saxladıqları yüzlərlə şeyi başa düşdülər və onların bütün bugünkü danışqları birdən xüsusi, dərin, sanki facieli bir məna kəsb etdi.

– Necə? Siz də? – deyə gözlərində dəlicəsinə qorxu ifadəsi olan Nazanski nəhayət yavaşça söylədi.

Lakin o, dərhal özünü ələ aldı, qəhəqəhə çəkib gülə-gülə dedi:

– Eh, səni, səhvə bir bax ha! Biz mövzudan tamam uzaqlaşdıq. Sizo göstərdiyim məktub yüz il bundan qabaq yazılmışdır və həmin qadın indi haradasa uzaqlarda, Zaqqafqaziyada yaşayır... Belə, biz nə barədə danışırıq?

– Vasili Nılıç, vaxtdır, mən evə gedirəm. Gecdir, – Romaşov ayaga qalxa-qalxa dedi.

Nazanski onu saxlamadı. Onlar soyuq, quru halda deyil, bir-birindən utanan adamlar kimi xudahafizləşdilər. Romaşov indi daha çox inanırdı ki, məktubu Şuraciyəz yazmışdır. Eve gedərkən, o, daim həmin məktub haqqında düşünür və məktubun onda nə kimi hissələr oyadığını özü də anlaya bilmirdi. Burada həm Nazanskiyə qarşı qısqanlıq həsədi – keçmişinə qarşı qısqanlıq, həm də Nikolayevə qarşı nə isə qalibano bir acıqlı mərhəmət hissi, eyni zamanda nə isə yeni – qeyri-müəyyən, dumanlı, lakin şirin və cəzbedici bir ümid hissi vardi. Sanki bu məktub onun da əlinə gələcəyi aparan nə isə sırlı, gözə görünməz bir tel verirdi.

Külək sakitləşdi.

Gecəni tam süküt bürümüşdü, onun qaranlığı isə adamı yumşaq və isti bir əl kimi oxşayırdı. Lakin yuxusuz gecədə, göza görünməyən ağacların sükutunda, torpağın üstündə sırlı, yaradıcı bir həyat olduğu hiss edilirdi. Romaşov yolu görmədən gedir və ona ələ gəldi ki, bax ındicə qüdrətli, hakim və mehriban bir şəxs öz isti nəfəsi ilə onun üzünü qızdıracaqdır. Keçmiş, uşaqlıq dövrünün olduqca parlaq və bir daha geri qayıtmaz baharları üçün qısqanlı kədər, öz təmiz, ince keçmişinə qarşı sakit, qərəzsiz bir həsəd hissi onun qəlbini bürümüşdü.

O, evə qayıtdıqda Raisa Aleksandrovna Petersonun göndərdiyi ikinci kağızı aldı. Raisa Aleksandrovna kağızı qəddarcasına alda-dılması haqqında, hər şeyi başa düşdürü haqqında, incimis qadın ürəyinin qadir olduğu intiqamın dəhşətləri haqqında mənasız və təmtəraqlı üslubda yazmışdı.

Məktubda deyilirdi ki: "Mən indi nə edəcəyimi bilirəm! Əgər mən sizin alçaq hərəkətiniz üzündən vərəmlənib ölməsəm, o zaman, inanın, mən sizden amansızcasına intiqam alacağam. Bəlkə siz elə zənn edirsiniz ki, hər gecə harada olduğunuzu heç kəs bilmir? Sən korsan? Divarların da qulağı var. Sizin hər addımınız mənə məlumdur. Lakin, fərqi yoxdur, öz xarici görünüşünüz və məhərətlə danişığınız ilə siz orada heç bir şeyə nail ola bilməyəcəksiniz, bundan əlavə N. sizi it küçüyü kimi küçəyə qovacaqdır. Mən, incidilməsini əfv edən qadılardan deyiləm.

Xəncər oynatmağı bacarıram mən,  
Qafqaz ətrafında doğulmuşam mən!..

*Əvvəlcə sizinki olan, indi isə  
sahibsiz qalan Raisa.*

P.S. Şənbə günü mütləq klubda olun. Biz bəzi şeyləri aydınlaşdırmaçıq. Sizin üçün 3-cü kadrili saxlayıram, ancaq indi daha mənasına görə deyil.

R.P."

Bu savadsız və axmaqcasına yazılmış məktubdan sanki Romaşova tərəf sarsaqlıq, alçaqlıq, əyalət bataqlığı və kinli xəbərçilik qoxusu sovruldu. O, öz-özünü başdan-ayağa ağır, təmizlenməz çirkaba bulaşmış kimi hiss etdi. Bu çirkaba o, sevmədiyi qadılınla olan əlaqəsi, – yarım il uzanan əlaqəsi üzündən bulaşmışdı. O, bu günün bütün ağırlığından əzilmiş, üzülmüş halda yatağa uzandı və artıq yuxuya gedərkən, axşam Nazanskidən eşitdiyi sözlərlə özü haqqında fikirləşdi:

"Onun fikirləri soldat mahudu kimi tutqun idi".

O, tezliklə ağır yuxuya getdi. Son vaxtlar böyük kədərli hadisələrdən sonra həmişə olduğu kimi, o, yuxuda özünü uşaq ikən gördü. O, çirkaba bulaşmış, kədər nə olduğunu bilmir, həyatı yeknəsəq keçmir, bədənidən qıvrıqlıq hiss edirdi, qəlbi aydın, təmiz və şüursuz sevincə oynayırırdı. Bütün aləm aydın və təmiz idi, onun ortasında

ise Moskvanın sevimli, tanış küçələri, yalnız yuxuda görmək mümkün olan gözəl işıltı ilə bərəq vururdu. Lakin bu şadlıq içərisində olan aləmin bir kənarında, uzaq üfüqde tutqun, məşum bir ləkə qaralırdı: orada, ağır və cansıxıcı xidmət, rota məktəbləri olan, zabit klubunda əyyaşlıq edilən, ağır və iyrenc sevgi əlaqəsi olan, kədər və tanışlıq hökm sürən tutqun, məyus bir şəhərciyəz gizlənirdi. Bütün həyat sevincə cingildəyir və bərəq vururdu, lakin tutqun, düşüncəsinə bir ləkə qara xəyal kimi oğrun-oğrun Romaşovu pusur və öz növbəsini gözləyirdi. Yalnız təmiz, qayğısız, məsum, balaca Romaşov təkcə durub, sanki bu kinli zülmət içinde yox olmuş kimi uzaqlaşan özünə bənzər yaşı adam üçün ehtirasla ağlayırdı.

Gecə yarısı ayılıb gördü ki, göz yaşları balışını islatmışdır. O, göz yaşlarını birdən-birə saxlaya bilmədi, onlar uzun müddət isti, sel kimi axıb onun yanaqlarını islatdı.

## VI

Bir neçə şöhrətpərəst və mənsebperəstdən başqa bütün zabitler hərbi xidmətə məcburi, iyrenc, zəhləaparan biyar kimi baxır, bu işdən yorulur və onu xoşlamırdılar. Kiçik zabitler, onlara söz gəlməyəcəyini bildikdə, lap məktəblilər kimi, təlimə gecikir və məşğələlərdən qaçırıldılar. Rota komandirlərinin çoxu böyük ailəli, ev qeybətləri və öz arvadlarının eşq macəraları ilə başları qarışmış, amansız kasıbılıq və maaşın çatışmadığı həyatın möhnəti altında ezilən, həddindən artıq olan xərclərin və alıqları şeylərin veksellerinin ağırlığı altında inildəyen adamlar idilər. Onlar çox çətinliklə dolanırdılar, birinin borcunu vermək üçün başqasından borç alırdılar; onların çoxu əksər hallarda arvadlarının təkidi ilə – rota vəsaitlərindən, yaxud kənardə işlədikləri üçün soldatlara çatası pullardan borc götürürdülər; bir parası, qaydaya görə, açıb baxmalı olduqları soldat məktublarını, içinde pul olduğunu, aylarla və hətta illərlə lengidib sahiblərinə vermirdilər. Bəziləri yalnız vint, ştos<sup>1</sup> və landsknex<sup>2</sup> oynamayaqla dolanırdılar: bir parası nişanbaz idi, – bunu hamı bilirdi, ancaq bu işə barmaqarası baxırdılar. Bununla bərabər hamısı, həm zabitlər klubunda, həm də bir-birinin evində qonaqlıqda, bir parası isə, Sliva kimilər, – təklikdə möhkəm sərxoşluq edirdilər.

<sup>1,2</sup> Kart oyunları

Beleliklə, zabitlərin hətta öz vəzifələrino ciddi yanaşmağa belə vaxtları yox idi. Adətən rotanın bütün daxili mexanizmini feldsebel hərəkətə getirir və tənzim edirdi; o, dəftərxana hesabatını özü aparır və rota komandırını hiss edilmədən möhkəm və təcrübəli əllərində saxlayırdı. Rota komandirləri də xidməti vəzifələrini yerinə yetirməyə kiçik zabitlər kimi nifretlə gedir, yalnız öz hörmətlərini saxlamaq üçün, nadir hallarda isə mənsəbporəstlik fikri ilə edilən axmaqcasına tərslik üzündən “fendriklərin ipini çəkirdilər”.

Batalyon komandirləri, xüsusən qışda heç bir iş görmürdülər. Orduda iki belə aralıq rütbə vardır – batalyon və briqada komandirləri; bu rəisler həmişə qeyri-müayyən və fəaliyyətsiz olurlar. Onlar hər halda yayda batalyon təlimləri keçirməli, polk və diviziya məşğələlərində iştirak etməli və manevrlərin çətinliklərinə dözməli olurdular. Boş vaxtlarda onlar zabitlər klubuna gəlir, səyələ “Invalid” məcmüsünü oxuyur və rütbələrin artırılması baredə mübahisə edir, kart oynayırlar, kiçik zabitlərin qonaqlıqlarını həvəsle qəbul edir, öz evlərində qonaqlıq düzəldir və çoxlu qızlarını ərə verməyə çalışırlar.

Lakin böyük baxışlardan qabaq, kiçikdən tutmuş böyük zabitlər kimi hamı özünü düzəldir və bir-birinə kömək edirdi. Bu vaxt artıq onlar istirahət nə olduğunu bilmədən, əlavə məşğələ saatlarının köməyi ilə və gərgin, lakin boş-boşuna qüvvə sərf etmək sayəsində itirdikləri vaxtın yerini doldurmağa səy edirdilər. Soldatların qüvvəsi ilə hesablaşmayaraq, əldən düşənə kimi onlarla təlim keçirdilər. Rota komandirləri kiçik zabitləri imtahanda amansızcasına kəsir və narahat edirdilər, kiçik zabitlər qeyri-təbii, bacarıqsız və abırsızcasına söyüş söyürdülər, söyüş söyməkdən səsləri tutulmuş kiçik zabitlər soldatları rəhmsizcəsinə döyürdülər. Həm də soldatları tekçə kiçik zabitlər deyil, başqa zabitlər də döyürdülər.

Belə günlər lap qızığın biçin vaxtını xatırladırdı; komandirdən tutmuş ən tənbəl və pintlə denmişkə kimi bütün polk bir neçə saat artıq yatmaq mümkün olan bazar gününü behişt seadəti kimi arzulayırdı.

Bu yaz polkda may rəsmi keçidinə ciddi hazırlıq gedirdi. Yəqin məlum olmuşdu ki, baxışı karlist mühəribələri<sup>1</sup> haqqında, habelə

<sup>1</sup> Karlist mühəribələri – XIX əsrin 30-cu və 70-ci illərində İspaniyada karlistlər torosundan başlanmış vətəndaş mühəribələridir. Karlist mühəribələri xarici görünüşünə görə sülələ mühəribəsi olsa da, əslində feodalizm və burjuaziya elementləri arasında gedən mübarizə idi.

könüllü sifətılı iştirak etdiyi 1870-ci il Fransa-Prussiya mühəribəsi haqqında yazdığı əsərləri ilə dünya hərbi ədəbiyyatında tanınmış cəsur general, korpus komandırının özü keçirəcəkdir. Onun Suvorov ruhunda yazılmış kobud əmrləri daha böyük şöhrət qazanmışdır. Təbeliyində olan zabitlər qəbahət iş gördükdə, o, həmin əmrlərə onlara özünə xas olan bir tərzdə möhkəm və kobud rişxəndə toy tuturdu. Zabitlər intizam cəzasından daha çox bu əmrlərdən qorxurdular. Buna görə, artıq iki həftə idı ki, rotalarda tələsik, qızığın iş gedirdi, həm yorgun zabitlər, həm də üzülüb əldən düşmüş soldatlar eyni səbirsizliklə bazar gününü gözleyirdilər.

Lakin bu ləzzətli istirahətin bütün gözəlliyi həbs sayəsində Romaşov üçün heçə çıxdı. O, səhər sübh ayıldı, sonra isə ne qədər səy etdişə də yuxuya gedə bilmədi. O, həvəssiz geyindi, ikrəhəla çay içdi və hətta bir dəfə nə üçünse, həmişə olduğu kimi şən küçük tok diribaş və yönəmsiz olan Qaynanın üstüne kobudcasına qışqırdı.

Romaşov əynindəki boz tujurkanın yaxası açıq, ayaqları çarpayının qıçalarına və dirsekleri laxlayan toxlu rəfə toxuna-toxuna balaca otağında gəzişirdi. İl yarım ərzində ilk dəfə idı ki, – o da bədbəxt və təsadüfi hadisə üzündən – tək-tənha qalırdı. Əvvəller xidmət, növbətçilik, zabitlər klubundakı qonaqlıqlar, kart oyunu, xanım Petersonun dalınca düşmək, Nikolayevgilin evində keçirdiyi gecələr ona tək qalmağa imkan vermirdi. Bəzən təsadüfi olaraq məşguliyyətsiz, boş vaxtı olanda isə sıxıntı və bekarlılıqdan yorulan Romaşov, özündən qorxurmuş kimi, tələsik klubə, yaxud tanışlarının evlərinə, yaxud da sadəcə küçəye qaçırdı; küçədə subay yoldaşlarından biri ilə görüşürdü ki, bu da həmişə içki məclisi ilə qurtarırdı. İndi isə o, bütün günü tək-tənha keçirəcəyi haqqında düşünür və başına nə isə qəribə, yersiz və lazımsız fikirlər soxulurdu.

Şəhərdə ikinci günorta ibadətinin zəngi çalındı. Pəncərenin həle salınmamış ikinci çərçivəsinin arxasından Romaşovun qulağına titrək, sanki bir-birindən doğan kilsə zənginin bahar kimi cazibədar və kədərlı səsi gəlirdi. Pəncərenin arxasında dərhal qar kimi ağap-paq qoyun sürüsünü xatırladan yuvarlaq və qıvrırm, ağ palitarlı qız dəstəsini andıran ağ çiçəklərə bürünmiş çoxlu gilas kolları olan bağ başlanırdı. Kolların arasında ara-sıra, budaqları ibadət edilmiş kimi göye yüksəlen qovaq ağacları ucalır və qoca şabalıd ağacları öz nəhəng qübbəvari zirvələrini geniş yayırıd; ağaclar həle boş idı,

onların çilpaq budaqları qaralırdı, lakin onlar güclə sezilecək ilk, yumşaq, sevinci yaşıł don geyməyə başlayırdı. Aydın, parlaq, nəmişli bir şəhər idi. Ağaclar yüngülə diksini, yavaş-yavaş yırgalanırdı. Müləyim sərin küleyin onların arasında veylləndiyi, oynaqlaşlığı, dəcəllik etdiyi və çiçəkləri aşağı əyerek öpdüyü hiss edildi.

Pəncərənin sağında darvazadan palçıqlı, qaralan küçənin bir hissəsi və o biri tərəfdə kimin ise hasarı görünürdü. Bu hasar boyunca gedən adamlar ayaqlarını quru yerlərə ehtiyatla basa-basa yavaş-yavaş yeriyirdilər. "Onların bütün günü hələ qarşılardır, — deyə Romaşov həsədle onlara baxaraq düşünürdü, — buna görə də onlar tələsmirler. Bütöv boş bir gün!"

O, birdən otağın dözülməz dərəcədə onu sixdiğini hiss etdi və bu saat geyinib evdən çıxıb getməyi qızgınmasına arzu etdi. Onu, həmisi kimi, zabitler klubu cəzb etmirdi, o, sadəcə, küçəyə, havaya çıxmağı arzulayırdı. O, sanki əvvəller azadlığın qiymətini bilmirdi və indi, özü istədiyi yerə getməyin, kilsəyə girməyin və bunu qorxmadan, sonrasımı düşünmədən etməyin nə qədər səadətli olduğuna heyvət edirdi. Bu mümkinət birdən ona qəlbinin böyük bir bayramı kimi göründü.

Bununla berabər, o, lap uşaq ikən, hələ korpusa<sup>1</sup> yazılmazdan əvvəl anasının onu tənbəh edərək, nazik sap ilə ayağını çarpayıya bağlayıb getməyini xatırladı. Balaca Romaşov saatlarla aciz-aciz oturub gözlərdi. Başqa vaxtlarda bütün günü bayırda keçirmək üçün bir an belə fikirləşməyib evdən qaçırdı; hətta bundan ötrü ikinci mərtəbənin pəncərəsindən novalça ilə sürüşüb düşmək lazımlı gəlsəydi belə, fikrindən dönməzdi. O, tez-tez bu vasitə ilə sıvişib evdən qaçır və herbi orkestrin, yaxud dəfn mərasiminin dalınca düşüb Moskvanın o biri başına gedirdi; anasından cəsaretlə qənd, mürəbbə və yaşılı yoldaşları üçün papiros ogurlayırdı, lakin sap! — sap ona qəribə, hipnozedici təsir eləyirdi. O, sap qırılmasın deye, hətta onu tarıma çəkməyə qorxurdu. Bu, cozadan qorxmaq, eyni zamanda, nə vicdan, nə də gördüyü işin peşmanlılığını çekmək üzündən deyildi, bu, məhz hipnoz ididi, nə isə yaşılıların qüdrətli və anlaşılmaz hərəkətlərinə qarşı mövhumi bir qorxu, kahinin çəkdiyi sehirli dairəyə qarşı vəhşi insanın hörmətamız dəhşəti kimi bir şey idi.

<sup>1</sup> İngilabdən qabaqkı Rusiyada dvoryan uşaqları 7-8 yaşlarından hərbi korpuslardan birinə yazılırdı.

"Budur, indi ayağından bağlanmış bir məktəbli, bir uşaq kimi oturmuşam, — deyə Romaşov otaqda veyl-veyl gəzişərək düşünürdü. — Qapı açıqdır, mən arzu etdiyim yərə getmək, kefim istədiyimi elemək, danışmaq, gülmək istəyirem, — men isə sapla bağlanmış halda oturmuşam. Mən oturmuşam. Mən. Axı, bu — Mənəm! Axı, bunu tekce o qərara almışdır ki, mən oturmaliyam. Mən buna razılıq verməmişəm".

— Mən! — deyə Romaşov otağın ortasında ayaqlarını aralı qoyub, başını aşağı salaraq, dərin xəyalə daldı. — Mən! Mən! — deyə birdən o, sanki bu qısa sözü birinci dəfə eşidilmiş kimi heyretlə ucadan qışqırdı. — Burada dayanıb aşağıya, döşəmənin qara deşiyinə baxan kimdir? Bu — Mənəm. Ah, bu nə qəribə işdir! Mə-ən, — o, bütün şüuru ilə bu səsi anlamağa çalışaraq, astadan uzada-uzada dedi.

O, dalğın və mənasızcasına gülümsündü, lakin dərhal gərgin fikirdən qaşqabağını salladı və saraldo. Son beş-altı il ərzində bu hal, qəlbinin yetişkənliliyi dövründə, demək olar ki, bütün gənclərdə baş verdiyi kimi, onda da tez-tez baş verirdi. Sada bir həqiqət, atalar sözü, mənasını mexaniki surətdə çoxdan bildiyi kəlam birdən daxili bir işıqlanma sayesində dərin fəlsəfi məna kəsb edir və bu zaman ona elə gəlirdi ki, bunları ilk dəfə eşidir, demək olar, həmin söz və kəlamları özü icad etmişdir. O, hətta bu halın ilk dəfə onunla baş verdiyini xatırladı. Korpusda, şəriət dərsində keşş dasıyan işçilər haqqında ibrətamız bir hekayəni izah edib deyirdi: biri əvvəlcə xırda daşları daşıyır, sonra iri daşları daşımışağa başlayır və axıra qalmış daşları isə yerinə daşıya bilmir; başqası isə bu işi eksine görür və öz işini sağ-salamat başa vurur. Oxumağı öyrəndiyi gündən bəri bildiyi və anladığı bu sadə, ibrətamız hekayədə birdən Romaşov sonsuz bir əməli müdürüllük olduğunu aşkarə çıxardı. Bu hal tezlikle tanış olduğu: "Yeddi dəfə ölç — bir dəfə biç" atalar sözü ilə də baş verdi. O, bir dəfə xoş, cuşa gəldiyi dəqiqələrdə həmin atalar sözündə hər şeyi: fərasət, uzaqgörənlilik, ehtiyatlı, qənaətçilik, haqq-hesab olduğunu anladı. Bu beş-altı kəlmə böyük bir meşət təcrübəsinə ifadə edirdi. Eləcə də indi, birdən öz fərdiyyəti barəsində qəflətən baş vermiş parlaq bir şür onu şəşirir və sarsıdırı...

"Mən — daxilimdir, — deyə Romaşov fikirləşirdi, — yerde qalan isə — mənə yabançıdır, bunlar — Mən deyiləm. Bax bu otaq, küçə, ağaclar, göy, polk komandiri, poruçık Andruseviç, qulluq, bayraq, soldatlar — bütün bunlar Mən deyiləm. Yox, yox, bunlar Mən deyi-

ləm. – Romaşov heyrətlə əllərini üzünə yaxınlaşdıraraq və ilk dəfə görürəm kimi onlara baxa-baxa dedi: – Budur, əllerim və ayaqlarım. Yox, bütün bunlar – Mən deyiləm. Bax, mən öz əlimi çımdık-ləyəcəyəm... bəli, bax belə... bu, Mənəm. Mən əlimi görünəm, onu yuxarı qaldırıram – bu – Mənəm. İndi düşündüyüm də Mənəm. Əger mən getmək istəsəm, bu, Mənəm. Budur, mən dayandım – bu Mənəm.

Ah, necə də qəribə, necə də sadə və necə də valehədicidir. Bəlkə bu Mən hamida vardır? Bəlkə də hamida yoxdur? Bəlkə məndən başqa heç kimdə yoxdur? Birdən oldu? Budur – qarşısında yüz nəfər soldat durmuşdur, mən onlara qışqırıram: “Sağa bax-x!” – Hər birində bu Mən olan və məndə özündəki Məni deyil, nə isə yad, kənar bir şeyi görən yüz nəfərin hamısı birdən başını sağa döndərir. Lakin mən onları – bir-birindən fərqləndirmirom, onlar – kütlədir. Polkovnik Şulqoviç üçün isə, bəlkə, mən də, Vətkin də, Lbov da, bütün poruçiklər də, kapitanlar da birləşərək bir sıfət şəkli alır, biz də onun üçün eləcə yadiq, o da bizi bir-birimizdən ayırmır!?”

Qapı gurultu ilə açıldı və Qaynan otağı sıçradı. O, sanki rəqs edilmiş kimi gah bu, gah da o biri ayağı üstə yırğalanaraq, çıyinlərini oynada-oynada qışqırıdı:

– Zati-aliləri, bufetçi daha paprus vermir. Deyir ki, poruçik Skryabin sənə nisə verməməyi tapşırmışdır.

– Ay səni lənətə geləsən! – deyə Romaşov çıçırdı. – Hə, get, çıx get... Bəs mən papirossuz nə edəcəyəm? Eh, fərqi yoxdur, Qaynan, sən gedə bilərsən.

“Mən indi nə haqda düşünürdüm? – deyə Romaşov tek qaldıqda öz-özündən soruşdu. O, fikirlərinin ucunu itmişdi və ardıcılıqla fikirləşməyə vərdiş etmədiyi üçün, dərhal onu tapa bilmirdi. – Mən indi nə haqda düşünürdüm? Nə isə mühüm və lazımlı bir şey haqqında düşünürdüm... Dayan: gerək geriyə qayıdam... Mən dustağam... küçədə adamlar gəlib-gedirlər... Uşaqlıqda anam məni sapla çarpayıya bağlayırdı... Məni bağlayırdı... Bəli, bəli... Soldatda da – Mən vardır... Polkovnik Şulqoviç... Yadıma düşdü... Hə, indi dalısını, dalısını...

Mən otaqda oturmuşam. Otaq üzüme bağlı deyildir. Küçəyə çıxməq istəyirəm, ancaq ixtiyarım yoxdur. Nə üçün ixtiyarım yoxdur? Mən bir cinayət işi görmüşəmmi? Oğurluq etmişəmmi? Adam öldürmişəmmi? Yox; başqa bir adamla danışarkən ayaqlarımı bir yerə qoymamışam və nə isə demişəm. Bəlkə mən ayaqlarımı bir

yerde saxlamalı idim? Nə üçün? Doğrudanmı bunun əhəmiyyəti var? Doğrudanmı bu – həyatda başlıca bir şeydir? Budur, mənim əvvəlki və mendən sonra olacaq vaxt içerisinde birçə saniyə teşkil edən iyirmi-otuz il də gəlib keçəcək. Birçə saniyə! Məndəki Mən, fitili burulmuş lampa kimi sönecekdir. Lakin lampanı dəfələrlə yandıracaqlar, Mən isə artıq olmayıacağam. Nə bu otaq, nə göy, nə polk, nə bütün qoşunlar, nə ulduzlar, nə yer kürəsi, nə də mənim el və ayaqlarım olmayıacaqdır... Cünki, Mən olmayıacağam...

Bəli, bəli... bu belədir... hə, yaxşı... dayan... yavaş-yavaş fikirləşmək lazımdır... hə, sonra... Mən olmayıacağam. Mənim üçün hər şey qaranlıq idi, kim isə mənim həyatımı yandırdı və dərhal söndürdü, yenə də əbədi olaraq qaranlıq çökdü... Mən bu qısa anda nə edirdim? Əllərimi yanına sallayaraq, dəbanlarını bir yerə qoyur, marşla yeriyyən zaman ayaqlarımı düz saxlamağa çalışır, var qüvvəmələ: “Çiynninə qaldır!” – deyə qışqırır, tūfəng qundağı “ciynninə möhkəmce sixilmədi” üçün söyür və acıqlanır, yüzlərlə adam qarşısında əsirdim... Nə üçün? Məndəki Mən ilə birlikdə ölcək bu vahimələr mənə lazım olmayan və xoşagelməz yüzlərlə işlər görməyə məni vadə edir ki, buna görə də Məni təhqir edir və alçaldırlar. Məni!!! Bəs məndəki Mən nə üçün vahimələrə tabe olurdu?”

Romaşov stolun arxasında oturdu, dirsəkləndi və əlləri ilə başını sıxıdı. Onun üçün qeyri-adi olan sürətli fikir axınını o, güclə tutub saxlayırdı.

“Hm... bəs sən yaddan çıxarmışan? Vətən? Beşik? Ataların cənəzeləri? Mehrablar?.. Bəs hərbi hissə və intizam? Yadelli düşmənlər sənin vəteninə hücum etsə, bəs onu kim müdafiə edəcəkdir?.. Bu belədir, ancaq mən öləndən sonra artıq nə vətən, nə düşmənlər, nə namus olmayıacaqdır. Mənim şürum yaşadıqca, onlar da yaşayır. Lakin həm namus, həm hərbi geyim, həm də bütün böyük sözler yox olsa – məndəki Mən toxunulmaz qalar. Deməli, hər halda məndəki Mən borc haqqındakı, namus haqqındakı, məhəbbət haqqındakı bütün anlayışlardan mühümdür? Budur, mən xidmet edirəm... Birdən məndəki Mən dedi ki, istəmirəm! Yox – məndəki Mən deyil, daha çox... – yer kürəsində yaşayan bütün Mənələr birdən desələr: “İstəmirəm!” O saat müharibə əhəmiyyətini itirər və daha heç vaxt, heç vaxt, “iki cərgə ol!” və “yarimdairə sağa dön!” olmaz – cünki daha onlara ehtiyac qalmaz. Bəli, bəli! Bu doğrudur! – deyə qalib bir səs Romaşovun daxilində qışqırıdı. – Həm bütün bu hərbi

şücaət, həm intizam, həm rütbəyə hörmət, həm hərbi geyim formasının şərəfi, həm də hərbi elm bütövlükçə – yalnız bəşəriyyətin demək istəmediyi, yaxud deyə bilmediyi, yaxud da deməye cəsarət etmədiyi “istəmirəm!” sözüne əsaslanır.

Bəs bütün bu hiyləgərcəsinə düzəldilmiş hərbi sənotin binası nə deməkdir? Heç nə. Uydurma, hətta birçə qısa “istəmirəm” sözü üzərində deyil, yalnız bu vaxta kimi insanlar tərəfindən bu sözün ifadə edilməsinə əsaslanaraq havadan asılmış bir binadır. Axi, məndəki Mən heç vaxt deməz ki: “yemək istəmirəm, nəfəs almaq istəmirəm, görmək istəmirəm”. Lakin ona ölməyi təklif etsələr, o, mütləq deyəcəkdir – “istəmirəm”. Belə olduqda labüb ölümlərlə dolu mühərbi və daha yaxşı öldürmək üsullarını öyrənen bütün hərbi sənət nədir? Ümumdünya səhvidirmi? Kor-koran bir işdirmi?

Yox, sən bir dayan, gözlə... Yəqin mən özüm səhv edirəm. Ola bilməz ki, mən səhv eləməymim, çünki, bu “istəmirəm” – elə sadə, elə təbii bir sözdür ki, o, mütləq hamının ağlına gəlməli idi. Hə, yaxşı; hə, bunu həll edek. Tatalım, sabah, tatalım, lap bu saniyə həmin fikir hamının: rusların, almanların, ingilislərin, yaponların... ağlına gəldi. Budur, artıq mühərbi yoxdur. Zabit və soldatlar yoxdur, hamı evlərinə dağlılıbdır. Onda necə olacaq? Bəli, onda necə olacaq? Men bilirəm, Şulqoviç bu suala mənə belə cavab verəcəkdir: “O zaman qəflətən gelib torpaqlarımızı və evlərimizi elimizdən alıllar, əkinlerimizi ayaq altında tələf edərlər, arvad və bacılarımızı götürüb apararlar”. Bəs qiyamçılar? Sosialistlər? İinqilabçılar?.. Yox canım, bu doğru deyil. Axi bütün, bütün bəşəriyyət demişdir ki, qan tökülməsini istəmirəm. Onda kim silahlı surətdə və zorla hücum edər? Heç kəs. Bəs nə olar? Bəlkə onda hamı bir-biri ilə barışar? Bir-birinə güzəştə gedər? Bölgüşərlər? Bir-birini əfv edərlər? İlahi, ilahi, necə olar?”

Öz fikirləri ilə məşğul olan Romaşov Qaynanın arxadan yavaş-yavaş gelib dayandığını hiss etmedi; Qaynan birdən onun çıynı üstündə əlini uzatdı. Romaşov diksindi və qorxudan yavaşça qışkırdı:

– Ay şeytan, sənə nə lazımdır!..

Qaynan şabalıdı rəngli qutunu stolun üstünə qoydu.

– Sənin üçün gətirmişəm! – deyə o, saymazyana və mehribanlıqla söylədi. Romaşov hiss etdi ki, arxasında durmuş Qaynan dostcasına gülümşəyir. – Paprusdur, sənin üçün gətirmişəm. Çək!

Romaşov qutuya baxdı. Onun üstündə: “Trubaç” papirosu, qiyameti 3 qəp. 20 dənə – sözleri yazılmışdı.

– Bu nədir? Nə üçün gətirdin? – deyə o, təəccübə soruşdu.  
– Haradan aldın?

– Gördüm ki, sənin papirosun yoxdur. Öz pulumla aldım. Çekginən, buyur, çək. Eybi yoxdur. Mən bunu sənə bağışlayıram.

Qaynan qapını qulaqbatırıcı səslə şappildədaraq, utana-utana otaqdan tələsik çıxdı. Podporuçık papirosu yandırdı. Otağı surğuc və yandırılmış quş tükü iyi büründü.

“Ah, əzizim, – deyə mütəəssir olmuş Romaşov düşündü. – Mən ona açıqlanıram, üstünə qışkıram, axşamlar nəinki uzunboğaz çəkmələrimi, hətta corablarımı və şalvarımı çıxarmağa onu məcbur edirəm. O isə budur, öz miskin, soldat qəpik-quruşuna mənim üçün papiros almışdır. “Buyur, çək!” Nəyə görə belə edir?..”

O, yenə ayağa qalxıb, əllerini arxasına qoyaraq, otaqda var-gel etməyə başladı.

“Budur, bizim rotada onlar yüz nəfərdir. Onların hər biri öz fikri, hissiyyatı, öz xüsusiyyəti, məisət təcrübəsi, şəxsi məhəbbət və nifrəti olan adamdır. Mən onların haqqında bir şey bilirəmmi? Yox, heç bir şey bilmirəm, yalnız sıfətlərini tanıyıram. Budur: Soltis, Ryabوشка, Vedeneyev, Yeqorov, Yaşışın... sağ cinahda durmuşlar. Hamısı boz rəngli, eyni sıfətlidirlər. Men öz qəlbimlə onların qəlblerinə, mendəki Mənlə onlardakı Mənə yaxınlaşmaq üçün nə etmişəm? – Heç bir şey etməmişəm”.

Romaşov birdən payızın axırlarına yaxın pis havalı bir axşamı xatırladı. Bir neçə zabit, Romaşov da onlarla birlikdə, zabitlər klubunda oturub araq içirdiler. Bu zaman doqquzuncu rotanın feldfebeli qaçaqa, təngnəfəs halda klubə girib, öz rota komandirinə qışkırdı:

– Zati-aliləri, cavan soldatları sürüb getiriblər!..

Bəli, məhz sürüb getiriblər. Onlar polkun həyatında bir yere toplaşış yağışın altında duraraq, türküdülmüş və itaetkar heyvan sürüsü kimi şübhə ilə gözaltı baxırdılar. Lakin onların simalarındakı xüsusiyyətlər başqa-başqa idi. Bəlkə də bu, geyimləri müxtəlif olduğu üçün belə görünürdü? “Bax, bu, yəqin çilingər idi, – deyə Romaşov onların yanından keçib üzlərinə baxarken düşünürdü, – bu isə, yəqin kefcil oğlandır, həm də qarmon çalmaqdə ustadır. Bu tez-tez və ahengdar danışlı, savadlı, cəld və eğrütəhər adamdır – o, deyəsən,

evvelər nöker olmuşdur". Hem də onların həqiqətən sürülbə gətirildiyi, bir neçə gün evvəl arvad-uşaqları onları çığra-çığra, ağlaya-ağlaya yola saldıqları və bu zaman onların yeni soldatlığın sərəxəs dəmə içərisində ağlamamaq üçün igidlik və möhkəmlik göstərdikləri görünürdü... Lakin bir il keçmişdir, indi isə budur, onlar sixintili, hörmətdən düşmüş, hərəkətsiz halda, uzun, ölgün sıra ilə durmuşlar – *soldatdırlar!* Onlar soldatlığa getmək istəmirdilər. *Onlardakı Mən istəmirdi.* İlahi, bu dəhşətli anlaşılmazlığın səbəbi nodır? Olmaya bütün bunlar – xoruzla keçirilən məşhur təcrübənin eynidir? Xoruzun başını stolun üstünə eyirlər – o, çırpınır. Lakin sonra burnunun üstündən və stolun üzərində tabaşırla cızıq çəkən kimi, o, artıq bağlanmış olduğunu fikirleşərək, həddindən artıq dəhşət içərisində gözlerini bərəldib, tərənnümədən oturur.

Romaşov yaxınlaşış çarpayıya sərildi.

"Bu halda mən nə etməliyəm?" – deyə o, ciddi, demək olar ki, acıqla özündən soruşdu. – Bəli, mən nə etməliyəm? Qulluqdan çıxmı? Bəs sən nə bacarırsan? Nə iş görə bilirsən? Əvvəl pansionda oldun, sonra kadet korpusunda xidmet etdin, hərbi məktəbdə oxudun, mehdud bir zabit həyatı keçirdin... Sən mübarizə görmüsənmi? Ehtiyac nə olduğunu bilirsənmi? Yox, bilmirsən, çünki sən fransız bulkalarının ağacda bitdiyini zənn edən yüngül qızlar kimi düşünərək, hazırlıyeyən olmusan. Qulluqdan çıxmağı bir yoxlasan, səni gözümçüxdən salarlar, sən içki düşkünü olarsan, müstəqil həyata doğru atdırın ilk addımda yixılsan. Dayan. Tanıdığım zabitlərdən kim öz xoşuna qulluqdan çıxmışdır? Heç kim. Onların hamısı qulluqdan bərk-bork yapmışdır, çünki onlar hərbi xidmətdən başqa heç bir işə yaramırlar, heç bir iş bacarmırlar, Qulluqdan çıxdıqda isə başlarında qırqları çirkənmiş furajka gəzir və: "eye la bonte... nəcib rus zabitiyəm... komprene vu..."<sup>1</sup> Ah, bəs mən nə edim! Bəs mən nə edim!.."

– Məhbusciyəz, məhbusciyəz! – deyə pəncərənin arxasından aydın qadın səsi eşidildi.

Romaşov çarpayıdan sıçrayıb pəncərəyə cumdu. Şuraciyəz həyətdə durmuşdu. O, işqdan qorunmaq üçün ovucları ilə gözlerinin yanlarını örtüb, gülə-gülə təravətli üzünü pəncərə şüşəsinə ləp yaxınlaşdıraraq, uzada-uzada dedi:

<sup>1</sup> Mərhemet edin...siz anlayırsınız... (frans.)

– Fəqir dust-taqci-yəzə kö-mək edin...

Romaşov kiçik bənddən yapışmaq istədi, lakin pəncərənin hələ salınmadığını xatırladı. Belə olduqda, fərəh və qətiyyətlə, gözlənilməz ehtirasa qapılmış Romaşov var qüvvəsi ilə çərçivəni özüne tərəf dartdı. Çərçivə gurultu ilə taybatay açıldı və Romaşovun başına əhəng və quru yapışqan parçaları töküldü. Ağ çiçəklərin zərif, incə və sevimli ətrini saçan sərin hava sel kimi otağa soxuldu.

"Bax, belə! Çıxış yolunu bax belə axtarmaq lazımdır!" – deyə Romaşovun qəlbində gülən, sevinən bir səs qışkırdı!

– Romaciyəz! Dəli! Siz nə edirsiniz?

O, Şuraciyəzin pəncərədən uzadılmış, şabalıdı rəngli elcəyə möhkəm keçirilmiş xirdaca əlini tutub, cüretlə, əvvəlcə üstdən, sonra isə altdan, barnaqlarının büküldüyü yerden, düymələrin üstündən olan balaca deşikdən öpdü. Əvvəller o, heç vaxt belə etməmişdi, lakin Şuraciyəz, sanki Romaşovda belə gözənlənilmədən əmələ gelmiş məftunluq cəsarətinə təbe olaraq onun öpüşlərinə şüursuzcasına mane olmur, yalnız təəccüb andıran utancaq nəzərlə və gülümşəyə-gülümşəyə ona baxırdı.

– Aleksandra Petrovna! Heç bilmirəm sizə nece təşəkkür edim? Əzizim!

– Romaciyəz, sizə nə olub? Niya sevinirsiniz? – o hələ də diqqət və maraqla Romaşova baxaraq, gülə-gülə söyledi. – Sizin gözleriniz işim-işim işildayırlar. Dayanın, bir dustaq kimi sizin üçün balaca qalac getirmişəm. Bu gün biz ləzzətli alma pirojkisi bişmişik, şirindir... Stepan, di səbəti getirin.

O, Şuraciyəzin əlini öz əlindən buraxmayaraq – Şuraciyəz yenə buna mane olmurdu – parıldayan vurğun baxışlarla onu süzür və tələsə-telesə deyirdi:

– Ah, bu gün bütün səhəri nə haqda düşündüyümü bilsəydiniz... siz bunu bilsəydiniz! Ancaq bu haqda sonra...

– Bəli, sonra... Budur, mənim ərim və hökmdarım gelir... Əlimi buraxın! Yuri Alekseyeviç, siz bu gün olduqca qəribəsiniz. Hətta yaxşılaşmışsınız.

Nikolayev pəncərəyə yaxınlaşdı. O, qaşqabaqlı idi və Romaşovla olduqca soyuq salamladı.

– Gəl, Şuraciyəz, gəl, – deyə o, arvadını tələsdirdi. – Bilirsinizmi, bu heç də yaxşı iş deyildir. Doğrusu, siz her ikiniz dəlisiniz. Bu

iş komandirin qulağına çatsa –onda heç yaxşı olmayıcaq! Axi, o, dustaqdır. Romaşov sağ olun. Bize gəlin.

– Yuri Alekseyeviç, biza gəlin, – deyə Şuraciyəz təkrar etdi.

Şuraciyəz pəncərədən uzaqlaşdı, lakin o saat geri qayıdır pıçılı ilə tələsik dedi:

– Romaciyəz, mənə qulaq asın: yox, doğrudan, bizi unutmayın. Mənim dost hesab etdiyim yegane adam – sizsiniz. Eşidirsınız mı? Ancaq gözlerinizi qoyun kimi bereldib mənə belə baxmayın. Yoxsa sizdən tamam zəhləm gedər. Romaciyəz, lütfən, çox da öyünməyin. Siz heç kişi də deyilsiniz.

## VII

Saat dördün yarısında polk yaveri poruçık Fyodorovski Romaşovun yanına gəldi. O, uzunboylu, polk xanımılarının dediyi kimi, gör-komli bir gənc idi; onun gözleri sönük idi, sıx bişyedəyi ciyinlərinə qəder uzanırdı. O, özünü olduqca nezakətlə aparırdı, lakin kiçik zabitlərlə ciddi bir rəsmiyətə roftar edir, heç kimlə dostluq etmir və öz xidməti mövqeyi haqqında böyük fikirdə idi. Rota komandirleri ona yaltaqlıq edirdilər.

O, otağa girib gözlərini qıydı və Romaşovun bütün kasibyana ev seylerini ötəri nəzərdən keçirdi. Bu zaman çarpayıda uzanmış pod-poruçık cəld yerindən sıçrayıb qızara-qızara, tələsik tujurkasını düymələməyə başladı.

– Mən, polk komandirinin tapşırığı ilə yanınızə gəlmışəm, – Fyodorovski quru səslə söylədi. – Zəhmət çekib geyinin gedək.

– Bağışlayın... mən bu saat.. geyim forması adidirmi? Bağışlayın ki, ev paltarındayam.

– Eybi yoxdur, utanmayın. Sürtük geyinin. İcazenizlə, otura bilərəmmi?

– Ah, üzr istəyirəm. Rica edirəm, oturun. Qulluğunuza çay gətirimmi? – deyə Romaşov tələsik söylədi.

– Yox, təşəkkür edirəm. Lütfən tez olun.

O, paltosunu və elcəklərini çıxarmadan stulun üstə oturdu; həyəcanlanmış, boş-boşuna vurmuxan və öz çirkili köynəyindən xəcalet çəken Romaşov geyinənə kimi o, əlini qılincının dəstəsi üstə qoyub, üzünə ciddi bir ifadə verərək dümdüz və hərəkətsiz oturdu.

– Siz bilmirsiniz, məni nə üçün çağırır? Yavar ciyinlərini çəkdi.

– Qəribə sual verirsiniz? Mən nə bilim nə üçün çağırır? Bu, şübhəsiz, məndən yaxşı sizə məlum olmalıdır... Hazırınızmı? Qılinc qayışını paqonun üstündən deyil, altından salmağı məsləhət görürəm. Polk komandirinin bundan necə acığı göldiyini ki, bilirsiniz. Bax belə... Hə-e, gedek.

İki ucaboylu, bəslənmiş polk atı qoşulmuş yüngül fayton qapıda dayanmışdı. Zabitlər həmin faytona minib yola düşdülər. Romaşov nezakətli olmaq və yavərin yerini dar eleməmək üçün yankı oturmuşdu, yavər isə özünü elə göstərirdi ki, sanki bunu görmürdü. Yolda Vetkin onlara rast gəldi. O, yavərlə herbi qaydada salamladı, lakin dərhal onun arxasında Romaşova tərəf döñüb xüsusi, olduqca gülməli bir hərəkət göstərdi; sanki bu hərəkətlə: "hə, qardaş, divan tutmaq üçün səni dartıb aparırlar?" – deyirdi. Yolda başqa zabitlərə də rast gəldilər. Bir parası diqqətə, digərləri təəccübə, bəziləri isə sanki lağa qoyurmuş kimi Romaşova baxırdılar; o isə onların baxışları altında ixtiyarsız olaraq büzüşürdü.

Polkovnik Şulqoviç Romaşovu dərhal qəbul etmədi: onun kabinetində kim isə vardi. Romaşov alma, naftalin və lək çəkilmiş mebel iyi və varlı, səliqəli almanın ailələrinin paltar və şeylərindən gələn iyrənc qoxu deyil, nə isə xüsusi bir iy gələn yarıqaranlıq dehlizdə gözləmeli oldu. Romaşov dehlizdə yerində saya-saya bir neçə dəfə görүüş ağacından qayrılmış açıq rəngli çərçivəyə alınmış divar aynasında özüne tamaşa etdi; hər dəfə öz üzü ona iyrənc dərəcədə saralmış, kifir və nə isə qeyri-təbii, sürtüyü olduqca köhnə, paqonları isə həddindən artıq əzilmiş görünürdü.

Əvvəlcə kabinetdən komandirin yalnız alçaqdan deyilən, yoğun, boğuş, yeknəsəq səsi eşidilirdi. Sözlər eşidilmirdi, lakin acıqli və gurultulu intonasiyadan başa düşmək olurdu ki, polkovnik kimə isə inadla və dönmədən töhmət edir. Bu, beş dəqiqəyə yaxın davam etdi. Sonra Şulqoviç birdən səsini kəsdi; bir nəfərin titrək, yalvarıcı səsi eşidildi və birdən, ani fasiledən sonra, olduqca təkəbbür, acıq və nifretlə deyilmiş sözləri Romaşov açıq-aydın, son kəlməsinəcən eşitdi:

– Siz nə üçün mənim gözümə torpaq atırsınız? Uşaqlar? Arvad? Cəhənnəmə ki, uşaqlarınız var! Uşaqları dünyaya getirməzdən əvvəl, siz gərek onları yedizdirmək haqqında fikirləşəydiniz. Nə? Aha,

indi iso – təqsirkar cənab polkovnikdir. Cənab polkovnikin sizin işinizdə heç bir təqsiri yoxdur. Siz, cənab kapitan, bilirsiniz ki, əger mən cənab polkovnik sizi məhkəməyə verməsəm, o zaman mən bununla xidmətimdə cinayət etmiş oluram. Nə-e-e? Səsinizi kəsiniz! Bu, səhv deyil, cinayətdir. Sizin yeriniz polk deyil, özünüz bilirsiniz – haradır. Hə?

Yenə cəsarətsiz, yalvarıcı bir səs zingildəməyə başladı. Bu səs elə fəqiranə idi ki, sanki onda heç bir insani heysiyyət yox idi. Romaşov divar aynasının yanında quruyub qalmış kimi dündüz dayanıb öz saralmış üzüne baxdı və üzünü görmədən, göz yaşı axıdığını və xəstə adamlar kimi üreyinin döyündüyünü hiss edərək: “İlahi, bu nədir? İlahi, bu dəhşətdir!” – deyə düşündü.

Yalvarıcı səs xeyli danişdi. O, sözünü qurtardıqda, yenə komandırın möhkəm, yoğun səsi guruldadı, lakin bu dəfə həmin səs sakit və müləyim idi, sanki Şulqoviç artıq öz qəzəbini qışqırıqla soyutmuş və elə bil başqasının alçaldığını gördükde hakimlik arzusu sakitleşmişdi.

O, rabitəsiz danışındı:

– Yaxşı! Son dəfə olsun. Ancaq yadı-nız-da sax-la-yın ki, bu sonuncu dəfədir. Eşidirsınız mı? Bunu birdəfəlik öz qırmızı, sərəxoş burnunuzun üstündə həkk edin. Əger bir də mənə xəber çatса ki, siz sərəxoşluq edirsiniz... nə? Yaxşı, yaxşı, mən sizin söz verməyinizi bələdəm. Baxışa qədər rotanı hazırlamalısınız. Bu, rota deyil, f..dir! Bir həftədən sonra özüm gelib baxacağam... Hə, sonra isə sizə məsləhətim budur: birinci növbədə soldatların borclarını verin və rota haqq-hesabınızı təmizleyin. Eşidirsınız mı? Bu iş sabahdan o yana keçməmelidir. Nə? Bunun mənə nə dəxli var? Lap isteyir-sən doğ... Sonra isə, kapitan, artıq mən sizi saxlamıram. Lütfən sizə təzim edirəm.

Kabinetdə kim isə cəsarətsiz halda yerində qurdalandı və pəncəsi üstə, uzunboğaz çəkmələrini cirıldada-cirıldada qapıya tərəf yollandı. Lakin o saat komandır süni olmasın deyə, daha ciddi səsle qışqırıb onu dayandırdı:

– Bir dayan, bəri gəl, şeytanın dal ayağı... Bu saat cuhudların yanına qaçacaqsan? Elə deyilmə? Veksel yazmağa? Ay səni axmaq, axmaq başını itirmisən... Daha çarəm nədir? Al, səni öküz vursun. Bir, iki... bir, iki, üç, dörd... Üç yüz. Artıq verə bilmərəm. Pulun olanda qaytararsan. Fu, səni nə deyim, kapitan, bu nə rəzil işdir

görürsünüz! – deyə polkovnik ucalan ahənglə səsini yüksəldərək çığırdı. – Heç vaxt belə şey eləməyin! Bu, alçaqlıqdır!.. Hə, arş, arş, arş. Cəhənnəm ol, cəhənnəm ol. Xudahafiz!..

Balacaboylu kapitan Svetovidov tamam qızarmış, burnunun ucu və gicgahları tərləmiş və üzü dəyişmiş, utancaq halda dəhlizo çıxdı. Sağ əli cibində titroya-titrəyə təzə pulları xırçıldadır. O, Romaşovu gördükdo xırda addımlarla yeriməyə başlayıb, təlxək kimi qeyri-tobii hırıldadı və terli, isti, titreyən əli ilə podporuçikin olindən möhkəm yapışdı. Gözleri gərgin və utancaqlıqla oynayır, eyni zamanda Romaşovun onların sözlərini eşidib-eşitmədiyini yoxlayırdı.

– Yamanca qəddar adamdır! Lap polongdır! – deyə Svetovidov başı ilə kabinetə doğru işarə edərək sırtıqcasına və astadan piçıldı. – Ancaq eybi yoxdur! – O, iki dəfə becid və əsəbi halda xaç vurdu. – Eybi yoxdur. İlahi, şükür kərəminə, ilahi, şükür kərəminə!

– Bon-da-ren-ko! – deyə polk komandırı divarın arxasından qışqırıb; onun gur səsi bütün evi başına aldı və elə bil dəhlizin nazik arakəsməsini titrətdi. O, qeyri-adi boğazına ümid edərək heç vaxt zəngdən istifadə etmirdi. – Bondarenko! Orada daha kim var? Burax gəlsin.

– Lap şir balasıdır! – deyə Svetovidov yalançı bir təbəssümle piçıldı. – Xudahafiz, poruçik. İşiniz avand olsun.

Gözəl və həyasız üzlü, yağı çəkilmiş saçları yandan tağla ayrılmış, əllərinə sapdan toxunmuş ağ elcək geymiş tipik komandır denşiki qapıdan sıvişib çıxdı. O, gözlərini azca qayıb düz podporuçikin gözlerinin içine baxa-baxa hörmətcil, eyni zamanda qaba səsle dedi:

– Zat-alı komandır siz cənabın içəri girməsini xahiş edir.

O, yanaklı dayanıb, kabinetin qapısını açdı və yol verərək, özü geri çəkildi. Romaşov kabinetə daxil oldu.

Polkovnik Şulqoviç qapıdan girəndə sol tərəfdə, künclə stolun arxasında oturmuşdu. Onun əynində boz rəngli tujurka vardi. Tujurkanın altından çox gözəl, işildayan alt köynəyi görünürdü. O, etli qırmızı əllərini taxta kürsünün yanlıqları üstünə qoymuşdu. Çal saçı qısa vurulmuşdu, ağ saqqalı paz şəklində idi. Onun iri qoca sıfəti sərt və soyuq idi. Açıq mavi gözləri düşməncəsinə nəzərlə baxırdı. Podporuçikin təziminə o, başını yavaşça tərəpetməklə cavab verdi. Romaşov birdən onun qulağında xaç və ayparalı sırga olduğunu gördü və: “Mən isə əvvəller bu sırganı görməmişdim” – deyə düşündü.

— Yaxşı deyil, canım, — deyə komandır sanki qarının dəriñiklərindən gələn nərlitili uca səslə sözə başladı və uzun sürən bir fasılədən sonra səsini daha da ucaldaraq, — ayıbdır, canım! — sözünə davam etdi. — Hərbi xidmətdə olduğunuz cəmi-cümələtanı üç gün bir günorta deyil, amma indidən quyuğunuza düyünləyib qoymusunuz belinizin tırınə. Sizdən narazı olmağa əsasım çoxdur. Lütf ediniz, bu nə deməkdir? Polk komandırı sənin səhvini gösterir, sən isə, miskin bir praporşik, fendrik cəfəngiyat söyleye-söyleye ona etiraz etmək isteyirsən. Bu biabırçılıqdır! — deyə polkovnik birdən elə bərkdən qışqırkı ki, Romaşov diksindi. — Bu, ağlagəlməz bir işdir! Bu, azğınılıqdır!

Romaşov qaşqabağını tökərek yana baxır və ona elə gelirdi ki, dünyada heç bir qüvvə çəvrilib polkovnikin üzünə baxmağa onu məcbur edə bilməz. "Məndəki Mən hanı? — sözləri birdən istehza ilə onun fikrindən keçdi. — Bax, sən farağat durmali və dinnəməlisən".

— Mənə nə cür gəlib çatdığını, əlbəttə, sizə deməyəcəyəm, ancaq mənə lap yerli-yerində malumdur ki, siz içirsiniz. Bu, iyrənc bir işdir. Ağızından süd iyi gələn, məktəbi dünən bitirmiş bir uşaq, zabitlər klubunda ən düşkün bir çəkməçi şagirdi kimi içir. Əzizim, mən hər şeyi bilirəm; məndən heç bir şeyi gizlədə bilməzsən. Sizin heç ağliniza gətirmədiyiniz işlərinizi belə bilirəm. Əgər dağdan kəlləsi üstə üzüaşığı yuvarlanmaq isteyirsinizsə — ixtiyar sahibiniz. Ancaq mən sizə axırıncı dəfə deyirəm: sözlerimə dərindən fikir verin. Dostum, hemişə belə olur: bir qədəhden başlayır, sonra iki eləyir və axırda da görürsən ki, həyatlarını dilənçi halında başa vururlar. Bunu birdəfəlik yadınızda saxlayın. Bundan başqa, bir də bilin ki, biz səbirliyik, ancaq ilahi bir səbir də tükənə bilər... Bəri baxın, bizi ən ciddi cəzaya el atmağa vadar etməyin. Siz təksiniz, zabitlər cəmiyyəti isə — bütöv bir ailədir. Deməli, bu, hər vaxt ola bilər ki... quyuğundan tutub kampaniyadan kenara atsınlar.

"Mən dayanmışam, mən dinnirəm, — deyə Romaşov gözlərini polkovnikin qulağındakı sırgaya zilləyərək kədərlə düşünürdü. — Mən isə deməli idim ki, bu ailə o qədər də xoşuma gəlmir və lap bu dəqiqə ondan ayrılmaga, ehtiyata keçməyə hazırlam. Deyimmi? Buna mənim cürətim çatarmı?"

Romaşovun ürəyi yenə yerindən qopdu və döyünməyə başladı, o, hətta zəifcəsinə, güc-bəla ilə dodaqlarını tərpətdi və tüpürcəyini uddu, lakin əvvəlki kimi hərəkətsiz dayanıb durdu.

— Hem də, ümmüyyətə sizin hərəketləriniz... — deyə Şulqoviç sərt səslə sözünə davam etdi. — Budur, siz, məsələn, keçən il, hələ xidmətin birinci ilini başa vurmamış məzuniyyətə çıxmağı xahiş edirdiniz. Anamızın nə isə xəstə olduğunu deyir, onun göndərdiyi bir məktubu göstərirdiniz... Nə deyim, mənim öz zabitimə inanmamağa ixtiyarım yoxdur, başa düşürsünüz — *ixtiyarım yoxdur*. Siz ki, deyirsiniz — ananız xəstədir, qoy siz deyən olsun. Nə deyim, hər şey ola bilər. Ancaq bilirsinizmi — bütün bu işləriniz nə isə belə bir təher çıxır, həm də başa düşürsünüz...

Romaşov artıq sağ dizinin əvvəlcə yavaşca, sonra isə getdikcə bərk əsdiyini çoxdan hiss edirdi. Nəhayət, bu qeyri-ixtiyari əsəbi hərəkət şiddətlənib onun bütün bədənini bürüdü. Bu, çox mütenəsiblər və olduqca xoşagəlməz hal idi; Romaşov utana-utana fikirləşdi ki, Şulqoviç bu əsməni qorxu əlaməti hesab edəcəkdir. Lakin polkovnik onun anası haqqında danışmağa başlayan kimi Romaşovun qanı cuşa gəldi, məstedici axınlə başına vurdub və bir an içərisində əsməsi kəsdi. O, ilk dəfə olaraq gözlərini yuxarı qaldırıb nifretlə, möhkəm, — bunu özü də öz sifətində hiss edirdi — cosarətli nəzərlə düz Şulqoviçin burun sümüyüne baxdı. Bu nəzər, sanki qorxunc rəisli tabelikdə olan kiçik işçi arasındaki nəhəng pilloni dərhal məhv etdi. Onun gözləri qaranlıq getirdi, sanki otağın pəncərə pərdələri salındı. Komandırın yoğun səsi dərin bir quyuya batdı. Düşüncəsiz, iradosız, heç bir xarici təsir hiss edilməyen, yalnız bu saat, bu dəqiqə nə isə axmaq, sonradan düzəldilə bilməyəcək, dəhşətli, demək olar ki, şüursuzluq hökm sürən müdhiş bir qaranlıq və səssizlik fasılısı çökdü. Qəribə, sanki yad bir səs birdən xaricdən Romaşovun qulağına piçildədi; "Mən bu saat vuracağam", — və Romaşov yavaş-yavaş gözlərini polkovnikin qocalmış ətli, iri yanagına, qulağındakı xaç və ayparalı sırgaya tərəf çevrildi.

Sonra, o, yuxu kimi, hələ bunu dərk etməyərək, gördü ki, Şulqoviçin gözlərində gah təəccüb, qorxu, gah da həyəcan, acizlik... ifadələri əks olundu. Romaşovun qəlbini belə qorxunc və belə təbii halda hakim olmuş ağlışız, coşqun dalğa birdən endi, əridi, axıb uzaqlara getdi. Romaşov, sanki yuxudan ayılmış kimi dərindən və qüvvətlə köksünü ötürdü. Dərhal hər şey onun gözündə sada və adı bir şəkil aldı. Şulqoviç narahat halda ona stulu göstərir və gözlənilməz, kobud bir mehribanlıqla deyirdi:

— Vay, sizi nə deyim... Nə döymə-düşərsiniz... Ay sizi öküz vursun, oturunuz görüm! Hə de... hamınız beləsiniz. Məni vəhşi hesab edirsınız. Özlüyünüzdə deyirsiniz ki, lənəto gəlmış bu qoca kaftar boş-boşuna, mənasız yerə qışqırır. Mən isə — onun gur səsi mərhəmətə, həyəcanla titrədi, — mən isə əzizim, Allah haqqı, hamınızı öz balaşalarım kimi sevirəm. Sizcə mən dərdinizə qalmırıam? Cəfənizi çəkmirəm? Eh, cənablar, cənablar, siz məni anlamırsınız. Di yaxşı, ho, bir az ölçüdən xaricə çıxdım — qocadan da incimək olarmı? Eh-h, cavanlar. Hə, gəl barışaq — bitdi. Əlini bəri ver, gedək nahara.

Romaşov dinməz təzim etdi və onun uzadılmış iri, yumşaq və soyuq əlini sıxdı. Romaşovun inciklik hissi keçib getdi, lakin hələ de yaxşı deyildi. Bu səherki mühüm və məğrur fikirlərdən sonra o, indi özünü balaca, yazıq, sapsarı saralmış məktəblı kimi, nə isə sevilməyən, cəsarotsız və yiyesiz bir uşaq kimi hiss edir və bu dönüsən xəcalət çəkirdi. Buna görə də polkovnikin ardınca yemək otağına gedərkən, adəti üzrə özü haqqında üçüncü şəxsən düşünürdü: "Kədərli fikirlər onun beynini gəmirirdi".

Şulqoviç sonsuz idi. Onun kök, iri bədənli, məğrur və qaradın-məz, köklükden boynu bükülməyən, buxağı sallanmış arvadı da yemək otağına gəldi. Gözündə eynək olmasına və məğrur nəzərinə baxmayaraq, onun üzü sadətəher idi və adama elə gəlirdi ki, sanki onu xəmirdən tələsik, yanakı bişirmiş və gözleri əvəzinə kişmiş dənələri qoymuşlar. Onun arxasında, polkovnikin nuh əyyamından qalmış balaca, kar, lakin hələ qıvrıq olan acidil və ağalıq iddiası edən qoca anası ayaqlarını döşəmə üstə tez-tez sürte-sürte gəldi. O, eynəyinin üstündən gözlərini zilləyib, kobudcasına Romaşovu ayağından baş nadək süzə-süzə öz kiçicik, qaralmış, bütün qırışmış, ölü əlinə oxşayan əlini ona uzatdı və düz dodaqlarına dürtdü. Sonra isə polkovnikə müraciət edib elə bir səslə soruşdu ki, sanki yemək otağında onlardan başqa heç kim yox idi:

— Bu kimdir? Nə isə mən yadına sala bilmirəm.

Şulqoviç ovuclarını ağızının yanında boru kimi düzəldib, qarının lap qulağına çığırdı:

— Anakan, podporuçik Romaşovdur. Gözəl zabitdir... Cəbhədə olmuş, olduqca cəsareti uşaqlardandır. Kadet korpusundan<sup>1</sup>

gəlməmişdir... Ah, hə! — deyə birdən o, nəyi isə xatırladı. — Axı, podporuçik, siz deyəsən bizim penzalısanız?

— Elədir ki, var, cənab polkovnik, penzalıyanam.

— Bəli, bəli... Mənim indicə yadına düşdü. Biz həmyerliyik. Deyəsən, Narovçat qəzasındansınız?

— Elədir ki, var. Narovçat qəzasındanam.

— Bəli... Necə olmuş ki, mən bunu unutmuşam? Narovçat-Narovçat, qaça-qaça get, ora çat. Biz isə — İnsardanıq. Anakan! — deyə o, yenə anasının qulağına çığırdı. — Podporuçik Romaşov bizim yerlidir. Penzalıdır!.. Noravçatdandır!.. Yerlimizdir!..

— Hə-e! — deyə qarı qaşlarını mənalı-mənalı çəkdi. — Belə, belə... Belə de, məncə... Deməli, belə çıxır ki, siz Sergey Petroviç Şıskinin oğlusunuz?

— Anakan! Səhv edirsınız! Podporuçikin familiyası heç də Şıskin deyil — Romaşovdurdur.

— Bəli, bəli, bəli... Mən də onu deyirəm... Sergey Petroviçə mənim tanışlığım yox idi... Onun haqqında ancaq eşitmışəm. Pyotr Petroviçi isə tez-tez görərdim. Malikanələrimiz bir-birinə lap yaxın idi. Cavan oğlan, sizi görməyə olduqca, olduqca şadam... Bizi saymağınız tərifəlayiq bir işdir.

— Hə, qoca qarğı qarıldamaga başladı, işimiz bitdi, — polkovnik astadan, kobud mehribanlıqla söylədi. — Podporuçik, oturunuz... Poruçik Fyodorovski! — o, üzünü qapiya təref tutub qışqırırdı. — İşinizi qurtarın, araqlı içməyə gelin!..

Yaver cəld yemək otağına daxil oldu. O, bir çox polkda qəbul olunmuş adətə görə, hemişə komandirin evində nahar edirdi. O, mahmızlarını asta və saymazyana cingildədə-cingildədə araq və qəlyanaltı düzülmüş ayrıca qoyulan balaca, üstü çini stola yaxınlaşdı, özü üçün araq tökdü, aramlı içdi və qəlyanaltı elədi. Romaşov ona qarşı həsəd və nə isə gülünc, cüzi bir hörmət hissi duydu.

— Bəs siz niyə araq içmirsınız? — deyə Şulqoviç soruşdu. — Siz ki, içənsiniz?

— Yox. Acizanə təşəkkür edirəm. Nə isə xətrim istəmir, — deyə Romaşov xırıltılı səslə cavab verdi və boğazını arıtladı.

— Co-ox gö-özəl. Lap yaxşısı budur. Gələcəkdə də belə olmağınızı arzu edirəm.

Nahar olduqca yaxşı və dadlı idi. Görünürdü ki, sonsuz polkovnik və onun arvadı yaxşıca yemək-içmək kimi günahsız bir ehtirası

<sup>1</sup> İngilabdən ovvolki çar Rusiyasında hərbi orta məktəb

qapılmışlar. Stola ətirli göyərti şorbası, yanında daşma olan qızardılmış çapaq balığı, qızardılmış kök el ördəyi və kükü gətirdilər. Stolun üstündə üç şüşə caxır vardı – biri ağ, o birisi qırmızı və üçüncüsü madera caxırı idi, – şüşələr yarımcıq idi, ağızları gümüşdən qayrılmış fiqurlu tixaclarla bağlanmışdı, lakin onlar bahalı, yaxşı xarici markalı caxır idi. Polkovnik – sanki bir az əvvəlki əsəbiliyi onun iştahasına çox gözəl təsir etmişdi – xüsusi bir zövqlə və ele yaxşı yeyirdi ki, ona baxmaq adama xoş gəlirdi. O, daim mehribanlıqla və kobudcasına zarafat edirdi. Kükünü gətirdikdə, o, gözqamışdırıcı dəräcədə ağappaq olan cod salfeti tujurkasının boyunluğunun içində dürte-dürte şen halda dedi:

– Əgər mən çar olsaydım, hemişə kükü yeyərdim!

Lakin bir az əvvəl, qızardılmış balıq yeyilən zaman, o, özünü saxlaya bilməyib rəis səsi ilə Romaşovun üstünə qışkırdı:

– Podporuçik! Lütfən biçağı kenara qoyun. Balığı və kotleti yalnız çəngəllə yeyerler. Bu, yaxşı deyil, canım! Zabit xörək yeməyi bacarmalıdır. Hər bir zabiti ən yüksək möclisə nahara dəvət edə bilərlər. Bunu yaddan çıxarmayın.

Romaşov nahar vaxtı utanır, sıxlıq və əllərini harada saxlayacağını bilmirdi; o, çox vaxt əllerini stolun altında saxlayır və süfrənin tifliklərini hörürdü. O, yaxşı ailə mühitində, ləyaqətli və rahat mebelə, yemek qayda-qanunlarına çoxdan yadırğamışdı. “Axı bu iyrənc bir işdir, zəiflik və qorxaqlıqdandır ki, məni alçaldan bu naharı redd etməyə cəsarət etmədim. Bax, mən indi ayağa qalxbı hamiya təzim edib gedəcəyəm. Qoy necə istəyirlər, ele də düşünsünlər. O ki, məni yeməyəcəkdir? Qəlbimi, düşüncələrimi, şüurumu ki, əlimdən alma yacaqdır? Gedə bilərəmmi?” – fikri hey onun beynini gəmirirdi. Yenə də, cəsarətsizlikdən ürəyi donmuş halda, daxili həyecandan saralarala özünə acıqı tutaraq, – hiss edirdi ki, bu işi görməyə qabil deyildir.

Süfrəyə qehvə gotiriləndə artıq axşam idi. Günəşin qırmızı, maili şüaları pəncərelərdən içəri soxularaq, divarlara çəkilmiş tünd rəngli kağızın, süfrənin, büllür şeylərin, nahar etməklə məşğul olanların üzlərində parlaq, mis rəngli şüalarla oynamaya başladı. Axşam çağının bu kədərli cazibəsinə qapılıraq hamı susurdu.

– Mən praporşik olan vaxt, – deyə Şulqoviç birdən dilləndi, – bizim briqada komandiri Fofanov idi. O, sevimli bir qoca, cəsur zabit

idi, özü də deyəsən kantonistlərdən<sup>1</sup> idi. Xatırımdadır, o, bəzən baxış vaxtı təbilçinin yanına gəlir, – təbili olduqca sevirdi, – və deyirdi: “Hə-ə, qardaş, mənim üçün qəmli bir şey çal”. Bəli. Bu general, evində qonaqlıq olanda, hemişə düz saat on birde yatmağa gedərdi. O, bəzən qonaqlara müraciət edib deyərdi: “Hə, cənablar, yeyin, için, şadlıq edin, men isə Neptunun<sup>2</sup> ağuşuna gedirəm”. Ona deyərdilər ki: “Zati-aliləri, Morfeyin”<sup>3</sup> – “Eh, heç fərqi yoxdur; ikisi də bir cins-dəndir...” Mən də onun kimi, cənablar, – deyə Şulqoviç ayağa qalxdı və salfeti stulun söykənəcəyinə qoydu, – Neptunun ağuşuna gedirəm. Cənab zabitlər, siz azadsınız.

Zabitlər ayağa qalxaraq, qamətlərini düzəldib durdular.

Romaşov: “Onun nazik dodaqlarında istehzah acı təbəssüm görün-dü”, – deyə düşündü, ancaq təkçə düşündü, çünki bu dəqiqə onun saralmış üzündə miskin və eybacarcəsine bir hörmət ifadəsi var idi.

Romaşov yenə özünü tənha, kədərli, yad, qaranlıq və düşmən bir yerde imiş kimi hiss edə-edə evə gedirdi. Yenə qərbədə qalaqlanmış ağır buludların üzərində qırmızı-kəhrəba rəngli şəfəq parlayır, yenə də Romaşovun təsəvvüründə ev və zəmilerin arxasında, üfüq xəttinin arxasında, uzaqlarda gözəllik, incəlik və səadət dolu həyat hökm sürən olduqca qəşəng xəyalı bir şəhər canlanırdı.

Küçələrə tez qaranlıq çökməye başlamışdı. Şose yolunda yəhudi uşaqları qışqıra-qışqıra qaçışırıllar. Torpaq topalarının üstündə, dərvazaların, bala qapılarının yanında, bağlarda qadın gülüşünün ahəngdar səsi eşidilirdi; bu gülüş erkən yazda olduğu kimi heyvani hərərətlə, sevincə titreyə-titrəyə, ardı-arası kəsilmədən və həyəcanla səslənirdi. Hem də sakit, kədərli düşüncə ilə birlikdə Romaşovun qəlbində heç vaxt olmamış səadət haqqında və keçmiş, daha gözəl baharlar haqqında qəribə, tutqun xatirələr və təəssüf hissəleri canla-

<sup>1</sup> Kantonist – Qədim Rusiyada ömfürlük soldat (*tərc.*)

<sup>2</sup> Neptun (planct) – Roma dinində deniz allahıdır. İlk əvvəl o, zəmileri quraqlıqdan mühafizə edən nəmışlik (çay və bulaqların) allahu hesab edilirdi. E.ə. IV əsrin əvvəllerində yunan dininin qüvvəti təsiri altında Neptuna yunanların deniz allahı Poseydonun xarakterik sıfətləri verilmişdir. Hər il iyulun 23-də Neptuna həsr edilmiş Neptunaliya bayramı keçirilirdi (*tərc.*).

<sup>3</sup> Morfey – Qədim Yunan əsatirində yuxu allahı Hipnosun min oğlundan birinin adıdır. Morfey qanadlı yuxu allahıdır, o, adamların yuxusuna heyvan və cansız əşya şəklində gələn qardaşları – Fobetor və Fantasdən fərqli olaraq, yuxuya insan şəklində gelir (*tərc.*)

nirdi, ürəyində isə gələcək məhəbbətin qeyri-müəyyən və şirin hissi baş qaldırmağa başlayırdı...

O, evə geldikdə, Qaynanı dəhlizin qaranlıq künçündə, Puşkinin büstü qarşısında gördü. Büyük şair bütünlükə yağı batmışdı, qarşısındaki yanın şam işığı isə onun burnuna, qalın dodaqlarına və damarlı boynuna parlaq ləkələr salırdı. Qaynan özü isə, onun üçün çarpayını əvəz edən üç taxtanın üstə bardaş vurub oturaraq yırğalanır və səsini uzada-uzada nə isə məşəqqətli və usandırıcı bir şeyi öz-özünə mitildiyirdi.

— Qaynan! — deyə Romaşov onu səslədi.

Denşik diksindi və çarpayının üstündən sıçrayaraq, farağat dayandı. Onun üzündə qorxu və şəşqinlik ifadəsi vardi.

— Allahdır? — deyə Romaşov dostcasına soruşdu.

Çeremis, oğlan uşağı kimi bişsiz ağzını geniş yayaraq gülümədi, şam işığında onun çox qəşəng dişləri işildədi.

— Allahdır, zati-aliləri!

— Yaxşı, yaxşı, yaxşı... Otur, otur, — deyə Romaşov mehribanlıqla denşikin çıynını siğalladı. — Qaynan, sənin Allahınla mənim Allahımın heç bir fərqi yoxdur. Qardaş, bütün adamların Allahı birlər.

Podporuçık otağa gedərkən: "Sevimli Qaynan, — deyə düşündü. — Onun əlini sıxmağa isə mənim ixtiyarım yoxdur. Beli, sıxa bil-mərəm, ixtiyarım yoxdur. Ay, səni nə deyim! Bu gündən etibarən gərək özüm soyunub-geyinəm. Bu işləri başqa adama gördürmək alçaqlıqdır".

O, həmin gecə klubə getməyib, xırda, eyri-ürrü xətlə yazılmış qalın dəftəri yeşidən çıxardı və gecə yarıya kimi yazmaqla məşğul oldu. Bu, Romaşovun "Şehnəye ilk və sonuncu məşum çıxış" adı ilə yazdığı üçüncü povest idi. Podporuçık öz ədebi məşğuliyyətdən özü utanır və fələk də yerə qarın vursayırdı, o, dünyada heç kəsin yanında bu məşğuliyyətini boynuna almazdı.

## VIII

Kiçik yaşayış məntəqəsinin kənarında, dəmir yolunun arxasında, örüş adlanan yerdə polku yerləşdirmək üçün kazarmaları yenice tikməyə başlamışdilar. Həmin tikintilər başa çatdırılana kimi isə polk bütün idarələri ilə birlikdə xüsusi mənzillərdə yerləşdirilmişdi.

Zabitlər klubu kiçik birmərtəbəli evdə yerləşirdi. Bu ev "Q" şəklində idi: küçə boyunca olan uzun tərəfində rəqs salonu və qonaq otağı yerləşirdi, palçıqlı heyətin içərilerinə uzanan qısa tərəfində isə yeməkxana, mətbəx və gelmə zabitlər üçün "nömrələr" yerləşirdi. Bu iki hissə bir-biri ilə dolaşış, ensiz, bond-bənd dəhlizlə birləşirdi; bu bəndlərin hər birində qapı olduğu üçün bir neçə xırda otaq əmələ gelirdi ki, bu otaqlarda da bufet, bilyardxana, qumarxana, dəhliz və qadın tualet otağı yerləşirdi. Yemək otağından başqa, yerdə qalan bütün otaqlarda adətən adam olmur və onların havası dəyişdirilmirdi, buna görə də həmin otaqların havası rütubətli, qaxsimış və ağır olurdu; mebelə çəkilmiş köhnə xalçavarı örtüklerin qoxusu həmin havaya qarışırırdı.

Romaşov zabitlər klubuna saat doqquzda gəldi. Kluba beş-altı nəfər subay zabit toplaşmışdı, xanımlar isə hələ gəlməmişdilər. Onların arasında çoxdan bəri bala gec gəlmək dəb düşməşdi, buna görə də xanımın bala tez gəlməyi ayib sayılırdı. Çalğıçılar artıq öz yerlərində oturmuşdular, bu qalereya çox gözlü bir pəncərə ilə salondan ayrırlırdı. Salonda pəncərələrin arasında divarlarda üçqollu şamdanlar yanır, tavandan isə titrək asqılı bühlür lüstr sallanırırdı. Divarlarına ağ kağız çəkilmiş, yan tərəflərində Vyana stilləri qoyulmuş, pəncərələrindən tül asılmış bu böyük otaq parlaq işıq sayəsində tamamilə boş görünürdü.

Bilyardxanada iki nəfər batalyon yaveri – poruçik Bey-Ağamalov və polkda qraf Olizar adlandırılan poruçik Olizar beş şar şərtlə pivedən bilyard oynayırdılar. Qırışıklı üzü təmiz qırxılmış Olizar – uzun boylu, nazik bədənli, təmiz geyimli, üz-gözünə və saçlarına etir və yağı sürtməş əlli yaşında cavan idi və daim bilyard oyununa aid zərb-məsəl yağırdırırdı. Bey-Ağamalov uduzur və hirslenirdi. Məyus və təkcə öz görkəmi ilə adəmi kədərləndirməyə qadir olan qırx beş yaşlarında şabs-kapitan Leşşenko pəncərə kənarında oturaraq onlara oyununa tamaşa edirdi; onun üzündə və qəddində hər şey, ən ümidiş kədərlə üzü aşağı sallanırırdı: uzun, ətli, qırmızı və pəjmürdə burnu istiot kimi üzü aşağı sallanırırdı; bigları iki nazik qonur rəngli sap kimi çənəsinədək asılırdı; qaşları burun sümüklərindən gicgahlarına təref ötərek gözlerinə daim ağlayıcı ifade verirdi; hətta köhnə sürtüyü də əydəmli çıyılarda və batiq sinəsində, aşından asılmış kimi sallanırırdı. Leşşenko ne içki içirdi, nə qumar oynayırdı, nə də papiros çəkirdi. Lakin qumarxanada və ya bilyardxanada

oynayanların arkasında dayanıb baxmaq, yaxud möhkəm kef məclisi olan vaxt yemekxanada dayanıb durmaq ona qəribə, başqalarına bəlli olmayan bir zövq verirdi. O, bir kəlmə də olsun danışmadan saatlarla orada dinməz-söyləməz və məyus-meyus otururdu. Polkda hamı buna alışmışdı, hətta qaradınməz Leşşenko klubda olmayanda qumar və içki məclisi də adama yapışmırıdı.

Romaşov üç nəfər zabitlə salamlaşaraq, Leşşenkonun yanında oturdu. Leşşenko yer vermək üçün hörmətlə azca yana çəkildi, köksünü ötürdü və kədərlə, sədaqətli it baxışları ilə onu süzdü.

— Marya Viktorovnanın səhhəti necədir? — deyə Romaşov, kar və kal adamlarla danışılan kimi və polkda hamının, hətta praporşiklərin belə Leşşenko ilə danışdıqları kimi sərbəst və qəsdən uca səsle soruşdu.

— Çox sağ ol, əzizim, — deyə Leşşenko dərindən köksünü ötürə-ötürə cavab verdi. — Əlbəttə, onun əsəbləri... indi zəmanə belədir.

— Bes nə üçün siz zövcənizlə birlikdə deyilsiniz? Bəlkə Marya Viktorovna bu gün klubə gəlmək istəmir?

— Yox. Yox canım. Gelecek. Əzizim, o, gelecek. Ancaq, bilirsinizmi faytonda yer yoxdu. O, Raisa Aleksandrovna ilə birlikdə şərkinə fayton tutmuşdur, hə, bilirsinizmi, əzizim, mənə dedilər ki: "Sənin zorba uzunboğaz çəkmələrin çirklidir, sən paltarlarımizi batırsan".

— Krauza zerbəsi ilə orta luzaya!<sup>1</sup> Zərif kəsməklə. Bəy, şarı luzadan çıxart! — deyə Olizar qışkırdı.

— Sən əvvəlcə şarı sal, sonra mən çıxararam, — deyə Bey-Ağamalov açılıq-acılıq cavab verdi.

Leşşenko fikrini bir yerə cəmləşdirərək, bığlarının qonur uclarını ağızına alıb çeynəyirdi.

— Əzizim, Yuri Alekseiç, mənim sizdən bir xahişim var, — o, yalvarıcı səsle və dili dolaşa-dolaşa dedi: — axı, bu gün rəqsləri siz idarə edirsiniz?

— Beli. Onları öküz vursun, təyin ediblər də. Polk komandiri yavərinin yanında nə qədər herlənib-fırıldamısa da bir şey çıxmadı, hətta xəstə olmağım barədə raport yazmaq istədim. Məgər onu dile tutmaq olur? Deyir ki: "hekimdən şəhadətnamə gətirin".

<sup>1</sup> Bilyard stolunun yanlarından və künclərindən asılan tor

— Bax, əzizim, elə mən də bu barədə sizdən xahiş elemek istəyirəm, — deyə Leşşenko yaltaq səsle sözüne davam etdi. — Cehennəm olsun, elə edin ki, o, çox da oturmasın. Bilirsınız, bunu sizdən yoldaşcasına xahiş edirəm.

— Marya Viktorovna?

— Bəli. Rica edirəm.

— Künçə sarı duplet<sup>1</sup>, — deyə Bey-Ağamalov sifarişdici bir səsle dillendi. — Aptekdə olduğu kimi dübbedüz.

Boyu balaca olduğu üçün o, rahat oynaya bilmirdi; bilyardın üzərində qarnı üstə uzanmalı olurdu. Gərgin veziyət alındıdan üzü qızarmış və alnında, burun sümüyüne yaxınlaşan, V hərfinə bənzər, iki damar qalxmışdı.

— Jamais! — deyə Olizar inamlı onu cırnacırdı. — Bunu hətta mən vurub tora sala bilmerəm.

Ağamalovun kiyi<sup>2</sup> şara döyib boş-boşuna şaqquştı ilə sürüşdü, lakin şar yerindən tərpənmədi.

— Kiks<sup>3</sup> — deyə Olizar qışkırdı və bilyard stolunun ətrafında kankan<sup>4</sup> oynamamağa başladı. — Menem ezizciyəzəm, sən yatanda — xoruldayırsanmı?

Ağamalov kiyin yoğun ucunu döşəməyə vurdu.

— Sən əlimin üstündə danışma! — deyə o, qara gözlərini işildarəq çığırıldı. — Yoxsa, oynamaram.

— Heç qızarma, menem əzizim, qanın qaralar. Modistkanı künçə!..

Kluba gələn xanımların üst paltarlarını soyundurmaq üçün dəhlizə növbətçi təyin olunmuş xəbər gətirən geyimli-kecimli soldatlardan biri qaça-qaça Romaşovun yanına gəldi.

— Zati-aliləri, xanımlar sizi salona çağırırlar.

Orada artıq indicə gəlmis üç xanım — hər üçü də yaşılı idi, — yavaş-yavaş gəzişirdi. Onların ən yaşlısı təsərrüfat müdirinin arvadı Anna İvanovna Miqunova sözlərin sonunu şıltاقcasına uzada-uzada və kübarlara xas olan vüqarla başını hərlədə-hərlədə ciddi və ədabaz səsle Romaşova müraciət etdi:

<sup>1</sup> Duplet — bilyard oyununda şar bilyardın qırğındakı şara vurub tora salmaq üsulu

<sup>2</sup> Kiy — bilyard ağacı

<sup>3</sup> Kiks — bilyard oyununda kiyiye yanlış oyun

<sup>4</sup> Kankan — nüvaiq bədən hərəkətləri ilə ifadə edilən fransız rəqsı

– Podporuçık Romaşov, qulağımı-ız alışsı-ın deyə, əmr edin bir şey çalsınla-ar. Rica edirə-əm...

– Baş tüstə, – deyə Romaşov təzim edib, çalğıçların pəncərəsinə yaxınlaşdı və orkestrin başçısını səslədi: – Zisserman, qulaq alışması üçün, çal gəlsin.

Şüşəbəndin açıq pəncərəsindən “Çar uğrunda” uvertüranın ilk sedaları guruldadı, şamların alovlu dilləri həmin sedalara həm-həng olaraq titreməyo və yuxarı-aşağı yellənməyə başladı.

Xanımlar yavaş-yavaş toplaşırdılar. Əvvəller, bir il bundan qabaq, Romaşov öz dirijorluq vazifəsinə görə gələn xanımları dəhlizdə qarışlarken, baldan qabaqkı bu dəqiqlikləri həddindən artıq sevirdi. Xanımlar işiq, musiqi və rəqs intizarından ehtirasa gəldikləri zaman şən halda boş-boşuna vurnuxaraq, körpə papagına bənzər papagaçıqlarını, xəz yaxalıqlarını və xəz paltolarını çıxararkən Romaşova olduqca sırlı və füsunkar görünürdüllər. Darısqal dəhlizi qadın gülüşü və cingiltili boşboğazlılığı ilə birləkə birdən şaxta, ətir, pudra və maral dərisindən tikilmiş əlcəklərin qoxusu – geyimli-kecimli və gözəl qadınların baldan qabaqkı gözə görünməz, olduqca həyecanlandırıcı qoxusu bürüyürdü. Ayna qarşısında dayanıb saçlarını toləsik qaydaya salarkən onların gözləri Romaşova nə qədər gözləl və füsunkar görünürdü! Yubkalarının xışlılığı onun üçün valehedici bir musiqi kimi səslənirdi! Onların xirdaca əllərinə, şərflərinə və yelpiclərinə toxunarkən o, ne qədər məstedici bir nəvəziş duyurdu...

İndi bu gözəllik keçib getmiş və Romaşov neyin daimi olduğunu bilirdi. O, bir qədər utana-utana başa düşürdü ki, bu gözəllikdə olan bir çox şəyər fransızların pis romanlarından götürülmüşdür. Həmin romanlarda Qustav və Armanın, rus səfirliyinə bala gələrkən dəhlizdən keçdikləri mütləq təsvir olunurdu. O, polk xanımlarının bircə “şıq” paltarı illərlə geydiklərini, temtəraqlı xüsusi mərasimlər üçün həmin paltarı yenidən düzəltməye acınacaqlı halda cəhd etdiklərini, əlcəklərini isə benzinlə sildiklərini bilirdi. Onların müxtəlif bəzək-düzəyə, şərfciklərə, iri süni və qas-daşa, quş lələklərinə və çoxlu lənt bağlamağa olan həvəsləri Romaşova gülünc və iddiəli görünürdü: bu da onların xırdaçıl, zövqsüz, evdə hazırlanmış bəzək şəyərlərinə çox həvəskar olduqlarını göstərirdi. Onlar üzlərinə yağılı ənlik və kirşan sürtürdüler, lakin bunları sadəlövh dərəcədə bacarıqsızcasına və kobudcasına işlədirdilər ki, bunun da nəticəsində bəzilərinin üzü dehşətli dərəcədə göyümtüllə rəngə çalırdı. Lakin

Romaşovun daha çox xoşuna gəlməyen, polkda hamı kimi, onun da hər balın, hər paltarm, hətta hər işvəli cümlənin arxasındaki gizli ehvalatları bilməsi idi; o, bilirdi ki, onların arxasında: acınacaqlı kasıblıq, səy, hiylə, dedi-qodu, qarşılıqlı nifret, əyalətə məxsus zeif kübarlıq oyunu və nəhayət, cansıxıcı, bayağı əlaqələr... gizlənir.

Kapitan Talman arvadı ilə birlikdə gəldi: hər ikisi çox hündür boylu, möhkəm bədənli idi; arvadı – zərif, kök, sarışın idi, o isə – qaraşın, quldur sıfotlı idi; o, fasilesiz öskür və xırıltılı səsle danışındı. Romaşov artıq qabaqcadan bilirdi ki, Talman indicə həmişəki cümləsini deyəcək və o, həqiqətən qaraçı gözlərini işıldadaraq xırıltılı səsə dedi:

– Hə, podporuçık işlər necədir, qumarxanada artıq vint çəkir-lərmi?

– Hələ yox. Hamı yeməkxanadadır.

– Hələ yox? Bilirsənmi, Sonyaciyez, mən, o söz... yeməkxanaya baş çəkim – “İinvalid” məcmuəsinə göz gəzdirm, siz isə eziz Romaşov, bizim arvadı azca əyləndirin... belə də, onunla bir kadilden-zaddan rəqs edin.

Sonra anaları başda olmaqla Likaçovlar ailəsi – qəşəng, əyləncəli və bəzi sözləri uşaq kimi tələffüz edən bir sürü xanım qız dehlizə dolmuşdu. Onların anası qırx yaşlarında, rəqs edərkən yorulmaq bilməyən, polkun hazırlıocabı Arçakovskinin onun barəsində dediyi kimi “İkinci kadril ilə üçüncü kadril arasında” daim doğan, balacaboylu, çevik bir qadın idi.

Xanım qızlar ayri-ayrı səsleri müxtəlif tərzdə sehv ifadə edə-edə, gülə-gülə və bir-birinin sözünü kese-kese Romaşovun üstünə töküldüdülər:

– Siz nə üçün bizə gəlməyiniz?

– Acıqyı, acıqyı, acıqyı!

– Piş, piş, piş adam!

– Acıqyı, acıqyı!

– Mən siz biyinci kadyılə dəvət ediyam.

– Mesdames!.. Mesdames!.. – deyə Romaşov zorla özünü məhrübən kavalərl<sup>1</sup> kimi göstərir və hər tərəfə təzim edərək, mahmızlarını şaqquşladırdı.

<sup>1</sup> Cəmiyyətdə qadını məşğul edən, əyləndirən, onunla rəqs edən kişi

Bu zaman o, tesadüfən qapıya tərəf baxdı və şüşənin arxasında ağ yaylığı şlyapanın üstündən bağlamış Raisa Aleksandrovna Petersenun ariq və iridodaqlı üzünü gördü. Romaşov tələsik, ləp oğlan uşağı kimi, qonaq otağına sivişdi. Lakin bu an nə qədər qısa olsa da, podporuçık özünü inandırmağa nə qədər cəhd etsə də ki, Raisa onu görmədi, – hər halda o, həyəcanlandıığını hiss edirdi; məşuqqəsinin balaca gözlerinin ifadəsində ona nə isə yeni və narahatedici bir şey, nə isə amansız, acıqlı və inamlı bir hədə olduğu göründü.

O, yemək otağına keçdi. Ora artıq çoxlu adam toplaşmışdı; üstünə müşəmbə çəkilmiş uzun stolun arxasındaki yerlərin, demək olar ki, hamısı tutulmuşdu. Tütünün mavi tüstüsü havada dalgalanırdı. Metbəxdən yanmış yağ iyi gəlirdi. İki, yaxud üç dəstə zabit artıq içməyə və qəlyanaltı eləməyə başlamışdı. Bəziləri qəzet oxuyurdu. Danışanların hay-küyü bıçaqların tiqqiltisine, bilyard şarlarının şaqqiltisine, yaxud metbəx qapısının taqqiltisine qarışındı. Dəhlizdən gələn soyuq adamın ayaqlarını üzüdürdü.

Romaşov poruçık Bobetinskini axtarıb tapdı və ona yaxınlaşdı. Bobetinski əllərini şalvar ciblərinə soxub pencerələri və dabanları üstə yırğalana-yırğalana, papiroş tüstüsündən gözlərini qıyaraq stolun yanında durmuşdu. Romaşov onun qoluna toxundu.

– Nə var? – deyə o çevrilib baxdı və bir əlini cibindən çıxardıb, gözlərini qıya-qıya, zərif bir əda ilə uzun, sarı biglərini eşdi, çəpəki baxışla gözlərini ona zillədi və əlini belinə vurub: hə-ə! Sizsiniz? Cox şadam...

O, özü düşündüyü kimi, qvardiyanın ən qiymətli gənclərini təq-lid edərək, hemişə belə ibarəli, pozğun təleffüzle danışındı. O, özünü at və qadınların bilicisi, gözəl rəqs edən, zərif, kūbar hesab etməklə berabər, iyirmi dörd yaşı olmasına baxmayaraq, artıq özünü dünya görmüş və ümidi boş çıxmış adam sayır, həm də özü haqqında yüksək fikirdə idi. Buna görə də o, hemişə ciyinlərini qəşəng surətdə yuxarı qaldırılmış halda saxlayır, murdarcasına çoxlu fransız sözleri işlədir, zeif addimlarla yerişir, danışanda əl-qolunu yorğun və etinasızcasına yelləndirdi.

– Pyotr Faddeyeviç, əzizim, lütfən bu gün mənim yerime diri-jorluq edin, – deyə Romaşov xahiş etdi.

Bobetinski ciyinlərini və qaşlarını yuxarı qaldırıb, axmaqcasına baxa-baxa dedi:

– Me, mon ami! Lakin... menim dostum, – deyə sonra o, həmin sözleri ruscaya tərcümə etdi. – Bu, ne üçün? Purkura?<sup>1</sup> Doğrusu, siz meni... nece deyerler?.. Siz meni teeccübəldirirsınız!..

– Mənim əzizim, rica edirəm...

– Bir dayanın... ev-vela, eda-baz-liği bir kenərə burax. Bu nedir – ezizim, mezizim e tsetera?<sup>2</sup>

– Ah. Pyotr Faddeiç, yalvarıram sizə... Başım ağrıyır... boğazım da... heç cür bacarmıram.

Romaşov xeyli vaxt və təkidlə yoldaşından onu evezləməyi xahiş etdi. Nəhayət, o, hətta Bobetinskini yaltaqcasına tərifləməyi qət etdi.

Axi, polkda rəqsləri heç kəs Pyotr Faddeiç kimi qəşəng və müxtəlif şəkildə apara bilmir. Bundan başqa, bir xanım da bu barə-də xahiş etmişdir...

– Xanım? – deyə Bobetinski üzünə dalğın və kədərlə bir ifade verdi. – Xanım? Menim ezizim, men yaşlarında... – o, qüssəli və ümidi boş çıxmış adamlar kimi güldü – Qadın nedir? Ha-ha-ha... Yun yeniqim!<sup>3</sup> Di yaxşı, qoy sen deyen olsun, mən raziyam... Men raziyam.

Həmin ümidi boş çıxmış səsə birdən əlavə edib dedi:

– Mon şer ami,<sup>4</sup> sizde... adı nedir.. üç manat varmı?

– Əfsus ki, yoxdur!.. – deyə Romaşov köksünü ötürdü.

– Bir manat nece?

– Mm!..

– Dezaqreabl-s<sup>5</sup>... Daha ne edim. Yaxşı, bele ise, onda gedek araq içek.

– Heyhat! Pyotr Faddeyeviç, mənə nisye də vermirler.

– Ele-mi? Ah, povr anfan!.<sup>6</sup> Eyib etməz, gedek. – Bobetinski əl-qolunu alicənabcasına geniş və etinasızlıqla yelləndi. – Mən sizi tebrik edirem.

Bu zaman yeməkxanada söhbət daha ucadan gedir, həm də bura-da oturanların hamısı üçün maraqlı şəkil alırdı. Söhbət, o zaman yenice icazə verilmiş zabitlərin duel vuruşmalarından gedir və müx-təlif fikirlər meydana çıxırı.

<sup>1</sup> Ne üçün (*frans.*)

<sup>2</sup> Ve sair (*frans.*)

<sup>3</sup> Tapmaca (*frans.*)

<sup>4</sup> Mənim əziz dostum (*frans.*)

<sup>5</sup> Heyif (*frans.*)

<sup>6</sup> Yaziq uşaq (*frans.*)

Söhbəti hamidən çox, şəxsiyyəti şübhəli, kart basan qumarbaz Arçakovski öz əlinə almışdı. Onun haqqında gizlində deyirdilər ki, o, polka daxıl olmazdan qabaq, ehtiyatda ikən, poçt stansiyasında nəzarətçi vəzifəsində qulluq etmiş ve yumruq zərbəsi ilə bir arabacıni öldürdüyü üçün məhkəməyə verilmişdi.

— Qvardiyada duel, cürcəcür avara və hoqqabaz-moqqabazlar üçün yaxşı işdir, — deyə Arçakovski kobud səslə söyləyirdi, — bizdə isə... hə, yaxşı, mən subayam... tutalım mən Vasili Vasiliç Lipski ile klubda möhkəm içmişəm və kefli halda qulağının dibinə ilişdirmişəm. Biz nə etməliyik? Əgər o, mənimlə atışmaq istəməsə — o, polkdan qovulmalıdır; sual olunur, onun uşaqları nə yeyib dolanacaqdır? Mənimlə duel çıxdıqda isə gülləni onun qarnına boşaldacağam, yene də uşaqları ac qalmalı olacaq... Bunların hamısı axmaq işdir.

— Əyə... sən bir dayan... bir qədər hövsələ elə, — deyə bir elində qədəh tutmuş, o bürü əlinin bileyini zəif halda havada yellədən qoca və kefli podpolkovnik Lex onun sözünü kəsti: — sən mundirin şərefinin nə demək olduğunu bilirsənmi?.. Əyə, qardaşçıyəzim, bu belə şeydir... Şərəfdir, o... Bax, min sekkiz yüz altmış ikinci ildə bizim Temryuk polkunda olmuş belə bir ehvalat xatırımdədir.

— Hə, sizin bu ehvalatlar, dinlemeklə qurtaran şey deyil, — Arçakovski saymazyana onun sözünü kəsti, — yox bir, gelin nuh eyyamından əvvəl baş vermiş bir ehvalatı nağıl edin.

— Əyə, qardaşçıyəz... ah, sən ne kobud adamsan... Sən hələ uşaqsan, mən isə, əyə... mən deyirəm ki, belə bir ehvalat olmuşdur...

— İncikliyin ləkəsini yalnız qan yuyub təmizleyə bilər, — deyə poruçık Bobetinski ibarəli səslə söhbətə qarışdı və ciyinlərini xoruz kimi yuxarı qaldırdı.

— Əyə, bizdə Soluxa adlı bir nəfər praporşik vardı, — deyə Lex sözünü davam etdirməyə çalışırdı.

Birinci rotanın komandiri kapitan Osadçı bufetdən çıxıb stola yaxınlaşdı. O, dərhal hamının səsini batırıb gur, nərildəyən uca səsle dedi:

— Deyəsen söhbət duel barədədir. Belə söhbətlərə qulaq asmaq maraqlıdır. — Salameleyküm, cənab podpolkovnik. Salam cənablar.

— Ah, Rodos nəhəngi, — deyə Lex mehribanlıqla onu salamladı.

— Əyə... Ay səni, nəhəngin biri nəhəng, gel yanında otur... Mənimlə araq içirsem mi?

— Məmənuniyyətlə, — deyə Osadçı pəsdən cavab verdi.

Bu zabitin şəxsiyyəti Romaşova qəribə, əsəbileşdirici təsir bağışlayır, onda qorxu və marağa bənzər bir hiss oyadır. Polkovnik Şulqoviç kimi, Osadçı də öz qeyri-adi uca və gözəl səsi ilə, habelə nəhəng boyu və dəhşətli qüvvəsi ilə təkcə polkda deyil, bütün diviziyyada məşhur idi. O, ordu xidmətinin çox gözəl bilməsi ilə də məşhur idi. Onu bəzən ordu xidmətinin xeyri üçün bir rotadan başqasına köçürür və o, yarımlı ərzində ən pozulmuş, zoifləmiş komandaları, öz rəisi qarışında qorxudan tir-tir əsən nəhəng maşına bənzər bir şəyə çevirməyi bacarırdı. O, nəinki heç vaxt dalaşdırıb, hətta çox təsadüfi, nadir hallarda söyüş söyürdü; məhz buna görə onun sevimli olması və amirliyi yoldaşları üçün olduqca anlaşılmaz bir iş idi. Onun qara, demək olar ki, göy saçlarının kölgələndirib qəribə solğunluğunu daha da qüvvətləndirdiyi qəşəng, tutqun üzündə Romaşov homişə qeyri-insani, nəhəng, güclü bir vəhşi heyvana xas olan gərgin, sirlı və amansız bir şey olduğunu hiss edirdi. Romaşov tez-tez uzaqdan, hiss edilmədən onu müşahidə edərkən bu adamın qəzəbləndikdə necə olacağımı təsəvvürünə gətirir, bunu fikirləşdikdə isə dəhşətdən saralır və soyumuş barmaqlarını sıxırıb. Romaşov indi də gözlərini zilləyib özünə arxayın olan bu qüvvətli adamın divarın yanında qabaqcadan onun üçün qoyulmuş stula sakitcəsinə oturmağına baxırdı.

Osadçı arağı içib, turpu xırçıltı ilə dışının altında ezişirdi və laqeydcəsinə dedi:

— Belə, hə, deyin görək bu hörmətli məclisin xülasəsi nədir?

— Əyə, qardaşım sənsən, mən indi nağıl edirdim ki... Mən Temryuk polkunda xidmət edərkən, bizdə belə bir ehvalat olmuşdu. Poruçık fon Zoon — soldatlar onu “Padzvon”<sup>1</sup> deyə çağırırdılar — bir dəfə zabitlər klubunda...

Lakin qırq yaşlarında olan qırmızısifet və kök şabs-kapitan Lipski onun sözünü kəsti. O, orta yaşlı adam olmasına baxmayaraq, zabitlər cəmiyyətində özünü telxək kimi aparır və nədənse ərköyüñ, həm də hamının sevimliyi olan məzəli oğlan uşağı kimi qəribə və güləmeli bir ləhcə ilə danışırıb.

— Cənab kapitan icazə verin, mən qısaca nağıl edim. Bax, poruçık Arçakovski deyir ki, duel — axmaq işdir. “Bizim ruhani məktə-

<sup>1</sup> Zəng səsi ilə (tərc.)

bində olduğu kimi – bir şapalaq ilişdir peysərindən, qurtarsın getsin”. Sonra isə qan tələb edən poruçık Bobetinski müzakirəyə qoşuldu. Daha sonra cənab polkovnik öz keçmiş həyatından anekdot söyləməyə nə qədər cəhd etmişsə də, deyəsən hələ buna nail olmamışdır. Sonra, səhbətin lap evvəlində podporuçık Mixin səs-küy arasında öz şəxsi fikirlərini söyledi, lakin səs vasitələri lazıminca qüvvətli olmadığını görə və ona xas olan ismetli utancaqlığı üzündən onun fikrini heç kəs dinləmədi.

Balaca, ciyərləri zəif gənc podporuçık Mixinin üzü qaraşın, çopur və cil-cil idi; onun mehriban qara gözləri ürkək, demək olar ki, qorxaq nezərlərə baxırdı; birdən o, qıpqrımızı qızardı, dili dolaşa-dolaşa və utandığından tüksüz üzünü əlləri ilə ovuştura-ovuştura dedi:

– Cənablar, mən yalnız... cənablar, mən, belkə səhv edirəm. Lakin mənim zənnimcə, yəni mən belə gūman edirəm ki... hər bir hadisədən asılı olaraq hərəkət etmək lazımdır. Bəzən duel şübhəsiz, xeyrli işdir və hər birimiz, əlbəttə, təkbətək meydantına çıxar. Şübhəsiz çıxar. Lakin bəzən bilirsınız, belə... belkə də, şübhəsiz, efv etmək... belə... yüksək bir şərəfdir... Hə, mən daha nə cür hadisələr olacağını bilmirəm... budur...

– Eh, Dekadent Ivanoviç, – deyə Arçakovski əlini ona tərəf kobudcasına yellətdi. – Sizin ağıznızdan süd iyi gəlir.

– Əyə, qardaşlar, bir qoyun mən də sözümü deyim də!

Osadçı dərhal bütün səsleri batırıb gur səsi ilə sözə başlayıb dedi:

– Cənablar, duelin nəticəsi mütləq ölüm olmalıdır, yoxsa, o, mənasız bir iş olar! Əks-təqdirdə o, yalnız axmaqcasına mərhəmət, güzəşt, rəhmdilliğ, oyunbazlıq olar. Əlli adamlıq məsafə və adama bir gülə atmaq. Mən sizə deyirəm: bu, yalnız bayağılıq, bax, qəzetlərde oxuduğumuz fransız duelleri kimi bir şeydir. Gəlib tapan-çadan ateş açırlar, sonra isə qəzetlərdə duelin protokolunu xəber verirlər: “Duel, xoşbəxtlikdən, salamatlıqla qurtardı. Rəqiblərin həresi bir gülə atdı, gülələr heç kəsə xəter yetirmədi, lakin bu zaman onların hər ikisi böyük mərdlik göstərdi. Bu yaxınlara kimi düşmən olan rəqiblər sehər yeməyi zamanı bir-birinin əlini dostcasına sıxıdilar”. Cənablar, belə duel, axmaq işdir. O, bizim cəmiyyətə heç bir yaxşı şey gətirə bilmez.

Dərhal bir neçə səs ona cavab verdi. Osadçı danışan zaman dəfələrlə onun sözünü kəsib, öz səhbətini bitirməyə çalışıb Lex yenə sözə başlayıb dedi: “Bax, əyə, mən, qardaşlar... ay sizi öküz

vursun, bir mənə də qulaq asın”. Lakin heç kəs onu dinləmirdi; o, rəğbet edən adam axtara-axtara, növbə ilə bir-bir zabitlərə nəzer saldı. Mübahisəyə uymuş zabitlər saymazyanə ondan üz döndərildilər, o da ağrılaşmış başını kədərlə bulayırdı. Nəhayət onun nəzəri Romaşovun nəzərinə sataşdı. Dəfələrlə təkrar edilən və heç kəs tərəfindən dinlənilməyən sözlərin havadan aslı qaldığı, habelə utana-utana yenidən ümidsiz halda danışmağa başlamaq cəhdinin boşça çıxdığı belə dəqiqələrin nə qədər ağır olduğunu gənc zabit öz təcrübəsindən bildirdi. Buna görə də o, podpolkovnikin nəzərindən yayınmadı, podpolkovnik isə sevincək onun qolundan tutub stola tərəf dardı və dərdli-dərdli dedi:

– Əyə... prapor<sup>1</sup>, heç olmazsa sən məni dinle. Otur, araq iç... onların hamısı avaradır. – Lex mübahisə edən zabitlərə tərəf əlini yüngülce yelletdi. – İt kimi hürüşürələr, ancaq bir qəpiklik təcrübələri yoxdur. Bizdə baş vermiş bir əhvalatı nağıl etmək isteyirəm...

Lex bir əlində qədəh, boş əlini isə, xora rəhbarlik edirmiş kimi yellədə-yellədə və başını bulaya-bulaya bildiyi saysız-hesabsız hekayələrdən birini nağıl etməyə başladı. O, nağıl edərkən daim haşıyə çıxdığı, əlavələr, müqayisələr etdiyi və ammalar gətirdiyi anekdot isə bundan ibarət idi ki, bir zabit başqa bir zabiti duelep çağırır – bu, əlbəttə nuh əyyamında olmuşdur. – Amerikan dueli idi, hem də püşk atmaq üçün onlar kağız manatlıqdakı cüt, yaxud tek rəqəmini qəbul edirlər. Bax onlardan birinin, – məhz onların hanşının – Podzvon yaxud Soluxanın firıldağə əl atlığına anlamaya çətin idi: “Əyə, qardaşım sənsən, o, götürüb iki kağız manatı yapışdırır və manatın bir üzü cüt, o biri üzü tek olur. Qardaşım sənsən, onlar manatlığı baxta-baxt çəkməyə başlayırlar... Bu, o birinə deyir...”

Lakin podpolkovnik, bu dəfə də adəti üzrə öz anekdotunu başa çatdırıbilmədi, çünki Raisa Aleksandrovna Peterson işvə-nazla bu-fetə girdi. O, yeməkxananın qapısı ağzında dayanıb, içəri girmədən (qadınların yeməkxanaya girməyi ayıb sayılırdı), hamının sevimliyi olan decəl qız səsilə şən və şıltاقcasına qışkırdı:

– Cənablar, bu nə işdir! Xanımlar çıxdan toplaşmışlar, siz isə hələ də burada oturub yemək-içməklə məşğulsunuz! Biz rəqs etmək isteyirik!

<sup>1</sup> Praporşik – kiçik zabit

İki-üç gənc zabit salona getmək üçün ayağa qalxdı, qalanları isə işvəli xanıma heç bir əhəmiyyət vermədən oturub papiros çəkir və söhbət edirdilər; qoca Lex yan-yam xırda addimlarla ona yaxınlaşdı, əllərini sinəsində çarpanlayıb qədəhdən araqı döşünə tökötökə, serxoşlara xas olan yalqaqlıqla dedi:

— İlahi, nə gözəldir! Belə gözəlliyyin mövcud olmasına rəislər necə də icazə verirlər! İzin verin, əlinizi!.. öpüm!..

— Yuri Alekseyeviç, — deyə Peterson birməfəsə danışmaqdə davam etdi, — axı siz, deyəsən, bu gün dirijor təyin edilmişsiniz? Daha sözüm yoxdur, əcəb dirijorsunuz!

— Mil pardon, madam.<sup>1</sup> Se ma fot!.. Günahkar mənəm! — Bobetinski sürətlə ona yaxınlaşaraq söyledi. Bobetinski yeriyrən şən balet valsına hazırlıq hərəkətləri edmiş kimi ayaqlarını sürətlə sürükləyir, dizlərini bükür, bədənini hərəkət etdirir və aşağı sallanmış əllərini yellədirdi. — Xanım, əlinizi verin. Votr men, xanım. Ağalar, salona, salona!

O, qürurla başını dik tutaraq Petersonla qol-qola sürətlə getdi, artıq o biri otaqdan onun — özünün təsəvvür etdiyi kimi, kübar dirijorunun səsi eşidildi:

— Mesyo<sup>2</sup>, xanımları vals oynamaya dəvət edin! Musiqiçilər, vals!

— Cənab podpolkovnik, məni bağışlayın, mən vəzifəmi icra etməyə getməliyəm, — deyə Romaşov dilləndi.

— Eh, qardaşiyəzim, — deyə Lex kədərlə başını aşağı saldı. — Şən də onlar kimi etiəcisan... eyə... praporsik, dayan... Şən Moltke barəsin-də eşitmisənmə? Danışmamağa and içmiş böyük adam, feldmarşal... eyə... hem də mahir komandan Moltke barəsində eşitmisənmə?

— Cənab podpolkovnik, doğrusu...

— Şən vurmuxma, rahat dur... Bu söhbət qıсадır... Danışmamağa and içmiş bu böyük adam zabit klublarına gəlirdi, nahar edəndə isə, eyə... qardaş, o, ağızına kimi qızıl pul dolu portmanatı qabağına qoyurdu. O, özlüyündə belə qərara gəlmüşdi ki, bu portmanatı, məclisdə birçə dəfə ağlılı söz danışan zabitə versin. Lakin qoca yüz doxsan il bu dünyada ömür sürüb öldü, onun portmanatı isə, qardaşım sənsən, heç bir zabitə qismət olmadı. Hə? Gördünmü dünyada nələr var? Hə, indi isə, qardaşiyəzim, get işinə. Bala sərçə get, get... atıl-düş.

<sup>1</sup> Xanım, min dəfə üzr istəyirəm (*frans.*).

<sup>2</sup> Cənablar (*frans.*)

## IX

Gurultulu vals sədalarından titreyirmiş kimi görünən salonda iki cüt rəqs edirdi. Bobetinski dirsəklərini qanad kimi açaraq, daş heykel kimi vüqarlı sükutla rəqs edən ucaboylu xanım Talmanın ətrafinda xırda addimlarla fırlanırdı. Yekəper, pirtlaşıq saçlı Arçakovski Likaçovların qəşəng kiçik qızını öz ətrafında firandırırdı; o, azca aşağı əyilərek, qızın saçının tağına baxır, heç bir rəqs hərəketi etmir, adətən uşaqırla rəqs edərkən olduğu kimi tənbəlcəsinə və saymazyana ayaqlarını götürüb-qoyurdu. On beş nəfər başqa xanım divar boyu tək-tənha oturur və özlərini elə göstərməyə çalışırdılar ki, guya bu, heç onların vecinə deyildir. Polk klublarında həmişə olduğu kimi, kavalərlə xanımlardan dörd dəfə az idi, məclisin sıxıntılı keçəcəyi hələ əvvəldən bəlli idi.

İndicə balı açmış Peterson (xanımlar balı açmayı xüsusi qürur sayırdılar) nazik bədənli, boy-buxunlu Olizarla rəqs etməyə başladı. Olizar onun əlini öz sol böyrünə bənd edilmiş kimi tuturdu; Peterson isə çənesini o biri əlinin — Olizarın ciyinə qoyduğu əlinin üstə qoyub xumar-xumar baxır, başını isə əda və qeyri-təbii halda dala, salona təref çevirirdi. Rəqs qurtaran kimi o, bilə-bilə qadın tualet otağının qapısı yanında dayanmış Romaşovun yaxınlığında oturdu. Peterson yelpicə üzünü tez-tez yelşəyir və qarşısında dayanıb ona təref əyilmiş Olizara baxa-baxa sözləri xumarlana-xumarlana uzadaraq deyirdi:

— Yox, qraf, bir diy-yin, nə üçün mənə həmişə isti olur? Ric-ca edirəm — diy-yin!..

Olizar təzim edib, mahmızlarını cingildətdi, əlini bigının hər iki tərəfinə çekdi.

— Xanım, bunu heç Martin Zadeka<sup>1</sup> da deyə bilməz.

Bu zaman, Olizar onun açıq, hamar boynu və sinəsinə baxdığı üçün Peterson tez-tez və qeyri-təbii halda nefes almağa başladı.

— Ah, həmişə mənim isdiliyim çox olur! — deyə Raisa Aleksandrovna sözüne davam edərək, gülümseyir və sözlerinin arkasında xüsusi, ədəbsiz mənə olduğuna işaret vururdu. — Nə edim ki, mənim ehtirasım belə coşqundur!

<sup>1</sup> Martin Zadeka adı ilə Rusiyada 1770-ci ildən 1914-cü ilə kimi fala baxmaq, yuxu yozmaq, oyunlar mocmuələri və bu kimi kitablар neşr olunurdu (*tərc.*).

Olizar qısa və qeyri-müeyyən halda qaqıldı.

Romaşov dayanıb tərs-tərs Petersona baxır və nifretlə düşünürdü: "Ah, nə iyənc qadındır!" Və bu qadınla əvvəller cisməni əla-qədə olması fikrindən onda belə bir hissiyyat əmələ gəldirdi ki, elə bil o, bir neçə ay yuyunmamış və alt paltarını dəyişmemişdi.

– Bəli, bəli, bəli, qraf, siz gülmeyin. Siz bilmirsiniz ki, mənim anam yunan qızıdır!

"Danışığdı da iyəncdir, – deyə Romaşov fikirləşdi. – Qəribədir ki, mən bu vaxta kimi bunu sezməmişəm. O danışanda səsi elə çıxır ki, elə bil xroniki zökəmdir, yaxud burnunda artıq ət var: "Bənib anab yunan qızıdır".

Bu zaman Peterson dönüb gözlərini qiyaraq həyasız nəzərlə ona baxdı.

Romaşov adəti üzrə fikrən dedi:

"Onun üzü maska kimi anlaşılmaz vəziyyət aldı".

– Salam, Yuri Alekseyeviç! Siz niye gəlib salamlamışınız? – deyə Raisa Aleksandrovna uzada-uzada söylədi.

Romaşov ona yaxınlaşdı. Raisa Aleksandrovna, birdən qeyri-adi dərəcədə kiçilmiş və keskinleşmiş göz bəbeklərile acıqlı-acıqlı baxıb, onun əlini möhkəm sıxdı.

– Xahişinizə görə mən üçüncü kadrili sizin üçün saxlamışam. Ümidvaram ki, unutmamışınız?

Romaşov tezim etdi.

– Siz çox iłtifatsız adamsınız, – deyə Peterson hələ də əzilib-bütüldü. – Siz deməli idiniz: anşan-te, madam!<sup>1</sup> ("adşadte, badab" – deyə Romaşov eştidi) Qraf doğrudan, o kütür?

– Bəs necə... yadimdadır, – deyə Romaşov inamsızlıqla donquydandı, – göstərdiyiniz iłtifata görə təşəkkür edirəm.

Bobetinski məclisi çox da şənləndirə bilmirdi. O, məclisi ümidsizcəsinə və yorğun-himayəkar görkəmle aparırdı, elə bil ki, o, zəhəsini aparmış, ancaq bütün başqaları üçün vacibli olan bir vəzifəni icra edirdi. Lakin üçüncü kadrildən qabaq o canlandı və salonda, buz üstə ayaq xizəyində sürüşürmüş kimi cəld, sürüşkən addımlarla yeriməyə və xüsusən ucadan qışkırmaga başladı:

– Kadril-monstr! Kavalye, anqaje vo dam<sup>2</sup>!

<sup>1</sup> Oluoduça şadəm, xanım! (frans.)

<sup>2</sup> Kavalərlər, xanımları devət edin (frans.)

Romaşov Raisa Aleksandrovna ilə musiqiçilərin pəncəresi yaxınlığında, Mixin və boyu kavalerinin ciyinine güclə çatan Leşenkonun arvadı ilə visa-vis<sup>1</sup> durdular. Üçüncü kadrile yaxın rəqs edənlər hiss olunacaq dərəcədə çoxaldılar, belə ki, rəqs edən cütlər həm uzununa, həm də enine düzülmüş oldular. Həm birincilər, həm də ikincilər növbə ilə rəqs etməli olurdular, buna görə musiqiçilər rəqsin hər fiqurunu iki dəfə çalırdılar.

"Açıq danışmaq, buna son qoymaq lazımdır, – deyə Romaşov pəncəredən gələn gurultulu təbil və sinc səsleri altında düşünürdü. – Bəsdir!" – "Onun simasında amansız qətiyyət vardi".

Polk dirijorları arasında çoxdan bəri xüsusi priyomlar işlətmək və şəhən zarafat etmək adəti vardi. Üçüncü kadril zamanı həmişə fiqurları qarşıq salmaq və sanki bilmədən fərehli səhvler etmək lazım gəldi ki, bu halda həmişə qarşıqliq olur və gülüşmə düşündü. Bobetinski də kadril-monstr qəflətən ikinci fiqurdan başlayaraq, gah kavalerləri solo oynamaya məcbur edir və dərhal, səhvini başa düşürmüş kimi onları xanımların yanına qatarırdı, gah da grand-rond<sup>2</sup> düzəldir və onu qarışdıraraq, kavalerləri öz xanımlarını tapmağa məcbur edirdi.

– Medam, avanse... üzr isteyirəm, rekule! Kavalye, solo! Pardon, geriyə, balyanse avek vo dam<sup>3</sup>! Geriyə qayıdın da!

Bu zaman Raisa Aleksandrovna açığından nəfəsi kəsile-kəsile acı-acı danışır, lakin özünü elə göstərirdi ki, guya söhbət en fərehli və xoşagələn şeylər barəsindədir:

– Mənimlə belə rəftar etməyə yol vermərəm. Eşidirsizmi? Mən sizin üçün balaca qız deyiləm. Bəli. Namuslu adamlar belə hərəket etmirlər. Bəli.

– Raisa Aleksandrovna, acıqlanmayın, – deyə Romaşov təkidlə və eyni zamanda yumşaqcasına xahiş etdi.

– Ah, acıqlanmaq – size qarşı böyük hörmət olardı! Mən sizə yalnız nifrat edə bilərəm! Lakin məni lağa qoymağa heç kəsə icazə vermərəm. Siz nə üçün zəhmət çəkib mənim maktubuma cavab vermədiniz!

<sup>1</sup> Özbeüz (frans.)

<sup>2</sup> Böyük daire (frans.)

<sup>3</sup> Xanımlar, ireli... geri! Təkcə kavalerlər! Bağışlayın... Öz xanımlarınıza istiqamət verin! (frans.)

– And içirəm ki, sizin mektubunuz gələndə mən evdə yox idim.  
– Hı! Siz mənim başımı piyləyirsiniz! Guya ki, sizin haralarda olduğunuzu mən bilmirəm... Lakin arxayın olun...

– Kavalye, an avan! Ron de kavalye<sup>1</sup>. Sola! Sola gedin, sola! Canım, sola dönün, ağalar! Eh, heç bir şey anlamırlar. Plu de Lya vi, mesyo<sup>2</sup> – deyə Bobetinski rəqs edənləri öz ardınca sürətlə daire vurmağa sövq edə-edə və var qüvvə ilə ayaqlarını yerə vura-vura qışdırırı.

Romaşov öz yerinə qayıtdıqda Raisa sözünə davam edərək dedi:  
– Mən o qadının, o liliputun bütün intriqalarını bilirəm. Ancaq o, nahaq yerə özünü belə çekir! Onun oğurluq etmiş notarius qızı olduğu...

– Mən xahiş edirəm ki, tanışlarım haqqında mənim yanımda belə danışmayasınız, – deyə Romaşov sərt halda onun sözünü kəsdi.

Bu zaman qiymət qopdu. Peterson Şuraciyəzin dalınca ağızına gələn söyüyü dedi. Raisa artıq öz saxta təbəssümünü unutmuş, hirsindən onun üzü ləkə-ləkə olmuş və o, xırıltılı səsi ilə musiqidən bərk qışkırmaga cəhd edirdi. Romaşov acizliyindən və karıxdığından, həm təhqir olunan Şuraciyəz üçün çəkdiyi əzabdan, həm də kadrilin gurultulu səsini batıraraq bir söz deyə bilmədiyindən, başlıcası isə artıq adamların onlara fikir verməyə başladığından qıpqrımızi qızarmışdı.

– Bəli, bəli, onun atası oğurluq etmişdir, o, heç özünü çəkməsin! – deyə Peterson qışdırırı. – Bir ona baxın, bizi bəyənmir. Biz də onun haqqında bəzi şeylər bilirik! Bəli!

– Mən sizden xahiş edirəm, – Romaşov dili dolaşa-dolaşa dedi.  
– Bir dayanın, siz də, o da hələ mənim caynaqlarımı görərsiniz. Şuranın üç il akademiyaya soxusdura bilmədiyi o axmaq Nikolayevin gözlərini mən açaram. Axi, o axmaq ki, gözünün qabağında nələr olduğunu görmür, onun akademiyada nə işi var. Bir də ki, o, Şuranın pərəstişkarı da bir şey deyil!..

– Mazurka jeneral! Gəzə-gəzə! – deyə Bobetinski uçan məlek kimi bütün bədənini irəli verərək yel kimi salonun uzununa irəlilə-yərək qışdırırı.

<sup>1</sup> Kavalerlər, irəli! Kavalerlər, daireyo! (frans.)

<sup>2</sup> Ürəkla rəqs edin ağalar (frans.)

Ayaqların ağır tappiltisində döşəmədə titrəməyə və ahəngdar surətdə tərpənməyə, lüstrin asma bəzəkləri müxtəlif rəngdə işq saçaraq, musiqi sədalarına uyğun surətdə cingildəməyə və pəncərələrin tül pərdələri ağır-ağır yellənməyə başladı.

– Biz nə üçün dava-şavasız, səssiz-səmirsiz ayrılmayaq? – deyə Romaşov yumşaqlıqla soruşdu. O, qəlbində hiss edirdi ki, bu qadın onda ikrəhəla bərabər nə isə iyrənc, lakin məglubedilməz bir qorxاقlıq hissi oyadır.

– Hə-ə! Siz mənim başımı piyləmək isteyirsiniz? Zəhmət çəkməyin, mənim əzizim, – o, “bənim əzizim” söylədi, – mon o qadılardan deyiləm ki, məni atıb getsinlər. Mən özüm kefim istəyəndə atıb gedərəm. Lakin mən sizin alçaqlığınıza baxıb doya bilmirəm...

– Bu səhbəti qurtaraq, – Romaşov dişlerini qıçaraq tələsik, boğuş səslə dedi.

– Beş dəqiqəlik fasile. Kavalye, okkyupe vo dam!<sup>1</sup> – deyə dirijor qışdırırı.

– Bəli, mən özüm kefim istəyəndə qurtararam. Siz məni alçaqcasına aldatdınız. Mən hər şeyimi sizə fəda etdim. Namuslu qadının sizə verə bileyəyi hər şeyi sizə verdim... Mən ərimin, ən yaxşı, gözəl insanların gözlərinin içində baxa bilmirdim. Sizə görə mən arvad və ana vəzifələrini unutdum. Ah, nə üçün, nə üçün ona sadıq qalmadım?

– Tu-ta-lım belədir!

Romaşov özünü saxlaya bilməyib gülümseyirdi. Xidmətə gələn bütün gənc zabitlərlə Raisanın çoxlu eşq macərası polkda hamiya açıq-aydın məlum idi, həm də bütün yetmiş beş nəfər zabit və onların arvad və qohumları arasında baş verən bütün eşq macəralarını polkda hamı bilirdi. İndi Romaşov, Raisanın məktublarında və səhbət vaxtı əri barədə işlətdiyi: “mənim axmağım”, “daim sərxoş olan bu axmaq” kimi ifadələri və başqa bu cürə sözləri xatırladı.

– Hə! Siz hələ utanmaz-utanmaz gülürsünüz? Yaxşı işdir! – deyə Raisa özündən çıxdı. Lakin birdən kavalerinin əlindən yapışaraq:  
– Biz rəqs etməliyik, – söylədi və bədənini vüqarla tərpədə-tərpədə, gərgin halda gülümseyə-gülümsəyə xırda addımlarla irələməyə başladı.

<sup>1</sup> Kavalerlər, xanımları möşğul edin, eyləndirin! (frans.)

Onlar figuru başa vurdugdan sonra Raisanın üzü yene açıqlı ifade aldı. Romaşov ise: "o, acıqlanmış heşerati andırır" – deyə fikirləşdi.

– Mən bunu sizə bağışlamayacağam. Eşidirsizimi, heç vaxt bağışlamayacağam! Mən bilirəm, siz nə üçün belə əclafcasına, belə alçaqcasına məni tərk etmek isteyirsiniz. Sizin fikriniz baş tutmayacaqdır, baş tutmayacaqdır, baş tutmayacaqdır! Siz, açıq-açığına və namusla məni sevmədiyinizi söyləmək əvəzinə, məni aldatmağı və qadın kimi, dişi kimi mendən istifadə etməyi üstün tutdunuz... orada baş tutmayanda mendən istifade etmek üçün. Ha-ha-ha!..

– Yaxşı, gəl açıq danişaq, – Romaşov qəzəbini boğaraq dedi. O, getdikcə daha çox saralır və dodaqlarını çeynəyirdi. – Siz özünüz bunu bilmək istədiniz. Bəli, bu doğrudur: mən sizi sevmirəm.

– Ah, bir buna bax, men incidim!

– Həm de heç vaxt sevməmişəm. Onu da deyim ki, siz də heç vaxt məni sevməmisiniz. Biz her ikimiz nə isə iyrənc, yalançı və çirkin oyun, bayağı, yüngül həvəskar komediyası oynayırdıq. Raisa Aleksandrovna, mən sizi çox yaxşı, əla başa düşdüm. Sizə nə nəvaziş, nə sevgi, nə də sadəcə bağlılıq lazımlı deyildi. Siz bunun üçün olduqca kiçik və miskin bir xilqetsiniz. Çünkü, – Romaşov birdən Nazanskinin sözlerini xatırladı, – çünki sevməyi yalnız nadir adamlar, yalnız ince təbiətli adamlar bacarırlar.

– Ha, bu, əlbəttə, nadir, ince təbiətli adam sizsiniz?

Yenə müsiqi gurladı. Romaşov nifrətlə pəncəredən görünən trombonun işıldayan mis ağzına baxdı; o, salona sarı amansız laqeydiliklə bağırır və xırıltılı səsler çıxarırdı. Romaşov, həmin trombonu çalan soldata da – ordalarını sıyrıtmış, şüşə kimi solğun gözlərini berəltmiş və gərginlikdən gömgöy göyərmiş soldata da nifrət edirdi.

– Gel mübahisə etməyək. Belə mən esl sevgiyə layiq deyiləm, lakin məsələ bunda deyildir. Məsələ bundadır ki, dar əyalət əqidənizə və eyalət şöhrətpərestliyinə görə sizi gərək mütləq bir adam "əhatə etsin" və bunu başqaları görsünlər. Yaxud siz elə bilirsiniz ki, meclislərdə kənar adamlar bizə baxarkən mənimlə yaxınlıq etməyinizin, nəvazişli baxışlarınızın, amiranə və məhrəmanə səsle danışmağınızın mənasını bilmirdim? Bəli, bəli, siz mütləq isteyirdiniz ki, bunu kənar adamlar görsünlər. Yoxsa bütün bu oyunun sizin üçün heç bir əhəmiyyəti olmazdı. Sizə mənim məhəbbətim lazımlı deyildi, sizə, daha çox rüsvay olduğunuzu hamının görməyi lazımlı idi.

– Bundan ötrü mən sizdən yaxşısını və sizdən gözəlini seçə bilərdim, – deyə Peterson təşəxxüslü qürurla etiraz etdi.

– Arxayın olun, belə sözlərlə məni acilaya bilməzsınız. Bəli, mən təkrar edirəm: sizə yalnız bu lazımdır ki, bir adamı sizin qulunuz, sizin dəfedilməz istəyinizin qulu hesab etsinlər. Vaxt isə keçir, qullar da getdikcə daha az-az rastınıza düşür. Siz, soyuq, ehtirassız qadın sonuncu pərəstişkarınızı əldən buraxmamaq üçün həm ailə vəzifələrinizi, həm də ər-arvadlıq yatağına sədaqətinizi qurban verirsiniz.

– Yox, siz hələ mənim kim olduğumu görərsiniz! – deyə Raisa açıq-acıqlı və mənalı-mənalı piçıldadı.

Raisanın eri, kapitan Peterson rəqs edənlərə toxunmamaq üçün geriləyə-geriləyə və yana sıçraya-sıçraya bütün salondan keçib onların yanına gəldi. O, arıq, verəmli, sarı daz kəlləli bir adam idи, qara gözlərində bir parıltı və mehribanlıq var idи, lakin onlarda nə iso gizli kin də duyulurdu. Onun barəsində deyirdilər ki, o, öz arvadını delicesine sevir, elə sevir ki, arvadının bütün pərəstişkarları ilə mehribancasına, yaltaqcasına və saxta dostluq edir. Bu da məlum idи ki, onlar onun arvadından asanlıqla və məmənuniyyətlə ayrılan kimi, o, həmin adamlara nifrət, xəyanət edir və qulluqlarında hər cürə tələ qururdu.

O, göyermiş, bir-birinə yapışmış dodaqlarını tərpədərək hele uzaqdan sünü təbəssümələ gülümsədi.

– Rayaciyəz, oynayırsan! Əziz Jörjik, salam. Çoxdandır görünmürsünüz? Biz sizə elə alışmışıq ki, doğrusu, sizdən ötrü darixırıq.

– Belə... nə isə... məşğələlərdən başımız ayılmır, – deyə Romaşov donquıldı.

– Sizin məşğələlərinizi bilirik, – deyə Peterson barmağı ilə onu hədələdi və ciyildəyirmiş kimi güldü. Lakin onun qara gözləri maraqlı və təşvişlə gah arvadının, gah da Romaşovun üzünə zillənirdi.

– Mən, doğrusu, elə bildim ki, siz savaşmışınız. Gördüm ki, oturub nə isə qızığın mübahisə edirsiniz. Nə olmuşdur?

Romaşov pərt halda Petersonun arıq, qara və qırış-qırış boynuna baxaraq dinmirdi. Lakin Raisa həmişə yalan danışarkən olduğu kimi həyasızcasına inamlı dedi:

– Yuri Alekseyeviç hey filosofluq edir. Deyir ki, rəqslerin vaxtı keçmişdir, rəqs etmək axmaq və gülünc işdir.

– Özü isə rəqs edir, – deyə Peterson sadəlövhəcəsinə kinayə ilə qeyd etdi. – Hə, rəqs edin, balalarım, rəqs edin, mən sizə mane olmuram.

O çıxıb gedən kimi, Raisa saxta hissə dedi:

– Mən isə bu müqəddəs, qeyri-adi adamı aldadırdım!.. Özü də kimdən ötrü! Ah, əgər o bilse idi, əgər o bilse idi...

– Maz-zurka jeneral! – deyə Bobetinski qışqırdı. – Kavalerlər xanımları başqalarının əllərindən alırlar!

Qızışmış bədənlərin uzun müddətli hərəkətindən və parketdən qalxan tozdan salon boğanaq idi, şamların alovları sarı, dumanhı ləkələrə çevrilmişdi. İndi cüt-cüt rəqs edənlər çox idi, yer çatışma-dığı üçün, cütlerin hərəsi məhdud sahədə rəqs edirdi: oynayanlar bir-birinə six yaxınlaşır və bir-birini itəleyirdilər. Dirijorun təklif etdiyi fiqur bundan ibarət idi: boş kavaler rəqs edən cütlərdən birini təqib edirdi. O, həmin cütün başına dolanır və eyni zamanda mazurka rəqsi hərəkətləri edir ki, bunlar da gülməli və menasız çıxır-dı; o, xanımla üzbeüz gəlməyə cəhd edirdi. Xanımla üzbeüz gəldikdə isə o əl çalırdı ki, bu da xanımı kavalərinin elindən aldığıni bildirirdi. Lakin digər kavaler ona mane olub həmin işi görməyə qoymur və öz xanımını bir tərəfdən başqa tərəfə döndərir və çəkirdi: özü isə gah geri çəkilir, gah yan-yana yürürdü və hətta sol boş dirsəyini işə salaraq, onu rəqibinin sinesinə tuşlayırdı. Bu fiqur zamanı həmişə salonda yondəmsiz, kobud və pis vurnuxma başlanırdı.

– Aktrisa! – deyə Romaşov Raisaya tərəf əyilərək xırıltılı səslə piçildədi. – Sizi dinləyəndə, adamın sizə həm gülməyi tutur, həm də yazılı gelir.

– Siz, deyəsən, keflisiniz! – Raisa iyrəne-iyrəne dedi və romanlardada cəsur qadınların caniləri başdan ayağa süzdükleri baxışla Romaşova nəzer saldı.

– Yox, bir deyin, məni niyə aldatdırınız? – Romaşov açıqlı-acıqlı dedi. – Siz mənə yalnız ona görə təslim oldunuz ki, mən sizə tərk etməyim. Ah, siz bu işi sevgi üzündən, he, heç olmazsa sevgi deyil, təkcə heysiyət üzündən görmüş olsa idiniz, mən bunu başa düşərdim. Lakin siz bu işi yalnız oxlaqsız, şöhrət düşkünü olduğunuz üçün görürdüñünüz. Aramızda sevgi olmadan, elə-bələ... qulluqçu qadınların bazar günləri tum çırtlaklıqları kimi, bekarlıqlıdan, hətta maraq belə olmadan, yalnız vaxtimizi şən keçirmək üçün bir-birimizə

mənsub olarkən nə qədər iyrənc olduğunu fikri sizi doğrudanmı dəhsətə gətirmir. Axı, anlayın: bu, qadının pula satılmasından daha pisdir. Orada ehtiyac, şirnikdirci şey vardır... Anlayın, bu soyuq, meqsədsiz şey haqqında, bu əfvedilməz pozğunluq haqqında düşünmeye belə mən utanıram, iyrənirem!

O, alınını soyuq tərə basmış halda, sönük, üzgün nəzərlə rəqs edənlərə baxırdı. Budur, ciyinlərini düz tutmuş və həddindən artıq dəymədüşər kimi üzünə inciklik görkəmi vermiş əzəmetli xanım Talman ayaqlarını sürükləyə-sürükləyə və onunla yanaşı keçi kimi tullana-tullana Yepisanov süzüb keçdilər. Budur, tamam qızarmış, balaca gözləri işim-işim işildayan, çılpaq, ağ, pak qız boyunlu Likoçovların kiçik qızı... Budur, qızları, pərgar qızları kimi nazik, düz və biçimli Olizar. Romaşov baxır, başı ağırdığını və ağlamaq istədiyini hiss edirdi. Onun yanında dayanmış, acığından sapsarı saralmış Raisa isə mübaliğeli sünü istehza ile danışındı:

– Cox gözəldir! Piyada zabitı İosif Prekrasnı<sup>1</sup> rolunda!

– Bəli, bəli, mehz rolunda... – deyə Romaşov özündən çıxdı. – Özüm də biliyəm ki, bu gülunc və bayağı işdir... Lakin mən itirdiyim paklıq, sade cisməni paklıq üçün kedərləndiyime utanıram. Biz hər ikimiz çirkəba könüllü batmışıq, mən də hiss edirəm ki, indi mənim yaxşı, təzə məhəbbətə sevməyə heç bir ixtiyarım yoxdur. Bunun da günahkar sizsiniz, – eşidirsizmi: günahkar sizsiniz, sizsiniz, sizsiniz! Siz məndən yaşılı və təcrübəlisiniz, siz sevgi işindən lazımlıca xəberdarsınız.

Peterson böyük qəzəblə stuldan qalxdı.

– Bəsdir! – Raisa kəskin səslə dedi. – Siz istədiyinizi nail oldunuz. Mən sizə nifrat edirəm! Ümidvaram ki, bu gündən etibarən siz bizim evimizə ayaq basmayıacaqsınız. Bizim evdə sizi doğma adam kimi qarşılıyb, yedirib-içirdirlər; siz isə yaramaz çıxdınız. Mən Cox heyisilənirəm ki, bütün işləri açıb ərimə deyə bilmirəm. O, müqəddəs insandır, mən ona səcdə edirəm, bütün işləri ona açıb

<sup>1</sup>İosif Prekrasnı – İncilin əfsanəvi qəhrəmanlarından biridir. İncilde belə bir əfsanəvi hekaye vardır ki, patriarch İakovun on iki oğlundan biri olan İosif Prekrasnını qardaşları Misirə satırlar. O, bir sırə bədbəxt hadisələrdən sonra Fironun sarayında yüksək vəzifə tutur. Əvvəller İosif Prekrasnı, yəqin, qədim yəhudi tayfalarından birinin allahı imiş. Sonra ələ dəlibiyyat onu tarixi şəxsiyyət kimi qələmə verməyə çalışmışdır (tərc.)

söyləmək isə – onu öldürmək deməkdir. Lakin inanın, o, təhqir edilmiş aciz qadının intiqamını ala bilərdi.

Romaşov onunla üzbeüz dayanaraq, gözlərini qiyib eynəyin arxasından iztirabla onun böyük, nazik və qəzəbdən əyilmiş ağızına baxırdı. Pəncəredən qulaqbatırıcı musiqi sədaları yayılır, mənfur trombon ardi-arası kesilməden inadıl halda öskürürdü, türk təbili-nə vurulan möhkəm zərbələr isə sanki Romaşovun başında səslənirdi. O, Raisanın sözlerini qırıq-qırıq eşidir və onları başa düşmürdü. Lakin Romaşova elə gəldi ki, Raisanın sözləri də təbilə vurulan zərbələr kimi onun başına dəyir və onun beynini sarsırdı.

Raisa yelpicin şaqqlıtlı ilə bükdü.

– Ah, eclaf, yaramaz! – deyə Raisa faciəli surətdə piçildədi və bütün salondan keçib tualet otağına getdi.

Hər şey qurtarmışdı, lakin Romaşov gözlədiyi məmənunluğunu hiss etmədi, həm də əvveller təsəvvür etdiyi kimi, qəlbindəki çirkin və kobud ağırlıq qəfələtən yox olmadı. Yox, o, indi hiss edirdi ki, bütün mənəvi günahı məhdud və aciz qadının boynuna yixmaqdə yaxşı iş görmür, qorxaqcasına və qeyri-semimi herəkət edir, həm də o, qadının kədərini, çəşqinligini, acizliyini və onun orada, tualet otağında acı-acı göz yaşları axıtdığını, şişmiş və qızarmış gözlərini təsəvvürüne getirirdi.

“Mən mənəvi cəhətdən pozğunlaşram, mən mənəvi cəhətdən pozğunlaşram, – deyə o, ikrəh və üzüntü ilə düşündürdü. – Bu nə həyatdır! Heyat nə isə sixintili, maraqsız və çirkindir... Bu exlaqsız və yaramaz əlaqə, sərəxoşluq, kədər, olduqca yeknəsəq xidmət adamlı əldən salır, adam birçə dənə də canlı söz eşitmır, bir an belə əsl sevinci görmür. Kitab, musiqi, elm – bəs bütün bunlar nə oldu?”

O, yene yeməkxanaya getdi. Orada Osadçı və Romaşovun rota yoldaşı Vətkin möhkəm sərəxoş olan Lexin qoluna girib qapıya ötrürdülər; Lex isə zəif və aciz tövrlə başını bulayır, inandırmağa çalışırı ki, o yepiskopdur. Osadçı üzünə ciddi ifadə verərək, sözlərin “r” səslerini uzada-uzada yoğun oktava ilə, baş dyakon<sup>1</sup> kimi deyirdi:

– Həzirrəti baş yepiskop, xeyirr-dua ver. İbadətə başlamaq vaxtıdır...

Rəqs gecəsinin sonu yaxınlaşdıqca, yeməkxanada səs-küy daha artırdı. Havani tütfən tüstüsü elə bürümüşdü ki, stolun o tərəf-bu

tərəfində oturan adamlar bir-birlərini güclə seçirdilər. Bir künclə mahni oxuyurdular, pəncərə yanına toplaşmış bir dəstə adam ədəbsiz anekdotlar danişirdi, heç bir şam və nahar anekdotsuz keçmirdi.

– Yox, yox, ağalar... icazə verin, mən sizə danışım! – deyə Arçakovski qışqırıldı. – bir dəfə soldat xaxolun evinə düşür. Xaxolun isə arvadı göy-çək imiş. Bax, soldat fikirləşir: necə edim ki, mən...

O, anekdotu qurtarmağa macal tapmamış, səbirsizliklə öz növbəsini gözləyən Vasili Vasilyeviç Lipski onun sözünü kesdi.

– Yox, bu nədir ki, ağalar... Bax, mən bir qiyamet lətifə bilirem.

O, səhbətin qurtarmağa macal tapmamış, bir başqası öz hekayesini danışmağa tələsirdi.

– Bax, ağalar, bir buna da qulaq asın. Əhvalat Odessada vəqəf olmuşdu, həm də bu əhvalat...

Bütün lətifələr nalayıq, ədəbsiz və duzsuz idi, bir qayda olaraq həmişə, özünə arxayın olan ən abırsız adamin səhbəti gülüsməyə səbəb olurdu.

Vətkin Lexi faytona mindirib qayıtdı və Romaşovu stola dəvət etdi.

– Jorjikciyəz, əyləşin... İçək. Mən bu gün cuhud kimi dövlətiyəm. Dünən udmuşam, bu gün yenə iyirmi bir oynayacağam.

Romaşov bir adamlı oturub ürəkdən danişmağı, öz dərdini və heyata olan nifretini açıb söyləməyi arzu edirdi. O, qədəhləri bir-birinin ardınca boşaldaraq yalvarıcı nəzərlə Vətkinə baxır və inanırdıcı, mehriban, titrək səsle deyirdi:

– Biz hamımız, Pavel Pavlıç, hamımız unutmuşuq ki, başqa həyat da vardır. Harada isə, onun harada olduğunu bilmirəm, tamam, tamam başqa cüre adamlar yaşayırlar, onların həyatı da dolğun və fərəhlidir, əsl həyatdır. Harada isə insanlar mübarizə edir, cəfa çəkir, sidq ürəklə və möhkəm sevirlər... Dostum, biz necə yaşayırıq? Biz neçə yaşayırıq?

– Bəli, qardaş, nə deyim, həyat, – deyə Pavel Pavloviç həvəssiz söylədi. – Lakin ümumiyyətlə... bu, qardaş, başdan-başa xalis filosofiya və energetikadır. Bəri bax, əzizim, bu energetika nə-e olan şeydir?

– Ah, biz nə edirik! – deyə Romaşov həyəcanlanırdı. – Bu gün sərəxoş olana kimi içəcəyik, sabah rotaya gedib – bir, iki, sol, sağ deyəcəyik – axşam yenə içəcəyik, birisi gün isə yenə rotaya

<sup>1</sup> Dyakon – aşağı rütbəli keşif

gedəcəyik. Doğrudanmı bütün həyat bundan ibarətdir? Yox, siz bircə fikirləşin – bütün, bütün həyat!

Vetkin, nazik pərdə dalından baxırmış kimi bulanıq gözlerile ona baxdı, hıçkırdı və birdən nazik, zil səslə oxumağa başladı:

Sakitce bir yerde yaşayırı qız,  
Sərin məşələrdə yaşayırı qız,  
İylə dayanmadan yun eyirirdi.

– Mələyim, hər şeyə tüpür, canından muğayat ol.

Ürəkden sevirdi o nazənin qız  
Dayanmaq bilmeyən öz cəhrəsini.

– Romaşeviç-Romaşevski, gedək oynayaq, mən sizə bir dənə qırımızı onluq borc verərəm.

“Bu heç kəs üçün aydın deyildir. Mənim yaxın adamım yoxdur.” – deyə Romaşov fikirləşdi. O, bir anlığa Şuraciyəzi xatırladı – qüvvətli, meğrur, qəşəng bir qadın kimi xatırladı və onun qəlbinin bir hissesində nə isə ağır, şirin və ümidsiz bir şey inildədi.

O, şübhə açılana kimi klubda qalıb, ştos oynayanlara tamaşa etdi, özü də oynadı, lakin o, zövqsüz və həvəssiz oynayırdı. Arçakovski və iki nəfər bığsız podpraporşik ayrıca stolda oynayırdılar: bir dəfə Romaşov gördü ki, Arçakovski olduqca bacarıqsız halda kart basaraq, özünə iki dəfə artıq kart çəkdi. Romaşov bu işe qarışmaq, ona töhmət etmək istədi, lakin o saat bundan vaz keçib, laqeydiliklə fikirləşdi: “Eh, heç fərqi yoxdur. Bununla heç bir şeyi düzəldə bilməyəcəyəm”.

Öz milyonlarını beşcə dəqiqədə uduzmuş Vetkin sapsarı saralıdı, ağızı açıla qalmış halda stulda oturur və yatırıdı. Lyasjenko Romaşovun yanında oturub məyus-məyus oyuna tamaşa edirdi, başa düşmək çətin idi ki, onu, qəmgin sima ilə saatlarla burada oturmağa məcbur edən hansı qüvvədir. Hava işıqlandı. Ərimiş şamlar sarı, uzun və titrək alovla yanındı. Qumar oynayan zabitlərin üzleri saralıdı, və yorğun görünürdü. Romaşov isə hey kartlara, gümüş və kağız pul topasına və başdan-başa təbaşirle yazılmış yaşıl mahuda baxırdı, onun ağırlaşmış, dumlanmış başında hey eyni fikirlər: özünün mənəvi cəhetdən pozğunlaşması, sıxıntılı, yeknəsəq həyatın murdarlığı haqqındaki fikirlər süst halda dolaşındı.

## X

Gözəl, lakin soyuq bahar səhəri idi. Meşə gilası çiçəkləmişdi.

Hələ bu vaxtacan öz gənclik yuxusunun öhdəsindən gəlməye öyrəşməmiş Romaşov həmişəki kimi səhər məşğələlərinə gecikdi və xoşagelməz utancaqlıq və təşviş hissi ilə rotasının məşğələ keçdiyi təlim meydannına yaxınlaşdı. Ona tanış olan bu hissələrə həmişə gənc zabiti alçaldan çox şey var idi, rota komandiri kapitan Sliva isə onları daha kəskin və təhqirəmiz etməyi bacarırdı.

Bu adam ucdantutma döymək, xırda rəsmiyyətçilik, üç sürətdə yürüş, rəvayət hali almış sabiq sərt intizamın kobud və ağır qəlpəsinin təcəssümü idi. Hotta vəhşi əyalet həyat şəraiti üzündən xüsusi insanpərvərlik istiqamətində fərqlənməyən polkda belə o, bu amansız qədim hərbi xidmətin nə isə ecaib yadigarı idi, onun haqqında çoxlu gülünc, demek olar ki, ağlaşımaz lətifələr damışdırılar. Xidmət, nizamnamə və rotadan kənara çıxan, onun nifrətlə boş şey və mandraqora<sup>1</sup> adlandırdığı bütün başqa şeylər, sözsüz olaraq onun üçün mövcud deyildi. Bütün həyatı boyu ağır hərbi xidmət boyunduruğunu dərtarəq, bu adam “Invalid” məcmuəsinin rəsmi şöbəsindən başqa, nə bir kitab, nə də bir qəzet oxumamışdır. Rəqs, həvəskar tamaşalarla və s. kimi əyləncələrə, o, öz kobudlaşmış qəlbilə tamam nifrət edir və bu əyləncələri, öz soldat söz ehtiyatından çoxlu çirkin və nalayıq sözlərlə bezəyirdi. Onun haqqında damışdırılar ki, – bu doğru ola bilərdi, – bir gözəl bahar axşamı o, açıq pəncərə qarşısında oturub, rota haqq-hesabını yoxlayırmış, onun yaxınlığında kolda büləbül cəh-cəh vurmağa başlayır. Sliva dinləyir-dinləyir və birdən denşikinin üstünə qışqırır.

– Z-zaxarçuk! Bu qu-su daşla q-qov, m-mane olur...

Bu süst, xarici görünüşünə görə ruhdan düşmüş kimi görünən adam soldatlarla həddindən artıq sərt rəftar edirdi, o, nəinki kiçik zabitlərə soldatları döyməyə icazə verirdi, həm də özü soldatları amansızcasına, qanlarına qəltən olana kimi, təqsirkar soldat onun zərbələri altında yera yixılana kimi döyürdü. Lakin soldat ehtiyac-larına o, həddindən artıq diqqətlə yanaşırıdı: soldat üçün kənddən gələn pulu ləngitmır və kənar işlərdən əldə edilən məbleyi özü istədiyi kimi xərcəsə də, rota xəzinəsinə şəxsən özü gündəlik

<sup>1</sup> Mandraqora – badımcan fəsilesindən olan zəhərli bitki

nəzarət edirdi. Təkcə beşinci rotanın soldatları onunkundan daha tox və şən görünürdülər.

Gənc zabitləri isə Sliva daim məzəmmət edir və yaxşı xidmət eləməyə məcbur edirdi; bu iş üçün o, utanmadan tutarlı pryomlar işlədirdi; onun anadangelmə xoxol humoru isə həmin pryomları daha kəskinləşdirirdi. Məsələn, təlim vaxtı subaltern-zabit yeri-yendə çəşirdi, o, adəti üzrə dili azca pəltək vura-vura qışqırırdı:

— Bir ba-xın. Bütün rota, onları öküz vursun, ayaqlarını düz atmırlar. Təkcə p-podporuçik ayağını düz atır.

Bəzən bütün rotaya ana söyüşü yağdırır, tələsik, lakin istehza ilə əlavə edib deyirdi:

— C-cənab zabitlərdən və podpraporşikdən b-başqa.

Kiçik zabit rotaya geciken hallarda o, xüsusile amansız olur və zabit yaman utandırırdı, bu hal Romaşovun başına tez-tez gəlirdi. Sliva hələ uzaqdan podporuçiki görüb, sanki gecikəni istehzalı hörmətə qarşılıyırmış kimi rotaya “farağat” komandası verir, özü isə əlində saat hərəkətsiz durub, Romaşovun utandığından büdrəyə-büdrəyə və qılincına dolaşa-dolaşa uzun müddət öz yerinə gəlib çıxa bilməməsinə tamaşa edirdi. Bəzən isə o, soldatların bunu eşitdiyindən utanmayaraq həddindən artıq nəzakətlə soruşdurdu: “Zənnimcə, podporuçik, siz məşgələni davam etdirməyə icazə verərsiniz?” Bəzən isə podporuçikin necə yatdığını və yuxuda nelər gördüğünü qayğılaşılıkla soruşardı, həm də bunu bile-bilə ucadan soruşardı. Yalnız bu hoqqalardan birini etdikdən sonra o, Romaşovu kənara çekib, balıq gözlərini düz onun üzünə zilləyərək kobudcasına töhmet edirdi.

Romaşov rotaya yaxınlaşarkən ümidsizlikle düşünürdü: “Eh, heç fərqi yoxdur! Burada da pisdir, orada da pisdir, — iş düz gətirməyəndə həmişə belə olur. Mənim həyatım puç oldu!”

Rota komandiri, poruçik Vətkin, Lbov və feldfebel təlim meydannıñ ortasında dayanmışdılar, onların hamısı birdən yaxınlaşan Romaşova tərəf döndü. Soldatlar da başlarını ona tərəf döndərdi. Romaşov bu anda özünün pərt olmasını, ona dikilmiş nəzərlərin altında yönəmsiz addımlarla yeriməsini təsəvvürünə gətirdi və daha da pərt oldu.

“Bəlkə, bu, heç də biabırçılıq deyildir! — deyə Romaşov, bir çox utancaq adamların adətinə görə özünü fikrən sakitleşdirməyə çalışdı. — Bəlkə, bu, yalnız mənə belə təsirli görünür, başqalarının isə, doğrusu, heç vecinə deyildir. Hə, budur, mən təsəvvür edirəm ki,

gecikən mən deyiləm, Lbovdur, mən isə yerimdə dayanıb onun yaxınlaşmağına tamaşa edirəm. Hə, bunda qəribə bir şey yoxdur: Lbov — hemin Lbovdur... Bütün bunlar boş şeydir, — deyə o, nəhayət qət etdi və dərhal sakit oldu. — Tutalımkı, ayıbdır... Axi, bu hal nəinki bir ay, həttə bir həftə, bir gün də davam etməyəcəkdir. Adamın bütün həyatının özü də qisadır ki, onda hər şey yaddan çıxır”.

Adətinin eksinə olaraq, Sliva, demək olar ki, ona əhəmiyyət vermedi və bir dənə de istehzalı söz demədi. Yalnız Romaşov onun bir addımlığında dayanıb, ayaqqablarını bir yerə qoyaraq, hörmətlə elini furajkasının günlüyüne qaldırıb salam verdikdə, o, beş dənə soyuq sosiskaya oxşayan öz bütüşmiş barmaqlarını sıxmaq üçün Romaşova uzadıb dedi:

— Podporuçik, xahiş edirəm yadınızda saxlayasınız ki, siz rotaya böyük subaltern-zabitdən beş dəqiqə və rota komandirindən on dəqiqə əvvəl gəlməlisiniz.

— Təqsirkaram, cənab kapitan, — deyə Romaşov quru səsle cavab verdi.

— Budur, buyurun — təqsirkaram!.. Hey yatırsınız. Çox yatmaqdan bir şey çıxmaz. Cənab zabitlərdən xahiş edirəm ki, öz vzwodlarına getsinlər.

Bütün rota hissələrə ayrıllaraq, təlim meydanına səpələnmişdi. Vzwodlar ayrı-ayrılıqda səhər gimnastikası ile məşğul idilər. Soldatlar, hərəkətləri yüngülləşdirmək üçün mundirlerinin yaxalarını açaraq, bir-birindən bir addım aralı sıralarla durmuşdular. Romaşovun yarımrotasından olan diribaş unter-zabit Bobilyov yaxınlaşan zabitə hörmətlə tərs-tərs baxaraq, alt çənəsini irəli verərək və gözlərini çəpləşdirərək gur səslə komanda verdi:

— Pəncə üstə qalxaraq, yüngül hərəkətlə oturmali. Öl-lər... belə! Sonra isə alçaq səslə, pəsdən oxuyurmuş kimi uzada-uzada dedi:

— Baş-la!

— Bi-ir! — soldatlar birağızdan söylədilər və asta-asta sallağı oturdular, Bobilyov isə, özü də sallağı oturaraq, sıranı ciddi, qoçaqcasına nəzərlə gözdən keçirdi.

Onun yanında isə bir yerdə qərar tutmayan yefreytor Serostan beçə kimi nazik, kəskin və kəsik səslə qışqırırdı:

— Müvafiq əli qabağa uzatmaqla sol və sağ ayağı qabağa atmaq.

— Hazırlaş! Başla! Bir-iki, bir-iki! — on cavan, sağlam səs qırıq-qırıq və səyle qışqırırdı: — qau, qau, qau, qau!

— Dayan! — deyə Seroştan bağırdı. — La-apşin! Sən orada belə ahənglə nə oyun çıxarırsan? Yumruqlarını elə dürtürsən ki, elə bil ryazanlı arvad xəmir yoğurur: xou, xou!.. Hərəkətləri təmiz icra elə, axmağın biri axmaq!

Sonra kiçik zabitler öz vəzvodlarını qaça-qaça, təlim meydanının müxtəlif tənlərində qoyulmuş gimnastika alətlərinin yanına apardılar. Qüvvətli, cəld və əla gimnast olan podpraporşik Lbov tez şinel və mundirini çıxarıb, əynində təkcə göy çit köynək birinci olaraq qaça-qaça paralel qolların yanına qaçıdı. O, qolların qıraqından yapışib yelləndi və birdən bütün bədəni ilə tam daire vurdur, belə ki, bir anlığa ayaqları düz başı üzərində oldu, qüvvətli təkanla qollardan ayrılib, elastiki yarımdairə şəklində bir sajen yarımqabağa sıçradı, havada mayallaq aşib, cəld, pişik kimi yerə sallağı oturdu.

— Podpraporşik Lbov! Yenə oyunbazlıq edirsiniz! — deyə Sliva hıyləgorcasına ciddi səslə onun üstünə qışkırdı. Bu qoca "burbon" qəlbinin dərinliklərində, əla cəbhe döyüşcüsü və mahir nizamnamə bilicisi olduğu üçün praporşikə hörmət bəsləyirdi. — Təlimatda göstorilən hərəkətləri yerinə yetirin. Bura sizin üçün müqəddəs həftədəki baflaqan<sup>1</sup> deyildir.

— Baş üstə cənab kapitan! — deyə Lbov fərəhli bağırdı. — Baş üstə deyirəm, lakin icra etmirəm, — yavaşca əlavə etdi və Romaşova göz vurdu.

Dördüncü vəzvod maili nərdivanda məşq edirdi. Soldatlar bir-birinin ardınca ona yaxınlaşır, köndələn tirdən yapışır, ezelələrini gərginləşdirərək dərtilir və yuxarı dırmanırlar. Kiçik-zabit Şapovalenko aşağı durub, onların nöqsanlarını göstərirdi.

— Ayaqlarını oynatma. Pəncələrini yuxarı qaldır!

Rotada hamının masqaraya qoyduğu sol cinah soldatciyəzi Xlebnikova növbə çatdı. Romaşov ona baxarkən tez-tez təəccüb edirdi ki, aciz, əldən düşmüş, çirkli sıfəti yumruq boyda, özü də, lap cırt-dan boyda olan bu adamı necə olmuşdur ki, herbi xidmətə götürmüşlər. Podporuçikin nəzəri onun, sanki anadan olduğu gündən küt, itaəticil, dəhşət donub qalmış mənasız gözlərinə sataşdıqda, qəlbində kədər və vicdan əzabına oxşar qəribə bir şey tərpanmeye başlayırdı.

Xlebnikov əlləri ilə nərdivandan yapışaraq, özünü asmiş adam kimi eybəcer, yönəmsiz halda asılı qalmışdı.

<sup>1</sup> Keçmişdə yarmarka tamaşaları üçün taxta tikili

— Yuxarı dartin, itin biri it, dartin-n! — deyə kiçik zabit qışkırdı. — He, yuxarı dartin!

Xlebnikov güc verib yuxarı dartinmağa çalışırdı, lakin aciz-aciz qıçlarını oynadır və özü o tərəf-bu tərəfə yellənirdi. O, bir saniyəlikdə balaca boz sıfətini aşağıya, yan tərəfə çevirdi, onun sıfətində yuxarı dikilən çirkli burnu aciz-aciz və boş-boşuna dikəlirdi. Bir-dən onun əlli ri nərdivandan ayrıldı və o, kisa kimi yerə düşdü.

— Aha-a! Sən gimnastika hərəkətlərini ifa etmək istəmirsən! — deyə kiçik zabit bağırdı. — Sən, əclaf, mənim bütün vəzvodumu korlayırsan! Mən s-sənə gösterərəm!

— Şapovalenko, əl saxla, vurma! — deyə Romaşov utandığından və qəzəbindən tamam qızararaq bağırdı. — Heç vaxt soldati vurma!

— O, kiçik zabitin yanına qaçıb, onun ciyinindən yapışaraq qışkırdı.

Şapovalenko mil kimi düz dayandı və əlini papağının günlüyüne qaldırdı. Dərhal gözleri soldata məxsus mənasız bir ifadə aldı, həm də gözlərində güclə hiss ediləcək istehzalı təbəssüm oyandı.

— Baş üstə, zati-aliləri. Ancaq icazə verin sizə bildirim: onunla başqa cür mümkin deyildir.

Xlebnikov belini bükərək onun yanında dayanmışdı: o, küt nəzərlə zabitə baxır və əlinin dalı ilə burnunu silirdi. Romaşov keskin və faydasız təessüf hissile ona baxdı və üçüncü vəzvoda təraf getdi.

Gimnastikadan sonra, soldatlara on dəqiqə tənəffüs verildikdə, zabitlər yenə təlim meydanının ortasında, paralel qolların yanında bir yerə toplaşdırılar. O saat qarşısındaki may rəsmi keçidi barədə səhbet başlandı.

— Bax, buyurun, onda bir təhər olacaq! — deyə Sliva əllerini yel-lədə-yellədə və sulu gözlerini təəccübə bərələdə-bərəldə söylədi.

— Yəni, sizə deyim: məhz hər generalın öz fantaziyası var. Yadımdır, bizdə Lvoviç adlı general-leytenant var idi, o, korpus komandiri idi. O, mühəndis qoşunları hissəsindən bizi gelmişdi. O, komandır olanda biz təkcə səngər qazmaqla məşğul olurduq. Nizamnamə, priyomlar, yürüş — bütün bunlar yaddan çıxmışdı. Səhərdən axşama kimi səngər qazmaqla məşğul olurduq, ay o səngərlər lənətə gəlsin! Yayda torpaq, qışda isə qar səngərləri düzəldirdik. Bütün polk başdan-ayağa gilə bulaşmış halda gezirdi. Onuncu rotanın komandiri, kapitan Aleynikov, Allah ona rəhmət eləsin, iki saatda səhra istehkamı, yaxud top səngəri tikdiyi üçün Anna nişanına təqdim edilmişdi.

– Məharətdir! – deyə Lbov əlavə etdi.  
– Sonra, bu sizin də yadınıza gələr, Pavel Pavlıç, – general Araqonski vaxtı atəş açmaq.  
– Hə! Primostivsya strelyati? – deyə Vetkin güldü.  
– Bu nə olan işdir? – deyə Romaşov soruşdu.

Sliva nifratlə əlini yellətdi.  
– Bu o deməkdir ki, o vaxt fikrimizi təkcə atəş təlimi nizamnaməsi məşğul edirdi. Bir soldat baxışda “Veruyu”dan<sup>1</sup> cavab verirdi, o, beləcə də dedi: “pri Pontiystem Pilate”<sup>2</sup> əvezinə, “primostivsya strelyati”<sup>3</sup>. Atəş açmaq işini hamımızın başına elə doldurmuşdular ki, daha nə deyim! Şəhadət barmağına, şəhadət barmağı deyil, tətik barmağı, sağ gözə isə – nişan gözü deyilirdi.

– Afanasi Kirilliç, yadınızdadırımı, nəzəriyyəni necə əzberləyirdik? – deyə Vetkin dilləndi. – Trayektoiry, derivasiya.<sup>4</sup> Allah haqqı, mən özüm heç bir şey başa düşmürdüm. Bəzən elə olurdu ki, soldata deyirdin: al bu tüsəngi, lülesinə bax. Nə görürsen? “Mən lülənin oxu adlı təsəvvür edilən xətt görürem”. Ancaq atəş açmağımız qiyamət idi. Afanasi Kirilliç, yadınızdadırımı?

– Əlbette yadımdadır. Yaxşı atəş açdığı üçün diviziyanız barədə xarici qəzetlər yazırıdı. Əladan on faiz yüksək idi – bax, buyurun. Ancaq yamanca biclik edirdik ha! Yaxşı atıcıları bir polkdən digərinə borc alırdıq. Bəzən də belə olurdu ki, rota özü üçün atəş açır, kiçik zabitlər isə blindajdan tapança ilə vurhavur atəş açırlar. Bir rota elə forqləndi ki, sayanda gördüler hədəflərdəki gülələrin sayı beş dənə artıqdır. Yüz beş faiz hədəfə döymə hesablandı. Çox sağ olsun feldfebel, o artıq dəymmiş gülələrin yerinə vaxtında çırış sürte bilməşdi.

– Slesaryovun vaxtında şreyberovsk gimnastikası yadınızdadırımı?  
– Necə yadımda deyil! O gimnastika məni lap təngə gətirmişdi. Balet oynayırdıq. A kişi, o qədər generallar olubdur, ay onları öküz vursun! Lakin ağalar, onu da sizə deyim ki, bütün bunlar indikinin yanında boş şey və mandraqoriyadır. Bu indiki general necə deyərlər – axır nəfəsimizdir. Əvvəller heç olmazsa səndən nə tələb

<sup>1</sup> Xristian dininin esas qanunlarını qısaca ifadə edən dua

<sup>2</sup> Ponti Pilat zamanı

<sup>3</sup> Atəş açmaq üçün özüne yer tapdı.

<sup>4</sup> Gülənin uçuş zamanı yana meyli

olunacağımı bilirdin, bəs indi? Ah, lütf ediniz, soldatciyəz – ən yaxın adamdır, ona qarşı insanpərvər olmaq lazımdır. O ecləfi döymək lazımdır! Ah, zehni qabiliyyətin inkişafı, sürət və ferasət! Suvorovçular! İndi heç bilmirsən ki, soldata nə öyredəsən. Budur, buyurun, özündən yeni bir şey, birbaşa hücum çıxarımışdır...

– Bəli, bu şokolad deyildir! – deyə Vetkin rəğbətlə başını tərpətdi.

– Axmaq kimi dayanırsan, kazaklar isə var qüvvə ilə atlarını sənin üstüne çapırlar. Özü də yarib keçirlər! Gel kənara çəkil görüm, necə çəkilirsən. O saat əmr verilir: “Filan kapitanın əsəbləri zəifdir. Qoy bunu yadından çıxarsın ki, onu orduda heç kəs zorla saxlamır”.

– Hiyləger qocadır, – deyə Vetkin söylədi. – K. polkunda o, belə bir oyun çıxarımışdır. Rotanı böyük bir nohura gətirir və rota komandirinə deyir ki, “Yerə yat!” komandası ver. Rota komandiri bir qədər terəddüd edir, lakin komanda verir: “Yerə yat!” Soldatlar özlərini itirirlər, elə bilirlər ki, sehv eşitmışlar. General isə aşağı rütbəli zabitlərin yanında komandiri biabır eleməyə başlayır: “Rotanı necə idarə edirsiniz! Nərmənəziklər! Ərköyünlər! Əgər burada nohura uzanmağa qorxurlarsa, bəs müharibədə düşmənin atəsi altında dərədə uzanmış olsalar siz onları hückuma necə qaldıracaqsınız? Sizin bu soldatlarınız soldat deyil, arvaddırlar, komandırları da arvaddir! Qaupvaxtaya!<sup>1</sup>

– Xeyri nədir? Soldatların yanında komandiri biabır edirlər, sonra isə intizamdan dəm vururlar. Burada nə intizam ola bilər! Haramzada soldatı isə vurma. Yo-o-ox... Buyurun – o şəxsiyyətdir, o insandır! Yox, keçmiş vaxtlarda şəxsiyyət-məxsiyyət yox idi, o heyvanları it kimi döyürdük, onda bizim Sevastopol, İtaliya yürüşlərimiz, başqa bu kimi işlərimiz də baş tuturdu. Sən məni lap xidmətdən azad elesen də, men hər halda, o ecləf pis iş görəndə əngini ezəcəyəm!

– Soldatı döymək şərefsızlıkdir, – deyə bu vaxta kimi dinnəz dayanmış Romaşov boğuş seslə etiraz etdi. – Nəinki təkcə sən cavab verməyə ixtiyarı olmayan, hətta özünü müdafiə etmək üçün əlini üzüne qaldırmağa, hətta başını əyməyə belə ixtiyarı olmayan adamı vurmaq olmaz. Bu, ayıbdır!

<sup>1</sup> Qaupvaxta – herbi qulluqçular üçün dustaqxana

– Nə d-de-din? – Sliva nifret dolu səslə və sözləri uzada-uzada soruşdu.

Romaşov saraldı. Onun sinesi və qarnı buza döndü, ürəyi isə, sanki bütün bədənində birdən döyünmüş kimi döyünmeye başladı.

– Mən dedim ki, bu, yaxşı iş deyildir... Bəli, təkrar edirəm... məsələ belədir, – Romaşov rabitəsiz, lakin inadla söylədi.

– Bi-ir buna bax-ın! – Sliva cir səslə uzada-uzada dedi. – Arxayın olun, sizin kimi soldat nazi ilə oynayanları çox görmüşük. Əgər sizi polkdan qovmasalar, bir ildən sonra özünüz də onların əngini əzişdirməyə başlayacaqsınız. Özü də lap e-əla əzişdirəcəksiniz. Məndən də yaxşı.

Romaşov nifretlə düz onun üzünə baxdı və demək olar ki, piçilti ilə söyledi:

– Əger siz soldatları döysəniz, mən polk komandirinə sizdən raport yazacağam.

– Necə? – deyə Sliva qəzəbə qışqırkı, lakin dərhal sözünü kəsdi. Sonra quru səslə əlavə edib dedi: – Hə, bəsdir belə boş səhbətlərlə məşğul olduq. Siz, podporuçik, öz hökmədarına iyirmi beş il şərəfle xidmət etmiş döyüşü zabitləri öyretmək üçün hełe gəncsiniz. Cənab zabitlərdən xahiş edirəm ki, rota məktəbinə getsinlər, – o, sözünü açıqlı-acıqlı bitirdi.

O, kəskin hərəketlə arxası zabitlərə tərəf dönüb getdi.

– Ona baş qoşmağa həvesin var? – deyə Romaşovla yanaşı gedə gedə Vetkin sakitleşdirici səslə dilləndi. – Özünüz görürsünüz ki, bu gavalı<sup>1</sup> şirin gavahlardan deyildir. Siz onu mən tanıyan qədər tanımissınız. O, size yalandan elə şeylər deyər ki, heç bilməzsınız özünüzü hara soxasınız. Etiraz etsəniz – sizi həbs etdirər.

– Bir qulaq asın, Pavel Pavlıç, axı bu herbi xidmət deyil, vəhşilikdir! – Romaşov qəzəb və təəssüf dolu səslə dedi. – Bu qoca təbil dəriləri bizi lap masqaraya qoymuşlar! Onlar qəsdən zabitlər arasındakı münasibətlərdə kobudluq, qabalıq, nə isə həyasızcasına qoçaqlığı saxlamağa çalışırlar.

– Bəli, bu, əlbəttə, belədir, – deyə Vetkin laqeydliklə təsdiq edib əsnədi.

Romaşov isə daha da qızışdı:

<sup>1</sup> Burada kapitan Slivanın adı hərfi mənasında "gavalı" kimi işlədilmişdir.

– Hə, yaxşı qulluq etmək məcburiyyəti, bağırmaq, kobudcasına qışkırmak kime lazımdır, nə üçündür? Ah, mən zabit olduqda heç də, heç də belə bir şey olacağını fikrimə getirməzdəm. Mənim polka gəldiyim üçcə gün idi, o sərisin ponomar Arçakovski sözümü ağzında yarımcıq qoydu. Mən klubda səhəbet vaxtı ona poruçık deyə müräciət etdim, cənabı o, məni podporuçik deyə çağırırdı. Mənimle yanaşı oturduğuna və mənimlə birlikdə pive içdiyinə baxmayaraq, o, mənim üstümə çığrıdı: "Əvvəla, mən sizin üçün poruçık deyil, cənab poruçikəm, ikincisi isə... ikincisi, yuxarı rütbəli sizə irad tutduqda, zəhmət çəkib ayağa qalxın!" Mən ayağa qalxdım və polkovnik Lex onu susdurana kimi biabır olmuş halda ayaq üstə dayanmalı oldum. Yox, yox Pavel Pavlıç, heç bir söz deməyin. Bütün bunlar elə zəhləmi aparmış və məni iyrəndirmişlər ki, daha nə deyim...

## XI

Rota məktəbinde "nizamnamə dərsleri" keçirilirdi. Darısqal otaqda, dördkünc şekilde düzülmüş skamyalarla üçüncü vəzvodon soldatları üzleri otağın içərisinə tərəf oturmışdalar. Bu dördkünc düzülmüş skamyaların ortasında yefreytor Seroştan var-gəl edirdi. Yanaşı otaqda, eynilə dördkünc şekilde düzülmüş skamyaların ortasında yarımrötənin digər kiçik zabiti Şapovalenko eynilə var-gəl edirdi.

– Bondarenko! – deyə Seroştan gur səslə qışqırkı.

Bondarenko ayaqlarının ikisini də yerə vuraraq qurulmuş taxta gelincik kimi dik və sürətlə qalxdı.

– Mesələn, Bondarenko, tüfənginlə sıradə durmusan, rəislərdən biri sənə yaxınlaşış soruşur: "Bondarenko, sənin əlindəki nedir?" Sən nə cavab verməlisən?

– Əmi, tüfəngdir! – Bondarenko dedi.

– Yalan deyirsən. Məgər bu, sadəcə tüfəngdirmi? Gəlsənəm lap kəndlə sayağı: təklülə deyəsən. Təklülə evdə deyirdin, orduda isə onun adı sadəcə belədir: Berdan sistemli, iki nömrəli, sürüşən sürügüli, kiçik çaplı tezatılan piyada tüfəngi. Tekrar elə, it oğlu!

Bondarenko, əlbəttə, evvəller də bildiyi sözləri, tez-tez danışa-danışa təkrar etdi.

— Otur! — deyə Seroştan lütfkarlıqla komanda verdi. — O tüsəngi sənə nə üçün vermişlər? Bu suala cavab verəcek... — O, ciddi nəzərlə tabeliyində olanlara bir-bir göz gəzdirdi: — Şevçuk!

Şevçuk qaşqabaqlı halda ayağa qalxıb boğuq yoğun səslə, yavaş-yavaş, burnunda danışa-danışa və cümllerlərdən sonra nöqtə qoyurmuş kimi onları bir-birindən ayıra-ayıra cavab verməyə başladı:

— Tüsəngi ondan ötrü veriblər ki. Mən sülh vaxtı onunla məşgul olum. Müharibə vaxtı isə texti-tacı və vətəni düşmənlərdən müdafiə edim. — O susdu, burnunu çəkdi və qaşqabaqlı halda əlavə etdi: — həm daxili, həm də xarici.

— Belə. Şevçuk, sən yaxşı bilirsən, ancaq sözleri çeynəyə-çeynəyə danışırsan. Soldat, qartal kimi fərəhli olmalıdır. Otur. İndi, Oveçkin, sən de görüm: biz xarici düşmənlər kimi adlandırırıq?

Səsində, tez-tez danışan sabiq xirdavat pırkeşiyinə xas olan yaltaqlıq duyulan oryollu diribaş Oveçkin məmənunluqdan tələsə-tələsə və lovğa-lovğa cavab verdi:

— Onlara qarşı müharibə aparmalı olduğumuz dövlətləri biz xarici düşmənlər adlandırırıq. Fransuzlar, almanlar, italyanlar, türklər, ivropalılar, hindilər...

— Saxla, — deyə Seroştan onun sözünü kəsdi, — nizamnamədə bu göstərilməmişdir. Oveçkin, otur. İndi isə mənə Arxivov cavab verəcək!.. Biz, da-xi-li düşmənlər kimi adlandırırıq?

“Daxili düşmənlər” sözlerini o, xüsusilə ucadan və qətiyyətli, xüsusilə qeyd edilmiş kimi, söyləyərək könüllü<sup>1</sup> Markusona tərəf mənalı-mənalı nəzər saldı.

Yöndəmsiz, çopur Arxivov rota məktəbinin pəncərəsinə baxaraq, inadla susurdu. Ordu xidmətindən ənarda işgizar, cəld və ağıllı oğlan olan Arxivov məşğelələrdə özünü xalis səfəh kimi apardı. Bu yəqin ona görə idi ki, kənd həyatının sade və aydın hadisələrini müşahidə etməye və onlar haqqında fikirləşməyə adət etmiş onun sağlam düşüncəsi, keçilən “nizamnamə dərsləri” ilə həqiqi həyat arasındakı əlaqəni heç cür dərk edə bilmirdi. Buna görə də o, ən sadə şeyləri anlamır və ezbərləyə bilmirdi ki, bu da onun vəzvəd komandirinin böyük təəccüb və narazılığına səbəb olurdu.

<sup>1</sup> İngilabdan əvvəl çar ordusunda müəyyən təhsil dərəcesinə görə, əsgəri mülki-ləfiyyəti könüllü və imtiyazlı suretdə keçirməyə ixтиyari olan adam

— H-he! Mən səni çox gözleyəcəyəmmi? — deyə Seroştan açıqlanmağa başladı.

— Daxili düşmənlər... düşmənlər...

— Bilmirsən? — deyə Seroştan qəzəblə çığırdı və ona tərəf yeri-mek istədi, lakin zabitə tərəf çəpəki nəzər salıb, yalnız başını buladı və Arxivova gözlerini ağartdı. — Hə, qulaq as. Biz, qanuna müqavimət göstərənlerin hamısını daxili düşmənlər adlandırırıq. Məsələn, kimi?.. — Onun nəzəri Oveçkinin yaltaq baxışları ilə rastlaşdı. — Oveçkin, heç olmazsa sən deginən.

Oveçkin yerində sıçrayıb, sevincə qışkırdı:

— Belə ki, qiyamçılar, tələbələr, at oğuları, cuhudlar və polşalar!

Qonşu otaqda Şapovalenko öz vəzvodu ilə məşğələ aparırdı. O, skamyaların arasında gəzişərək, əlinde tutduğu soldat yaddaş kitabçasından sual verirdi; o, sual verərkən sözleri cir səsle və uzada-uzada söyləyirdi.

— Soltis, qarovalıcu nədir?

Litvalı Soltis cidd-cəhd etdiyindən boğazı tutula-tutula və gözlerini bərəldə-bərəldə qışkırdı:

— Qarovalıcu, toxunulmaz şəxsiyyətdir.

— Bəli, bəs sonra?

— Qarovalıcu, əldə silah bir posta qoyulmuş soldatdır.

— Doğrudur, Soltis, görünəm ki, sən cidd-cəhdə çalışmağa başlayırsan. Paxorukov, bəs sən nə üçün posta qoyulmusan?

— Mən posta qoyulmuşam ki, yatmayım, mürğüləməyim, tütün çəkməyim, heç kəsdən heç bir şey və bəxşis almayım.

— Bəs herbi qaydada salam?

— Həm də yanımdan gəlib-keçən cənab zabitlərə müəyyən olmuş qaydada hərbi salam verim.

— Belə. Otur.

Könüllü Fokinin istehzalı təbəssümünü Şapovalenko çoxdan göründü, buna görə də o, xüsusilə ciddiyyətlə qışkırdı:

— Könüllü! Belə ayağa qalxırmı? Rəisler sual verirlərse, cəld, yay kimi ayağa qalxmaq lazımdır. Bayraq nədir?

Döşündə universitet nişanı olan Fokin ehtiramlı duruşla kiçik zabitin qarşısında dayanmışdır. Lakin onun oynaq ala gözlərində sən istehza görünürdü.

- Bayraq, hərbi hissənin müqəddəsələmdir, onun altında...
- Yalan deyirsiniz! – Şapovalenko açıqlı onun sözünü kesdi və yaddaşı ovcuna vurdu.
- Yox, mən düz deyirəm, – Fokin inadla, lakin sakit halda söylədi.
- Ne-e?! Rəis deyirsə yox, deməli yox!
- Özümüz nizamnaməyə baxın.
- Mən ki, kiçik zabitəm, deməli nizamnaməni də sizdən yaxşı biliyəm. Bir buna bax-in! Hər yerindən duran özünü alım bilir. Belkə mən özüm də yunker məktəbinə oxumağa getdim? Bəs nə bilirsən? Ələm nədir? A-ləm! Heç də ələm deyildir. Hərbi hissənin müqəddəsələmi, kilsə alemi kimi.
- Şapovalenko, mübahisə ələmə, – deyə Romaşov mübahisəyə qarışdı. – Məşğələni davam etdir.
- Baş üstə, zati-aliləri! – deyə Şapovalenko mil kimi düz durdu. – Yalnız icaze verin zat-alilərə bildirim ki, bu könüllü əlləməlik eləyir.
- Yaxşı, yaxşı, davam etdir!
- Baş üstə, zati-aliləri... Xlebnikov! Bizim korpus komandırı kimdir?
- Xlebnikov mat-mat kiçik zabitə baxdı. Onun açıla qalmış ağızından, boğuş qarğı səsi kimi yeknəsəq fışılılı səs çıxdı.
- Tərəpən görək! – deyə kiçik zabit açıqlı-acıqlı onun üstünə qışqırıldı.
- Onun...
- Hə, – onun... hə, bəs sonra?
- Bu an üzünü kənarə çevirmiş Romaşov, Şapovalenkonun alçaqdan, xırıltılı səslə əlavə etdiyi sözləri eşitdi:
- Dayan, dərsdən sonra gör əngini necə əzişdirəcəyəm!
- Həmin saniyə Romaşov ona tərəf döndüyündən o, ucadan və laqeydcəsinə dedi:
- Zati-alilərinin... Hə, Xlebnikov, bəs sonrası!..
- Onun... İnfanterii... lətentan, – deyə Xlebnikov qorxa-qorxa və qırıq-qırıq donquldandı.
- Aha-a-a! – deyə Şapovalenko dişlərini qıcırdaraq xırıldadı.
- Xlebnikov, heç bilmirəm səninlə nə edim! Mən səninlə hey əlləşirəm, əlləşirəm, sən isə lap dəvə kimisən, təkcə buynuzun yoxdur. Heç çalışmırısan. Nizamname dərsinin axırına kimi beləcə şalban kimi dayan. Nahardan sonra isə yanına gelərsən, səninlə ayrıca məşğul olacağam. Qreçenko! Bizim korpus komandırı kimdir?

“Bu gün belə, sabah və o biri gün də belə keçəcəkdir. Ömrümün axırına kimi hey belə keçəcəkdir, – deyə Romaşov vzwoddan vzvoda keçə-keçə fikirləşirdi. Hamısını atıb gedimmi?.. Heyat başdan-başa kədər içindədir!..”

Nizamname dersindən sonra soldatlar heyətdə ateş hazırlığını meşq edirdilər. Bir hissədə soldatlar güzgüyə nişan almağı meşq edərkən, üçüncü hissədə Livçak cihazında tüfəngləri nişana tuşlayırdılar. İkinci vzwodda podpraporşık Lbov şəhər, cingiltili tenor səslə bütün təlim meydanını başına alaraq komanda verirdi:

- Dü-üz... dəstəyə... bü-tün rota ilə a-atəş... bir, iki! Rota-a... – o, sonuncu səsi uzadır, fasile verir və sonra cəld deyirdi: – atəş!

İynələr sıqqıldayırdı. Lbov isə lovğa səslə yenidən komanda verirdi:

- Ya-na sa-al!

Beli bükülmüş, süstləşmiş Sliva vzwoddan vzvoda gedir, duruşu düzəldir və qısa, kobud töhmətlər edirdi.

– Qarnını çək! Hamilə arvad kimi dayanmışan! Tüfəngi necə tutmuşan? Sən əlində şam tutmuş dyakon deyilsən! Kartasov, ağızını niyə açmışan? Olmaya başına sıyıq aş düşüb? Trinç<sup>1</sup> hanı? Feldfebel, təlimdən sonra Kartasovu bir saat silah altında saxlamalı. Fırıldaqçı! Vedeneyev, şineli necə bükümsən? Nə başı, nə ayağı görünür, həm də nə olduğu bilinmir. Zırrama!

Atəş açmaq məşqindən sonra soldatlar tüfənglərini çarparlaştı-raq, onların yanında, bəzi yerləri soldat çəkmələrindən eziilmiş yaz otunun üstə uzandılar. Hava isti və aydın idi. Havarı, şose yolunun kənarında iki cərgə bitən qovaq ağaclarının cavan yarpaqlarının etri bürümüdü. Vetkin yenə Romaşova yaxınlaşdı. O, Romaşovun qoluna gırərək dedi:

– Yuri Alekseyeviç, o işe tüpürün. Fikir ələmeyinə dəyərmi? Bax, təlimi qurtarıb, klubə gedərik, adama bir qədəh vurarıq, hər şey keçər gedər, necə sözdür?

– Əziz Pavel Pavlıç, mən darixıram, – Romaşov kədərlə dedi.

– Buna söz yoxdur ki, günümüz xoş keçmir, – Vetkin dedi.

– Ancaq nə etmək olar? Axı soldatlara təlim vermək lazımdır. Birdən müharibə başlandı?

<sup>1</sup> Trin – qumar oyunu

– Müharibə ola da bilər, – deyə Romaşov məyus-məyus onunla razılaşdı. – Müharibə neyə lazımdır? Belkə bu, nə isə ümumi bir sehvdir, ne isə ümumdünya nöqsanıdır, dəliliyidir? Məgər öldürmək düzgün işdirmi?

– Eh-h, siz yene də filosofluğa başladınız. İşiniz-güçünüz qurtarbdır! Bəs birdən almanlar bizi hücum etdilər? Rusiyani kim müdafiə edəcəkdir?

– Axı mən heç bir şey bilmirəm və demirəm, Pavel Pavlıç, – deyə Romaşov kədərlə və yumşaqlıqla etiraz etdi, – mən heç bir şey, heç bir şey bilmirəm. Lakin budur, məsələn, Şimali Amerika müharibəsi, yaxud bax, İtaliyanın azad edilməsi, Napoleonun vaxtında isə – qveriliyaslar<sup>1</sup>... bir də inqilab zamanı şuanlar<sup>2</sup>... lazım olanda ki, vuruşurdular! Sadə əkinçilər, çobanlar...

– Onlar amerikalıdırlar... Gör kimlərlə bizi berabər tutursunuz... Bunun mətləbə dəxli yoxdur. Mənim zənnimcə, belə fikirləşirsənse, onda yaxşısı herbi xidmətdən çıx. Həm də, ümumiyyətlə, bizim işdə fikirləşməyə ixtiyar verilmir. Ancaq məsələ budur ki, herbi xidmətdə olmasaq, nə iş görəcəyik? Bizim ki, əlimizdən sol, sağ deməkdən başqa heç bir iş gelmir, biz nə işə yarayacaqıq? Biz ölməyi bacarıraq, bu doğrudur. Teləb edəndə, cəhənnəmə ki, ələrik, heç olmazsa yediyimiz çörək havayı getməz. Cənab filosof, işlər beledir. Təlimdən sonra mənimlə klubə gedərsənmi?

– Nə cybi var, gedərik, – deyə Romaşov laqeydliklə razılaşdı. – Doğrusu, hər gün vaxtı belə keçirmək heyvanlıqdır. Ancaq siz doğru deyirsiniz ki, əger belə fikirləşirsənse xidmətdən çıxməq lazımdır.

Onlar səhbət edə-edə təlim meydanında var-gəl etdilər, sonra dördüncü vəzvodon yanında dayandılar. Soldatlar, çarpazlanmış tüfənglərinin yanında oturmuş, bəziləri uzanmışdır. Bir parası çörək yeyirdi, onlar bu çörəyi səhərdən axşama kimi bütün günű, özü də hər yerde: baxışlarda, manevr vaxtı düşərgələrdə, kilsədə tövbə duasından evvel və həttə cismani cəzadan qabaq yeyirdilər.

Romaşov, kiminsə laqeyd-öcəşkən səsini eşitdi:

– Klebnikov, ay Klebnikov!..

<sup>1</sup> İspaniya partizanları

<sup>2</sup> Şuanlar – Fransa inqilabı dövründə, 1803-cü ilə kimi Fransanın şimalı-qərbində şəhəriyyət göstərən eks-inqilabi qiyamçıları (tərc.)

– Nə var? – deyə Klebnikov qəmli-qəmli və burnunda cavab verdi.

– Sən evdə nə iş görürdün?

– İşdiyirdim, – deyə Klebnikov yuxulu səslə cavab verdi.

– Ay axmaq, nə iş görürdün?

– Hər iş. Torpaq şumlayırdım, mal-qara otarırdım.

– Nə yapışmışan onun yaxasından? – deyə köhnə soldat Şpiniov emi səhbətə qarışdı. – Nə iş gördüyü məlumdu: uşaqları əmizdi-rirdi.

Romaşov Klebnikovun solğun, yaziq, tüksüz üzüne öteri nəzər saldı və yenə də onun qəlbində nə isə sıxıntılı və ağır hiss baş qaldırdı.

– Silaha sarıl! – Sliva təlim meydanının ortasından qışkırdı.

– Cənab zabitlər, öz yerlərinizi tutun!

Tüfənglərin süngüləri bir-birinə ilisərək cingildədi. Soldatlar vurnuxa-vurnuxa paltarlarını qaydaya salıb öz yerlərində durdular.

– Düz-zlən! – deyə Sliva komanda verdi. – Farraqat!

Sonra rotaya yaxın gələrək uzada-uzada qışkırdı:

– Tüfəng hərəkətləri, bölmələrlə, ucadan saymaqla... Rota, saay... tuş-la!

– Birr! – deyə soldatlar qarıldadılar və tüfəngi yuxarı qaldırıb tuşladılar.

Sliva, nöqsanları qısaca göstərə-göstərə yavaş addımlarla sıranın qabağından keçdi: “qundağı tamam döndər”, “süngünü yuxarı qaldır”, “qundağı döşünə six”. Sonra o, yenə rotanın qabağına qayıdıb komanda verdi:

– İlkinci hə-rakatı... eylə!..

– İki! – deyə soldatlar qışkırdılar.

Sliva, hərəkətin təmiz və düzgün icra edilməsini yoxlamaq üçün yene sıranın qabağından keçdi.

Bölməli tüfəng hərəkətlərindən sonra bölməsiz hərəketlər, sonra dönəmə, sıraların iki cərgə olması, birleşmə və ayrıılma və başqa müxtəlif səra düzülüşü hərəketləri gəlirdi. Romaşov, nizamnamənin ondan teləb etdiyi bütün işləri avtomat kimi görürdü, lakin Vettinin laqeydcəsinə dediyi: “Əgər belə fikirləşirsənə, xidmət etmək lazım deyildir. Xidmətdən çıxməq lazımdır” sözleri Romaşovun başından çıxmırıldı. Herbi nizamnamənin bütün bu hiyləgərlikləri də: cəld dönəmək, tüfəng hərəkətlərini qoçaqlıqla icra etmək, yürüş

vaxtı ayaqları yerə möhkəm basmaq, bununla bərabər, ömrünün on yaxşı vaxtının doqquz ilini sərf etdiyi və ömrünün qalanını da sərf edəcəyi, hələ bu yaxınlarda ona əhəmiyyətli və müdrik iş kimi görünən bu taktika və istehkam işləri – bütün bunlar birdən ona nə isə sıxıntılı, qeyri-təbii, uydurma kimi, ümumdünyəvi aldanış nəticəsində yaranmış mənasız və boş şey kimi, cəfəng sayıqlamaya oxşar bir şey kimi göründü.

Təlim qurtardıqdan sonra isə, o, Vetkinlə bərabər zabitlə klubuna gedib ikitilikdə çoxlu araq içdilər. Romaşov, demək olar ki, şüurunu itirərək Vetkinlə öpüşür, başını onun çıynınə qoyub isterik halda ucadan ağlayaraq, həyatın boş və sıxıntılı olmasına, heç kəsin onu anlamadığından, “bir qadının” onu sevmədiyindən (bu qadının kim olduğunu isə heç kəs və heç vaxt bilmeyecəkdir) şikayətlənlərdi; Vetkin isə qədəhləri dalbadal boşaldır və arabir nifret dolu mərhəmətlə deyirdi:

– Romaşov, bir işiniz çox pisdir ki, içə bilmirsiniz. Bir qədəh içən kimi keflənirsınız.

Sonra isə o, birdən yumruğunu stola vurub, qəzebə qışkırdı:

– Ölməyi emr etsələr – Ölərik!

– Ölərik, – deyə Romaşov kədərlə cavab verdi. – Nə – ölmək? Ölmək cəfəngiyatdır... Mənim ürəyim yanır...

Evə necə gedib çıxdığını və onu yatağa kim uzatdığını Romaşov bilmirdi. Ona elə gəlirdi ki, o, milyardlarla mikroskopik qığılçımlar səpilmiş qatı, gömgöy dumanda üzür. Bu duman yavaş-yavaş yuxarı və aşağı dalgalanır və öz hərəketlə beraber Romaşovun bədənini qaldırır və endirirdi, bu ahengdar çalxalanmadan podporuçikin ürəyi iyrənc, qıcıqlandırıcı ürəkbulanma hissindən zəifləyir, donur və üzüldü. Ona elə gəlirdi ki, başı olduqca böyümiş, orada kim isə inadla və amansızcasına qışqıraraq, Romaşovu olduqca kədərləndirirdi.

– Ey-lə bir!.. Ey-lə iki!

## XII

Aprelin 23-ü günü Romaşov üçün çox əziyyətli və olduqca qəribə bir gün idi. Səhər saat on radələrində, podporuçık hələ yataqdə ikən, Nikolayevgilin denşiki Stepan, Aleksandra Petrovnadan məktub getirdi.

“Əziz Romaciyəz, – deyə Aleksandra Petrovna yazdı, – bu gün bizim hər ikimizin ümumi ad günümüz olduğunu unutduğumuzu bilsəydim, heç də təəccüblənməzdim. Budur, bunu sizin yadınıza salıram. *Heç bir şeyə baxmayaraq*, mən hər halda bu gün sizi görmək isteyirəm! Ancaq təbrik etməyə gündüz gəlməyiniz, birbaşa saat beş üçün gəliniz. Dubeçniya seyrə çıxacağıq.

*Sizin A.N.*”

Romaşov məktubu oxuyanda əli titrəyirdi. O, düz bir həftə idi ki, Şuraciyəzin gah mehriban, gah istehzali, gah da dostcasına diqqətli olan sevimli üzünü görməmişdi, onun daxilində şən piçilti sevincle deyirdi: “Bu gün!”

Qaynan içəri girdi.

– Zati-aliləri, denşik orada dayanmışdır. Soruşur ki, cavab yazacaqsınızmı?

– Bax belə, belə! – deyə Romaşov gözlərini bərəltdi və azca sallağı oturdu. – Sss... Ona xərclik vermək lazımdır, mənim isə heç pulum yoxdur. – O, heyrottə denşikə baxdı.

Qaynan ağzını geniş açıb, sevincə gülümşündü.

– Mənim də heç pulum yoxdur!.. Sende yox, mende yox. Eh, nə olsun! O, elə-belə də çıxıb gedər.

Qaranlıq yaz gecəsi, palçıq, onun qisıldığı yaş, sürüşkən çəpər və Stepanın qaranlıqda laqeydcəsinə söylədiyi: “hər gün, hər gün gəlir” sözü dərhal Romaşovun xatirində öteri canlandı. Özünün düzülməz derəcədə çəkdiyi xəcaləti de xatırladı. Ah, podporuçık indi abbasılığa, bir dənə abbasılığa nə kimi gələcək seadətini verməzdı!

Romaşov elləri ilə üzünü əsəbi halda və möhkəm ovuşturdu, hətta heyəcandan qaqqıldı.

– Qaynan, – deyə o, qorxaq nəzərlə qapıya çəp-çəp baxaraq piçildədi. – Qaynan, sən get ona de ki, podporuçık axşam mütləq ona xərclik verecəkdir. Eşidirsənmi: mütləq.

Romaşov indi puldan çox korluq çəkirdi. Ona heç yerdə: nə bufetdə, nə zabitlərin mal dükənində, nə də zabitlər fondundan borc verilmirdi... Yalnız zabitlər klubundan nahar və şam yeməyi ala bilərdi, o da araqsız və qəlyanaltısız. Onun hətta qənd-çayı da yox idi. Yalnız təsadüfi gülünc hadisə üzündən bir tənəkə qabda qəhvə qalmışdı. Romaşov da mərd-mərdanə səhərlər həmin qəhvəni

qəndsiz içirdi, ondan sonra da qalanını bələcə taleyinə boyun əyərək Qaynan içirdi.

İndi də, poruçık sir-sifetini nifrətlə turşudub, qara, tünd, acı qəhvəni qurtum-qurtum içə-icə öz vəziyyəti barede dərindən düşünməyə başladı: "Hm... evvəla, hədiyyəsiz necə gedim? Konfet, yaxud əlcək alım? Ancaq onun necə nömrə əlcək geydiyini bilmirəm. Konfet alım? Ətir alsam daha yaxşıdır: buranın konfetləri çox pisdir... Yelpic alım? Hm!.. Bəli, etir alsam daha yaxşıdır. O, Ess-buke ətrini sevir. Sonra, sair xərcləri: faytonda gedib-gelmək xərci, tutalım – beş, Stepanın xərcliyi – bir manat! Bəli, cənab podporuçik Romaşov, on manatsız keçinə bilmeyecəksiniz".

O, bütün ehtiyatlarını fikrindən keçirməye başladı. Maaş? O, dünən maaş cədvəlinə qol çəkmişdir: "Haqq-hesab düzdür. Podporuçik Romaşov". Onun bütün maaşı səliqə ilə qrafalara bölüdürlənmüşdü, bunların arasında xüsusi şəxslərin vekslilləri üzrə tutulan pul qrafası da var idi; podporuçık əlinə bir qəpik pul almadi. Bəlkə gələn ayın pulu hesabına xahiş edib pul alım? Bu üsulu o, azı otuz dəfə sınaqdan keçirmişdir, lakin bir dəfə olsun istədiyinə nail olmamışdır. Xəzinədar şabs-kapitan Doroşenko idi – o, qəşqabaqlı və sərt adam idi, xüsusən "fendriklərə" qarşı. O, Türkiye mühərbiyənde yaralanmışdı, lakin o, on naqolay və şərəfsiz yerdən – dabanından yaralanmışdı (lakin o, geri qaçarkən deyil, öz vəzvuduna tərəf dönüb hücuma komandanlıq edərkən yaralanmışdı). Zabitlər onun yarasına daim sataşlığı və onunla zarafat etdikləri üçün müharibəyə gedərkən gülərzülü praporşik olan bu adam, müharibədən etiacı və tündməcəz ipoxondrik<sup>1</sup> qayıtmışdı. Yox, Doroşenko mənə pul vermez, xüsusən üç ay dalbadal "haqq-hesab düzdür" yanan podporuçikə heç verməz.

"Ancaq ümidsizliyə qapılmayaq! – Romaşov öz-özünü dedi. – Bütün zabitləri bir-bir fikirdən keçirək. Rota komandirlərindən başlayaq. Birinci rota – Osadçı".

Osadçının ağır, vəhşi baxışlı, qəribə, qəşəng sifeti Romaşovun gözləri qarşısında canlandı. "Yox – kimdən olursa-olsun borc alaram, ancaq ondan istəmərəm. Ondan istəmərəm. İkinci rotada – Talman. Öziz Talman: o özü daim və hamidən, hətta podpraporşiklərdən borc pul alır. Xutinski?"

<sup>1</sup> Ipoxondriya xəstəliyinə tutulmuş adam

Romaşov fikrə getdi. Onun başından dəcəl, uşaqcasına bir fikir keçdi: gedib polk komandirindən borc istəyəsən. "Təsəvvür edirəm! Yəqin, əvvəlcə dəhşətindən mat qalar, sonra hirsindən titrəyər, sonra isə mortirdən atəş açılmış kimi sözləri yağıdırmağa başlar: Hə-e? Su-us! Dörd sutka həbsə!"

Podporuçik qəhqəhə çəkib güldü. Yox, heç fərqi yoxdur, bir şey tapılacaqdır! Belə sevincə başlanmış gün, uğursuz ola bilmez. Bu, gözəgörünməzdir, bu, ağlaşılmazdır, lakin o həmişə idrakın arxasında, dərinliklərdə səhvsiz olaraq hiss edilir.

"Kapitan Dyuvernua? Soldatlar onu "Di ver bəri" adlandırırlar. Bax, deyirlər ki, Budberq fon Şaufus adlı bir general varmış – soldatlar ona: "Budka za tsexqauzom"<sup>1</sup> deyə ad qoymuşdular. Yox, Dyuvernua xəsisidir, həm də məndən zəhləsi gedir – bunu mən bili-rəm..."

O, birincidən tutmuş on altinci rotaya kimi bütün rota komandirlərini fikrindən keçirdi, sonra isə köksünü ötürüb kiçik zabitlərə keçdi. O, müvəffəqiyyət qazanacağına inamını hələ itirməmişdi, lakin onu anlaşılmaz bir narahatlıq bürümüştü ki, bu zaman birdən onun ağlına bir ad gəldi: "Podpolkovnik Rafalski!"

– Rafalski. Mən isə oturub hey fikirleşirəm!.. Qaynan! Sürtüyü-mü, əlcəklərimi, paltonu ver – tez ol!

Dördüncü batalyonun komandiri podpolkovnik Rafalski qəribə, subay qoca kişi idi, polkda onu zarafatca, əlbəttə üzünə deyil, polkovnik Brem<sup>2</sup> adlandırıldılar. O, yoldaşlarının evinə getməzdi, yalnız pasxa bayramları və yeni il axşamları rəsmi görüşlə ayaqüstü onlara baş çəkərdi, hərbi xidmət isə elə başdansovdu yanaşardı ki, daim əmrlərdə ona töhmət verilərdi və təlimlərdə o, amansızcasına söylüb danlanıldı. O, öz vaxtını, bütün qayığısını, ürəyinin istifadə olunmamış bütün sevgi və məhəbbətini öz sevimli vəhşi heyvanlarına – quş, balıq və dördayaqlı heyvanlara verirdi; onun bu heyvanları böyük və orijinal bir heyvanxana təşkil edirdi. Onun qadınlara diqqət yetirməməsi üzündən qəlblerinin dərinliklərində ondan incimiş polk xanımları deyirdilər ki, Rafalskinin evinə necə getmək olar: "Ah, bu heyvanlar, necə də dəhşətlidir! Həm də, bağışlayın, – evi iy verir! Fu!"

<sup>1</sup> Ərzaq anbarı arxasındaki budka

<sup>2</sup> Alfred Edmund Brem (1829-1884) – alman zooloqu

Polkovnik Brem qənaət edib yiğdiği bütün pullarını heyvanxanaya sərf edirdi. Bu qəribə adam öz tələbatını son dərəcə məhdudlaşdırırırdı: eynindəki şinel və mundiri Allah bılır nə vaxtdan qalma idi, ala-babat yataqda yatırıldı, on beşinci rotanın ümumi qazanından xörək yeyirdi, həm də bu qazana soldat yeməyi haqqında xeyli artıq pul verirdi. Lakin yoldaşlarına, xüsusən kiçik zabitlərə, pulu olan da, az miqdarda borc verirdi. Etiraf etmək lazımdır ki, borcları ona qaytarmaq nə isə xoşagəlməz, hətta gülünc hesab olunurdu – axı o, qəribə adam, polkovnik Brem kimi tanınmışdı.

Lbov kimi pozğun praporşiklər onun yanına iki manat borc almağa gedəndə, beləcə deyirdilər: "heyvanxanaya baxmağa gedirəm". Bu, subay qoca kişinin qəlbinə və cibinə yol açmaq üsulu idi. "İvan Antoniç, yeni heyvanlarınız varmı? Lütfən göstərin. Siz bunu elə maraqlı nağılı edirsiniz ki..."

Romaşov da onun yanına tez-tez gedirdi, lakin o, bu vaxta kimi pis niyyətlə getməmişdi: o, heyvanları həqiqəten nə isə xüsusi, incə və həssas məhəbbətlə sevirdi. Moskvada kadet və sonra yunker olarkən o, teatra nisbətən şirkə daha həvəslə gedirdi, zoologiya bağına və bütün heyvanxanalara isə daha çox gedirdi. Uşaqlıqda o, senbernar iti olmasını arzu edirdi; indi isə at əldə etmek üçün batalyon komandirinin yavəri olmaq arzusu gizlinəcə ürəyindən keçirdi. Lakin onun hər iki arzusu ürəyində qalmışdı: uşaqlıqda – ailəsi kasib olduğu üçün iti ala bilməmişdi, indi isə "görkəmli qədd-qaməti" olmadıqından onu, şübhəsiz, yaver teyin etməzdilər.

O, evdən çıxdı. İsti yaz havası nəvazişlə onun yanaqlarını oxşayırırdı. Yağışdan sonra yenice qurumuş torpaq, adamın ayağı altında xoşagələn elastikliklə çökürdü. Meşə gilasının ağ, yasəmən ağaclarının isə berövşəyi papaqları hasarların üstündən küçəyə sıx və çox aşağı sallanırdı. Romaşovun kökündə ne isə birdən son dərəcə qüvvətlə genişləndi, sanki o, uçmağa hazırlaşırırdı. O, ətrafa göz gəzdirib, küçədə adam olmadığını gördükde, Şuraciyezin məktubunu cibindən çıxardı, yenidən oxudu və dodaqlarını onun imzasına möhkəm yapışdırıldı.

– Əziz səma! Əziz ağaclar! – deyə o, gözləri yaşamış halda piçildədi.

Polkovnik Brem, ətrafına hündür yaşıl barmaqlıq çəkilmiş həyətin içərilərində yaşayırırdı. Bala qapıda qısaca yazı var idi: "Zəng çalmamış, girmeyin!!" Romaşov zəngi çaldı.

Bala qapıdan kəkilli, tənbəl, gözləri yuxulu denşik çıxdı.

– Polkovnik evdədirmi?  
– Buyurun, zati-aliləri.  
– Sən əvvəlcə get xəber ver.

– Eybi yoxdur, beləcə buyurun, – deyə denşik yuxulu-yuxulu baldırını qaşdı. – O bunu xoşlamır, misal üçün, gedib xəbər verməyi.

Romaşov kərpic yolla evə tərəf getdi. Tindən iki dənə boz rəngli cavan, qulağı kəsik doq<sup>1</sup> sıçrayıb çıxdı. Onlardan biri ucadan, lakin boş-boşuna hürdü. Romaşov ona tərəf çürtmə çaldı, doq qabaq ayaqları ilə gah sağa, gah da sola vurnuxmağa və daha bərkdən hürməyə başladı. O biri it isə podporuçığın arxasında addimbaaddım gəlit, burnunu qabağa uzadıb, onun şinelinin ətəyini maraqla iyləyirdi. Heyətin o biri başında, yaşıl tər otun üstə balaca qoduq dayanmışdı. O, yaz günəşinin şüaları altında təmkinlə mürgüleyir, hem də ləzzətdən gözlərini qırır və qulaqlarını şəkleyirdi. Buradaca toyuq, rəngbərəng xoruzlar, ördək və burunlarının üstə şiş olan çin qazları veyllənirdi; firəngtoyuqları ürekdelən səsle qışqırırdılar, çox gözəl loş isə quyrığunu geniş açaraq və qanadları ilə torpağı eşələyərək, lovğa-lovğa və ehtirasla nazik boyunlu hind toyuqlarının başına fırlanırdı. İri, çəhrayı yorkşir donuzu təknənin yanında böyüyü üstə uzanmışdı.

Əyninə meşin İsveç gödəkcesi geymiş polkovnik Brem arxasını qapiya çevirirək, pəncərənin yanında durmuşdu; o, Romaşovun içəri girdiyini görmədi. O, şüse akvariumun yanında elləşərək, əlini dirsəyə kimi içənə sallamışdı. Brem, ariq, saqqalı, qədimi baha formalı eynəkli uzunsov sifətini çevirənə kimi Romaşov iki dəfə bərkdən öskürmeli oldu.

– Hə-e, podporuçık Romaşov! Buyurun, buyurun... – deyə Rafalski gülər üzlə onu qarşıladı. – Bağışlayın əl vermirəm – əlim yaşıdır. Mən isə, görürsünüm, demək olar ki, yeni sifon qururam. Əvvəlki sifonu sadələşdirmişəm, özü də çox yaxşı çıxmışdır. Çay içmək istəyirsinizmi?

– Təşəkkür edirəm. Çay içmişəm. Mən, cənab polkovnik, gelmişəm...

– Eşitmisinizmi: şayə yayılmışdır ki, polku başqa şəhərə köçürücəklər, – Rafalski, sanki indicə kəsilmiş səhbəti davam etdirilmiş

<sup>1</sup> It cinsi

kimi dedi. – Anlayırsınız mı, men işe, demek olar ki, sadəcə ümidişiz vəziyyətə düşmüşəm. Təsəvvür edin, men bu balıqlarımı necə aparacağam? Yarısı telefon olar. Bəs akvarium? Özünüz baxın, arşın yarımla uzunluğunda şübhədir. Vay, dədə! – o, birdən başqa səhbətə keçdi. – Bilsəniz, Sevastopolda necə akvarium görmüşəm! Demək olar ki... su anbarıdır... Allah haqqı, bax, bu otaq boyda, daşdanıdır, dənizdən gələn su kəməri var. Elektrik işığı var! Yuxarıda dayanıb balıqların necə yaşadığına tamaşa edirsin. Ağ balıq, köpək balığı, skat<sup>1</sup>, dəniz xoruzlarına, – ah, menim əzizlərim! Yaxud, demək olar, dəniz pişiyi: bir yarımla arşın diametrlü yekə bir blinin yanlarını tərpətdiyini, başa düşürsünüz mü, beləcə dalğavarı tərpətdiyini, dalda quyruğu işe ox kimi... təsəvvür edin. Men iki saatda yaxın dayanıb... Siz nəyə gülürsünüz?

– Bağışlayın... İndicə gözümə dəydi, – sizin ciyinizdə ağ siyan oturmuşdur...

– Ay səni nə deyim, siçanciyəz, hara çıxmışan! – deyə Rafalski başını döndərdi və dodaqları arasından öpüše oxşar, lakin son dərəcə nazik, siyan ciyiltisinə bənzər səs çıxardı. Balaca, ağ, qırmızı gözlü heyvanciyəz onun üzünə endi və bütün bedəni ilə titreyətirəyə vuruxaraq burunciyəzini boş-boşuna adamın saqqal və ağızına dürtməyə başladı.

– Onlar necə də sizi tanıyırlar! – deyə Romaşov dilləndi.

– Beli... tanıyırlar – deyə Rafalski köksünü ötiirdü və başını buladı. – Bax, belə da burasındadır ki, biz işe onları tanımiriç. İnsanlar itə telim vermiş, demək olar, atı öyreşdirmiş, pişiyi əhlilləşdirmişdir, bəs bunlar necə canlılardır – bunu işe biz heç bilmək istəmirik. Bəzən bir alim bütün həyatını, demək olar, ay onu öküz vursun, Nuh eyyamından qalma vecsiz bir sözün izahına həsr edir, buna görə də onu elə şöhrətləndirirler ki, az qalır sağ ikən onu müqəddəs elan etsinlər. Burada işe... Siz lap elə itləri götürün. Bizimlə yanaşı yaşayan canlı, dərrakəli, ağıllı heyvanlardır, heç olmazsa bir nəfər privat-dosent<sup>2</sup> zəhmət çəkib onların psixologiyası ilə məşğul olaydı!

– Bəlkə də, bəzi elmi əsərlər vardır, ancaq bizim onlardan xəbərimiz yoxdur? – deyə Romaşov qorxa-qorxa ehtimalını bildirdi.

<sup>1</sup> Sivriquyuqlu, yastıbədənli iri yırtıcı balıq

<sup>2</sup> İngilabdən evvəl ali məktəblərin ştatdankənar dosenti

– Əsərlər? Hm... Əlbəttə, vardır, özü də olduqca mühüm əsərlər vardır. Budur, baxın, məndə belə əsərlərdən bütöv kitabxana var. – Podpolkovnik əlini uzadıb divar boyu sıra ilə düzülmüş şkafları göstərdi. – Ağıllı və səmimi yazılar. Coxlu məlumat verirlər! Gözəl cihazlar, fərasətli üsullar işlədirlər... Lakin heç də, men deyən məsələyə toxunmurlar! It və ya pişiyin, heç olmazsa, birgünlük həyatını diqqətən müşahidə etmək, bu adamların, demək olar ki, heç birinin ağlına gəlməmişdir. Bax, sən get itin necə yaşadığını, necə fikir-ləşdiyini, necə kələk gəldiyini, necə iztirab çekdiyini, necə sevin-diyyini müşahidə et. Qulaq asın: klounların heyvanları öyredib nələr oldə etdiklərini men görmüşəm. Adam valeh olur! Hipnozu, demək olar ki, əsl, xalis hipnozu təsəvvür edin! Kiyevdə mehmanxanada bir kloun elə bir şey göstərdi ki, daha nə deyim: – bu, qəribə, sadəcə ağlaşılmaz bir şey idi! Ancaq siz birçə fikir verin – bunu kloun, kloun etmişdir! Bu işlə bilikli, təcrübə qoymağlı bacaran, elmi iş üçün vasitələri olan ciddi təbietşunas məşğul olsa idi necə olardı. Ah, onda biz itin idrak qabiliyyəti haqqında, onun xarakteri haqqında, sayları bilməsi haqqında, bir çox başqa şeylər haqqında valəhədici şeylər eşidərdik! Bu, bütöv bir alem, nəhəng, maraqlı bir ələmdir! Hə, bax, siz özünüz bilərsiniz, men işə belə qənaətə gəlmisəm ki, itlərin öz dili var, həm də demək olar, bu dil çox genişdir.

– İvan Antonoviç, bəs alımlar nə üçün bu vaxta kimi bu işlə məşğul olmamışlar? – deyə Romaşov soruşdu. – Bu ki, çox sadə işdir!

Rafalski acı-acı güldü.

– Məhz buna görə ki, – hi-hi-hi – sadə işdir. Məhz buna görə. Kəndir – sadə iplikdir. Onun üçün, əvvəla, it nədir? Onurğalı, məmeli, yırtıcı, it cinsindən olan heyvandır və s. Bütün bunlar doğrudur. Yox, sən itə insana, uşağa, idraklı heyvana yanaşan kimi yanaş. Doğrusu, alımlar öz elmi lovğalıqları ilə, türk yerinde itde bug olduğunu düşünən kendlidən demək olar ki, çox da fərqlənmirlər.

O susdu, acıqla fisıldaya-fisıldaya və niqqıldaya-niqqıldaya akvariumun dibinə salmaq istədiyi elastiki boru ilə əlleşməyə başladı. Romaşov özünü əle aldı.

– İvan Antonoviç, mənim sizdən böyük, böyük bir xahişim var...

– Pul lazımdır?

– Doğrusu, sizi narahat etməyə utanıram. Məne çox lazım deyildir, onca manat olsa bəsdir. Tez qaytarmağa söz vermirem, ancaq...

İvan Antonoviç əllerini sudan çıxarıb, məhrəba ilə silməyə başladı.

— On manat verə bilərəm. Artıq verə bilmərəm, on manatı isə böyük məmnuniyyətla verərəm. Yeqin axmaq işlər üçün lazımdır? Hə, hə, hə, mən zarafat edirəm. Gedək.

O, Romaşovu öz arxasında apardı; onlar beş-altı otaqdan ibarət bütün menzilden keçib getdilər. Bu otaqlarda nə mebel var idi, nə də perdələr asılmışdı. Otaqların havası, xırda vəhşi heyvanların yuvalarındaki kimi kəskin qoxulu idi. Çoxlu heyvanlar döşəmələri elə batırmışdılar ki, adamın ayağı sürüşürdü.

Bütün künclərdə balaca budka, içi boş kötük, dibsiz çellək şəklində yuva və yataqlar var idi. Otaqların ikisində qollu-budaqlı ağaclar var idi, — bunlardan biri quşlar üçün, o biri isə dələ və mişovul üçün idi: bu ağacda sünü oyuq və yuvalar düzəldilmişdi. Bu heyvan yataqlarının qayrılmışında, qayğıkeşliklə ətraflı düşünülüb hazırlanmasında heyvanlara qarşı məhəbbət və böyük müşahidəcilik hiss edilirdi.

— Bu heyvanı görürsünüz mü? — deye Rafalski barmağı ilə etrafına tikanlı məftildən sıx çəper çəkilmiş yuvanı göstərdi. Onun stekan dibi boyda yarımdairevi deşiyindən iki dənə qara işıldayan nöqtə görünürdü. — Bu, dünyada en yırtıcı, demek olar, en qəddar heyvandır. Safsardır. Yox, siz elə fikir eləmeyin, bütün bu şir və panteralar onun yanında aciz buzovdurlar. Şir bir pud əti yeyib böyrü üstə uzanır və qalan əti çəqqalların necə yediyinə laqeydliklə tamaşa edir. Bu balaca yaltaq heyvan isə toyuq hininə girerse, bir dənə de sağ toyuq qoymaz qalsın — mütləq bütün toyuqların bax burasını, dal tərefdə, beyinciyini gemirər. Əclaf hamısını əldən çıxarmayınca sakit olmaz. Həm də bütün heyvanların en vəhisi, en ram edilməyenidir. Ah, səni, yaramaz!

O, əlini çəperin içində saxladı. O saat dəyirmi qapıcıqdan, açıq ağızında kiçicik iti dişləri ağaran qəzəblənmiş balaca heyvan başı göründü. Sefsər cəld hərəkətlə gah görünür, gah gizləndirdi, həm də bu zaman açılıq əskürek kimi bir səs çıxarırdı.

— Görürsünüz, necə heyvandır? Hələ mən onu düz bir ildir yedizdirirəm...

Podpolkovnik, yeqin, Romaşovun xahişini tamam unutmuşdu. O, Romaşovu yuvadan yuvaya aparır, öz sevimli heyvanlarını göstərir və onlar haqqında elə həvəslə və elə şəfqətlə, vərdiş və

xarakterlərini elə mükəmməl nağıl edirdi ki, sanki səhbət mehriban və əziz tanışları barədə gedirdi. Həqiqətən həvəskar, həm də balaca ucqar şəhərdə yaşayan adam üçün onun əməlli-başlı kolleksiyası var idi: onun ağ siçan, dovşan, hind donuzu, kirpi, baybakları, şüsha yesiklərdə bir neçə dənə zəherli ilanı, bir neçə növ kərtənkəlesi, iki dənə balaca meymunu, Avstraliya qara dovşanı və nadir tapılan qəşəng anqor pişiyi var idi.

— Hə? Yaxşıdır mı? — deye Rafalski pişiyi göstərərək soruşdu.  
— Demək olar ki, çox qəşəngdir, doğru deyilmə? Lakin ondan xoşum gəlmir. Axmaqdır. Bütün pişiklərin axmağıdır. Bax yene! — o, bir-dən canlandı. — Bizim ev heyvanlarımızın psixikasına necə diqqətsiz yanaşdığınıza yenə sübut. Biz pişik haqqında nə bilirik? Bəs inəklər? Bəs donuzlar? Bilirmisiniz, daha hansı heyvan çox ağıllıdır? Domuz. Bəli, bəli, siz gülməyiniz, — Romaşov heç gülmək fikrində deyildi, — donuzlar olduqca ağıllıdırlar. Keçən il mənim erkək donuzum belə bir oyun çıxarmışdı. Qənd zavodundan mənim üçün, bir də bostan və donuzlardan ötrü araş cecəsi getirirdilər. Erkək donuzun gözleməye hövseləsi çatır. Arabacı mənim denşikimin dalınca gedir, donuz isə çelləyin tixacını diş ilə dartib çıxarır. Araş cecəsi, bilirsınızmi, töküür, o da kefini çəkir. Hələ bu nədir ki: bir dəfə onu bu oğurluq üstə tutanda, o nəinki tixaci çıxarmışdı, hətta aparıb onu ləkədə basdırılmışdı. Etiraf etməliyəm, — Rafalski gözünün birini qıydı və üzünə hiyleger ifadə verdi, — etiraf etməliyəm ki, mən öz donuzlarm haqqında balaca məqalə yazıram... Ancaq şş!.. Bu məxfidir... heç kəsə demə. Nə isə naqolay çıxır: şanlı rus ordusunun podpolkovniki, birdən durub — donuzlar haqqında yazır. İndi, bax, mənim yorxır donuzlarm var. Görmüsünüz mü? İstəyirsiniz, gedək baxaq? Mənim həyətdə hələ cavan porsuqciyəzim, olduqca qəşəng porsuqciyəzim var... Gedək?

— Bağışlayın, İvan Antonoviç, — deye Romaşov pərt şalda özünü itirdi. — Mən məmnuniyyətlə tamaşa edərdim. Ancaq, Allah haqqı, vaxtim yoxdur.

Rafalski ovçu ilə vurub alını şappıldatdı.

— Vay, dədə! Siz Allah, məni bağışlayın. Mən qoca da naqqallığa başlamışam... Hə, hə, hə, tez ol gedək.

Onlar, qayıq dibi kimi kətanı sallanmış yiğilib-açılan çarpayı və yanında kətil olan kiçik gecə stolundan başqa, heç bir şey olmayan

balaca boş otağa girdiler. Rafalski balaca stolun yeşiyini çekib, oradan pul çıxartdı.

— Sizə qulluq etməyə çox şadam, podporuçık, çox şadam. Hə, budur... təşəkkür nəye lazımdır!.. Boş şeydir... Mən şadam... Vaxtiniz olanda gelin. Söhbət edək.

Romaşov küçəyə çıxan kimi Vetkinə rast gəldi. Pavel Pavloviç bığlarını lotuyana pırıldadı, fors etmək üçün yanları yatırılmış furaşkasını isə dəliqanlı kimi yanğı qoymuşdu.

— Ah-a! Veliəhd Hamlet! — deyə Vetkin fərəhli qışkırdı. — Hərədan gelib, hara gedirsiniz? Ay, lənət şeytanı, siz elə neşəlisiniz ki, elə bil ad gününüzdür.

— Bəli, mənim ad günümdür, — deyə Romaşov gülümsündü.

— Elemi? Doğrudan da: Georgi və Aleksandra. Qəşəngdir. İcazə verin, sizi möhkəm qucaqlayım!

Onlar buradaca, küçədə möhkəm öpüşdülər.

— Bəlkə bu münasibətlə zabitlər klubuna baş çəkek? Bizim kübar dostumuz Arçakovski demişkən, adama bir dənə tündündən vurraq? — deyə Vetkin sözünə davam etdi.

— Yox, Pavel Pavlıç. Tələsirəm. Ancaq, siz, deyəsən, bu gün artıq kefə baxmışınız?

— Oh-o-o! — deyə Vetkin mənalı-mənalı və lovğa-lovğa çənəsini yuxarı qaldırdı. — Mən bu gün elə kələk işlətmışəm ki, həsəndindən hər hansı maliyyə nazirinin qarınağısı tutardı.

— O necə kələkdir?

Vetkinin kəleyi çox sadə, lakin ağıllı kələk idi, həm de bu işdə esas iştirakçı polk dərzisi Xayim idi. O, Vetkindən qəbz alıb ki, ona bir dəst mundır vermişdir, əslində isə fərasətli Pavel Pavloviç dərzidən mundır deyil, otuz beş manat nağd pul alır.

— Nehayət hər ikimiz razı qaldıq, — Vetkin sevincək söylədi, — cuhud da razı qaldı, çünkü o, öz otuz beş manatı əvəzinə geyim kassasından qırıq beş manat alacaq, mən də razı qaldım, çünkü bu gün zabitlər klubunda o qumarbazları lüt edəcəyəm. Hə, necədir? Məharətli işdirmi?

— Məharətli işdir! — deyə Romaşov onunla razılaşdı. — Gələn dəfə bunu nəzərə alaram. Ancaq, Pavel Pavlıç, xudahafiz. Allah ov yetirsin.

Onlar ayrıldılar. Lakin bir dəqiqədən sonra Vetkin yoldaşını səslədi. Romaşov ona tərəf döndü.

— Heyvanxanaya tamaşa edirdiniz? — deyə Vetkin ciyni üstən baş barmağı ilə Rafalskinin evini göstərərək, bic-bic soruşdu.

Romaşov başı ilə təsdiq edib, inamlı dedi:

— Bizim Brem çox yaxşı adamdır. Çox sevimlidir!

— Buna söz ola bilməz! — deyə Vetkin onunla razılaşdı. — Ancaq — gicdir!

### XIII

Romaşov axşam saat beş radolərində Nikolayevlərin yaşadıqları evə yaxınlaşarkən təəccübə hiss etdi ki, bu günün müvəffəqiyyətli olacağına onun seherki sevincli inamı nə isə qəribə, səbəbsiz narahatlığa çevrilmişdir. O hiss edirdi ki, bu hal birdən, indicə deyil, çox-çox qabaq baş vermişdir; yəqin onun qəlbində təşviş, sivişib getmiş bir andan yavaş-yavaş və hiss edilmədən başlamuşdur. Bu nə ola bilərdi? Belə hallan onda əvvəller, uşaq çağlarında da baş verərdi, həm de o, bilirdi ki, sakit olmaq üçün bu anlaşılmaz təşvişin ilk səbəbini axtarıb tapmaq lazımdır. Bir dəfə bütün günü belə eziyyət çəkdikdən sonra yalnız axşamçağı xatırladı ki, günorta vaxtı, stansiyada dəmir yol relsi üstən keçəndə qəfletən güclü parovoz fitindən qorxmuş və özü bunu hiss etmədən kefi bərk pozulmuşdu. Lakin həmin hadisəni xatırlayan kimi halı yaxşılaşmış, həttə kefi kökəlmüşdi.

O, günün bütün təəssüratını tersəsinə fikrindən keçirməyə başladı. Sviderskinin mağazası; ətir; Leybunun faytonunu tutdu — o, çox gözəl sürür; poçtdan saat neçə olduğunu soruşdu; çox gözəl seher; Stepan... Doğrudanmı Stepana görədir? Yox canım — Stepan üçün hazırladığı pulu cibinə ayrıca qoymuşdur. Bəs, bu nə olan işdir? Nə olan işdir?

Artıq hasarın yanında üç dənə qoşa atlı fayton dayanmışdı. İki nəfər denşik yəhərli atların cılıqlarından tutmuşdu: bunlardan biri — Olizarın aldığı süvarilər üçün yaramayan qoca qonur axta at idi, o birisi isə — Bey-Ağamalovun qamətli, cılığın, gözləri qəzəblə işildayan qızılı madyanı idi.

“Ah — məktub! — deyə birdən Romaşovun xatirində canlandı. — Bu qəribə cümle: *Heç bir şəya baxmayaraq...* Həm də altundan

xətt çəkilmişdir... Deməli, bir şey var? Bəlkə, Nikolayevin mənə acığı tutur? Qısqanır? Bəlkə bir dedi-qodu var? Son günlər Nikolayevin mənə qarşı münasibati çox soyuqdur. Yox, yox, ötüb gedəcəyəm!"

— Sür, keç! — deyə o, faytonçuya tərəf qışqırdı.

Lakin o dərhal — nə eşitdi, nə də gördü, daha doğrusu ev qapısının açıldığını hiss etdi, — o bunu öz ürəyinin xoş və şiddətli döyüntüsündən hiss etdi.

— Romaciyəz! Siz hara gedirsiniz? — deyə onun arxasında Aleksandra Petrovnanın şən, zil səsi eşidildi.

Romaşov Leybonun qurşağından dardı və faytondan yerə atıldı. Şuraciyəz qara çərçivəli açıq qapının ağzında dayanmışdı. Onun əynində aq, hamar paltar var idi və sağ tərəfdən kəmərinə qırmızı güller sancılmışdı; həmin parlaq və xoş qırmızı güllerdən onun saçlarına da sancılmışdı. Qəribədir. Romaşov sehv etmədən deyə bilerdi ki, bu — Şuraciyəzdir, ancaq onu tamam tanıya bilmirdi. Şuraciyəzdə nə isə yeni, tətənə və gözəllik hiss olunurdu.

Romaşov burnunun altından təbrik sözlərini dediyi vaxt, Şuraciyəz onun əlini öz əlindən buraxmayaraq, incə və təkliflisiz bir səylə onu, özü ilə birlikdə qaranlıq dehlizə girməyə məcbur etdi. Şuraciyəz bu vaxt tez-tez və yavaşcadan deyirdi:

— Romaciyəz, çox sağ olun ki, gəldiniz. Ah, mən çox qorxurdum ki, siz xahişimi rədd edərsiniz. Bəri baxın: siz bu gün sevimli və fərəhli olun. Heç bir şeyə əhəmiyyət verməyin. Siz güləməlisiniz: sizə balaca əl dəyən kimi soldunuz. Siz belə utancaq mimozasınız.

— Aleksandra Petrovna... bu gün sizin məktubunuz məni çox pərt etdi. Orada bir cümlə var.

— Əzizim, əzizim, lazım deyil!.. — deyə Şuraciyəz düz onun gözlərinin içine baxa-baxa, hər iki əlindən yapışdı və möhkəm sıxmağa başladı. Bu baxışda yene də Romaşova tamamilə yad — nə isə onu oxşayan incəlik və gözəllik, narahatlıq, daha sonra, göz bəbeklərinin sirlə derinliklərində nə isə qəribə, anlaşılması mümkün olmayan, qəlbin en gizli, tutqun dilində danışan bir şey var idi.

— Lütfən, lazım deyildir. Bu gün o barədə fikirləşmeyin... Doğrudanmı bu sizin üçün kifayət deyildir ki, mən daim sizin gəlib keçmeyinizi güdmüşəm. Axi, sizin necə ağciyər olduğunuzu bilirəm. Mənə belə baxmayıñ!

Şuraciyəz utana-utana güldü və başını buladı.

— Hə, bəsdir... Romaciyəz, ay bacarıqsız, yenə də ellərimi öpmürsünüz! Bax belə: indi o biri əlimi. Belə. Ağlılı oğlansan. Gedək. Yaddan çıxarmayıñ ha, — deyə Şuraciyəz tələsik və qızğınlıqla piçildadi, — bu gün bizim günüümüzdür. Çariça Aleksandra və onun nitsarı Georgi. Eşidirsınız mı? Gedəyin.

— Budur, icazə verin sizə... Kiçicik hədiyyəmi...

— Bu nədir? Ətirdir? Siz nə axmaq iş görürsünüz! Yox, yox, mən zarafat edirem. Əziz Romaciyəz, çox sağlam olun. Volodya! — Şuraciyəz qonaq otağına daxil olarken ucadan və sərbəst tövrlə dedi. — Bax, bizimlə seyre çıxmaga daha bir yoldaş. Həm də ad günü olan yoldaş.

Həmişə ümumilikdə yola düşməzdən qabaq olduğu kimi qonaq otağında səs-küy və nizamsızlıq hökm sürdü. Pəncərələrdən içəri cuman yaz günəşinin maili topa şüalarının qatı tüütün tüstüsünü kəsib keçdiyi yerlərdə bu tüstü mavi rəng alırdı. Qonaq otağının ortasında yeddi-səkkiz zabit dayanıb, qızğın söhbət edirdi, onlardan biri — uca-boylu Talman, dəqiqəbaşı ösküre-ösküre, öz xırıltılı səsi ilə hamidan bərk qışqırırdı. Kapitan Osadçı, ayrılmaz yavərlər — Bəy-Ağamalovla Olizar, sıvri, sıçan sıfətli, balaca, cəld poruçık Andruseviç və Romaşovun dərhal tamıya bilmədiyi başqa bir zabit burada idilər. Gülümsəyən, üz-gözü eməlli-başlı pudralanmış və rənglənmiş, qəşəng geyindirilmiş iri kuklaya oxşayan Sofya Pavlovna Talman podporuçık Mixinin iki bacısı ilə divan üstə oturmuşdu. Hər iki qızın əynində, özlerinin tikdikləri eyni, sade, lakin qəşəng, yaşıl lenti aq paltar var idi; bu qızların hər ikisi alyanaqlı, qarasaçlı, qaragözlü və cil-cil idi; hər ikisinin dişləri düməğ, lakin eyri-üyrü idi, ancaq bu, onların təravətli ağızlarına xüsusi, özünə məxsus bir gözəllik verirdi; bu qızların hər ikisi qəşəng və şən idi, onlar olduqca bir-birinə və bununla bərabər öz kifir qardaşlarına oxşayırdılar. Polk xanımlarından balaca aq sıfətli, yoğun, səfəh və güləməli, hər cür iki mənalı söz və düzlu anekdot hevəskarı olan poruçık Andruseviçin arvadı və Likacovların qəşəng, çoxdanışan və "R" ilə "L" səslərini düzgün tələffüz etməyən qızları burada idilər.

Zabitlər yiğincığında həmişə olduğu kimi, qadınlar kişilərdən ayrı, dəstə ilə oturmuşdular. Təkcə ştabs-kapitan Dits saymazyanə və ədabazlıqla kürsüdə yayılaraq qadınların yanında oturmuşdu. Öz dərtulmuş qarnəti, düşkün və lovğa sıfəti tipinə görə, alman qəzetlərində karikaturaları çəkilən Prussiya zabitlərinə oxşayan bu zabit,

şübhəli, biabırçı bir ehvalat üstə qvardiyadan piyada polkuna köçürülmüşdü. O, kişilərlə münasibətində yenilməz iddialılığı və qadınlara qarşı həyasız təşəbbüskarlığı ilə fərqlənirdi, o həm de bərk qumarbaz idi, həmişə eli getirirdi, lakin o, zabitlər klubunda deyil, mülki klubda, şəhər məmurlarının və etrafındaki polşalı mülkədarların evlərində oynayırdu. Polkda onu sevmirdilər, lakin ondan qorxurdular, hamı onun gələcəkdə nə isə çirkin və böyük bir ədəbsizlik edəcəyini tutqun halda gözləyirdi. Deyirdilər ki, həmin şəhərdə yaşayan, qocalıb əldən düşmüş briqada komandirinin genç arvadı ilə onun əlaqəsi vardır. Bu da, yəqin məlum idi ki, o, madame Talmanla yaxlıq edir: məhz xanım Talmanın xatırınə adətən onu qonaq çağırırdılar – polk nəzakət və iltifat qaydalarının özünəməxsus qanunları bunu tələb edirdi.

– Çox şadam, çox şadam, – Nikolayev Romaşovun qarşısına çıxaraq dedi, – bu daha yaxşı oldu, siz nə üçün səher piroq yeməyə gelmədiniz?

O, bu sözləri gülər üzlə, iltifatla dedi, lakin Romaşov onun səsində və gözlərində son vaxtlar Nikolayevlə görüşərkən, demək olar ki, şüursuz suretdə hiss etdiyi soyuq, saxta və quru ifadəni açıq-aydın sezdi.

“O, meni sevmir, – deyə Romaşov dərhal öz-özünə qət etdi. – O, nə edir? Açıqlanırımı? Qışqanırımı? Mən onu təngə gətirmişəmmi?”

– Bilirsiniz... bizim rotada silah baxışı keçirilir, – deyə Romaşov cəsərətə yalan danışdı. – Baxışa hazırlaşarıq, hətta bayram günlərində de istirahət etmirik... Ancaq mən eməlli-başlı port olmuşam... Mən heç guman etmirdim ki, siz seyrə çıxacaqsınız, belə çıxır, sanki, mən özümü aralığa soxuram. Doğrusu, mən xəcalət çekirəm...

Nikolayev gülüməsədi və təhqirəmiz mehribanlıqla Romaşovun çiynini silkələdi.

– Ah, yox, siz nə danışırsınız, mənim mehriban... Nə qədər çox adam olarsa, vaxtimız bir o qədər şən keçər... bu nə nəzakətdir!.. Ancaq mən, bilmirəm faytonlarda yer məsələsi necə olacaqdır? Hə, bir təhər yerləşərik.

– Mənim öz faytonum var, – deyə Romaşov onu sakitleşdirdi və güclə seziləcek halda ciyinini Nikolayevin elindən azad etdi. – Əksinə, mən məmnuniyyətlə onu sizin sərəncamınıza verməyə hazırlam.

O, boylandı və nəzəri Şuraciyəzin nəzərinə sataşdı.

Şuraciyəzin mehriban, əvvəlki kimi qəribə – diqqətli baxışı: “Sağ ol, əzizim!” – deyirdi.

“Bu gün Şuraciyəz çox qəribedir!” – deyə Romaşov fikirleşdi.

– Hə, bu lap yaxşı oldu, – deyə Nikolayev saatə baxdı. – Belə, cənəblər, – o, sualedici tövrlə söylədi, – deyəsən, yola düşmək olar?

– Hə, yolcu yolda gərek, – Olizar zarafatıyanı dedi.

Hamı hay-küylə və güle-güle ayaga qalxdı; qadınlar öz şlyapa və çətirlərini axtarır, əlcəklərini əllərinə geyirdilər; bronxit xəstəliyi olan Talman otağı başına alıb qışqırırdı ki, qadınlar yun şallarını götürməyi unutmasınlar; qızğın mərəke qopdu.

Balaca Mixin Romaşovu kənara çekdi və dedi:

– Yuri Aleksei, mənim sizdən xahişim var. Bunu sizdən çox xahiş edirəm. Lütfən mənim bacılarımla bir yerdə gedin, yoxsa Dits onlarla oturar, bu isə heç xoşuma gəlmir. O, qızlara elə pis şeylər deyir ki, onlar az qalır ağlasınlar. Doğrusu, mən hər cür zoraklığın əleyhinəyəm, ancaq, Allah haqqı, mən bir dəfə onun əngini əzəcəyəm!..

Romaşov Şuraciyəzle bir faytonda getməyi çox arzu edirdi, lakin Mixin'in xatırını istədiyindən və indi bu mehriban oğlanın temiz, aydın gözlərindəki yalvarıcı baxışları gördüyündən, habelə bu dəqiqə Romaşovun qəlbində böyük sevinc hissi aşib-daşdırıdan, o, Mixin'in xahişini rədd edə bilmədi və razılıq verdi.

Qonaqlar artırmanın yanında uzun müddət və hay-küylə faytonlara mindilər. Romaşov Mixinlerin iki qızı ilə bir faytona mindi. Şabs-kapitan Leşsenko adəti üzrə sixintili və ümidsiz halda faytonların arasında dolaşındı, çünki heç kəs onu öz faytonuna mindirmək istəmirdi; otağa girərkən Romaşov məhz onu sezməmişdi. Romaşov onu səslədi və qabaq skamyada öz yanında ona yer təklif etdi. Leşsenko sədaqətli it gözlerilə və mehriban nəzərlə Romaşova baxdı və köksünü ötürə-ötürə faytona mindi.

Nəhayət hamı əyləşdi. Olizar irəlidə təlxəklik edərək və öz qoca, tənbəl axta atı üstə hərlənərək operettadan mahni oxumağa başladı:

Poçt kartinə gel, biz tez oturaq,  
Qaçağan atları qovduqca-qovaq.

– Yortma yerişlə, a-a-arş! – deyə Osadçı gurultulu səsə komanda verdi.

Faytonlar tərpəndi.

Seyr, elə hay-küylü və nizamsız idi ki, şənlikdən daha çox heyəcan andırırdı. Onlar, üç verst uzaqda olan Dubeçnırı çatdırılar. Bu yer, əydəmlı uzun yamacda səpələnmiş halda yerleşən və təxminən on beş desyatın sahəni əhatə edən balaca meşəlik idi; bu meşəliyin aşağı tərəfindən – yamacın dibindən ensiz balaca çay axırdı, onun suyu göz yaşı kimi dumdurdu idi. Burada tək-tək, lakin qəşəng yüzillik palid ağacıları bitirdi. Onların altı başdan-başa six kolluq idi, lakin bəzi yerlərdə zərif və əlvan tərəf bitmiş geniş, təravətli, könül açan, qəşəng talalar var idi. Samovar və səbatlərlə qabaqcadan göndərilmiş denşiklər artıq belə talalardan birində onların yolunu gözləyirdilər.

Süfrələri yerə sərib ətrafına oturmağa başladılar. Xanımlar yeməkləri və nimçələri düzür, kişilər isə zarafatçı, mübaliğəli-mehriban görkəmlə onlara kömək edirdilər. Olızar bir salfti önlük kimi bağlayıb, o birini isə şatır papağı kimi başına qoyaraq, özünü zabitlər klubunum aşpaçı Lukiçə oxşatmışdı. Xanımlar mütləq kavalierlərle qarışq otursunlar deyə uzun müddət yerləri deyişdirməklə möşğul oldular. Narahat halda dirsəklənmək, çömbəlib oturmaq lazımlı gəldi, bu, yeni və əyləncəli iş idi, qaradınmaz Leşsenko birdən, hamının təccüb və gülüncünə səbəb olaraq, lovğa və axmaq görkəmlə dedi:

– Biz indi, lap qədim Roma yunanları kimi uzanacaqıq.

Şuraciyəz bir tərəfində Talmanı, o biri tərəfində Romaşovu oturtdu. O, olduqca danışqan, fərəhli olmuşdu, eyni zamanda çox heyəcanlı idi, bunu oturanların çoxu hiss etdi. Romaşov heç vaxt onu belə füsunkar, gözəl hesab etmemişdi. O, qadında nə isə böyük, yene qızığın bir hissin cövlən etdiyini, çırpındığını və özünü bürüze vermək istədiyini sezirdi. Şuraciyəz bəzən heç bir söz demədən Romaşova tərəf dönür və dinməzcə ona baxırdı, bəlkə də bu baxış lazımlı olandan yarımla saniye artıq, həmişəkindən azca çox idi, lakin o, hər dəfə Şuraciyəzin baxışında həmin anlaşılmaz, qızığın, cazibədar qüvvəni hiss edirdi.

Süfrənin yuxarı başında tək oturmuş Osadçı qalxıb, diz üstə oturdu. O, bıçaqla stekanı döyüb məclisi sakitləşdirərək, təmiz havada dalgalanan melahətli körpə uşaq səsilə alçaqdan danışmağa başladı:

– Hə-ə, ağalar... Birinci qədəhi bizim məclisin qəşəng sahibəsi və ad günü olan ezziz Şuraciyəzin sağlığına içək. Allah onu xoşbəxt eləsin, o gün olsun ki, əri general olsun.

O, iri qədəhi çox yuxarı qaldırıb, boğazının yoğun yerinə saldı və var gücü ilə bağırdı:

– Urra!

Bir şir nərəsindən sanki bütün meşəlik birdən guruldu və ağacların arasına uğultulu eks-seda yayıldı. Osadçının yanında oturmuş Andruseviç özünü bu səsdən qulağı kar olmuş kimi göstərərək, qəfildən yere yıldırıb. Yerdə qalanlar isə bir səslə qışqırdılar. Kişiər qədəh-qədəhə vurmaq üçün Şuraciyəzin yanına getdilər. Romaşov bilə-bilə axıra qaldı, Şuraciyəz də bunu duydı, o, Romaşova tərəf döñərek dinməzcə və ehtirasla gülümsəyə-gülümsəye içinde ağ şorab olan stekanını ona tərəf uzadı. Şuraciyəzin gözleri bu anda böyüdü, tündləşdi, dodaqları isə ifadə ilə, lakin səssizcə nə isə söylədi. Lakin o dərhal üzünü o biri tərəfə çevirdi və gülə-gülə Talmanna danışmağa başladı. “O, nə söylədi, – deyə Romaşov fikirləşdi, – ah, bəs o nə dedi?” Romaşovu bu həyəcanlandırmır və təşvişə salırdı. O, əlleri ilə üzünü xəlvəti örtüb, Şuraciyəzin dodaqlarının etdiyi həmin hərəkətləri öz dodaqları ilə etməyə çalışdı; o, bu yolla həmin sözləri öz təsəvvüründə tapmaq istəyirdi, lakin bundan heç bir şey çıxmırı. “Mənim ezzizim?”. “Sizi sevirem?”, “Romaciyez?”

– Yox, bunlar deyildi. O, yalnız bunu yaxşı bilirdi ki, deyilənlər üç sözdən ibarət idi.

Sonra Nikolayevin və gələcəkde baş qərargahda müvəffəqiyyətə xidmət etməsi sağlığında içdilər, özü də elə ruh yüksəkliyi ilə içdilər ki, elə bil onun, nəhayət akademiyaya həqiqətən daxil ola biləcəyinə heç kəs və heç vaxt şübhə etməmişdir. Sonra, Şuraciyəzin təklifi ilə ad günü olan Romaşovun sağlığına, özü də çox süst halda içdilər; buradakı xanımların və bütün burada olanların, ümumiyyətlə bütün xanımların sağlığına, doğma polkun bayraqı şərəfinə, məglubedilməz rus ordusu sağlığına içdilər...

Artıq əməlli-başlı keflənmiş Talman ayağa qalxıb xırıltılı səsle, lakin həyəcantı qışqırdı:

– Ağalar, təklif edirəm ki, yolunda son damla qanımızı tökməyə hazır olduğumuz sevimli, istəkli padşahımızın sağlığına içək!

O, tengnəfəs olduğu üçün son sözləri gözlənilmədən nazik, falset<sup>1</sup> səslə zorla söylədi. Onun qaraçılara, qudlurlara məxsus sarı bəbekli qara gözleri birdən aciz və miskin halda kirpik çalmağa başladı və onun qarabuğdayı yanaqlarından göz yaşı axdı.

— Himm, himn! — deyə balacaboylu kök xanım Andruseviç vəcde gələrək tələb etdi.

Həm ayağa qalxdı. Zabitlər əllərini furajkalarının günlükleri yanına qaldırdılar. Qarışq, lakin coşqun səsler meşəyə yayılır, həssas şabs-kapitan Leşsenko isə üzünə həmişəkindən daha kədərli ifade verərək, hamidan uca, hamidan xaric səslə oxuyurdu.

Ümumiyyətlə həmişə polkda: bir-birinin evində qonaqlıqda, zabitlər klubunda, tətənəli naharlarda və seyrlərde içdikləri kimi lap çox içdilər. Artıq hamı birdən danişır, ağız deyəni qulaq eşitmirdi. Şuraciyez çoxlu ağ çaxır içdiyindən qıpçırmızı qızarmışdı, o, bəbəkləri genişləndiyi üçün tamam qaralmış gözləri, qırmızı dodaqları ilə birdən Romaşova tərəf əyildi və dedi:

— Mən, bu əyalət seyrlərini sevmirəm, bunlar isə alçaq və bağıdır. Doğrusu, bunu ərim üçün yola düşməzdən qabaq təşkil etmək lazımdı, lakin, aman Allah, bütün bunlar olduqca səfəh işdir! Axı, bütün bunları bizim evdə, bağda düzəltmək olardı, — bizim köhnə, kölgəli gözəl bağımız olduğunu siz ki, bilirsınız. Buna baxmayaraq, nədənsə, mən bu gün olduqca xoşbəxtəm. İlahi, mən olduqca xoşbəxtəm! Yox, Romaciyez, əzizim, mən nə üçün xoşbəxt olduğumu bilirəm, bunu sizə sonra deyərəm... Deyərəm... Ah, Romaciyez, yox, yox, mən heç bir şey, heç bir şey bilmirəm.

Onun qəşəng gözlerinin qapaqları yarı örtülüdü; simasında isə cazibeli və adama vəd verən, həm də iztirablı səbirsizliyi andıran bir şey var idi. Bu simaya həyasızcasına gözəllik çökmüşdü. Romaşov isə, Şuraciyezi bürümüş ehtirası, hələ başa düşmədən, gizli və qeyri-iradi bir duyguya ilə, əl-ayağını və sinesini bürümüş ləzzətli lərzədən hiss edirdi.

— Siz bu gün son derecə gözəlsiniz. Sizə nə olmuşdur? — deyə Romaşov piçilti ilə soruşdu.

Şuraciyez birdən sadəlövhəlik və mülayimlik andıran təəccübə cavab verdi:

<sup>1</sup> Beyindən gələn zil kişi səsi

— Mən sizə dedim ki, bilmirəm. Mən bilmirəm. Baxın: səma mavi, işıq mavidir. Mənim özümün də kefim nə isə qəribə halda mavidir, məni nə isə mavi sevinc bürümüşdür! Romaciyez, mənim sevimli oğlum, mənim üçün yene çaxır süzün...

Süfrenin o biri başında Almaniya ilə olacaq müharibədən söhbet gedirdi, o zaman çoxu müharibənin olacağını, demək olar ki, qət olunmuş iş hesab edirdi. Hay-küülü, anlaşılmaz mübahisə başlandı — hamısı bir ağızdan danişirdi. Birdən Osadçının acıqlı, cəsərətli səsi eşidildi. O, demək olar ki, tamam sərxoş idi, lakin onun sərxoşluğunu tekce sapsarı saralmış qəşəng üzü bürüze verirdi, onun qara gözlerinin ağır baxışı isə daha da tutqunlaşdırı.

— Boş şeydir! — o, kobud səslə dedi. — Mən deyirəm ki, bütün bunlar boş şeydir. Müharibə pisləşmişdir. Dünyada her şey pisləşmişdir. Uşaqlar səfəh doğulurlar, qadınlar beli əyti, kişiler isə esəbi olmuşlar: “Ah, qan! Ah, mənim ürəyim getdi!” — deyə o, kimi isə tittin səslə təqlid etdi. — Bütün bunlar ona görədir ki, əsl, vəhşicəsinə, amansız müharibələr vaxtı keçmişdir. Məgər bu da müharibədir? On beş verstlikdən səni — part! — vururlar, sən də evə qəhrəman kimi qayıdırsan. Aman Allah, gör nə böyük ığidliddir! Səni əsir almışlar. “Ah, əzizim, ah, quzum, tübüň çekmək istəyirsənmi? Yaxud, bəlkə çay istəyirsən? Ay yaziq, sənə soyuq deyil ki, yerin yumşaqdırı?” Aman-amam! — Osadçı qəzəblə nərilidə və zərbə endirməyə hazır olan öküz kimi başını aşağı əydi. — Orta əsrlərde əməlli-başlı vuruşurdular — bax, vuruşma mən onlara deyərəm. Geçə hücumu. Bütün şəhər alov içindədir. “Soldatlara icaza verirəm ki, üç gün şəheri qarət etsinlər!” Soldatlar şəhərə soxulurlar. Qan və alov. Şərab çelləklerinin dibləri çıxarılır. Küçələrdən qan və şərab axır. Ah, xarabalardan üstə keçirilən kef məclisləri necə də fərehli olurdu! Çılpaq, qəşəng, gözleri yaşılı qadınların saçından tutub sürükləyirdilər. Rəhm edilmirdi. Onlar, ığidlərin qənimətləri idilər!..

— Ancaq siz çox da müfəssəl nağıl etməyin, — deyə Sofya Pavlovna Talman zarafatla qeyd etdi.

— Gecələr evlər yanır, külək əsirdi; külək dar ağaclarından asılmış cəsədləri yelədirdi, bu cəsədlərin üzərində qarğalar çığırtışındı. Dar ağaclarının altında isə tonqallar yanır və qaliblər şənlik edirdilər. Əsir olmurdu. Əsir almaq neyə lazımdır? Onlar üçün artıq qüvvə ayırmağın nə əhəmiyyəti var? Ah-h! — deyə Osadçı dişlərini qıcıdıraraq qəzəblə inildədi. — Çox cəsərətli, çox qəribə dövr idi!

Bəs döyüşlər! Döş-döşə dayanıb saatlarla soyuqqanlılıqla, azığınlıqla, quduzaşına və valehedici məharətlə vuruşurdular. Onlar çox qiyamət adamlar idilər, dəhşətli fiziki qüvvəyə malik idilər. Ağalar! – o ayağa qalxıb, nəhəng qəddini düzəltdi və onun səsi sevinc və cəsarətlə səsləndi. – Ağalar, mən bilirom ki, siz hərbi məktəbləri müasir insanpərvərcəsinə müharibə haqqında dayaz, zoif biliklə bitirmişsiniz. Lakin mən içirəm... hətta mənim dediyim sağlıga heç kəs tərəfdar olmasa da, mən keçmiş müharibələrin sevinci, şən və qanlı qəddarlığı sağlığına!

Adətən qaşqabaqlı, qaradınməz olan bu adamın qəflətən cuşa gelməsindən sarsılmış kimi hamı susur, maraq və qorxu ilə ona baxırdı. Lakin Bəy-Ağamalov birdən yerində sıçradı. O, elə qəfiləndən və sürətlə sıçradı ki, adamların əksəriyyəti diksindi, qadınlardan biri isə hətta qorxudan qışqırdı. Onun gözləri hədəqəsindən çıxmış və vəhşicəsinə işildiyirdi, möhkəm sıxlımlı ağ dişləri yırtıcı heyvan dişləri kimi ağarırdı.

– Ah, ah!.. Bax buna... bax, buna varam! Ah! – deyə Bəy-Ağamalov qəzeblənmiş kimi əsəbi bir qüvvə ilə Osadçının elini sıxdı və silkələdi. – Bu mızılıq cəhənnəm olsun! Rehməllik cəhənnəm olsun! D-doğra!

Adı vaxtlarda onun vəhi qəlbində gizlində qalmış qədim, yırıcı, nəslİ qan hərisliyi ehtirası coşub-daşdı. O, qan dolmuş gözleri ilə etrafə göz gezdi və birdən qılincını qimandan çekib, qeyzle palid koluna vurdu. Budaq və tər yarpaqlar oturanların və süfrənin üstə yağış kimi töküldü.

– Bəy! Dəli! Vəhşi! – deyə qadınlar çığırıldılar.

Bəy-Ağamalov dərhal, sanki ayıldı və yerində oturdu. Azığın casına coşqunluğu üçün pərt olduğu hiss edirdi, lakin onun fisilti ilə nəfəs verən nazik burun deşikləri genişlənir və titrəyirdi, qəzəbindən eybəcərləşmiş qara gözləri isə möclisəki adamlara açılıqlı, həm də meydən oxuyurmuş kimi baxırdı.

Romaşov Osadçını həm dinləyir, həm də dinləmirdi. O, yuxuya oxşar, heyatda olmayan nə isə qəribə bir içkinin əmələ gətirdiyi xoş məstliyə benzər qeyri-adi bir hal hiss edirdi. Ona elə gəlirdi ki, nəvazişli, zərif hörmətli toru yumşaq və tenbəlcəsinə onun bütün bədənini bürüyür və onu mehribanlıqla qidiqlayaraq, qəlbini daxili sevinc gülüşü ilə doldurur. Onun eli tez-tez, sanki özü de bilmədən Şuraciyzənin əlinə toxunurdu, lakin nə o, nə də Şuraciyzə daha bir-

birlərinə baxmındılar. Romaşov elə bil mürgülüyirdi. Osadçı və Bəy-Ağamalovun səsi onun qulağına nə isə uzaq, xəyalı qaranlıqdan gelir və anlaşıldı, lakin onlar boş sözlər idi.

“Osadçı... O, qəddar adamdır, o, məni sevmir, – deyə Romaşov düşündü, haqqında düşündüyü həmin adam isə əvvəlki Osadçı deyil, yeni, olduqca uzaq, həm də əsl Osadçı deyil, sanki ekranda hərəkət edən fotosəkil idi. – Osadçının arvadı balaca, ariq, məzlmundur, həm də həmişə hamile olur... O, arvadını özü ilə heç yerə aparmır... Keçən il onun bir cavan soldatı özünü asmışdı... Osadçı... Bəli... Osadçı nədir? Bax indi Bəy qışqırır... Bu adam kimdir? Məgər mən onu tanıyıram? Bəli, mən onu tanıyıram, ancaq o nə üçün mənə belə qəribə, yad və müəmmalı gelir? Bax, kim isə mənimlə yanaşı oturmuşdur... Sən kimsən? Sən sevinc oyadırsan, mən də bu sevinçdən məst olmuşam. Mavi sevinc!.. Mənim qarşısında odur Nikolayev oturmuşdur. O, narazıdır. O, hey susur. Bura ötəri nəzər salır, sanki gözləri sıvişib keçir. Eh, qoy acığı tutur-tutsun – mənim üçün heç fərqi yoxdur. Ah, mavi sevinc!”

Qaranlıq düşürdü. Ağaclar sakit bənövşəyi kölgələrini talaya salırdı. Mixin'in kiçik bacısı birdən ayılaraq:

– Conablar, bəs bənövşə dərməyəcəyik? Deyirlər ki, burada bənövşə həddən ziyanadır. Gedəyin bənövşə yiğmağa.

– Gecdir, – deyə kimsə dilləndi. – İndi otun içinde heç bir şey görmək olmaz.

– İndi otun içinde tapmaq deyil, itirmək daha asandır, – deyə Dits pis-pis güldü.

– Hə, elə isə tonqal qalayın, – deyə Andruseviç təklif etdi.

Bir xeyli çır-çırrı və keçənlilik xəzəli yiğib gətirdilər və tonqal qaladılar. Alovun enli dili göye qalxdı. Gündüzün son qalığı ürküdülmüş kimi yox olub, öz yerini meşəlikdən çıxıb tonqala tərəf yeriyyən qaranlıq-zülmətə verdi. Palid ağaclarının zirvələrində qırmızı ləkələr diksinmiş kimi titrəşməyə başladı, adama elə galirdi ki, ağaclar tərpənməyə, yellənməyə başlayaraq, gah qırmızı işıq sahəsinə baxır, gah da geriye çəkilib qaranlıqda gizlənir.

Həm süfrədən qalxdı. Denşiklər şüşə fənerlərin içindeki şamları yandırdılar. Gənc zabitlər məktəbli uşaqlar kimi dəcəllik edirdilər. Olızar Mixin güləşirdi, balaca, ağır tərpənen Mixin uzun və qədd-qamətlü rəqibini dalbadal iki dəfə yerə vurub, hamını təəccüb-ləndirdi. Sonra alovun üstündən tullanmağa başladılar. Andruseviç

milçeyin pəncərə şüşesinə dəyib çırpmamasını və ev qışlarına qulluq edən qarının toyuq tutmağını təqlid edirdi, kolların dalında gizlənib mişar və itilənən biçağın səsini çıxarırdı, — o, bunun ustası idi. Hətta Dits də boş butulkaları meharətlə əldə oynadırdı.

— Ağalar, icazə verin size qəribə bir gözbağlıca göstərim! — deyə Talman birdən qışqırdı. — Burada heç bir möcüzə və sehr yoxdur, bu sadəcə əlin cəldliyidir. Hörmətli camaatdan xahiş edirəm ki, mənim qolçağımın içinde heç bir şey olmadığına diqqət yetirsin. Başlayıram. Eyn, svey, drye<sup>1</sup>... alle hop!..

O, ümumi gülüş içerisinde, cibindən cəld iki dest kart çıxartdı və şaqqlıtlı ilə onları açdı.

— Ağalar, vint oynayaq? — deyə o təklif etdi. — Təmiz havada? Hə?

Osadçı, Nikolayev və Andruseviç oturub kart oynamaya başladılar, Lişsenko dərindən köksünü ötürüb onların arxasında oturdu. Nikolayev uzun müddət donquldana-donquldana və narazı halda imtina etdi, lakin onu dilə tutdular. Qumar oynamaya oturarkən, o, narahat halda dəfələrlə boylanıb geri baxaraq, gözləri ilə Şuraciyəzi axtardı, lakin tonqalın işığı diqqətlə baxmağa mane olduğu üçün hər dəfə boylananda onun üzü gərginliklə qırışır və miskin, iztirablı və yaraşıqsız görkəm alındı.

Yerde qalanlar tonqalın yaxınlığında talaya dağılışdır, onlar qaçıdı-tutdu oynamaya başladılar, lakin bu oyun tezliklə qurtardı, çünki Ditsin tutduğu Mixinlərin böyük bacısı birdən qıpqrırmızı qızardı və oynamadan qəti suretdə imtina etdi. Qız danışanda qəzəb və inciklikdən səsi titreyirdi, lakin o, səbebini her halda izah etmədi.

Romaşov ensiz cığırla meşəliyin içərilərinə təref getdi. O, nə gözlədiyini özü də bilmirdi, lakin aydın olmayan xoşbəxtlik duyusundan onun ürəyi ləzzətlə və xumar-xumar sizildiyirdi. O, dayandı. Onun arxasında budaqların yüngül şaqqlıtı, sonra iti addim səsləri və kraxmallaşmış qadın alt yubkasının xışltısı eşidildi. Şuraciyəz tələsə-tələsə onun yanına gəldi — yüngül yerişli və qamətli, ağ palтарlı Şuraciyəz nəhəng ağacların qara gövdələri arasında parlaq meşə pərisini andırdı. Romaşov dönüb ona təref getdi və heç bir söz demədən onu qucaqladı. Yeyin yeridiyindən Şuraciyəz ağır-agır nəfəs alındı. Onun isti nəfəsi tez-tez Romaşovun yanaq və dodaqlarına toxunurdu, o, Şuraciyəzin ürək döyüntüsünü öz əlilə hiss edirdi.

<sup>1</sup> Bir, iki, üç... (alm.)

— Oturaq, — deyə Şuraciyəz dilləndi.

O, otun üstə əyloşib, hər iki əlilə boynunun dalında saçını düzəltməyə başladı. Romaşov onun ayaqları yanında uzandı, onun uzandığı yer bir qədər enişli olduğu üçün, o, Şuraciyəze baxarken yalnız onun boyun və çənəsinin zərif və tutqun şəklini görürdü.

Şuraciyəz birdən alçaq, titrək səsle soruşdu:

— Romaciyəz, sizə xoşdurmu?

— Xoşdur, — deyə o cavab verdi. Sonra birçə saniyə düşünüb bütün bu — günkü günü xatırladı və hərəretlə təkrar etdi: — Ah, bugünkü günüm elə xoşdur, elə xoşdur ki, daha nə deyim! Birçə deyin, siz bu gün niyə belesiniz?

— Necəyəm?

Şuraciyəz ona təref daha yaxın əyilib, onun gözlerinə diqqətlə baxdı və Romaşov dərhal onun üzünü bütünlükə göründü.

— Siz çox qəşəng, son dərəcə qəşəngsiniz. Siz hələ heç vaxt belə qəşəng olmamışsiniz. Siz sevimli mahni kimi xoş və letafətlisiniz. Sizdə nə isə yeni, sırlı bir şey var, mən bunun nə olduğunu anlaya bilmirəm... lakin... Aleksandra Petrovna, mənə acığınız tutmasın... Siz qorxmursunuz ki, birdən sizi axtaralar?

Qadın astadan güldü, bu yüngül, oxşayıcı gülüş Romaşovun qəlbini səadətlə titrəti.

— Sevimli Romaciyəz! Sevimli, mehriban, qorxaq, əziz Romaçiyəz. Axı mən sizə dedim ki, bu gün bizim günümüzdür. Romaciyəz, heç bir şey haqqında düşünməyin. Bilirsinizmi mən bu gün nə üçün belə cürətliyəm? Yox? Bilmirsiniz? Mən bu gün sizə vurulmuşam. Yox, yox, çox da özünü çəkməyiniz, bu sabah keçib gedəcəkdir...

Romaşov əllərini uzadıb onun bədənini axtardı və yalvarıcı səsle dedi:

— Aleksandra Petrovna... Şuraciyəz... Saşa!

— Məni Şuraciyəz deyə çağırımayın, mən bunu istəmirem. Başqa nə adla çağırırsınız-cağırin, təkcə bu adla yox... Doğrudan, — Şuraciyəz sanki xatırlayırmış kimi dedi, — sizin çox sevimli adınız var — Georgi. Bu ad Yuridən çox-çox yaxşıdır... Geo-r-gi! — o, bu sözün səslərini diqqətlə dinləyirmiş kimi yavaşca uzada-uzada dedi. — Bu, məğrur addır.

— Ah, əzizim! — Romaşov ehtirasla söylədi.

– Dayanın... hə bir qulaq asın. Bu ən vacib məsələdir. Mən bu gün sizi yuxuda görmüşəm. Bu, olduqca gözəl yuxu idi. Mən yuxuda görürdüm ki, biz çox qəşəng bir otaqda vals oynayıraq. Ah, mən lap indi də o otağın ən xırda şeylərini tanıydım. Otağa çoxlu xalça döşənmişdi. Yalnız birçə fənər yanırdı, tezə pianino işim-işim işləyirdi, qırmızı pərdə asılmış iki pencərə var idi, – otaqda hər şey qırmızı idi. Harada isə musiqi çalınırdı, çalğıçılar görünmürdülər, biz ikimiz oynayırdıq... Yox, yox, belə lezzətli, belə cismani yaxınlıq yalnız yuxuda ola bilər. Biz çox sürətlə hərlənirdik, lakin ayaqlarımız yerə dəymir, sanki havada üzür və aramsız hərlənirdik. Ah, bu çox uzun sürdü və dillə deyile bilmeyən derəcədə xoş idi... Bəri baxın, Romaciyez, siz yuxuda uçursunuzmu?

Romaşov dərhal cavab vermədi. O, sanki qəribə, füsunkar, eyni zamanda canlı və sehrlı nağıl aləminə daxil oldu. Bu yaz axşamının mehribanlığı və zülməti, sessiz-səmirsiz və diqqətlə qulaq asan ətrafdakı ağaclar, yanında oturmuş ağ palıtarlı sevimli qadın ele nağıl idi. O, çox çətinliklə bu cazibədən ayıldı.

– Əlbettə, uçuram, – deyə o, cavab verdi. – Lakin ildən-ilə uçuşum aşağı enir. Əvvəller, uşaqlıqda, mən tavanın altında uçurdum. Yuxarıdan adamlara baxmaq olduqca gülməli idi: ele bil ki, onlar başısağdı yeri yıldırılar. Onlar döşəmə şotkasını nə qədər uzadırdılar-sa, mənə çatdırı bilmirdilər. Mən isə hey uçur və hey gülürdüm. İndi daha əvvəlki kimi uşa bilmirəm, indi mən yalnız tullanıram, – Romaşov köksünü ötürərək dedi. – Ayağımı yerə vurub yerin üstü ilə uçuram. Təxminən iyirmi addım, özü də bir arşına kimi hündür-lükde uçuram.

Şuraciyez tamam yerə uzanıb dirsekəkləndi və başını ovcuna qoydu. O, bir qədər susduqdan sonra fikirli-fikirli sözünə davam etdi:

– Bax, həmin yuxudan sonra səhər mən sizi görmək istədim. Olduqca, olduqca görmək istədim. Əger siz gəlməsəydiniz, mən heç bilmirəm nə edərdim. Mən yəqin, özüm qaçıb sizə gəlerdim. Mən ele ona görə də sizdən xahiş edirdim ki, saat dördən tez gəlməyəsiniz. Mən özümdən qorxurdum. Əzizim, siz məni anlayırsınız mı?

Şuraciyezin qızları Romaşovun üzündən yarım arşın aralı idi, alçaqdan tuflı və ağ çatma naxışı olan qara corablı bu iki dənə bala-ca ayaq bir-birinin üstə çarpazlanmışdı. Başı dumandanmış, qulaqları guruldayan Romaşov birdən dişleri ilə bu canlı, elastiki corabın altındakı soyuq bədənə möhkəm qılıdı.

– Romaciyez... Eləmə, – Romaşov qadının zəif, asta və sanki tənbəl səsini eşitdi.

Romaşov başını qaldırdı. Bu anda yenə hər şey ona qəribə, sırlı meşə nağılı kimi göründü. Bu balaca meşəlik yoxuş boyu üzü yuxarı qalxırdı, onun qaralan ot və tək-tək ağacları hərəketsiz və sayiq durub, sakitlikdə nəyi isə dinləyirdi. Lap yuxarıda, ağacların sıx zirvoları və uzaqdakı ağaç gövdələri arasından görünən üfüqün düzgün, hündür çizgisi üzərində isə şəfəqin ensiz zolağı qızarırdı – bu şəfəq nə qırmızı, nə də tünd-qırmızı idi, o, al-qırmızı, qeyri-adi rəngdə idi və sönməkdə olan kömürə oxşayır, ya da tünd-qırmızı çaxır şüşəsi arxasından görünən alovu andırırdı. Bu dağda, qaralan ağacların arasında, etirli otların içinde anlaşılmaz, qəşəng ağ qadın, istirahət edən meşə ilahəsi kimi uzanmışdı.

Romaşov ona daha da yaxınlaşdı. Ona ele gəlirdi ki, Şuraciyezin üzü solğun şəfəq saçır. Onun gözləri görünmürdü – bu gözlərin yerində iki dənə böyük qara ləkə var idi, lakin Romaşov hiss edirdi ki, bunlar ona baxır.

– Nağıllarda olduğu kimidir! – deyə Romaşov astadan piçildədi.

– Bəli, əzizim, nağıllarda olduğu kimidir...

Romaşov onun pałtarını öpməyə başladı, axtarış onun əlini tapdı və ensiz, isti, etirli ovcuna üzünü yapışdırı və qırıq səslə boguña-boğula dedi:

– Saşa... Mən sizi sevirəm... mən sevirəm...

İndi o, bir qədər qalxaraq, Şuraciyezin iriləşmiş, qaralmış, gah kiçilən, gah da böyüyen gözlərini aydın görürdü, gözlerinin bu hali onun həm tanış, həm də tanış olmayan üzünü qəribə halda dəyişdirirdi. Romaşov həris və qurumuş dodaqları ilə Şuraciyezin ağzını axtarırdı, Şuraciyez isə öpüşdən qaçır, başını tərpədir və asta piçilti ilə tekrar edirdi:

– Yox, yox, yox... Mənim əzizim, yox...

– Mənim əzizim... Bu, böyük səadətdir!.. Mən sizi sevirəm... – deyə Romaşov fərəhle sayıqlayaraq tekrar edirdi. – Mən səni sevirəm. Bax: gecədir, həm sakitlikdir, həm də bizdən başqa heç kəs yoxdur. Ah, mənim səadətim, bilsən mən səni necə sevirəm!

Şuraciyez isə ağır-agır nəfəs ala-alası və tamam yerə sərilmış halda piçilti ilə deyirdi: "yox, yox". O, nəhayət, çətinliklə damışmış kimi güclə eşidiləcək səslə dedi:

– Romaciyəz, siz niyə belə... zəifsiniz! Mən gizlətmək istəmirəm, mən sizə tərəf can atıram, sizin hər şeyiniz: bacarıqlılığını, təmizliyinizi, zərifliyinizi mənə əzizdir. Mən size deyəcəyəm ki, sizi sevirəm, lakin mən hemişə sizin bərənizdə düşünürəm, mən sizi yuxuda görürəm, mən... sizi hiss edirəm... Sizin yaxınlığınız və mənə toxunmağınız məni həyəcanlandırır. Ancaq siz nə üçün belə acizsiniz! Axi, acizlik – nifrət doğurur. Fikirləşin, mən size hörmət edə bilmərəm. Ah, kaş siz qüvvətli olaydır! – O, Romaşovun başından furajkanı götürüb, ehməlca yumşaq saçlarını oxşamağa və araşdırmağa başladı. – Əgər siz böyük ad, böyük mövqe qazana bilse idiniz!..

– Mən qazanaram, mən bunu qazanaram! – Romaşov astadan dedi. – Yalnız siz mənim olun. Mənə gelin. Mən bütün həyatım boyu...

Şuraciyəz mehriban və kədərli təbəssümlə onun sözünü kəsti, Romaşov bunu onum səsindən duydı:

– Əzizim, mən inanıram ki, siz isteyirsiniz, inanıram, ancaq siz heç bir şey edə bilməyecəksiniz. Mən bilirom ki, edə bilməyecəksiniz. Ah, əgər mən heç olmazsa azca sizə ümidi edə bilsəydim, hər şeyi atıb sizin dalınızca gederdim. Ah, Romaciyəz, mənim əzizim. Mən eşitmışəm, bir əfsanədə deyilir ki, Allah əvvəlcə bütün insanları bütöv yaratmışdır, sonra nə üçün ise adamların hər birini iki hissəyə bölüb, onları bütün dünyaya sepələmişdir. Budur, bir yarı o biri yanını əsrlərlə axtarır – hem de hamısı tapa bilmir. Mənim əzizim, axı sənə mən – yarıya bölünmüş bir adamıq; bizim hər şeyimiz: sevdiyimiz və sevmədiyimiz şəylər də, fikirlərimiz də, yuxularımız da, arzularımız da ümumidir. Biz balaca işarə ilə, birçə sözlə, hətta sözsüz, təkcə qəlblə bir-birimizi başa düşürük. Ancaq, budur, mən sizdən intina etməliyəm. Ah, bu, artıq mənim həyatımda ikinci dəfedir.

– Bəli, bunu mən bilirom.

– O, sənə demişdir? – deyə Şuraciyəz cəld soruşdu.

– Yox, bu, təsadüfən oldu. Mən bilirom.

Onlar susdular. Titrəşen yaşıl nöqtələr kimi ilk ulduzlar göydə parıldadı. Sağ tərəfdən güclə eşidiləcək səsler, gülüş və kiminsə mahni səsi gəlirdi. Azacıq qarantalı düşməş kiçik meşənin qalan hissəsi isə pak, dalğın süküta dalmışdı. Buradan tonqal görünmürdü, lakin yaxındakı palid ağaclarının zirvələrində arabir, uzaq üfüq şəfəqinin parıltısı kimi, ötəri titrək qırmızı işıq görünüb yox olurdu.

Şuraciyəz Romaşovun saçlarını və üzünü yavaşca tumarlayırdı; Romaşov dodaqlarını onun əlinə yaxınlaşdırıldıqda isə, o özü ovcunu onun ağızına sıxırdı.

– Mən öz ərimi sevmirəm, – Şuraciyəz sanki dalğın-dalğın astadan dedi. – O kobuddur, həssas deyildir, nəzakətli deyildir. Ah, – bunu demək ayıbdır, – lakin biz, qadınlar, bizi qarşı edilən ilk zoraklılığı heç vaxt unutmurraq. Sonra da, o, elə dehşət dərəcədə qısqancıdır ki, daha ne deyim. O, indiya kimi bu bədbəxt Nazanskini gözümə soxur. Hər xırda işi öyrənməyə çalışır, elə dehşətli mülahizələr yürüdür ki... fu... çirkin suallar verir. İlahi! Nazanski ilə olan əhvalat günahsız, uşaqqasına sevgi macərası idi. Ancaq ərim tekce onun adını eşidəndə quduz itə döñür.

O danışanda səsi hər dəqiqə titrəyirdi, Romaşovun başını tumarlayan əli də titrəyirdi.

– Sənə soyuqdurmu? – deyə Romaşov soruşdu.

Şuraciyəz qısaça dedi:

– Yox, əzizim, mənə xoşdur.

Birdən Şura gözlenilmədən, qarşısı alına bilməyən bir ehtirasla dedi:

– Ah, bilsən səninlə nə qədər mənə xoşdur, əzizim!

Bələ olduqda Romaşov onun əlini öz əlinə alıb, onun nazik barmaqlarına yavaşca toxunaraq, qorxa-qorxa tərəddüdle dedi:

– Mənə de görüm... Səndən xahiş edirəm. Axı sən özün deyir-sən ki, onu sevmirsən... Bəs sən nə üçün onuna yaşayırsan?

Lakin Şuraciyəz keşkin hərəkətlə qalxıb oturdu və yuxudan oyanmış kimi əsəbi halda əllərile alını və yanaqlarını ovuşturdu.

– Artıq gecdir. Gedəyin. Birdən axtarmağa başlarlar, – Şuraciyəz başqa, tamam sakit səslə dedi.

Onlar otun üstündən qalxıb, dinməzçə, bir-birinin nəfəsini dinleyə-dinleyə, bir-birinin gözlərinə baxa-baxa və onları görmədən üzbezər dayandılar.

– Əlvida! – Şuraciyəz zil səslə dedi. – Əlvida, mənim səadətim, mənim qısa sürən seadətim!

O, Romaşovun boynuna sarılıb, isti nəm ağızını onun dodaqlarına yapışdırırdı və dişlerini sıxmış halda, ehtiras iniltisi ilə, ayaqdan döşə kimi bütün bədənilə ona qıṣıldı. Romaşova ele geldi ki, palid ağaclarının qara gövdələri bir tərəfə əyildi, yer isə o biri tərəfə qaçıdı və vaxt dayandı.

Sonra Şuraciyəz güclə onun qolları arasından çıxdı və qəti səslə dedi:

— Əlvida. Bəsdir. İndi isə gedək.

Romaşov onun qabağına otun üstə yixıldı, demək olar ki, yerə uzandı, onun ayaqlarını qucaqladı və uzun-uzadı möhkəm öpüşlə dizlərini öpməyə başladı.

— Saşa, Şaşaciyəz! — O, dili dolaşa-dolaşa fikirləşmədən dedi. — Sen nə üçün mənə təslim olmaq istəmirsin? Nə üçün? Mənə təslim ol!..

— Gedək, gedək, — deyə Şuraciyəz onu tələsdirdi. — Georgi Alekseyeviç, di qalxın. Bizi axtarmağa başlarlar. Gedəyin!

Onlar səs gelən tərəfə getdilər. Romaşovun qıçları bükülür və esirdi, gicgahları döyüñürdü. O, yol gedə-gedə səntirleyirdi.

Şuraciyəz tələsə-tələsə və hələ də tövşüye-tövşüyə dedi:

— Mən aldatmaq istəmirəm, ancaq, yox, mən yüksəkdəyəm, aldatmaq mənə yaraşmaz, lakin mən qorxaq da olmaq istəmirəm. Aldatmaq isə — həmişə qorxaqlığın nəticəsidir. Mən sənə düzünü deyim: mən heç vaxt ərimə xəyanət etməmişəm və bir səbəbə görə onu atmayınca ona xəyanət etməyəcəyəm. Lakin onun nəvazişi və öpüşləri məni dəhşətə getirir, mənə ikrah hissi oyadır. Bəri bax, mən yalnız indi — yox, hələ əvvəller, sənin barəndə, dodaqların barədə düşünəndə — yalnız indi başa düşdüm ki, sevimli adama təslim olmaq insana neçə zövq verir, onu neçə xoşbəxt edir. Lakin mən qorxaq olmaq istəmirəm, gizlice oğurluq etmək istəmirəm. Bir də... dayan, mənə tərəf əyil, əzizim, mən sənin qulağına deyim... bu ayıbdır... Sonra — mən uşaq istəmirəm. Fu, iyrənc şeydir! Oberzabit arvadı, qırıq səkkiz manat maaş, əsgilər, dilənçi həyatı... Ah, bu, dəhşətdir!

Romaşov heyretlə ona baxdı.

— Axı sizin əriniz var... Bu ki, labüddür, — o, tərəddüdlə dedi.

Şuraciyəz bərkdən güldü. Bu gülüşdə nə isə instinkтив olaraq xoşagelməz bir şey var idi ki, bu da Romaşovun qəlbində soyuqluq emələ getirdi.

— Romaciyəz... vay-vay, sən lap sə-feh-sən! — o, Romaşova tanış olan nazik, uşaq səsilə uzada-uzada dedi. — Doğrudanmı siz belə şeyləri anlamırsınız? Yox, doğrusunu deyin — anlamırsınız?

O, karıxmış halda ciyinlərini çəkdi, sadədil olduğu üçün sıxlın kimi oldu.

— Bağışlayın... ancaq mən boynuma almaliyam ki... vicdanım haqqı...

— Hə, eybi yoxdur, bilməseniz daha yaxşıdır. Romaciyəz, siz necə də pak, sevimlisiniz! Hə, bax, siz böyüküyəndən sonra, yəqin mənim sözlərimi xatırlarsınız: ərlə görülen işi, sevimli adamla görmek mümkün deyildir. Ah, lütfən, bu barədə fikirləşmeyin. Bu iyrənc işdir — ancaq nə etmək olar.

Onlar artıq seyr yerinə yaxınlaşmışdılar. Ağacların dalında tonqal görünürdü. Alovun qarşısını tutmuş ağacların ayri-ayrı gövdələri qara metaldan qayrılmış kimi görünürdü, onların böyürlərində dəyişken işıq sıyrırdı.

— Hə, işdir mən özümü elə alsam? — deyə Romaşov soruşdu.

— Əger mən sənin ərinin istədiyinə, yaxud ondan da artığına nail olsam, onda neçə olsun?

— Onda — Bəli. Bəli, bəli, bəli...

Onlar artıq talaya çıxdılar. Bütün tonqal və onun etrafında adamların balaca qara fiqurları görünməyə başladı.

— Romaciyəz, indi də axırıncı sözümüz deyim, — Aleksandra Petrovna tələsik, lakin kədərli və təşvişli səsle dedi. — Mən axşam vaxtı kefinizi pozmamaq üçün demirdim. Bəri baxın, siz daha bize gəlməməlisiniz.

Romaşov heyretlə ve karıxmış halda dayandı.

— Nə üçün? Ah, Saşa...

— Gedəyin, gedəyin... Bu, kimin işi olduğunu mən bilmirəm, ancaq dalbadal ərimə imzasız məktub göndərirler. O, məktubları mənə göstərməmişdir, ancaq bu barədə ötəri demişdir. Mənim və sizin haqqınızda nə isə çirkin, ədəbsiz şeylər yazırlar. Xülasə, sizdən xahiş edirəm ki, bize gəlmeyiniz.

— Saşa! — deyə Romaşov əllerini ona tərəf uzadaraq yalvarıcı səslə inildədi.

— Ah, mənim əzizim, mənim sevgilim, mənim məhrəbanım, bu mənim üçün də ağırdır! Lakin belə lazımdır. Qulaq asın: mən qorxuram ki, bu barədə o özü sizinlə danışın... Yalvarıram size, siz allah, səbirli olun. Mənə söz verin ki, səbirli olacaqsınız.

— Yaxşı, — Romaşov kədərlə dedi.

— Hə, məsələ bitdi. Əlvida, mənim zavallı Romaciyəzim. Mənim zavallım! Əlinizi verin. Bərk-bərk sıxın, elə sıxın ki, əlim ağrısın. Bax belə... Vay!.. İndi isə, əlvida. Əlvida mənim sevincim!

Tonqala çatmamış onlar ayrıldılar. Şuraciyəz düz üzü yuxarı getdi, Romaşov isə aşağıdan, çay boyunca dövrə yolla getdi. Qumar hələ qurtarmamışdı, lakin onların buradan uzaqlaşdıqları hiss edilmişdi. Tonqala yaxınlaşan Romaşova Dits ele həyasızcasına baxdı və elə saxta, pis-pis öskürdü ki, Romaşov odlu kösövü qapıb ona vizıldamaq istədi.

Sonra Romaşov gördü ki, Nikolayev oyundan qaixdı və Şuraciyəzi kənara çəkib, qəzəblə əl-qolunu yellədə-yellədə və sıfətindən zehər yağa-yağa ona xeyli vaxt nə isə dedi. Şuraciyəz birdən qəddini düzəldib, qəzəb və nifrətlə ona bir neçə kəlmə söz dedi. Bu yekə, qüvvətli adam birdən itaetkarçasına bürüdü və ram edilmiş, lakin qəzəbini gizlətmış yırtıcı heyvan kimi ondan uzaqlaşdı.

Tezlikle seyr qurtardı. Gecənin soyuğu düşdü və çay tərəfdən gələn rütubət hiss edilməye başladı. Şənlək çıxdan qurtarmışdı, hamı yorğun, narazı halda və açıq-aşkar əsnəyə-əsnəyə evə qayırdı. Romaşov yenə faytonda Mixinin bacıları ile üzbeüz oturub, bütün yolu susurdu. Qara, sakit ağaclar, qaralan dağ, onun zirvəsi üzerindeki qırmızı şəfəq zolağı, qaralan etirli ot üstə uzanmış qadının ağ fiquru onun xatırından çıxmırıldı. Lakin səmimi, dərin və keskin kəder arasından o, arabir özü haqqında ehtirasla düşünürdü:

“Onun qəşəng üzüne keder buludu çökmüşdü”.

## XV

Mayın birinde polk, hər il olduğu kimi şəhərin iki kilometrliyində, demir yolunun o biri tərəfində yerleşen düşərgəye yola düşdü. Kiçik zabitlər, nizamnaməye görə, düşərgə dövründə öz rotalarının yanında, taxta baraklarda yaşamalı idilər, lakin Romaşov şəhər mənzilində qaldı, çünki altıncı rotanın zabitler binası köhnəlib çürüdüyündən uçmaq qorxusu altında idi, onu təmir etmək üçün isə lazımı miqdarda pul yox idi. Romaşov gündə iki dəfə gedib qayıtmalı olurdu: şəhər təliminə, sonra zabitlər klubuna nahara, daha sonra axşam təliminə və bundan sonra yenə şəhərə. Bu, Romaşovu eşəbiləşdirir və yorurdu. Düşərgə başlanan ilk yarım ay ərzində o arıqladı, qaraldı və gözləri çuxura düşdü.

Bunu da deyək ki, hamının – həm zabitlərin, həm də soldatların işi ağır idi. May baxışına hazırlaşdıqlarına görə nə aman, nə də

yorulmaq bilirdilər. Rota komandirləri öz rotalarını təlim meydanda iki-üç saat artıq saxlayıb, əldən salırdılar. Təlim vaxtı hər tərəfdən, bütün rota və vəzvodlardan ardı-arası kəsilməyən sillə səsi eşidilirdi. Romaşov tez-tez, təxminən iki yüz addim uzaqda vəhşileşmiş rota komandirlərindən birinin sol cinahdan başlayıb sağ cinaha kimi öz soldatlarının hamısını növbə ilə sillələdiyini müşahide edirdi. Əvvəlcə səssiz əl hərəkəti göründü – yalnız bir saniyədən sonra sillonin şappiltisi eşidilirdi, yenə də, yenə də, yenə də... Bu, dəhşətli və iyrienc idi. Kiçik zabitlər nizamnamə möşğələsində cüzi səhv üçün, yürüş vaxtı düz addim atmamaq üstə tabeliklərində olanları amansızcasına – qanı axana kimi vurur, dişlərini vurub çıxarıır, vurub qulaq pərdələrini partladır, yumruğu ilişdirib yerə yixirdilər. Şikayet etməyi heç kəs ağlına getirmirdi: nə isə ümumi, müdhiş, uğursuz dehşət hökm sürürdü; polku nə isə menasız bir hipnoz bürümüşdü. Dəhşətli isti isə bütün bunları daha da gücləndirirdi. Bu il may ayı olduqca isti idi.

Hamının əsəbi son dərəcə gərginleşmişdi. Zabitlər klubunda nahar və şam vaxtı tez-tez heç bir şey üstə mübahisə, sebəbsiz söyüşmə, dalaşma baş verirdi. Soldatlar ariqlamış və gicə oxşayırdılar. Nadir hallarda olan istirahət deqiqələrində çadırlardan nə zarafat, nə də gülüş eşidilirdi. Lakin axşamlar, adbaad yoxlamadan sonra, her halda, onları əylənməyə məcbur edirdilər. Onlar dövrə vurub, üzlərində laqeyd ifadə ilə bağırırdılar:

Gülle yağıştek yağısa da  
Qorxmur cəsur rus soldatı.  
Sine gərər bombalara,  
Məhv olsa da öz heyatı.

Sonra isə qarmonda oyun havası çalırdılar, feldfebel isə komanda verirdi:

– Qriqoraş, Skvortsov, girin meydana! Oynayın, it uşaqları!.. Öylənin!

Soldatlar oynayırdılar, lakin mahnı kimi bu rəqs də quru, cansız idi, onlara baxanda adamı ağlamaq tuturdu.

Təkcə beşinci rota asan və sərbəst həyat sürürdü. Onlar təlimə başqalarından bir saat gec çıxır və təlimi bir saat da tez qurtarırdılar. Bu rotanın soldatları elə bil seçmə idi – hamısı tox, cəsur idilər,

bütün rəislərin üzüne ağıllı və cəsaretlı nəzərlərle baxırdılar, hətta onların mundır və köynəkləri başqa rotalardan fərqli olaraq əyinlərində daha yaraşlı görünürdü. Bu rotanın komandiri qəribə adam olan Stelkovski idi: o subay və polkdakilarla müqayisə ediləndə çox varlı idi – onun üçün hər ay haradansa iki yüz manat pul gəlirdi, – çox sərbəst xasiyyətli idi, yoldaşları ilə qaynayıb-qarışmırı, tənha dolanır və onlardan uzaq gəzirdi, hem də əxlaqsız idi. O, qara camaat arasından tez-tez cavan, çox vaxt həddi-buluğa çatmamış qızıları tovlayıb qulluqcu kimi saxlayır və bir aydan sonra çoxlu pul verib öz evlərinə qaytarırdı, bu işi o, ağlaşımaz düzgünlükle ildən-ilə davam etdirirdi. Onun rotasında soldatların nazını çox da çəkməsələr, onları nəinki döymür, hətta söymürdüler, buna baxmaya-raq gözəl xarici görünüşünə və teliminə görə onun rotası hər hansı qvardiya hissəsi ilə bəhsə gire bilerdi. O, olduqca səbirli, soyuq-qanlı və qətiyyətli inama malik idi və bunu öz kiçik zabitlərinə aşılıya bilirdi. Başqa rotalarda döymək, cəza vermək, bağırmaq və hay-küylə bir həftəyə əldə ediləni o, sakitcə bir gündə əldə edirdi. Həm də o, olduqca az damışır, nadir hallarda səsini ucaldırdı, lakin o damışanda soldatlar daşa dönürdülər. Yoldaşları ona kinli münasibət bəsləyirdilər, soldatlar isə onu həqiqətən sevirdilər: bu, ola bilər ki, bütün rus ordusunda yegane nümunə idi.

Nəhayət, mayın on beşi, korpus komandirinin emrinə görə baxış keçirilməli olan gün gəlib çatdı. Həmin gün beşinci rotadan başqa, bütün kiçik zabitlər soldatları səhər saat dördde qaldırdılar. Səhərin isti olmasına baxmayaraq yuxudan doymamış əsnəyən, əyinlərində möhkəm kətan köynək olan soldatlar soyuqdan titreyidilər. Səhərin buludsuz çəhrayı, xoş işığında onların üzleri boz rəngə salır, cilalanmış və aciz kimi görünürdü.

Səhər saat altında zabitlər rotalarına gəldilər. Polkun ümumi toplantısı saat ona təyin edilmişdi, lakin Stelkovskidən başqa heç bir rota komandirinin ağlına gəlmədi ki, baxışdan qabaq soldatlara doyunca yatmağa və istirahət etməyə imkan versinlər. Onlar əksinə, həmin səhər xüsusilə cidd-cəhdə boş-boşuna vurnuxaraq, nizamnamə və atəş telimatını soldatların beyninə yeridir, daim nala-yıq söyüslər söyür, həmişəkindən daha çox yumruq və şapalaq yağıdırırdılar.

Rotalar saat doqquzda, düşərgənin təxminən beş yüz metr məsafəliyində yerləşən təlim meydanına goldilar. Orada artıq on altı nəfər rota jeloneri<sup>1</sup> yarımla verst məsafəyə uzanaraq düzgün sıra ilə durmuşdular, onların tüsənglerinin uclarına rəngbərəng kiçik bayraqlar taxılmışdı. Bu günün esas qəhrəmanlarından biri olan jeloner zabiti poruçik Kovako bu xətt boyunca atını dala-qabağa çaparaq onu düzəldirdi; o, atın cilovunu buraxıb, papağını peysərinə qaldıraraq, atını çapır və dəlicəsinə qışqırırdı, cidd-cəhd göstərdiyindən tamam qan-tər içinde və qıpqırmızı qızarmışdı. Onun qılinci atılıb-düşərək atın böyürlerini bərk döyəcəyirdi, ariq, qocalıqdan bütün bədənini şire basmış və sağ gözü titələ aq at qısa quyruğunu əsəbiləliklə oynadır və biabırçı çaparaq yerinə uyğun tüsəng atəsi kimi qısa, kəskin səs çıxarırdı. Bu gün poruçik Kovakodan çox şey asılı idi: polkun bütün on altı rotası onun jelonerləri boyunca sap kimi dümdüz düzülməli idi.

Düz saat ona on dəqiqə qalmış beşinci rota düşərgədən çıxdı. Hamısı bir boyda, cəld, qoçaq, üzləri təravətlə, təmiz yuyulmuş, günlüsüz furajkaları şəstlə sağ qulaqları üstə əyilmiş bu yüz adam möhkəm, iri, sıx addımlarla bütün polkun qarşısından gəlib keçdi. Balacaboylu, ariq, olduqca gen şalvar geymiş kapitan Stelkovski sağ cinahın böyrü ilə saymazyana, həm də sərbəst yerilə gedir, gözlərini fərehlə qiyaraq, başını gah bir yana, gah da o biri yana əyib rota sıralarının düzgünlüyüne nəzər yetirirdi. Bütün zabitlər kimi, səhərdən əsəbi və mənasız həyəcan keçirən batalyon komandiri podpolkovnik Lex, təlim meydanına gec çıxdığı üçün ona hücum edib, üstünə qışqırırdı, lakin Stelkovski saatını çıxarıb baxdı və soyuq, demek olar ki, saymazyana cavab verdi:

– Əmrde göstərilmişdir ki, toplantı saat ondadır. İndi isə ona üç dəqiqə qalmışdır. Soldatları boş yerə incitməyə mənim ixtiyarım yoxdur.

– Damış-ma-ym! – Lex elini yellədə-yellədə və atın cilovunu çəkə-çəkə bağırırdı. – Əyə, xahiş edirəm ki, sizə xidməti məzəmmət edəndə susasınız!..

Lakin o, haqlı olmadığını hər halda anladı, buna görə də dərhal atını sürüüb getdi və amansızcasına səkkizinci rotanın üstüne düşdü,

burada zabitler arxa çantalarının boşaldılıb-boşaldılmamasını yoxlayırdılar.

— Öy-yə, bu nə biabırçılıqdır! Öyə, bazar açmısınız? Xırdavat dükani açmısınız? Öyə, indi yadınıza düşür? Bəs bu vaxta kimi nə iş görürdünüz! Geyinin-n!

Saat on birə on beş dəqiqə işləmiş rotalar düzləndirməyə başladılar. Bu, uzun süren, zəhmətli və eziyyətli iş idi. Jelonerdən jelonə kimi payalara tarım ip çəkdilər. Birinci sıranın hər bir soldatı olduqca dəqiq surətdə barmağının ucu ilə bu ipə toxunmalı idi — bu, səra duruşunun xüsusi zahiri bəzəyi idi. Lakin bu hələ az idi; tələb olunurdu ki, bir yerde qoyulmuş ayaq pəncələrinin arasında tüfəng qundağı yerləşsin və bütün soldatların bədənlərinin mailliyi eyni olsun. Rota komandirləri də özlərindən çıxaraq qışqırıldır: "İvanov, bədənini qabağa ver! Burçenko, sağ çıynini meydana təref tamam döndər! Sol ayağının pəncəsini geri ver! Bir az da!.."

Saat on birin yarısında polk komandiri gəldi. O, iri, boy-buxunu, tamam xal-xal, dörd ayağı dizə kimi ağ kəhər axta ata minmişdi. Polkovnik Şulqoviçin at üstə görkəmi vüqarlı, demək olar ki, ezmətli idi və o, piyada zabiti kimi olsa da, qısa üzəngidə möhkəm oturmuşdu. Polku salamlayaraq o, sūni fərehli coşqunluqla, qoçaqcasına qışqırıldı:

— Salam, gözəl oğlan-lar!..

Romaşov öz dördüncü vəzvodonu və Xlebnikovun sisqa, zəif figurunu xatırladı və təbəssümünü saxlaya bilmədi: "Göz dəyməsin, əcəb gözəl oğlanlardır!"

Polk orkestrinin çaldığı qarşılıma marşının sədaları altında bayraqları götirdilər. Usandırıcı gözləmə başlandı. Korpus komandırının geləcəyi vağzala kimi uzun məsafəyə balaca bayraq yellədlər zənciri uzanırdı; onlar rəislərin gəldiyini işarələrlə bildirməli idilər. Bir neçə dəfə yalançı həyəcan qopdu. İp çəkilmiş payalar tələsik çıxarıılır, polk düzlənir, özünü düzəldir və intizarla donub qahrdı, — lakin bir neçə ağır dəqiqə keçəndən sonra yena soldatlara, pəncələrinin vəziyyətini dəyişdirmədən azad durmağa icazə verildilər. Sıradan təxminən üç yüz addım qabaqda qadınların paltar, çətir və şlyapaları elvan ləkələr kimi görünürdü: orada, parada tamaşa etmək üçün polk xanımları toplaşmışdılar. Romaşov çox yaxşı bilirdi ki, Şuraciyəz bu bayramsayağı şən dəstənin içində

yoxdur, lakin Romaşov o tərəfə baxanda, — hər dəfə onun qəlbində nə isə lezzətlə inildəyirdi və o, qəribə, sebəbsiz həyecandan tez-tez nəfəs almaq istəyirdi.

Birdən sıralar boyu, külək kimi tələsdirici, ürkək bir söz ötüb keçdi: "Gelir, gelir!" Hamiya birdən aydın oldu ki, əsl ciddi dəqiqə başlanmışdır. Ümumi əsəbilik üzündən səhərdən taqətdən düşmüş və həyecanlanmış soldatların özləri əmr verilmədən, tələsik düzənlər, özlərini düzəldir və narahat halda öskürürdülər.

— Farağat! Jelonerlər, yerlərinə! — deyə Şulqoviç komanda verdi.

Romaşov sağ tərəfə çəpəki baxaraq, çölün lap qurtaracağında atlılardan ibarət kiçik sıx dəstə gördü; bu dəstə sarımtraq yüngül toz burumları arası ilə sürətlə soldatların sıralarına yaxınlaşındı. Şulqoviç üzündə ciddi və coşqun ifadə polkun ortasından, tələb olunandan azı dörd dəfə artıq məsafəyə uzaqlaşdı. O, çətin priyolların gözəlliyi ilə lovğalana-lovğalana, öz gümüşü saqqalını yuxarı qaldıra-qaldıra, polkun qara, hərəkətsiz kütləsinə qəzəbli, fərehli və ümidsiz nəzərlə baxa-baxa, bütün çölə yayılan səslə uzadəzada komanda verdi.

— Po-olk, din-lə-e! Sa-la-ma...

O, bu yüzlərlə adamın üzerindeki böyük hakimiyətdən zövq alırmış kimi və bu zövq anını uzatmayı arzu edirmiş kimi, bile-bile uzun pauza verdi və birdən, güc verdiyi üçün qıpqırmızı qızarmış, boyun damarları şışmış halda var gücü ilə bağırdı:

— ...Dur!..

Bir-iki! Əllər tüfəng qayışlarını şaqquşdatdı, çaxmaqlar soldat kemərlərinin toqqasına dəyib dinqıldadı. Sağ cinahdan qarşılıma marşının kəskin, şən və aydın səsləri ucaldı. Sanki şux fleyta və klarnetlərin səsləri decəl, gülən uşaqlar kimi qaçışır, uca mis trubalar tətentəneli qələbə sədaları ilə qışqırır və oxuyur, təbələ vurulan boğuq zərbələr isə onların müvəffəqiyyətli qaçışını süretləndirir, onlara çata bilməyen ağır trombonlar gur, sakit, yumşaq səslerlə donquldانırdılar. Stansiyada parovoz uzun, nazik və səlis səsle fit verdi, bu yeni, xoş səs də orkestrin mis trubalarının tətentəneli sədalarına qarışaraq, gözəl, şən ahəng yaratdı. Romaşovu birdən nə isə sevinc, qoçaqlıq dalğası öz ağuşuna alıb, onu asan və lezzətlə öz zirvəsinə qaldırdı. O, səmimi və fərehli aydınlıqla dərhal həm bürküdən ağarmış göyü, həm günəşin havada titrəşən qızılı ışığını, həm də uzaq çöldəki isti yaşılılığı gördü, — sanki əvvəller o bunları

görmemişdi, – o, gözogörünməz bir iradənin sırlı surətdə birləşdirdiyi bu qəşəng düzülmüş, hərəkətsiz durmuş qüdrətli insan kütləsinə mənsub olduğunu dərk edərək, birdən özünü gənc, qüvvətli, çevik və məğrur hiss etdi.

Şulqoviç sıyrılmış qılincını üzünə yaxın tuta-tuta, atını dördəyəq onların qarşısına sürdü.

Kobud-şən, cəngavər müsiqi sədaları arasından generalın sakit, amirana səsi eşidildi:

– Salam, birinci rota!

Soldatlar birağızdan səyle və ucadan qışqırıldılar. Yenə də stansiyyada parovoz fit verdi – bu dəfə qırıq-qırıq, qısa və sanki qızğınlıqla fit verdi. Korpus komandiri növbə ilə rotalarla salamlasaraq, atını soldatların sırası boyunca asta-asta sürdü. Romaşov artıq onun yoğun döşü altda və piy basmış qarnı üstə kitelində eninə iri bükükler olan şışman figurunu, soldatlara baxan böyük kvadrat üzünü, boybuxunlu kürən atın üstündəki qırmızı venzollu çox qəşəng təkaltını, martinqalın<sup>1</sup> sümük halqacılılarını və uzunboğaz lak çəkməli balaca ayagını görürdü.

– Salam, altıncı!

Romaşovun etrafında soldatlar, sanki öz qışqırıqlarından güce düşürmüş kimi olduqca ucadan qışqırıldılar. General at üstə inamlı və saymazyana oturmuşdu, mehriban gözləri qızarmış at isə boynunu qəşəng əyərək, ağızındaki dəhnəni xırçıldada-xırçıldada və ağızından yüngül ağ köpük tökə-tökə səlis, oynaq və çevik addımlarla yeriyirdi. “Onun gicgahları ağarmış, bigları isə qaradır, yəqin biglarına fabra<sup>2</sup> çəkmişdir”, – deyə Romaşov öteri fikirləşdi.

Korpus komandiri qızıl eynək altından öz qara, tamamile gənc, ağıllı və istehzalı gözləri ilə ona zillənmiş her soldatın gözlərinə diqqətlə baxırdı. Budur, Romaşovla tənleşdi və əlini furajkasının günlüyüne qaldırdı. Romaşov, ayaq ezelələrini tarım çekerek, aşağı sallanmış qılincının dəstəsini möhkəm, ağrı hiss ediləcək dərəcədə aşağı basaraq mil kimi durmuşdu. Birdən onun el-ayağından sədaqət, xoşbəxt fərəh dolu gizli ötbü keçdi və onun el-ayağı buza döndü. O, gözlərini zilləyərək, sadəlöh və uşaq adəti ilə öz-özünə

fikirləşdi: “Mübariz general qədd-qamətli, arıq figurlu gənc podporuçikə lezzətlə diqqət yetirdi”.

Korpus komandiri bu qayda ilə bütün rotaların qabağından növbə ilə keçib, hər biri ilə salamlasdı. Onun arxasında nizamsız dəstə ilə müşayiətçiləri: əla bəslənmiş atlara minmiş əlli nəfərə yaxın qərargah zabiti gelirdi. Romaşov onlara da həmin sədaqətli nəzərlə baxırdı, lakin müşayiətçilərdən heç biri dönüb podporuçikə baxmadı: bütün bu rəsmi keçidlər, müsiqi ilə qarşılanmaq, kiçik piyada zabitlerinin həyəcanları onlar üçün çoxdan zəhlələrini aparmış adı iş idi. Romaşov anlaşılmaz həsəd və bədxahlıqla hiss etdi ki, bu təkəbbürlü adamlar ne isə xüsusi, gözəl, onun üçün əlcətməz olan əla həyat sürürlər.

Kim isə uzaqdan orkestrə əllə işaret verib müsiqini dayandırdı. Korpus komandiri atını yortma yerişə polkun düzülüş xətti boyunca sol cinahdan sağ cinaha sürdü, geyimli-kecimli müşayiətçilər müxtəlif tərəflərə dalgalanan al-əlvan sıra ilə onun arxasında gedirdiler. Polkovnik Şulqoviç atını çapa-çapa birinci rotaya sürdü. O, yoğun gövdəsini dala verərək, kəhər axta atının cilovunu darta-darta yanğın vaxtı brandmayorlarının<sup>1</sup> qışqırıqları həmin qeyri-təbii, qəzəbli, qorxmuş və xırıldılı səslə qışqırırdı:

– Kapitan Osadçı! Rotanı çıxarin! Cə-əld..

Polk komandiri ilə Osadçı bütün təlimlərdə daim həvəsle ses yarışına girişirdilər. İndi də Osadçının lovğa və gur səslə verdiyi komanda həttə on altıncı rotada eşidilirdi:

– Rota, ciyine al! Ortaya düzən, addımla arş!

Uzun, gərgin əmək sayəsində onun rotası yürüş vaxtı xüsusən, son dərəcə nadir hallarda tesadüf edilən möhkəm addımlarla yeriyirdi, həm də soldatlar ayaqlarını çox hündürə qaldırır və qüvvətə yerə vururdular. Bu, gur səslənir və böyük təsir bağışlayırdı, həm də başqa rota komandirlərinin həsəd aparmasına səbəb olurdu.

Lakin birinci rota əlli addım atmamışdı ki, korpus komandiri tələsik qışqırıdı:

– Bu nədir? Rotanı dayandırın. Dayandırın! Rota komandiri, zəhmət olmasa, mənim yanımı gəlin. Siz burada nə göstərirsiniz? Bu

<sup>1</sup> Martinqal – atın başını düz saxlamaq üçün yuyendən tapqıra gedən qayış

<sup>2</sup> Fabra – keçmişdə biş-saqqalı boyamaq üçün işlədilən qara rəng (tərc.)

<sup>1</sup> Brandmayor – keçmişdə şəhərin bütün yanğın komandalarının başçısı

nədir: dəfn mərasimidir? Məşəllerlə nümayışdır? Qurulma soldatçıyəzlərdir? Üç süretlə yürüşdür? İndi, kapitan, soldatların iyi mi beş il xidmət etdikləri Nikolay vaxtı deyildir. Bu kordebalet<sup>1</sup> neçə gün artıq vaxt sərf etmişiniz! Qiymetli gün!

Ucابولو Osadçı sıyrılmış qılıncını aşağı salladaraq, hərəkətsiz və tutqun halda dayanmışdı. General bir qədər susduqdan sonra kəderli və istehzalı ifadə ilə sözünə davam edib dedi:

— Yəqin soldatları yürüş məşğələsi ilə əldən salmışınız! Eh, sizi nə deyim, əldəqayırma döyüşçülər! Gəl indi sizdən soruş ki... bax, lütfən, bu qoçaq oğlanın familiyası nədir?

General barmağı ilə sağ cinahda ikinci soldatı göstərdi.

— İgnati Mixaylovdur, zati-aliləri. — deyə Osadçı etinasız, soyuq, yoğun soldat səsi ilə cavab verdi.

— Yaxşı! Siz onun haqqında nə bilirsiniz? O subaydır mı? Evlidir mi? Onun uşaqları var mı? Onun belkə orada, kənddə bir dərdi-səri var? Müsibəti var? Bir şey ehtiyacı var? Nə?

— Bile bilmərəm, zati-aliləri. Yüz adamdır. Yadda saxlamaq olmur.

— Yadda saxlamaq olmur, — deyə general acı-acı təkrar etdi.  
— Ah, cənablar, cənablar! İncildə deyilmişdir: şeytanı qoyma qılığına gırsın, bəs siz nə edirsiniz? Axi, bu müqəddəs, avam heyvancıyəz, işdir vuruşma başlasa, sinəsini qabağa verib səni müdafiə edəcəkdir, səni çiyninə alıb odun içindən çıxaracaqdır, şaxtada öz deşik-deşik şinəlcəyişini sənin üstüne örtəcəkdir, siz isə — bila bilmirəm deyirsiniz.

General bir anlığa acıqlanaraq, cilovları yersiz, esəbiliklə arasıdır-arasdır Osadçının başı üstündən polk komandirinə qışqırdı:

— Polkovnik, bu rotanı rədd eləyin. Ona heç baxmayacağam. Rədd eləyin, bu saat rədd eləyin! Bunlar oyunbazdırılar! Kartondan qayılmış təlxekdirler! Beyinləri çuqundandır!

Polkun müvəffəqiyyətsizliyi elə buradan başlandı. Soldatların əldən düşmələri və qorxudulmaları, kiçik zabitlərin mənasız qəddarlığı, rəhmsizliyi, zabitlərin ordu xidmətinə mühafizəkarçasına münasibətləri — bütün bunlar baxışda açıq-aydın, lakin biabırçılıqla aşkara çıxdı. İkinci rotada soldatlar “otče naş” duasını bilmirdilər, üçüncü rotada səpələnmə düzülüşdə zabitlərin özleri çəşirdilər,

dördüncü rotada tüfəng hərəketləri zamanı bir soldatın başı gicəllendi. Başlıcası isə — qəfil süvari hücumuna qarşı işlədilməli olan üsulları öyrənmiş və onların əhəmiyyətini bilməş olsalar da, elə bir rota tapılmadı ki, bunlardan xəberdar olduğunu göstərsin. Həmin üsulları şəxsən korpus komandiri özü ixtira edib, təcrübəyə tətbiq etmişdi, bu üsullar, sıraları süretele yenidən düzəmkədən ibarət olub, her dəfə rəislərdən bacarıq, tez fikirləşməyi və geniş şəxsi təşəbbüs göstərməyi tələb edirdi. Bu işdə beşincidən başqa, bütün rotalar növbə ilə kəsildilər.

General rotaya baxıb, bütün zabit və kiçik zabitləri uzaqlaşdırır və soldatlardan soruşurdu ki, güzəranlarından razıdırırları, onlara çatası hər şeyi alırlar, şikayət və narazılıqları var mı? Lakin soldatlar birağızdan qırıldayıb deyirdilər ki, “Elədir ki, var, hər şeydən razıyıq”. General birinci rotadan soruşanda Romaşov rotasının feldfebeli Rındanın arxadan fişiltili və hədəleyici səslə dediyi sözləri eşitdi:

— Bax, hünəriniz var, biriniz narazılıq etsin! Sonra mən ona elə toy tutum ki, özü də afərin desin!

Tekcə beşinci rota özünü lap elə göstərdi. Qoçaq, sağlam görünüşlü soldatlar rota təlimlərini elə yüngül, qıvrıq və möhkəm addımlarla, elə cəld və sərbəst yerinə yetirirdilər ki, sanki baxış onlar üçün qorxulu imtahan deyil, nə isə olduqca şən və asan bir əyləncə idi. General hələ də qaşqabaqlı idi, bununla belə, razılıqla dedi: “Uşaqlar, yaxşıdır!” — bu sözləri general baxış vaxtı ilk dəfə idi ki, deyirdi.

Kapitan Stelkovski süvarilərin hücumlarına qarşı üsulları yerine yetirerek korpus komandirinin tamam etimadını qazandı. Düşmənin hansı tərəfdən geldiğini general özü qəfil, tələsik cümlelərde ona göstərirdi: “Sağda süvarilər, səkkiz yüz addımlıqda”, Stelkovski də bir saniyə belə özünü itirmədən, dərhal rotanı dəqiq və sakit halda dayandırır, çaparaq gələn xəyalı düşmənə təref çevirir, vaxta qənat edərək vəzvolduları birləşdirir, birinci vəzvodu diz üstə, ikincini ayaq üstə saxlayaraq nişanı təyin edir, bir və ya iki təsevvür edilən yayaşım atəsi açır, sonra isə komanda verirdi: “Çiyninə al” — “Əla, qardaşlar! Sağ olun, qoçaqlar” — deyə general onları tərifləyirdi.

Sual-cavabdan sonra rota yənə cəbhə boyu sıraya düzüldü. Lakin general onu buraxmayı ləngidirdi. O, cəbhə boyu atını yavaş-yavaş sürərək, hər şeyi öyrənmək fikrile, xüsusi maraqla soldatların üzərinə diqqətlə baxır və ağır, şişmiş göz qapaqları altındakı ey-

<sup>1</sup> Kordebalet — dəstə ilə oynayan balet artistləri heyəti

nəkli, ağılı gözlərində inçə, məmənun təbəssüm oynayırı. O, birdən atı saxladı və geriye boyylanıb, öz qərargah reisine dedi:

— Yox, polkovnik, siz bir onların sıfətlərinə baxın! Kapitan, olmaya siz onları piroqla bəsləyirsiniz? Bəri bax, hey, yoğunsifət, — o, çənəsinin hərəkəti ilə bir soldatı göstərdi, — senin adın Kovaldır mı?

— Elədir ki, var, zati-aliləri, Mixaylo Boriyuk! — Soldat məmənun uşaq təbəssümü ilə gülümseyə-gülümseyə qışkırdı.

— Bir bax ha, men işə elə bildim ki, Kovaldır. Hə, deməli, sehv etmişəm, — deyə general zarafat etdi. — Nə etmək olar. Tapa bilmədim... — o şən, həyasız ifadə işlətdi.

Soldatların üzünü səfəh və fərəhli təbəssüm tamam büründü.

— Heç də yox, zati-aliləri! — Soldat daha bərkdən qışkırdı. — Belə ki, öz kəndimizdə dəmirçiliklə məşğul olurdum. Koval<sup>1</sup> idim.

— Aha, gördün! — general səmimi halda başını tərpətdi. O, soldatı tanımığı ilə fəxr edirdi. — Kapitan, bu necədir, yaxşı soldatdır mı?

— Çox yaxşı soldatdır. Mənim soldatlarının hamısı yaxşıdır, — Stelkovski həmişəki kimi adı, cəsareti səslə cavab verdi.

Generalın qaşları acıqli-acıqli tərpəndi, lakin dodaqları gülümşədi, bu da onun sıfetinə məhrİban, pirani-xoş ifadə verdi.

— Hə, bunu siz, kapitan, deyəsen, lap... Cəza alanlar vardır?

— Bir nəfər də yoxdur, zati-aliləri. Beşinci ildir ki, bir nəfər də cəza almamışdır.

General yoğun gövdəsini əyib, düymələnməmiş ağ əlcəkli kök əlini ona uzatdı.

— Çox sağ ol, əzizim, — o, səsi titrəyə-titrəyə dedi və birdən onun gözləri yaşardı. Bir çox qəribə xasiyyətli mübariz generallar kimi o da bəzən ağlamağı xoşlayırdı. — Çox sağ olun, qocaya təskinlik verdiniz. Çox sağ olun, bahadırlar! — O, ciddi səslə rotaya qışkırdı.

Stelkovskinin buraxdığı yaxşı təsir sayesində altinci rotanın da baxışı nisbəten müvəffəqiyətlə keçdi. General daha tərifləmirdi, ancaq söymürdü də. Lakin saman doldurub taxta çərçivə içerisinde bərkidilmiş müqəvvaları soldatlar doğramağa başlayan kimi, altinci rota da biabır oldu.

— Belə deyil, belə deyil, belə deyil, belə deyil! — korpus komandiri yahərin üstə dartinaraq qəzəblənirdi. — Heç belə deyil! Qardaşlar, mənə qulaq asın. Qəzəblə, tən ortadan, süngü borucuğuna kimi

dürt. Qəzəblən! Sən təndirə çörək yapmırsan, düşməni süngüləyir-sen...

O biri rotalar bir-birinin ardınca kəsildi. Korpus komandiri daha həyecanlanmış və özünə xas olan kəskinliklə nöqsanları qeyd etmirdi, o, dinnəzə, beli bükülmüş və usanmış halda atın üstə oturdu. O, on beş və on altinci rotalara heç baxmadı, yalnız yorğun-yorğun əlini yelləyib nifretlə dedi:

— Hə, burlar... düşük kimidirlər.

Təkçə tentənəli marş qalırdı. Bütün polku six cərgələrlə bir yerdə toplayıb, yarımrotalarla düzəndilər. Jelonerlər yenə sıçrayıb qabağa çıxdılar və hərəket xəttini göstərərek sağ cinahın qarşısında sıraya düzüldüllər. Hava bərk isti idi. Bürkü və six toplaşmış soldatların bədənlərindən qalxan ağır bug, uzunboğaz çəkmələrin, maxorka, çirkli insan derisi və mədədə həzm olunmuş qara çöreyn iyi soldatları əldən salmışdı.

Lakin tentənəli marşdan qabaq hamı cürətləndi. Zabitlər, demək olar ki, soldatlara yalvarırdılar: "Qardaşlar, siz korpus komandırının qabağından qoçaqcasına keçməyə cəhd edin. Bizi biabır eləmeyin". Reislerin tabelikdə olanlarla bu rəftarında indi nə isə yaltaqlıq, inamsızlıq və günahkarlıq hiss edilirdi. Sanki korpus komandırı kimi ol çatmaz derecədə yüksək şəxsin qəzəbinin ümumi ağırlığı həm zabiti və həm soldatı sıxmağa başladı, onları simasızlaşdırıldı və bərabərleşdirdi, həm də eyni derecədə türkək, karıxmış və aciz etdi.

Uzaqdan Şulqoviçin komandası eşidildi:

— Polk, farragat... Musiqiçilər, ön xette!

Min beş yüz adamın hamısı boğuq, tələsik ugultu ilə bir saniyeliyə tərpəndi və birdən sakitləşərək əsəbi və ehtiyatlı halda mil kimi düz dayanıb sükuta daldı.

Şulqoviç görünmürdü. Yenə onun zil, yayılan səsi eşidildi:

— Polk, ciyinə-ə-ə al...

Dörd nəfər batalyon komandiri, at üstə öz hisselerinə təref dönüb, qarışq səslə komanda verdi:

— Batalyon, ciyinə... — onlar gözlərini gərgin halda polk komandirinə zillədilər.

Polkun qabaq tərefinde, uzaqda, havada qılınc parladı və aşağı endi. Bu, ümumi komanda üçün işarə idi, dörd nəfər batalyon komandiri birdən qışkırdı:

<sup>1</sup> Koval - dəmirçi

– ...al!

Polkun soldatları boğuq cingilti ilə nizamsız halda tüfənglərini ciyinlərinə aldılar. Haradasa süngülər şaqqıldı.

Bu zaman Şulqoviç sözləri həddindən artıq uzadaraq, təntənə və fərəhle, ciddi səslə, iri ciyərlərinin var qüvvəsi ilə ucadan komanda verdi:

– Tə-tə-nə-li marş-a-!

İndi artıq on altı rota komandırı yersiz, saxta ve müxtəlif səslə uzada-uzada komanda verdi:

– Təntənəli marş!

Destənin quyrığında gecikmiş bir rota komandırı o birilərdən sonra, dili dolaşa-dolaşa və utancaq səslə qışqırıb, yarımcıq komanda verdi:

– Təntənəli... – dərhal səsi qorxaqcasına qırıldı.

– Yarım ro-ta i-i-lə! – Şulqoviçin gur səsi ətrafa yayıldı.

– Yarımrota ilə! – rota komandirləri dərhal onun ağızından qapıb komanda verdilər.

– İki vzzod ara i-ilə! – Şulqoviç uca səslə komanda verdi.

– İki vzzod ilə!

– Sa-ğə bax düz-lən-n!

– Sağa bax düzlən! – deye çox səslə qarşıq əks-səda tekrar etdi. Şulqoviç iki-üç saniyə fasile verib, kəskin səslə komanda verdi:

– Birinci yarımrota, addimla!

Qabaqda Osadçının, six siraların arasından keçib boğuq səslə-nən və yerin lap üstünə yayılan gur səslə komandası eşidildi:

– Birin-ci yarımrota. Sağa bax düzlən. Addimla... arş!

Polk təbilçiləri qabaqda hamılıqla birdən təbilləri guruldatdılar.

Maili süngü meşəsindən düzgün uzun xəttin aralandığı və ahong-dar surətdə havada tərpənməyə başladığı arxadan göründü.

– İkinci yarımrota, düz irəli! – Romaşov Arçakovskinin zil arvad səsini eşitti.

Başqa süngüler xətti, hərəketə gələrək, yırğalanmağa başladı. Təbillərin səsi getdikcə boğuq çıxır və yavaşıyırıldı, sanki aşağı, yerin altına enirdi, birdən orkestrin şən, nəşə saçan, olduqca məlahətli dalğası təbil səsinin üstünə cumaraq, onu ezdidi və yox etdi. Polk orkestri marsın sürətini alaraq çalmağa başladı, bütün polk dərhal canlandı və özünü düzəldti: başlar yuxarı qalxdı, qədd-qamətli bədənlər dikəldi, kədərlə, yorğun üzər aydınlaşdı.

Yarımrotalar bir-birinin dalınca yollandıqda, hər dəfə polk marsının sədaları da daha aydın, həyecanlı və fərəhli olurdu. Budur, birinci batalyonun sonuncu yarımrotası yollandı. Ariq qara ata min-miş podpolkovnik Lex, Olizarın müşayiəti ilə irəli hərəkət etdi. Hər ikisi qılınçı şax tutmuşdu. Stelkovskinin sakit, hemişə olduğu kimi saymazyana deyilen komandası eşidildi. Süngülərdən xeyli hündürdə bayraqın ağacı ahenglə hərəkat edirdi. Beli bükülmüş, tosunluşmış, uzunqollu, yekə qoca usandırıcı meymuna oxşayan Sliva bərəlmüş sulu gözləri ilə sıraya nəzər yetirə-yetirə qabağa çıxdı.

– B-birinci yarımrota... d-düz irəli!

Romaşov yüngül və cəld addimla öz yarımrotasının önünü çıxıb, ortada dayandı. Onun qalbini nə isə fərəhli, gözəl və məgrur bir şey bürdü. O, birinci sıradakı soldatların üzərinə öteri nəzər saldı. “Köhnə igid öz təcrübəli soldatlarını şahin nəzerilə gözdən keçirdi” – deye Romaşovun başından dəbdəbəli ifadə keçdi və bu zaman o, cəsaretlə, sözləri uzada-uzada komanda verdi:

– İkin-ci yarımr-ro-ta...

“Bir, iki!” – Romaşov fikrən sayır və təkçə pəncəsi ilə ahəngi saxlayırdı. “Ahəngi sol ayaqdan saxlamaq lazımdır. Sol, sağ”. O, üzündə xoşbəxt ifadə ilə başını dala əyərek, uca, zil, tenor səslə çölü başına alaraq qışqırı:

– Düz irəli!

Artıq Romaşov yay kimi bir ayağı üstə dönərək, geriyə boylanmadan uzada-uzada iki ton alçaqdan əlavə edib dedi:

– Sağa bax düz-lən-n!

Bu anın gözəlliyi onu məst etdi. Bir saniyəliyə ona belə geldi ki, bu musiqi onu yandırıcı, gözqamaşdırıcı dalgalara qərq edir, mis boruların şən sədaları göyden, güneşden yağır. Bir az qabaq, qarşılama vaxtı olduğu kimi – onun bədənini xoş, soyuq gizli bürüyür və dərisini bərklişdirir, başının tükərini biz-biz edir və terpedirdi.

Generalın tərifinə cavab olaraq beşinci rota, musiqinin ahənginə uyğun səslə birağızdan qışqırı. İnsan bədənlərindən ibarət canlı maniədən azad olmuş aydın marş sədaları sanki azadlığa çıxıqlarına sevinərək daha uca səslə və daha şən halda Romaşova təref cumdu. Podporuçık indi qarşıda, sağ tərəfdə boz ata minmiş generalın kök figurunu və onun arxasında dayanmış müşayiətçiləri, daha uzaqda isə gözqamaşdırıcı günorta işığında əfsanəvi çıraq kimi yanın al-əlvən paltarlı qadınlar dəstəsini aydın göründü. Sol tərəfdə

isə orkestrin oxuyan qızılı trubaları işim-işim işildayırıdı, Romaşov da hiss edirdi ki, generalla musiqi arasında, keçilməsi həm sevincli, həm də qorxunc olan gözə görünmez sehrlı tel vardır.

Lakin birinci yarımrota artıq həmin xəttə qedəm qoydu.

— Yaxşıdır, uşaqlar! — korpus komandirinin razılıq bildirən səsi eşidildi. — A-a-a-a! — deyə soldatlar dərhal uca, şən səslə cavab verdilər. Musiqi sədaları daha ucadan irəli cumdu. “Ah, əzizim! — Romaşov general haqqında diqqətə düşündü. — Ağlılı adamsan!”

İndi Romaşov təkdirdir. O, ayaqlarını azca yerə toxundura-toxundura sərbəst və möhkəm addımlarla gizli xəttə yaxınlaşdı. O, başını qoçaqcasına dala əyərək, meydan oxuyurmuş kimi məğrurcasına sola döndərmışdı. O, özünü ele yüngül və sərbəst hiss edirdi ki, ele bil qəfildən ona uçmaq qabiliyyəti verilmişdi. O, özünü ümumin valeh olduğu cisim, bütün dünyyanın gözəl mərkəzi hesab ederek xoş, sevindirici bir yuxu aləmində öz-özünə deyirdi:

“Baxın, baxın, — bu gələn Romaşovdur”. “Qadınların gözleri sevincdən işildayırıdı”. Bir, iki, sol!.. “Rotannın qabağında gözel, cavan podporuçık qəşəng addımlarla yeri yirdi”. Sol, sağ!.. “Polkovnik Şulqoviç, sizin Romaşov çox qəşəngdir, — korpus komandiri dedi, — mən onu öz yavərim kimi görmək istərdim”. Sol...

Daha bir saniyə, daha bir an keçir — Romaşov da cazibeli teli keçir. Musiqi son dərəcə ucadan, qəhrəmancasına, coşqun təntənə ilə səslənir. “İndi tərifləyəcəkdir”, — deyə Romaşov düşünür və qəlbini bayram calah bürüyürdü. Korpus komandirinin səsi eşidilir, budur Şulqoviçin və başqalarının səsi gəlir... “Əlbəttə general tərifləmişdir, ancaq soldatlar niyə cavab vermədilər? Arxadan, sıraların arasından kimsə qışkırdı... Nə olmuşdur?”

Romaşov dönüb geri baxdı və sapsarı saraldı. Onun bütün yarımrotası iki düz, mütənasib xətt əvəzinə, biabırçı, hər tərəfə əyilmiş, bir yerə six toplaşmış qoyun sürüsünə oxşayırdı. Bu, ona görə baş vermişdi ki, öz sevincindən və ehtiraslı xəyallarından mest olmuş podporuçık özü də hiss etmədən addımbaaddım ortadan sağa keçmiş və bu zaman yarımrotanı sixışdırılmış, nəhayət o, yarımrotanın sağ cinahına keçərək, ümumi hərəkəti pozmuş və dağıtmışdır. Romaşov bütün bunları ötəri fikir kimi qısa bir anda gördü, həm də bu zaman iyirmi addım dala qalib düz generalın qabağından qızını çəkə-çəkə gələn soldat Xlebnikovu da gördü. Xlebnikov yeri yerkən yixilmiş, indi isə başdan-ayağa toza bulaşmış, silah-

əsləhə altında ikiqat əyilərə sanki iməkləyə-iməkləye, bir eli ilə tūfəngin ortasından yapışır, o biri eli ilə aciz-aciz burnunu silə-silə öz yarımrotasının dalınca qaçırdı.

Romaşova birdən elə gəldi ki, aydın may günü tutqunlaşdı, onun ciyninə, qum dağına oxşar, ağır, özgə yükü çökdü, orkestr isə kədərlə və boğuş səsle musiqi çalmağa başladı. O, özünü də ağır, naqolay ayaqları bir-birinə ilişən balaca, zərif və kifir bir adam kimi hiss etdi.

Polk komandirinin yaveri artıq atını çaparaq ona tərəf süründü. Fyodorovskinin üzü qıpqrırmızı qızarmış və qezəbdən əyilmiş, alt çənesi atılıb-düşürdü. Açığından və atı bərk çapdığından o, teng-nəfəs olmuşdu. O, hələ uzaqdan qəzeblə, udquna-udquna və boğazı tutula-tutula qışkırmaga başladı:

— Podporuçik... Romaşov... Polk komandiri sizə.. şiddetli töhmət elan edir... Yeddi gün... qaupvaxtaya... diviziya qərargahına... Bu, biabırçılıqdır, rüsvayçılıqdır... Bütün polku biabır etdiniz!.. Bur-nufirtli!

Romaşov ona cavab vermedi, hatta başını da ona tərəf döndəmədi. Onun əlbəttə, söyməyə ixtiyarı var! Bax, yaverin onun üstünə qışkırdığını soldatlar da eşitdiler. “Hə, nə eybi var, qoy eşitsinlər, mənə belə lazımdır, qoy eşitsinlər, — deyə Romaşov özünə qarşı keskin nifretle düşündü. — Mənim üçün artıq hər şey məhv oldu. Mən özümü güllə ilə vurub öldürəcəyəm. Mən əbədi rüsvay oldum. Mənim üçün hər şey məhv oldu. Mən güləmliyəm, mən balacayam, mənim üzüm solğun və kifirdir, mənim üzüm qəribədir, dünyada bütün üzlərdən iyrəncidir. Hər şey məhv oldu! Soldatlar arxamca gəlir, kürəyimə baxıb gülür və dirsəkləri ilə bir-birinin böyrünü dümşükleyirlər. Belkə mənə yazıqları gəlir! Yox, mən mütləq, mütləq özümü güllə ilə vurub öldürəcəyəm!”

Yarımrotalar korpus komandirindən xeyli uzaqlaşdırdan sonra bir-birinin ardınca sol cinah üstə dönüb, yürüşə başladıqları əvvəlkı yerlərinə qayıdırıllar, onları burada yenidən geniş sırə ilə rotalarla düzürdülər. Daldaklı hissələr gələnə kimi soldatlara azad durmağa icazə verirdilər, zabitlərin özleri isə el-ayaqları açılışın deyə, yerlərindən aralanıb qolçağın içində gizlədə-gizlədə papiroş çekməyə başladılar. Tekcə Romaşov cəbhə xəttinin ortasında, öz yarımrotasının sağ cinahında dayanmışdı. O, qılincinin ucu ilə ayağının yanında yeri diqqətə qazıyr və başını yuxarı qaldırmasa da, hiss edirdi ki, hər tərefdən ona maraqlı, istehzalı və nifretli baxışlar dikilmişdi.

Kapitan Sliva Romaşovun yanından keçdi, ayaq saxlamadan və ona baxmadan, öz-özü ilə danışırıñ kimi, dişlerini qicaraq və qızılını boğaraq xırıltılı sesle donıldandı:

— E-eñ bu gün, lütfən, başqa rotaya keçirilmək barədə raport verin.

Sonra Vetkin onun yanına gəldi. Romaşov onun aydın, mərhəmetli gözlərində və sallanmış dodaqlarının künclərində iyrəncilik və rəhm ifadəsinə oxudu; adamlar, qatar altda qalmış itə baxarkən, onların üzündə belə ifadə olur. Romaşov eyni zamanda öz üzündə nə isə manasız solğun bir təbəssüm olduğunu ikrəhla hiss etdi.

— Yuri Alekseiç, gedek papiros çekək, — deyə Vetkin dilləndi.

O, dilini marçıldıb, başını bulaya-bulaya, pərt halda əlavə edib dedi:

— Eh, ezizim!..

Romaşovun çənəsi titrdi, boğazı açılaşdı və qəhərləndi. O, ağlamadan özünü zorla saxlayaraq, incimis uşaq kimi qırıq-qırıq, boğuq sesle dedi:

— Yox... daha burada... mən istemirəm.

Vetkin kənara çəkildi. “Bax, indi yaxınlaşış Slivaya bir sillə ilişdirəcəyəm”, — heç bir səbəb olmadan Romaşovun başından dəlicəsinə cəsur bir fikir keçdi. — Yaxud korpus komandirinə yaxınlaşış deyəcəyəm: “Soldat oyunu oynayıb, adamları incitmək sən qoca kişi üçün ayıbdır. Qoy gedib rahatlansınlar. Sənə görə soldatları iki həftə döyüblər”.

Lakin o, birdən, qədd-qamətli qəşəng podporuçık haqqındaki, qadınların sevinci haqqındaki, mübariz generalın məmənunluq haqqındaki bir az bundan qabaqkı məğrur xəyalını xatırladı — o elə utandı ki, onun nəinki üzü, hətta sinəsi və küreyi dərhal qıpçırmızı qızardı.

“Sən gülməli, nifrətəlayiq, murdar adamsan! — O, fikrən öz-özünə qışkırdı. — Bunu da hamınız bilin ki, mən bu gün gülə ilə vurub özümü öldürəcəyəm!”

Baxış qurtardı. Rotalar bir neçə dəfə də korpus komandirinin qabağından təntəneli yerişlə: əvvəlcə rotalarla addımla, sonra qaçaqaça, daha sonra tüfəngləri yatiq halda tutaraq birləşmiş dəstə ilə keçdilər. General deyəsən bir qədər yumşaldı və bir neçə dəfə soldatları təriflədi. Artıq saat dördə yaxın idi. Nehayət polku dayandırb,

soldatlara azad dayanmağı əmr etdilər. Qərargah şeypurçusu “Rəis-lər çağırışını” çaldı.

— Cənab zabitlər, korpus komandirinin yanına! — sözləri sıraflar boyu eşidildi.

Zabitlər sıradan çıxbı, korpus komandirini tamam dövreyə aldılar. O, beli bükülmüş, süst, çox yorğun halda atın üstə oturmuşdu, lakin onun ağılli, qiyılmış, işmiş gözləri qızıl eynəyin arxasından çox aydın və istehza ilə baxırdı.

— Qısa danışacağam, — deyə o, qırıq-qırıq və qəti səslə danışmağa başladı. — Polk yaramaz haldadır. Soldatları söymürəm, mən təqsiri rəislərdə görürem. Faytonçu pis olanda — atlar da yerimirlər. Mən sizdə ürək olduğunu, soldatlara bacarıqla qayğı göstərdiyinizi görmədim. Bunu möhkəm yadda saxlayın: “Müqəddəs o şəxsdir ki, dostu üçün canından keçsin”. Sizin isə fikriniz-zikriniz budur ki, təkcə baxışda rəislərin xoşuna gələsiniz. Siz soldatları araba atları kimi əldən salmışınız. Zabitlərin görkəmi pisdir, vəhşiyyə oxşayırlar, elə bil ki, mundır geymiş kiçik dyakondurlar. Hə, bunu əmriimdə oxuyarsınız. Bir praporşik, deyəsən, altinci və ya yeddinci rotanın praporşiki sıra düzümnü pozdu və aləmi qatib-qarışdırı. Ayıbdır! Üç süredə yeris tələb etmirəm, lakin hər şeydən əvvəl siz gözəyari ölçməyi və özümüzü sakit aparmağı bacarmalısınız.

“Mənim baremdədir!” — deyə Romaşov dəhşətli fikirləşdi və ona elə gəldi ki, burada dayananların hamısı birdən boylanıb ona baxdı. Lakin heç kəs terpənmədi. Hamı susmuş, məyus-məyus və hərəketsiz halda dayanıb gözlərini generala zilləmişdi.

— Beşinci rotanın komandirinə qızığın təşəkkürümü bildirirəm! — deyə korpus komandiri sözüne davam etdi. — Kapitan, haradasınız? Aha, odur! — general bir qədər sünə herəketlə, iki əllə furajkasını yuxarı qaldırdı, alının üstə işi olan daz başını açdı və Stelkovskiyə tezim etdi. — Bir daha size təşəkkür edirəm və məmənuniyyətlə əlinizi sixıram. Allah eleməmiş mənim korpusum mənim rəhbərliyim altda vuruşmalı olarsa, — general gözlərini döydü və onun gözləri yaşardı, — onda, kapitan, bilin ki, birinci tehlükeli işi size tapşıracağam. İndi isə, cənablar, ehtiramımı qəbul edin. Siz azadsınız, gelən dəfə, lakin başqa qaydada, sizi görməyi arzu edirəm. Atıma yol verin.

— Zati-aliləri, — deyə Şulqoviç qabağa çıxdı. — Cüret edirəm, izin verin, cənab zabitlər cəmiyyəti adından sizi, zabitlər klubunda nahara dəvət edim. Biz çox şad...

— Yox, nəyə lazımdır?! — general onun sözünü kəsdi — Olduqca minnətdaram, bu gün qraf Ledoxovski məni qonaq çağırmışdır.

O, zabitlərin açdıqları geniş yolla atını dördayaq polka tərəf sürdü. Soldatlar özleri, əmrsiz-zadsız, hərəkətə göldilər, farağat dayandılar və susdular.

— N-lilər, çox sağ olun! — general qətiyyətə və mehribanlıqla qışkırdı. — Sizə iki gün istirahət verirəm. İndi isə... — O, şən halda sesini ucaltdı, — çadırlara qaçaraq arş! Ura!

O, sanki bu qısa qışkırla birdən bütün polku itələdi. Min beş yüz nəfər soldat qulaqbatarıcı sevinc nərəsi ilə müxtəlif tərəflərə cumdu, ele bil ki, yer onların ayağı altında titrədi və uğuldadı.

Romaşov, dəstə ilə şəhərə qayıdan zabitlərdən ayrılib, düşərgənin içi ilə, uzaq yolla getdi. Bu dəqiqələrdə o özünü, polk ailəsindən qovulmuş bir adam, heç kəsə xoş gelməyən yad bir adam, hətta yaşı adam deyil, iyri, qüsurlu və eybəcər uşaq kimi hiss edirdi.

O, öz rotasının çadırları dañından, zabitlər yolu ilə gedərkən kiminsə asta, lakin qəzəbli səsi onun diqqətini cəlb etdi. O, bir dəqiqəliyə ayaq saxladı və çadırlar arasındaki boşluqda öz feldfebeli balacaboylu, qırmızısifet, olduqca möhkəm bədənli Rindanı gördü; feldfebel qəzəbə nalayıq söyüş söyə-söyə Xlebnikovun üzünü yumruqladı. Xlebnikovun tutqun üzündə səfəh, çəşqin ifadə, mənasız gözlərində isə heyvani qorxu var idi. Onun başı acınacaqlı halda o tərəf, bu tərəfə yırğalanırdı, həm də her dəfə zərbə endirilendə onun çənesinin bir-birinə dəyiş berk şaqquşlığı eşidilirdi.

Romaşov təlesik, demək olar ki, qaça-qaça ötüb keçdi. Xlebnikova tərəfdar çıxmaga onun gücü yox idi. Eyni zamanda da iztirabla hiss etdi ki, öz şoxsi taleyi ilə bu bədbəxt, dilsiz-ağızsız, əldən düşmüş soldatçıyəzin taleyi qəribə halda bir-birinə çox yaxındır və bu gün iyri surətdə bir-birinə qarışmışdır. Sanki onlar eyni xəstəliyə tutulmuş və adamlarda eyni iyrenclik oyadın iki nəfər şikəst idi. Bu eyni vəziyyətdə olmaq fikri Romaşovu çox utandırıb iyri-dırse də, bunda həm də qeyri-adi, dərin, əsl insanı bir şey var idi.

## XVI

Düşərgədən şəhərə bircə yol var idi ki, o da dəmir yolu xəttindən keçirdi; həmin yerdə isə dəmir yolu xətti dik və dərin çuxurdan keçirdi. Romaşov ensiz, tapdalayıb bərkidilmiş, demək olar ki, lap dik enişlə qaça-qaça aşağı düşdü və o biri tərəfdəki dik yoxusu güclə qalxmağa başladı. O, hələ yoxuğun ortasında ikən gördü ki, yuxarıda şinelini ciyinə atmış bir nəfər kitelli adam dayanmışdır. O, bir neçə saniye ayaq saxladı, gözlərini qiyib baxdı və həmin adamı tanıdı — o, Nikolayev idi.

“İndi çox pis hadisə baş verəcəkdir!” — deyə Romaşov fikirləşdi. İztirablı hissədən onun ürəyi kədərlə inildədi. Lakin o, itaetlə yuxarı qalxdı.

Zabitlər, təxminən beş gün görüşməmişdilər, lakin indi onlar görüşərkən nədənsə salamlaşmadılar, nədənsə Romaşov bunu adı bir şey hesab etdi, sanki bu ağır, bəd gündə elə belə də olmalı idi. Onların heç biri əlini furajkasına belə qaldırmadı.

Nikolayev Romaşovun ciyini üstdən uzaqlara, düşərgəyə baxabaxa dedi:

— Yuri Alekseiç, mən sizi qəsdən burada gözləyirdim.

— Qulluğunuzda hazırlam, Vladimir Yefimic, — deyə Romaşov sənii sərbəstliklə, lakin titrək səsle cavab verdi. O, əyilib keçənilki mixəyi rəngli quru ot saplaşğını qırdı və dalğın-dalğın onu çeynəməyə başladı. O, eyni zamanda Nikolayevin paltosunun düymələrində eks olunan ensiz, balaca və kiçicik qılı, lakin yanlardan biabırçı halda şışmiş öz figuruna gözlərini zillədi.

— Mən sizi lengitməyəcəyəm, sizə ikicə kəlmə söz deyəcəyəm, — Nikolayev dilləndi.

O, sözlərini çox müləyimliklə, təmkinli olmayı qərara almış əsəbi və acıqlı adam kimi çox nəzakətlə dedi. Lakin danışa-danışa bir-birinin üzünə baxmamaq saniyəbəsaniyə çətinleşdiyi üçün Romaşov sualedici səsle təklif etdi:

— Gedəkmə?

Piyadaların tapdaladığı eyri-üyrü cığır böyük şeker çuğunduru tarlasının içindən keçirdi. Uzaqda şəhərin balaca ağ evləri və qırmızı kiremit damları görünürdü. Zabitlər bir-birindən aralı qalın, sıx və ayaq altında xırıldayan otu tapdalaya-tapdalaya yeriməye

başladılar. Bir müddət onların heç biri dinmədi. Nəhayət, Nikolayev açıq-aydın çətinliklə nəfəsini derib birinci danışmağa başladı:

— Hər şeydən əvvəl mən sizə belə bir sual verməliyəm: mənim arvadıma... Aleksandra Petrovnaya hörmətiniz varmı?

— Mən sizə başa düşmürəm, Vladimir Yefimoviç... — deyə Romaşov etiraz etdi. — Mən də öz tərəfimdən, sizdən soruşmalyam...

— İzin verin! — birdən Nikolayev özündən çıxdı. — Biz növbə ilə soruşacağıq, əvvəlcə mən, sonra isə siz. Yoxsa biz ümumi dil tapa bilmərik. Gəlin biz düz və açıq danışaq. Siz hər şeydən əvvəl bu sualıma cavab verin: Aleksandra Petrovna haqqında deyilenlər və onun barəsində gedən dedi-qodu heç olmazsa sizə maraqlandırırı? Hə, bir sözlə.. Ay səni kor şeytan!.. Onun adı! Yox, yox, dayanın, mənim sözümü kəsmeyin... Axı siz, ümidi varam ki, ondan və məndən yaxşılıqdan başqa heç bir şey görmədiyinizi, evimizdə yaxın, öz adamımız, demək olar, doğma adamımız kimi qəbul olunduğunuza inkar etməyəcəksiniz.

Romaşov cığırдан kənara çıxıb, yumşaq torpaqda yönəmsiz halda blidrədi və utana-utana donquldandı:

— İnanın, sizin və Aleksandra Petrovnanın mənə etdiyiniz hörməti mən heç vaxt unutmayacağam...

— Ah, yox, heç də məsələ bunda deyildir, heç də bunda deyildir. Mən sizdən təşəkkür ummuram, — deyə Nikolayev hirslandı. — Mən təkcə bunu demək istəyirəm ki, mənim arvadım barədə çirkin, yalan dedi-qodu gedir... hə, yəni bu dedi-qoduya... — Nikolayev tez-tez nəfəs almağa başladı və cib dəsməli ilə üzünü sildi. — Hə, bir sözlə bu dedi-qoduda sizin də adınız çekilir. Bizim hər ikimiz — mən və Aleksandra Petrovna — biz hər gün alçaq və ədəbsizcəsinə yazılmış imzasız məktublar alırıq. Men onları sizə göstərməyəcəyəm. Bu, mənim üçün çox ayıbdır... — Nikolayev bir saniyəliyə duruxdu. — Hə, bəli, ay səni!.. Deyilir ki, siz Aleksandra Petrovnanın aşnasınız va guya... ax, bu, alçaqlıqdır! Hə, və sair... deyilir ki, siz hər gün gizlice görüşür və guya bütün polk bunu bili. Bu alçaqlıqdır!

O, qəzəblə dişlərini qırtdı və tüpürdü.

— Mən bilirəm bunları kim yazır. — Romaşov üzünü kənara çevirərək, yavaşca dedi.

— Bilirsiniz?

Nikolayev dayandı və kobudcasına Romaşovun qolundan yapışdı. Aydın görünürdü ki, onu bürümüş qəfil anı qəzəb onun səni

təmkini yox etmişdi. Onun öküz gözləri bərəldi, üzü qıpqırmızı qızardı, titrəməyə başlamış dodaqlarının künclərində qatı tüpürçək göründü. O, bütün bədənini irəli verərək və üzünü Romaşovun üzünə lap yaxınlaşdıraraq qəzəblə qışkırdı:

— Bəs bunu bildiyiniz halda, nə ixtiyarla susursunuz! Sizin heç olmazsa azca namusunuz varsa, o eclafların ağızını bağlamalısınız. Siz... ordu Don Juanı, eşidirsinizmi! Əger namuslu adamsınızsa və...

Romaşov saraldı, Nikolayevin gözlerinin içine nifretlə baxdı. Birdən onun əl-ayağı olduqca ağırlaşdı, başı boşalmış kimi yüngüləşdi, üroyi içərəcənə düşüb, orada çox qüvvətli, ağır zerbələrlə vuraraq, bütün bədənini titrətdi.

— Sizdən xahiş edirəm ki, mənim üstümə qışkırmayıñız, — Romaşov boğuq səsle və uzada-uzada dedi. — Ədəblə danışın, mən razı olmaram ki, üstümə qışkırasınız.

— Mən heç də sizin üstünüzə qışkırmıram, — deyə Nikolayev hələ də kobud, lakin bir qədər səsini alçaldaraq etiraz etdi. — Mən sizə yalnız inandırıram, əslində isə mənim tələb etməyə ixtiyarım var. Bizim keçmiş münasibətimiz mənə bu ixtiyarı verir. Əger siz Aleksandra Petrovnanın təmiz, ləkələnməmiş adının qədrini azca bilirsinizsə, siz bu böhtanın qarşısını almalısınız.

— Yaxşı, mən əlimdən geləni edərəm, — Romaşov soyuq cavab verdi.

O, dönüb cığırın ortası ilə irəli getdi, Nikolayev dərhal qaça-qaça ona çatdı.

— Sonra isə... ancaq siz, lütfən acıqlanmayın... — Nikolayev yumşaq səsle, karıxmış kimi dedi. — Biz ki, danışmağa başlamışıq, axıra kimi danışaq... Doğru deyilmi?

— Bəli? — Romaşov yarı sualedici səsle dedi.

— Siz özünüz gördünüz ki, biz, yəni mən və Aleksandra Petrovna sizə necə rəğbət hissi ilə yanaşırıq. İndi mən məcburam sizə deyəm ki... Ah, siz özünüz bilirsiniz ki, bu yaramaz balaca şəhərdə dedi-qodudan pis şey yoxdur!

— Yaxşı, — Romaşov kədərlə cavab verdi. — Mən bir daha sizə gəlmərəm. Axı, siz məndən bunu xahiş etmək istəyirdiniz? Hə, yaxşı. Onu da deyim ki, mən özüm sizə evə gəlməməyi qət etmişəm. Bir neçə gün bundan qabaq, Aleksandra Petrovnanın kitabını qaytarmaq üçün beşcə dəqiqəliyə sizə gəlmİŞdim, sizi inandırıram ki, mən bir daha sizə ayaq basmaram.

– Beli... deməli... – Nikolayev qeyri-müyyəyen halda dedi və pərt olub susdu.

Zabitlər həmin dəqiqə ciğirdən şose yoluna çıxdılar. Şəhərə təxminən üç yüz addımlıq yol qalırdı, daha danışmağa söz qalmadığı üçün hər ikisi dînməzcə yanaşı gedir və bir-birinə baxmırırdı. Həc biri ürək edib nə dayanır, ne də geri qayıdırı. Vəziyyət dəqi-qəbədəqiqə daha saxtalaşır və gərginləşirdi.

Nehayət şəhərin kənarındaki ilk evlərin yanında onlara üstüaçıq fayton rast gəldi. Nikolayev faytonunu səslədi.

– Beli... deməli... – O, Romaşova müraciətə yenə mənasızca-sına dedi. – Deməli, Yuri Alekseiç, sağ olunuz.

Onlar bir-birinə əl vermədilər, yalnız əllərini furajkalarının günlüğünə yavaşça toxundurdular. Lakin Romaşov toz içində uzaqlaşan Nikolayevin ağı, möhkəm peysərinə baxdıqda, birdən özünü bu dünyada hec kimə lazımlı olmayan və elə tənha hiss etdi ki, sanki indicə onun ömründən nə isə ən böyük, ən başlıca şeyi kəsib apardılar.

O, ağır addımlarla evə getdi. Qaynan hələ uzaqdan mehribanlıqla və fərəhlə güle-güle onu həyətdə qarşılıdı. O, podporuçığın paltosunu çıxararken, kefi kök olduğu üçün hey gülümşəyir və adəti üzrə yerində oynayırdı.

– Sen nahar elemisen? – deye o, mərhəmətli təklifsizliklə soruşdu. – Yeqinacsan? Bu saat qaşa-qaşa zabitlər klubuna gedərəm, sənə nahar gətirərəm.

– Cəhənnəm ol! – Romaşov ciyiltili səslə onun üstünə qışkırdı. – Rədd ol, rədd ol, mənim otağıma gəlmə. Məni kim soruştursa-soruşsun – deyərsən ki, evdə yoxdur. Lap hökmər imperatorun özü soruşsa, deyərsən ki, evdə yoxdur.

O, yatağa uzandı və hirsindən balışı qucaqlayıb didməyə başladı. Onun gözləri işıldayırdı, nə isə tikanlı, kənar bir şey onu sıxır, eyni zamanda boğazı qəhərlənir və ona ağlamaq üz verirdi. O, hıçqıra-hıçqıra ağlamağın, adamı yüngülləşdirən aramsız acı göz yaşının həsrətini çekirdi. O, bugünkü bütün incikliyi və biabırçı hadisəni daha da qüvvətləndirib, təhqir olunmuş, bədbəxt, zeif və tərk edilmiş kimi kənardan öz-özünü təsəvvürünə gətirərək, özünə yazılı gələ-gələ ötən günün iztirablı və biabırçı hadisələrini qəsdən döne-dənə təsəvvüründə canlandırırdı. Ancaq göz yaşı gəlmirdi.

Sonra nə isə qəribə bir iş baş verdi. Romaşova elə gəldi ki, o hec yatmamış, hətta bir saniyə belə mürgüləməmişdi, sadəcə bir anlığa gözlərini yumaraq fikir etmədən uzanmışdı. O, birdən özünü, qəlbində evvelki kəderi ilə gümrah hiss etdi. Lakin otaq artıq qaranlıq idı. Demə, bu anlaşılmaz fikri donuxluq vəziyyətində beş saatdan artıq vaxt keçmişdi. O, yemək istədi. Yataqdan qalxıb, qılincini bağladı, şinelini ciyinə atıb zabitlər klubuna getdi. Klub yaxında, cəmi iki yüz addımlıq məsafədə idi. Romaşov da ora küçə ilə deyil, həyat və bostanların içindən, hasarlardan aşa-aşa dal qapıdan gedirdi.

Yeməkxana, bilyardxana və mətbəxdə lampalar yanındı, buna görə də zabitlər klubunun çirkli, zırzıbil qalanmış həyəti mürəkkəb tökülmüş kimi qara görünürdü. Pəncərələrin hamısı laybalay açıq idi. Danışq, gülüş, mahmı və bilyard şarlarına vurulan zərbələrin koskin sesləri eşidilirdi.

Romaşov artıq həyat tərəfdəki artırırmaya ayaq basmışdı ki, birdən kapitan Slivanın yeməkhanadan gələn əsəbi və kinayeli səsini eşidib ayaq saxladı. Yeməkxananın pəncərəsi iki addımlıqda idi, Romaşov ehtiyatla baxıb, öz rota komandırının azca donqar belini gördü.

– B-bütün rota, bir a-adam k-kimi gedirdi – çap! çap! çap! – Sliva qabağa uzanmış ovçunu sərbəst herəkətle qaldırıb, aşağı salə-sala danışındı. – Təkcə o isə, elə bil gülmek üçün – oh! oh! – lap həmin keçi kimi gedirdi. – O, vurmuxurmuş kimi və biabırcasına bir neçə dəfə şəhadət barmağı ilə yuxarıya işarə etdi. – Mən ona u-utanmadan açıq dedim: h-hörmətli cənab, başqa rotaya keçin. Siz p-polkdan tamam getsəniz, daha yaxşı olar. Sizdən nə zabit olacaq? Lap nida işarəsinə oxşayır...

Romaşov gözlərini qiydı və büzüdü. Ona elə gəldi ki, əgər indi tərpənse, yeməkhanada oturanlar onu görər və pəncərədən bayır boylanmağa başlayırlar. O, bir-iki dəqiqə belə dayandı. Sonra o, mümkün olduqca astadan nəfəs almağa çalışaraq, eyile-eyile və başını gizlədə-gizlədə divar dibi ilə barmaqları üstə yeriyə-yeriyə, getdikcə addımlarını yeyinlədib ala qapıya çatdı, ay işığı düşmüş küçənin o biri tərəfinə tələsik qəçdi və hasarın kölgəsində gözdən itdi.

Romaşov həmin gecə daim küçələrin kölgəli tərəfi ilə addımlayıb, hansı küçələrlə getdiyini dərk etmədən uzun müddət şəhəri dolaşdı. O, bir dəfə Nikolayevlərin evi qabağında dayandı; dəmir

damlı bu ev ay işliğinde ağarır, nazik yaşıl demir damı isə qəribə halda işildayırıldı. Küçədə ölüm sükü tökmürür, ins-cins görünmürdü, ev Romaşova yad kimi görünürdü. Ev və ağacların düz, aydın kölgələri döşəmə yolu aşkarca ikiyə böldü – döşəmə yolun bir tərəfi zil qara idi, hamar, girdə daşları görünən o biri tərəfi isə yağ çəkilmiş kimi işildayırıldı.

Tünd-qırmızı rəngli möhkəm pəncərə pərdələrindən lampa işığı böyük, isti ləkə kimi görünürdü. “Əzizim, sən doğrudanmı mənim necə kədərləndiyimi, necə iztirab çəkdiyimi, səni necə sevdiyimi hiss etmirsen?” – Romaşov üzündə ağlamsınan ifadə ilə hər iki əlini sinəsinə möhkəm basaraq piçildədi.

Birdən onun ağlına gəldi ki, otağın divarı arxasında olan Şuraciyəzi uzaqdan onu eşidib anlamağa məcbur etsin. O, yumruqlarını elə bərk-bərk sıxdı ki, dirnaqlarının əti ağrıdı, bütün bədənində soyuq gizilti hissi ilə çənəsini əsəbi halda möhkəm sıxdı və bütün iradəsini ehtiyatla gərginləşdirərək fikrən təkrar etməyə başladı:

“Pəncərəyə bax... Pərdəyə yaxınlaş. Divandan qalx və pəncərəyə yaxınlaş. Pəncəradən boylan, boylan, boylan. Eşidirsənmi, mən sənə əmr edirəm, bu saat pəncəredən bax”.

Pərdələr torpənmirdi. “Sən məni eşitmirsən! – Romaşov acı tənə ilə piçildədi. – Qəşəng Şuraciyəz, sən indi lampa işığında, sakit, laqeyd halda onunla yanaşı oturmusun. Ah, aman Allah, aman Allah, mən nə bədbəxtəm!”

O, köksünü ötürdü ve gəzmekdən əldən düşmüş halda başını aşağı salıb, yoluna davam etdi.

O, Nazanskinin mənzili yanından keçdi, lakin onun işığı gal-mirdi. Doğrudur, Romaşova elə gəldi ki, qaranlıq otaqda kim isə eynində ağ paltar pəncərlərin yanından ötüb keçdi, lakin nədənse onu dehşət bürüdü və o, Nazanskini səsləməyə ürək elemədi.

Bir neçə gündən sonra Romaşov, sanki uzaq, heç vaxt unudulmayan bu fantastik, demək olar ki, sərsem gəzintini xatırladı. Yəhudidə qəbiristanlığına necə gedib çıxdığını o özü də bilmirdi. Yəhudidə qəbiristanlığı şəhərdən kənarda idi, dağın yoxusu ilə üzü yuxarı qalxırıdı; ətrafına alçaq ağ hasar çəkilmiş bu qəbiristanlıq sükuta dalmış və sırılı idi. Yuxuya dalmış xoş otların arasında, ətrafa eyni nazik kölgələr salan çılpaq, yeknesəq, soyuq başdaşları kədərlə ucalırdı. Qəbiristanlıqda isə vüqarlı sadə tənhalıq səssizcəsinə və ciddi surətdə hökm sürürdü.

Sonra o, özünü şəhərin o biri kənarında gördü. Bəlkə bu həqiqətən yuxu idi? O, Buq çayının üstündən keçən hamarlanmış uzun, işildayan bəndin ortasında dayanmışdı. Onun ayaqları altında yuxulu su torpağı ahəngdar surətdə şappıldadaraq, bərk və tənbəlcəsinə dalgalanırdı, ay isə onun ləpelənən suları üzərində titrəyən şalban kimi əks olunur və adama elə gəldi ki, milyonlarla xırda balıq suda şappılıtlı ilə oynayaraq, ensiz yol kimi uzaq, qaranlıq, sükuta dalmış və bombos olan sahilə doğru uzanırdı. Romaşovun bir də bu yadında qalırdı ki, hər yerde – həm küçələrdə, həm də şəhərdən kənarda – çiçəklənən ağ akasiya ağacının xoş, incə, ogrün ətri onu təqib edirdi.

Həmin gecə onun başına qəribə fikirlər – gah kədərlə, gah qorxunc, gah da uşaqcاسına gülməli, mənasız tənha fikirlər gəlirdi. O, tez-tez bir gecədə bütün var-dövlətinə uduzmuş müftbaz qumarbaz kimi, birdən xoşa gələn aydınlıqla təsəvvür edirdi ki, heç bir hadisə olmamış, qəşəng podporuçık Romaşov təntənəli marş zamanı generalın qabağından əla yerişlə keçmiş, hamı onu tərifləmiş və indi o, yoldaşları ilə birlikdə zabitlər klubunun işıqlı yeməkxanasında oturub, qəhqəhə ilə gülür və qırmızı çaxır içir. Lakin bu xeyallar hər dəfə Fyodorovskinin söyüşü ilə, rota komandirinin acı sözleri ilə, Nikolayevla olan səhbəti ilə qırılır və Romaşov yenidən özünü əbədi olaraq biabır olmuş və bədbəxt hesab edirdi.

Gizli, qeyri-iradi daxili bir qüvvə onu, bu gün Nikolayevdən ayrıldığı yerə getirib çıxardı. Romaşov bu zaman intihar etmək barəsində düşünürdü, lakin o, qətiyyətsiz və qorxusuz, nə isə gizli, xoş izzəti-nefs hissi ilə düşünürdü. Adı, sakitlik bilməyen xəyal bu fikrin bütün dəhşətini yox edərək, onu parlaq şəkil və elvan boyalarla bəzəyirdi.

“Budur, Qaynan otaqdan sıçrayıb çıxdı. Qorxudan onun üzü dəyişmişdir. O, sapsarı saralmış halda qaça-qaça zabitlər yeməkxanasına daxil olur. O içəri girən kimi hamı biixtiyar ayağa qalxır. Qaynan zorla deyir: “Zati-alileri... podporuçık... özünü gülle ilə vurdu!..” Hamı bir-birinə deyir. Üzərə sarılır. Gözlərdən dəhşət yağır. “Kim özünü vurmüşdur? Harada? Hansı podporuçık?” – “Cənablar, bu ki, Romaşovun denşikidir! – Kim isə Qaynanı tanır? – Bu, onun çəremisidir”. Hamı, bəziləri isə başıaçıq onun mənzilinə qaçır. Romaşov çarpayıda uzanmışdır. Döşəmənin üstə qan gölməçəsi vardır, zabitlərə verilən Smit və Vesson tapançası da qanın içində

düşmüştür... Balaca otağa dolmuş zabitleri aralaya-aralaya polk həkimi Znoyko zorla özüne yol açır. "Gicgahından vurmuşdur! – o, ümumi sükut içərisində astadan deyir – O keçinmişdir". Kim isə yavaşca deyir: "Cənablar, papaqlarınızı çıxarıınız!" Bir çoxu xaç vurur. Vətkin karandaşla möhkəm yazılmış məktubu stol üstündən götürüb ucadan oxuyur: "Hamını əfv edirəm, öz xoşuma ölürəm, həyat ağır ve kədərlidir! Mənim ölümüm bərədə ehtiyatla anama xəbər verin. Georgi Romaşov". Hamı bir-birinin üzünə baxır və hamı bir-birinin gözlərindəki eyni narahat, deyilməmiş fikri: "Onun qatili bizik!" – fikrini oxuyur.

Üstünə zərxara salınmış tabut sekiz nəfər yoldaşının əlləri üstə ağır-agır yırğalanır. Bütün zabitlər tabutun arxasında gedir. Onların arxasında isə – altıncı rota gedir. Kapitan Sliva qəşqabaqlı və kədərlidir. Vətkinin mehriban üzü ağlamaqdan şışmişdir, lakin indi, küçədə o, özünü saxlayır. Lbov, öz dərdini gizlətmədən və heç kəs-dən utanmadan hönkür-hönkür ağlayır, – sevimli, mehriban oğlan! Dəfn marşının sədaları yaz havasında dərin, kədərli hönkürtü kimi ətrafa yayılır. Bütün polk xanımları və Şuraciyəz də buradadır. "Men onu öpmüşəm! – deyə Şuraciyəz ümidsizliklə fikirləşir. – Men onu sevirəm! Men onu saxlaya bilər, xilas edə bilərdim!" – Romaşov onun cavabında acı təbəssümle düşünür. "Çox gedcir!"

Tabutun arxasında gedən zabitlər astadan öz aralarında danışırlar: "Eh, yaxıq! Çox gözəl yoldaş idı, çox yaxşı, qabiliyyətli zabit idı!.. Bəli, biz onu başa düşmürdük!" Dəfn marşı daha bərkdən feğan edir: bu, Bethovenin "Qəhrəmanın ölümü" musiqisidir. Romaşov isə tabutda hərəkətsiz, dodaqlarında əbədi təbəssüm uzanmışdır. Onun sinəsi üstə bir dəstə bənövşə qoyulmuşdur – bunu kim qoymuşunu heç kəs bilmir. O, hamını: Şuraciyəzi də, Slivanı da, Fyodorovskini də, korpus komandirini də əfv etmişdir. Qoy onun üçün ağlamasınlar. Bu həyat üçün o, çox-çox təmiz və çox-çox yaxşı idı! Onun üçün orada daha yaxşı keçəcəkdir!"

Romaşovun gözləri yaşırdı, lakin o, göz yaşını silmedi. Özünü, yası saxlanılan, haqsız incidişən adam kimi təsəvvür etmek ona xoş gelirdi!

O, indi şəkər çuğunduru tarlası boyunca gedirdi. Alçaq boylu və yoğun çuğundur gövdələri onun ayağı altında qarışq aq və qara ləkələri andırırdı. Ay işığına qərq olmuş geniş tarla sanki

Romaşovu sıxırdı. Podporuçık Romaşov balaca torpaq komasının üstə dırmaşıb, dəmir yol çuxurunun üstə dayandı.

Çuxurun bu tərəfini qara kölgə örtməşdi, o biri tərəfinə isə parlaq-solğun işıq düşür və sanki orada hər bir otu görmək olurdu. Çuxur, qaranlıq ucurum kimi aşağı enirdi; onun dibində cılalanmış relslər işildiyirdi. Çuxurdan uzaqda, tarlanın ortasında sıralarla düzülmüş sıvri uclu çadırlar ağarırdı.

Çuxurun üstündən azca aşağıda, dəmir yolu boyunca ensiz çıxıntı uzanırdı. Romaşov ora enib, otun üstə eyleşdi. O, ac və yorğun olduğundan ürəyinin bulandığını, qıçlarının esdiyini və zəiflədiyini hiss edirdi. Böyük boş tarlanı, yarısı kölgəli, yarısı işıqli aşağıdakı çuxuru, dumanlı və eyni zamanda şəffaf havanı, şəh düşmüş otları – hər şeyi sayıq, oğrun və qulaqda uğuldayan sükut bürümüşdü. Yalnız arabir stansiyada manevr edən parovozlar fit verirdi, bu qəribə gecənin sükutunda isə onların qırıq-qırıq fitləri canlı, təşvişli və hədələyici səslenirdi.

Romaşov arxası üstə uzandı. Ağ, yüngül buludlar hərəkətsiz idi, onların üzərində isə ay sürətlə irəliliyirdi. Yuxarı bomboş, sonsuz və soyuq idi, adama elə gelirdi ki, yerlə göy arasındaki boşluq başdan-başa əbədi dehşət və əbədi kədərlə doludur. "Allah oradadır!"

– deyə Romaşov düşündü və birdən, sadəlövhəsinə coşqunuqla özü haqqında keder, inciklik və mərhəmət hissi ilə ehtirasla acı-acı piçıldıya-piçıldıya danışmağa başladı:

– Allah! Sen niyə nəzərini mənim üstündən götürmüsən? Mən – balacayam, mən zeifəm, mən qum zərrəsiyəm, mən sənin dərgahında ne pis iş görmüşəm, Allah? Axi, sen nə istəsen edə bilərsən, sən mərhəmətlisən, sən hər şeyi görürsən, – bəs nə üçün sən mənə zülm edirsən, Allah?

– Yox, yox, əstəğfirullah, sən mərhəmətli, sevimlisən, keç günahımdan, keç günahımdan! Mən bir daha belə sözləri dilimə almaram. – O, sakitcə, mərhəmət doğuran itaətkarlıqla əlavə edib dedi: – Məsləhət sənindir, nə qədər zülm edirsən et. Mən sənin qulunam.

O, belə deyirdi, eyni zamanda qalbinin ən dərinliklərində isə belə bir hiyləger-sadəlövh fikir baş qaldırırdı ki, onun dözümlü itaətkarlığı hər şeyi görən Allaha xoş gelər, onu rəhmə əgtirər və belə olduqda birdən möcüzə baş verər – bugünkü iztirablı və xoşagelməz hadisə pis yuxuya çevirirər.

"Tut-tu-tu-ut!" – parovoz açılı-açılı və tələsik qışqırdı.

Başqa parovoz ona qoşularaq alçaq səslə, uzada-uzada və hədə ilə: "Ya-va-aş!"

Cuxurun o biri tərəfində, çıxintinin lap kəlləsində nə isə xışıldadı və öteri göründü. Romaşov, daha yaxşı görmək üçün başını azca qaldırdı. Boz, formasız, adama azca oxşayan bir şey yuxarıdan aşağı enir və o, ayın xəyali-donuq işığında otlardan güclə seçilirdi. Onu yalnız kölgəsinin hərəketi və tökülen torpağın yüngül xışlıtı ilə izləmək olurdu.

Budur, o, reislərin üstündən keçdi. "Deyəsən, soldatdır? – Romaşov narahat halda ani fikirləşdi. – Hər halda, bu, adamdır. Ancaq belə qəribə yerişlə yalnız somnambul, yaxud sərxiş adam yeriyə bilər. Kim ola?"

Boz adam reislərin üstən keçib kölgəyə daxil oldu. İndi onun soldat olduğu tamam aydın göründü. O, yavaş-yavaş və yönəmsiz halda yuxarı qalxaraq, bir qədər vaxt Romaşovun gözündən itdi. Lakin iki-üç dəqiqə keçməmişdi ki, aşağıdan papaqsız, girdə, qırılmış baş yavaş-yavaş qalxmağa başladı.

Tutqun işq düz bu adamın üzünə düşürdü, Romaşov öz yarımtotasının sol cinah soldatı Xlebnikovu tanıdı. O, papağını əlində tutaraq, başıqçıq, mənasız gözlərini qabağa zilləyərək gedirdi. Adama elə gəldi ki, o, nə isə yad, daxili, sırlı qüvvənin təsiri ilə yeriyirdi. O, zabitin lap yaxınlığından keçərək, az qaldı ki, şinelinin etəyi ona toxunsun. Ayın işığı onun göz bəbəklərində parlaq, kəskin nöqtələr kimi əks olunurdu.

– Xlebnikov! Sənsən? – deyə Romaşov onu səslədi.

– Ah! – deyə soldat qışqırdı və birdən dayanaraq, qorxudan zağzağ əsə-əsə yerindən debermədi.

Romaşov cəld qalxdı. O, qarşısında qanlı dodaqları parçalanmış, şışmiş, gözlerinin altı qaralmış, solğun, didilmiş üz gördü. Gecə işığında kötük yerləri məşum və daha təsirli idi. Romaşov Xlebnikova baxa-baxa fikirleşdi: "Bax, bu adamlı mən bu gün bütün polkun müvəffəqiyyətsizliyinə səbəb olmuşuq. Biz hər ikimiz eyni dərəcədə bədbəxtik".

– Hara gedirsən? Sənə nə olmuşdur? – deyə Romaşov mehribanlıqla soruşdu və bunu nə üçün etdiyini özü də bilmədən hər iki əlini soldatın ciyninə qoydu.

Xlebnikov çəşqm, vəhşi nəzərlə ona baxdı və dərhal üzünü yana çevirdi. O, dodaqlarını marçıldatdı və onun dodaqları arasından qısa, mənasız xırıltı çıxdı. Romaşovun sinəsində və qarnında ürekkeçmədən qabaq baş veren duyğuya bənzəyən, həddindən artıq qidiqlamaya oxşayan küt, əsəbləşdirici bir hiss usandırıcı halda inildədi.

– Səni döyüblər? Elədimi? Desənə. Eləmi? Otur, mənim yanımda otur.

O, Xlebnikovun qolundan tutub aşağı dardı. Soldat müqəvvə kimi, yönəmsiz, yüngül hərəkatlə və itaetkarcasına yaş otun üstə, podporuçikin yanına yıxıldı.

– Sən hara gedirdin? – deyə Romaşov soruşdu.

Xlebnikov, qıçlarını qeyri-təbii halda uzadaraq naqolay vəziyyətde oturub dinmirdi. Onun başının yavaş-yavaş, güclə seziləcək təkanla dösünün üstə düşdürüünü Romaşov görürdü. Podporuçik yenə qısa, xırıltılı səs eşitdi və onun qəlbində mərhəmet hissi baş qaldırdı.

– Sən qaçmaq istəyirdin? Papağımı başına qoysana. Xlebnikov, bəri bax, mən daha sənin rəisin deyiləm, mən özüm bədbəxt, kim-sesiz, məhv olmuş adamam. Güzəranın ağır keçir? Ağrıdır? Mənimlə açıq danışsana. Bəlkə sen özünü öldürmək istəyirdin? – Romaşov rabitəsiz piçilti ilə soruşdu.

Xlebnikovun boğazında nə isə şaqqladı və quruldu, lakin o dinmədi. Romaşov eyni zamanda gördü ki, soldat əsim-əsim əsir: onun başı əsirdi, çənesi əsir və dişləri astadan bir-birinə dəyirdi. Zabiti bir saniyəliyə dehşət bürüdü. Bu yuxusuz, heyəcanlı gecə, kimsesizlik duyğusu, sakit, donuq, cansız ay işığı, ayaq altında qaralan dərin cuxur, onunla yanaşı oturmuş qaradınməz, döyülmədən dəli olmuş soldat – hər şey, hər şey ona, dünyanın axır günlərində adamların yuxusuna gələcək mənasız, iztirablı yuxu kimi götürdü. Lakin birdən onun qəlbini isti, fədakar, sonsuz şəfqət hissi bürüdü. O, öz şəxsi dərdini kiçik və boş bir şey hesab edib, bu miskin, gözümçüxdən salınmış adama nisbetən özünü yaşı və ağılli hiss edərək, Xlebnikovun boynunu şəfqətlə möhkəm qucaqladı, özünə tərəf çəkib qızğın, coşqun inamlı danışmağa başladı.

– Xlebnikov, güzəranın pisdir? Mənimki də yaxşı deyil, əzizim, yaxşı deyil, mənə inan! Mən bu dünyada nələr baş verdiyini heç cür anlaya bilmirəm. Hər şey – nə isə vəhşi, mənasız və amansızcasına cəfəngiyatdır! Lakin dözmək lazımdır, mənim əzizim, dözmək lazımdır... Bəli, lazımdır.

Xlebnikovun aşağı ayılmış başı birdən Romaşovun dizi üstə düşdü. Soldat, əlleri ilə zabitin qıçlarını möhkəm qucaqlayıb, üzünü bu qıçlara yapışdırıd, onun bütün bədəni əsirdi, o, göz yaşlarını böyüdüğündən təngnəfəs olub qovrulurdu.

— Daha dözə bilmirəm... — Xlebnikov dili dolaşa-dolaşa rabitəsiz dedi, — daha dözə bilmirəm, ağa, dözə bilmirəm... Aman Allah... Döyürler, ələ salırlar... vzvod komandiri pul istəyir, otdeleniye komandiri qışqırır... Haradan alım? Mənim qarnım yırtıqdır... Hələ uşaq ikən gücə düşmüşəm... Məndə dəbəlik şisi var, ağa... Aman Allah, aman Allah!

Romaşov dizləri üstə kütləmiş kimi yırğalanan başa təraf əyildi. Onun burnuna çirkli, xəstə bədən, yuyulmamış tük və daim ya-tanda üstə salınan şinelin turşumış iyi dəydi. Zabitin üreyini sonsuz kədər, dəhşət, anlaşılmaz və dərin, günahkarcasına şəfqət hissi bürüdü və bu, qəlbini olduqca sıxıb ağrıdı. Romaşov onun qırxılmış tükləri biz-biz duran çirkli başına təraf əyildi və güclə eşidilecek səslə piçıldı:

— Qardaşım!

Xlebnikov zabitin əlindən yapışdı, Romaşov əlində isti göz yaşı damcıları ilə birlikdə özgə dodaqlarının soyuq və xoşagəlməz öpüşünü hiss etdi. Lakin o, əlini çəkmir və yaşlıların incimis uşaqlara dediyi sadə, şəfqətli və sakitləşdirici sözler deyirdi.

Sonra özü Xlebnikovu düşərgəyə apardı. O, rota növbətçisi kiçik zabit Şapovalenkonu çağırtdırmalı oldu. Şapovalenko əsnəyə-əsnəyə, gözlərini qıya-qıya, gah kürəyini, gah da qarnını qaşıya-qaşıya əynində tekce alt tuman-köynək gəldi.

Romaşov ona əmr etdi ki, dərhal Xlebnikovu növbətçilikdən azad etsin, yerinə başqasını qoysun. Şapovalenko etiraz etmək istədi:

— Belə ki, zati-aliləri, onun növbəsi hələ qurtarmamışdır!..

— Səsin kəs! — Romaşov onun üstünə qışqırıdı. — Sabah rota komandirinə deyərsən ki, mən əmr etmişəm... Deməli, sən sabah mənim yanımı gələcəksən? — deyə o, Xlebnikovdan soruşdu, Xlebnikov da ona dinməzce qorxaq, minnətdar nəzerlə cavab verdi.

Romaşov eve qayıdaraq, düşərgə boyu ağır addımlarla gedirdi. Bir çadırdan eşidilən piçilti onu ayaq saxlamağa və qulaq asmağa mecbur etdi. Bir nəfər yarıboğuq və usandırıcı səslə nağıl danışındı.

— Ba-ax, bu şeytan özünün en böyük cadugerini həmin soldatın yanına göndərir. Bax, həmin caduger gəlib deyir: "Soldat, ay soldat,

mən səni yeyəcəyəm!" Soldat isə ona cavab verib deyir: "Yox, sen məni iyə bilməzsən, cünki mən özüm də cadugerəm!".

Romaşov yene çuxurun yanına gəldi. Həyatın mənasızlığı, qarışılıqlığı, anlaşılmazlığı onu sıxırdı. O, çıxıntının üstə dayanıb, gözlərini yuxarı, göye tərəf qaldırdı. Orada əvvəlki kimi soyuq boşluq və sonsuz dəhşət hökm süründü. Romaşov, demək olar ki, özü də göz-ləmədən, birdən iki əlini yuxarı qaldırıb hədeleyə-hedəleyə, dəli-cəsinə qışqırmağa başladı:

— Sən! Qoca yalançı! Əgər sən bir şey bacarırsan və sənin əlin-dən bir iş gelirse, o zaman... bax: elə et ki, indi mənim qıçım sənsin.

O, gözlərini yumub sıldırıb enişli çıxıntıının üstən gülə kimi üzü aşağı cumdu, iki sıçrayışla reşsərin üstündən tullandı və dayanma-dan bir nəfəse yuxarı dırmaşıdı. Onun burun pərdələri genişlənmişdi, o, tez-tez nəfəs alırdı. Lakin birdən onun qəlbini təkəbbürlü, qoçaq-casına və kinli cəsarət bürüdü.

## XVII

Həmin gecədən etibarən Romaşovda ruhi düşkündülük əmələ gəldi. O, zabitlər cəmiyyətindən uzaq gəzir, çox vaxt naharı evdə yeyir, zabitlər klubuna rəqs gecələrinə getmir və içki içmirdi. O, sanki son günlər ərzində yetkinleşmiş, böyümüş və ciddiləşmişdi, o, bunu insanlara və hadisələrə olan kəderti, həm də sakit münasibətindən özü də hiss edirdi. Bu münasibətlə o, çoxdan eşitdiyi, yaxud oxu-duğu kiminə güləməli sözərini — həyatın, bir cür "lüstrələ" bölündüyüni və her lüstrə yeddi il ömür olub, bunların her biri ərzində insanın qan və bədən tərkibinin, onun ağıl, hiss və xasiyyətinin tamamilə deyişdiyini tez-tez xatırlayırdı. Romaşovun isə bu yaxılarda iyirmi bir yaşı tamam olmuşdu.

Soldat Xlebnikov onun yanına yalnız Romaşov ona ikinci defə dedikdən sonra gəldi. Sonra o tez-tez gəlməyə başladı.

İlk vaxtlar Xlebnikovun görkəmi, mehribanlıqla uzadılmış əldən diksini b geri sıçrayan ac, qotur və çox döyülmüş iti xatırladırdı. Lakin zabitin onunla maraqlanması və mehribanlığı onun qəlbini isindirirdi. Romaşov vicdan ezbəti və günahkarcasına şəfqətə onun həyatını öyrenirdi. Evdə — anası eyyaş atası, gicbəsər qardaşı və dörd nəfər azyaşlı qızla qalmışdır: onların torpağını icma kattası

zorla və haqsız olaraq əllerindən almışdır; anasıgil həmin icma katasının rəhm edib verdiyi yiyəsiz komada yaşayır; yaşlılar başqa adamların yanında işləyir, kiçik uşaqlar isə diləncilik edirlər. Xlebnikov üçün evdən pul gəlmir, zəif olduğuna görə kənar işə aparmırlar. Azca belə pul olmadıqda soldatlıqda adamın həyatı ağır keçir: nə çayı, nə qəndi olur, hətta sabun ala bilmir, həm də vaxtaşırı vəzvəd və otdeleniye komandirlərini soldat bufetində arağa qonaq etmək lazımlı, ayda iyirmi iki qəpik yarım soldat maaşı – bütünlükə rəislərə verilən bəxşislərə xərcənirdi. Onu hər gün döyürlər, ələ salır, incidir, ən ağır və xoşagelməz işlərə növbədən kənar təyin edirdilər.

Romaşov təəccüb, kədər və dəhşətlə fikirləşməyə başlayırdı ki, taleyi onu, hərəsinin öz dərdi və öz sevinci olan yüzlərlə belə avam Xlebnikovlarla hər gün və yaxından rastlaşdırır, lakin onların hamisi öz cəhaləti, ümumi köləliyi, rəislerin laqeydiliyi, özbaşınlığı və zorakılığı ilə simasızlaşdırılır və zülm içinde yaşayır. Bu fikir daha dəhşətli idi ki, heç bir zabitin, Romaşovun özünün də, bu vaxta kimi ağlına belə gəlməmişdir ki, yeknəsəq-itaətkar və küt sifatlı avam Xlebnikov da rota, batalyon, polk adlandırılın mexaniki ləqəblər deyil, əslinda canlı insandır.

Romaşov Xlebnikovun azca qazanc əldə etməsi üçün bəzi işlər gördü. Zabitin soldata olan qeyri-adi himayəkarlığını rotada hiss etdilər. Romaşov tez-tez görürdü ki, kiçik zabitler onun hüzurunda Xlebnikova həddindən artıq istehzalı nəzzakətlə müraciət edir və qədən onunla yaltaq səsle danışırlar. Deyesən kapitan Sliva da bunu biliirdi. O, bəzən, heç olmazsa, üzünü kənara tutub donquldanırdı:

– Bu-yu-run. Camaat l-li-berallaşıbdır. Rotanı yoldan çıxarırlar. Bu əclafları d-döymək lazımdır, onlar isə soldatlarla pişim-pişimlə danışırlar.

İndi, Romaşov daha çox sərbəst və tək qaldığı vaxtlarda onun başına tez-tez, bir ay bundan əvvəl həbs olunduğu gün onu sarsıdan fikirlər kimi adət etmediyi, qəribe və mürəkkəb fikirlər gelirdi. Bu, adətən, işdən sonra, alaqaranlıqda, yuxuya dalan six ağacların altında tək, kederli halda yavaş-yavaş gəzışdıyi, axşam pispisalarının uğultusunu və qaralmaqdə olan sakit çəhrayı göye baxdığı vaxt baş verirdi.

Bu yeni daxili həyat öz müxtəlifiyyi ilə onu heyrete getirirdi. O, əvvəllər insan fikri kimi sadə, adı bir şeydə belə bir sevinc, belə bir qüdrət və dərin maraq gizləndiyini ağlına gətirməyə cəsəret belə etməzdı.

O, artıq möhkəm bilirdi ki, orduda qalmayacaq və hərbi məktəbdə təhsil aldığı üçün məcburi xidmət etməli olduğu üç il qurtaran kimi mütləq ehtiyata çıxacaqdır. Lakin o, ordudan çıxandan sonra nə iş görəcəyini heç təsəvvür edə bilmirdi. O, növbə ilə: aksiz<sup>1</sup>, dəmir yolu, ticareti fikrindən keçirdi, malikanə müdürü olmayı, departamente işe girmeyi fikirləşdi. Bu zaman o, ilk dəfə insanların məşğül olduqları müxtəlif peşələri qəribə halda təsəvvürüne gətirdi. “Bu müxtəlif güləmeli, əcaib, mənasız və çirkin peşələr haradan meydana çıxır? – deyə o fikirləşdi. – Məsələn, həyatda zindanban, döyənek cərrahları, cəllad, zərger, it dəlləkləri, jandarm, hoqqabaz, fahişə, cumadar, baytar, qəbirqazan və pedellər<sup>2</sup> necə əmələ gelirlər? Bəlkə elə bir boş, təsadüfi, şıltaq, zorakı və ya ziyanlı insan fikri yoxdur ki, dərhal icraçısı və xidmətçisi tapılmasın?”

O, daha dərindən fikirləşdikdə, onu həm də bu iş heyrete getirirdi ki, ziyanlı ixtisaslarının çox qismi yalnız insan düzüyünə inanmağa əsaslanır və beləliklə, insan qüsür və nöqsanlarına xidmət edir. Əgər beşəriyyət kamil olsaydı, o zaman hər yerdə kantorçu, mühəsib, memur, polis, gömrükxana, nəzarətçi, inspektor və gözətçilər nəyə lazım idi?

O, həm də ruhani, həkim, müəllim, vəkil və hakimlər haqqında – ixtisaslarına görə daim başqalarının qəlb, fikir və iztirabları ilə əlaqədar olan bütün bu adamlar haqqında düşündürdü. Romaşov da heyrotlə belə bir nəticəyə gelirdi ki, bu qəbilden olan adamlar səhlənkarlıq, laqeyd və ölgün rəsmiyyətçilik, adı və mənfur etinasızlıq çirkabına bataraq, başqalarından daha tez sərtləşir və alçalırlar. O, biliirdi ki, daha bir dərəcə – insanlar üçün xarici yaşayış şəraiti yaradanlar dərəcəsi: mühəndis, memar, ixtiraçı, fabrik və zavod sahibkarları mövcuddur. Lakin ümumi seylə insan həyatını son dərəcə gözəl və rahat edə biləcək bu adamlar yalnız servətə xidmət edirlər. Onların hamısı öz canı üçün qorxur, öz balalarını və öz yuvalarını heyvani məhəbbətlə sevir, həyatdan qorxur və buna görə də pula qorxaqcmasına səcdə edirlər. Bəs, nəhayət, avam Xlebnikovun həyatını kim düzəldəcək, onu kim yedizdirəcək, öyrədəcək və deyəcəkdir: “Qardaşım, əlini mənə ver”.

<sup>1</sup> Aksiz – çar Rusiyasında çoxışlənen mallar üzərinə qoyulan vergi işlərinə baxan idarə.

<sup>2</sup> Pedel – çar Rusiyasında ali məktəblərdə telebələrin hərəkətinə nəzarət edən baxıcı.

Romaşov, beləliklə, həyati hadisələr barəsində inamsız, olduqca yavaş-yavaş, lakin getdikcə daha dərindən düşünürdü. Əvvellər hər şey ona daha sadə görünürdü. Dünya iki qeyri-bərabər hissəyə bölündürdü: biri – az hissəsi – şərəf, qüvvə, hakimiyyət, mundirin sırlı leyaqəti və mundır təkəbbürün əhatə etdiyi zabitlər; o biri isə – çox böyük və simasız olan sivil adamlar, başqa sözlə deyilsə qara camaat idi; onlara nifret edirdilər; heç bir bəhane olmadan sivil adamı söymek yaxud döymek, yanın papirosu onun burnuna batırıb söndürmək, silindrini qulaqlarının üstə basmaq qoçaqlıq sayılırdı; hələ hərbi məktəbdə təcrübəsiz yunkeler belə qəhrəmanlıqlar barəsində fərəhlə bir-birine nağıl edirdilər. İndi isə, budur, Romaşov həqiqi həyatdan sanki yana keçərək və ona gizli guşədən, balaca deşikdən baxaraq, yavaş-yavaş başa düşməyə başlayırdı ki, xəyalı qəhrəmanlığı ilə birlikdə hərbi xidmət amansız, biabırçı ümumibəşəri səhv üzündən yaradılmışdır. Romaşov öz-özündən soruşurdu: "Sühl vaxtı bir damcı xeyir verməyib, özgələrinin çörək və etini yeyən, başqalarının paltarını geyən, başqalarının evində yaşayan, müharibə vaxtı isə – özləri kimi insanları boş yerə öldürməyə və şikəst etməyə gedən təbəqə ne üçün mövcuddur?"

Onun üçün belə bir fikir getdikcə daha çox aydınlaşdı ki, insan üçün yalnız uç məğrur vəzifə mövcuddur: elm, incəsənət və azad fiziki əmək. Onun ədəbi iş haqqındaki xəyalı yeni qüvvə ilə baş qaldırdı. O, bəzən, səmimi ilhamla yazılımış bir kitabı oxuduqda əzabla fikirləşirdi: "Aman Allah, bu ki, lap sadə işdir, mən özüm bunu fikirləmiş və hiss etmişəm. Axı mən də belə bir kitab yaza bilərdim!" O, hərbi xidmətin dəhşətli və sıxıntılı həyatını təsvir edən povest, yaxud roman yazmaq istəyirdi. O, fikrində hər şeyi əla yerbəyər eləmişdi – parlaq şəkillər, canlı simalar yaranmış, təsvir olunan hadisələr oynaq və düzgün qol-budaqla inkişaf etdirilmişdi; bu barədə fikirləşmək onu fərəhləndirir və eyləndirirdi. Lakin o yazımağa başlıdıqda, təsvir etdiyi hadisələr solğun, usaqcasına süst, yönəmsiz, dəbdəbeli yaxud şablon çıxırdı. O, helelik qızışın və sürətə yazırırdı, çünki həmin nöqsanları özü görmürdü, lakin öz yazdığı vərəqlərlə yanaşı böyük rus yazıçılarının əsərlərindən bir parça oxuyan kimi, öz sənətkarlığına qarşı dərhal onu acızanə ümidişlik, xəcalət, nifret bürüyürdü.

O, indi, mayın axırlarında, isti gecələrdə belə fikirlərlə tez-tez şəhərdə veyil-veyil gezirdi. O, özü də hiss etmədən eyni yolu – yəhudi qəbiristanlığından bəndə kimi, sonra da dəmir yolu xəttinədək olan yolu özü üçün seçmişdi. Bəzən belə də olurdu ki, onun üçün təzə olan bu beyin işinə qapılıraq, keçdiyi yolu hiss etmirdi və yuxudan ayrılmış kimi birdən özünə göldikdə təəccüble görürdü ki, şəhərin o biri başındadır.

O, hər gecə Şuraciyəzin pəncərələri yanından keçirdi, özü də küçənin o biri tərəfindən, oğrun-oğrun, nefəsini gizlədərək, ürəyi döyüñə-döyüne, həm də gizlinç xəcalət çəkə-çəkə və özünü oğurluq etmiş adam kimi hiss edərək keçirdi. Nikolayevgilin evində lampa söndürüləndə və pəncərələrin qara şüşəleri ay işığında solğun şəfəq saçanda, o, hasara qışılır, əllərini sinəsinə möhkəm sıxır və yalvarıcı səslə piçildiyirdi:

— Yat, mənim gözəlim, yat, mənim sevgilim. Mən – yanındayam, mən senin qarovulunu çekirəm.

Bu dəqiqələrdə o, gözlərinin yaşardığını hiss edirdi, lakin qəlbində mehribanlıq, riqqət və fədakarcasına sədaqətə birlikdə, yetkin erkəyin kor-koranə, heyvani qısqanlığı baş qaldırırdı.

Bir dəfə Nikolayev polk komandirinin evində vint oynamaya dəvət olunmuşdu. Romaşov bunu bildirdi. Gecə küçə ilə gedərkən kiminsə hasarı arxasından, bacadan gələn nərgizçiçeyinin keskin və xoş ətri onun burnuna dəydi. O, hasardan aşib, qaranlıqda əllərini yaş torpağı batıraraq bir qucaq ağ, zərif, yaş gül dördü.

Şuraciyəzin yataq otağının pəncərəsi açıq idi; bu pəncərə həyətə baxırdı, həm də oradan işıq gəlmirdi. Romaşov cirildən bala qapıdan sıvişib, divara yaxınlaşdı və gülləri pəncərədən içəri atdı: bu qoçaqlığına özü də məettəl qaldı. Otaqda heç bir xışltı eşidilmədi. Romaşov iki-üç dəqiqə gözlədi, bu zaman küçədə onun ürək döyüntüsündən başqa səs-səmir yox idi. Sonra o, xəcalətdən qızararaq barmaqları üstə küçəyə çıxdı.

O, ertesi günü Şuraciyəzdən qısa, acıqli məktub aldı.

"Bir daha belə iş görməyin. Romeo və Cülyetta dövrünün mehribanlığı gülünc işdir, xüsusən bu mehribanlıq ordu piyada polkunda göstərilirsə, daha gülündür".

Romaşov gündüzlər onu heç olmazsa küçədə uzaqdan görməyə çalışırdı, lakin nədənsə bu, baş tutmurdu. O, çox vaxt qaməti, yerişi

ve şlyapasından Şuraciyezə oxşayan bir qadını uzaqdan gördükde ürəyi döyüne-döyüne, nəfesi kəsile-kəsile, həyəcandan əllərinin soyuduğunu və nəmləşdiyini hiss edə-edə qadının dalınca qaçırdı. Her dəfə səhv etdiyini gördükdə qəlbində kəder, tənhalıq, nə isə boşluq hiss edirdi.

## XVIII

May aynın lap axırlarında kapitan Osadçının rotasında bir cavan soldat özünü asdı, işin tərsliyindən, bu hadisə, keçən il həmin rotada belə bir hadisə olmuş tarixdə baş verdi. Ölümü müayinə edəndə Romaşov polk növbətçisinin köməkçisi idi və istər-istəməz müayinədə iştirak etməli oldu. Soldatın cəsədi hələ qoxumamışdı. Romaşov onun parça-parça edilmiş bədənindən gələn et iyini duydu; et dükanlarının qapılarından asılan cəmdəklərdən də belə iy gelir. Romaşov onun boz və göy rəngli selikli, işildayan iç-içalatını, mədəsində olan şeyləri gördü, onun bozumtul-sarı, bütünlükə qırış-qırış, adamlar yeriyerkən onların addimlarından stolun üstündə həlməşik kimi titreyen beynini gördü. Bütün bunlar onun üçün yeni, dəhşətli və iyrənc idi, həm də o çıxməşir və insana qarşı hörmətsizlik hiss edirdi.

Nadir hallarda, vaxtaşırı polkda nə isə ümumi, ucdantutma, bia-bircasına əyyaşlıq başlanırdı. Bəlkə də, bu, təsadüfi olaraq birləşdirilmiş, lakin hamısı birlikde sıxıntılı fealiyyətsizliyə və mənasız qəddarlıqla məhkum olunmuş adamların birdən bir-birinin gözündə, orada, uzaqda, dolaşılı və düşkün şüurlarda olan dəhşət, kədər və dəliliyin sırlı qığılçımını anladıqları qəribə anlarda baş verirdi. Bu zaman, döllük öküzlərin həyatı kimi sakit, tox olan onların həyatı sanki öz yolundan çıxiirdi.

Həmin intihardan sonra da belə oldu. Birinci olaraq Osadçı başladı. Məhz daşbadal bir neçə gün davam edən bayram gəldi, o da həmin günlərdə zabitlər klubunda qumara möhkəm qızışdı və olduqca çox içki içdi. Qəribədir ki, bu böyük, yırtıcı heyvan kimi qüvvətli adamın iradəsi bütün polku uçuruma yuvarladırmış kimi öz arxasında sürükləyirdi, bu qeyri-şüuri, əndazədənəkənər əyyaşlıq davam edən müddətdə Osadçı müqavimət və etiraz axtarılmış kimi həyasızcasına

və abırsızcasına meydan oxuyaraq, intihar edənin adına nalayıq söyüş söyürdü.

Axşam saat altı idi. Romaşov pəncərədə oturub "Faustdan" valisi fiştırıqla çalışır. Bağda sərçələr cikkildəşir və sağsağan cirıldayırdı. Hələ axşam düşməmişdi, lakin ağacların arasında artıq fikirli yüngül kölgə dolaşırı.

Birdən onun evinin artırmásında kim isə ucadan, şovqə, lakin xaric səslə oxumağa başladı.

Dəhnəni çeynəyörək cövlən eləyen atlar  
Finxurib, tər içinde qaçır no ki gücü var...

Otağın qapısı gurultu ilə taybatay açıldı, Vətkin içəri girdi. O, zorla müvazinetini saxlaya-saxlaya oxumağını davam etdirirdi:

Xanımlar, xanım qızlar bir ümidsiz nəzərlə  
Baxırlar gedənlerin arxasında kədərlə.

O, bərk sərxoş, dünəndən məst idi. Gecəni yuxusuz qaldığı üçün göz qapaqları qızarmış və örtülmüşdü. Papağını peysərincə qaldırılmışdı. Hələ də yaş olan bıqları qaralmış və morj bıqları kimi iki qalın sırsıra təki aşağı sallanmışdı.

- R-romuald! Suriya tərkidünya adamı, qoy səni öpüm! – Vətkin bağırıb otağı başına aldı. – He, nə var, qaşqabaqlısan? Qardaş, dur gedək. Orada şənlikdir: oynayırlar, oxuyurlar. Gedək!

O, Romaşovun dodaqlarından möhkəm öpərək, öz bıqları ilə onun üzünü islatdı.

– Hə, bəsdir, Pavel Pavloviç, – Romaşov ona zəif müqavimət göstərdi, – bu mənasız sevinc neyə lazımdır?

– Dostum, el ver! İnstytutka! Mən, səndəki sabiq iztirabımı və uçub getmiş gəncliyimi sevirem. Osadçı indi ele bir əbədi xatirə dedi ki, pəncərələr cingildədi. Romaşeviç, mən, qardaş, sevirem səni! Qoy mən səni eməlli-başlı, rus qaydasında, lap dodaqlarından öpüm!

Vətkinin şişmiş üzü və donuq gözleri Romaşovun ürəyini bulandırır, onun ağızından gələn iy, yaş bıqlarının teması onu iyrəndirirdi. Lakin o, bele hallarda hemişə aciz idi və indi de yalnız saxta və həvəssiz təbəssümələ gülümseyirdi.

— Dayan, mən sənin yanına no üçün gəldim?.. — deyə Vetkin hıçqıra-hıçqıra və valay vura-vura qışqırdı. — Nə isə vacib işim var idi... Hə, bax, bundan ötrü gəlmisəm. Hə, qardaş, mən Bobetinskinin kələyini kəsmişəm. Başa düşürsən — var-yoxunu qəpiyinə kimi udmuşam. İş o yerə gəldi ki, nisye cynamağı xahiş etdi! Hə, mən ona dedim: "Yox, dədə, bundan vaz keç, bəlkə başqa bir şey qoyasan!" Belə olduqda o tapançasının üstə oynamağı təklif etdi. Bu-dur, Romaşenko, ala bax. — Vetkin şalvar cibini çevirərək, boz rəngli zamış çexollu balaca, qəşəng tapança çıxardı. — Bu, qardaş, Mervin sistemli tapançadır. Mən soruştum: "Neçəyə oynayırsan?" — "İyirmi beş manat". — "On manat!" "On beş". — "Yaxşı, sən deyən olsun!" O, bir manat rəng və şəklə qoydu. Part, part, part, part! Beşinci kartda mən qız çıxartdım — çıq! Bir dəfəyə kələyini kəsdim. O, hələ bir az da borclu qaldı. Çox gözəl tapançadır, patronları da var. Romaşeviç, ala. Mehriban dostluğumuz xatirinə bu tapançamı sənə yadigar olaraq bağışlayıram, Vetkinin cəsur zabit olduğunu heç vaxt yaddan çıxartma. Ala! Bu şeirdir.

— Pavel Pavloviç, bu nəyə lazımdır? Cibinize qoyun.

— Olmaya, elə bilirsən pis tapançadır? Bununla fili öldürmek olar. Dayan, bu saat yoxlarıq. Sənin qulun haradadır? Mon gedib ondan bir taxta parçası alım. Hey, qu-u-ul! Silah gozdıren!

O, valaylaya-valaylaya, adətən Qaynanın olduğu artırmaya çıxdı, bir az orada qurdalanıb, bir dəqiqədən sonra Puşkinin büstünü sağ qoltuğu altda tutaraq geri qayıtdı.

— Bəsdir, Pavel Pavloviç, lazım deyildir — Romaşov onu zəif səsle dayandırdı.

— Eh, səfəh işdir! Bir sivil adamdır. Bax, indi biz onu kətilin üstünə qoyeriq. Farağat dayan, qırışmal! — Vetkin barmağı ilə büstü hədələdi. — Eşidirsənmi? Mən indi sənə göstərərəm!

O, kənara çəkildi, Romaşovun yanında pəncərəyə söykəndi və çaxmağı ayağa çekdi. Lakin bu zaman o, tapançanı əlində elə boşbosuna, elə sərxaşcasına yelledirdi ki, Romaşov yalnız qorxa-qorxa üz-gözünü turşudub, tez-tez kirpiklərini çalaraq, qəfil atəş gözləyirdi.

Məsafə səkkiz adımdan artıq deyildi. Vetkin uzun müddət nişan alaraq, tapançanın lüləsini müxtəlif tərəflərə hərədirdi. O, nəhayət atəş açdı, büstün sağ yanağında böyük qara deşik əmələ gəldi. Atəşin səsindən Romaşovun qulaqları cingildədi.

— Hə, gördünmü? — deyə Vetkin qışqırdı. — Hə, belə, al, yadigar saxla və mənim sənə olan məhəbbətimi unutma. İndi isə kitelini gey, zabitlər klubuna gedək. Rus silahının şərəfi sağlığına vuraq.

— Pavel Pavloviç, doğrusu, dəyməz, doğrusu, lazım deyildir.

Lakin o, imtina edə bilmədi: bundan ötrü nə qəti sözələr tapa bildi, nə də möhkəm intonasiya ilə danışa bildi. O, fikrində həddindən artıq iradəsizliyi üçün özünü danlaya-danlaya yelpənək və kələm tağlarını tapdalaya-tapdalaya bostanların içi ilə zəif addımlarla, valaylaya-valaylaya yeriyən Vetkinin arxasında süst, ayaqlarını yerə sürtə-sürtə getdi.

Bu, nizamsız, hay-küülü, məst, həqiqətən dəlicesine axşam idi. Onlar əvvəlcə zabitlər klubunda içdilər, sonra vağzala qlintveyn<sup>1</sup> içməyə getdilər, yenə zabitlər klubuna qayıtdılar. Romaşov əvvəcə güzəştə getdiyinə görə utanır, öz-özünün ovqatını təlx edir və eyyaşlar məclisinə gəlmış hər bir ayıq adəmin hiss etdiyi kimi usandırıcı ürək bulantısı və sixıntı hiss edirdi. Gülüş ona qeyri-təbii, məzəli sözələr — səthi, oxunan mahnıların sösləri — xaric görünürdü. Lakin onun vağzalda içdiyi qırmızı isti çaxır birdən onun başını gicəl-ləndirdi, onun başında hay-küülü və nə isə coşqun fərəh oyadı. Onun gözleri qarşısında milyonlarla titrək zərrəciklərdən ibarət boz örtük əmələ gəldi və hər şey münasib, güləməli və aydın oldu.

Saatlar bir saniyə kimi bir-birinin dəlinca ötüb keçirdi, yalnız yeməkhanada lampalar yandırıldığda Romaşov tutqun suretdə anladı ki, çox vaxt keçmiş və gecədir.

— Cənablar, qızların yanına gedək, — deyə kim isə təklif etdi. — Hamımız Şleyferşanın yanına gedək.

— Şleyferşanın yanına. Şleyferşanın yanına. Ura!

Həm boş-boşuna vurnuxmağa, stilları guruldatmağa və gülməyə başladı. Həmin gece hər is nə isə öz-özüne görüldürdü. Zabitlər klubunun qabağında artıq cüt atlı faytonlar dayanmışdı, lakin onların haradan gəlib çıxdığı belli deyildi. Romaşovun şüurunda artıq çoxdan dərrakənin xüsüsən aydın kəskinləşməsi anları ilə növbələşən qara yuxu uçurumları görünməyə başlamışdı. O, birdən özünü faytonda Vetkinlə yanaşı oturmuş gördü. Qabaqda, skamyada kim isə üçüncü adam oturmuşdu, lakin Romaşov, bədəni zəif halda sağa-sola

<sup>1</sup> Qlintveyn — ədvayıyat və şəker qatılaraq çaxırdan hazırlanan isti içki

yellənə-yellənə əyilib onun üzünə baxdisa da, gecə qaranlığında onu tanıya bilmədi. Bu adamın üzü qara görünür və gah kiçilib yumruq boyda olur, gah da maili uzanaraq, ona olduqca tanış gəlirdi. Romaşov birdən güldü və sanki kənardan öz zəif, quru gülüş səsini eşitdi.

— Vetkin, yalan deyirsən, hara getdiyimizi, qardaş, mən bilirom, — o, serxoşcasına bic-bic dedi. — Sən, qardaş, məni arvadların yanına aparırsan. Mən qardaş, bilirom.

Başqa bir fayton döşəmə yolun daşlarını qulaqbatırıcı səsle taq-qıldada-taqqıldada onları ötüb keçdi. Nizamsız halda çaparaq gedən kəher atlar, qırmancını qəzəble başı üzerinde yelləden faytonçu, habelə qışqıra-qışqıra və fit çala-çala öz oturacaqları üstə yırğalanın dörd nəfər zabit fəner işığında süratlə və dolaşiq halda ötəri görünüb yox oldular.

Bir dəqiqəliyə olduqca aydın və dəqiq halda Romaşovun ağılı başına gəldi. Bəli, bax o, ele bir yerə gedir ki, orada bir neçə qadın öz bedənlərini, öz nevazış və məhəbbətlərinin böyük sırrını hamiya verirlər. Pula? Bir dəqiqəliyə? Ah, heç fərqi yoxdur! Qadınlar! Qadınlar! — Romaşovun daxilində vəhişi və ləzzətli, telesen səs qışqırıldı. Uzaq, zorla eşidiləcek səs kimi Şuraciyez baresindəki fikir həmin səsə qarışdı, lakin bu uyğunluqda heç bir əskiklik, təhqir yox idi, eksinə bunda nə isə sevindirici, intizar, həyəcan var idi ki, bu da onun ürəyini astadan və xoşlandırıcı halda qidiqlayırdı.

Budur, o indi hələ naməlum, bir dəfə də hələ oralarda olmayan bir adam kimi bu qəribe, sırlı, füsunkar vücudların — qadınların yanına gedəcəkdir! Məhrəmlək arzuları həqiqətə çevriləcək və o, həmin qadınlara baxacaq, onların əllərindən tutacaq, onların məlahətli gülüş və oxumaqlarını dinləyəcəkdir, bu da, onun dünyada birçə qadına, ona, Şuraciyezə olan ehtiraslı arzusunu anlaşılmaz surətdə, lakin fərehlə sakitləşdirəcəkdir! Lakin onun fikrində heç bir heysiyyat məqsidi yox idi, — onu, bir qadının rədd etdiyi bu adamı, soyuq gecədə yorğun və donmuş köçəri quşları özünə cəlb edən mayak alovu kimi bu açıq-aşkar sade sevgi özüne cəlb edirdi. Vessalam.

Atlar sağa döndüller. Dərhal çarxların taqqılıtı və qaykaların cingiltisi kesildi. Fayton dik enişle dağın etəyinə enerək, çala-çuxurda qüvvətlə və yumşaq-yumşaq silkelənməyə başladı. Romaşov gözlərini açdı. Onun ayağı altında çox dərinde geniş və nizamsız halda işıqlar etrafə sepalənmişdi. Onlar gah ağacların və görünməyən

evlərin arxasında yox olur, gah da sıçrayıb çıxırıdı və adama ele gəlirdi ki, orada, dərədə dağınıq düşmüş böyük dəstə, əllerində fəner olan nə isə xeyali mərasim veyllənirdi. Bir anlığa isti hava və yovşan iyi geldi, iri qara budaq adamların başına dəyib xışladı, dərhal köhnə zırzəmə havası kimi soyuq, nəm hava etrafı bürüdü.

— Biz hara gedirik? — deyə Romaşov yenə soruşdu.

— Zavalıyeyə — qabaqda oturan qışqırıldı, Romaşov təəccübə fikirləşdi: “Ah, bu ki, poruçık Yepifanovdur. Biz Şleyferşanın yanına gedirik”.

— Doğrudanmı, siz ora heç bir dəfə də getməmisiniz? — deyə Vetkin soruşdu.

— Hər ikiniz cəhənnəm olun! — deyə Romaşov qışqırıldı.

Lakin Yepifanov güle-güle dedi:

— Bəri baxın, Yuri Alekseyeviç, isteyirsiniz, biz onların qulağına piçıldıyaq ki, bu, sizin ömrünüzdə birinci dəfədir? Hə? Hə, ezi-zim, hə, canım-ciyyərim? Onlar bunu sevirlər. Sizdən nə gedir?

Romaşovun şüurunu yenə qalın, qatı zülmət bürüdü. O, dərhal, kiçicik fasılə belə olmadan özünü parket döşəməli və bütün divarları boyu Vyana stilləri düzülmüş böyük salonda gördü. Salon qapısından və balaca qaranlıq otaqlara açılan başqa üç qapıdan sarı güllü qırmızı çit pərdələr asılmışdı. Qaranlıq həyətə baxan açıq pəncərələrdən de belə pərdələr asılmışdı; pəncərə pərdələrini zəif külək azca şışdırıb və yelləndirirdi. Divarlarda lampalar yanındı. Salon işıqlı, tüstülü idi, yəhudi yeməklərinin qoxusu gelirdi, lakin arabir pəncərələrdən yaş göyərti, çiçəkleyen ağ akasiya etiri və bahar havası içəri soxulurdu.

Təxminən on nəfər zabit gelmişdi. Ele bil onların hər biri eyni zamanda həm oxuyur, həm qışqırır, həm de gülürdü. Romaşov memnun-məmən və sadəlövhəcasinə gülümşəyir, bir-bir zabitlərin — Bəy-Ağamalov, Lbov, Vetkin, Yepifanov, Arçakovski, Olizar və başqalarının yanına gedərək, sanki onları ilk dəfə görürməş kimi təəccübənin və xoşlanırdı. Şabs-kapitan Leşşenko da burada idi; o, adəti üzərə sakit və məyus halda pəncərədə oturmuşdu. Bugeçəki bütün işlər kimi, stolun üstə, sanki öz-özünə pive və içmə albələ salmış araq şüşələri düzüldü. Romaşov içir, kiminləssə qədəh-qədəh vurur və öpüşürdü, əllerinin, dodaqlarının yapışqan və şirin olduğunu hiss edirdi.

Burada beş ve ya altı nəfər qadın var idi. Bunlardan biri, paj<sup>1</sup> kimi geyinmiş, ayağında çəhrayı rəngli triko olan, görkəminə görə təxminən on dörd yaşlı qız Bəy-Ağamalovun dizi üstə oturub, onun akselbantının<sup>2</sup> qaytanını elində oynadırdı. Əynində qırmızı kofta və ayağında qara tuman olan iri, qəşəng üzüne ənlik-kirşan sürtmüş və kaman kimi enli qaraqaşlı, boy-buxunlu başqa bir sarışın qadın Romaşova yaxınlaşdı və astadan dedi:

— Kişi, siz niyə belə pertsiniz? Gedəyin otağa.

Qadın yanaklı, ədəbsizcəsinə stolun üstə oturdu və qıçını-qıcı üstəndə aşırı. Romaşov onun tarıma çəkilmiş paltarı altdan hamar, girdə və iri baldırını gördü. Onun əlləri əsdi və bədənini üşütmə tutdu. O, qorxa-qorxa soruşdu:

— Sizin adınız nədir?

— Mənim? Malvina. — O, etinasızlıqla üzünü kənara çevirib, ayaqlarını yellətməyə başladı. — Papiroza qonaq edin.

Haradansa iki nəfər yəhudi çalğıçı gəldi: birinin elində skripka, o birinin elində dəf var idi. Boğuq, cingiltili dəf səsinin müşayiəti lə usandırıcı dərəcədə xaric çalınan polka havası ilə Olizar və Arçakovski kankan oynamaya başladılar. Onlar bir-birinin qarşısında çırtma çala-çala gah bu, gah da digər ayaqları üstə atılır, əyilmiş dizlərini aralayaraq və baş barmaqlarını qoltuqlarının altına qoyaraq, dal-dalı gedir, kobud, həyasız hərəkətlərle ombalarını oynadı və bədənlərini biaburcasına gah qabağa, gah da dala verirdilər. Bir-dən Bey-Ağamalov yerindən sıçrayıb kəskin, uca, dəlicəsinə səsle qışkırdı:

— Sivil adamlar cehennəm olsunlar! Bu saat rədd olun! Fit!

Qapıda iki nəfər sivil adam dayanmışdı, onlar zabitlər klubuna şəhər gecələrinə geldikləri üçün polğun zabitləri onları tanıydırlılar; bunların biri — xezinə məmuru, o biri isə — məhkəmə pristavının qardaşı, özü də xırda mülkədar idi, həm də bunların hər ikisi abırlı cavan idi.

Məmur, üzündə məcburi solğun təbəssüm, yalıaq səslə, lakin özünü etinasız göstərməyə çalışaraq dedi:

<sup>1</sup> Paj — orta əsrlərde sarayda xidmət edən zadəgan nəslindən olan oğlan

<sup>2</sup> Akselbant — inqilabdan qabaq herbi xidmətçilərin çiyinlərinə taxdiqləri sırrı qaytan

— Ağalar, izin verin... Sizinlə bir məclisde kef edək. Siz ki, ağalar, məni tanıyırsınız... Mən ki, Dubetskiyəm, ağalar... Ağalar, biz sizə mane olmariq.

— Yeriniz dar olsa da, ürəyiniz genişdir, — deyə məhkəmə pris-tavının qardaşı dilləndi və gərgin halda qəhqəhə çəkib güldü.

— İti-lin! — deyə Bey-Ağamalov qışkırdı. — Arş!

— Cənablar, sivil adamları bayırı çıxarin! — deyə Arçakovski qəhqəhə çəkib güldü.

Ara qarışdı, məzheb itdi. Otaqdakı şeylər hərənməyə, adamlar inildəməyə, gülməyə və ayaqlarını yere döyməyə başladılar. Lampaların alovlu dilleri tüstülenə-tüstülenə yuxarıya sıçradı. Gecənin sərin havası pencerələrdən içəri soxulub, adamların üzlərini oxşamağa başladı. Sivil adamlar artıq aciz və kinli qorxu ilə yazıq-yazıq, ucadan və ağlar səsle heyətdən deyirdilər:

— Mən bunu sənin üçün keçməyəcəyəm! Biz polk komandirinə şikayət edəcəyik. Mən gubernatora yazacağam. Zalımlar!

— Tu-ut, tu-ut, tu-ut! Onları tut! — deyə Vetkin pencerədən bayırı boyylanaraq nazik, zil səsle bağırıldı.

Romaşova ele gəlirdi ki, bugünkü hadisələr bir-birinin ardınca fasiləsiz və bir-birile heç bir əlaqəsi olmadan baş verir və sanki onun gözləri qarşısında eybəcər, menasız, şəkilləri dəhşətli olan hay-küylü və rəngarəng kino lenti gəlib keçirdi. Yenə də skripka yeknəsəq səsle ciyildəmeye və dəf gurultu ilə cingildəmeye başladı. Bir nəfər mundırsız, əynində birçə aq köynək olan zabit otağın ortasında aşağı çəmbələrək oynayır və dəqiqəbaşı dala yixılaraq, əllərini döşəməyə dayaq verirdi. Romaşovun əvvəl görmədiyi ariq, göyçək, höküksüz saçlarını dala atmış, körpük sümükləri çıxmış bir qadın çilpaq qollarını kədərli Leşşenkonun boynuna sarıyb, musiqi səsini və hay-küyü batırmağa çalışaraq, ciyiltili səsle lap onun qulağı dibində oxuyurdu:

Verəm bir gün səni yaytək əyecək,  
Ağappaq olacaq rəngin divartək,  
Dövrəye alacaq səni hekimlər.

Bobetinski əlindəki stekanla arakəsmənin üstən balaca qaranlıq otaqların birinə pivə atırdı, oradan isə narazı, yoğun, yuxulu bir səs donquldana-donquldana deyirdi:

– Cənablar, bəsdir... di bəsdir. Kimdir? Bu nə heyvanlıqdır!

– Bəri baxın, siz çoxdan burada olursunuz? – deyə Romaşov qırmızı koftalı qadından soruşdu və oğrun-oğrun, sanki bilmədən əlini onun möhkəm, isti qiçının üstə qoydu.

Qadın ne ise cavab verdi, lakin Romaşov onun sözlərini eşitmədi. Vəhşi bir mənzərə onun diqqətini cəlb etdi. Podpraporşik Lbov ələngicilərin birini otaqda qabağına qatıb qovur və əlindəki defi var qüvvə ilə onun başına vururdu. Yəhudi tez-tez və anlaşılmaz halda qışqırır, qorxudan dala baxa-baxa və sürtüyünün uzun əteklerini yiğə-yığa küncdən-künce qaçırdı. Hamı gülürdü. Arçakovski qeh-qəhə çəkib gülərək döşəmə üstə yixildi, gözləri yaşara-yaşara dörd tərəfə diyirlənməyə başladı. Bir nəfər skripkanı onun əlindən qapılıb var qüvvə ilə yere çırpdı. Skripkanın dekası<sup>1</sup> ahəngdar şıqqılıtı ilə xincim-xincim oldu və bu səs qəribə halda yəhudinin ümidsiz qışqırığına qarışdı. Sonra Romaşovu bir neçə dəqiqəliyə tutqun bihuşluq bürüdü. O birdən, qızdırmaçı yuxu kimi gördü ki, otaqda olanların hamısı çığırmağa, qaçmağa və əllərini yellətməyə başladı. Adamlar Bəy-Ağamalovu tez və six dövrəyə aldılar, lakin dərhal geri çəkilib, hərə otağın bir tərəfinə qaçı.

– Hamınız buradan rədd olun! Heç kəsi istəmirmə! – deyə Bəy-Ağamalov qeyzle qışqırırdı.

O, dişlərini qıcıdır, yumruğunu yellədir və ayaqlarını yerə döyürdü. Üzü qısqırmızı qızarmış, alnında, burnunun üstünə enən, qaytan kimi iki damar şışmış, başı qəzəblə aşağı sallanmış, hedəqəsindən çıxmış gözlərinin ağı isə dəhşətə işildiyirdi.

O, sanki insan sözlərini unudaraq, qeyzlənmiş heyvan kimi dəhşətli titrək səslə nerildəyirdi:

– A-a-a-a!

O, birdən sürətlə və qəfildən, cəld hərəkətlə bədənini sola əyib qılınçını siyirdi. Qılınç cingildədi və kəskin fişilti ilə başının üstə işildədi. Otaqda olanların hamısı dərhal pencəre və qapılara tərəf cumdu. Qadınlar əsəbi halda çığırıdılar. Kişilər bir-birini itələməyə başladılar. Romaşovu da itələyə-itələyə qapıya apardılar, kim isə adamları aralaya-aralaya onun yanından keçərkən poqonun ucu, yaxud düyməsi ilə onun yanğını elə bərk çizdi ki, yanğı qanadı. O saat həyətdə adamlar biş-birinin sözünü kəsə-kəsə, həyəcanlı,

tələsə-tələsə çığırışmağa başladılar. Romaşov qapıda tek qaldı. Onun ürəyi tez-tez və möhkəm vururdu, lakin dəhşətlə birlikdə onun ürəyinə nə isə lezzətli, coşqun və fərehli bir şey dammışdı.

– Doğ-ra-ram! – deyə Bəy-Ağamalov dişlərini qıçırdı-qıçırdı qışqırırdı.

Ümumi qorxu onu tamam məst etmişdi. O, var qüvvə ilə qılınç bir neçə dəfə çalaraq stolu parça-parça etdi, sonra qılınç güzgüyü ilişdirdi və güzgünün qırıntıları əlvan yağış kimi hər tərəfə sepləndi. O biri stolun üstündəki butulka və stekanları bir zərbə ilə vurub yera tökdü.

Lakin birdən kiminsə zil, qeyri-təbii və həyasız qışqırığı eşidildi:

– Axmaq! Qanacaqsız!

Qişqırın, Romaşovun əvvəl görmədiyi və indice Leşşenkonu qucaqlayan həmin çilpaqqollu, başıaçıq qadın idi. O, pecin yanındakı divar oyuğunda dayanaraq, əllərini belinə vurub, bütün bədənnini qabağa verə-verə aldadılmış bazar alverçi qadını kimi nəfəsini dərnədən qışqırırdı:

– Axmaq! Qanacaqsız! Yaltaq! Səndən qorxan yoxdur! Axmaq, axmaq, axmaq, axmaq!..

Bəy-Ağamalov qaşlarını çatıb, özünü itirmiş kimi qılınç aşağı saldı. Romaşov, onun üzünün yavaş-yavaş saraldığını və gözlerində nehs, sarımtıl işıltı əmələ geldiğini gördü. O, eyni zamanda, tullanmağa hazırlaşan vəhşi heyvan kimi ayaqlarını getdikcə aşağı bükür və boynunu içəri çəkirdi.

– Səsini kəs! – O, tüpürürmüştəkimi xırıltılı səslə dedi.

– Axmaq! Səfəh! Erməni! Susmayacağam! Axmaq! Axmaq! – deyə qadın qışqırı və hər dəfə qışqırıqda bədəni əsirdi.

Romaşov bunu da biliirdi ki, anbaan özü də saralır. Başında, ona tanış olan yüngüllük, boşluq və sərbəstlik hissi əmələ geldi. Birdən qəribə dəhşət və şenlik qarşıq bir şey onun qəlbini yüngül köpük kimi yuxarı qaldırdı. O, gördü ki, Bəy-Ağamalov gözünü qadından çəkməden, yavaş-yavaş qılınç başı üzərine qaldırır.

Birdən dəlicəsinə sevinc, dəhşət, cismani üşütmə, gülüş və cəsərət Romaşovu qızgınmasına bürüdü. O, ireli cumaraq, Bəy-Ağamalovun qəzəblə xırıldaya-xırıldaya dediyi sözləri də eşidə bildi:

– Sən səsini kəsməyəcəksən? Mən sənə sonuncu...

Romaşov, gözləmədiyi bir qüvvə ilə Bəy-Ağamalovun biləngindən yapışdı. Bir neçə saniyə ərzində hər iki zabit beş-altı

<sup>1</sup> Deka – skripkanın üst və alt taxtaları

verşok<sup>1</sup> məsafədən bir-birinə diqqətlə, göz qırpmadan baxdı. Romaşov tez-tez, at kimi finxiran Bəy-Ağamalovun nəfəsini eşidir, onun gözlərinin vahiməli ağını, işim-işim işildayan göz bəbəklerini və qıçırdıyan dişlərini görürdü, lakin o, artıq bu dehşətli üzdə delilik alovunun anbaan söndüyünü hiss edirdi. Həyat və ölüm arasında belə dayanmaq, habelə bu oyunda qalib gəldiyini hiss etmək onu həm dehşətə gətirir, həm də olduqca sevindirirdi. Yəqin bayırda dayanıb bu hadisəni müşahidə edənlər onun təhlükəli olduğunu anlayırdılar. Heyətə sükut çökdü, – elə sükut çökdü ki, iki addımlıqda, qaranlıqda birdən bülbül uca səsle cəh-cəh vurmağa başladı.

– Burax! – Bəy-Ağamalov zorla, xırılılı səsle dedi.

– Bəy, sən qadına əl vurmayacaqsan, – Romaşov sakit səsle dedi. – Bəy, sən ona əl qaldırsan bütün ömrün boyu xəcalet çəkəcəksən. Sən ona əl vurmayacaqsan.

Bəy-Ağamalovun gözlərində dəliliyin son qığılçımıları səndü. Romaşov göz qapaqlarını tez-tez döyməyə başladı və ürkkeçmədən ayılmış kimi köksünü ötürdü. Onun üreyi qorxu anlarında olduğu kimi tez-tez və qeyri-ahəngdar vurmağa başladı, başı isə yenə ağırlaşdı və ilişdi.

– Burax! – deyə Bəy-Ağamalov nifretlə bir daha qışkırdı və elini dardı.

Romaşov indi artıq hiss edirdi ki, ona müqavimət göstərməyə qadir deyildir, lakin o daha ondan qorxmur və əlini yavaşca yoldaşının ciyninə toxunduraraq mərhəmet və məhrəbanlıqla dedi:

– Məni bağışlayın... Ancaq sonra siz özünüz mənə sağ ol deyəcəksiniz.

Bəy-Ağamalov kəskin hərəkətlə, taqqıltı ilə qılıncını qırına taxdı.

– Yaxşı! Cəhennəm olsun! – O, acıqli-acıqli, lakin azca hiylə-gərcəsinə və pert halda dedi. – Biz hełə sizinlə hesablaşarıq. Sizin ixtiyarıınız yoxdur.

Bu sehnəyə həyətdən tamaşa edənlərin hamısı başa düşdü ki, ən dehşətli an keçib getmişdir. Onlar süni, gərgin qəhqəhə ilə hamı birdən dəstə ilə içəri doluşdular. İndi onların hamısı ağız-abiza vərib dostcasına etinasızlıqla Bəy-Ağamalovu sakitləşdirməye və dilə tutmağa başladılar. Lakin o, artıq soyumuş, gücdən düşmüştü,

onun dərhal qaralmış üzünə yorğunluq və iyrişlik ifadəsi çök-müşdü.

Şleyferşa qaça-qaça gəldi. O, kök qadın idi, onun paltarının döşü yağa bulaşmış, kirpiksiz gözlerinin ətrafi qaralmış və tuluq kimi sallanmışdı. O gah bu, gah da digər zabitin üstünə cumub, onların qolundan tutaraq ağlamsına-aglamsına qışkırdı:

– Hə, cənablar, hə, bütün bunların: güzgü, stol, içki və qızların pulunu mənə kim verəcəkdir?

Yenə də bir nəfər kim isə Şleyferşa ilə danışmaq üçün qaldı. Qalan zabitlər dəstə ilə bayır çıxdılar. May gecəsinin təmiz, mülayim havası yüngülçə və xoşhallıqla Romaşovun sinəsinə dolub, onun bütün bədənini təravət və fərəhli titrətdi. Ona elə gəldi ki, bugünkü əyyaşlığın izi dərhal onun beynindən silindi, sanki sünger bu izi öz canına çəkdi.

Bəy-Ağamalov ona yaxınlaşış qoluna girdi.

– Romaşov, mənimlə eyleşin, – deyə o, təklif etdi. – Yaxşı?

Onlar artıq yanaşı oturduqları və Romaşov sağa əyilib, qarışiq dördəyəq yerişlə, enli ombalarını ata-atə faytonu dağa qaldıran atlara tamaşa etdiyi vaxt Bəy-Ağamalov əli ilə yoxlaya-yoxlaya onun əlini tapdı, bərk-bərk və uzun müddət sıxdı. Onların arasında başqa bir səhbət olmadı.

## XIX

Lakin hamının indicə keçirdiyi təşviş, ümumi əsebi, nizamsız həyəcanda özünü göstərdi. Zabitlər klubə gedərkən yolda çoxlu biabırçılıq etdilər. Yoldan keçən yəhudini dayandırır, yaxına çağırır və papağını qapıb, faytonu sürətlə irəli sürdürürdüllər; sonra isə həmin papağı bir hasarın dalına, ağaç üstə atırdılar. Bobetinski faytonunu döydü. Yerdə qalanlar ucadan və boş-boşuna qışkırdılar. Yalnız Romaşovla yanaşı oturmuş Bəy-Ağamalov bütün yolu bir kəlmə də olsun danışmayıb, acıqli-acıqli və təmkinlə fisıldayırdı.

Gecədən xeyli keçdiyinə baxmayaraq zabitlər klubunun işıqları yanındı, hem də ora adamla dolu idi. Qumarxana, yeməkxana, bufet, bilyardxanada kitellərinin düymələri açıq, donux, tutquq gözlü, süst hərəkətli, çaxır, tütün və qızığın qumardan şəşirmiş adamlar acızcı və boş-boşuna var-gel edirdilər. Romaşov bəzi zabitlərlə salam-

<sup>1</sup> Verşok – 4,4 sm-ə bərabər uzunluq ölçüsü

laşarkən, birdən onların arasında Nikolayevi gördü. O, Osadçının yanında oturmuşdu, sərkoş idi və qıpırımızı qızarmışdı, lakin özünü möhkəm saxlayırdı. Romaşov stolu dolanıb ona yaxınlaşanda Nikolayev tez Romašova baxdı və ona əl verməmək üçün dərhal üzünü yana çevirib, öz qonşusu ilə böyük maraqla söhbət etməyə başladı.

— Vetkin, gəlin için, — deyə Osadçı yoldaşlarının başı üstündə qışqirdı.

— Bi-ir şe-ey o-xu-yaq! — deyə Vetkin kilsə antifonu<sup>1</sup> havasında oxumağa başladı.

— Bi-ir şe-ey o-xu-yaq. Bi-ir şe-ey o-xu-yaq! — deyə yerdə qalanlar da oxumağa başladılar.

— Keşin hasarı dalında üçü birdən dalaşdı, — deyə Vetkin cəld kilsə danışığı kimi tez-tez danışmağa başladı — keş, mirzə, pano-mar, bir də quberniya katibi. Soxul, Niçipore, so-xul.

— Soxul. Niçi-pore, so-o-oxul, — deyə tamam təmkinli və sanki Osadçının yumşaq oktava səsi ilə isinmiş xor tam akkordla ona cavab verdi.

Vetkin stolun üstə ortada duraraq və oxuyanların başı üstündə əllerini geniş açaraq xora dirijorluq edirdi. O, gah gözlerini bəraldır, gah gözlərinə mehriban və təhqirədicili ifadə verir, düz oxumayanlara acıqlanır və oxumağa həddindən artıq qapılanları uzadılmış əlinin ovçunu güclə sezikləcək halda titrətməklə saxlayırdı.

— Ştabs-kapitan Leşenko, siz xaric oxuyursunuz! Sizin qulağınızı ayı tapdalamışdır! Səsinizi kəsin! — deyə Osadçı qışqirdı. — Cənablar, ətrafdakılar, səsinizi kəsiniz! Mahnı oxuyanda, küy-külək salmayın.

— Var-h kendli punş qly-a-se<sup>2</sup> içdiyi kimi... — Vetkin oxumağı davam etdirirdi.

Tütün tüstüsü adının gözünü yeyirdi. Stolun üstündəki müşəmbe yapışqan idi, Romaşov da bu gün axşam əllerini yumadığını xatırladı. O, həyətdən keçib “zabit nömrələri” adlanan otağa girdi, — oraya əlüzyuyan qoyulmuşdu. Bu, boş, soyuq və bir pəncərəsi olan balaca otaq idi. Divarlar boyunca, xəstəxanasayağı iki çarpayı və

bunların arasında balaca şkaf qoyulmuşdu. Bu çarpayıların üstündəki döşəkağı və balış üzlərini heç vaxt dəyişdirmir, otağı süpürmür və havasını təmizləmirdilər. Buna görə nömrələr həmişə üfunetli, çirkli yataq dəyişiyi, qaxsımış tütfün tüstüsü və çekmə yağı iyi verirdi. Bu otaq uzaq düşərgələrdən polk qərargahına gələn zabitlər üçün müvəqqəti yataq otağı idi. Lakin adəten axşam şənliliklərində bərk keflənen zabitləri burada iki-iki, hətta üç-üç bir çarpayıya uzadırdılar. Buna görə də bu otağı “ölüxana”, “cəsədxana” və “meyitxana” adlandırdılar. Bu adlarda şüursuz, lakin dəhşətli həyat istehzasi gizlənirdi, çünki polk şəhərə gəldiyi vaxtdan bəri zabit nömrələrində, məhz bu iki çarpayı üstə artıq bir neçə zabit və denşik özünü güllə ilə vurmaştı. Bundan başqa, elə il olmurdu ki, N polkunda zabitlərdən biri güllə ilə vurub özünü öldürməsin.

Romaşov ölüxanaya girəndə iki adam pəncərənin yanında çarpayının baş tərəfində oturmuşdu. Onlar qaranlıqda oturmuşdular, Romaşov gücə eşidiləcək qurdalanma səsindən burada adam olduğunu gördü və lap yaxınlaşıb əyilib baxdıqdan sonra onları tanıdı. Bunnardan biri içki düşkünü və oğru, rota komandırliyində çıxarılmış ştabs-kapitan Klodt, digəri uzundraz, ahıl, artıq başı dazlaşmış, qumarbaz, davakar, hərəzə danışan və içki düşkünü, hem də ömür-lük podpraporşık olan podpraporşık Zolotuxin idi. Onların ikisinin arasında stolun üstü azacıq işildən üç litlilik araq şüşəsi, içinde horra olan iki nimçə və iki dolu stekan var idi. Heç bir qəlyanaltı yox idi. Həmpiyalələr, içəri girmiş yoldaşlarından gizlənmiş kimi susurdular, Romaşov əyilib onlara baxanda isə qaranlıqda hiyləgərcəsinə gülümseyərək başlarını aşağı saldılar.

— Aman Allah, siz burada nə edirsiniz? — deyə Romaşov qorxmış halda soruşdu.

— Tsss! — Zolotuxin sırlı, ehtiyatkar hərəkətlə barmağını yuxarı qaldırdı. — Dayanın. Mane olmayın.

— Yavaş! — deyə Klodt qısaca piçıldı.

Birdən uzaqda araba taqqıldı. Hər ikisi tələsik stəkanını qaldırdı, bir-birinə vurdu və eyni vaxtda içdi.

— Canım siz nə edirsiniz?! — deyə Romaşov həyəcanla qışqirdı.

— Bu, əzizim, — deyə mənali piçılı ilə Klodt cavab verdi, — bizim qəlyan altımız budur. Araba taqqıltısı ilə içirik. Fedrik — o, Zolotuxinə müraciət etdi, — hə, indi nə münasibətlə içək? İstəyirsən işığı münasibətlə içək?

<sup>1</sup> Antifon — iki xor, yaxud solist və xor tərəfindən növbə ilə ifa olunan mahnı  
<sup>2</sup> Qly-a-se — meyve dondurmasına oxşar şirin yemək

— O münasibetle artıq içmişik, — deyə Zolotuxin ciddi etiraz etdi və pəncərədən boylanıb şəhərin üzərində alçaqda və kədərlikədərli duran ensiz orağa oxşayan aya baxdı. — Dayan. Bax, bəlkə it hürdü. Dinmə.

Onlar, sərxişluq dəliliyinin tutqun zarafatına qapılaraq bir-birinə tərəf əylilib piçıldıqları. Bu zaman yemekxanadan divarların yumşaltdığı, zəiflətdiyi və buna görə də ahəngdar-kədərli səslənən, uzaq dəfn mahnısını andıran kilsə nəğməsi eşidildi.

Romaşov əllərini bir-birinə vurub, öz başından yapışdı və kədərle dedi:

— Cənablar, siz allah bu işdən el çəkin: bu, dəhşətdir.

— Cəhənnəm ol! — deyə birdən Zolotuxin bağırıldı. — Yox qardaş, dayan! Hara gedirsən? Əvvəlcə hörmətli cənablarla siziniz. Yo-ox, qardaş, bizə kəlek gələ bilməzsən. Şabs-kapitan, siz onu tutub saxlayın, mən də qapını bağlayım.

Onların hər ikisi çarpayıdan sıçrayıb, dəlicesinə bic-bic gülgüle Romaşovu tutmağa başladı. Bütün bunlar — bu iyi otaq, gece yarı, işıqsız yerde gizli, xeyali əyyaşlıq, bu iki nəfər ağlımı itirmiş adam — hər şey birdən ona dözülməz ölüm dəhşəti və dəlilik kimi göründü. O, zil səsle qışkırb, Zolotuxini kənarə itələdi və bütün bədəni titrəyə-titrəyə ölüxanadan bayırı sıçradı.

O, fikrən bilirdi ki, evə getməlidir, lakin nə isə gizli bir qüvvəyə tabe olaraq, yemekxanaya qayıtdı. Orada artıq zabitlerin çoxu stullarda və pəncərələrdə otura-otura mürgüleyirdi. Bərk isti idi, pəncərələrin açıq olmasına baxmayaraq lampa və şamların alovu titrəmirdi. Yorğun, əldən düşmüş yemekxana xidmətçiləri və bufetçi soldatlar ayaq üstə mürgüleyir və ağızlarını açmadan, tekçə burun deşikləri ilə dəqiqəbaşı əsnəyirdilər. Lakin ucdantutma, aramsız əyyaşlıq hełə də davam edirdi.

Vetkin artıq stolun üstə dayanıb, uca, təsirli tenor səslə oxuyurdu:

Ömrü-ü-müz sahile qaçan dalğa tə-ək  
Tə-lesir, kimseñi gözləmeye-rək.

Polkda ruhani məktəblərindən gelmiş çoxlu zabit var idi, buna görə də onlar həttə əyyaşlıq etdikləri vaxtlarda da yaxşı oxuyurdular, sadə, kədərli, təsirli hava bayağı sözləri yüksəldirdi. Bu alçaq

tavanlı, üfunətli otaqda, məhdud, ucqar və avam həyatda hamını bir dəqiqəliyə kəder bürüdü.

Əgər ölsən seni basdıracaqlar  
Sanki məskən imiş sənə bu mezar...

— deyə Vetkin ifadə ilə oxuyur, uca və təsirli səsindən, xorun ümumi ahəngini cismanı duydugundan onun şəfqətli, mənasız gözləri yaşarırdı. Arçakovski diqqətlə ona dəm tuturdu. O, səsini titrəməyə məcbur etmək üçün iki barmağı ilə öz xirtdəyini tərpədirdi. Osadçı gur səsle, uzada-uzada xoru müşayiət edirdi, adama elə gəlirdi ki, yerdə qalan səsler, qara dalğalar üstə üzürmüş kimi, bu nazik orqan səsleri arasında üzürdü.

Bu mahnını oxuyub qurtardıqdan sonra bir az susdular. İçkiden məst olmuş bu adamların hamısı bir dəqiqəlik susdu, fikrə daldi. Birdən Osadçı başını aşağı əyib, stola baxa-baxa oxumağa başladı:

“Bütün insanlar bu boyunduruğu boyunlarına keçirmişlər ki, ensiz və kədərli yolla behiştə getsinlər...”

— Di, bəsdirin! — kim isə sixıntılı səsələ dedi. — Nə yapışmısınız cənəzə duasından. Onuncu dəfedir ki, oxuyursunuz.

Lakin başqları artıq dəfn duasını oxumağa başlamışdilar, budur murdar, tüpürçəyə bulanmış, tüstü dolu yemekxanada, ölen adam xatırınə olduqca coşqun, olduqca tosırkı kədər, olduqca qəm dolu İoan Damaskinin cənəzə duasının təmiz aydın akordları yüksəldi:

“Allaha inamla, gəlin, sizin üçün o dünyada hazırladığım ehtiram və çiçək taclarından həzz alın...”

İbadəti hər hansı dyakondan yaxşı bilən Arçakovski dərhal oxumağa qoşuldu.

— Hamımız, səmimi-qəlbdən deyək...

Onlar beləliklə cənəzə duasını axıra kimi oxudular. Sonuncu xitabəyə növbə çatdıqda isə, Osadçı başını əyib, boynunu gərginləşdirərək, gözlərdə qəribə və vahiməli, kədər və qəzəbli ifadə ilə alçaq, kontrabas kimi gurultulu səsələ uzada-uzada danışmağa başladı:

“İlahi, ölmüş qulun Nikifora o dünyada behişt baxş e-e-e-lə...  
— Osadçı birdən çox pis, həyasız söyüş söydü, — ona e-bə-di...”

Romaşov sıçrayıb, var qüvvə ilə yumruğunu stola vurdu.

— Buna yol vermərəm! Səsinizi kəsiniz! — deyə Romaşov qulaqbatırıcı, iztirablı səsələ qışkırdı. — Niye lağa qoyurusunuz? Kapitan

Osadçı, bu, siza heç də gülməli gölmir, eksinə, sizi incidir və dəhşətə gərir. Mən bunu görürəm! Ürekdən nə çəkdiyinizi mən hiss edirəm!

Ümumi ani süküt içərisində kim isə təəccübə dedi:

— O keflidir!

Lakin o saat, bir az əvvəl Şleyferşagilde olduğu kimi hər şey uğuldadı, inildədi, yerindən qopdu və nə isə alabəzək, hərəket edən, qışqırın yumağıa çevrildi. Vətkin stolun üstündən yerə tullanarkən başı asma lampaya döydü; lampa iri, əyri-üyri xətlə ahəngdar surtdə yellenməye başladı, özlərindən çıxmış adamların kölgələri gah nəhəng kimi böyükür, gah da döşəmə altında yox olaraq, ağ divarlarda ve tavanda qəzəble bir-birinə qarışırı.

İndi zabitlər klubunda bu əsəbileşmiş, həyecanlanmış, sərkoş və bədbəxt adamların başına gələn və düzəldilə bilməyən həmin hadisə sürətə və mənasızcasına baş verdi. Sanki kinli, qarşıq salan, axmaq, qəddarcasına kinayəli iblis insanların qəlbinə girib, onları nalayıq sözlər deməyə və ədəbsiz, pozğun hərəkətlər etməyə məcbur edirdi.

Bu qarşıqliqda Romaşov lap yanında kiminse əyri üzünü gördü; qəzəbindən üzü tamam xarablaşmış və eybəcərləşmiş halda qışqırın bu adamı Romaşov dərhal tanıya bilmədi. Bu qışqırın Nikolayev idi; o, ağızı köpüklenə-köpüklenə və gözünün altındakı yanaq əzələləri əsəbi halda tərpənə-tərpənə Romaşovun üstüne qışqırırdı:

— Polku siz özünüz biabır edirsiniz! Bir kəlmə də danışmayın. Siz — və müxtəlif Nazanskilər! Xidmətə başladığınız hələ üç gün bir günorta deyildir!..

Kim isə Romaşovu yavaşça geriyə çekirdi. O, dönbü baxdı və Bəy-Ağamalovu gördü, lakin Nikolayevə təraf dönen kimi onu yaddan çıxartdı. O, indi baş verəcək hadisəyə görə sarala-sarala astadan və xırıldaya-xırıldaya, iztirablı, aciz təbəssümələ dedi:

— Nazanskini niyə bura qatırsınız? Olmaya ondan narazı olmağınıza xüsusi, gizli səbəb vardır?

— Ənginizi əzərem! Əclaf, it oğlu! — deyə Nikolayev ucadan bağdı. — Alçaq!

O, yumruğunu qeyzle Romaşova tərəf qaldırdı, gözlerini qəzəblə bəreltdi, lakin vurmağa cüret etmədi. Romaşovun sinə və qarnını kədərli, iyrinc bihuşluq üzütməsi büründü. Bu vaxta kimi, o, sağ elində daim nə isə bir cisim olduğunu unutmuş kimi hiss etmirdi.

O, birdən sürətli, qısa hərəkətlə stekanındakı pivə qalığını Nikolayevin üzüne atdı.

Ele bu vaxt ani kəskin ağrı ilə birlikdə onun sağ gözündə ağ, parlaq şimşek çaxdı. O, vəhşicəsinə uzun-uzadı ulayaraq, Nikolayevin üstüne atıldı, onların hər ikisi gurultu ilə yerə yixildi, onlar, əlayaqları bir-birinə dolaşa-dolaşa, stulları yıxa-yıxa, çirkli, üfunətlə tozu udada döşəmənin üstə yuvarlanmasığa başladılar. Onlar nerildəyə-nəril-dəyə, nefəsləri təngləşə-təngləşə bir-birini didir, əzir və sixirdilər. Barmaqlarının təsadüfən yanaq tərəfdən Nikolayevin ağızına girdiyini və onun bu sürüşken, iyrinc ağızını çırmaga səy etdiyini Romaşov xatırlayırdı... Bu dəlicəsinə güləşmə zamanı başı və dirsekleri döşəməyə dəyirdi də, ancaq o, artıq heç bir ağrı hiss etmirdi.

O, həm də bu hadisənin necə qurtardığını bilmirdi. O, özünə gələndə gördü ki, onu Nikolayevdən aralayıb künce sıxışdırılmışlar. Bəy-Ağamalov ona su içirdirdi, lakin Romaşovun çənəsi əsir və dişləri stekanın qıraqına dəyirdi, o, qorxurdu ki, birdən stekanın qıraqını dişləyib sindirməsin. Kiteli qoltuqlarının altından və küre-yindən cirilmişdi, paqonunun biri isə qırılıraq şəriddən asılı qalmışdı. Romaşovun səsi tutulmuşdu, o səssiz, təkcə dodaqları ilə qışqırırdı:

— Mən ona... göstərərəm! Onu duelə çağıraram!..

Bu vaxta kimi başını stolun qıraqına qoyub şirin-şirin mürgüləyən, indi isə tamam özünə gəlmış, aylımış və ciddiləşmiş qoca Lex, adət etmediyi sərt amiranə səslə dedi:

— Böyük kimi, sizə əmr edirəm, cənablar, bu saat dağlışın. Eşidirsinizmi, cənablar, bu saat dağlışın. Bütün bunlar haqqında mən səhər polk komandırına raport verəcəyəm.

Həmi pərt, əzgın halda, bir-birinin üzünə baxmadan dağlışdı. Onların hər biri başqasının gözlərində öz şəxsi dəhşətini, öz kölə, təqsirkarlıq kədərini — tutqun idrakı birdən insan şüurunun nuri ilə işıqlanmış acıqlı və çirkin heyvanların dəhşət və kədərlerini oxumağa qorxurdu.

Sübə açıldı, göy aydın, uşaq kimi pak, sərin hava isə hərəkətsiz idi. Nəm, güclə görünən dumana bürünmiş ağaclar öz tutqun, sırlı gecə yuxularından səssizcə ayılrırdı. Romaşov eve gedərkən onlara, göyə, şəhdən ağarmış otlara baxanda, yuxudan ayılkən gülümsəyən səhərin bu pak gözəlliyyi arasında özünü lap alçaq, murdar, eybəcər və olduqca yad hiss etdi.

Həmin gün – çərşənbə günü – Romaşov qısa məktub aldı.

“N – piyada polku zabitlər cəmiyyətinin məhkəməsi podporuçik Romaşovu saat altı radələrində zabitlər klubunun salonuna dəvət edir. Geyim forması adıdır.

Məhkəmənin sədri podpolkovnik Miqunov.”

Romaşov qeyri-ixtiyari təbəssümədən özünü saxlaya bilmədi: bu “adi geyim forması” – əlvan qurşaqlı, paqonlu mundir – məhz ən qeyri-adi hallarda: məhkəmədə, camaat qarşısında töhmət veriləndə və hər cür xoşagelməz iş üçün rəislərin yanına çağırılanda geyildirdi.

O, saat altı radələrində zabitlər klubuna gəlib, xəber verən soldatın əmr etdi ki, geldiyini məhkəmə sədrinə bildirsin. Ondan xahiş etdirilər ki, gözləsin. O, yeməkhanada, açıq pəncərənin yanında oturub, qəzeti götürdü və sözləri başa düşmədən maraqsız halda, hərflərə mexaniki olaraq göz gəzdire-gəzdire oxumağa başladı. Yeməkhanada olan üç nəfər zabit onunla soyuq salamladı və sözlərini o eşitməsin dycə öz aralarında astadan danışmağa başladılar. Təkcə podporuçik Mixin gözləri yaşara-yasara onun əlini uzun müddət və möhkəm sıxı, lakin bir söz demədi, qızardı, tələsik və pərt halda geyinib getdi.

Bir azdan Nikolayev bufetdən keçib yeməkhanaya girdi. Onun üzü sapsarı saralmış, göz qapaqları qaralmışdı, sol yanağı daim gərgin halda dərtılırdı, gicgahının altında isə böyük qara bir şış vardı. Romaşov dünənki dalaşmanı aydın və iztirabla xatırladı, bu biabırçı xatırının dözülməz ağırlığı altında özünü əzilmiş hiss edərək, beli bükülmüş və üz-gözü qırışmış halda qəzetiñ arxasında gizləndi və hətta gözlərini bərk-bərk qıydı.

O, Nikolayevin bufetçidən bir qədəh konyak istədiyini və kimləsə vidalaşdığını eşitdi. Sonra yanından ölüb keçən Nikolayevin addımlarını hiss etdi. Qapı örtüldü. Birdən, bir neçə saniyədən sonra, həyətdən, arxa tərəfdən ehtiyatlı piçilti eşitdi:

– Geriye dönüb baxmayın! Sakit oturun. Qulaq asın.

Bu danışan – Nikolayev idi. Romaşovun əlindəki qəzet titrədi.

– Mənim, doğrusu, sizinlə danışmağa ixтиyaram yoxdur. Lakin bu fransız incəlikləri cəhənnəm olsun! Keçənə güzəşt deyərlər. Lakin

mən sizi, hər halda, abırlı adam hesab edirəm. Sizdən xahiş edirəm, eşidirsinizmi, mən xahiş edirəm: arvadım və imzasız məktublar barəsində bir kəlmə də danışmayıñ. Siz məni anladınızmı?

Romaşov, yoldaşlarından utanıb qəzetiñ arxasında gizlənə-gizlənə yavaşça başını aşağı əydi. Həyətdə ayaq səsləri eşidildi. Romaşov yalnız beş dəqiqədən sonra boylanıb həyətə baxdı. Nikolayev artıq orada yox idi.

– Zati-aliləri, – deyə xəber verən soldat birdən onun qarşısında dayandı, – zati-aliləri sizi içəri dəvət edirlər.

Salonda o başda, ensiz divar boyunca üstünə yaşıl mahud çəkilmiş bir neçə lomber stolu<sup>1</sup> qoyulmuşdu. Bu stolların dalında, arxaları divara tərəf hakimlər oturmuşdular; buna görə də onların üzləri tutqun idi. Ortada, qoltuqlu kürsüdə sədr – yoğun, lovğa, piy basdırğından boynu görünmeyən podpolkovnik Miqunov oturmuşdu; onun sağ-solunda podpolkovnik Rafalski və podpolkovnik Lex oturmuşdular, daha sonra sağ tərəfində kapitan Osadçı və kapitan Peterson, sol tərəfində isə kapitan Dyuvernula və polk xəzinədarı şabs-kapitan Doroşenko oturmuşdular. Stolun üstündə heç bir şey yox idi, təkcə məhkəmə kargüzü Doroşenkonun qabağında bir az kağız var idi. Bayırda hava isti, aydın gün olmasına baxmayaraq, böyük boş salon sərin və azacıq qaranlıq idi. Salon köhnə ağac, kif və köhnə mebel üzüñə çəkilmiş meşin iyi verirdi.

Sədr hər iki böyük, ağ, kök əllerini ovçu yuxarı mahudun üstünə qoyub, onlara baxa-baxa soyuq səsle dedi:

– Podporuçik Romaşov, polk komandirinin sərəncamı ilə toplaşmış zabitlər cəmiyyətinin məhkəməsi dünən sizinlə poruçik Nikolayevin arasında baş vermiş həmin kədərli və zabitlər cəmiyyətinə yaraşmayan toqquşmanın təfsilatını aydınlaşdırmalıdır. Xahiş edirəm, hadisəni bütün təfsilatı ilə nağıl edəsiniz.

Romaşov əllerini yanına salıb, papağının qırığını əlleşdirirdi. O, özünü gözümçüxdə salınmış, məktəbli olduğu vaxt imtahandan kəsilərkən hiss etdiyi kimi pərt və karıxmış hiss edirdi. O, qırıq-qırışq səsle, qarışq və rabitesiz cümlələrlə, daim böyüre-böyüre və mənasız nidalar əlavə edə-edə ifadə verməyə başladı. O, eyni zamanda bir-bir hakimləri nəzerdən keçirərək, fikrən onların ona

<sup>1</sup> Lomber stolu – üzüñə mahud çəkilmiş, açılıb-bağlanan dördkünc stol

olan münasibətini qiymətləndirdi: "Miqunov – o, daş kimi laqeydir, lakin adət etmədiyi baş hakim rolu, bununla birlikdə böyük ixtiyar və məsuliyyət hissi ona lezzət verir. Podpolkovnik Brem mərhəmətli və nə isə qadın nəzəri ilə baxır, – ah, əzizim Brem, sizdən on manat borc aldığım yadınızdadır mı? Qoca Lex özünü ciddi aparır. O, bu gün ayıqdır, gözlərinin altından isə dərin çapılı kimi torbalar asılmışdır. O, mənə düşmən deyildir, lakin o özü müxtəlif vaxtlarda zabitlər klubunda o qədər biabırçı işlər görmüşdür ki, indi ona zabit şərəfinin amansız və möhkəm müdafiəçisi rolu xeyirlidir. Qanuna görə mən Osadçını məhkəmə heyətindən çıxartdırı bilərəm, çünki bütün dalaşma onun cənəzə duası üstündə baş vermişdir, ancaq nə fərqi var? Peterson ağzının bir küncünü bürüdü, azca gülümşəyir – bu təbəssümündə nə isə iyrənc, rəzil və zəhərli bir ifadə vardır. Doğrudanmı onun imzasız məktublardan xəbəri vardır? Dyuvernulanın üzü yuxulu, gözləri isə iri, bulanıq şar kimidir. Dyuvernula məni sevmir. Doroşenko da sevmir. Maaş aldığına qol çəkən və heç vaxt onu almayan podporuçık. Əzizim Yuri Alekseyeviç, işiniz pisdir".

- Bağışlayın, bircə dəqiqə, – deyə Osadçı onun sözünü kəsti.
- Cənab polkovnik, sual verməyə mənə icazə verərsinizmi?
- Buyurun, – deyə Miqunov lovğa-lovğa başını tərpəti.
- Podporuçık Romaşov, bizi deyin görək, – Osadçı qəti səslə və uzada-uzada dedi, – bu kökdə zabitlər klubuna gələnə kimi harada idiniz?

Romaşov qızardı ve alnının möhkəm tərlədiyini hiss etdi.

- Mən... Mən... hə, bir yerde idim, – o, demək olar ki, piçilti ilə əlavə etdi, – fahişəxanaya getmişdim.
- Aha, siz fahişəxanaya getmişdiniz? – deyə Osadçı qəsdən ucadan, olduqca aydın səslə təkrar etdi. – Siz, yəqin, orada bir şey içmişdiniz?
- Bə-li, içmişdim, – deyə Romaşov qırıq-qırıq cavab verdi.
- Xahiş edirəm ifadənizi davam etdiriniz, – Miqunov dedi.
- Bəli, siz o yerde dayandınız ki, pivəni poruçık Nikolayevin üzünə atdnız... Sonra?

Romaşov dünənki əhvalatı rəbitəsiz, lakin səmimi və müfəssəl nağıl etdi. O, dünənki hərəkəti üçün xəcalət çekdiyini yönəmsiz halda və utana-utana danışmağa başlamışdı ki, kapitan Peterson

onun sözünü kəsti. O, sarı, sümüklü, dırnaqları gömgöy olan uzun ölü barmaqlı əllərini yuyurmuş kimi bir-birinə sürərək, olduqca nezakətə, demək olar ki, mehribanlıqla, nazik və yaltaq səslə dedi:

– Hə də, bütün bunlar, əlbəttə, sizin gözəl hissəninizin ləyaqətinə göstərir. Lakin podporuçık Romaşov, siz bizi deyin görək... Siz bu bədbəxt və kədərli hadisədən əvvəl podporuçık Nikolayevgile getmisinizmi?

Romaşov diqqətini topladı, Petersona deyil, sədrə baxa-baxa kobudtəhər cavab verdi:

– Bəli, getmişəm, ancaq mən başa düşə bilmirəm ki, bunun işə nə dəxli var.

– Dayanın. Xahiş edirəm ki, yalnız suala cavab verin, – deyə Peterson onun sözünü kəsti. – Mən demək istəyirəm ki, sizin Nikolayevlə qarşılıqlı düşmən olmuşunuz üçün xüsusi bir iş – vəzifədənkenar, məsələn, ev, ailə işi yoxdur ki?

Romaşov qəddini düzəltdi və düz, açıq nifrətlə Petersonun qara, vərəmli gözlərinə baxdı.

– Men Nikolayevgilin evinə başqa tanışlarının evlərinə getdiyimdən çox getməmişəm, – o, uca və kəskin səslə dedi. – Həmin hadisədən də əvvəl mənim onunla heç bir düşmənciliyim olmamışdır. Bütün bu əhvalat təsadüfən və gözlənilmədən baş vermişdir, çünki hər ikimiz kefli idik.

– He-he-he, sizin kefli olmanızı, biz artıq eşitmışik, – deyə Peterson yənə onun sözünü kəsti, – ancaq mən təkcə bunu soruşmaq istəyirəm ki, əvvəller sizin onunla heç toqquşmanız olmuşdur-mu? Yox, dalaşma deyil, məni başa düşün, sadəcə bir şəxsi məsələ üste aranızda anlaşılmazlıq, gərginlik olmuşdur-mu? Hə, tutalum, əqide ayrılığı, yaxud kiçicik bir intriqə olmuşdur-mu?

– Cənab sədr, mənə verilən sualların bezilərinə cavab verməyə bilərəm mi? – deyə Romaşov birdən soruşdu.

– Bəli, cavab verməyə bilərsiniz, – deyə Miqunov soyuq cavab verdi. – Siz, istəsəniz, tamamilə ifade verməyə bilərsiniz, yaxud ifadənizi yazılı halda təqdim edə bilərsiniz. Bu, sizin hüququnuzdur.

Romaşov dedi:

– Belə olduqda mən bildirirəm ki, kapitan Petersonun heç bir sualına cavab verməyəcəyəm. Bu, həm onun üçün, həm de mənim üçün daha yaxşı olar.

Ondan hadisənin təfsilatı barədə bir neçə söz soruştular, sonra isə sədr ona dedi ki, sen azadsan. Ancaq əlavə ifadə vermek üçün onu iki dəfə də çağrırdılar, bir dəfə həmin gün axşam, ikinci dəfə cümlə axşamı sehər. Məhkəmə işində təcrübəsiz olan Romaşov da başa düşürdü ki, məhkəmə işi səhlənkarlıqla, bacarıqsız və olduqca başdansovdu apararaq, çoxlu səhvə və nəzakətsizliyə yol verir. Ən böyük səhv də bu idi ki, məhkəmedə baş verənləri hamiya bildirmeyi qadağan edən inzibati nizamnamənin 149-cu maddəsinin deqiq və aydın tələbinin eksine olaraq məhkəmə üzvləri mənasız boşboğazlıqdan özlerini saxlaya bilmədilər. Onlar iclasların nəticələri barədə öz arvadlarına danışdılar, arvadları – sehərin tanış xanımlarına, onlar da – dərzi, mama və hətta qulluqçularına danışdılar. Bir sutka ərzində Romaşov şəherin efsanəsi və günün qəhrəmanı oldu. O, küçə ilə gedəndə pəncərələrdən, bala qapılardan, bağçalardan, hasarlardakı denşiklərdən ona baxırdılar. Qadınlar onu uzaqdan barmaqla göstərirdilər, o, daim arxasında tələsik və piçaltı ilə deyilən familiyasını eşidirdi. Onunla Nikolayev arasında duel olacağınə sehərdə heç kəs şübhə etmirdi. Hətta duelin necə qurtaracağı barədə mərc də gəlirdilər.

Cümə axşamı sehər Likaçovların evi yanından zabitlər klubuna gedərkən, o, kiminse onu adı ilə çağrıdığını eşitdi.

– Yuri Alekseyeviç, Yuri Alekseyeviç, bura gəlin!

O, ayaq saxlayıb, başını qaldırdı. Katya Likaçova hasarın o tərəfində, skamyanın üstə durmuşdu. Onun əynində yüngül sehər yapon xalatı var idi, bu xalatin üçbucaq kəsiyi nazik, qəşəng qız boynunu çılpaq buraxırdı. Qız elə çəhrayı, təravətli və ləzzətli idi ki, Romaşov bir dəqiqəliyə fərehləndi.

Qız, ona əl vermək üçün hasardan ayıldı; o, əl-üzünü yenice yuduğu üçün əli soyuq və nəm idi. O, eyni zamanda “l” və “r” səslərini düzgün təleffüz etməyərək, dil boğaza qoymurdu:

– Siz niyə bizə geymiyiniz? Dostyayı unutmaq yaxşı deyiy, acıqı, acıqı, acıqı... Tsss, mən hamısını, mən hamısını, hamısını biliyəm. – Qız birdən vahimə ilə gözlerini bərəltdi. – Bunu ayın və boynunuza sayın, mütyəq, mütyəq boynunuza sayın.

Qız livçiyinin içindən, düz döşərinin arasından qaytan bağlanmış göy ipək kisəcik çıxartdı və tələsik onun ovcuna soxdu. Kisəcik hələ qızın bədəninin istiliyini saxlayırdı.

– Kömək edər? – deyə Romaşov zarafatyana soruşdu. – Bu nədir?  
– Bu siyyidir, güyməyin. Allahsız! Açıqı.

Romaşov Katya ilə vidalaşdıqdan sonra: “Ancaq men indi moddayam. Qəşəng qızdır” – deyə fikirləşdi. Lakin o, bu zaman da son dəfə olaraq özü haqqında fikirləşib gözəl cümlə işlətməkdən özünü saxlaya bilmədi:

“Köhne duel həveskarının sert üzündə ani təbəssüm göründü”.

Həmin gün axşam onu yenə məhkəməyə, lakin Nikolayevlə birlikdə çağrırdılar. Hər iki düşmən stolun qabağında, demək olar ki, yanaşı durmuşdu. Onlar bir dəfə də olsun bir-birlerinə baxmadılar, lakin onların hər ikisi bir-birinin əhvalini məsafədən hiss edir və buna görə gərgin halda həyəcanlanırdı. Məhkəmənin sədri qərarı onlar üçün oxuyanda, her ikisi herəketsiz halda dayanıb, gözlərini ona zilləmişdi:

“N piyada polku zabitlər cəmiyyətinin məhkəməsi, – hakimlərin rütbə və familiyaları göstərilirdi, – podpolkovnik Miqunovun sədrliliyi ilə poruçık Nikolayevlə podporuçık Romaşovun zabitlər klubu binasında toqquşmaları haqqındaki işi nəzərdən keçirib, belə qərara gəldi ki, bu ober-zabitlər bir-birini çox pis təhqir etdikləri üçün barişdırıla bilməzler və təhqir olunmuş zabit şərəf və leyaqətinə yalnız onların arasında təkbətək dueł yuya bilər. Məhkəmənin mülahizəsini polk komandiri təsdiq etmişdir”.

Podpolkovnik Miqunov qərarı oxuyub qurtardıqdan sonra eynəyini çıxardı, qabına qoydu və daşa dönmüş halda vüqarla dedi:

– Cənablar, indi hərəniz özünüze iki nəfər sekundant<sup>1</sup> seçməli, onları bu gün axşam saat doqquz radələrində bura, zabitlər klubuna göndərmelisiniz. Onlar burada, birlikdə təkbətəkin şərtlərini müəyyənləşdirməlidirlər. Ancaq, – o, ayağa qalxa-qalxa və eynəyini dal cibinə qoya-qoya əlavə edib dedi, – ancaq, indi oxunmuş məhkəmə qərarı sizin üçün məcburi deyildir. Sizin hər ikinizin duelde vuruşmağa, yaxud... – o, əllərini yellədib, sözüne fasılə verdi, – yaxud ordu xidmətindən əl çəkməye tam ixtiyarınız vardır. Sonra... cənablar, siz azadınız... Size iki kəlmə də sözüm var. Artıq məhkəmə sədri kimi deyil, böyük yoldaş kimi məsləhətim budur ki,

<sup>1</sup> Sekundant – duel şahidi

duelə çıxana kimi zabitlər klubuna gəlmeyesiniz. Bu, işi daha da mürakkəbleşdirə bilər... sağ olun.

Nikolayev kəskin hərəketlə dönüb, iti addımlarla salondan çıxdı. Romaşov ağır addımlarla onun arxasında çıxdı. O, qorxmadı, lakin birdən özünü olduqca kimsəsiz, bütün dünya ilə əlaqəsini itirmiş kimi olduqca tənha hiss etdi. O, zabitlər klubunun artırmasına çıxbı, uzun-uzadı və sakit halda heyretle göye, ağaclarla, qarşısındaki hasarın yanında dayanmış inəya, yolun ortasında tozun içinde oynanış sərçələrə baxa-baxa fikirləşdi: "Budur – hər şey yaşayır, əlləşir, vurnuxur, böyükür və sevinir, mənə isə artıq heç bir şey lazım deyil və mən heç bir şey maraqlandırmır. Mən mehkum olunmuşam. Mən təkəm".

O, süst halda, demək olar ki, ürək sıxıntısı ilə sekundantı olmayı xahiş etmək üçün Bəy-Ağamalovla Vetkini axtarmağa getdi. Onların hər ikisi həvəslə – Bəy-Ağamalov kədərlə təmkinliklə, Vetkin isə onun əlini mehribanlıqla və mənalı-mənalı sixa-sixa razılıq verdi.

Romaşov evə getmek istəmirdi – ora vahiməli və cansızçı idi. Bu mənəvi gücsüzlük, tənhalıq və həyat dərkədilməyen süstlükdə qısqələrində o, yaxın, dərdinə şərik ola bilən dostunu və eyni zamanda ince, hər şeyi başa düşən həssas qəlbli adamı görmək istəyirdi.

O, birdən Nazanskinin xatırladı.

## XXI

Nazanski, adəti üzrə evdə idi. O, ağır sərxişluq yuxusundan yenice oyanmışdı, indi isə eynində alt paltar əllerini başının altına qoyub yataqda uzanmışdı. Onun gözlerini laqeydlik və yorğunluq pərdəsi örtmüdü. Romaşov ona təraf əyilib, təreddüdlə və heyecanla danışanda onun üzü hələ də yuxulu idi:

- Salam, Vasili Nilic, mən sizə mane olmadım ki?
- Salam, – Nazanski xırıltılı səsle dedi. – Nə xəber var? Oturun.

O, isti, nəm əlini Romaşova uzatdı, lakin ona elə baxdı ki, elə bil qarşısındaki adam onun sevimli gözəl yoldaşı deyil, çoxdan kədərlə yuxusuna gələn adı xeyal idi.

– Siz xəstəsiniz? – deyə Romaşov ayaq tərəfdən onun çarpayısı üstə oturaraq, qorxa-qorxa soruşdu. – Elə isə size mane olmayım. Mən gedim.

Nazanski başını balışın üstündən azca qaldırdı və üz-gözünü turşuda-turşuda, güclə Romaşova baxdı.

– Yox... Dayanın. Ah, başım yaman ağrıyr! Bəri bax, Georgi Alekseyeviç... Sizdə nə isə bir iş var... özü də qeyri-adi işdir. Dayanın, mən fikrimi bir yerdə toplaya bilmirəm. Size nə olmuşdur?

Romaşov sükuta dalmış halda və iztirabla ona baxdı. İki zabitin görüşmədiyi müddət ərzində Nazanskinin üzü qeribə halda dəyişmişdi. Gözleri derin çuxura düşmüş və qaralmış, gicgahları saralmış, kələ-kötür və çirkin dərili yanaqları aşağı sallanmış və onu seyrək, qıvrımlı tük basmışdı.

– Elə bir şey yoxdur, mən elə-bələ sizi görməyə gəldim, – Romaşov saymazvana dedi. – Sabah mən Nikolayevlə duelə çıxıram. Mən heç evə getmek istəmirdəm. Eh, ancaq bunun heç fərqi yoxdur. Sağ ol. Söhbət eləməyə bir adam yox idi... Ürəyim sıxlıq.

Nazanski gözlerini yumdu, onun üzü iztirablı halda dəyişdi. Görünürdü ki, o, iradesini olduqca gərginləşdirərək, fikrini bir yerdə toplayırdı. O, gözlerini açıqdə isə, artıq orada diqqətli, mehribanlıq ifadə edən qıçılcımlar parlayırdı.

– Yox, dayanın... bax, biz belə edək, – deyə Nazanski güclə böyübü üstə çevrilib, dirsəkləndi. – Şkafçıdan götürün... özünüz bilirsiniz... Yox, alma lazım deyildir... Orada nanə-cövhər konfeti var. Çox sağ ol, əzizim. Bax, biz belə edək... Fu, nə iyrənc şeydir!.. Məni bir yerdə, yaxşı havası olan yerdə aparın – bura murdar yerdər, mən burada qorxuram... Burada məni daim qara basır. Gedek, qayıqda gəzək və söhbət edək. İstəyirsinizmi?

O, üz-gözünü turşuda-turşuda, ikrəhla dalbadal qədəhi başına çəkirdi, Romaşov da onun mavi gözlerinin yavaş-yavaş canlandığıni, işildamağa başladığını və yenə qəşəngləşdiyini gördü.

Onlar evdən çıxbı, fayton tutdular və şəhərin kənarına, çaya getdilər. Orada, bəndin bir tərəfində turbinli dəyirman – iri, qırmızı bina dururdu – onun sahibi yəhudü idi, o biri tərəfində isə – çay hamamları yerləşirdi, oradaca kire ilə qayıqlar verilirdi. Romaşov avar çəkməyə başladı, Nazanski isə qayığın dal tərəfində uzanıb, şinellini üstünə çəkdi.

Qabağı bəndlə kəsilmiş çay, nohur kimi geniş və hərəkətsiz idi. Onun hər iki sahili hamar və yoxuş idi. Sahillerdə otlar elə yumşaq, parlaq və şirəli idi ki, adam uzaqdan onlara əl vurmaq isteyirdi. Sahillərin alt tərəfi qamışlıq idi, sıx, tutqun, dəyirmi yarpaqların arasında ağ suzanbaşlarının böyük başçıqları ağarırdı.

Romaşov Nikolayevle olan toqquşma əhvalatını müfəssəl nağıl etdi. Nazanski fikirli-fikirli onu dinleyərək, başını eyib, aşağıda, qayığın burnundan ayrılan, şüše kimi müxtəlif rəngə çalan, qatı cəreyan kimi yavaş-yavaş axan, uzağa və eninə yayılan suya baxırdı.

— Romaşov, doğrusunu deyin, siz qorxursunuzmu? — deyə Nazanski yavaşça soruştı.

— Dueldən? Yox, qorxmoram, — Romaşov cəld cavab verdi, lakin o, dərhal susdu və bir saniyəliyə özünü Nikolayevin qabağında, lap yaxında dayandığını, onun uzadılmış əlində aşağı enən tapançanın lüləsini təsəvvürünə gətirdi. — Yox, yox, — Romaşov tələsik əlavə etdi, — mən yalandan deməyəcəyəm ki, qorxmoram. Əlbettə, adamı vahimə basır. Lakin mən bilirəm ki, qorxub onun qabağından qaçmayacağam, üzr istəmeyəcəyəm.

Nazanski barmaqlarının ucunu iliq, azca səslənən axşam suyuna salladıb, asta-asta, zəif səslə və dəqiqəbaşı öskürə-öskürə danışmağa başladı:

— Ah, əzizim, mehriban Romaşov, siz nə üçün bu işi görmək istəyirsiniz? Fikrleşin: əger siz möhkəm bilirsiniz ki, qorxmayacaqsınız, — əger lap möhkəm bilirsınızsə, — o zaman bundan boyun qaçırsanız qat-qat cürətlə iş görmüş olarsınız.

— O, məni vurmuşdur... Sillə ilə! — Romaşov inadla dedi, yena də onun daxilində şiddətli qəzəb baş qaldırdı.

— Hə, belə, hə, vurdı, nə olsun, — deyə Nazanski mehribanlıqla etiraz etdi və kədərli, şəfqətli nəzərlə Romaşova baxdı. — Məgər iş bundadır mı? Dünyada hər şey keçib gedir, sizin kədəriniz də, sizin nifrətiniz də keçib gedir. Siz özünüz də bunu unudacaqsınız. Lakin öldürdüyünüz adamı isə heç vaxt unutmayacaqsınız. O, yataqda da, stol dalında da, təklikdə və adam arasında da sizinlə olacaqdır. Boşboğaz, əsl axmaq, qanmaz adamlar, müxtəlif təqlidçilər inanırmışaqları ki, dueldə adam öldürmək — qatılık deyildir. Axmaq sözdür! Lakin həmin bu adamlar ince qəble buna inanırlar

ki, quldurların öldürdükleri adamların beyin və qanları onların yuxusuna gəlir. Yox, adam öldürmək — həmişə adam öldürmekdir. Həm də burada başlıcası ağrı, ölüm, zoraklıq, qan və meyitə olan ürəkbulandırıcı nifret deyildir, — yox, burada hər şeydən dəhşəti budur ki, siz insanın həyat sevincini onun elindən alırsınız. Büyük sevincini! — Nazanski birdən ağlamsınan səslə ucadan tekrar etdi. — Axı heç kim, nə siz, nə mən, ah, sadəcə dünyada heç kəs o dünyaya inanır. Buna görədir ki, hamı ölümündən qorxur, ağıçıyə adamlar isə özlərini o dünyadan nuraşan bağları və xədimlərinin şirin nəğmələri ilə aldadırlar, qüvvətli adamlar isə — labüb ölüm hüdudunu dinməzə addımlayıb keçirler. Biz — qüvvətli deyilik. Biz, öldükdən sonra nələr olacağını fikirleşdikdə, xəyalımıza boş, soyuq və qaranlıq zirzəmi getiririk. Yox, əzizim, bütün bunlar yalandır: zirzəmi fərəhli yalan, sevincli təskinlik olardı. Lakin belə bir fikrin bütün dəhşətini təsəvvür edin ki, tamamilə, tamamilə heç bir şey olmayıacaqdır, nə qaranlıq, nə boşluq, nə soyuq olmayıacaqdır... hətta bu barədə düşüncə də, hətta qorxu da olmayıacaqdır! Heç olmazsa qorxu olaydı! Fikrleşin!

Romaşov avarları qayığın kenarı boyunca buraxdı. Qayıq suda lap asta hərəkət edirdi, bu da yalnız yavaş-yavaş əks tərəfə üzən yaşlı sahillerdən hiss edildirdi.

— Bəli, heç bir şey olmayıacaqdır, — deyə Romaşov fikirli-fikirli tekrar etdi.

— Bir baxın, yox, birçə baxın, həyat necə də gözeldir, necə də füsunkardır! — Nazanski əllərini geniş açaraq qışkırdı. — Ey həyatın səadəti, ey ilahi gözəlliyi! Baxın: mavi səma, axşam günəşi, sakit su — axı bunlara baxanda adam sevincindən titrəyir, — bax orada, uzaqda yel dəyirməni qanadlarını yellədir, yaşıl, yumşaq ot, sahil yanındakı su — batan güneşin şüaları altında çəhrayı rəngə boyanmışdır. Ah, hər şey necə də qəribe, necə də ince və məsuddur!

Nazanski birdən əlləri ilə gözlərini örtüb ağladı, lakin dərhal özünü ələ aldı və göz yaşlarından utanmayaraq, yaş, işildayan gözləri ilə Romaşova baxa-baxa danışmağa başladı:

— Yox, işdir mən qatar altında qalsam, qatar qarnımın üstündən keçsə, mənim iç-içəlatım torpağı qarışsa, təkərlərə dolansa və bu son anda məndən soruşsalar: “Hə, necədir, həyat gözəldirmi?” — Mən

minnətdarlıqla və fərəhlə deyərəm: "Ah, o, olduqca gözəldir!" Təkcə göz bizi nə qədər fərəhləndirir! Hələ musiqi, çiçəklərin etri, füsunkar qadın məhəbbəti də vardır! Həddi-hüdudu olmayan bir zövq də vardır ki, o da həyatın qızıl güneşi olan insan təfəkkürüdür! Mənim əzizim Yuraciyez!.. Bağışlayın ki, sizi belə adlandırdım. – Nazanski üzr istəyirmiş kimi titrəyən əlini uzaqdan ona uzatdı. – Tütəlüm, sizi ömürlük qazamata salmışlar, siz bütün ömrünüz boyu deşikdən yalnız iki dənə köhne, yeyilmiş kerpic göreceksiniz... Yox, lap, tutaq ki, sizin qazamata zərrə qədər işiq düşmür, balaca səs də gelmir, – heç bir şey yoxdur! Hər halda bunu dəhşətli ölüm vahiməsi ilə tutuşturmaq olarmı? Sizin təfəkkürünüz, xəyalınız, yaddaşınız, yaradıcılığınız qalır – axı, bunlarla da yaşamaq olar. Hətta sizin heyat sevincini hiss etdiyiniz dəqiqələr də olar.

– Bəli, həyat gözəldir, – deyə Romaşov dilləndi.

– Gözəldir! – Nazanski ehtirasla təkrar etdi. – Budur, iki adam, biri o birini vurduğu üçün, yaxud onun arvadını öpdüyü üçün, yaxud da sadəcə biğlərini bura-bura onun yanından keçərkən, ədəbsizcəsinə ona baxdığı üçün həmin iki adam bir-birinə gülə atır, bir-birini öldürür. Yox canım, onların yaraları, onların əziyyətləri, onların ölümü – bütün bunlar cəhənnəm olsun! Məgər o, özünü, insan adlanan, hərəkət edən aciz yumaqcıgazı öldürür? O, güneşi, isti, sevimli güneşi, aydın səmanı, təbiəti – həyatın rəngarəng gözəlliyini öldürür, ən gözəl zövqü və qıruru – insan təfəkkürünü öldürür! O, ele bir şeyi öldürür ki, həmin şey artıq heç vaxt, heç vaxt, heç vaxt, qayıtmaya-qaqdır. Ah, axmaqlar, axmaqlar!

Nazanski köksünü ötürüb, kədərlə başını buladı və aşağı saldı. Qayıq qamışlığa girdi. Romaşov yənə avar çəkməyə başladı. Uzun bərk qamış saplaqları qayıqın qırığına toxunub xışıldayır və ağır-ağır təzim edirdi. Bura, çayın açıqlıq yerindən daha qaranlıq və daha sərin idi.

– Bəs mən nə edim? – deyə Romaşov qaşqabaqlı-qaşqabaqlı və kobudtəhər səsle soruşdu. – Ehtiyata çıxmı! Mən nə iş göreçeyəm?

Nazanski mülayim-mülayim və mehribanlıqla gülümsündü.

– Romaşov, dayanın. Mənim gözlerimin içine baxın. Bax, belə. Yox, siz üzünüzü yana çevirmeyin, gözümüzün içində düz baxın və temiz vicdanla cavab verin. Məgər siz maraqlı, yaxşı, faydalı bir işə

xidmət etdiyinizi inanırsınız? Mən sizi yaxşı tanıyıram, başqalarından yaxşı tanıyıram, həm də sizin qəlbınızı hiss edirəm. Axı, siz bu işə inanırmısnız.

– Yox, – deyə Romaşov qəti səsle cavab verdi. – Lakin mən hara gedim?

– Dayanın, tələsmeyin. Siz bircə bizim zabitlərə baxın. Ah, mən ballarda rəqs edən, fransızca danışan, öz ata-analarının və qanuni arvadlarının hesabına yaşayan qvardiya zabitlərini demirəm. Yox, siz bizim, bədbəxt ordu zabitləri, şanlı və cesur rus ordusunun bu əsas özəyi, ordu piyada zabitləri barədə düşünün. Axı bütün bunlar zibil, cir cındır, tullantıdırular. Ən yaxşı halda – şikəst olmuş kaptanların oğlanlarıdırular, eksəriyyəti isə – hikmətdən qorxan gimnazist<sup>1</sup> və realistlər<sup>2</sup>, hətta seminariyanı bitirməmiş tələbələrdirler. Misal üçün elə bizim polku götürərek. Bizdə çoxdan və yaxşı xidmət edən kimlərdir? Aile basmış kasıblar, hər cür güzəştə getməyə, hər cür qəddarlığa, hətta adam öldürməyə, soldat qəpik-quruşunu uğurla mağa hazır olan və bütün bunları bir boşqab kələm suyu üçün edən diləncilərdir. Ona əmr edirlər: "Atəş aç!" o da atəş açır. Kime? Nə üçün? Bəlkə de əbəs yerə? Onun üçün ferqi yoxdur, o, mühakimə yürütmür. O bilir ki, evdə raxit xəstəliyinə tutulmuş hisli-paslı uşaqları ciyildəşirlər, o da ağacdələn ağacı taqqıldatlığı kimi, gözlərini bərəldib, hey boş-boşuna bircə sözü təkrar edir: "Hərbi and!" Bütün istedadlı, qabiliyyətli zabitlər isə sərxaşluğa qapılırlar. Bizim zabitlər heyetinin yetmiş beş faizi sıflis xəstəliyinə tutulmuşdur. Bir nəfər xoşbəxt – o da beş ildən bir – akademiyaya daxil olur, onu nifrətlə yola salırlar. Həməyədarları olan və özlərinə sığal verənlər jandarmılığā daxil olur, yaxud böyük şəhərin polis pristavı olmayı arzu edirlər. Dvoryanlar və azca dövləti olanlar zemstvo<sup>3</sup> rəisi olurlar. Tütəlüm, həssas qəlbli adamlar qalırlar, lakin onlar nə edirlər? Onlar üçün ordu xidməti – başdan-başa nifrətlə işdir, ağır yükdür və zəhlətökən boyunduruqdur. Hamı özünə yardımçı bir iş tapmağa cəhd edir və bütünlükə həmin işlə məşğul olur. Biri kolleksioner-

<sup>1</sup> Gimnazist – inqilabdan qabaq gimnaziya (orta məktəb) şagirdi

<sup>2</sup> Realist – inqilabdan qabaq realni məktəbin (orta məktəb) şagirdi

<sup>3</sup> Zemstvo – inqilabdan qabaq tərkibinin çox hissəsi zadəganlardan ibarət olan seçkili yerli idarə

liklə məşgül olur, bir çoxu səbirsizliklə axşamı gözləyir ki, evdə, lampı işığında oturub, iynə-sap götürsün və kanva<sup>1</sup> üstə xəçli naxış işləyib, lazımsız tikmələr, çərçivə hazırlasın. İş vaxtı onlar bunu gizli, lezzətli sevinc kimi arzulayırlar. Mən hələ qumar, qadınları ələ almaq üçün lovğa-lovğa idmanla məşgül olmayı demirəm. Xidmət şöhrətpərəstliyi, xırda şöhrətpərəstlik hamisindən iyəncədir. Bunlar — vurub öz soldatlarının dişlərini tökən və gözlerini çıxaran Osadçı və onun dostlarıdır. Bilirsinizmi, Arçakovski mənim yanımnda öz denşikini ələ döyüd ki, mən onu zorla əlindən aldım. Sonra gördüm nəinki divarlar, hətta tavan da qana bulaşmışdır. Bilmək isteyirsinizmi, bunun axırı nə oldu? Denşik şikayət etmək üçün rota komandirinin yanına qaçı, rota komandiri isə onu məktubda feldfebelin yanına göndərdi, feldfebel yarım saat da onun göyərmiş, şışmiş, qana bulaşmış üzünü yumruqladı. Bu soldat yoxlama baxışında iki dəfə şikayət etdi, lakin şikayəti heç bir nəticə vermedi.

Nazanski susdu və əsəbi halda gicgahlarını ovuşturmağa başladı.

— Dayanın... Ah, fikirərim necə də cövlən edir... — O, narahatlıqla dedi. — Fikri sən deyil, o səni aparanda çox pis olur... Hə, xatırladım! İndi dalısına qulaq asın. Yerde qalan zabitlərə baxın. Hə, misal üçün şabs-kapitan Plavskini götürək. Allah bilir nə yeyir — özü pilətə üstə bir şey bişirir, demək olar ki, cir-cindir geyir, lakin öz qırx səkkiz manat maaşından hər ay iyirmi beş manat dala atır. Oho-ho! Onun artıq bankda iki min manata kimi pulu var, həm de o, həmin pulları həddindən artıq müəmilə ilə yoldaşlarına verir. Siz elə bilirsiniz ki, bu, anadangəlmə xəsislikdir? Yox, yox, bu yalnız herbi qulluğun ağır və anlaşılmaz mənasızlığından yaxa qurtarmaq vasitəsidir... Kapitan Stelkovski — ağıllı, qüvvətli, möhkəm adamdır. Lakin onun həyat məğzi nədən ibarətdir? O, təcrübəsiz kəndli qızlarını yoldan çıxarı. Nəhayət, siz podpolkovnik Bremi götürün. Əziz, sevimli, qəribə adamdır — olduqca gözəl adamdır, — o bütünlükə öz heyvanlarının qayğısına qalmaq işinə qapılmışdır. Xidmət, paradlar, bayraq, töhmət, şərəf onun üçün nedir? Həyatın xırda, lazımsız təfsilatıdır.

<sup>1</sup> Kanva — üzerinde naxışlar işləmek üçün dama-dama tor

— Brem — çox yaxşı adamdır, mən onu sevirem, — deyə Romaşov elavə etdi.

— Əlbəttə, əzizim, yaxşı olmasına yaxşıdır, — deyə Nazanski hevəssiz olaraq razılaşdı. — Bilirsinizmi, — o, birdən qasqabaqlı-qasqabaqlı danışmağa başladı, — bilirsinizmi bir dəfə mən manevr-lərdə nə görmüşəm? Gecə yürüşündən sonra biz hücuma keçmişdik. Onda hamımız əldən düşmüş, yorulmuşduq, hamı — zabitlər də, soldatlar da əsəbileşmişdilər. Brem şeypurçuya tapşırı ki, hücumu hazırlıq siqnalı çalsın, şeypurçu isə, Allah bilir nə üçün, ehtiyat qüvvələri çağırışı siqnalı çaldı. Bir dəfə, iki dəfə, üç dəfə çaldı. Birdən həmin bu — əziz, mehriban qəribə Brem at üstə çaparaq şey-puru dodaqlarına yapışdırılmış şeypurçuya yaxınlaşdı və var qüvvəsi ilə şeypura bir yumruq ilişdi! Bəli. Şeypurçunun qanla birlikdə yerə diş qırıntıları tübürdüyünü mən özüm gördüm.

— Ah, aman Allah! — Romaşov nifretlə inildədi.

— Bax, onların hamısı beledir, hətta onların ən yaxşları, ən mehribanları, — gözəl ata və iltifatlı ərlər beledirlər, onların hamısı xidmət vaxtı rəzil, qorxaq, acıqlı və axmaq heyvancıyezlərə çevrilirler. Siz soruşacaqsınız ki, nə üçün? Məhz ona görə ki, onların heç biri xidmətə inanmir və bu xidmetdə ağıllı bir məqsəd görmür. Siz ki, uşaqların müharibə-müharibə oynaması neçə sevdiklərini bilirsiniz? Tarixdə də coşqun uşaqlıq dövrü, davakar və şən gənc nəsillər dövrü olmuşdur. Onda adamlar sərbəst dəstələrlə gəzirdilər, mühabibə də ümumi məstedici sevinc, qanlı və cəsarətli əyləncə idi. Ən cəsarətli, ən qüvvətli və hiyləger adam rəis seçilirdi, tabeliyində olanlar onu öldürənə kimi, hamı onun hökmranlığına ilahi hökmranlığı kimi can-başa tabe olurdu. Lakin bəşəriyyət böyüyür, ilbəil hamı daha ağıllı olur, hay-küylü uşaq oyunu əvəzinə onun fikri gündən-günə ciddiləşir və dərinleşir. Qorxmaz avantüristlər, kart basan qorxaq qumarbazlara çevrilmişdir. Soldat herbi xidmətə artıq şən və tamahlı peşə kimi getmir. Yox, onun boynuna kendir salıb darta-darta aparırlar, o isə ayaqlarını yerə dirəyir, lənet yağıdırır və ağlayır. Reislər də, qorxunc, heyrənedici, amansız və sevimli atasınlardan dönüb, dilənci maaşları ilə qorxaqcasına dolanan memurlar olmuşlar. Onların qehrəmanlığı — pis qəhrəmanlıqdır. Hərbi intizam da — qırxu intizamı — qarşılıqlı nifretlə əlaqədardır.

Gözel qırqovulların tükü tökülmüşdür. Mən bəşəriyyət tarixində bircə yaxşı şey tanıyrım. Bu, monaxlıqdır, onun evveli müti, gözel və şəfqətli olmuşdur. Bəlkə də, kim bilir, o, dünya tələbatı nəticəsində emələ gəlmışdır? Lakin yüz illər keçidkən sonra bəs biz nə görürük? Yüz minlərlə avaralar, vaxtaşırı onlara mənəvi tələbatları olanların da nifrət etdikləri əxlaqsız, zorba-zorba veyller görürük. Həm də bütün bunlar xarici forma, yalançı təbəqə nişanələri, gültünc, köhnəlmış ayinlərlə perdələnmişdir. Yox, mən monaxlar barədə boş yerə səhbət salmadım, həm də mən çox şadam ki, etdiyim müqayisə məntiqidir. Bircə fikirləşin ki, bunların ümumi cəhətləri necə də çoxdur. Orada – keşiş cübbəsi və buxurdan, burada – mundir və gurlayan silah; orada – itaetkarlıq, riyakarlıqla çəkilən ahlar, yaltaqcasına nitqlər, burada – qeyri-səmimi mərdlik, "Birdən məni biri incitdi?" – deyə bərəlmiş gözlə daim ətrafa baxan lovğa namus, qabağa verilən sinə, bükülülmüş dirsəkter, qaldırılmış çiyinlər. Lakin bunların hər ikisi tüfeyli həyat sürür və bunu özləri də bilirlər, axı qətblərinin dərinliklərində bilirlər, lakin bunu şüurla, başlıcası isə qarın cəhətdən dərk etməyə qorxular. Onlar da özgə bədəni çüründükən daha çox kökələn yağılı bitlər kimidirlər.

Nazanski açıqlı-acıqlı burnu ilə finxirdi və susdu.

- Danışın, danışın, – deyə Romaşov yalvarıcı səslə xahiş etdi.
- Bəli, bir vaxt böyük ümidsizlik və həyata yeni baxış dövrü gelecekdir, o dövr artıq qapının ağızını almışdır. Yادınızdadırımı, bir defə mən sizə dedim ki, əsrən-əsrə keçən gözəgörünməz və amansız bəşəriyyət dühası vardır. Onun qanunları dəqiq və qətidir. Bəşəriyyət müdriklesdikcə, onları daha çox və daha dərindən öyrənir. Bax, mən əminəm ki, dünyada hər şey gec-tez bu sarsılmaz qanunlar üzrə müvəzinət tapacaqdır. Əgər köləlik əsrlərle davam etmişsə, deməli onun dağılmağı dəhşətli olacaqdır. Zorakılıq nə qədər çox olmuşsa, qisası daha qanlı olacaqdır. Mən buna möhkəm əminəm ki, elə bir vaxt gələcək, bizim üçün, əsl gözəllər, adamı valeh edən cazibədarlar, əla modabazlar üçün qadınlar xəcalet çəkməyə başlayacaqlar və nəhayət, soldatlar sözümüzə baxmayacaqlar. Həm də bu, özünü müdafiə etməyə ixtiyarı olmayan soldatları qanlarına qəltən olunca döydüyümüzə

göre deyil, qadınları təhqir etməyimiz, mundirin şərefi naminə bizim üçün cəzasız keçdiyinə göre deyil, həmçinin biz sərəxəs olub, meyxanalarda qabağımıza çıxanı xincim-xincim doğradığımız üçün də deyildir. Əlbəttə, həm ona, həm də buna görə sözümüzə baxmayaqlar, lakin bizim daha dəhşətli və indi artıq düzəldilə bilməyən günahımız da vardır. Bu günah ondan ibarətdir ki, biz heç bir şeyi görmür və eşitmırıq. Bizim çirkli, üfunətli düşərgələrimizdən uzaqlarda artıq çoxdan nəhəng, yeni şəhər həyat yaradılır. Yeni, cəsəretli, məğrur adamlar meydana çıxmış, şüurlarda qızğın azad fikirler alovlanmışdır. Melodramın son perdesində olduğu kimi, köhne qala və zirzəmilər dağılır və onların arxasından göz qamaşdırıran işıq görünür. Biz isə, hindxoruzları kimi özümüzü çəkib, yalnız gözlerimizi döyür və lovğa-lovğa donquldanırıq: "Nə? Harada? Sus! Üsan! Gülələrəm!" Bax, insan ruhunun azadlığına qarşı olan bu hindxoruzu nifrətini əsrlər boyu bize əfv etməyəcəklər.

Qayıq sakit, sırlı açıq suya çıxdı. Bu açıqlığı hər tərəfdən hündür və hərəkətsiz qamişlıq yaşıł divar kimi dövreyə almışdı. Qayıq sanki bütün dünyadan ayrılmış və gizlədilmişdi. Açıqlığın üzərində qağayılar çığırışa-çığırışa uçuşurdu, onlar bəzən elə alçaqdan uçurdular ki, az qala qanadları Romaşova toxunurdu, o, qağayıların sürətli uçuşunun yelini hiss edirdi. Yəqin onların yuvaları qamişliğin qalın yerlərində idi. Nazanski qayığın dal tərəfində arxa üstə uzandı və xeyli müddət göye baxdı; artıq göydə hərəkətsiz duran qızılı buludlar çəhrayı rəngə boyanırdı.

Romaşov qorxa-qorxa dedi:

- Siz yorulmamışınız ki? Yenə danışın.

Nazanski də, sanki fikirlərini ucadan davam etdirirmiş kimi dərhal danışmağa başladı:

- Bəli, yeni, çox qəşəng, çox gözel dövr gelecekdir, mən azadlıqda çox ömür sürmüşəm, bəzi şeylər haqqında çoxlu kitab oxumuş, çoxlu iztirab çekmiş və çox şey görmüşəm. Qoca qarğı və dolaşalar bu vaxta kimi məktəb skamyasından başlayaraq bizim beynimizə girdirirdilər: "Yaxın adamı, özün kimi sev, həm də bil ki, yumşaqlıq, söze baxmaq və həyəcan insan ləyaqətinin birinci amiliidir". Daha çox namuslu, daha çox güclü, daha çox yırtıcılar bize deyirlər: "Əl-əle verib gedək və məhv olaq, lakin gələcək nəsillər üçün işıqlı və

yüngül həyat yaradaq". Lakin mən bəzən bunu başa düşmürdüm. Kim bunu mənə aydın sübut edər ki, – ay onu öküz vursun! – mənim yaxın adamım yoluxucu xəsteliyə tutulmuş, sarsaq, miskin kölə ilə mənim nə işim var? Bütün əfsanələrin içinde mənim – bütün qəlbimlə, bacardığım qədər nifretlə – Yulian Milostivi haqqındaki əfsanədən zəhləm gedir. Cüzam xəsteliyinə tutulmuş adam deyir: "Mən titrədirəm, gel mənim yanında uzan, mən üşüdürüm, sən dodaqlarını mənim iyrənc ağızma yaxınlaşdır və nəfəsinlə məni qızdır". Ah, bundan zəhləm gedir! Mənim cüzam xəsteliyinə tutulmuş adamlardan zəhləm gedir və yaxın adamları sevmirəm. Sonra, otuz ikinci əsrin adamlarının səadəti naminə mən başımı niye sindirim? Ah, dünyavi qəlb haqqında, müqəddəs borc haqqında bu toyuq sayıqlamasını mən bilişəm. Lakin mən fikrən ona inandığım vaxtda da onu birçə dəfə də olsun qəlbən hiss etməmişəm. Romaşov, siz məni diqqətlə dinləyirsinizmi?

Romaşov utana-utana və minnətdarlıqla Nazanskiyə baxdı və dedi:

– Mən sizi lap yaxşı, lap yaxşı başa düşürəm. Mən ölümdən sonra bütün dünya da məhv olacaqdır? Axi, siz bunu deyirsiniz, deyilmə!

– Bunu deyirəm. Bax, mən deyirəm ki, bəşəriyyətə olan məhəbbət yanmış və insanlığın qəlbindən tüstü kimi çıxmışdır. Onun əvəzinə yeni, ilahi bir etiqad gəlir, bu etiqad dünyyanın axırına kimi əbədi qalacaqdır. Bu, insanın özünə, öz gözəl bədəninə, özünün qüvvəti ağlına, öz hisslerinin sonsuz zənginliyinə olan məhəbbətdir. Romaşov, sizə özünüzdən qiymətli və yaxın kimdir? Heç kim. Siz – dünyyanın padşahı, onun fəxri və bəzəyisiniz. Siz – bütün canlıların allahısınız. Sizin gördüklleriniz, eşitdiklleriniz, hiss etdiklleriniz hamısı təkcə sizə məxsusdur... İstədiyinizi edin. Sizə xoşa gələn hər şeydən zövq alın. Bütün dünyada heç bir şeydən qorxmayın, çünki heç bir şey sizdən yüksək və sizə bərabər deyildir. Vaxt geləcək, insanın öz Meninə olan böyük inamı bütün insanların başlarını müqəddəs ruhun alovlu dilləri kimi qoruyacaqdır, o zaman artıq nə qullar, nə ağalar, nə şikestlər, nə rəhm, nə nöqsan, nə qəzəb, nə də paxılıq olacaqdır. O zaman insanlar allah-lara çevriləcəklər. Bir fikirleşin ki, o zaman özümə bərabər, ləkəsiz allahı mən necə təhqir edə bilər, necə itəleyə bilər, necə aldada

bilərəm? O zaman həyat çox gözəl olacaqdır. Bütün yer üzündə yüngül, işqli binalar tikilecək, heç bir ədəbsiz, bayağı şey insan ləyaqətini təhqir etməyəcək, həyat ləzzətli əmək, azad elm, gözəl musiqi, şən, əbədi və yüngül bayrama çevriləcəkdir. Xüsusiyyətçiliyin murdar sifətlərindən azad olmuş məhəbbət qarənlıq guşədə boyhana-boyhana, ikrəhtə, biabırcasına xəlvəti günah iş görmək deyil, dünyanın saf dininə çevriləcəkdir. Bizim gözəl paltarlı bədənlərimiz də saf, qüvvəti və qəşəng olacaqdır. Mən başımın üstündəki göye inandığım kimi, – Nazanski əlini tentənə ilə yuxarı qaldırıb dedi, – gelecek ülvi həyata da beləcə möhkəm inanıram!

Heyəcanlanmış, sarsılmış Romaşov saralış dodaqlarını tərpədər dili dolaşa-dolaşa dedi:

– Nazanski, bu arzudur, bu xəyalıdır!

Nazanski yavaşça və mərhəmetlə güldü.

– Bəli, – Nazanski təbəssümlə dedi, – doqmatik ilahiyyat, yaxud klassik filologiya professoru ayaqlarını aralı qoyub, əllerini geniş aça-aça və başını yana eye-eye deyəcəkdir: "Lakin bu sırf fərdiyətçilik təzahürüdür!" Mənim əziz balam, məsələ dəhşətli sözlər-də deyildir, məsələ ondadır ki, dünyada indi az miqdarda adamların arzu etdikləri həmin xeyallardan daha yaxşı əməli şey yoxdur. Bu xəyallar insanları bir-birinə bağlamaq üçün ən düzgün və ən etibarlı üsullardır. Bizim herbi qulluqçu olduğumuzu unudaq. Tutaq ki, biz sivil adamlarıq. Budur kütəhdə əjdaha, əyləncəli, ikibaşlı əjdaha dayanmışdır. O, gəlib-keçənlərin hamisinin ağızına şapalaq ilişdirir. O, hələ məni vurmamışdır, lakin onun məni vura bilecəyi, mənim sevimli qadınımı təhqir edə bilecəyi, öz xoşuna məni azadlıqdan məhrum edə bilecəyi fikri – təkcə bu fikir mənim bütün qürurumu cuşa gətirir. Mənim təkklikdə ona gücüm çatmır. Lakin yanında mənim kimi cəsareti və mənim kimi məğrur bir adam dayanmışdır, mən ona deyirəm: "Gəl ikilikdə gedib onun nəfəsini kesək ki, o nə səni, nə də məni vurmasın". Biz gedirik. Ah, bu, əlbəttə kobud misaldır, bu sxemdir, lakin ikibaşlı əjdahanın simasında mən, ruhumu bağlayan, iradəmə cəbr edən, öz şəxsiyyətimə olan hörmətimi alçaldan her şeyi görürəm. O zaman yaxın adama rehm deyil, özümə olan ilahi məhəbbət mənim seylərimi ruhən mənə berabər olan başqa adamların seyleri ilə birləşdirir!

Nazanski susdu. Görünür adət etmədiyi əsəbi coşqunluq onu yormuşdu. Bir neçə dəqiqədən sonra o, süst, yavaş səsle sözünü davam etdirdi:

— Bax, əzizim Georgi Alekseyeviç, işlər belədir. Nəhəng, mürəkkəb, bütünlükə qaynar həyat yanımızdan ötür, ilahi, alovlu fikirlər meydana çıxır, qızıl suyuna çəkilmiş köhne nəhəng səcdəgahlar dağıdır. Biz isə öz burdağımızda dayanıb, əllərimizi belimizə vuraraq, kişnəyirik: “Ah, əbələhler! Sivil adamlar! Sizi döymək lazımdır!” Bunu isə həyat bizi heç vaxt əfv etməyəcəkdir.

A, azacıq qalxdı, şinelinin altında büzüdü və yorğun-yorğun dedi:

— Soyuqdur... Gedek ev...

Romaşov avar çəkə-çəkə qayıçı qamışlıqdan çıxartdı. Günəş şəhərin uzaq damları arxasında gizlenmişdi, bu damlar şəfəqin qırımı zolağında aydınca qaralırdı. Bezen yerlərdə şəfəq eks olunan pəncərə şüşələrində parlaq alovlar oynasırdı. Şəfəq düşən tərəfdə su çəhrayı rəngə boyanmış, haman və xoş idi, qayıçın arxasında isə o, artıq qatlaşmış, göy rəng almış və qırışmışdı.

Romaşov öz fikirlərinə cavab verərək qəflətən dedi:

— Siz haqlısınız. Mən ehtiyata çıxacağam. Bunu neçə edəcəyimi bilmirəm də, lakin bu haqda mən əvvəller də fikirləşmişəm.

— Ehtiyata çıxın, çıxın, — Nazanski mehribanlıqla və kədərlə dədi. — Sizdə nə isə, daxili bir nur vardır... Mən bilmirəm bunu neçə adlanırdım. Lakin bizim ayı yuvasında onu söndürərələr. Sadəcə ona tüpürər və söndürərələr. Başlıcası — siz qorxmayıñ, həyatdan qorxmayıñ: o, həyat, şən, maraqlı, çox gözəl şeydir! Hə, yaxşı, bəxtiniz gətirməsə — siz düşgünləşər, səfil olar, içki düşgünü olarsınız. Ancaq, Allah haqqı, əzizim, hər hansı veylciyezin həyatı Adam İvanıç Zəqrjtin, yaxud kapitan Slivanın həyatından on min dəfə yaxşı və maraqlıdır. Yer üzündə gəzir, şəher və kəndləri görür, çoxlu qəribə, laqeyd, güləmli adamlarla tanış olur, baxır, iyneyir, eşidir, şəhli ot üstə yatır, şaxtada donursan, heç bir şeylə bağlı deyilsən, heç kəsdən qorxmursan, qəlbinin bütün hissəcikleri ilə azad həyata meftun olursan... Eh, insanlar neçə də az anlayırlar! Fərqi nədir: çapax balığı, yaxud göbələklə dağ keçisinin bel ətinə yeyəsən, araq, yaxud şampansi içəsən, bəzəkli təxt-revanda, yaxud polis idaresində ölüsən. Bütün bu təfərruat, xırda rahatlıqlar tez ötüb keçən vərdiştir. Onlar həyatın en

başlıca və ən böyük mənasını kölgələndirir, qiymətdən salırlar. Bax, mən tez-tez təntənəli dəfn mərasimlərinə tamaşa edirəm. Gümüş yeşiyin içinde, axmaqcasına bər-bəzəkli bir ölü meymun uzanmışdır, başqa diri meymunlar isə başlarını irəli uzadıb, qabaqdan və arxadan öz üstlərinə güləmli ulduz və şaxşaxlar asaraq, onun arxasında gedirlər... Bütün bu görüş, məruzə, iclaslar... yox, əzizim yalnız bir cəsarsızlaş, gözəl və əvəzedilməz şey varsa, o da azad qəlb, onuna da birlikdə yaradıcı fikir və şən həyat arzusudur. Göbələk ola da bilər, olmaya da bilər — bu, təsadüfun siltaq və olduqca qarışq oyunudur. Konduktor, əger o, tamam səfəh deyilsə, bir ildən sonra olduqca yaxşı və leyaqətlə hökmərənliq etməyi öyrənər. Lakin karetada oturmuş, yekə qarnı üstə şüše parçaları olan beslenmiş, özünü çəkən və küt meymun isə azadlığın məğrur gözəlliyyini anlamaz, ilham sevincini hiss etmək, pişpiş<sup>1</sup> budağında yumşaq tüklü gümüşü turmurcuqlara tamaşa etdikdə heyan olub şirin-şirin ağlamaz!

Nazanski öskürdü, həm də uzun-uzadı öskürdü. Sonra qayıçın kənarından suya tüpürüb, sözünü davam etdi:

— Ehtiyata çıxın, Romaşov. Mən sizə ona görə belə deyirəm ki, özüm azadlıqda olmağı sinamışam, əger geriyə, murdar qəfəsə qayıtmışam, buna müqəssir... hə, di yaxşı... onsuz da siz başa düşürsünüz. Cəsaretlə həyata baş vurun, o, sizi aldatmaz. O, işiq, nəğmə, gözəl şəkillər, ağıllı, gözəl adamlar, gülüş, rəqs, sevgi — incəsənətdə bütün böyük və nəhəng nə varsa, hamısı olan minlərlə otaqlı iri binaya oxşayır. Siz isə həmin sarayda bu vaxta kimi yalnız tamam zırzibil və hörümçək toru basmış qaranlıq, darışqal, balaca anbarı görmüsünüz — özü də siz oradən çıxmaga qorxursunuz.

Romaşov qayıçı körpüyü yaxınlaşdırı və kömək edib Nazanskinin qayıqdan düşürdü. Onlar Nazanskinin mənzilinə çatanda artıq hava qaralmışdı. Romaşov yoldaşını yatağa uzatdı, yorğanı və şineli onun üstünə saldı.

Nazanski berk titrədiyindən dişləri şaqquldayındı. O, yumaq kimi büzüdü, başını yastığa soxdu və aciz, zəif uşaq səsi ilə dedi:

— Oh, öz evimdən çox qorxuram!.. Çox pis, çox pis yuxular görürem!

<sup>1</sup> Pişpiş — söyüd ağacı növü

– İsteyirsiniz, yanınızda qalım! – deyə Romaşov təklif etdi.

– Yox, yox, lazımlı deyil. Lütfən brom... və... bir az araq almağa göndərin. Men pulsuzam...

Romaşov saat on birə kimi onun yanında qaldı. Yavaş-yavaş Nazanskinin titrətməsi kəsildi. O birdən iri, işıldayan, qızdırmalı gözlərini açıb, qəti səslə, qırıq-qırıq dedi:

– İndi isə gedin. Əlvida.

– Əlvida, – Romaşov kədərlə dedi.

O istəyirdi desin: “Əlvida, müəllim”, lakin bu cümləni işlətməyə utandı, yalnız süni zarafatla əlavə edib dedi:

– Əlvida – niye? Niye, xudahafiz deyil?

Nazanski qəfildən dəhşətlə, mənasız-mənasız güldü.

– Bəs nə üçün xudahafiz deyil? – O, dəlicəsinə vəhşi səslə qışqırıldı.

Romaşov, bütün bədənini dəhşətli üşütmə bürüdüyüünü hiss etdi.

## XXII

Romaşov öz evinə yaxınlaşarkən təəccübələ gördü ki, otağının balaca pəncərəsindən isti yay gecəsinin zülmətində güclə görünən işıq gelir. “Bu nə deməkdir? – Romaşov həyecanla fikirleşdi və qeyri-ixtiyari olaraq addımlarını yeyinlətdi. – Bəlkə mənim sekundantlarımdır, duelin şərtlərini öyrənib gəlmışlər?” O, artırmada Qaynanla toqquşdu, onu görmədi, qorxdu, diksindi və acıqlı-acıqlı dedi:

– Ay sənə nə deyim! Qaynan, sənsən? Kimdir?

Qaranlıq olmasına baxmayaraq, o hiss etdi ki, Qaynan adəti üzrə yerində rəqs etməyə başladı.

– Orada, yanına xanım gəlibdir. Oturubdur.

Romaşov qapını açdı. Lampanın nefti çoxdan qurtarmışdı, indi o, çirtildaya-çirtildaya, tüstülü işıq verə-verə, yanıb qurtarmaqdı idi.

– Şuraciyəz, – Romaşov nəfəsi kəsile-kəsile dedi və nə üçünsə barmaqları üstə yeriye-yeriye çarpayıya yaxınlaşdı. – Şuraciyəz, sizsiniz?

– Yavaş. Oturun, – deyə Şuraciyəz tələsik piçilti ilə cavab verdi.

– Lampanı söndürün.

O, lampə şüşəsinin ağızından üflədi. Titrək göy alov söndü və dərhal otağı qaranlıq və sükut bürüdü, o saat da stolun üstündəki bu vaxta kimi göze çarpmayan zəngli saat tələsik və ucadan tiqqılda-maşa başladı. Romaşov beli bükülmüş halda Aleksandra Petrovna ilə yanaşı oturdu, lakin ona tərəf baxmadı. Onu qəribə qorxu, həyə-can hissi bürüyür, həm də ürəyi elə bil donurdu.

– Sizin otaqla yanaşı, divarın arxasında kim yaşayır? – deyə Şuraciyəz soruşdu. – Ora səs gedir?

– Yox, ora boş otaqdır... ora köhnə mebel yiğilir. Ev yiyesi dül-gərdir. Ucadan danışmaq olar.

Hər halda onların her ikisi yenə piçilti ilə danışındı və gərgin, qaranlıq-zülmət içində bu yavaşca, qırıq-qırıq deyilen sözlərdə çox qorxulu, utandırıcı və gizlice yaxınlaşan bir şey var idi. Onlar, demək olar ki, bir-birine təmas edə-edə otururdular. Bədənində hərəkət edən qan Romaşovun qulaqlarında boğuq zərbələr kimi səslənirdi.

– Siz nə üçün, nə üçün bu işi gördünüz? – Şuraciyəz birdən yavaşca, lakin chtiraslı məzəmmətlə dedi.

Şuraciyəz əlini onun dizi üstə qoydu. Romaşov paltarın altından onun qızığın, əsəbi horətəni hiss etdi və dərindən köksünü ötürüb, gözlerini qıydı. Bundan otaq daha da qaranlıqlaşmadı, yalnız onun gözləri qarşısından əfsanəvi göllər kimi dövrələri göy şəfəq saçan dairələr gəlib-keçməyə başladı.

– Yadınızdadırımı, mən sizdən xahiş etdim ki, onunla münasibətinizdə səbirli olun. Yox, yox, mən sizi məzəmmət etmirəm. Siz onunla qəsdən dalaşmamışınız – bunu men bilirəm. Lakin sizdə yırtıcı heyvan hissi baş qaldıranda, siz heç olmazsa bircə dəqiqliyə məni xatırlayıb, özünü saxlaya bilmədiniz. Siz heç vaxt məni sevməmişsiniz!

– Mən sizi sevirəm, – Romaşov yavaşca dedi və qorxa-qorxa titrəyən barmaqlarını onun əline toxundurdu.

Şuraciyəz, ona rəhm edirmiş və onu incitməkdən qorxurmuş kimi azca sonra yavaş-yavaş əlini çəkdi.

– Bəli, mən bilirəm ki, ne sən, nə də o, mənim adımı çəkməmisiniz, lakin sizin comərdliyiniz hədərə getmişdir: heç fərqi yoxdur, şəherde mənim haqqında dedi-qodu gedir.

– Məni bağışlayın, mən özümdə deyildim... məni qısqanlıq yoldan çıxardı, – Romaşov zorla dedi.

Şuraciyez uzun və kinli gülüşlə güldü.

– Qısqanlıq? Doğrudanmı siz elə fikirləşirsiniz ki, mənim ərim sizin davanzdan sonra alicənablıq göstərib, sizin onda zabitlər klubuna haradan geldiyinizi mənə deməmişdir? O, Nazanski barədə də mənə dedi.

– Bağışlayın, – Romaşov təkrarən dedi. – Mən orada heç bir pis iş görməmişəm. Bağışlayın.

Şuraciyez birdən uca, qəti və sərt səsle piçıldı:

– Qulaq asın, Georgi Alekseyeviç, hər dəqiqə mənim üçün qıyməlidir. Onsuz da mən sizi bir saat qədər gözləmişəm. Buna görə də qısaça və yalnız iş barədə danışacaqıq. Volodyanın mənim üçün nə demək olduğunu siz bilirsiniz. Mən onu sevmirəm, lakin mən qəlbimin bir hissəsini onun yolunda qoymuşam. Mənim mənliyim onunkundan artıqdır. O, akademiyaya daxil olmaq üçün imtahan verərkən iki dəfə kəsilmişdir. Bu, ondan daha çox mənə toxunur və meni pərt edir. Baş qərargah haqqındaki fikir tekce mənimdir, bütünlükə mənimdir. Mən var qüvvə ilə ərimi irəli çekir, onu şallaqlayır, onunla birlikdə fənnləri əzberleyir, təkrar edirdim, onun vüqarını qaldırır, məyusluğa qəilan dəqiqələrde ona ürək verirdim. Bu, mənim şəxsi, sevimli, böyük arzumdur. Mən bu fikri heç cür başından çıxara bilmirəm. Nə olursa-olsun, o, akademiyaya daxil olmalıdır.

Romaşov başını ovucları içine alıb oturmuşdu. O, birdən hiss etdi ki, Şuraciyez yavaşça və aramlı onun başını tumarladı. Romaşov iztirab və heyretlə soruşdu:

– Mən nə edə bilərəm?

Şuraciyez onun boynunu qucaqladı və mehribanlıqla onun başını öz sinəsinə basdı. Şuraciyez korsetsiz<sup>1</sup> idi. Romaşov onun elastiki, möhkəm bədənini yanağı ilə hiss etdi və bu bədənin isti, ətirli, ehtirashlı iyini duydu. Şuraciyez danışanda, Romaşov başı üstə onun kesik-kesik nəfəsini hiss edirdi.

– Yadindadırımlı, onda... axşam... seyre çıxanda. Mən sənə bütün həqiqəti açıb dedim. Mən onu sevmirəm. Lakin bir fikirleşin: üç il, bütöv üç il ümid, xəyal və planlarla yaşamışam, olduqca gərgin,

iyrənc işlə məşgül olmuşam! Sən bilirsən ki, menim bu messan, dilənçi zabitlər cəmiyyətindən zəhləm gedir. Mən həmişə qəşəng geyinmək, gözəl, zərif olmayı, mənə pərestiş edilməsini, ixtiyar sahibi olmayı isteyirəm! Birdən – bu mənasız, sərxoş dalaşma, zabit qalmaqalı üzündən – hər şey puç olur, hər şey kül olub göye sotulur! Ah, bu olduqca dəhşətlidir! Mən heç vaxt ana olmamışam, lakin mən təsəvvürümə getirirəm: budur mənim bütün ümidiyərim ona bağladığım, uzun müddət qayğısını çekdiyim, onun üçün çəkdiyim, onun üçün göz yaşları axıtdığım, geceler yuxusuz qaldığım sevimli, əziz uşağım... birdən mənasız, vəhşicesinə, təbii felaket üzündən mehv olur: o, pəncərədə oturub oynarkən, dayə üzünü yana çevirir və uşaq aşağı, daşların üstüne yixılır. Əzizim, mən öz kəder və qəzəbimi yalnız bu ana ümidsizliyi ilə müqayisə edə bilərəm. Ancaq mən səni günahkar hesab etmirəm.

Ona təref eyilmiş halda oturmaq Romaşov üçün narahat idi, həm də o, Şuraciyezə eziyyət verməkdən qorxurdu. Lakin o, saatlarda belə oturmağa və bu qəribə, hərarətli məstlik aləmində onun balaca ürəyinin sürətli və dəqiq döyüntüsünə qulaq asmağa hazır idi.

– Sən mənə qulaq asırsanmı? – deyə Şuraciyez ona təref eyilib soruşdu.

– Beli, beli... Danış... mən əlimdən gələni sənin üçün əsirgəmirməm.

– Yox, yox. Sözlərimi axıra kimi dinlə. Əger sən onu öldürsən, yaxud onu imtahandan kənar etsələr – bitdi! Mən bunu eşidən kimi, həmin günü onu atıb, – hara oldu – Peterburqa, Odessaya, Kiyevə gedəcəyəm. Elə fikir eləmə ki, bu, ucuz romandan götürülmüş saxta cümlədir. Mən səni belə ucuz, təsirli sözlərlə qorxutmaq istəmirəm. Lakin bunu biliyəm ki, mən gənc, ağıllı, savadlı qadınam. Qəşəng deyiləm, lakin mən kütləvi ballarda gözəllikləri üçün mükafat olaraq melxior podnos, yaxud musiqili zəngli saat alan gözəllərin çoxundan daha yaxşı olmayı bacararam. Mən özümü lağla qoyaram, lakin bir anda atəşfəşanlıq kimi parlaq işıqla yanaram!

Romaşov pəncərəyə baxırdı. Onun gözləri qaranlığa alışdırılan, indi o, tutqun, güclə görünən pəncərə haşiyəsini ayırdı.

– Belə danışma... lazıim deyil... mənə ağır gelir – Romaşov kədərlə dedi. – He, isteyirsən mən sabah dueldən imtina edim, ondan üzr isteyim? Belə edimmi?

<sup>1</sup> Korset – bədəni düz saxlamaq üçün paltaların altından bağlanan enli komər

Şuraciyəz bir qədər susdu. Zəngli saat öz metal səsini otağın bütün guşələrinə yayırdı. Nəhayət Şuraciyəz, fikrə dalmış kimi, Romaşovun anlaya bilmədiyi bir ifadə ilə güclə eçidilecek səslə dedi:

– Mən bilirdim ki, sən bunu təklif edəcəksən.

Şuraciyəz onun boynunu hələ də qucaqlamış olsa da, Romaşov başını qaldırdı və çarpayıda otura-otura qamətini dikəltdi.

– Mən qorxmuram! – O, uca və boğuq səslə dedi.

– Yox, yox, yox, – deyə Şuraciyəz qızığın, tələsik və yalvarıcı səslə danışmağa başladı. – Sən məni başa düşmədin. Mənə yaxınlaş... əvvəller olduğu kimi... gəl!

Şuraciyəz iki əllə onu qucaqladı, nazik saçları ilə onun üzünü qidiqlaya-qidiqlaya və isti nəfəsələ onun yanağını isidə-isidə piçildədi:

– Sən məni başa düşmədin. Mən tamamilə başqa şey deyirdim. Ancaq mən səndən utanıram. Sən çox təmiz, mərhəmətlisən, mən isə bunu sənə deməyə utanıram. Mən öz xeyrini güdən, iyriñc adamam...

– Yox, hamısını deginən. Mən səni sevirəm.

– Qulaq as, – deyə Şuraciyəz danışmağa başladı, Romaşov onun sözlərini eşitməkdən çox duyurdu. – Əger sən dueldən imtina etsən, sən çox inciyər, rüsvay olar və zillətə düşərsən. Yox, yox, bu yaxşı olmaz. Ah, aman Allah, mən belə dəqiqələrdə sənə yalan danışmayacağam. Əzizim, axı mən bunların hamısını fikirləşmiş və götür-qoy eləmişəm. Tatalım, sən imtina etdin. Ərim də bəraət qazandı. Lakin, başa düş, barışqla qurtaran dueldən hemişə nə isə qalır... bunu necə deyim?.. Hə, bu, şübhə, nə isə təəccüb və məyusluq doğurur. Məni başa düşürsənmi? – Şuraciyəz kədər və məhriməniləşə soruşdu, yavaşça onun saçından öpdü.

– Bəli, başa düşürəm. Nə olar?

– O olar ki, bu halda, yəqin, ərimi imtahana buraxmazlar. Baş qərargah zabitinin adı, tük qeder də ləkəli olmamalıdır. Ancaq siz həqiqətən atışsanız, bu, nə isə qəhrəmanlıq, qüvvətli bir şey olar. Güllə qabağında ləyaqətə dayanmağı bacaran adamlara çox, olduqca çox şey əfv edilir. Sonra... duelden sonra... Sən, ürəyindən keçirse, üzr istəyə bilərsən... Hə, bu, artıq sənin öz işindir.

Onlar möhkəm qucaqlaşıb, üz və əllərini bir-birinə toxunduraraq və bir-birinin nəfəsini duyaralar, sui-qəsdçilər kimi piçildəşirdilər. Lakin Romaşov hiss edirdi ki, onların arasından nə isə sırlı, iyriñc, sürüşkən bir şey sürüşür və ondan gələn soyuq qəlbində üşütmə

omələ gelir. O, yenə Şuraciyəzin qolları arasından çıxmaq istədi, lakin Şuraciyəz onu buraxmadı. Romaşov anlaşılmaz, küt həyecanını boğmağa çalışaraq, soyuq tövrlə dedi:

– Sen allah açıq danış. Mən sənə söz verirəm ki, istədiyini edərəm.

– Siz sabah mütləq atışmalısınız. Lakin sizin heç biriniz yaranmayacaqdır. Ah məni başa düş, başa düş, məni qınama! Mənim özümün qorxaqlardan zəhləm gedir, mən qadınam. Ancaq mənim xatırım üçün bunu elə, Georgi! Yox, ərim barədə soruşma, o bilir. Mən her şeyi, hər şeyi, hər şeyi eləmişəm.

İndi o, başının inadlı hərəketi ilə Şuraciyəzin yumşaq və qüvvətli qolları arasından çıxa bildi. O, çarpayıdan qalxıb, qəti səslə dedi.

– Yaxşı, qoy belə olsun. Mən razıyam.

Şuraciyəz də qalxdı. Qaranlıqda o, Şuraciyəzin hərəkətlərini görür, lakin duyur, hiss edirdi ki, o, tələsə-tələsə saçını qaydaya salır.

– Sən gedirsin? – deyə Romaşov soruşdu.

– Əlvida, – deyə Şuraciyəz zəif səslə cavab verdi. – Son dəfə məni öp.

Romaşovun ürəyi rəhm və sevgidən titrədi. O, qaranlıqda əli ilə axtara-axtara Şuraciyəzin başını tapıb, onun yanaq və gözlərindən öpməyə başladı. Səssizcə axıtdığı göz yaşından Şuraciyəzin üzü tamam ıslanmışdı. Bu, Romaşovu həyəcanlandırdı və mütəəssir etdi.

– Əzizim... ağlama... Saşa... əzizim... – deyə Romaşov mərhəmet və şəfqətlə təkrar edirdi.

Şuraciyəz birdən qollarını cəld onun boynuna sarıdı, xumarlanaxumarlanə ehtirasla və qüvvətli hərəketlə bütün bədəni ilə ona qıṣıldı və atəşin dodaqlarını onun ağızından ayırmayaraq, bütün bədəni əsə-əsə və ağır nəfəs ala-alala qırıq-qırıq piçildədi:

– Mən səninle elə belə vidalaşa bilmerəm... Biz bir daha görüşməyəcəyik. Heç bir şeydən qorxmayaq... Mən isteyirəm, bunu isteyirəm. Bircə dəfə... Səadətimizə qovuşaq... Əzizim, gəl yanına, gəl, gəl...

Budur onların ikisini də, bütün otağı da, bütün dünyani da dərhal nə isə olduqca bəxtiyar, ehtiraslı sayıqlama bürüdü. Romaşov bir səniyeliyə ağ balışın üstə əfsanəvi aydınlıqla Şuraciyəzin dəlicəsinə səadətlə işildən gözlərini öz yanında, çox-çox yaxında görüb dodaqlarını hərarətlə onun dodaqlarına yapışdırıldı...

– Səni ötürə bilerəmmi? – deyə o, Şuraciyəzlə qapıdan həyətə çıxarkən soruşdu.

– Yox, sən allah, lazım deyil, əzizim... Belə iş görmə... Mən onsuz da heç bilmirəm ki, sənin yanında nə qədər vaxt qalmışam. Saat neçədir?

– Bilmirəm, mənim saatim yoxdur, qətiyyən bilmirəm.

Şuraciyəz getməyə tələsmir, qapıya söykənib dururdu. Havani, torpaq və daşların quru, qızığın, isti gecə qoxusu bürümüşdü. Qaranlıq idi. Lakin Romaşov zülmət içində o vaxt kiçik meşəlikdə olduğu kimi görürdü ki, Şuraciyəzin üzü mərmer heykəl kimi qəribə ağ işıq saçır.

– Hə, əlvida, mənim əzizim, – nəhayət Şuraciyəz yorğun səslə dedi. – Əlvida.

Onlar öpüşdülər, indi isə Şuraciyəzin dodaqları soyuq və hərəkətsiz idi. O, iti addımlarla darvazaya tərəf getdi və dərhal gecə qaranlığında yox oldu.

Romaşov darvaza cirildayana və Şuraciyəzin asta addım səsləri yox olana kimi dayanıb qulaq asdı. Sonra o, otağa qayıtdı.

O, birdən bərk, lakin xoş yorğunluq hiss etdi. Onu elə yuxu basmışdı ki, o, güclə soyuna bildi. Yuxuqabağı onun sonuncu canlı təəssüratı – balışdan gelən yüngül, xoş ətir – Şuraciyəzin saçlarının iyi, vurduğu ətirin və cavan bədəninin gözəl ətiri idi.

## XXIII

“2 iyun 18\*\*

Z şəhəri

*“N” piyada polkunun komandiri zati-alılara  
həmin polkun ştabs-kapitani Dits tərəfindən*

## RAPORT

Bununla zati-alinize bildirirəm ki, bu gün iyunun 2-də, dünən iyunun 1-də xəber verilmiş şərtlərə müvafiq olaraq, poruçik Nikolayevlə podporuçık Romaşovun arasında duel oldu. Rəqiblər səhər saat altriyə beş dəqiqə qalmış, şəherin  $3\frac{1}{2}$  verstliyində yerləşən

“Dubeçnaya” adlı meşəlikdə görüşdüler. İşarə verməyə sərf edilən vaxt da daxil olmaqla, təkbətək qarşılaşma bir dəqiqə on saniyə davam etdi. Duelçilərin tutduqları yer püşk atmaqla müəyyən edildi. “Irəli” komandası ilə hər iki rəqib bir-birinin üstünə yeridi, həm də poruçik Nikolayevin açdığı atəşdən Romaşov qarnının sağ tərəfinin üstündən yaralandı. Poruçik Nikolayev atəş açmaq üçün dayandı, elecə də cavab atəşini gözləyərək yerindən tərəfəndən. Cavab atəşi üçün müəyyən olmuş yarım dəqiqə keçdikdən sonra aydın oldu ki, Romaşov rəqibinə cavab atəşini aça bilmir. Bunun nəticəsində podporuçik Romaşovun sekundantları teklif etdilər ki, təkbətək qarşılaşma qurtarmış hesab edilsin. Ümumi razılıqla bu iş görüldü. Podporuçik Romaşovu faytona aparanda, o, huşunu tamam itirdi və yeddi dəqiqədən sonra daxili qan axma nəticəsində öldü. Poruçik Nikolayev tərəfindən sekundantlar: mən və poruçik Vasin, podporuçik Romaşov tərəfindən ise: poruçik Bey-Ağamalov və poruçik Vektin idi. Dueli idarə etmek, ümumi razılıqla, mənə tapşırılmışdı. Kollec assistenti kiçik həkim Znoykonun ifadəsini əlavə edirəm.

*Ştabs-kapitan Dits*”.

## OLESYA

Mənim nökerim, aşpazım və ov yoldaşım – məşə qarovalçusu Yarmola, dalına aldığı odun şələsinin ağırlığı altında əyilə-eyile otağa girdi və odunu gumbultu ilə yerə töküb, donmuş əllərini nəfəsi ilə qızdırmağa başladı. O, peçin qapağı yanında çömbələ-çömbələ dedi:

– Oh, paniç, bayır yaman küləkdir. Peçi yaxşı qalamaq lazımdır. Panış, balaca fitil verin.

– Deməli, sabah dovşan ovuna getmirik, hə? Yarmola, sən necə fikirləşirsən?

– Yox... getmək olmaz... eşidirsiniz ki, nə qiyamətdir. İndi dovşan yatır, – mur-murla işi yoxdur... Sabah birçə dənə də iz görməzsınız.

Tale məni düz altı ay müddətinə Valınsk quberniyası, Polesye şəhərinin ucqar kəndinə aparıb çıxardı, orada mənim yegana məşğələ və əyləncəm ov idi. Etiraf edirəm ki, o vaxt, mənə kəndə getməyi təklif edəndə, mən dözülməz dərəcədə darixacığımı heç ağlıma belə gətirmirdim. Mən hətta kəndə getməyə sevinə-sevinə razılıq verdim. Mən vəqonda oturarken düşünürdüm: “Polesye... ucqar yer... təbiətin ağuşu... sadə adətlər... ibtidai xasiyyətlər... mənim tamamile tanımadığım, qəribə adətləri, özlərinə məxsus dilləri olan camaat... hem də, yəqin, çox-çox poetik efsanə, rəvayət və mahnılar vardır!” Mən o vaxt (danışırımsa, qoy hamisini danışım) artıq bir balaca qəzetə iki qətl və bir intihar olan kiçik hekaya soxşdurmuş və nəzəri olaraq bilirdim ki, adətləri müşahidə etmək yazıçı üçün faydalıdır.

Lakin... ya Perebrodk kəndliləri nə isə xüsusi, inadcıl, adama yovuşmaz idilər, ya da mən bu işə girişməyi bacarmırdım, – mənim onlarla olan münasibətim bununla məhdudlaşdı ki, onlar məni görəndə hələ uzaqdan papaqlarını çıxarırdılar, mənimlə tənləşəndə isə qaşqabaqlı halda deyirdilər: “Qay buq”, bu sözlər yəqin: “Allah köməyiniz olsun” demək idi. Mən onlarla söhbətə girişəndə isə, onlar mənə təəccübə baxır, ən sadə sualları başa düşməkdən imtina edir və hamı mənim əlimi öpməyə can atırdı – bu, Polşa təhkimçiliyindən qalmış köhnə adət idi.

Məndə olan kitabların hamısını tezliklə oxuyub qurtardım. Darixdığım üçün – bu əvvəlcə mənə xoş gelməsə də – mən, on beş verstlikdə yaşayan ksəndz<sup>1</sup>, onun yanında olan “organcı pan”, yerli uryadnik<sup>2</sup> və qonşu malikanənin kontorçusu (o, istefaya çıxmış kiçik zabit idi) şəxslərində yerli ziyanlılarla tanış olmağa cəhd etdim, lakin bundan bir şey çıxmadi.

Sonra Perebrodk sakinlərini müalicə etməklə məşğul olmaq istədim. Mənim serəncamımda: gənəgərəçək yağı, karbol turşusu, borat turşusu və yod var idi. Lakin təbabətdən azca məlumatım olmasından əlavə mən xəstəliyi toyin etmək imkanından tamam məhrum idim, çünki mənim bütün xəstələrimin xəstəlik əlamətləri həmişə eyni idi: “İçərim ağrıyr” və “nə yeyə bilirəm, nə də içə bilirəm”.

Məsələn, bir qoca arvad mənim yanımı gəldi. O, karıxmış halda sağ əlinin şəhadət barmağı ilə burnunu silir, qoltuğunun altından iki dənə yumurta çıxarıb stolun üstünə qoyurdu, həm də mən bu vaxt bir səniyeliyə onun mixəyi rəngli dərisini görürdüm. Sonra o, mənim əlimi tutub öpməyə çalışırı. Mən əlimi gizlədir və qoca qarını inandırırdım: “Di yaxşı, nənə... ələmə... mən keşiş deyiləm... mənim əlimi öpmək lazım deyildir... haran ağrıyr?”

– Panış, içərim ağrıyr, lap içörim, mən nə yeyə bilirəm, nə də içə bilirəm.

– Çoxdan belədir?

– Mən nə bilim? – deyə o da sualla cavab verdi. – Elə ağrıyr, elə ağrıyr ki, nə yeyə bilirəm, nə də içə bilirəm.

Mən nə qədər çalışırdımsa, xəstəliyin bundan aydın əlamətlərini öyrənə bilmirdim.

– Siz narahat olmayın, – deyə kiçik zabitlərdən olan kontorçu mənə məsləhət gördü, – özləri sağalarlar. İt kimi canları bərkdir. Sizə deyim ki, mən birçə dərman – naşatır işlədirəm. Kəndli yanımı gəlir. “Nə lazımdır?” – “Mən, deyir, xəstəyəm”... O saat naşatır spirti şüşəsini onun burnuna tuturam. “İylə!” İyləyir... “Yenə iylə... bərk iylə!” İyləyir... “Hə, yaxşılaşdım?” – “Deyəsən yaxşılaşdım”... – “Hə, di get, Allah amanında”.

<sup>1</sup> Ksəndz – polyak katolik keşişi

<sup>2</sup> Uryadnik – çar Rusiyasında qəza polisində aşağı rütbe

Həm də bu əl öpmək məni iyrəndirirdi (bəziləri isə lap ayağıma yixılır və uzunboğaz çəkmələrimi var qüvvə ilə yalamaya çalışırdılar). Bu, heç də ürəkdən gələn minnətdarlıq deyil, sadəcə əslər boyu köləlik və zülm neticesində əmələ gelmiş iyrənc adət idi. Mən kiçik zabitlərdən olan kontorcu və uryadnikin iri qırımızı pəncəlerini həyasızcasına lovgalıqla kəndlilərin dodaqlarına dürtdük-lərinə yalnız təəccüb edirdim.

Mənim üçün bircə məşgələ qalırdı ki, o da ov idi. Yanvarın axırlarında havalar elə pisləşdi ki, ova çıxmaq mümkün olmadı. Hər gün dəhşətli külək əsir, gecə ərzində isə qarın üstündə möhkəm, buzlu, xarlanmış təbəqə əmələ gelirdi, dovşan onun üzərindən qaçıb gedəndə isə izi qalmırıldı. Dörd divar arasında oturub, küləyin viylitləsini dinleyir və olduqca darixirdim. Təbiidir ki, mən meşə qarovalçusu Yarmolaya savad öyrətmək kimi sadə eyləncədən böyük həvəsle yapışdım.

Bu iş, həm də çox orijinal surətdə başlandı. Mən bir dəfə məktub yazırdım, birdən hiss etdim ki, kim isə arxamda dayanmışdır. Dönbə baxanda Yarmolani gördüm: o, həmişə olduğu kimi ayağında çarıq səssizcə gəlib arxamda dayanmışdı.

— Yarmola, sənə nə lazımdır? — deyə soruşdum.

— Sizin yazı yazmağınızə baxıb, təəccüb edirem. Bax, mən belə... Yox, yox... sizin kimi yox, — o, mənim gülümşədiyimi görüb, utana-utana tələsik dedi. — Mən təkcə familiyami...

— Bu sənin nəyinə lazımdır? — deyə mən təəccübəndim... (Qeyd etmek lazımdır ki, Yarmola bütün Perebrodskda ən kasib və ən təbək kəndli hesab edilirdi; o, maaş və kəndli qazancını içkiyə xərcleyirdi; o tərəflərdə onun öküzləri kimi pis öküz yox idi. Zənnimcə, bax ona heç vaxt savad lazım olmazdı). Mən bir daha şübhə ilə soruşdum: — Familiyamı yazmaq sənin nəyinə gerəkdir?

— Bax, paniç, məsələ beledir, — deyə Yarmola olduqca yumşaq cavab verdi, — bizim kenddə bir nəfər də savadlı adam yoxdur. Bir kağıza qol çəkmək, yaxud nahiyyədə iş görendə, yaxud da bir... heç kes bacarmır... Kətxuda yalnız möhür basır, özü isə möhürdə nə yazıldığını bilmir... Bir adam qol çəke bilsəydi, hamısı üçün yaxşı olardı.

Yarmolanın bu qayğısı — məşhur brakonyer<sup>1</sup>, qayğısız avaranın fikri ilə hesablaşması kənd yiğincığı heç ağılna belə getirə bilməzdi,

— doğma kəndlərinin ictimai mənafeyi üçün onun göstərdiyi bu qayğı nə üçünsə məni mütəəssir etdi. Ona dərs verməyi mən özüm təklif etdim. Ona şüurla oxumaq və yazmayı öyrətmək üçün göstərdiyim bütün cəhdələr — mənim üçün olduqca ağır iş idi. Öz məşəsinin hər bir cigirinə, demək olar ki, hər ağacına bələd olan, gündüz və gecə, istədiyin yerdə, məşənin harasında olduğunu asanca təyin edən, ətrafdakı bütün canavar, dovşan və tulküləri izlərindən tanıyan Yarmola, — həmin bu Yarmola "m" ilə "a" herflərinin birlikdə yazılında nə üçün "ma" əmələ gətirdiyini heç cür anlaya bilmirdi. O, adətən, belə bir misal üzərində təxminən on deqiqə, bəzən isə daha çox ezabla fikirləşirdi, həm də bu vaxt cod qara saqqal və bağlı qaraşın, ariq üzü, çuxura batmış gözleri, onun olduqca gərgin fikrə daldığını ifadə edirdi.

— Hə, Yarmola, "ma" deginən. Sadəcə deginən — "ma", — deyə mən inadla ondan tələb edirdim. — Kağıza baxma, mənə bax, belə. Hə, deginən — "ma"...

Belə olduqda o, köksünü ötürür, çubuğu yerə qoyur, kədərlə və qəti seslə deyirdi:

— Yox... bacarmıram...

— Necə yəni bacarmıram? Bu ki, olduqca asandır. Sadəcə deginən — "ma", mənim kimi.

— Yox... paniç, bacarmıram... yadımdan çıxıbdır...

Bütün metod, üsul və müqayisələr dəhşətli kütlüyə dəyiş parça-parça olurdu. Lakin Yarmolamin savadlanmasıqə olan həvəsi zəifləmirdi.

— Mən təkcə familiyamı yazmağı öyrəne idim! — deyə Yarmola utana-utana mənə yalvardı. — Ayrı heç bir şey lazım deyildir. Tekcə familiyamı: Yarmola Poprujuk — vəssalam.

Ona ağılli-başlı oxuyub-yazmayı öyrətmək fikrindən tamamilə el çəkərək, mən mexaniki olaraq imza etməyi ona öyretməyə başladım. Heç də gözləmədiyim halda, bu üsul Yarmola üçün yüngül üsul oldu, belə ki, ikinci ayın axırına yaxın biz, demək olar ki, familiyanın öhdəsindən geldik. Adını isə, işimizi yüngülləşdirmək üçün tamam atmağı qərara aldıq.

Axşamlar peçləri qalayıb qurtardıqdan sonra Yarmosla səbirsizliklə onu çağırmağımı gözləyirdi.

— Hə, Yarmola, gəl dərs oxuyaq, — deyə mən dillənirdim.

<sup>1</sup> Brakonyer — icazosuz ov edən adam

O, yan-yana stola yaxınlaşır, ona dirsəklənib, lələk qəlemi, qara, kobud, bükülməyən barmaqları arasına alır, qaşlarını çatır və məndən soruşdurdu:

- Yazım?
- Yaz.

Yarmola birinci hərfi – “P” hərfini böyük inamlı yazırıd (biz bu hərfi: “İki ayaq üstə bitişik əyri” – deyə adlandırdıq); sonra o, sualedici nəzərlə mənə baxırdı.

- Sən niyə dayandın? Yadından çıxıb?
- Yadından çıxıb... – deyə Yarmola canlanır və seylo üzü yuxarı uzanan, Xəzər dənizinin ümumi şəklinə çox oxşayan bir fiqur çəkirdi. O, bu işi başa çatdırıb, susmuş halda, başını gah sola, gah da sağa əyə-əyə və gözlerini qiya-qiya bir qədər baxır və fərəhlənirdi.

- Niyə dayandın? Dalısını yaz.
  - Bir az dayanın, paniç... bu saat.
- O, bir-iki dəqiqə fikirləşib, sonra qorxa-qorxa soruşdurdu:
- Birinci hərf kimidir?
  - Bəli. Yaz.

Biz beləcə yavaş-yavaş sonuncu hərfə – “k” hərfinə çatdıq (qalın səs işarəsindən imtina etdik); bu hərf bize “ortasından yana əyilmiş quyruğu olan ağac” adı ilə məlum idi.

– Siz necə bilirsiniz, paniç, – bəzən Yarmola işini qurtarıb, ona vürguncasına qürurla baxa-baxa deyirdi, – mən beş-altı ay da oxusa idim, lap yaxşı bilərdim. Necə bilirsınız?

## II

Yarmola peçin qapağı qarşısında çömbələrək oturub, kösövləri qarışdırırdı, mən isə otaq boyunca var-gəl edirdim. İri mülkədar evinin on iki otağından mən yalnız birində, sabiq istirahət otağında yaşayırdım. O biri otaqlar kılıdlanmış, onlarda qədimi ştoflu mebel, qəribə tunc heykəllər və XVIII əsr portretləri hərəkətsiz halda və qürurla kiflənirdi.

Bayırda külek, soyuqdan donmuş çilpaq qoca şeytan kimi azığınışındı. Onun nərəsində inilti, ciyilti və delicəsinə gülüş eşidildi. Axşama yaxın çovğun daha da şiddətləndi. Bayırdan kim isə

çəngə-çəngə quru qarı pəncərələre qəzəblə sovururdu. Yaxındakı meşə narazı-narazı uğuldayaraq, ardı-arası kəsilmədən, gizli, boğuq seslə hədəleyirdi...

Boş otaqlara və ulayan peç borularına külek soxulur və tamam laxlamış, deşik-deşik, yarı uçulmuş köhnə ev birdən qəribə səslerlə canlanırırdı, mən bu səsleri özümdən asılı olmayaraq təşvişlə dinləyirdim. Budur, təntənəli qəbul salonunda nə isə dərindən, kəsik-kəsik, kədərle köksünü ötdü. Budur, uzaq bir yerdə kiminse ağır və səssiz addımları altında qurumuş çürük döşəmə taxtaları tərpenməyə və crıldamağa başladı. Sonra mənə elə geldi ki, mənim otağımla yanaşı, koridorda kim isə ehtiyatla və inadla qapının dəstəyini itələyir və sonra qəzəblənərək, bütün ev boyu cumub, pəncərə taxtalarını və qapıları dəlicəsinə titrədir, boruya soxularaq yanıqlı-yanıqlı, kədərle və ardı-arası kəsilmədən ulayırdı; o, səsini gah yanıqlı ciyilti kimi ucaldır və nazikləşdirir, gah da nərə çəkən vəhiş heyvan kimi alçaldırırdı. Bəzən, Allah bilir haradansa bu səs mənim də otağıma soxulur, soyuq gizilti kimi kürəyimden ötüb keçir və üst tərəfi yanmış yaşıł kağız örtüyün altındaki lampa alovunu titrəirdi.

Məni qəribə, qeyri-müəyyən bir narahatlıq bürüdü. Bax, mən fikirleşirdim ki, səssiz-səmirsiz və çovğunlu qış gecəsində, şəhər həyatından, cəmiyyətdən, qadın gülüşündən, insan danışığından yüzlərle verst uzaqda, məşəlik və qar qalaqları arasında itib-batmış bir kədən ortasında, köhnə evdə oturmuşam... Mənə elə gəlirdi ki, bu çovğunlu gecə illər və on illərlə uzanacaq, mən ölüne kimi uzanacaq, həm də bayırda külek beləcə nərə çəkəcək, miskin örtüklü lampa beləcə solğun işqıla yanacaq, otağında mən beləcə var-gəl edəcək, qəribə, mənə yad bir xılqət, dünyada hər şeyə – həm evində ailəsinin yeməyə bir şey olmadığına, həm cövlən edən küləyə, həm də mənim qeyri-müəyyən, qəlbimi parçalayan kədərə qarşı laqeyd olan qaradınməz, dalğın Yarmola peçin yanında beləcə oturacaqdır.

Mən birdən bu cansızıcı sükütu insan səsinə oxşar bir səsle pozmağı olduqca arzu edərək soruştum:

- Yarmola, sən necə bilirsən, külek bu gün haradan gelib çıxıbdır?
- Külek? – deyə Yarmola başını tənbəl-tənbəl qaldıraraq dil-ləndi. – Məgər Paniç bunu bilmir?
- Əlbəttə bilmirəm. Mən nə bilim?

– Doğrudanmı bilmirsiniz? – deyə Yarmola birdən canlandı.  
– Bunu mən size deyərəm, – o, sırlı səslə sözüne davam etdi,  
– bunu mən size deyərəm: ya küpəgirən qarı doğulmuşdur, ya da  
əcinnə toy edir.

– Küpəgirən qarı – sizin dildə, cadugər deməkdir?

– Hə, bəli, bəli... cadugərdir.

Mən acgözlükle Yarmolanın üstə düşdüm. “Kim bilir, – deyə mən fikirləşdim, – bəlkə indi ondan, cadugərliklə, torpağa basdırılmış xəzinə, həmzadlarla əlaqədar olan maraqlı bir əhvalat öyrənə bildim!..”

– Hə, sizdə burada, Polesyedə küpəgirən qarılar var mı! – deyə mən soruşdum.

– Bilmirəm... Bəlkə də vardır, – deyə Yarmola əvvəlki kimi laqeydiliklə cavab verib, peçə tərəf əyildi. – Qocalar deyirlər ki, bir vaxtlar, olubdur... Bəlkə də, bu yalandır.

Məni dərhal məyusluq bürüdü. Qaradınməzlik Yarmolanın xarakterik sıfəti idi, mən de artıq bu maraqlı şey haqqında ondan başqa bir məlumat almağa ümidi etmirdim. Lakin mənim fikrimin eksinə olaraq, o birdən tənbəl-tənbəl, saymazvana danışmağa başladı və elə bil mənə deyil, uğuldayan peçə müraciət edirmiş kimi dedi:

– Beş il bundan əvvəl bizdə bele bir küpəgirən qarı var idi... Ancaq bizim cavan oğlanlar onu kenddən qovdular!

– Onlar onu hara qovdular?

– Hara qovacaqlar?!.. Məlum işdir ki, meşəyə... Meşəyə qovmamış hara qovacaqdılar? Onun daxmasını da elə dağıtdılar ki, o məlun iblis ocağından bir taxta parçası da qalmadı... Onun özünü isə kənd darvazasından çıxarıb qovdular.

– Onunla niye belə rəftar etdilər?

– O, çox pislik edirdi: hamı ilə dalaşır, camaatın kandarı altında cədu basdırır, adamların taxilini cadulayırıd<sup>1</sup>... O, bir dəfə bizim cavan gəlindən bir zlot (on beş qəpik) istəyir. Gəlin ona deyir: “mənim zlotum yoxdur, məndən el çək” – “hə, yaxşı, mənə zlotu verməmək gör sənə neçəyə oturacaqdır...” Bilirsınız, paniç, sonra nə oldu: ele o vaxtdan gəlinin uşağı naxoşlaşdı. Uşağın naxoşluğu

<sup>1</sup> Xalq mövhumatına görə taxılı cadulamaq üçün bir neçə sünbülli müəyyən qaydada eşmək lazımdır.

getdikcə ağırlaşdı və axırda o öldü. Bax elə o zaman kənd cavanları küpəgirən qarını qovdular, ay onun gözü çıxsın...

– Hə, bəs indi o harada yaşayır? – deyə mən daha da maraqlandım.

– Küpəgirən qarımı? – deyə Yarmola öz adətinə görə yavaşca sualı təkrar etdi. – Mən nə bilim?

– Məgər onun kənddə qohum-qardaşı qalmamışdır?

– Yox, qalmamışdır. O, bizim kənd adamı deyildi, o, ya katsap, ya da qaraçı idi... O, bizim kəndə gələndə mən hələ balaca oğlan idim. Yanında bir qız var idi: qızı, yaxud nəvəsi idi... hər ikisini qovdular...

– Bəs indi fala baxdırmaq, yaxud cədu elətdirmek üçün onun yanına heç kəs getmirmi?

– Arvadlar gedirlər, – deyə Yarmola etinasızlıqla ağızından qaçırtdı.

– Aha! Deməli, onun harada yaşadığı, hər harda, məlumundur?

– Mən bilmirəm... Adamlar deyirlər ki, o, Bisovo Kutun yanında yaşayır... Bilirsiniz İrinovsk yoluñun o tərəfindəki bataqlıqda. Bax, o, filan-filanşude həmin bataqlıqda yaşayır!

“Küpəgirən qarı mənim evimdən vur-tut on verst uzaqda yaşayır... əsl, canlı küpəgirən qarı, meşə küpəgirən qarısı!” Bu fikir dərhal məni maraqlandırdı və həyəcanlandırdı.

– Bəri bax, Yarmola, – deyə mən meşə qarovalçusuna müraciət etdim, -- mən necə edim ki, onunla, həmin küpəgirən qarı ilə tanış olum?

– Tfu! – Yarmola qəzəblə tüpürdü. – Siz de yaxşı şey arzuladınız.

– Yaxşı, ya pis, mən isə, heç fərqi yoxdur, onun yanına gedəcəyəm. Havalər bir az istileşən kimi onun yanına gedəcəyəm. Sən məni, əlbəttə, ötürecəksən, deyilmə?

Sonuncu sözlər Yarmolani elə sarsıtdı ki, o hətta yerindən sıçradı.

– Mən?! – deyə o, qəzəblə qışqırı. – Heç vaxt! Dünya dağlısa da, mən getmərəm...

– Hə, axmaqlama, gedərsən.

– Yox, paniç, getmərəm... dünya dağlısa da getmərəm. Mən?! –

– deyə o, yene özündən çıxıb qışqırı. – Mən iblis ocağına ayağımı qoyum? Əstəğfürullah, Allah yerə ensə da getmərəm. Sizə də məslehet görmürəm, paniç.

– Özün bilərsən... Mən isə, hər halda, gedəcəyəm. O, məni maraqlandırır, ona baxmaq isteyirəm.

— Orada maraqlı heç bir şey yoxdur, — deyə Yarmola peçin qapıcığını açıqlı-acıqlı çırpıb donquldandı.

O, qaranlıq dəhlizde doyunca çay içib, samovarı yiğışdıraraq, bir saatdan sonra evə getməyə hazırlaşdıqdə mən soruştum:

— Küpəgirən qarının adı nədir?

— Manuylixadır, — deyə Yarmola qaşqabaqlı halda və kobud səsle cavab verdi.

O, öz hisslerini heç vaxt ifadə etməsə də, deyəsən mənə möhkəm bağlanmışdı; o, bizim ova olan böyük həvəsimizə görə, mənim sadə davranışma, onun daim ac olan ailəsinə arabir göstərdiyim köməyə görə, başlıcası isə dünyada tekçə mən onu sərkoşluğu üstə danlamadığımı görə (sərkoşluq üstə onu danlayan adamdan isə zəhəlesi gedirdi) mənə bağlanmışdı. Buna görə də küpəgirən qarı ilə tanış olmaq barədəki qəti qərarım onun kefinə soğan doğradı, o, dilxorluğunun yalnız daha bərkdən fisildamaqla, artırmaya çıxdıqda isə var qüvvə ilə öz iti Ryabçiki təpikləmək bürüzə verdi. Ryabçık zingildədi və kənara sıçradı, lakin o saat zingildəyə-zingildəyə Yarmolanın dalınca qaçıdı.

### III

Üç gündən sonra havalar istiləşdi. Bir gün səhər tezdən Yarmola mənim otağıma gəlib dedi:

— Tüfəngləri temizlemək lazımdır, paniç.

— Niye? — deyə mən yorğan altında gəməşə-gəməşə soruştum.

— Gecə dovşan gəzmişdir: çoxlu ləpir var. Bəlkə pan meşasına ova gedək?

Mən görürdüm ki, Yarmola meşəyə getməyə can atır, lakin o, ehtiraslı ovçu həvesini saxta laqeydliklə gizlədirdi. Həqiqətən onun təklüla tüsəngi artıq qabaq otaqda qoyulmuşdu, onun bu tüsənginin paslanmış və barit qazından yeyilmiş yerləri qalaylanmış olsa da, bir dənə də cüllüt ondan canını qurtara bilməmişdi.

Biz meşəyə giren kimi dərhal dovşan izinə düşdük: qabaqda iki yanaşı, daldə isə bir-birinin ardınca iki balaca pəncə ləpəri gördük. Dovşan yola çıxıb, təxminən iki yüz sajen yolla getmiş və böyük sıçrayışla cavan şam ağacı meşəliyinə tullanmışdı.

— Hə, indi isə onun arxasına keçək, — deyə Yarmola dilləndi.  
— O ki, sıçramışdır, deməli indi buralarda yere yatmışdır. Siz, paniç gedin... — tekçə ona məlum olan nişanələrlə məni hara göndərmək üçün o, fikrə daldı... — Siz köhne meyxananın yanına gedin. Mən isə Zamlın tərəfdən onun arxasına keçərem. İt onu yerindən qaldıran kimi men qışqırıb sizə xəbər verərəm.

O, dərhal gözdən itdi, sanki six, xırda kolluğa baş vurdu. Mən diqqətlə qulaq asdım. Onun brakonyer yerişini birçə səs belə bürüze vermir, ağac lifindən möhkəm hörülülmüş çariqli ayaqları altında birçə budaq belə simirdi.

Mən yavaş-yavaş köhne meyxanaya — adamsız, uçulub-dağlan evə çatdım ve iynəyarpaq meşəsinin kenarında, düz çilpaq gövdəli uca şam ağacının altında dayandım. Olduqca sakitlik idi. Belə sakitlik yalnız küləksiz qış günü meşədə ola bilərdi. Budaqlara qonmuş yumşaq qar topaları onlara qəşəng, bayramsayağı və soyuq görkəm verərək, budaqları aşağı oyirdi. Arabir ağacın zirvəsindən nazik budaqcıq qopurdu, düşərkən onun yüngül çatırtı ilə başqa budaqlara toxunması olduqca aydın eşidilirdi. Gün işığı düşən yerlərdə qar çəhrayı, kölgədə isə göyümtürlə rəngə çalırdı. Bu təntənəli, soyuq sessizliyin füsunkarlığı məni valeh etdi və mənə elə gəldi ki, vaxtin yavaş-yavaş və sessizcə yanımdan ötüb keçməsini hiss edirəm...

Birdən uzaqda, lap kolluğun ortasında Ryabçık hürdü — o, heyvan dalınca qaçan it kimi: nazik, uzun-uzadı və əsəbi, demək olar ki, ciyilti ilə hürdü. Mən o saat var qüvvə ilə itin dalınca qışqırın Yarmolanın da səsini eşitdim: “U- biy! U – biy!”; o, bu sözün birinci hecasını — uzun, keskin zil səslə, ikinci hecasını isə — kəsik-kəsik, yoğun səslə qışqırırdı. (Mən yalnız xeyli vaxt keçidkən sonra başa düşdüm ki, meşə qarovalucusunun bu ovçu qışqırığı “Убивать!” felindən əmələ gelmişdir).

İt hürüşü gələn səmti nəzərə alaraq, mənə elə gəldi ki, it mənim solumda heyvani qovur, mən də heyvani qabaqlamaq üçün tələsik balaca taladan qaçmağa başladım. Lakin iyirmi addım atmamışdım ki, iri boz dovşan kötiyün dalından sıçradı və sanki tələsmədən uzun qulaqlarını yatırdıb, hündür, seyrək tullanışla yolu keçdi və cavan meşəlikdə gözdən itdi. Ryabçık sürətlə onun dalınca meşəyə soxul-

<sup>1</sup> Öldürmek

du. O, məni görüb, yüngülce quyruğunu buladı, bir neçə dəfə dişləri ilə tələsik qardan dişlədi və yenə dovşanın dalınca cumdu.

Birdən Yarmola da belə səssizcə meşənin qalın yerindən çıxdı.

— Paniç, niyə onun yolunu kəsmədiniz? — deyə o qışqırdı və narazı halda dilini marçıldatdı.

— Axı mendən uzaq idi... iki yüz addımdan çox uzaq idi.

Mənim pərt olduğumu görüb, Yarmola yumşaldı.

— Ha, eybi yoxdur... O, bizdən camını qurtara bilmeyəcəkdir. İrinovsk yoluna gedin, — o, indi ora çıxacaqdır.

Mən İrinovsk yoluna tərəf getdim və artıq iki dəqiqlidən sonra menim yaxınlığında heyvanı qovan itin səsini eşitdim. Məni ovçu həyecanı bürüdü; tüfəngi hazır tuta-tuta six kolluğun içi ilə, budaqları sindira-sindira və onların bərk zərbələrinə əhəmiyyət verməyərək qaçdım. Mən xeyli müddət belecə qaçdım və artıq nəfəsim təngləşməye başlamışdım ki, birdən it hürüşü kəsildi. Mən addımlarımı yavaştırdım. Mənə elə golirdi ki, mən daim düz getsəm, mütləq İrinovsk yolunda Yarmola ilə rastlaşacağam. Lakin mən tezliklə başa düşdüm ki, kol və ağaç kötüklerini yan buraxıb qaçarkən yol barədə tamamilə düşünməmişəm və azmışsam. Belə olduqda mən Yarmolani səsleməye başladım. Lakin o hay vermirdi.

Mən şüursuz olaraq hey irəli gedirdim. Yavaş-yavaş meşə seyrəkləşir, yer getdikcə topa-topa torpağa çevirilir və ayaq altında yatırıldı. Qar üzerinde qalan ləpirlərim tez qaralır və onlara su dolurdu. Bir neçə dəfə mən artıq dize kimi batmışdım. Mən topadan-topaya tullanmalı olurdum; qonur rəngli six mamırla örtülmüş topalarda ayaqlarım, yumşaq xalça üstə olduğu kimi batırıldı.

Tezliklə kolluq tamam qurtardı. Menim qabağında qar basmış böyük girdə bataqlıq açıldı; bəzi yerlərdə ağ pərdə altından tək-tək topa qalxırdı. Bataqlığın eks tərəfində, ağacların arasında, bir evin ağ divarları görünürdü. “Yəqin burada İrinovsk meşəsinin meşəbəyi yaşayır, — deyə mən düşünürdüm. — Onun yanına gedib yolu öyrənməliyəm”.

Lakin həmin evə getmək çox da asan deyildi. Mən dəqiqliğə bataqlığa batırdım. Uzunboğaz çekmələrimin içine su dolmuş və hər dəfə addım atanda onlar bərkdən firçıldıyırırdı; onları çekib aparmaq çox çətin idi.

Mən nehayət bu bataqlıqdan keçdim, balaca bir təpəyə qalxdım; indi artıq mən evi yaxşı gördüm. Bu, hətta ev deyil, ucuq-

sökük daxma idi. O, birbaşa torpaq üstə deyil, yəqin yazda daşqın vaxtı bütün İrinovsk meşəsini su basdığı üçün tırıldır üstə tikilmişdi. Lakin onun bir tərəfi zaman keçdikcə yatmışdır və buna görə də daxma axsaq və kədərlə kimi görünürdü. Bir neçə pəncərə gözünün şüşesi yox idi; onlara cir-cindir təpilməşdi və bu cindir bayırə tərəf çıxırırdı.

Mən sürgünü basıb qapını açdım. Daxmanın içi çox qaranlıq idi, uzun müddət qara baxdığını üçün gözlerimin qarşısında bənövşəyi dairəciklər oynasırdı; buna görə də mən xeyli vaxt daxmada adam olub-olmadığını müəyyən edə bilmədim.

— Ay ev yiyəsi, evdə adam varmı? — deyə mən ucadan soruşdum.

Peçin yanında nə isə qurdalandı. Mən peçə yaxınlaşıb, döşəmə üstə oturmuş qarını gördüm. Onun qabağında bir yiğin toyuq lələyi var idi. Qarı lələkləri bir-bir götürüb tükünü didir və səbətə yiğirdi, çilpaq saplaqları isə yere atırdı.

“Bu ki, Manuylixadır, İrinovskinin küpəgiren qarısıdır”, — deyə mən qarıya diqqətlə baxan kimi fikirləşdim. Nağıllarda təsvir edilən küpəgiren qarının bütün xüsusiyyətləri göz qabağında idi: onun batiq ordları aşağı enərək sıvri, uzun çənəsinə çevirilir və demək olar ki, çənəsi aşağı sallanan burnuna toxunurdu; ordları batmış dişsiz ağızı bir şey çeynəyirmiş kimi daim tərəpənirdi; vaxtilə göy, indi isə solğun olan ifadəsiz, girdə, çox qısa qırmızı qapaqlı dom-balən gözləri qeribə, acıqlı quş kimi baxırdı.

— Salaməleyküm, nənə! — mən mümkün olduqca nəzakətle dedim: — İşdir, sənin adın Manuylixa deyildir?

Bunun cavabında qarının sinəsində nə isə quruladı və xırıldadı; sonra onun dişsiz, fis-fis damışan ağızdan qeribə səsler çıxdı; bunlar gah qoca qarğanın boğuq qarılıtısını andırır, gah da birdən xırıltılı, qırıq-qırıq və zil kişi səsində çevirilirdi:

— Əvvəller, belkə də, mehriban adamlar Manuylixa adlandırıldılar... İndi isə mordək çağırıb, ördək adlandırırlar. Sənə nə lazımdır? — deyə o, öz yeknəsəq məşğələsini davam etdirə-etdirə sert səsle soruşdu.

— Nənə mən yolu azmışsam. Səndə süd varmı?

— Süd yoxdur, — deyə qarı acıqlı-acıqlı sözümüz kəsdi. — Sənin kimiləri meşədə çox gəzir... Hamınıizi yedirdib-içirdə bilmərəm...

— Ha, nənə, sən yaman qonaqsevməz adamsan.

– Doğru deyirsən, atam: tamam sərt adamam. Sizin üçün ləz-zətli yeməklərimiz yoxdur. Yorulmusan – otur, səni daxmadan qovan yoxdur. Bilirsənmi, məsol var deyərler: "Evimizin yanındakı təpə üstə oturmağa, bizim bayramda zəng səsinə qulaq asmağa gəlin, sizin evə nahara gəlməyi isə biz unutmarıq". Bax, bələdir...

Bu ifadələrdən mən o saat qənaətə geldim ki, qarşı doğrudan da başqa yerden gəlmədir; burada naqqal-şimal adamlarının həvəsə işlətdikləri bəzəkli koskin sözləri sevmir və başa düşmürdülər. Lakin qarşı öz işini mexaniki surətdə davam etdirə-etdirə hələ də nə isə burnu altında donquldanırdı, ancaq indi o, daha astadan və anlaşılmaz səslə danışırırdı. Mən yalnız bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı sözləri eşidirdim: "Bax, bu da sənin üçün Manuylixa nənə... Kim olduğu isə – bəlli deyildir... Mənim ki, yaşım ölübdür... Ayaqlarını hey tərpədir, dil boğaza qoymur, ciqqıldayı – xalis sağsağdır..."

Mən bir qədər dinməz oturub qulaq asdım, birdən qarşısında oturan qadının dəli olduğu fikri məndə iyrənc qorxaqlıq hissi oyatdı.

Lakin mən ətrafa göz gəzdirə bilmədim. Daxmanın çox hissəsini iri, üzü qopub tökülmüş peç tuturdu. Qabaqda künçdə ikona yox idi. Divarlardan, yaşıl bığlı ovçular və bənövşəyi rəngli itlər olan adı şəkillər və heç kəsə bəlli olmayan generalların portretləri əvəzinə quru ot dəstələri, bütünlük bitki kökləri və mətbəx qab-qacağı asılmışdı. Nə bayqus, nə də qara pişik gözümə dəymirdi, ancaq peçin üstündən iki dənə iri sığırın təəccüblü və şübhəli nəzərlə mənə baxırdı.

– Nənə, heç olmazsa, doyunca içməyə su verərsinizmi? – deyə mən sesimi ucaldaraq soruştum.

– Odur hey, çəlləkdədir, – deyə qarşı başı ilə işaret etdi.

Su, bataqlıq kifi tamı verirdi. Mən qariya təşəkkür edib (qarşı mənim təşəkkürümə azca belə əhəmiyyət vermədi), yola necə çıxmağı ondan soruştum.

Qarşı birdən başını qaldırıb, solğun quş gözlərini mənə zillədi və tələsik donquldandı:

– Get-get... Oğlan, öz yolunla get. Sənin burada işin yoxdur. Qonaq yaxşıdır, qonaqlıqdır... Get, atam, get...

Mənim getməkdən başqa bir əlacım qalmadı. Lakin birdən sərt qarını heç olmazsa yumşaltmaq üçün sonuncu vasitədən istifadə etdim. Mən cibimdən təzə gümüş beş şahılıq çıxarıb, Manuylixaya

uzatdım. Mən sehv etmədim: qarşı pulu görən kimi hərəkətə geldi, gözləri daha da genişləndi və qic olmuş, dügün-dügün, titrəyən əlini uzatdı.

– Ey, yox, Manuylixa nənə, havayı vermərəm, – deyə mən pulu gizledərək onu cırnatdım. – Hə, bir mənim üçün fala bax.

Cadugərin mixəyi rəngli qırış-qırış üzü narazı halda bürüdü. O, yəqin, tərəddüb edir və buna görə pulu sıxıb gizlətdiyim yumağuma aciz-aciz baxırdı. Lakin tamahkarlığı üstünə gəldi.

– Hə, hə, gedək, gedək də, – o, yerindən güclə qalxaraq, fış-fışla dedi. – İndi mən heç kəs üçün fala baxmiram, əzizim... Yadımdan çıxıb... Qocalmışam, gözlərim görmür. Ancaq sənin sözünü yerə sala bilmerəm.

Qarşı divardan tuta-tuta, bükülmüş bədəni hər addımda titrəyətitrəyə stola yaxınlaşdı, bir dəst qonur rəngli, zaman keçdikcə sışmiş kart çıxarıb, onlara daraq vurdub və mənə tərəf itələdi:

– Kəs gö-rüm... sol ellə kəs. Ürəklə...

Qarşı barmaqlarına tüpürüb, kartları düzənməyə başladı. Kartlar stolun üstə düşüb, xəmirdən yoğrulub hazırlanmış kimi səs çıxarıb və düzgün səkkiz guşəli ulduz təki düzüldü. Manuylixa axırıncı kart üzü aşağı kralın üstünə qoyduqdan sonra əlini mənə uzatdı və dilənçi kimi, xalis qaraçı səsile uzada-uzada dedi:

– Nəzirimi ver, yaxşı ağa... Xoşbəxt olacaqsan, varlı olacaqsan...

Mən gümüş pulu onun ovcuna basdım. Qarşı, meymun kimi cəld hərəkətə onu yanağının dalında, baş yaylığının altında gizlətdi.

– Sənin üçün uzaq yoldan böyük maraq çıxır, – deyə o, adəti üzrə tez-tez danışmağa başladı. – Kərpicxallı xanımla görüşünüz və əhəmiyyətli bir evde nə isə xoşagelməz səhəbetiniz olacaqdır. Tezliklə xəç kraldan sənə qəfil xəber gələcəkdir. Sənin üçün nə isə engelli bir iş çıxır, sonra isə yenə nə isə azca pul çıxır. Böyük bir məclisdə olacaqsan, keflənəcəksən... Çox da bərk keflənməyəcəksən, ancaq sənin üçün içki çıxır. Ömrün uzun olacaqdır. Əger altmış yeddi yaşında ölməsən, o zaman...

Qarşı, nəyə isə qulaq asırmış kimi birdən səsini kəsib, başını qaldırıb. Mən də diqqətlə qulaq asmağa başladım. Bir qadın teravətli, cingiltili və gur səslə mahni oxuya-oxuya daxmaya yaxınlaşdı. Lətfətli malorus mahnisinin sözlərini mən də eşitdim:

Çiçeyin çoxluğundan  
Kalinka başın ayır.  
Mürgü ele şirindir  
Başım ciynime dəyir.

— Hə, di get, mənim bala şahinim, — deyə qarı eli ilə məni stoldan uzaqlaşdıraraq, təşvişlə vuruxmağa başladı. — Sənin başqalarının daxmalarında işin yoxdur. Hara gedirdinse get...

Qarı hətta gödəkçəmin qolçağından yapışib qapıya terəf dardı. Onun üzündə nə isə vəhşicəsinə təşviş ifadəsi var idi.

Lap daxmanın yanında birdən mahni səsi kəsildi, dəmir sürgü bərk cingildədi və açılmış qapının işığında ucaböylü, gülerüzlü bir qız göründü. O, iki əllə zolaq-zolaq önlüyündə ehtiyatla yapışmışdı; oradan üç dənə qırmızıboyunlu və işıldayan qaragözlü xırdaqua quş başı boylanırdı.

— Nənə, bax, alacehrə quşları yenə dalımcı düşdülər, — deyə o, ucadan gülə-gülə qışqırdı, — gör nə məzəlidirlər... Lap acdırılar. İşin tərsliyindən yanımıda çörək yox idi.

Lakin qız məni görüb, dərhal səsini kəsdi və qıpçırmızı qızardı. Onun qara, qələm qaşları narazı halda çatıldı, sualedici gözleri isə qarıya zilləndi.

— Bax, ağa gəlibdir... Yolu soruşur, — deyə qarı izah etdi. — Hə, atam, bəsdir sərinləndin. Su içdin, söhbət elədin, di öz hörmətini bil. Biz sənin tay-tuşun deyilik...

— Bəri bax, qəşəng qız, — deyə mən qızı müraciət etdim, — Lüt-fən mənə İrinovsk yoluna gedən cığırı göstərin, yoxsa min il də qalsa mən sizin bu bataqlıqdan çıxa bilmərəm.

Görünür yumşaq, xahişdici səslə dediyim sözler ona təsir etdi. Qız alacehrələri ehtiyatla peçin üstünə sığırçınların yanına qoydu, əynindən çıxardığı qısa svitkasını<sup>1</sup> taxtın üstə atdı və dinməz-söyləməz daxmadan çıxdı.

Mən onun dalınca getdim.

— Sənin bu quşların ələ öyrədilmişdir? — deyə mən qızı çataçata soruşdım.

— Ələ öyrədilmişdir, — deyə qız kesik-kesik və hətta mənə baxmadan cavab verdi. — Hə, baxın, — o, çəperin yanında dayanaraq

dedi. — O balaca cığırı görüşünüzmü, odur, şam ağaclarının arasındada? Görürsünüz mü?

— Görürəm...

— O cığırla düz gediniz. Elə ki, palid kötüyünə çatdırınız, sola dönersiniz. Sonra elə düz meşə ilə də gediniz. Elə orada İrinovsk yolu qabağınıza çıxacaqdır.

Qız sağ əlini uzadıb yolun istiqamətini gösterərkən, mən biixtiyar ona baxıb həzz alırdım. O, alınlarını, ağız və çənelərini bağlayan yeknesəq və qorxaq sıfatlı yerli "qızlardan" tamam fərqlənirdi. Mənim tanış olmadığım bu ucaboy, qarayanız, iyirmi-iyirmi beş yaşlı qız sərbəst hərəkətli və qədd-qamətli idi. Enli ağ köynək onun cavan, iri sinəsi üstə sərbəst və qəşəng otururdu. Onun üzünün orijinal gözəlliyyini bircə dəfə gördükdə unutmaq mümkün deyildi, lakin bu üzə alışdıqdan sonra da onu təsvir etmək çətin idi. Ortadan kesilən qələm qaşları onun qəşəng, iri, işildayan qara gözlerinə gizli hiyləger, hakim və sadəlik ifadəsi verirdi; dərisi qaraşın-çəhrayı idi, özünəməxsus dodaqlarının əyintisi var idi, bir qədər yoğun olan alt dodağı qəti və şıltaq ifadə ilə qabağa çıxırı.

— Doğrudanmı siz belə xəlvəti yerde tek yaşamağa qorxmursunuz? — deyə mən çəperin yanında ayaq saxlayıb soruşdım.

Qız etinasızlıqla ciyinlərini çekdi.

— Nədən qorxacağıq? Buralara canavar gelmir.

— Məgər təkcə canavarlar qorxuludur... Sizin evi qar basa biler, yanğın baş verə biler... Başqa işlər də ola biler. Siz burada təksiniz, heç kəs köməyinizi gəle də bilməz.

— Şükür Allaha! — deyə qız əlini saymazyana yelletdi. — Nənəm-lə məni tamam rahat buraxsa idilər, daha yaxşı olardı, yoxsa...

— Yoxsa nə?

— Cox bilsəniz, təz qocalarsınız, — deyə o, sözümüz kəsdi. — Siz özünüz kimsiniz? — Qız təşvişlə soruşdu.

Mən başa düşdüm ki, yəqin, qarı da, bu qəşəng qız da "Hökumət adamları" tərəfindən sıxışdırılmaqdan qorxular, buna görə də tələsik onu sakitləşdirməyə başladım.

— Ah! Sən, lütfən, narahat olma. Mən nə uryadnik, nə mirzə, nə aksiz deyiləm, bir sözə heç bir rəis deyiləm.

— Yox, siz doğru deyirsiniz?

— Vicdanıma and içirom. Allah haqqı, mən sadəcə bir adamam. Mən sadəcə bir neçə aylığa bura qonaq gəlmİŞEM, sonra isə çıxb

<sup>1</sup> Svitka – ukraynalıların uzun üst paltarı

gedəcəyəm. İstəsən, bura gəldiyimi ve sizi gördüyümü heç kəsə demərəm. Sen mənə inanırsanmı?

Qızın üzü bir az aydınlaşdı.

– Hə, deməli, əgər yalan danışmırınsa, onda düzünü deyiniz. Bəs siz necə: əvvəller bizim barəmizdə eşitmisiniz, yaxud bilmədən gəlib çıxmışınız?

– Heç özüm də bilmirəm ki, sənə necə deyim... Eşitmeyin-e-eşitmışım, tutalmı, mən hətta bir gün sizin yanınıza gelmək fikrində də olmuşam, bu gün isə təsadüfən gəlmisəm, – yolu azmışam... Hə, indi isə de görüm, siz nə üçün adamlardan qorxursunuz, onlar size nə pislik etmişlər?

Qız yoxlayırmış kimi şübhəli nəzərlə mənə baxdı. Lakin mənim vicdanım təmiz idi, buna görə də onun zillənmiş nəzərinə göz qırpmadan tab getirdim. Belə olduqda qız getdikcə artan həyəcanla danışmağa başladı:

– Onlar bizi incidirlər... Sadə adamlar pis deyiller, ancaq rəislər... Uryadnik gəlib – alır, nahiye, pristavı gəlib – alır. Almamışdan qabaq hələ nənəmi təhqir edir: sən, deyir, küpəgirən qarisan, şeytansan, katorqada olmuş adamsan... Eh! Nə deyim!

– Sənə necə, əl vururlarmı? – birdən ehtiyatsız sual verdim.

Qız təkəbbür və cürətlə başını aşağıdan yuxarı qaldırdı və onun qiyılmış gözlərində acıqlı qələbə işığı parladı...

– Əl vurmurlar... Bir dəfə bir nəfər yerölçən mənə yaxınlaşdı... Bax ha, könlüne nevazış düşmüdü... Mən ona elə nevazış göstərdim ki, o, yəqin indiyə kimi həmin nevazışı unutmamışdır.

Bu istehzali, lakin özünəməxsus təkəbbürlü sözlər o qədər kobud və sərbəst səsləndi ki, mən biixtiyar fikirləşdim: "Lakin sən ebes yerə şam meşəliyində böyüməmisən – səninlə zarafat eləmək doğrudan da təhlükəlidir".

– Məger bizim bir adamlı işimiz var?! – deyə o, getdikcə mənə daha çox inanaraq, sözüne davam etdi. – Bize adamlar heç lazımlı deyiller. İlkə bir dəfə sabun və duz almaq üçün qəsəbəyə gedirəm... Bir də nənəm üçün çay almağa, – o, yaman çay içəndir. Heç adam üzü görməsək, daha yaxşı olar.

– Hə, mən görürəm ki, nənə ilə sənin adamlardan xoşunuz gəlmir... Bəs mən necə, vaxtımı olanda bir dəqiqliyə yanınıza gələ bilərəmmi?

Qız güldü və onun qəşəng üzü qəribə halda, gözlenilmədən dəyişdi! Üzündə əvvəlki sərtlilikdən bir iz belə qalmadı: üzü aydınlaşdı, utancaq, uşaq ifadəsi aldı.

– Bizdə sənin nə işin ola bilər? Nənəmlə mən kedərlə adamlarıq... Nə cybi var, siz doğrudan da mehriban adamsınız, gəlin. Ancaq bir iş var... Siz işdir bize gəlsəniz, onda yaxşısı budur, tüfəngsiz gəlin...

– Sən qorxursan?

– Mən nəden qorxacağam? Mən heç nədən qorxımuram, – onun səsində yena də öz qüvvəsinə inam səsləndi. – Ancaq mənim tüfəngdən xoşum gəlmir. Quşlar, yaxud dovşanları vurmaq nəyə lazımdır? Onların heç kəsə pisliyi dəymir, onlar da bizim kimi yaşamaq istəyirlər. Mən onları sevirəm: onlar balacadırlar, heyvandırlar... Hə, ancaq kifayətdir, sağ olun, – o tələsik dedi, – mən adınızı bilmirəm... Qorxuram ki, nənəm deyinməyə başlar.

Qız başını aşağı əyib, küləyin dağıtdığı saçlarını əlleri ilə tututu yüngül və iti addımlarla daxmaya qaçıdı.

– Dayan, Dayan! – deyə mən qışqırdım. – Bəs sənin adın nədir? Gel eməlli-başlı tanış olaq.

O, bir anlıq ayaq saxlayıb, mənə tərəf döndü.

– Mənim adım Alenadır... Burada isə – Olesya deyirlər.

Mən tüfəngi ciynimə keçirib, göstərilən yolla getdim. Mən, ensiz, güclə görünən meşə cığırının başlığı kiçicik təpeye qalxdım və boylanıb baxdım. Küleyin yavaşça yelləndirdiyi Olesyanın qırmızı tumani hələ də daxmanın artırmasında görünür, gözqamaşdırıcı ağ hamar qar fonunda parlaq leke kimi gözə çarptırdı.

Məndən bir saat sonra Yarmola evə getdi. Adətinə görə boşbos danışmağa həvəsi olmayan Yarmola mənim necə və harada azdığım barədə bir kəlmə də soruşmadı. O, təkcə ötəri olaraq dedi:

– Oradadır... Mən dovşanı mətbəxde qoymuşam... onu qızardacağıq, yaxud bir adam üçün göndərəcəksiniz?

– Yarmola, sən heç bilirsənmi mən bu gün hara getmişdim?

– deyə meşə qarovalıçusunun təəccübünü qabaqcadan təsəvvür edərək dedim.

– Niyə bilmirəm – deyə Yarmola kobudcasına donquldandı.

– Məlumdur, küpəgirən qariların yanına getmişdiniz...

– Bunu sən haradan bildin?

— Niyə bilmeyim? Gördüm ki, siz hay vermirsiniz, mən qayıdır  
izinizə düşdüm... Eh, pani-ıç! — deyə o, ovqatı təlx halda tənə ilə  
əlavə etdi. — Sizə belə işlərle məşğul olmaq yaramaz... Günahdır!

#### IV

Bu il yaz erkən, fasılısız, həm də həmişə Polesyedə olduğu  
kimi qəfildən geldi. Kəndin küçələri ilə coşqun, mixəyi rəngli, işl-  
dayan, qarşılara çıxan daşların etrafında köpüklənən, talaşa və  
qaz tüklərini sürətlə hərlədə-hərlədə aparan balaca çaylar axmağa  
başladı. Səma və sanki fırlanan ağ girdə ucan buludlar iri su gölmə-  
çelerində əks olunmağa, damlardan su damlları tökülməyə başla-  
di. Yol kənarlarındakı ağ söyüd ağaclarına qonmuş saysız-hesabsız  
sərçələr elə bərkdən və həyəcanla cikkildəşirdi ki, onların səsindən  
heç bir şey eşitmək olmurdu. Hər yerde şənlik, hövsləsiz coşqun  
həyat hiss olunurdu.

Qar əriyirdi, yalnız dərə və kölgəli meşə boynunda bəzi yerlər-  
de çirkli və yumşaq qar qalırdı. Onun altından qış ərzində dincəlmış  
çilpaq, nəm, isti və təzə şirə ilə dolu, yeni analıq həsrəti çeken tor-  
paq görünürdü. Qara torpaqdan yüngül buxar qalxır və havanı donu  
açılan torpaq iyi — hətta şəhərdə belə başqa iyərin arasında tanınan  
həmin təravətli, oğrun və güclü məstedici yaz iyi doldururdu. Mənə  
elə gəlirdi ki, bu ətirlə bərabər mənim qəlbime narahat intizar və  
tutqun duygu dolu şirin və mehriban yaz kədəri — sizin gözlərinizdə  
bütün qadınları qəşəngləşdirən və öten yazlar barədə həmişə qeyri-  
müəyyən təəssüf doğuran şairanə bir kədər dolurdu. Gecələr isti-  
leşirdi; onların nəm qaranlıq zülmətində təbiətin gəzə görünməyən  
tələsik yaradıcı işi hiss olunurdu...

Bu yaz günlərində Olesyanın surəti mənim başımdan çıxmırıldı. Tek qaldıqda fikrimi bir yere daha yaxşı toplamaq və onun gah sərt,  
gah hiyləger, gah da mehribancasına gülümsəyən simasını, qoca şam  
meşəliyinin azad qoynunda böyükmiş cavan yolkə ağacları kimi  
onun boy-buxunlu və qüvvətli cavan bədənini, onun qəflətən  
alçaq, yumşaq ahəngli, təravətli səsini... təsəvvürümüzdə döñə-döñə  
canlandırmak üçün uzanıb gözlerimi yummaq mənə lezzət verirdi.  
“Onun bütün hərəkətlərində, onun sözlərində, — deyə mən fikirlə-  
şirdim, — nə isə mərhəmetli (əlbəttə ki, bu çox bayağı sözün yaxşı

mənasında), nə isə anadangəlmə incə sadəlik vardır...” Həm də  
qızı əhatə edən sərr, küpəgirən qarının mövhümi şöhrəti, meşənin  
qalın yerində, bataqlığın içindəki həyat və xüsusilə — mənə müra-  
ciətlə deyilən bir neçə sözdə hiss edilən öz qüvvəsinə bu təkəbbür-  
lü inam məni Olesyaya tərəf cezb edirdi.

Bu heç də təsadüfi deyildir ki, meşə ciğirləri azca quruyan kimi  
mən direklər üstə güclə duran daxmaya yollandım. Qarı donqu-  
danarsa, onu sakitləşdirmək üçün mən özümlə yarım girvenkə çay  
və bir neçə ovuc parça qənd götürdüm.

Mən geləndə qadınların hər ikisi evdə idi. Qarı parlaq alov saçan  
peçin yanında qurdalanırdı, Olesya isə çox hündür skamyaya üstə otu-  
rub, ketan toxuyurdu; mən içəri girərkən qapını vurduqda qız dönüb  
baxdı, əlli altındakı sap qırıldı və mil döşəmə üstə diyirləndi.

Qarı üz-gözünü turşuda-turşuda və ovcu ilə üzünü peçin istisini-  
dən qoruya-qoruya bir qeder diqqətə və acıqli-acıqli mənə baxdı.

— Salameleyküm, nənəcan! — Mən uca, şən səslə dedim. — Yəqin  
məni taniya bilmirsən? Yadindadırı, mən keçən ay yolu soruşmağa  
gelmişdim? Sən hələ mənim üçün fala da baxdin?

— Atam, heç bir şey mənim yadımda deyildir, — qarı narazı halda  
başını bulaya-bulaya fis-fisla dedi, — yadımda deyildir. Mən heç cür  
anlaya bilmirəm ki, sənin bizlə nə işin var? Bizdən sənə tay-tuş  
olarmı? Biz sadə, avam adamlarıq... Sənin burada işin yoxdur. Meşə  
böyükdür, gəzməli yeri çoxdur... belə...

Soyuq qarşılığım üçün tamam karixib qalmışdım, elə pis  
vəziyyətə düşmüssəndim ki, bilmirdim nə edim: qarının kobudluğunu  
zarafata çeviririm, yaxud özüm qəzəblənim, yaxud da, nehayət, bir  
kəlmə de söz deməmiş çıxmı gedim. Mən üzümdə aciz ifadə ilə biix-  
tiyar Olesyaya tərəf döndüm. Qız sadə istehzalı təbessümə azca  
gülümsündü, cəhrənin dalından qalxdı və qarıya yaxınlaşdı.

— Nənə, qorxma, — qız barışdırıcı səslə dedi, — o, pis adam deyil,  
bizə pislik etməz. — O, qabaq künçdəki skamyada mənə yer göstəre-  
göstərə və qarının donquldanmağına daha əhəmiyyət verməyərək,  
əlavə etdi: — xahiş edirəm oturasınız.

Qızın göstərdiyi hörmətçilikden ruhlanıb, mən en ciddi vasitəyə  
el atmağı fikirləşdim.

— Nənəcan, sən çox acıqlısan... Qonaq qapı ağzına çatmamış,  
sən onu söyməyə başlayırsan. Mən isə sənin üçün bəxşış gətirmi-  
şəm, — mən çantadan bağlıları çıxara-çıxara dedim.

Qarı bağlılara öteri nəzer saldı, lakin dərhal üzünü peçə təref çevirdi.

— Senin heç bir bəxşisin mənə lazım deyildir, — qarı atəşkeşlə peçdəki kömürləri tez-tez qurdalaya-qurdalaya donquldandı. — Belə qonaqlardan çox görmüşük. Əvvəlcə pişim-pişimlə adamın ürəyini alırlar, sonra iso... O kağız kisədəki nədir? — deyə o, birdən mənə təref döndü.

Mən o saat qəndi ona verdim. Bu, qarını yumşaltdı, o yənə donquldansa da, artıq əvvəlki kimi barışmaz səslə donquldanmırı.

Olesya yənə oturub ip əyirməyə başladı, mən isə onun yanında alçaq, qısa və laxlayan balaca skamyası üstə oturdum. O, sol əlilə ağ, ipək kimi yumşaq kətan lifini süretlə eşir, sağ əlilə isə yüngülçə vizildayan cəhrəni hərədirdi; o, iyi gah, demək olar ki, yerə toxunana kimi aşağı buraxır, gah da cəld onu tutur və barmaqlarının qısaca hərəketi ilə yənə fırladırdı. İlk baxışda çox sadə görünən, lakin əslində böyük, əsrlər boyunca davam edən vərdiş və cəldlik tələb edən bu işin öhdəsindən qız asanlıqla gelirdi. Mən biixtiyar bu əllərə nəzər saldım: onlar işləməkdən kobudlaşmış və qaralmış olsalar da, lakin balaca və gözəl idilər — nəzakətli qızların çoxu bu əllərə hesəd aparardı.

— Bax, siz onda mənə heç demədiniz ki, nənəm sizin üçün fal açmışdır, — Olesya dilləndi. Mənim ehtiyatla çəvrilib geri baxdığını gördükdə isə əlavə edib dedi: — Eybi yoxdur, eybi yoxdur, onun qu-laqları bir az ağır eşidir, söhbətimizi eşitməz. O, təkcə mənim səsimi yaxşı eşidir.

— Bəli, fal açmışdır. Nə olsun?

— Heç, ele-bele... Ele-bele soruşram... Siz fala inanırsınız mı? — deyə Olesya mənə öteri, oğrun nəzər saldı.

— Nəyə? Sənin nənənin mənim üçün açdığı fala, yaxud ümumiyyətlə fala?

— Yox, ümumiyyətlə fala...

— Necə deyim, doğrusu, inanıram, ancaq, nə bilim? Deyirlər ki, ele hadisələr olur ki... hətta, ağıllı kitablarda da bu haqda yazırlar. Ancaq bax, sənin nənənin dediklərinə isə mən heç inanıram. Belə fal açmayı bütün kəndlə arvadları bacarar.

Olesya gülümşündü.

— Bəli, bu doğrudur ki, o, yaxşı fal açmir. Qocalıbdır, həm də çox qorxur. Kartlar sizin üçün nə göstərdi?

— Maraqlı bir şey göstərmədi. Adətən deyilən sözlər idi: uzaq yol, xaç marağı.. heç yadimdə da qalmamışdır.

— Bəli, bəli, artıq o, yaxşı falçı deyildir. Qocalıqdan sözlərin çoxunu unutmuşdur... Daha ona falçılıq nə yaraşır? Bir de ki, o qorxur. Təkcə pul görəndə, fal açmağa razılıq verir.

— O, nədən qorxur?

— Aydın məsələdir ki, rəisişlərdən qorxur.. Uryadnik geləndə həmişə hədələyir: "Mən, deyir, istədiyim vaxt səni dama basa bileyəm. Sən bilirsənmi, deyir, cadugərlik üstə, sizin kimi adamlara nə cəza verirlər? Sokolini adasına, həmişəlik, katorqa işinə sürgün cəzası verirlər". Siz necə bilirsiniz, o, doğru deyir, yaxud yalan danışır?

— Yox, yalan danışmağınə yalan damışır; bu iş üçün həqiqətən cəza verilir, ancaq o deyən kimi belə dehşətli cəza yox... Hə, Olesya, sən də fal aça bilirsənmi?

Qız, deyəsən bir anlığa tutuldu.

— Fal açıram... Ancaq pula yox, — deyə o tələsik əlavə etdi.

— Bəlkə sən mənim üçün də kartla fal açasan?

— Yox, — deyə o, başını tərpədə-tərpədə, asta, lakin qəti səslə cavab verdi.

— Niye fal açmaq istəmirsən? Hə, indi olmasın, sonralar bir vaxt... Nə isə mənə elə gelir ki, sən mənə düzünü deyərsən...

— Yox, sənin üçün fal açmayıacağam. Heç bir vəchle sənin üçün fal açmayıacağam.

— Hə, Olesya, bu heç yaxşı olmadı. İlk tanışlığımız xatirinə sözümüz yere salmamalısan... Sən nə üçün razi olmursan?

— Çünkü mən artıq sizin kart falı açmışam, ikinci dəfə olmaz...

— Olmaz? Nə üçün? Mən bunu başa düşmürem.

— Yox, yox, olmaz... olmaz... — deyə Olesya mövhumi dehşətə piçildədi. — Taleyi iki dəfə yoxlamaq olmaz... O, bunu bilər, gizlice qulaq asar... Tale ondan soruşturulmasını sevmir. Buna görədir ki, bütün falçılar bədbəxtidirlər.

Mən Olesyaya zarafatla cavab vermək istədim, ancaq bunu bacarmadım: onun sözlərində olduqca böyük inam var idi, hətta qız taleyin adını çəkəndə qəribə halda qorxa-qorxa boyanıb qapıya baxıqdə, mən də biixtiyar qapıya baxdım.

— Hə, əgər mənim üçün fal açmaq istəmirsənə, onda danış görüm o zaman mənim üçün nə çıxdı? — deyə mən xahiş etdim.

— Yox... Danışmasam yaxşıdır, — Olesya dedi və gözlərində yalvarıcı uşaq ifadəsi göründü. — Lütfən xahiş etməyiniz... Sizin üçün yaxşı çıxmazdı... Yaxşıı xahiş eləmeyin.

Lakin mən inadla xahiş edirdim. Mən baş aça bilmirdim ki, onun intiması və mənim taleyim haqqındaki tutqun işaretləri falçı qadının süni üsulları idi, yaxud o, dediklerinə həqiqətən özü inanırırdı, ancaq mən özümü itirdim, demək olar ki, məni dəhşət bürüdü.

— Di yaxşı, sözüm yoxdur, deyim, — Olesya nəhayət razılıq verdi.

— Ancaq baxın ha, şərti şumda kəsek ki, xırmandı yabalasca düşməsin. Sizə xoş gəlmeyən bir şey olarsa, açıqlanmayın. Sizin üçün bu çıxdı: siz mərhəmətli adam olsanız da, ancaq zəifsiniz. Sizin mərhəmətiniz yaxşı, səmimi deyildir. Siz öz sözünüzün yiyəsi deyilsiniz. Siz özünüyü adamlardan yüksək tutmaq istəyirsiniz, ancaq özünüz, bunu istəməsəniz də, onlara tabe olursunuz. İcki içməyi, habelə... sevirsiniz. Hə, heç fərqi yoxdur, deyirəmse qoy hamısını deyim... Qadınlara çox həvəsiniz var, buna görə də həyatınızda çox müsibət çəkəcəksiniz... Siz pulun qədrini bilmirsiniz və pul yiğmağı bacarmırsınız — heç vaxt varlı olmayıacaqsınız... Dalisini deyimmi?

— Deginen, deginen! Nə bilirsənse, hamısını deginen!

— Sonra kartda çıxdı ki, sizin həyatınız şən olmayıacaqdır. Siz heç kəsi ürəkdən sevmeyəcəksiniz, çünki sizin ürəyiniz soyuq, tənbəldir, sizi sevənləri isə çoxlu dərəcə mübtəla edəcəksiniz. Siz heç vaxt evlənməyəcəksiniz, beləcə subay oləcəksiniz. Həyatınızda sizə böyük xoşbəxtlik üz verməyəcəkdir, lakin çox sixıntı çəkəcək və yaşayışdan bezikcəcəksiniz... Elə bir vaxt gələcək ki, siz öz-özünüze əl qaldırmaq istəyəcəksiniz... Sizin belə bir işiniz olacaqdır... Ancaq ürəyiniz gəlməyəcək, beləcə dözəcəksiniz... Böyük ehtiyac içinde yaşayacaqsınız, ancaq ömrünüzün axırında sizin yaxın adəminizin ölümü üzündən, hem də tamamilə sizin üçün gözlənilmədən taleyiniz dəyişəcəkdir. Ancaq bütün bunlar çox-çox iller bundan sonra olacaqdır, bax bu il isə... Məhz nə vaxt olacağını mən bilmirəm, — kartlar çox yaxın zamanda olacağını göstərir... Bəlkə lap elə bu ayda...

— Axi bu il nə olacaqdır? — Olesya sözünü kəsdikdə mən soruşdum.

— Dalisini deməyə qorxuram. Kartda sizin üçün bir nəfər xəc xanım tərəfindən böyük məhəbbət çıxır. Ancaq bunu başa düşə

bilmirəm ki, o xanım ərli arvaddır, yaxud qızdır, bunu da bilişəm ki, o, qara saçlıdır.

Men biixtiyar Olesyanın saçlarına nəzər saldım.

— Siz nə baxırsınız? — deyə qız bezi qadınlara xas olan vərdişlə mənim baxışımı anlayaraq birdən qızardı və qeyri-ixtiyari olaraq saçlarını düzəldə-düzəldə və daha da qızara-qızara sözünə davam etdi: — Hə də, mənim saçlarım kimi.

— Sen deyirsən ki, xəç xanım tərəfdən böyük məhəbbət olacaq? — deyə mən zarafat etdim.

— Gülməyin, gülmək lazımdır, — Olesya ciddi, demək olar ki, sərt səslə dedi. — Mən size yalnız bütün həqiqəti deyirəm.

— Di yaxşı, gülmərəm, gülmərəm. Sonra?

— Sonra... Oh! Həmin xəç xanım üçün pis çıxır, ölümdən də pis çıxır. O, sizin ucbatınızdan elə biabır olacaqdır ki, bütün ömrü boyu yadından çıxmayaçaqdır, onun üçün uzun müddətə kedər çıxır... Sizin üçün isə, onun bəxt ulduzunda heç bir şey çıxmır.

— Beri bax, Olesya, bəlkə kartlar səni aldatmışdır? Mən nə üçün xəç xanuma bir belə pişlik edirəm? Mən sakit, təvazökar adamam, sən isə mənim haqqında o qədər qorxulu şeylər dedin ki, daha nə deyim.

— Hə, daha bunu mən bilmirəm. Həm də elə çıxdı ki, bunu siz etməyəcəksiniz, — qəsdən deyil, necə deyərlər, o, bu bələya sizin ucbatınızdan düçər olacaqdır... Bax, mənim dediklərim düz çıxanda, məni xatırlarsınız.

— Olesya bütün bunları sənə kart dedimi?

O, dərhalı cavab vermədi, həm də qeyri-müəyyən və deyəsən həvəssiz cavab verdi:

— Kart da deyir... Bir də ki, mən özüm kartsız çox şeyi adamın üzünə baxanda görüşəm. Məsələn, işdir bir adam tezliklə, həm də pis halda ölməlidirsə, mən bunu dərhal onun üzündə oxuyuram; hətta mənim onunla danışmağım da lazımdır.

— Sən onun üzündə nə görürsən?

— Heç özüm də bilmirəm. Birdən məni dəhşət bürüyür, elə bil ki, o cansız halda qabağında durur. Bax, istəyirsiniz nənəmənənə soruşun, o, mənim doğru dediyimi sizə deyer. Dəyirmənci Trofim keçən il yox, o biri il dəyirməncəndə özünü asdı, mən isə onu ölümündən iki gün qabaq gördüm və elə onda nənəmə dedim: "Nənə, bir bax, Trofim bu günlərdə pis kökdə oləcəkdir". Elə də oldu. Keçən milad

bayramı günlerinde at oğrusu Yaşka bize gəlib, nənəmdən xahiş etdi ki, onun üçün fal açın. Nənəm onun adına kartları düzüb, fal açmağa başladı. O, zarafatla soruşdu: "Nənə, sən mənə de görüm mən necə ölücəyəm?" Özü isə gülürdü. Mən ona baxan kimi, donub yerimdə qaldım: gördüm ki, Yaşka oturub, üzü meyit üzü kimidir, gömgöydür... Gözleri bağlı, dodaqları isə qapqaradır... Bir həftədən sonra eşitdik ki, Yaşka atları uğurlayıb aparmaq istəyəndə kəndlilər onu tutmuşlar... Bütün gecəni döymüşlər... Buranın adamları qəzəblidirlər, rəhmsizdirlər, onun dabanlarına mix vurmuş, payalarla qabırğalarını sindirtmişlər, səhərə yaxın isə o, ölmüşdür.

- Bəs sən nə üçün ona demədin ki, səni bədbəxtlik gözleyir?

- Niye deyim? - Olesya etiraz etdi. - Alnında nə yazılıbsa, o olacaqdır! Əgər desəm, o ömrünün son günlerini əbəs yera həyəcan içinde keçirəcəkdi... Bu mənim özümə də iyrənc galır ki, görürəm, öz-özümdən zəhləm gedir... Ancaq nə edim? Mənim taleyim beledir. Mənim nənəm, cavan olanda, ölümü də bilirdi, anam da, nənəmin anası da - bu bizdən asılı deyildir... bu, bizim qanımızdır.

O, daha ip əyirmirdi, başını aşağı dikiib, əllerini dizləri üstə qo- yaraq otururdu. Onun, bəbəkləri genişlənmiş hərəkətsiz gözlərində nə isə anlaşılmayan dehşət, qəlbini himaya edən sırlı qüvvələrə və fəvqələdə biliklərə nə isə kölə tabeçiliyi ifadə olunurdu.

## V

Bu zaman qarı qırąqları naxışlı təmiz dəsmalı stolun üstə salıb, ağızından buğ çıxan güvəci onun üstə qoydu.

- Olesya, gəl şam yeməyini ye, - deyə qarı nəvəsini çağırıdı və bir dəqiqəlik tərəddüdden sonra mənə müraciətlə əlavə etdi, - bəlkə, cənab, siz də bizimlə yeməye oturasınız? Buyurun... Ancaq bizim yeməyimiz o qədər də yaxşı deyildir, biz sup deyil, sadəcə çöl qarabaşığı yarması bişiririk...

Demək olmaz ki, qarı xüsusi bir inadla məni süfrəyə dəvət etdi, buna görə de mən imtina etməyə hazırlaşdım, lakin Olesya məndən elə sevimli sadəliklə və elə mehriban tebəssümle xahiş etdi ki, mən biixtiyar razılıq verməli oldum. Olesya özü mənim üçün dolu nimçə xörək tökdü - bu, qarabaşaq yarması, piy, soğan, kartof və toyuq ətindən bişirilmiş çox ləzzətli və qidalı yemək idi. Yeməyə

oturanda nə nənə, nə də nəvə xəç vurmadi. Mən şam yeməyi vaxtı daim hər iki qadını müşahidə edirdim, çünki mənim möhkəm etiqadıma görə (mən elə indi də bu etiqaddayam) adam yemək vaxtı olduğu kimi, heç yerdə aydın fikir söylemir. Qarı xöreyi acgözlükə tələsik yeyir, ağızını bərk-bərk marçıldadır və iri çörək tikələrini ağızına dürtürdü, onun orduları çox şisir və hərəkət edirdi. Olesyanın hətta yemək hərəkətlərində də nə isə anadangəlmə nəciblik var idi.

Şam yeməyindən bir saat sonra mən dırəklər üstə duran daxmanın sahibləri ile xudahafızlaşmış getdim.

- İstəyirsiniz mən sizi bir az ötürüm, - deyə Olesya təklif etdi.

- Bu nə ötürməkdir! - qarı acıqlı-acıqlı, fis-fisla dedi. - Qaxılıb bir yerdə otura bilmirsən, cırçırama...

Lakin Olesya artıq qırmızı kəşmiri şalını başına örtmüssü, o, bir-dən qaçıb nənəsini qucaqladı və marçılı ilə öpdü.

- Nənə! Sevimli, əziz, mehriban nənə... mən bircə dəqiqəliyə gedirəm, bu saat qayıdırıam.

- Di yaxşı, di yaxşı, yelbeyin, - deyə qarı zəif hərəkətlə onu özündən uzaqlaşdırıldı. - Siz, cənab, məni qınamayım: o, lap səfəh qızdır.

Biz ensiz ciğrı keçib, palçıqdan qaralmış, başdan-başa heyvan dırnaqları ilə tapdallanmış və təkerlərin aćlığı şırımlara su dolmuş meşə yoluna çıxdıq; batan günəşin al şəfəqi bu sularda yanğın kimi eks olunurdu. Biz, hələ qardan sonra qurumamış, başdan-başa keçənilki qonur xəzan yarpaqları dolu olan yol kenarı ilə gedirdik. Bezi yerlərdə bu sarı ölü yarpaqların arasından "yuxu" adlı iri zəng çiçəkləri - Polesyenin ilk çiçəyi öz bənövşəyi başını qaldırırdı.

- Bəri bax, Olesya, - deyə mən sözə başladım, - mən bəzi şeyləri səndən soruşmaq istəyirəm, ancaq qorxuram ki, sənin acığın tutar... Sən mənə de görüm, doğru deyirlər ki, sənin nənen... bunu necə deyim?..

- Cadugərdir? - deyə Olesya özü sakitcə mənə kömək etdi.

- Yox, cadugər yox... - deyə mən pərt oldum. - Hə də, istəyir-sənsə cadugər olsun. Əlbəttə, camaat çox söz deyə biler. Nə üçün də o, sadəcə, otları, vasitələri, tilsimi bilməsin?.. Ancaq, bax ha, əger bu sənin xoşuna gəlmirsə cavab verməyə də bilərsən.

- Yox, niye, - deyə Olesya sadəcə cavab verdi, - bunda xoşa gəlməyen nə var ki? Bəli, o, doğrudan da cadugərdir. Ancaq o, indi qocalmışdır, artıq əvvellər bacardığı işləri görə bilmir.

- O, nə işlər görə bilirdi? - deyə mən maraqlandım.

— Cürbecür işler göründü. Müalicə etməyi bacarır, adamı qərəzden müdafiə edir, tilsim açır, bir adamı quduz it tutanda, yaxud ilan vuranda dua oxuyub müalicə edir, dəfinələrin yerini göstərirdi... onun bacardığı işləri saymaqla qurtarmaq olmaz.

— Olesya, bilişen nə var?.. Məni bağışla, ancaq mən bütün bunlara inanmırıam. Hə, sən mənimle açıq danış, mən səni heç kəse elə vermərəm: axı bütün bunlar — adamları aldatmaq üçün hiylədən başqa bir şey deyildir?

Qız etinasızlıqla ciyinlərini çekdi.

— Necə isteyirsinzə, elə də hesab eləyin. Əlbəttə, kendli qadınını aldatmaq çox asan işdir, ancaq sizi isə mən heç də aldatmazdım.

— Deməli, sən cadugərliyə möhkəm inanırsan?

— Axı, mən necə də inanmayım? Axı bizim cinsimizdə cadugərlik vardır... Mən özüm çox işlər görə bilirəm.

— Olesya, əzizim... bilsənə bu məni necə də maraqlandırır... Doğrudanmı sən mənə bir şey göstərməyəcəksən?

— Niyə göstərmirəm, istəsəniz göstərərəm, — deyə Olesya razilığını bildirdi. — İndi isteyirsiniz?

— Bəli, mümkünsə, indi göstərin.

— Qorxmazsınız ki?

— Bu nə axmaq sözdür. Gecə olsa da, bəlkə də qorxardım, indi isə hələ hava işiqdır.

— Yaxşı. Əlinizi mənə veriniz.

Mən əlimi ona verdim. Olesya tez mənim paltomun qolçağını yuxarı bükdü, manjetkamin dəmir düyməsini açdı, sonra isə öz cibindən kiçik, texminən üç verşok uzunluğunda fin biçağı çıxardıb, onu dəri qınından siyirdi.

— Sən nə ələmek isteyirsən? — deyə mən, özümdə rəzil qorxu baş qaldırdığını hiss edə-edə soruştum.

— İndi görərsən... Axı, siz dediniz ki, qorxmayacaqsınız!

Qız birdən elini yüngülə hərəkətlə tərpətdi, mən nəbz yoxlanan yerdən azca yuxarı, qolumun yumşaq yerinə iti biçaq dəydiyini hiss etdim. O saat kəsilən yerdən qan axıb qolumu islatdı və yere damcılamağa başladı. Mən qışkırmadandan özümü güclə saxladım, ancaq, deyəsən, rəngim saraldı.

— Qorxmayıñ, sağ qalacaqsınız, — deyə Olesya gülümsündü.

Qız yaralanan yerin yuxarıından möhkəm yapışdı, üzünü yaranın üstə tut-a-tutə qolumun dərisinə isti, kesik-kəsik nəfəsini verə-verə

nə isə tez-tez piçıldamağa başladı. Olesya qəddini düzəldikdə və barmaqlarını açıqdə gördüm ki, yaranın yerində yalnız qırmızı cırmaq yeri qalmışdır.

— Hə, necədir? Bəsinizdirmi? — deyə Olesya öz biçağını cibinə qoya-qoya və bic-bic gülümseyə-gülümseyə soruştı. — Yenə isteyirsinizmi?

— Əlbəttə, isteyirəm. Ancaq, mümkün olsa, lütfən belə qorxulusunu yox, həm də qanla əlaqədar olmayanını göstər.

— Sizə nə göstərim? — deyə Olesya fikrə daldı. — Hə, bax belə bir şey göstərecəyəm: mənim qabağımca yolla gedin... Ancaq, dönüb dala baxmayın ha.

— Bu göstərecəyiniz qorxulu deyildir ki? — deyə mən xoşagelməz işi qorxa-qorxa gözlədiyimi laqeyd təbəssümlə gizlətməyə çalışaraq soruştum.

— Yox, yox... Boş şeydir... Gedin.

Mən təcrübə ilə çox maraqlana-maraqlana və Olesyanın gərgin baxışını öz arxamda hiss edə-edə qabağa keçdim. Lakin iyirmi addım getməmişdim ki, mən birdən tamamilə düz yerdə bürdəyib, üzüqöyli yixildim.

— Gedin, gedin! — deyə Olesya qışqırdı. — Dönüb dala baxmayın! Eybi yoxdur, böyüyəndə yadınızdan çıxar... Yixılanda yerdən bərk yapışın.

Mən qabağa getdim. On addım atmamış yenə də balıq kimi şappılıt ilə yerə sərildim.

Olesya ucadan gülə-gülə el çalmağa başladı.

— Ha, necədir? Razi qaldınızmı? — deyə Olesya gülə-gülə qışqırdı. — İndi inandınızmı? Eybi yoxdur, eybi yoxdur!.. Yuxarı uçmadınız, yerə yixildiniz.

— Sən bunu necə elədin? — deyə mən paltarına yapışmış xırda budaqları və quru otları çırpa-çırpa soruştum. — Bu, sərr deyil ki?

— Heç də sərr deyildir. Mən həvəslə sizə nağıl edərəm. Ancaq qorxuram ki, siz bunu başa düşməzsiniz... Mən bunu izah etməyi bacarmaram...

Mən, doğrudan da, onu tamam başa düşmədim. Lakin səhv etmirəmsə, bu bir növ gözbağlıca ondan ibarətdir ki, qız addımbaaddım, ayaqbaayaq gözlerini arxama zilləye-zilləye, eyni zamanda mənim en kiçik hərəkətlərimi təkrar edə-edə, necə deyerlər, özünü mənə oxşada-oxşada mənim ardımıca gelir. Bu minval ilə bir neçə

addım gəldikdən sonra o, məndən bir neçə addım qabaqda, yerdən bir arşın hündürdə yoluñ köndələninə ip çəkildiyini fikrən təsəvvür edir. Mən təsəvvür edilen ipə toxunmalı olduğum dəqiqlidə Olesya birdən yixılmış kimi hərəket edir, onun dediyi kimi, bu zaman en qüvvətli adam belə mütləq yixılır. Yalnız uzun müddətdən sonra, doktor Şarkonun<sup>1</sup> isteriya xəstəliyinə tutulmuş Salpetriyerin iki nəfər peşəkar cadugər qadını üzərində apardığı təcrübə barəsindəki hesabatı oxuduqdan sonra Olesyanın qarışq izahatını xatırladım. Mən çox təəccüb etdim ki, qara camaatdan olan fransız cadugərləri də belə hallarda qəşəng meşə cadugərləri kimi həmin üsullardan istifadə edirmişlər.

— Ah! Mən hələ çox şey edə bilirem, — Olesya təkəbbürle dedi.  
— Məsələn mən sizi vahiməyə sala bilərəm.

— Bu nə deməkdir?

— Elə edərəm ki, sizi vahimə basar. Məsələn, siz axşam öz otağınızda oturduğunuz halda, birdən heç nədən sizi elə dehşətli vahimə basar ki, tir-tir titrəyər və dönüb dala baxmağa cürət etməzsiniz. Ancaq bundan ötrü mən sizin harada yaşıığınızı bilməli və əvvəlcə sizin otağınızı görməliyəm.

— Hə, bu çox sadə işdir, — deyə mən şübhələndim. — Yaxınlaşib pəncərəni döyərsən, nə isə qışqırsan.

— Ah, yox, yox... həmin vaxt mən meşəde olacağam, evdən bayır çıxmayaçağam... Lakin mən oturub hey fikirleşəcəyem ki, budur mən küçə ilə gedirəm, sizin eve girirəm, qapını açıram, sizin otağa girirəm... siz bir yerdə oturmusunuz... hə, stolun dalında... mən arxadan oğrun-oğrun, yavaşça sizə yaxınlaşıram... Mən sizin ciyinlərinizdən yapışib sixmağa başlayıram... Getdikcə daha bərk, daha bərk, daha bərk sixıram... özüm isə size baxıram... tamaşa edin — bax belə...

Onun qəlem qaşları birdən çatıldı, gözləri qəzəbli və cəzbədic ifade ilə məne zilləndi, göz bəbəkləri böyüdü və göy rəng aldı. Mən dərhal Moskvada, Tretyakovsk qalereyasında gördüğüm Meduzanın<sup>2</sup> başını xatırladım, — onu hansı rossam çəkdiyi artıq xatırimdə deyildir. Mənə zillənmiş bu qəribə baxışın təsiri altında məni qeyri-təbii qüvənin soyuq dəhşəti bürüdü.

<sup>1</sup> Şarko Jan Marten (1825-1893) — görkəmlı fransız nevropatoloqu. Bir vaxt Salpetriyer qadın xəstəxanasında baş həkim vəzifəsində işləmişdir.

<sup>2</sup> Rəssam P.A.Svedomskinin (1845-1904) əseridir (tərc.).

— Di yaxşı, yaxşı, Olesya... bəsdir, — mən saxta gülüşlə dedim.  
— Sən gülümşəyəndə mənə daha çox xoş gəlirsən, — onda sənin üzün sevimli, uşaq üzünə oxşayır.

Biz yolumuza davam etdik. Mən birdən Olesyanın danışığından ifadəliliyi və həttə sadə qız üçün nəzakətli olan cümlələri xatırlayıb dedim:

— Olesya, bilirsənmi sənin neyin məni təəccübəldirir? Bax, sən adam görmədən meşədə böyümüşən... Yəqin ki, sən çox da oxumamışsan...

— Mən heç oxumaq bacarmırıam.

— Hə, bununla belə... Ancaq sən yaxşı danışırsan, əsl xanım qızlardan pis danışmırısan. Sen mənə de görüm, belə danışmağı haradən öyrənmisən? Başa düşürsənmi, mən neyi soruşuram?

— Bəli, başa düşürəm. Mən bütün bunları nənəmdən öyrənmışəm... Siz onun beləliyinə baxmayın. Oh! O çox ağıllıdır! Bax, o sizə çox alışdıqdan sonra, belə yanınızda da söhbət elədi... O, hər şeyi bilir, sadece dünyada hər şeyi bilir, nə baredə soruşsan, bilir. Doğrudur, indi qocaşmışdır.

— Deməli, o, ömründə çox şey görmüşdür? O, harakdir? Əvvəller harada yaşamışdır?

Deyəsən bu suallar Olesyanın xoşuna gəlmədi. O, azca susduqdan sonra qeyri-müeyyən, həvəsiz halda cavab verib dedi:

— Bilmirəm... O, bu haqda danışmağı sevmir. Əgər bir söz desə də, hemişə xahiş edir ki, onu yaddan çıxarım və bir daha təkrar etməyim... Hə, daha mən qayıdım, — deyə Olesya tələsməyə başladı, — nənəm acıqlanar. Sağ olun... Bağışlayın, adınızı da bilmirəm.

Mən adımı dedim.

— İvan Timofeyeviç? Lap yaxşı. Ele isə, sağ olun, İvan Timofeyeviç! Əgər daxmamızdan çırkınmırınsə, geliniz.

Mən xudahafızlaşərkən əlimi ona uzatdım, o, balaca möhkəm əlilə əlimi bərk-bərk, dostcasına sıxıdı.

## VI

Həmin gündən etibarən mən direklər üstə güclə duran daxmaya tez-tez getməyə başladım. Hər dəfə mən gələndə Olesya adı təmkinli ləyaqəti ilə məni qarşılıyırıdı. Lakin hemişə məni görən kimi

onun ilk qeyri-iradi hərəkətindən hiss edirdim ki, o, mənim gelişimə şaddır. Qarı evvəlki kimi daim burnunun altından donquldanırdı, lakin açıq-əşkar bedxahlıq etmirdi, çünki mənə havadar çıxdı; həm də gətirdiyim bezi baxışları: gah yun şal, gah bir banka mürəbbə, gah da albalı şirəsindən hazırlanmış bir şüre spirtli içki də mənim xeyrime olaraq nənəyə yaxşı təsir edirdi. Hər dəfə evə gələndə İrinovsk yolunadək Olesyanın məni ötürməyi adət şəkli almışdı, sanki aramızda bu barədə danışqsız razılıq olmuşdu. Həm də bu vaxt həmişə aramızda elə qızğın, maraqlı səhbət olurdu ki, hər ikimiz sükuta dalmış meşənin qıraqı ilə mümkün olduqca daha asta-asta yeri yərək ister-istəməz yolu uzatmağa çalışırdıq. İrinovsk yoluna çatan kimi mən onu təxminən yarım verst geriyə ötürürdüm və hər halda xuda-hafizləşməzdən qabaq biz şam ağacının etirli sallaq budaqları altında xeyli səhbət edirdik.

Məni tekçə Olesyanın gözəlliyi deyil, həm də onun yekpare, orijinal, sərbəst xasiyyəti, həm də onun aydın və irsən yenilməz mövhumi fikirlərə bürünmüş, uşaqcasına sadədir, lakin gözəl qadın işvənazından məhrum olmayan ağılı valeh etmişdi. Onun ibtidai, parlaq təsəvvürünü məşğul edən və həyəcanlandıran hər şey barədə: ölkələr və xalqlar haqqında, təbiət hadisəleri haqqında, yer və kainatın quruluşu haqqında, böyük şəhərlər haqqında... o yorulmaq bilmədən etraflı surətdə məndən soruşurdu. Bir çox şeylər ona təeccübüllü gəlir, qəribə, doğruya oxşamayan kimi görünürdü. Lakin mən ilk tanışlığımızdan başlayaraq onunla səhbət edərkən elə ciddi, səmimi və sadə səsle danışdım ki, qız mənim bütün dediklərimə şübhə etmədən inanırdı. Bəzən, zənnimcə, onun yarımvəhi başı üçün anlaşılmaz olan (bəzən də mənim özümə tamam aydın olmayan) bir şeyi izah edəndə, mən onun acgözlükə verdiyi suallara etiraz edirdim: "Bilirsenmi... Mən bunu sənə nağıl edə bilmərəm... Sən məni başa düşməzsən".

Bələ olduqda o, mənə yalvarmağa başlayırdı:

— Yox, lütfən, lütfən deyiniz, mən çalışaram... Siz heç olmazsa bir təhər deyiniz... heç olmazsa anlaşılmaz tərzdə deyiniz...

Qız məni əcaib müqayisələr etməyə, ən cəsarətli misallar gətirməyə məcbur edirdi, əgər mən bir ifadə tapmağa çətinlik çəkirdimə, o özü mənə səbirsizcəsinə suallar — pəltək adəmin bir söz üstə ilişib əziyyət çekdiyi vaxt bizim verdiyimiz suallar kimi suallar yağıdırırdı. Nəhayət, onun iti, oynaq ağılı və sağlam təsəvvürü

mənim pedaqoji acizliyimə qələbə çalırdı. Mən istər-istəməz belə bir qənaətə gəlirdim ki, öz mühiti üçün, öz tərbiyəsi üçün (yaxud, daha doğrusu, olmayan tərbiyəsi üçün) qız son dərəcə gözəl qabiliyyətə malikdir.

Mən bir dəfə ötəri olaraq Peterburqun adını çəkdim. Olesya dərhal maraqlandı:

— Peterburq nedir? Qəsəbədirmi?

— Yox, o, qəsəbə deyil; o, ən böyük rus şəhəridir.

— Ən böyük? Bütün şəhərlərin ən böyüydür? Ondan böyüyü yoxdur? — deyə Olesya sadədilliklə yaxamdan yapışdı.

— Hə də... ən böyük rəislər orada yaşayırlar... böyük ağalar... orada evlərin hamısı daşdandır, orada taxta ev yoxdur.

— Yəqin bizim Stepanidən çox-çox böyükdür? — deyə Olesya inamlı soruştı.

— Bəli a... bir az böyükdür... beş yüz dəfə böyükdür. Orada elə evlər var ki, birində bütün Stepanidə yaşayanlardan ikiqat artıq adam yaşayır.

— Ah, aman Allah! Onlar necə evlərdir? — Olesya, demek olar ki, qorxmış halda soruştı.

Mən, adəti üzrə, müqayisəyə el atmalı oldum.

— Olduqca böyük evlərdir. Beş, altı, hətta yeddi mərtəbəli evlərdir. Bax, o şam ağacını görürsənmi?

— Ən böyüyüni? Görürəm.

— Bax, elə hündür evlərdir. Yuxarıdan aşağıya kimi adamlı dolu evlərdir. Hemin adamlar, qəfəsdə quşlar kimi balaca daxmalarda yaşayırlar, özü də bu daxmaların hərəsində on adam yaşayır, onlara hava da çatmır. Bəziləri ise aşağıda, lap yerin altında, nəm və soyuq daxmalarda yaşayırlar; elə olur ki, bütün il ərzində onların otaqlarına bircə dəfə də gün düşmür.

— Hə, mən heç bir vəchlə öz meşəni sizin şəhərlə dəyişmərəm,

— Olesya başını bulaya-bulaya dedi. — Mən Stepaniye bazara gedəndə belə oradan zəhləm gedir. Adamlar bir-birini itələyir, hay-küy sahır, söyüş söyürler... Mən meşə üçün elə darixmağa başlayıram ki, az qalır her şeyi atıb, dala baxmadan qaçım... şəheriniz sizin üçün qalsın, mən heç vaxt orada yaşamazdım.

— Hə, birdən sənin ərin şəhərli oldu? — deyə mən azca təbəsümlə soruştum.

Onun qasıları çatıldı, nazik burun deşikləri titrədi.

— Bircə bu qalmışdı! — O, saymazyana dedi. — Mənə heç bir ərzad lazım deyildir.

— Olesya, sən indi belə deyirsən. Demək olar ki, bütün qızlar belə deyir və hamısı da era gedir. Bir az dayan: bir adama rast gələrsən, ona vurulsan — o zaman onunla nəinki şəhərə, lap dünyamın o başına gedərsən.

— Ah, yox, yox... lütfən bu barədə danışmayaq, — deyə qız pərt halda bu söhbətdən imtina etdi.

— Sən çox məzəli qızsan, Olesya. Sən doğrudanmı elə fikirləşirsin ki, ömründə heç vaxt bir kişini sevmeyəcəksən? Sən belə cavan, gözəl, qüvvətli qızsan. Sənin qanın cuşa gəlsə, onda sən andamanı baxmayacaqsan.

— Nə olar ki, sevərem! — deyə Olesya gözlərini işıldada-isıldada və meydan oxuyurmuş kimi cavab verdi. — Bundan ötrü heç kəsden icazə istəməyəcəyem.

— Deməli, era də gedəcəksən, — deyə mən onu cırmadım.

— Siz, kilsə barədəni deyirsiniz? — Olesya başa düşdü.

— Əlbəttə, kilsə barədə... Keşş sizi analogun<sup>1</sup> başına dolandıracaq, dyakon “İsaiya şad ol” duasını oxuyacaq, başına çələng qoyacaqlar...

Olesya gözlərini qapayıb, azacıq gülümseyərək başını buladı.

— Yox əzizim... Bəlkə də dediklərim sizin xoşunuza gelmedi, ancaq bizim cinsimizdə heç kəs nikahlanmamışdır; anam da, nənəm də nikahsız yaşamışlar... Biz heç kilsəye gire bilmərik...

— Sizin bu cadugərliyinize göremi?

— Bəli, bizim bu cadugərliyə görə, — deyə Olesya sakit və ciddi tövrə cavab verdi. — Mənim ki, qəlbim anadan olan gündən ona satılmışdır, men necə cürət eləyib kilsəye gire bilmərəm.

— Olesya... əzizim... Mənə inan ki, sən öz-özünü aldadırsan... Axi, sən təccübli, gülməli sözlər danışırsan.

Olesyanın üzünü yenə, mənim bir dəfə gördüğüm, öz sırlı taleyinə inam və tutqun tabelik ifadəsi büründü.

— Yox, yox... Siz bunu başa düşməzsınız, men isə bunu hiss edirəm... Bax, burada, — deyə qız elini döşünə sıxı, — qəlbimdə hiss edirəm. Bizim bütün nəslimiz əbədi olaraq lənətlənmişdir. Bir özünüz

fikirleşin: ondan başqa bizi kim kömək edir? Məger gördüyüüm işləri sadə adam görə bilərmi? Bizi bütün qüvvəni o verir.

Hər dəfə söhbətimiz bu qeyri-adi mövzuya toxunan kimi, beləcə qurtarırdı. Mən, Olesyanın başa düşə biləcəyi bütün vasitələri əbəs yərə sərf edib qurtardım, gözbağlıcanın sadə növü haqqında, təsir haqqında, ruhi xəstəlik həkimləri haqqında və Hindistan sehrbazları haqqında əbəs yərə danışdım, onun bəzi təcrübələrinin, məsələn, heç olmazsa sünü surətlə venanı sıxmaqla eldə edilən qan hərəkətinin xüsusiyyətini fizioloji yolla ona başa salmağa əbəs yera cəhd etdim, — yerde qalan hər şeydə mənə olduqca inanan Olesya, mənim bütün sübut və izahatımı möhkəm inadlarla rədd edirdi... “He, yaxşı, yaxşı, qanın hərəkətə getirilməsini, qoy elə olsun, mən size bağışladım, — Olesya mübahisəyə uyub səsini ucaldaraq deyirdi, — bəs o birilər necə olsun? Məger mən tekçə qanı hərəkətə getirməyi bacarırammı? İstəyirsiniz, mən bir gündə bütün siçan və tarakanları sizin üçün evdən çıxarıram? İstəyirsiniz, bütün həkimlərinizin müalicəsindən imtina etdikləri xəstənin pis yarasını iki gündə su ilə müalicə edim? İstəyirsiniz, elə edim ki, siz bir sözü tamam unudasınız? Bəs yuxuları niyə yoza bilirəm? Bəs gələcəyi niyə xəbər verə bilirəm?”

Bu mübahisə hemişə onunla qurtarırdı ki, men də, Olesya da bir-birimizə qarşı daxildən qəzəblənib susurduq. Doğrudan da, onun bu pis sənətində olan çox şeylərin izahatını mən öz kiçicik elmimle tapa bilmirdim. Olesyanın belə sadəlilcesinə inamlı dediyi sirlərin heç olmazsa yansımı bilib-bilmədiyini mən bilmirəm və deyə də bilmərəm, lakin tez-tez şahidi olduğum işlər məndə belə bir möhkəm inam emələ getirirdi ki, dəqiq elmi yüz illərlə geridə buraxıb, avam, məhdud xalq küt'ləri içərisində gülünc surətdə və təeccüb ediləcək dərəcədə inamlı yaşayaraq, böyük sırr kimi nəsildən-nəslə keçən həmin şüursuz, instinkтив, tutqun, təsadüfi təcrübə yolu ilə əldə edilmiş qəribə biliklər Olesyaya bəlli idi.

Tekçə bu maddədə aramızda kəskin fikir ixtilafi olmasına baxmayaraq, biz getdikcə bir-birimizə daha möhkəm bağlanırdıq. Bizim aramızda məhəbbət barəsində hələ bircə kəlmə belə söhbət olmamışdı, lakin birlikdə olmayı biz artıq ehtiyac kimi hiss edirdik, süküta daldığımız dəqiqələrdə baxışımız tez-tez təsadüfən və eyni

<sup>1</sup> Analog — kilsədə üzərinə ikona və ya dua kitabları qoyulan kiçik stol

zamanda bir-birinə sataşdıqda mən, Olesyanın gözlərinin yaşırdığını və gicgahında nazik göy damarın döyündüyünü gördüm..

Əvəzində isə Yarmola ilə münasibətim tamam pozulmuşdu. Dirəklər üstə güclə duran daxmaya getməyim və axşamlar Olesya ilə seyrə çıxmışım, yəqin, ona bəlli idi: onun meşəsində nələr baş verdiyini o, həmişə yaxşıca biliirdi. Bir qədər vaxtdan bəri, onun məndən qaçdığını görürdüm. Mən hər dəfə meşəyə getməyə hazırlaşanda onun gözləri uzaqdan daşınca tənə ilə və narazı-narazı baxırdı, lakin o, mənə bir kəlmə də olsun məzəmmətli söz demirdi. Bizim məzəli və ciddi savad məşğələlərimiz ləğv olunmuşdu. Mən onu bəzən dərs oxumağa çağırıldıqda, o, yalnız əlini yellədirdi.

– Heç bir şey çıxmayacaq! Əbəs işdir, paniç, – o, ağır-agır və nifrətlə deyirdi.

Biz artıq ova da getmirdik. Mən bu barədə söz salanda, Yarmola imtinə etmək üçün hər dəfə bir bəhanə tapirdi: gah onun tüsəngi nasaz, gah iti xəstə olur, gah da özünün vaxtı olmurdu. “Bir saat vaxtum yoxdur, paniç... bu gün əkin yerini şumlamaq lazımdır” – deyə Yarmola çox vaxt mənim ova getmək barəsindəki dəvətimə cavab verirdi, mən isə çox yaxşı bilirdim ki, o heç də “əkin yerini şomnamayacaq”, bir adamın onu qonaq edəcəyinə şübhəli ümid bəsləyə-bəsləyə bütün günü ayaq-üstü içki dükanının yanında keçirəcəkdir. Bu sözsüz, gizli düşməncilik məni yormağa başlayırdı, artıq mən, ilk münasib bəhanədən istifadə edərək, Yarmolanın xidmətindən imtinə etmək barəsində düşünürdüm... Mənim qabağımı saxlayan yalnız Yarmolanın dörd manat maaşı ilə güc-bəla dolanıb acıdan ölmeyən böyük ailəsi idi.

## VII

Bir dəfə mən adəti üzrə axşamüstü dirəklər üstə güclə duran daxmaya gəldikdə, daxma sakinlerinin dilxor olduqları dərhal gözümə sataşdı. Qarı ayaqlarını da yatağın üstə qoyub, beli bükülmüş halda otura-otura iki ətilə başından yapışib dala-qabağa yırğalanır və anlaşılmaz suretdə nə isə donquldanırdı. O, mənim salamıma heç bir əhəmiyyət vermədi. Olesya, həmişəki kimi mənimlə meh-

ribancasına salamlaşsa da, lakin səhbətimiz tutmurdu. O, görünür, məni dalğın-dalğın dinləyirdi, buna görə də yersiz cavablar verirdi. Onun qəşəng üzünə nə isə aramsız daxili qayıçı kölgəsi çökmüşdü.

– Olesya, mən görürəm ki, sizə nə isə pis hadisə üz vermişdir, – mən əlimi onu skamyə üstə qoyduğu əlinə yavaşca toxundura-toxundura dedim.

Olesya, bir şəyə diqqətlə baxmaq istəyirmiş kimi cəld üzünü pəncərəyə təref çevirdi. O, özünü sakit göstərməyə çalışıdı, lakin onun qaşları çatıldı və titrədi, həm də o, alt dodağını dişlədi.

– Yox... bizdə nə hadisə baş verə biler? – qız boğuq səslə dedi.

– Nəcə vardıqsə, elə də varıq.

– Olesya, sən niyə mənə yalan danışırsan? Sən yaxşı iş görmürsən... Mən isə elə fikirləşirdim ki, biz dost olmuşuq.

– Doğrudan da, heç bir şey olmayışdır... Belə... Öz dərdimizdir... Boş şeydir...

– Yox, Olesya, deyəsən, boş şey deyildir. Bir bax tamam dəyişmisen.

– Bu, tekçə sizə belə gelir.

– Olesya, mənimlə açıq danış. Bilmirəm, sənə kömək edə bilərəm, ya yox, ancaq bəlkə də bir məsləhət vere bildim... he, nəhayət dərdini mənə danışsan, heç olmazsa, bir az yüngülləşərsən.

– Ah, doğrusu, bu barədə heç danışmağına dəyməz, – deyə Olesya səbirsizliklə etiraz etdi. – Siz bu işdə bizə heç cür kömək edə bilməzsınız.

Qarı birdən qeyri-adi bir qızgınlıqla səhbətimizə qarışdı.

– Axmaq qız, sən niyə belə yekəbaşlıq edirsən? O kişi sənə söz deyir, sən isə elə hey özünü çekirsən. Elə bil ki, dünyada səndən ağıllısı yoxdur. İcazə verin, cənab, mən bütün bu əhvalatı yerbəyer sizə nağıl edim, – deyə qarı mənə təref çevrildi.

Xoşagelmez əhvalat, təkəbbürlü Olesyanın sözlərindən təsəvvür edəcəyimden çox-çox ciddi idi. Dünən axşam yerli uryadnik dirəklər üstə güclə duran daxmaya gəlibmiş.

– Əvvəlcə o, öz qaydasında oturub araq getirməyi tələb etdi, – deyə Manuylixa sözə başladı, – sonra isə özündən çıxdı. “İyirmi dörd saat ərzində, – dedi – şələ-küləni yiğisdirib evdən çıx. Əger, – dedi, – mən gələn dəfə gəlib seni burada görsem, birdəfəlik bil

ki, sən yatabdan canını qurtara bilmeyəcəksən. İki soldat qoşub sən melunu öz vətənине göndərecəyəm". Mənim vətənim isə, atam, uzaqdadır, Amçensk şəhəridir... Mənim indi orada heç tanışım da yoxdur, həm də paçportlarımızın da vaxtından çox-çox keçibdir, bir də ki, paçportlarımız düzgün deyildir. Ah, ilahi, mən nə bədbəxtəm!

— Bəs nə üçün o, əvvəller sənə icazə verirdi, indi isə qovmaq fikrinə düşmüştür! — deyə mən soruşdum.

— Ele onu de... O, nə isə yalandan dedi, mən doğrusu, başa düşmədim. Bax, məsələ belədir: bizim yaşadığımız bu daxma, bizim deyil, mülkədarındır. Axi, Olesya ilə mən əvvəller kənddə yaşayır-dıq, sonra isə...

— Bilirom, bilirom, nənə, bu barədə eşitmışəm... Kəndlilərin sənə acığı tutmuşdu...

— Hə də, ele odur. Mən o zaman qoca mülkədar, cənab Abrosimovdan yalvar-yaxar bu daxmanı aldım. Hə, indi isə guya meşəni təzə mülkədar almış, guya o, nə isə bataqlıqları qurutmaq istəyir. Ancaq bilmirəm ki, mənim onlara nə mançılıyım var?

— Nənə, bəlkə o, bütün bunları yalandan deyir? — mən qeyd etdim. — Uryadnik sadəcə qırmızı onluq qopartmaq istəyir.

— Verdim, əzizim, verdim. Alma-adı! Əcəb işo düsdük... İyirmi beşlik verdim, almadı... Heç bir şey çıxmaz! Quduz it kimi elə düşdü üstümə ki, adım da yadımdan çıxdı. Elə hey deyirdi: "Rədd ol, rədd ol!" İndi biz bədbəxtlər, yetimlər başımıza nə çarə qılaq! Atam, əzizim, heç olmazsa, sen bizi bir kömək elə, o yekəqarın acgözü bir utandır. Bütün ömrüm boyu sənə minnetdar olaram.

— Nənə! — Olesya tənə ilə uzada-uzada dedi.

— Nə var, nənə-nənə salmışan? — deyə qarşı hirslandı. — Mən artıq iyirmi beş ildir ki, sənə nənəyəm. Sənə çantamızı boynumuza salıb qapılara düşməliyik? Yox, cənab, siz onun sözünə qulaq asmayın. Mərhemət edin, əlinizdən gələni əsirgəməyin.

Mən, doğrusu, ümidiim az olsa da onlar üçün əlleşəcəyimə söz verdim. Bizim uryadnik ki, "almaqdan" imtina etmişdir, deməli, iş ciddidir. Həmin axşam Olesya mənimlə soyuq xudahafizləşdi və adətdən kənara çıxıb məni ötürməyə getmedi. Mən görürdüm ki, onların işlərinə qarışdığını üçün təkəbbürlü qızın mənə acığı tuturdı, həm də o, nənəsinin ağlamsınmasına görə utanırdı.

## VIII

Səhər idi. Hava tutqun və isti idi. Artıq bir neçə dəfə qısa, bərəketli yağış yağmış və dayanmışdı; yağışdan sonra göz qabağında cavan ot bitir və ağaclarда yeni zoğlar uzanırdı. Yağışdan sonra günəş bir dəqiqəliyə boylanıb mənim bağçamı başdan-başa basmış yağışın islatdığı cavan, hələ zərif yasəmən yarpaqlarını al şəfəqə boyayırdı; bostan ləklərinin yumşaq torpağı üstə oynasañ sərcəler daha ucadan, qızılıqlı cikkildəşirdi; qovaq ağacının yapışqanlı, mixəyi tumurcuqları daha güclü ətir saçırırdı. Mən stolun arxasında oturub, məşə bağımin planını çəkirdim, bu zaman Yarmola içəri girdi və qaşqabaqlı halda dedi:

— Vryadnik gəlir.

Uryadnik gələndə mənə xəbər vermək barədə iki gün qabaq verdiyim əmr bu dəqiqədə tamam yadımdan çıxmışdı, buna görə də bu dəqiqə həmin hökumət nümayəndəsinin mənimlə nə əlaqəsi ola biləcəyini dərhal yada sala bilmədim.

— Nədir? — deyə mən təəccübə soruşdum.

— Deyirəm ki, vryadnik gəlmüşdür, — deyə Yarmola son günlərdə mənimlə damışlığı həmin düşməncəsinə səslə tekrar etdi. — Mən indicə onu bəndin üstündə gördüm. Bura gəlir.

Küçədə çarx taqqıltısı eşidildi. Mən tələsik cumub pəncərəni açdım. Uzun, ariq, alt dodağı sallaq, sıfətini turşutmuş qəhvəyi rəngli axta at ağır-agır, löhrem yerişlə uca, yırğalanan bəndəbənd qazalağı öz arxasında sürükləyirdi, at bircə dişlə ilə qazalağa bağlanmışdı, — ikinci dişləni yoğun kəndir əvəz edirdi (qəza dedi-qoduçuları inandırırdılar ki, hər cür xoşagəlməz səhbətlərin qabağını almaq üçün uryadnik qəsdən belə qazalaqda "gezir"). Qazalağı uryadnik özü süründü, boz rəngli bahalı zabit mahudundan şinəl geymiş nə-həng gövdəli bu adam hər iki oturacağı tutmuşdu.

— Xoş gördük, Yevpsixi Afrikanoviç! — deyə başımı pəncəredən bayırı çıxarıb qışkırdım.

— A-a, xoş gördük! Kefiniz necədir? — deyə o, gülər üzlə, rəisə xas olan bariton səsi ilə cavab verdi.

O, axta atın cilovunu çəkdi, düz açılmış ovcunu papağının günlüyü toxunduraraq, ağır, qəşəng hərəkətlə iri bədənini qabağa əydi.

– Bir dəqiqəliyə içəri gəlin. Mənim sizinlə balaca işim var.  
Uryadnik əllerini geniş açıb, başını silkəldəti.  
– Gələ bilmərəm! Bu saat işdəyəm. Voloşa ölü üstə gedirəm.  
Çayda batıbdır.

Lakin mən artıq Yevpsixi Afrikanoviçin zeif cəhətlərini bilirdim, buna görə də saxta laqeydliklə dedim:

– Heyif, heyif... Mən qraf Vortselin təsərrüfatında hazırlanmış iki şüşə entiqə şey olə keçirmişəm...

– Gələ bilmərəm. Vəzifəmi yerine yetirirəm...

– Mən onları bufetçidən tanışlıqla almışam. O, onları zirzəmиде öz balaları kimi saxlamışdır... İçəri keçin... mən də tapşırıム atıniza yulaf versinlər.

– Doğrusu, gör necə adamsınız, – uryadnik tənə ilə dedi. – Məger siz bilmirsiniz ki, iş hər şeydən qabaqdır?.. Onlarda, həmin şüşələrdəki nədir? Gavalı liköründür?

– Gavalı likörü nədir? – deyə mən əlimi yellətdim. – Köhnə tünd araqdır, atam, elasından!

– Biz, doğrusu, qəlyanaltı elemişik, – deyə uryadnik təessüfle yanağımı qaşdı və bu zaman üzünü olduqca büzüştürdü.

Mən əvvəlki kimi sakitcə sözümüzə davam etdim:

– Mən, doğru olub-olmadığını bilmirəm, ancaq bufetçi and içirdi ki, iki yüz illik araqdır. Lap konyak iyi verir, özü də kəhrəba kimi sapsardır.

– Eh! Siz mənim başıma nə oyun açırsınız! – deyə uryadnik məzəli halda ümidsizcəsinə qışkırdı. – Atı kime tapşırıム?

Məndə, doğrudan da, bir neçə şüşə tünd araq var idi, lakin onlar mənim lovğalandığım kimi qədimi deyildi, ancaq mən belə fikirləşirdim ki, dediyim sözlərin təsiri onun yaşını on illərlə artırı... hər halda onlar adamı son dərəcə heyrətləndirə bilen ev arağı, iflasa uğramış iri mülkedarın zirzəmisinin fəxri idi. (Əslı ruhanilerdən olan Yevpsixa Afrikanoviç o saat məndən bir şüşə özü üçün alıb dedi ki, işdi soyuq deyib xəstələnsə, bu araqla özünü sağaldar...) Həm də evdə zərif qəlyanaltı: təzə turp və yenice nehrədən çıxmış yağı var idi.

– Hə-o, bes mənə olan o balaca işiniz nə işdir? – deyə uryadnik beşinci qədəhdən sonra, ağırlığına tab getirməyən kresloya söykə-nərək soruşdu.

Mən kasib qarının vəziyyətini ona nağıl etməyə başladım, onun köməksizliyi və ümidsiz vəziyyəti baredə söz saldım, lazımsız rəsmiyyətçilikdən öteri danışdım. Uryadnik başını aşağı salıb, qırmızı, bərk saf turpu təmizləyə-təmizləyə və onu iştahla xırçıldada-xırçıldada məni dinləyirdi. O, hərdənbir laqeyd, bulanıq, olduqca balaca və göy gözlərlə mənə öteri nəzər salırdı, lakin onun iri, qırmızı sıfətində mən heç bir şey: nə onların halına acımaq, nə də müqavimət oxuya bilmədim. Mən nehayət, susduqdan sonra o soruşdu:

– Hə, deyin görək siz məndən nə isteyirsiniz?  
– Necə yəni nə isteyirəm? – deyə mən həyəcanlandım. – Lütfən siz onların vəziyyətinə dərindən nəzər salın. İki nəfər yazıq, aciz qadın yaşıyır...

– Onlardan da biri lap qönçə güldür! – deyə uryadnik istehza ilə əlavə etdi.

– Qönçə güldür, yaxud qönçə gül deyildir, o sonrakı işdir. Lakin nə üçün siz, deyiniz, onlara kömək etməyəsiniz? Guya sizdən onları tez evdən çıxartmaq tələb olunur? Heç olmazsa, mən özüm əlləşib mülkədardan icazə alana kimi gözləyiniz. Bir ay gözləsonuz, nə risk edirsiniz?

– Necə yəni nə risk edirəm? – deyə uryadnik kreslodan qalxdı.  
– Bağışlayın, hər şeylə risk edirem, birinci növbədə vezifəni itirə bilərəm. Allah bilir bu cenab İlyasəviç, təzə mülkədar, necə adındır. Bəlkə də, intiqaçının birdir... bəlkə bir balaca iş olan kimi, kağız-qələmə əl atıb Peterburqa donos yazanlardan biridir? Bizdə, axı, belələri də var!

Mən özündən çıxmış uryadniki sakitləşdirməyə çalışdım.

– Yevpsixi Afrikanoviç, di bəsdir. Siz bu işi şiqirdirsiniz. Nəhayət nə olar? Risk eleməyiniz öz yerində, hər halda siz təşəkkür də qazanırsınız.

– Fyu-yu-yu! – deyə uryadnik uzun fit çaldı və əllərini gen şalvarının ciblərinə soxdu. – Əcəb təşəkkürdür! Sizcə mən iyirmi beş manatdan ötrü vəzifəni təhlükə qarşısına qoyarammı? Yox-x, siz məni yaxşı tanımirsiniz.

– Yevpsixi Afrikanoviç, siz niyə belə qızışırsınız. Burada iş heç də pulda deyildir, sadəcə, belə... hə, heç olmazsa insanpərvərlik naminə...

— İn-san-pər-vər-lıq na-mi-ne? — O, kinaya ilə sözləri höccə-ləye-höccələye dedi. — Lütf ediniz, bu adamlar, bax, mənim buramda otururlar!

O, piyli, tüksüz, boyunluğunun üstdən qırış kimi sallanmış öz qüvvətli peysərinə berk vardu.

— Siz, deyəsən, lap şışirdirsiniz, Yevpsixi Afrikanoviç.

— Heç bir damcı da şışirtmirem. Məşhur təmsilçi, cənab Krilovun dediyi kimi “O, — bu yerlərin bələsədir”. Bax, bu iki qadın bələ adamdır! Siz zati-aliləri knyaz Urusovun “Polis uryadniki” adlı gözəl əsərini oxumuşsunuzmu?

— Yox, oxumamışam.

— Cox nahaq. Gözəl və yüksək əxlaqi əsərdir. Boş vaxtlarımızda həmin əsəri oxumağı size məsləhət görürem...

— Yaxşı, yaxşı, mən böyük həvəslə onu oxuyaram. Lakin mən, hər halda, başa düşmürəm ki, həmin kitabın bu iki bədbəxt qadınla nə əlaqəsi var?

— Nə əlaqəsi var? Bilavasita əlaqəsi var. Birinci maddəsində deyilir (Yevpsixi Afrikanoviç sol əlinin yoğun, tükülməmiş barmağını bükdü): “Uryadnik daim göz qoymalıdır ki, hamı səylə kilsəyə getsin, lakin orada sey göstərmədikdə...” Lütfən deyiniz, o... adı nədir... Manuylixadır, nədir... O, heç bir dəfə kilsəyə getmişdirmi?

Mən, səhbətin qəfletən aldığı vəziyyətə heyret edərək susurdum. O, qələbə çalmış kimi mənə baxdı və ikinci barmağını bükdü.

İkinci maddədə deyilir: “Yalandan qabaqcadan xəber vermək və yalandan bəd xəberlər söylənmək hər yerdə qadağandır...” Eşitdinizmi? Sonra üçüncü maddədə deyilir: “Özünü cadugər, yaxud sehrbaz kimi qəlembə vermək və belə yalançı işlərlə məşğul olmaq qadağandır”. Hə, daha buna nə sözünüz var? Birdən bütün bunlar aşkarla çıxdı, yaxud rəislərin qulağına çatdı? Onda kim cavabdeh olacaq? — Mən. Kimi vəzifədən çıxarıcaqlar? — Məni. Gördünümüz, iş nə yerdədir.

Uryadnik yenə kresloda oturdu. O, gözlərini yuxarı qaldırb evi dalğın-dalğın nəzərdən keçirir və barmaqları ilə stolu tiqqildədirdi.

— Hə, işdir, mən sizdən xahiş etsəm, Yevpsixi Afrikanoviç, bəs onda necə, — deyə mən yenə müteəssir səsle danışmağa başladım. — Əlbəttə, sizin vəzifəniz mürekkəb və eziyyətlidir, lakin mən bili-rəm ki, sizin üreyiniz çox rəhməlidir, siz qızıl kimi adamsınız. Bu

qadınlara el vurmayağınız barədə mənə söz vermək sizin üçün asan işdir.

Uryadnikin nəzeri birdən başının üstə zilləndi.

— Yaxşı tūfənginiz var, — o, barmaqları ilə stolu tiqqildə-tiqqildə və saymazyanı dedi. — Cox gözel tūfəngdir. Keçən dəfə gəlib, sizi evdə tapmadıqda da mən ona xeyli tamaşa etdim... əntiqə tūfəngdir!

Mən də başımı döndərib tūfəngə baxdım.

— Bəli, pis tūfəng deyildir, — deyə mən terif etdim. — Axı, o, qədimidir, Qastin-Rennet fabrikinin məhsuludur, usta keçən ilə onu bir daha yaxşıca sazlayıb. Siz bir onun lülelərinə baxın.

— Bəli, boli... mən ele, əsasen, onun lülelərinə tamaşa edirdim. Cox gözəl şeydir... Sadəcə, demək olar, çox-çox qiymətli şeydir.

Bizim nəzərimiz bir-birinə sataşdı, uryadnikin ağızının qıraqlaşında yüngül, lakin mənalı təbessüm oynadığını gördüm. Mən yerimdən qalxıb, tūfəngi divardan götürdüm və onu Yevpsixi Afrikanoviçin yanına getirdim və mehribanlıqla dedim:

— Çerkezlərdə bir yaxşı adət var: qonağın təriflədiyi hər şeyi ona bağışlamaq. Biz, Yevpsixi Afrikanoviç, çerkəz olmasaq da, ancaq sizdən xahiş edirəm ki, bu şeyi məndən yadigar kimi alaşınız.

Uryadnik özünü utanmış kimi göstərərək dedi:

— Lütf ediniz, belə gözəl şeyi! Yox, yox, bu lap həddindən artıq səxavətli adətdir!

Lakin mən onu çox da dilə tutmalı olmadım. Uryadnik tūfəngi məndən aldı, ehtiyatla dizləri arasına qoydu və təmiz cib desməli ilə toz basmış qundağı xoşlana-xoşlana silməyə başladı. Tūfəngin, heç olmazsa həvəskar və ondan başı çıxan admanın əlinə keçdiyini görüb bir qədər sakitləşdim. Yevpsixi Afrikanoviç, demək olar ki, o saat ayağa qalxdı və getmək üçün tələsdi.

— İş gözləmir, mən isə oturub sizinlə səhbətə qızışmışam, — o, çəkmələrinə girməyən qaloşları berk-berk döşəməyə vura-vura dedi. — Bizim tərəflərə geləndə, lütfən mənə qonaq olun.

— Cənab rəis, bəs Manuylixanın işi necə olsun? — deyə mən nəzakətlə ona xatırlatdım.

— Baxarıq, görərik... — deyə Yevpsixi Afrikanoviç qeyri-müəyyən halda donquldandı. — Mən, bax, bir şey də sizdən xahiş edəcəkdir... Sizin turpunuz çox lezzətlidir...

— Özüm əkib yetişdirmişəm.

— Qəribə turpdur! Bilirsiniz, mənim arvadım, tərəvəzi çox sevir. Əgər, bilirsiniz, ondan... bir balaca dəstə versə idiniz, pis olmazdı.

— Məmnuniyyətlə, Yevpsixi Afrikanoviç. Bunu mən özüme borc bilirəm... Ele bu gün ayaqçı ilə bir səbət göndərərəm. İzin verin ele birdefəlik yağ da gönderim... Mənim yağımdan olmaz.

— Nə olar, yağ da göndər, — deyə uryadnik mərhəmətle icazə verdi. — Siz isə o arvadlara xəber verin ki, hələlik onlarla işim yoxdur. Ancaq onlar qoy bilsinlər ki, — deyə birdən o, səsini ucaldı, — təkce təşəkkürlə yaxalarını mənim əlimdən qurtara bilməyəcəklər. İndi isə sağ olun. Balaca hədiyyeniz və qonaqlığınız üçün bir daha mersi.

O, hərbi qaydada dabanlarını bir-birinə vurdu və gözü tox hörəmtli adamlar kimi ağır addımlarla qazalağınə tərəf getdi; bu zaman artıq kənd yüzbaşısı, kətxuda və Yarmola başıaçıq, təzim vəziyyətində onun qazalağı yanında durmuşdular.

## IX

Yevpsixi Afrikanoviç sözünün üstə durdu və meşə daxmasının saknlarını qeyri-müəyyən vaxta sakit buraxdı. Lakin mənim Olesya ilə münasibətim kəskin və qəribə halda dəyişdi. Onun mənimlə olan davramışındakı əvvəlki inam və sadəli nəvazişdən — gözəl qız işvə-nazı ilə şüx uşaq dəcəlliyyinin xoş qarışığı olan nəvazişdən əsər-əlamət belə qalmadı. Bizim damışlığımızda ne isə qeyri-müəyyən, süni utancaqliq əmələ geldi... Əvvəller bizim marağımız üçün son-suz sahə açan canlı səhbətlərdən Olesya qorxaqcasına və tələsik imtiyət edirdi.

Mən onlara gələndə qız gərgin, sərt işgüzarlıqla işleyirdi, lakin tez-tez müşahidə edirdim ki, iş arasında onun alları gücsüz halda dizləri üstə düşür, hərəketsiz gözleri isə qeyri-müəyyən nəzərlə döşəməyə zillənirdi. Belə dəqiqələrdə mən Olesyanı adı ilə çağırıdıqda, yaxud ona bir sual verdikdə, qız diksinir və qorxurdu, həm də mənim sözlərimin mənasını anlamama cəhdil ifadə edən üzünü yavaş-yavaş mənə tərəf çevirirdi. Bəzən mənə elə gəlirdi ki, mənimlə bir yerdə olmaq ona iztirab vətir və onu sixirdi, lakin bu təsəvvür cəmi

bir neçə gün əvvəl mənim hər sözümün, hər cümləmin onda əmələ gətirdiyi böyük maraqla pis bağlanırdı... Yalnız fikirləşməyə bu qalırkı, uryadniklə olan əhvalatda onlara havadar çıxmışım Olesyanın sərbəst təbietinə acıq gəlmış və indi o, məni əfv etmək istəmir. Lakin bu fikir də məni qane etmirdi: sadə, meşə içində böyümüş bir qızda, həqiqətən bu qədər qırur haradan ola bilerdi?

Bütün bunlar izahat tələb edirdi, Olesya isə açıq səhbət üçün əmələ gələn hər bir təsadüfdən inadla çəkinirdi. Biz daha axşam seyrinə çıxmırıq. Mən hər dəfə evə getməyə hazırlaşarken əbəs yere Olesyaya mənalı və yalvarıcı nəzər salırdım, — qız isə özünü elə göstərirdi ki, sanki onların mənasını başa düşmür. Qarının, karlığına baxmayaraq, burada olması məni narahat edirdi.

Bəzən mənim öz gücsüzlüyü və məni her gün Olesyaya tərəf çəkən adətimə acığım tuturdu. Ürəyimin nazik, möhkəm, gözə-görünməz tellərlə bu qəşəng, mənim üçün sırlı olan qızə necə bağlı olduğunu mən heç ağlıma belə getirməzdəm. Mən hələ məhəbbət barəsində fikirləşmirdim, lakin artıq həyəcanlı, məhəbbətqabağı dövr keçirirdim ki, bu da tutqun, iztirablı və kedərli hissələrlə dolu idi. Mən harada olsam da, bir şeyle əylənməyə çalışsam da, — Olesyanın surəti bütün fikirlərimi məşğıl edir, bütün varlığım onun yanına can atır, onun haqqındaki hər bir xatirə, bəzən onun ən əhəmiyyətsiz sözləri, onun hərəkətləri və təbəssümü haqqındaki xatirə yavaş və şirin ağrı ilə ürəyimi sixirdi. Lakin axşam olurdu, mən də uzun müddət onun yanında laxlayan balaca skamyada oturur və dilxor halda özümü daha qorxaq, narahat və aciz hiss edirdim.

Bir dəfə mən bütün günü beləcə Olesyanın yanında keçirdim. Mən artıq sehərdən özümü yaxşı hiss etmirdim, ancaq səhhətimin ne üçün belə pisləşdiyini hələ aydın təyin edə bilmirdim. Axşama yaxın əhvalim daha da pisləşdi. Başım ağırlaşdı, qulaqlarım guruldamağa başladı, əmgəyimdə ardi-arası kəsilməyen küt ağrı hiss etdim, — elə bil ki, bir adam yumşaq, lakin qüvvətli eli ilə onu sixirdi. Ağzım qupquru qurumuşdu, bütün bədənim ne isə tənbəlcə-sine süstləşmiş, eżginleşmiş və zeifləmişdi, hər dəqiqə əsnəmək və gərnəşmək istəyirdim. Gözlerim elə ağıriyordu ki, elə bil mən indicə yaxından gözlərimi zilləyib parlayan bir nöqtəyə baxmışam.

Axşamdan xeyli keçmiş evə qayıtdıqda yolun lap ortasında bir-dən məni üzütmə tutdu və tir-tir titrəməyə başladı. Mən, demək

olar, yolu görmeden, demek olar, hara getdiyimi dərk etmədən sər-xoş adamlar kimi sentirləye-sentirləye gedirdim, həm de bu zaman dişlərim bir-birinə deyib ucadan şaqqıldayırıdı.

Məni evə kim apardığını indiyə kimi bilmirəm... Düz altı gün dalbadal məni dəhşətli məşə titrətmə-qızdırması əldən saldı. Gündüzlər, deyəsən, xəstelik məndən el çekir və ağlım başına gelirdi. Bu zaman mən xəstelikdən tamam üzülmüş halda otaqda dizlərim ağrıya-agrıya və əsə-əsə güclə var-gel edirdim; hər dəfə qüvvətlə hərəket etdikdə isti qanım dalğa kimi başına vurur və gözümün qabağındakı bütün şeyləri qaranlıq-zülmet bürüyürdü. Axşamlar isə, adətən saat yeddi radələrində xəstelik firtina kimi mənə hücum edir və mən dəhşətli, əsr qədər uzun gecəni gah yorğan altda, soyuqdan əsə-əsə, gah da qızdırmanın od tutub yana-yana yataqda keçirirdim. Mən azca mürgüləməyə başlayan kimi qəribə, mənasız, olduqca qarışq yuxular mənim isti beynimi məşğul etməyə başlayırdı. Bütün röyalırm, biabircasına qarmaqarışıq halda bir-birinin üstə qalanan və bir-birindən yapışan xırda, mikroskopik hissəciklərdən ibarət idi. Gah mənə elə gəldi ki, mən müxtəlif rəngli, qəşəng formalı iri yesiklərdən eyni formalı xırda yesiklər, xirdaların içindən isə daha kiçicik yesiklər çıxarırlar və artıq çoxdan zəhləmi aparmış bu nəhayətsiz işi başa vura bilmerəm. Gah mənim gözlərim qarşısından, adamı dəli edə bilən sürətli divar kağızlarının uzun, əlvan zolaqları galib keçirdi, həm de bu zolaqlarda mən naxış yerinə olduqca aydın surətdə adam sıfətlərindən ibarət hörükşəkilli naxışlar görürdüm, – bu sıfətlər bəzən gözəl, mehriban və gülümseyən olurdular, bəzən isə onları üz-gözlərini dəhşətli halda büzüşdürürlər, dillərini çıxarırlar, dişlərini ağardırlar və gözlərinin böyük ağını oynadırlar. Sonra mən Yarmola ilə qarışq, olduqca mürəkkəb mübahisəyə girişirdim. Bizim bir-birimiz üçün gətirdiyimiz dəliller dəqiqbədəeqiqə dəha da dərinleşirdi; ayrı-ayrı sözlər, hətta sözlerin hərfləri birdən sırılı, çox böyük əhəmiyyət kəsb edirdi, eyni zamanda məni, bir-birinin ardınca başında eybəcər fikirlər doğuran və artıq çoxdan zəhləmi aparmış mübahisəni kəsməyə qoymayan sırılı, qeyri-tebii qüvvələrə qarşı iyrənc dəhşət bürüyürdü.

Bu, insan və heyvan fiqurlarından, menzərə, ən qəribə forma və rənglərdən, mənası bütün hissələrim tərəfindən qavranılan söz və cümlələrdən ibarət qaynar burulğan idi... Lakin – qəribə iş idi – mən

eyni zamanda yaşıl örtüyü yaniq lampanın tavana düşmüş aydın və düzgün girdə işığını daim gördüm. Həm də mən nədənsə bilirdim ki, bu sakit, kənarları əyri girdə işıqda səssiz, yeknəsəq və qorxunc həyat, mənim olduqca qarmaqarışıq yuxularımdan daha dehşətli və iztirablı hayat gizlenmişdir.

Sonra mən yuxudan ayılır, yaxud yuxulu-yuxulu, qəflətən özümü gümrah hiss edirdim. Mən yataqda uzandığımı, xəstə olduğumu, indice sayıqladığımı bilirdim, lakin qaranolıq tavandakı girdə işıq hər halda gizlənmiş nəhs, qəzəbli bir şey kimi məni qorxudurdu. Mən zəifləmiş əlimi uzadaraq saatı götürüb baxırdım, bu sonsuz, iyrənc yuxuları cəmi iki-üç dəqiqə ərzində gördüyüüm kədər və heyrətlə müeyyen edirdim. "İlahi! Bəs səhər nə vaxt açılacaqdır!" – deyə mən başımı isti balışların üstə ora-bura vura-vura, öz ağır və qısa nəfəsimin dodaqlarını yandırdığını hiss edə-edə ümidiş halda düşünürdüm... Budur, mən yenə azca mürgüləməyə başlayırdım, yenə də beynim dəhşətli qarışq yuxular oylagına çevrilirdi, mən yenə də iki dəqiqədən sonra olduqca kədərli halda yuxudan ayılırdım.

Altı gündən sonra mənim bədənim kinə ilə bağayarpağı cövhərinin köməyi ilə xəsteliyə qalib geldi. Mən tamam zəifləmiş halda, güclə ayaq üstə dayanaraq yataqdan qalxdım. Mən lap tez zamanda sağaldım. Altı gün titretmə-qızdırma çəkərkən sayıqlamaqdan əldən düşmüş başımda indi tənbəlcəsinə və xoş fiksizlik hiss edirdim. İştahum ikiqat qüvvə ilə açılır, bədənim də həyat sağlamlığı və sevinci uda-uda saatbasaat möhkəmlənirdi. Bununla bərabər məşədəki tənha əyilmiş daxma yen qüvvə ilə məni özünə cəlb etməyə başladı. Mənim əsəblərim hələ sağlamamışdı, lakin hər dəfə Olesyanın üzünü və səsini təsəvvürümde canlandıranda məni elə şəfqətli təəssürat bürüyürdü ki, az qalırdım ağlayam.

## X

Daha beş gün də keçdi, mən elə gümrahlaşdım ki, azca belə yorulmadan dirəklər üstə güclə duran daxmaya piyada getdim. Mən həmin daxmanın kandarına ayağımı basanda üreyim həyecan və qorxu ilə döyünməyə başladı. Mən, təxminən iki həftə idi ki, Olesyanı gör-

mürdüm, indi onun mənim üçün nə qədər yaxın ve sevimli olduğunu açıq-aşkar anladım. Qapının dəstəyində yapışaraq, mən bir neçə saniye ləngidim ve güclə nəfəsimi dərdim. Mən qapını açmazdan əvvəl hətta bir qədər vaxt qətiyyətsiz halda gözlərimi yumdum.

Mən içəri girdikdən sonra bağışlaşdırılmış təsir kimi təsirlərdən heç vaxt baş çıxarmaq olmaz... Məgər ana ilə oğulun, ər ilə arvadın, yaxud iki sevgilinin görüşdükleri zaman onların ilk anlarda dedikləri sözləri yadda saxlamaq mümkündürmü? Əgər onları olduğu kimi kağıza yazsanız görərsiniz ki, bunlar ən sadə, ən adı, hətta gülməli cümlələrdir. Lakin bu zaman hər bir söz, təkcə onları dünyada ən sevimli adam dediyi üçün yerinə düşür və son dərəcə xoş olur. Mən təkcə çevrilib mənə baxan Olesyanın solğun üzünü və bu qəşəng, mənim üçün yeni olan üzdə bir anda bir-birini əvəz edərək ifadə olunan heyrət, qorxu, heyəcan və ince, parlaq sevgi təbəssümünü xatırlayıram, həm də çox aydın xatırlayıram... Qarı mənim yanımıda hərlənərək fis-fisla nə isə deyirdi, ancaq mən onun salamını eşitmirdim. Olesyanın səsi mənim qulaqlarında xoş musiqi kimi səsləndi:

— Sizə nə olmuşdur? Siz xəstə idiniz? Ah, siz necə də ariqlamısınız, mənim biçarə dostum.

Mən uzun müddət cavab vere bilmədim, biz dinməzcə, bir-birimizin elindən tuta-tuta, diqqətlə, sevincə düz bir-birimizin gözünün içine baxa-baxa üzbəüz durduq. Sükut içinde keçən bu bir neçə dəqiqəni mən həyatımın ən xoşbəxt dəqiqəleri hesab edirəm, — mən heç vaxt, heç vaxt, nə əvvəllər, nə də sonralar, belə təmiz, dolğun, hər şeyi unutdurən sevinc hiss etməmişəm. Olesyanın böyük qara gözlərində mən çox şey: həm görüş həyəcanı, həm uzun müddət gəlmədiyim üçün tənə, həm də qızığın məhəbbət etirafı oxuyurdum... Mən hiss edirdim ki, Olesya bu baxışla bərabər bütün varlığını sevincə, qeyd-şərtsiz olaraq və tərəddüd etmədən mənə verir.

Bu füsunkar sükutu birinci Olesya pozub, göz qapaqlarının yün-gül hərəkəti Manuylixanı mənə göstərdi. Biz yanaşı oturduq, Olesya xəstəliyimin gedisi barədə, qəbul etdiyim dərmanlar barədə, iki dəfə qəsəbəyə mənə baxmağa gəlmış həkimin dediyi sözləri və fikri barədə müfəssəl və qayğıkeşliklə soruşdu. Qız, həkim barədə məni bir neçə dəfə dalbadal nağılı etməyə vadə etdi, mən bezən onun dodaqlarında ötəri təbəssüm oynadığını gördüm.

— Ah, mən nə üçün sizin naxoş olduğunuzu bilmədim? — Olesya səbirsizliklə və təessüflə dedi. — Mən bir günün içində sizi ayağa qaldırardım... Axı, onlar ki, heç bir şey, he-eç bir şey bilmirlər, adam da öz canını onlara etibar edərmi? Siz nə üçün mənim dalımcə adam göndermədiniz?

Mən özümü itirdim.

— Olesya, bilirsənmi... bu ele qəfildən baş verdi ki... həm də men səni narahat etməyə qorxurdum. Son vaxtlar mənimlə olan əlaqənən qəribə bir hal almışdı ki, elə bil sənin mənə acığın tutur, yaxud məndən zəhlen gedirdi... Beri bax, Olesya, — deyə mən səsimi alçaldaraq əlavə etdim, — mən səninlə çox şey, çox şey barədə danışma-hiyam... ancaq təklikde... anlayırsanmı?

O, göz qapaqlarını razılıq işarəsi ilə yüngülce yumdu, sonra qorxa-qorxa boylanıb nənəsinə baxdı və cəld piçilti ilə dedi:

— Bəli... mən özüm də isteyirəm... Sonra... gözləyin...

Güneş batmağa macal tapmamış Olesya məni evə getməyə tələs-dirməyə başladı.

— Gedək, tez olun gedək, — deyə Olesya elimdən tutub skamyaya üstəndən məni dartmağa başladı. — Əgər siz indi nəmişli havaya düşsəniz, o saat yenidən xəstələnərsiniz.

— Olesya, bəs sən hara gedirsən? — deyə Manuylixə nəvəsinin böyük boz rəngli yun şalı tələsik başına saldığını görüb, soruşdu.

— Gedim... azca onu ötürüm, — deyə Olesya cavab verdi.

Qız bu sözləri nənəsinə deyil, pəncərəyə baxa-baxa dedi, lakin mən onun səsində güclə sezikən əsəbiliyi duyдум.

— Doğrudanmı gedirsən? — deyə qarı vurğu ilə təkrar soruşdu.

Olesyanın gözleri işıldadı və dik Manuylixaya zilləndi.

— Bəli, gedirəm! — deyə qız dikbaşlıqla qarıya etiraz etdi. — Artıq bu barədə çoxdan danışmışıq, özü də çox-çox danışmışıq... öz işimdir, özüm də cavab verəcəyəm.

— Eh, seni!.. — qarı tənə ilə və narazı halda dedi.

Qarı daha nə isə əlavə etmək istədi, lakin təkcə elini yellətdi, ayaqlarını yere sürte-sürte və əsə-əsə künçə getdi, bir səbəti niqqıldıya-niqqıldıya qurdalamağa başladı.

Mən başa düşdüm ki, indice şahidi olduğum tələsik və narazı-liqlə gedən danışıq, uzun-uzadı davam etmiş bir sıra qarşılıqlı

söyüşmə və acıqlanmanın davamıdır. Mən Olesya ilə yanaşı gedə gedə meşəyə enəndə ondan soruştum:

– Nənə istəmir ki, sən mənimlə gezməyə gedəsən? Elədirmi?

Olesya pert halda çıyılmasını çekdi.

– Lütfən, buna əhəmiyyət vermeyin, hə də, istəmir... Nə olsun!.. Məgər mənim istədiyim işi görməyə ixtiyarım yoxdurmu?

Birdən mən, Olesyanın əvvəlki sərtliliyi üçün ona tənə vurmağı olduqca arzu etdim.

– Deməli, əvvəller də, mən xəstələnəndən qabaq da sən bacarıdın, lakin mənimlə tek qalmaq istəmirdin... Ah, Olesya, birçə bilsə idin ki, mənə necə əzab verirdin... Mən hər axşam mənimlə gedəcəyini elə gözləyirdim, elə gözləyirdim, daha nə deyim... Sən isə həmişə etinasız, kədərlə, acıqlı olurdun. Ah, Olesya, sən mənə olduqca əzab verirdin!..

– Hə, bəsdir, əzizim... Onu yaddan çıxarıın, – deyə Olesya azca üzrxahlı səslə xahiş etdi.

– Yox, mən bunu sənə tənə ilə demirəm, belə, sözgəlişi deyirəm... Bunun nə üçün belə olduğunu indi başa düşdüm... Əvvəlcə isə, – doğrusu, yada salmaq da gülмелidir, – mən elə fikirleşirdim ki, uryadnikə görə sənin mənə açığın tutmuşdur. Bu fikir məni çox dilxor edirdi. Mənə elə gəlirdi ki, sən məni olduqca uzaq, yad adam hesab edirsən, buna görə də sadə, dostcasına xidməti belə məndən qəbul etmək istəmirsən... Bu, məni çox-çox kədərləndirirdi... Olesya mən heç fikrimə belə getirmirdim ki, bütün bunların bəisi nənədir...

Olesyanın üzü birdən qıpqrımızı qızardı.

– Bunun bəisi heç də nənəm deyildir!.. Mən özüm istəmirdim! – qız qızğınılıq və coşqunluqla dedi.

Mən yandan ona elə baxdım ki, azca əyilmiş başının aydın, incə profilini gördüm. Mən yalnız indi gördüm ki, bu vaxt ərzində Olesya özü də ariqləmiş və gözlerinin dövrəsinə göyümtraq kölgə çökmüşdür. Olesya baxışını hiss edərək, mənə nezər saldı, lakin o saat gözlerini aşağı zilledi və utancaqcasına gülümseyə-gülümseyə üzünü kənara çevirdi.

– Sən nə üçün istəmirdin, Olesya? Nə üçün? – deyə mən Olesyanın əlindən yapışib, onu dayanmağa məcbur edərək, heyacandan qırılan səslə soruştum.

Biz bu vaxt məhz uzun, ensiz və ox kimi düz meşə yolunun lap ortasında idik. Uca, boy-buxunlu şam ağacları hər iki tərəfdən bizi araya alaraq, stirli toxuma budaqlardan qübbəsi olan və uzaqlara gedən nəhəng koridor əmələ gətirirdi. Ağacların çılpaq, qabıqları qopmuş gövdələri, batmaqdə olan günəşin qırmızı şəfəqinə boyanırdı...

– Nə üçün? Nə üçün, Olesya? – deyə mən piçilti ilə təkrar edir və onun əlini daha möhkəm sıxırdım.

– Mən bacarmırdım... Mən qorxurdum, – Olesya güclə eşidilecek səslə dedi. – Mən elə fikirleşirdim ki, taledən qaçmaq olar... İndi isə... İndi...

Onun nəfəsi daraldı, sanki ona hava azlıq etdi, birdən onun əlli-ciOLDI cəld və möhkəm boynuma sarıldı, Olesyanın tələsik, titrək piçilisi ehtirasla dodaqlarını yandırdı:

– İndi mənim üçün heç fərqi yoxdur, heç fərqi yoxdur!.. Çünkü, mənim əzizim, mənim səadətim, mənim sevgilim, mən səni sevirmə!..

O, mənə daha möhkəm qıṣıldı, onun qüvvəli, möhkəm, isti bədənin əllerimin altında necə titrədiyini, sinəm üstə onun ürəyinin necə döyündüyünü hiss etdim. Onun ehtiraslı öpüşləri mənim hələ də xəstelikdən sonra möhkəmlənməmiş başıma məstedici şərab kimi axdı, mən iradəni itirməyə başladım.

– Olesya, sən allah, lazımdır... Məni burax, – mən onun əlli-ciOLDI rəsmini aşımağa çalışaraq dedim. – İndi mən də qorxuram... öz-özümdən qorxuram... Olesya, məni burax.

Qız üzünü yukarı qaldırdı, onun simasını yavaş-yavaş xumarlandıncı təbəssüm bürüdü.

– Mənim əzizim, qorxma, – o, mehribancasına nəvazış və riqqət doğuran cəsarətli, təsviredilməz ifadə ilə dedi. – Mən heç vaxt sənə tənə vurmaram, heç kəsə qışqanmaram... Təkcə de görüm: sevir-sənmi?

– Sevirəm, Olesya. Çoxdan sevirəm, həm də möhkəm sevirəm. Lakin... daha məni öpmə... Mən zəifləyirəm, başım gicəllənir, özümə cavabdeh deyiləm...

Qızın dodaqları yenə uzun müddət və olduqca ehtirasla mənim dodaqlarına yapışdı, mən onun sözlerini eşitmədim, daha doğrusu, duyдум:

— Hə, qoy belə olsun, nə qorxma, nə də heç bir şey barədə düşünmə... Bu gün bizim gənəməzdür, heç kəs də onu bizim əlimizdən ala bilməz...

Həmin gecə bütünlük nə isə sehrlidir, məftunedici nağıla çevrildi. Ay çıxdı və onun nuru qəribə, rəngarəng və sırlı halda məşəni işq-landırdı, zülmət içerisinde ağacların kələ-kötür gövdələrinə, eyilmış budaqcılara, məxmər xalı kimi yumşaq mamıra əyri-üyrü, açıq-göyümtül ləkələr saldı. Tozağaclarının nazik gövdələri çox aydın surətdə ağarırdı, onların seyrək yarpaqları üstə isə elə bil gümüşü rəngli, şəffaf, nazik cunadan örtük salınmışdı. Bəzi yerlərdə şam ağaclarının sıx budaqlarının əmələ gətirdiyi talvardan işq keçmirdi. Belə yerlər qaranlıq zülmət olur, orada göz-gözü görmür, yalnız ortada Allah bılır haradansa keçən şüa birdən ağacların uzun sırasını işqlandıır və yerə ensiz, düz zolaq salırdı — elə işqli, bəzəkli və qəşəng zolaq salırdı ki, elə bil Oberonla Titanianının<sup>1</sup> təntənəli yeri üçün əfsanəvi pərilorin bəzədikləri xiyaban idi. Biz də öz səadətimiz və məşənin ölüm sükütu təsiri altında bir kəlmə danışmadan, bu gülümseyən canlı əfsanə içerisinde qucaqlaşa-qucaqlaşa gedirdik.

— Əzizim, mən isə tamam unutmuşam ki, sən tez eve qayitmalsan, — deyə Olesya birdən ayıldı. — Gör nə pis qadınım! Sən təzəcə saqlamışan, mən isə bu vaxta kimi səni meşədə lengidirəm.

Mən onu qucaqlayıb, qahn qara saçlarının üstən şalını götürdüm, onun qulağına təref əyilib, güclə eşidiləcək səslə soruşdum:

— Sən teəssüf etmirsən ki, Olesya? Peşman deyilsen ki?

O, yavaşça başını buladı.

— Yox, yox... Sonra nə hadisə baş verir-versin, mən peşman olma-yacağam. Mənə çox xoşdur...

— Məgər mütləq bir hadisə baş verməlidir?

Onun gözlərində mənə tanış olan sırlı dəhşət ifadəsi öteri göründü.

— Ah, bəli, mütləq... yadindadırı mən sonə xaç xanım barədə demişdim? Axı həmin xaç xanım mənəm, kartların göstərdiyi bəd-

<sup>1</sup> Oberon və Titaniya — alman bəstəkarı Karl Veberin (1786-1826) "Oberon" operasının personajları

bəxtlik mənə üz verəcəkdir... Sən bilirsən, axı mən səndən xahiş etmek isteyirdim ki, sən tamamilə ayağını bizdən kəsəsen. Elə bu vaxt sən xəstələndin, mən də az qala yarım ay səni görmədim... Mən səndən ötrü elə qüssələnməyə, elə kəderlənməyə başladım ki, səninle bircə dəqiqə birlikdə olmağa, deyəsən, dünyada hər şeyi verərdim. Bax, elə onda mən qəti qorara gəldim. Fikirləşdim ki, qoy nə olursa-olsun, ancaq mən öz səadətimi heç kəsə verməyəcəyəm...

— Bu doğrudur, Olesya. Mən də belə fikirləşirdim. — Mən dodaqlarımı onun gicgahına toxundura-toxundura dedim. — Mən səndən ayrılanı kimi, səni sevdiyimi bilmirdim. Bir nəşər, görünür, əbəs yərə deməmişdir ki, məhəbbət üçün ayrılıq, od üçün külək kimi bir şeydir: o, kiçik məhəbbəti söndürür, böyük məhəbbəti ise daha da alovlaşdırır.

— Sən necə dedin? Lütfən təkrar elo, təkrar elə, — deyə Olesya maraqlandı.

Kimin olduğunu bilmədiyim bu kəlamı bir də təkrar etdim. Olesya fikrə getdi, mən onun dodaqlarının hərəkətindən gördüm ki, o, mənim sözlərimi təkrar edir.

Mən onun yuxarı qaldırılmış solğun üzünü, ay işığının parlaq ləkələri oynayan iri qara gözlerinə baxdım, — birdən yaxın zamanda baş verəcək bədbəxt hadisənin tutqun təsəvvürü qəflətən ürəyimə damdı və qəlbimi soyuq üzütmə bürüdü.

## XI

Bizim sadə, füsunkar məhəbbətimiz bir aya yaxın davam etdi, həmin qızaran axşam şəfəqləri, şəhli inciçiçəyi, bal ətri verən, gümrahlandırıcı təravət və cingiltili quş səs-küyü dolu olan həmin səhərlər, adamı xumarlandıran və tənbəlləşdirən həmin isti iyun günləri Olesyanın füsunkar siması ilə birlikdə yenilmez qüvvə ilə indi də qəlbimdə yaşayır... Bu dövr ərzində bir dəfə də olsun qəlbim nə sıxlıdı, nə yorğunluq hiss etdi, nə də avara heyatına olan ehtiras qəlbimdə baş qaldırdı. Mən bütporəst allahı kimi, yaxud cavan, qüvvətli heyvan kimi işq və istidən, heyatın şüurlu səadətdən, sakit, sağlam, entiraslı məhəbbətdən zövq aldım.

Mən sağalandan sonra Manuylixa qarı olduqca deyinir, məni açıq-aşkar çox acıqlı qarşılıyır və daxmada oturduğum vaxt ərzində peçdəki güvəcləri ele hirsli-hirsli ora-bura itələyib taqqıldadırı ki, Olesya ilə mən hər axşam məşədə görüşməyi üstün tutdu... Şam məşəsinin vüqarlı yaşıl lətəfəti isə, qiymətli haşıyə kimi bizim sakit məhəbbətimizi bezəyirdi.

Mən hər gün daha çox heyretlə göründüm ki, Olesya – məşə içərisində böyümüş, hətta oxumağı bacarmayan bu qız – hayatın bir çox hallarında həssas nəzakət və xüsusən anadangəlmə ədəb gözləyirdi. Sevgidə – onun düz, kobud mənasında – əsəbi incə xasiyyətli adamlar üçün həmişə iztirab və sıxıntı doğuran dəhşətli cəhətlər vardır. Lakin Olesya yaxasını bunlardan elə sadəciləsinə ismətlə qurtara bilirdi ki, bizim əlaqələrimizi heç bir pis müqayisə, heç bir abırsız hərəkət bir dəfə də olsun təhqir etmədi.

Bu zaman mənim buradan getmək vaxtim yaxınlaşırırdı. Əslində mənim Perebroddakı bütün xidmeti vəzifələrim artıq qurtarmışdı, mən şəhərə qayıtməq vaxtımı qəsdən uzadırdım. Getməyimin zəruri olduğu xəberini onun necə qarşılıyacağını təsevvürümə belə gətirməyə qorxaraq, mən bu barədə Olesyaya hələ bir kəlmə deməmişdim. Olesyanı hər gün görmək, onun sevimli səsini, ahəngdar gülüşünü eşitmək – mənim üçün zəruretdən də artıq bir şey olmuşdu. Tək-tək günlərdə, hava pis olanda biz görüşmədikdə, mən özümü perişan, həyatimdə en əsas, en mühüm şeydən mehrum olmuş kimi hiss edirdim. Hər bir məşgələ mənə sıxıntılı, artıq iş kimi görünürdü, bütün varlığım məşəyə, qəlbimi isidən, qəlbime nur saçan Olesyanın alışığı sevimli simasına tərəf can atırdı.

Olesya ilə evlenmək fikri getdikcə daha tez-tez başımı məşğul edirdi. Əvvəller mən, bəd ayaqda, əlaqələrimizdən namuslu çıxış yolu kimi, nadir hallarda bu fikrə gelirdim. Məni birçə şey qorxudur və qabağımı kəsirdi: əfsanə və sirr dolu bu qəşəng köhnə məşədən çıxarılmış Olesyanın, modalı paltar geymiş halda, əməkdaşlarımın arvadları ilə qonaq otağında söhbət etdiyini təsevvürümə belə getirməyə cəsarət etmirdim.

Lakin mənim getmək vaxtim daha çox yaxınlaşdıqca, məni daha çox tənhaçı dəhşəti və sonsuz kadər bürüyürdü. Onunla evlenmək qərarı gündən-günə qəlbimdə daha möhkəmlənirdi, mən nəhayət,

bu işin cəmiyyətə qarşı ədəbsizcəsinə meydan oxumaq olduğu fikrindən vaz keçdim. “Yaxşı və alim adamlar ki, dərzi qadınlarla, ev qulluqçuları ilə evlənlərlər, – deyə mən özümü sakitləşdirirdim, – həm də çox gözəl yaşayır və belə qərar qəbul etməyə onları vadar etmiş öz talelərindən ömrəleri boyu razılıq edirlər. Həqiqətən, mən ki, başqalarından bədbəxt olmayacağam!”

Bir dəfə iyun ayının ortalarında, axşamüstü mən, adəti üzrə, çiçəklənən yemişan kolları arasında, ensiz məşə cığırının döngəsində dayanıb Olesyanı gözləyirdim. Mən hələ uzaqdan onun yüngül, sürətli addım səsini eşitdim.

– Salaməleyküm, mənim ezipim, – Olesya məni qucaqlaya-qucaqlaya və ağır-agır nəfəs ala-alala dedi. – Yeqin gözləməkdən yoruldun? Mən evdən güc-bəla ilə çıxdım... Nənəm ilə deyişirdim.

– Bu vaxta kimi hələ sakitləşməmişdir?

– Sən nə danışırsan! “Sən, deyir, onun ucbatından məhv olacaqsan... O, doyunca səninle əylənəcək, sonra da səni atacaqdır. O, səni heç də sevmir...”

– O, mənim barəmdə belə deyir?

– Bəli, ezipim, sənin barəndə deyir... Ancaq, heç fərqi yoxdur, mən onun birçə sözünə də inannıram?

– O, hər şeyi bilirmi?

– Yeqinini deyə bilmərəm... deyəsən bilir. Onu da deyim ki, mən bu barədə ona heç bir söz demirəm – o, özü başa düşür. Hə, bu barədə fikirləşməyə dəyməz... Gedək.

Olesya, gur, ağ çiçəkli yemişan budağı qırıb, onu saçlarına sancıdı. Biz, axşam günəşinin azca çəhrayı rəngə boyadığı cığırla yavaş-yavaş getdik.

Mən hələ dünən gecə belə qərara gəlmişdim ki, necə olursa-olsun bu axşam hamısını Olesyaya deyim. Mən fikirləşirdim ki, əgər mən getməyim barədə və onunla evlenmək istədiyimi desəm, o mənə inanarmı? Bu, ona elə gəlməz ki, mən təklifimlə yalnız vurdugum yaranı kiçildir və yüngülləşdirirəm? “Bax, gövdəsinin qabığı didilmiş o ağcaqayına çatan kimi, dərhal başlayacağam” – deyə mən fikrən özüm üçün vaxt təyin edirdim. Biz ağcaqayın ağacına çatırdıq, mən heyəcandan sapsarı sarala-sarala danışmaq üçün artıq nəfəsimi dərirdim, lakin qəflətən mənim cürətim

zeifləyir, ürəyim əsəbi, iztirablı halda döyünməyə və ağızım soyumağa başlayırdı. "İyirmi yeddi – mənim nəhs rəqəmimdir, – deyə mən bir neçə dəqiqdən sonra düşünürdüm, – iyirmi yeddiyə qədər sayacağam, sonra başlayacağam!.." Mən fikrən saymağa başlayırdım, lakin iyirmi yeddiyə çatan kimi, dərhəl hiss edirdim ki, hələ qətiyyətim lazımlıca möhkəmlənməmişdir. "Yox, – deyə mən özümə deyirdim, – yaxşısı altmışa qədər sayacağam, – bu məhz bir dəqiqə edər, – onda mütləq, mütləq..."

– Bu gün sənə nə olmuşdur? – deyə Olesya birdən soruşdu. – Sən nə isə xoşagelməz bir şey barədə düşünürsen. Sənə nə olmuşdur?

Bələ olduqda mən danışmağa başladım, lakin özümə də iyrənc gələn səslə, söhbət ən cüzi şey barədə gedirmiş kimi, saxta, qeyritəbii laqeydliklə danışmağa başladım.

– Doğrudan da, kiçicik bir xoşagelməz iş var... Sən tapmışan, Olesya... Bilirsənmi, mən burada işimi qurtarmışam, rəislər də məni şəhərə çağırırlar.

Mən yandan Olesyaya öteri nəzer salıb rənginin dəyişdiyini və dodaqlarının əsməyə başladığını gördüm. Lakin o, mənə bircə kəlmə də cavab vermedi. Mən bir neçə dəqiqə dinməzcə onunla yanaşı getdim. Otların arasında circiramlar ucadan cir-cir cirildiyirdi, uzaqdan çəkçəki quşunun yeknəsəq gərgin çığartısı eşidilirdi.

– Olesya, sən özün də əlbəttə, başa düşürsən ki, – deyə mən yenə danışmağa başladım, – mənim burada qalmağım yaxşı düşməz, həm də qalmağa yerim yoxdur, bir də ki, vəzifəyə etinasız yanaşmaq olmaz...

– Yox... nə eybi var... heç danışmağına da deyməz, – deyə Olesya sanki sakit cavab verdi, lakin o, elə boğuq, cansız səslə cavab verdi ki, məni dəhşət bürüdü. – Əger vəzifə tələb edirsə, əlbəttə... getmək lazımdır...

Olesya ağacın yanında dayandı və sapsarı sarılmış, gücsüz əlliəri yanına düşmüş halda, dodaqlarında acı, iztirablı təbəssüm arxasını ağaca dayadı. Onun rənginin saralması məni qorxutdu. Mən ona tərəf cumub, əlini möhkəm sıxdım.

– Olesya... sənə nə oldu? Olesya... əzizim!..

– Heç bir şey... məni bağışlayın... bu keçib gedər. Elə-bələ... başım gicəlləndi.

O, özünə zor gəlib, əlini əlimden çəkməyərək, qabağa keçdi.

– Olesya, sən indi mənim haqqımda pis fikirləşdin, – mən tənə ilə dedim. – Ayib olsun sənə! Doğrudanmı, sən elə fikir edirsən ki, mən səni atıb gedə bilərəm? Yox, mənim əzizim. Bu söhbəti elə ona görə başladım ki, mən bu gün sənin nənənin yanına getmək və mənim arvadım olacağını ona demək istəyirəm.

Sözlərim Olesyanı, demək olar ki, heç təəccübəldirmədi – bu, mənim üçün gözlənilməz iş idi.

– Sənin arvadın? – deyə o, yavaş-yavaş və qəmgin-qəmgin başını buladı. – Yox, Vanyacyüz, əzizim, bu məmkün deyildir.

– Nə üçün, Olesya? Nə üçün?

– Yox, yox... Sən özün də anlayırsan ki, bu barədə düşünmək belə gülündür. Doğrudan da, məndən sənə nə arvad ola bilər? Sən – ağasan, sən ağıllı, təhsil görmüş adamsan, bəs mən kiməm? Mən oxumaq da bacarıram, ayağımı hara qoymağı da bilmirəm... Sən mənim ucbatımdan çox xəcalet çekərsən...

– Bütün bunlar axmaq sözdür, Olesya, – deyə mən qızgınlıqla etiraz etdim. – Yarım ilden sonra sən özünü belə tanmazsan. Sənə anadangəlmə nə qədər ağıl olduğunu və necə də müşahidə qabiliyyəti olduğunu heç özün belə bilmirsən. Olesya, biz birlikdə çoxlu kitab oxuyarıq, mehriban, ağıllı adamlarla tanış olarıq, biz birlikdə geniş dünyani bütünlükə görərik... Biz qocalana kimi, lap ölüne kimi, bax indi getdiyimiz kimi əl-ələ verib gedəcəyik, həm də mən sənə görə utanmayacağam, əksinə, mən səninlə fəxr edəcək və sənə minnətdar olacağam!..

Mənim herarətli nitqimə cavab olaraq Olesya minnətdarlıqla əlimi sıxdı, lakin öz sözü üstə durdu.

– Məgər təkcə budurmu?.. Belkə də sən hələ bilmirsən?.. Mən sənə heç vaxt deməmişəm... Axı mənim atam yoxdur... Mən bici doğulmuşam...

– Bəsdir, Olesya... Bu, məni hər şeydən az maraqlandırır. Sən ki, mənim üçün ata-anadan artıq, bütün dünyadan artıqsan, daha mənim sənin qohumlarınlı nə işim var? Yox, bütün bunlar xırda şeylerdir, bütün bunlar boş bəhanədir!..

Olesya sakit, müti nəvazişlə ciyinini mənim ciyinimə qısdı.

– Əzizim... Sən bu barede heç söhbət salmasaydın daha yaxşı olardı... Sən cavansan, azadsan... Doğrudanmı sən elə bilirsən ki,

ömürlük olaraq sənin əl-ayağını bağlamağa mən ürək edərəm... Hə, sonra sənə bir başqa qadın xoş gələsə, onda necə olsun? Onda sənin məndən zəhlən gedər, mənim sənə əre getməyə razılıq verdiyim həmin gün və saatə lənət yağıdırarsan. Açıqlanma, mənim əzizim! – bu sözlərin mənə xoş gelmediyini görüb Olesya yalvarıcı səslə dedi. – Mən səni incitmək istəmirdəm. Axi, mən yalnız sənin səadətin barədə düşünürəm. Nəhayət, sən nənəmi unutmusan. Hə, bir özün fikirləş, məgər onu tək qoyub getsəm, mən yaxşı iş görmüş olarammı?

– Nə olar... nənə üçün də bizdə yer tapılır. (Etiraf etməliyəm ki, nənənin fikri məni olduqca mütbəssir etdi). O, bizimlə birlikdə qalmak istəməsə, hər bir şəhərdə belə evlər var... onlara əllər evi deyilir... bu evlərdə onun kimi qanlılara həm rahatlıq verirlər, həm də qulluq edirlər...

– Yox, sən nə danışırsan! O, meşədən heç yere getməz. O, adamlardan qorxur.

– Elə isə, Olesya onda özün fikirləş ki, necə etsən yaxşıdır. Sən ya məni, ya da nənəni seçməlisən. Ancaq bunu da bil ki, sənsiz həyata mən nifrat edəcəyəm.

– Mənim gùneşim! – Olesya dərin şəfqətlə dedi. – Təkcə bu sözlerin üçün çox sağ ol... Sən mənim ürəyimə hərarət verdin... Lakin sənə, hər halda, ərə getməyecəyəm... Əger qovmasan, mən, yaxşısı, səninlə elə-belep gedərəm... Ancaq tələsmə, lütfən məni tələsdirmə. Bir-iki gün mənə möhlət ver, mən hamisini yaxşı-yaxşı fikirləşim... Nənəmlə də danışmaq lazımdır.

– Bəri bax, Olesya, – deyə mən ağlıma gəlmış yeni fikirlə soruşdum. – Bəlkə sən, yenə... kilsədən qorxursan?

Demə söhbəti elə bu sualdan başlamaq lazımdı. Sehrli qüvvələrə malik olmaqla bərabər nəslen onu təqib edən xəyalı lənetə olan Olesyanın inamını başından çıxarmaq üçün mən, demək olar ki, hər gün onunla mübahisə edirdim. Əslinde her bir rus ziyalısı kiçicik tərəqqipərvərdir. Bu, bizim qanımızda vardır, bunu bizə son illerde yazılın rus roman və hekayeleri aşılarmışdır. Kim bilir, – bəlkə də Olesya qatı dindar olsa idi, pəhriz vaxtları ona ciddi riayət etsə idi və bir dəfə də kilsə ibadətindən qalmasa idi, – çox güman ki, onda mən onun mövhumatçılığını lağla qoymağa (ancaq azca lağla

qoyardım, çünki mən həmişə dindar olmuşam) və qızda hər şeye qarşı tənqidi marağı inkişaf etdirməyə başlardım. Lakin Olesya qara qüvvələrlə ünsiyyətinə və haqqında damışmağa belə qorxduğu Allahdan uzaq olmağa qəti və sadədil inamla etiqad bəsləyirdi.

Olesyanın mövhumi fikirlerində tərəddüd əmələ getirməyə mən əbəs yərə cəhd edirdim. Mənim bütün mənmişlərim, mənim bəzən bütün kobud və kinli istehzalarım onun öz sırkı, facieli vəzifəsinə olan itaetkar inamına dəyiib, parça-parça olurdu.

– Olesya, sən kilsədən qorxursanmı? – deyə mən təkrar etdim.

O, dinməzçə başını aşağı saldı.

– Sən elə bilirsən ki, Allah səni qəbul etməz? – deyə mən getdikcə qızışaraq sözüme davam etdim. – Məgər o, sənə rəhm edə bilmezmi? Əlinin altında milyonlarla məlekələri olduğu halda, özü yərə enib, bütün insanları xilas etmək üçün dəhşətli, biabırçı ölümü qəbul edən, sənə rəhm etməzmi? Ən əxlaqsız qadının tövbəsini qəbul edən və onunla birlikdə elə həmin gün bəhiştə gedəcəyini quldur-qatılıq söz verən sənə rəhmi gəlməzmi?

Bütün bunları mən Olesyaya əvvəllər də demişdim, ona görə de bunlar onun üçün yeni şey deyildi, lakin bu dəfə Olesya mənə hetta qulaq da asmaq istəmədi. O, cəld horəkətlə şalı başından açıb yumurladı və mənim üzümə atdı. Biz oynışmağa başladıq. Mən yemişan çıçəyini ondan almağa çalışırdım. O, müqavimət göstərərək, sevincə gülə-gülə, tez-tez nəfəs aldığı üçün açıq qalmış sevimli nəm dodaqlarını mənə uzada-uzada yera yixildi və məni öz arxasında çəkdi...

Gecə yarı biz xudahafızlaşıb, xeyli aralandıqdan sonra mən birdən arxamda Olesyanın səsini eşitdim:

– Vanyacyəz! Bir dəqiqli dayan... Mən sənə bir söz deyəcəyem!

Mən dönüb ona tərəf getdim. Olesya tələsik, qaça-qaça mənim yanına gəldi. Artıq diş-diş orağı andıran cavan ay çıxmışdı, onun solğun işığında mən gördüm ki, Olesyanın gözleri bərk yaşarmışdır.

– Olesya, sənə nə oldu? – deyə mən həyəcanla soruşdum.

O, mənim əllerimdən yapışb növbə ilə onları öpməyə başladı.

– Əzizim... sən nə yaxşı adamsan! Sən nə mehriban adamsan! – O, səsi titrəyə-titrəyə dedi. – Mən indi gedə-gedə fikirləşirdim: mən məni olduqca sevirsən... Bilirsənmi, mən sənə çox, çox xoş gelən bir iş görməyi olduqca arzu edirəm.

— Olesya... Mənim sevimli qızım, sakit ol...  
— Bəri, bax, bir mənə de görüm, — deye o, sözünə davam etdi.  
— Mən bir vaxt kilsəyə getsəm, sən bundan razi qalarsanmı? Ancaq düzünü, lap düzünü deginən.

Mən fikrə getdim. Birdən mənim başımdan öteri mövhumi fikir keçdi: buna görə bir bədbəxtlik üz verməz ki?

— Sən niye dinmirsin? Hə, tez ol de görüm, sən bundan razi qalarsan, yaxud bunun sənin üçün heç fərqi yoxdur?

— Mən sənə necə deyim, Olesya? — Mən dilim dolaşa-dolaşa danışmağa başladım. — Hə də, əlbəttə, bu mənə xoş gələrdi. Axi, mən dəfələrlə sənə demişəm ki, kişi inanmaya biler, şübhə edə bilər, nehayət lağla da qoya biler. Ancaq qadın... qadın danışqsız dindar olmalıdır. Qadın bu sadə və mehriban inamlı ki, özünü Allahın himayəsinə verir, mən bunda nə isə şəfqət, qadın incəliyi və qəşəng bir şey görürəm.

Mən susdum. Olesya da başını sinəmə dayayaraq cavab vernirdi.

— Sən bunu məndən nə üçün soruştun? — deye mən maraqlandım. O, birdən hərəkətə gəldi.

— Elə-belə... Elə-belə soruştum... Sən buna əhəmiyyət vermə. Hə, sağ ol, əzizim. Sabah gəl ha.

O, gözdən itdi. Mən xeyli vaxt, uzaqlaşan sürətli addım səslərinə qulaq asa-asə onun arxasında qaranlığa baxdım. Birdən üreyimə nə isə dəhşətli bir şey damdı. Birdən məndə olduqca güclü bir arzu: Olesyanın dalmıca qaçıb ona çatmaq, yalvarıb kilsəyə getməməyi ondan xahiş etmək, lazımlı galərsə bunu ondan tələb etmək arzusu oyandı. Lakin mən öz gözlənilməz şiddətli arzumun qarşısını aldım və hətta — yadımdadır, — getməyə başlarkən ucadan dedim:

— Deyəsən, mənim əziz Vanyaciyəzim, siz özünüz mövhumat xəstəliyinə tutulmuşsunuz.

Aman Allah! Mən onda nə üçün — mən indi buna sözsüz inanıram! — öz sürətli, gizli duyğusunda heç vaxt yanılmayan üreyimin arzusuna əməl etmədim.

## XII

Bu görüşün ertəsi günü, məhz müqəddəs troitsa bayramı idi, o, bu il din fədaisi Timofeyin gününə düşmüdü, xalq efsanəsinə görə bu zaman quraqlığı xəber verən əlamətlər olur. Perebrod kəndi, kilsə cəhatdən təhkim edilmiş sayılırdı, yəni o kəndin öz kilsəsi olsa da, lakin həmin kilsəyə ayrıca keşiş düşmürdü, ora nadir hallarda, pəhəriz günlərində və böyük bayramlarda Volçı kəndinin keşisi gelirdi.

Mən həmin gün xidməti işlər üçün qonşu qəsəbəyə getməli idim, buna görə də səhər saat səkkizdə, serin vaxtda ata minib orə getdim. Mən kəndlərə getmək üçün özüma yerli cinsdən olan yarasıqsız altı-yeddi yaşlı bir ayğır almışdım, lakin sabiq yiyesi, qəza yer ölçəni ayğırı məhəbbətə və çox yaxşı bəsləmişdi. Atın adı Tarançık idi. Möhkəm, nazik və qəşəng qıçlı, pirtlaşıqtelli, alovlu gözleri qəzəb və şübhə ilə baxan, qüvvətli dodaqları bərk sixilmiş bu sevimli heyvana mən möhkəm alısmışdım. O, çox nadir tapılan gülməli rəngdə idi: tamam boz, sıçan rəngində idi, təkcə sağrısında ala-bula, ağ və qara ləkələr var idi.

Mən bütün kəndin içindən keçib getməli oldum. Kilsədən meyxanaya kimi uzanan böyük yaşıl meydan başdan-başa uzun sıra ilə düzülmüş arabalarla dolu idi, qonşu kəndlərdən: Voluş, Zulnı və Peçkalovadan kəndlilər həmin arabalarda öz arvad-uşaqları ilə bayrama gelmişdilər. Səhər sübh olmasına və içki barədə ciddi əmr elan edilməsinə baxmayaraq, onların arasında artıq sərxaşlar göze çarpırdı (sabiq meyxanaçı Srul bayramlarda və gecə vaxtı gizlice araq satırdı). Küleksiz və bürkülü bir səhər idi. Havani buxar bürübüdü, bərk isti olacağı aydın idi. Qızmış və sanki üzünü gümüşü rəngli toz örtmiş göydə bir dənə de bulud yox idi.

Qəsəbədə mənə lazımlı olan bütün işləri öyrənib, karvansarada yəhudisayağı içi doldurulub bişirilmiş durnabalığını tələsik yedim, üstündən çox pis, bulanıq pivə içdim və eve yollandım. Lakin dəmirçinin yanından keçəndə mən xatırladım ki, Tarançığın qabaq, sol ayağının nəli çoxdan laxlayır, buna görə də atı nallamaq üçün dayandırmı. Buna da texminən saat yarımlı vaxt sərf etdim, belə ki, mən Perebrod kəndi mərkəzinə çatanda artıq gündüz saat dördlər beş arası idi.

Bütün meydan sərxoş, həy-küy salan camaatla dolu idi. Meyxanın hasar və artırması bir-birini itələyən və sixan alicilarla tamam dolu idi; Perebrod kəndliləri gəlmə adamlara qarışaraq arabacların kölgəsində, ot üstə oturmuşdular. Hər tərəfdə şüşəni başına çəkən adamlar görünürdü. Artıq bir nəfər də olsun ayıq adam yox idi. Ümumi sərxoşluq o dərəcəyə çatmışdı ki, bu zaman kəndli öz kefliliyini qızğın və lovgalıqla bürüzə verməyə başlayır, onun bütün hərəkəti zəif və olduqca yönəmsiz hal ahr, məsələn, razılıq əlaməti olaraq başımı əymək üçün gövdəsile aşağı yatıb, dizlərini əyir və birdən müvazinətini itirib aciz halda dal-dalı gedir. Uşaqlar elə oradaca, laqeydliklə saman gövşeyən atların ayaqları altında vurmuxur və çığırışıldılar. Bəzi yerde özü güclə ayaq üstə duran arvad ağlaya-ağlaya və söyüş söyə-söyə, inad edən, həddindən artıq sərxoş olan erinin qolundan yapışib onu darta-darta evə aparırdı... Divarın kölgəsində iyirmiyə qədər kəndli və qadın korliraçalanı sıx araya almışdı, çalğı alətinin cingildəyən yeknəsəq viziltisinin müşayiətli liraçalanın titrək, tı-tıñ tenor səsi camaatin arası kəsilməyən uğultusu arasında kəskin surətdə fərqlənirdi. Mən hələ uzaqdan "Dumkanın" tanış sözlerini eşitdim:

Poçayev üstündə dayandı şəfəq.  
Qızıl bir alovə boyandı şəfəq.  
Ah, türk qoşunları göründü birdən,  
Yer qara buluda büründü birdən!

Sonra bu dumkada nağıl edilir ki, türkler böyük Poçayevsk monastırını hücumla ala bilməyib, onu hiylə ilə almaq qərarına gəlirlər. Onlar bu məqsədlə guya monastırə bəxşis olaraq nəhəng şam göndərirler və həmin şamın içine barıt doldururlar. Onlar bu şamı on iki cüt kəlin üstə qoyub getirirlər, monaxlar şad olaraq onu Poçayevsk monastırındaki həzreti Məryəmin şəkli qarşısında yandırmaq isteyirlər, lakin Allah bu yaramaz fikrin yerinə yetirilməsinə imkan vermir.

Baş mırzə yuxu görür:  
Qoyma o şam alışsin,  
O, çölə aparılb  
Baltayla doğranılsın.

### Budur, rahiblər

Şamı çölə aparıb  
Kəsdilər, doğradılar.  
Gülələr səpələndi  
Ətrafa qatar-qatar...

İsti havanın sanki araq, soğan, qoyun derisi, tünd tənbəki iyi və çirkli insan bədənlərinin qoxusu tamam bürümüşdü. Mən ehtiyatla adamların arasından keçə-keçə və başını tərpədən Tarançığın yuyənini güclə çəkə-çəkə gedərkən, hər tərəfdən məni ötürən utanmaz, maraqlanan və düşməncəsinə nəzərləri görməyə bilməzdim. Adət-dənkənar olaraq, bir adam belə papağını çıxartmadı, lakin mən görünən kimi deyesen səs-küy sakitləşdi. Birdən camaatin lap ortasından sərxoş, xırıltılı qışqırıq eşidildi, mən onu aydın eşitmədim, lakin bunun cavabında ehtiyatlı gülüşme qopdu. Bir qadın səsi qışqırıq adamı qorxa-qorxa qandırımağa başladı:

– Yavaş, ay səfəh... Niye bağırırsan? Eşidər...  
– Neyləyim ki, eşidər? – deye kəndli hiddətlə sözünə davam etdi. – Məger, o, mənim rəisim-zadımdır? O, yalnız məşədə, öz...

Azgıncaşına qəhqəhə ilə birlikdə murdar, uzun, iyrənc cümlə havaya yayıldı. Mən cəld atın başını geri döndərdim və tatarının dəstəyini hirsətə ovcumda sıxdım, mən yaman qəzəblənmişdim, heç bir şey görmür, heç bir şey eşitmır və heç bir şeydən qorxmurдум. Birdən başımdan qəribə, iztirablı, kədərli bir fikir ötüb keçdi. "Bütün bular çox-çox iller bundan əvvəl mənim həyatımda baş vermişdi... Günəş beləcə yandırıb yaxırdı... Böyük meydan beləcə səs-küy qoparan, həyecanlanmış camaatla dolu idi... Mən berk qəzəblənmiş halda beləcə geri döndüm... Lakin bu, harada olmuşdu? Nə vaxt olmuşdu? Nə vaxt olmuşdu?..." Mən tatarı buraxdım və atı çaparaq evə sürdüm.

Yarmola ağır addımlarla metbəxdən çıxb atı məndən aldı və kobudcasına dedi:

– Panış, Marinovsk təsərrüfatının pirkeşiki orada, sizin otaqda oturmuşdur.

Mənə elə gəldi ki, o, mənim üçün çox mühüm və xoşagelməz olan daha bir şey demək isteyir, hətta mənə elə gəldi ki, onun simasında həmin kinli istehza ötəri ifadə olundu. Mən qəsdən qapıda ləngidim və boylanıb meydan oxuyurmuş kimi ona baxdim. Lakin o, artıq mənə baxmadan atın yüyənini dərtirdi, at boynunu qabağı uzadaraq, yavaş-yavaş addımlayırdı.

Mən otağıma girib gördüm ki, qonşu malikanənin kontorçusu Nikita Nazariç Mişenko oturmuşdur. Onun əynində iri, sarı damalı, boz rəngli pencek, ayağında tünd-göy rəngli dar şalvar var idi, o, tünd-qırmızı rəngli qalstuk taxmış, yağ sürtülmüş saçını ortadan tağa ayırmış və başına İran yasəməni etri çilemişdi. O, məni görən kimi stuldan sıçrayıb qaixdı və ayaqlarını bir-birinə vuraraq, təzim etmək deyil, nə isə gülümseye-gülümseyə dişlərini ağartmağa, hər iki çənəsinin solğun diş etini göstərməyə və ikiqat əyilməyə başladı.

— Təzim etməyi özüme şərəf bilirəm, — deyə Nikita Nazariç iltifatla naqqallıq etməyə başladı. — Sizinlə görüşməyə çox şadam... Mən sizi günorta ibadətindən bəri burada gözləyirəm. Çoxdandır sizi görməmişəm, sizin üçün lap darıxmışam. Siz niyə heç bize gəlmirsiniz? Bizim Stepani qızları hətta sizə gülürlər.

O, birdən nə isə qəfletən xatırlayıb, qəhqəhə ilə gülməyə başladı.

— Sizə bunu söyləyim, bax, bu gün yamanca gülməli bir əhvalat oldu! — O, boğula-boğula və qaqqıldaya-qaqqıldaya dedi. — Ha-ha-ha... Mən elə gülürdüm ki, barmağımı kəssəydilər xəbərim olmazdi.

— Nə olmuşdur? Nə gülməli əhvalat olmuşdur? — deyə mən narazılığımı gizlətməyərək kobud səslə soruştum.

— Günorta ibadətindən sonra burada qalmaqlı oldu, — deyə Nikita Nazariç qəhqəhə çəkib nitqinə fasile verə-verə sözünə davam etdi. — Perebrod qızları... Yox, Allah haqqı özümü gülməkdən saxlaya bilmirəm... Perebrod qızları burada meydanda bir cadugəri tutmuşdular... Yəni, əlbəttə onlar onu savadsız kendli olduqları üçün cadugər hesab edirlər... Onlar onu az döydüler, şirin döydüler!.. Onlar onun üzüne qatran sürtmək isteyirdilər, lakin o, necə etdiə, onların elindən çıxıb qaçıdı...

Mənim başıma dəhşətli fikir gəldi. Mən kontorçunun üstə atıldım və həyəcandan özümü itirərək, onun ciyindən möhkəm yapışdım.

— Siz nə danışırsınız! — deyə mən qəzəblə qışqırdım. — Ay sizi öküz vursun, bəsdir güldünüz! Siz hansı cadugəri deyirsiniz?

O, dərhal gülməkden əl çəkdi və girdə, qorxu andıran gözlərini bərəldib mənə baxdı.

— Mən... mən... doğrusu bilmirəm, — o, özünü itirmiş halda, dili dolaşa-dolaşa dedi. — Deyəsən, nə isə onun adı Samuylixa... Manuylixa id... yaxud... Bağışlayın... Deyəsən Manuylixanın qızı id?.. Burada kəndlilər nə isə danışırdılar, lakin mənim, doğrusu, yadımda, bu qaldı.

Mən onu, görüb eştidiklərini qayda ilə danışmağa məcbur etdim. O, mənasız, rabitəsiz damışır, təfsilatları dolaşdırır və hər dəqiqə mən onun sözünü kəsib, səbirsiylikle sorğu-suala tutur, demək olar ki, söyüş söyürmüş kimi qışqırırdım. Onun danışığından men çox az şey başa düşdüm və yalnız hadisəni gözü ilə görmüş, həmin gün kilsədə günorta ibadətində olmuş dövlət məşəbəyinin arvadı mənə nağıl etdikdən sonra o, mənfur hadisənin ardıcılığını təxminən iki aydan sonra müeyyən etdim.

Hissiyatım məni aldatmadı. Olesya qorxusunu aradan qaldıraraq kilsəyə gedir; o, yalnız günorta ibadətinin ortasına çatsa da, kilsənin kandarında dayanır, lakin kilsədə olan kəndlilər dərhal onu görür-lər. İbadət qurtarana kimi qadınlar piçıldış və boylanıb geri baxırlar.

Lakin Olesya cəsareti toplayıb günorta ibadətinin axırına kimi dayanır. Belkə o, bu düşməncəsinə baxışlarının mənasını anlamır, belkə də, məğrurluğu üzündən onlara əhəmiyyət vermir. Lakin Olesya kilsədən çıxdıqdan sonra hasarın yanında, dəqiqəbədəqiqə çoxalan bir dəstə arvad onu six dövrəyə alır. Onlar avvelcə səssiz-səmirsiz və saymazyana dayanıb, aciz, qorxaq nəzərlə ətrafa göz gəzdiren qızı başdan-ayağa süzürərlər. Sonra kobudcasına istehzali, möhkəm sözlər, söyüş yağıdırmağa başlayır və qəhqəhə çəkib gülürlər, sonra isə ayrı-ayrı qışqıraq səsləri birləşib ümumi zil qadın hay-küyü əmələ getirir, ağız deyəni qulaq eşitmır, bunların hay-küyü kilsədən çıxıb dağılan camaatın əsəbiliyini daha da gerginləşdirir. Olesya bu canlı halqadan çıxmaga bir neçə dəfə cəhd edir, lakin hər dəfə onu dairənin ortasına

itəleyirlər. Birdən camaatın arxa tərəfindən ciyiltili qarı səsi eşidilir: “o, şeytanın üz-gözünə qatran sürtmək lazımdır!” (Aydın məsələdir ki, Malorusiyada hətta darvazasına qatran sürtülmüş evdə yaşayın qız üçün bu çox böyük, silinməz biabırçılıqdır.) Özündən çıxmış qadınların başı üstə, demək olar ki, hemin dəqiqə, əldən-ələ keçən qatran qabı və firça görünür.

Bele olduqda Olesya qəzəb və dəhşət içerisinde var qüvvə ilə zülmkarlarından birinin üstüne cəld hərəkətlə atılıb, onu yero yixir. O saat yerdə vurhavur başlanır, onlarla bədən ümumi bir qışqıran kütłeyə çevrilir. Lakin necə olursa Olesya bu canlı yumağın içindən sivişib çıxır, yaylıqsız, paltarı cırıq-cırıq olmuş və bir çox yerlərdə çılpaq bədəni görünə-görünə yolla cəld qaçmağa başlayır. Onun arxasında söyüş söyə-söyə, gülə-gülə və lağa qoya-qoya daş atmağa başlayırlar. Lakin onu az adam qovur, hem də onlar o saat ondan dala qalırlar... Olesya təxminən əlli addım qaçdıqdan sonra dayanır, saralmış, cırmaqlanmış, qana bulaşmış üzünü vəhşiləşmiş camaata tərəf döndərir və elə bərkdən qışqır ki, onun hər bir sözü meydanda eşidilir:

— Yaxşı!.. Gör sizin başınıza nə getirəcəyem! Sizi o qədər ağladım ki, özünüz də aferin deyəsiniz!

Bu hədə, hadisənin şahidi olan həmin qadın sonra mənə dediyi kimi, elə qızgın nifretlə, elə qəti, peyğəmbər səsi ilə deyilmişdi ki, camaat elə bil qorxudan bir anlığa donub yerində qalmışdı, təkcə bir anlığa, çünki onlar dərhal yenidən söyüş yağıdırmağa başlamışdalar.

Təkrar edirəm ki, bu hadisənin bəzi təfsilatını çox sonralar öyrəndim. Mişenkanı axıra kimi dinləməyə nə qüvvəm, nə də səbrim çatdı. Mən birdən xatırladım ki, Yarmola yəqin, atın yəhərini götürməyə macəl tapmamışdır, mən heyrətlənmiş kontorçuya bir kəlmə də söz deməyib, tələsik həyətə çıxdım. Yarmola, doğrudan da, hələ Tarançiki hasar boyu aparırdı. Mən tez atı cilovladım, onun qarınaltıını çəkib bərkitmə və yenə sərxiş camaatın arasından keçməyim deyə, atı dolayı yolla meşəyə sürdüm.

### XIII

Mən atı dəlicəsinə sürdürüm vaxt ərzində nə vəziyyətdə olduğumu təsvir etmək mümkün deyildir. Elə dəqiqələr olurdu ki, mən hara və nə üçün getdiyimi tamam unudurdum; mən, nə isə düzəldə bilməyən, menasız və dəhşətli tutqun duyğu, – bəzən qızdırımlı adamın gördüyü qorxunc yuxu vaxtı baş verən səbəbsiz ağır təşvişə oxşar duyğu hiss edirdim. Eyni zamanda – bu çox qəribedir! – başımda, at ayaqlarının tappiltisina həməhəng olaraq, kor liraçalanın yorğun səsi daim səslənirdi:

Ah, türk qoşunları göründü birdən,  
Yer qara buluda büründü birdən...

Mən, düz Manuylixanın daxmasına gedən ensiz ciğira çatan kimi Tarançıkdən düşdüm. Qan-tərə batmış, yəhəraltı yanları və qayışların dəriyə toxunduğu yerlərdə sığ ağ köpük çıxmış atın cilovundan tutub, onu arxamca apardım. Bərk istidən və atı sürelə çapğından başım guruldayırdı, elə bil ki, nəhəng nasos durmadan qanı başıma vururdu.

Atı çəpərə bağlayıb, daxmaya girdim. Əvvəlcə mənə elə gəldi ki, Olesya evdə yoxdur, hətta qorxudan sinəm və ağızın soyudu, lakin bir dəqiqədən sonra mən onu gördüm. O, başını bahşa soxub, üzünü divara çevirərək yataqda uzanmışdı. Olesya açılan qapının səsine belə dönüb baxmadı.

Onun yanında, yerdə oturmuş Manuylixa güclə ayağa qalxıb, əllerini mənə təref yellətdi.

— Yavaş! Səs salma, səni lənətə gələsən, – deyə qarı mənə lap yaxınlaşaraq, hədə ilə piçildədi. Solğun, ifadəsiz gözlərile düz mənim gözlərimin içində baxıb, açıqla piçildədi: – Nə oldu? Razi qaldın, əzizim?

— Bəri bax, nənə. – deyə mən sərt səslə etiraz etdim, – indi hesablaşmaq və ürəyini boşaltmaq vaxtı deyildir. Olesyaya nə olmuşdur?

— Tss... yavaş! Olesya huşunu itirmişdir, bax, Olesya bu kökdədir... Sen buralara gəlməsəydi, qızı axmaq sözərək deməsəydi,

heç bir bədbəxtlik də olmazdı. Mən dəli, zırrama da baxır, buna imkan verirdim... Mənim ürəyim isə bədbəxtliyi hiss edirdi... Mən ele həmin gündən, ilk defə bizim daxmaya az qala zorla soxulduğun gündən bədbəxtliyi hiss edirdim. Nə var? Yoxsa, onu kilsəyə göndərən sən deyilsən? – deyə birdən acığından üz-gözü əyilmiş qarı mənə hücum etdi. – Lənetə gəlmış sən ağa balası deyilsənmi? Yalan danışma – tülükü kimi quyrıq bulama, abırsız! Sən nə üçün onu dilə tutub kilsəyə göndərdin?

– Nənə, mən onu dile tutmamışam... And içirəm ki, dilə tutmamışam, Olesya özü getmək istədi.

– Ah, başıbeləli, başıbeləli canım! – deyə Manuylixə əllerini bir-birinə vurdu. – Oradan qaça-qaça geldi – üz-gözü qan içində, paltarı cırıq-cırıq... Başı açıq... Nələr baş verdiyini nağıl edir, özü isə gah qəhqəhə çəkib gülür, gah ağlayırda... Lap elə bil ki, isteriyalı qadındır... Yatağa uzandı... hey ağlayırda, sonra gördüm ki, deyəsən yuxuya gedir. Mən axmaq qarı da sevindim: bax, fikirləşdim, yatar, hər şey keçib gedər. Gördüm ki, qolu aşağı sallanmışdır, fikirləşdim: qolunu qaldırmaq lazımdır, yoxsa qolu keyiyər... Mən ona, göyərçinimin qoluna əl vurdum, gördüm ki, od tutub yanır... Deməli, onu titretmə-qızdırma tutmuşdur... Bir saat aram vermeden danışdı, özü də elə tez-tez və yanıqlı danışındı ki, daha nə deyim... Bax, elə indice, bir dəqiqə var ki, susmuşdur. Bu nə iş idi sən gördün? Bu nə iş idi sən onun başına gətirdin? – deyə qarı yenidən ümidsizcəsine qışkırdı.

Birdən onun mixəyi rəngli üzü ağlamaq ifadə edərək, əcaib və iyrənc halda bürüdü: dodaqları uzandı və künclərdən aşağı endi, üzünün bütün əzelələri gerginleşdi və titrədi, qaşları çatılıb, alnında dərin qırışlar əmələ gətirdi, gözlerindən isə gildir-gildir yaş axdı. Qarı stola dirsəklənib, əlli ilə başından yapışdı və bütün bədəni ilə dala-qabağa yırğalana-yırğalana yavaşça ulamağa başladı:

– Mənim qızçıqaz-i-im! Əziz nəvəciyəzi-i-im!.. Vay, bədbə-e-əxt ca-a-anım!..

– Qarı, çıurma, – deyə mən kobud halda Manuylixanın sözünü kəsdim. – Oyadarsan!

Qarı susdu. Lakin o, üzündə yenə həmin qorxunc ifadə hələ də dala-qabağa yırğalanır və iri göz yaşı damlaları stolun üstünə tökü-

türdü... Bu minval ilə on dəqiqə keçdi. Mən Manuylixə qarı ilə yanaşı oturub, özünü pencərə şüşəsinə cirpan milçəyin yeknəseq və qırıq-qırıq viziltisina kəderlə qulaq asırdım.

– Nənə! – deyə birdən Olesya zəif, güclə eşidilən səslə dilləndi.  
– Nənə bizdə kim var?

Manuylixə tələsik, ayaqlarını yerə sürtə-sürtə çarpayıya tərəf getdi və o saat ulamağa başladı.

– Vay, mənim əziz nəvəciyəzi-i-im! Vay, bədbə-e-əxt ca-a-anım, qarabəxt ca-a-anım...

– Ah, nənə, səsini kəssənə! – Olesya aciz, yalvarıcı və iztirablı səslə dedi. – Bizim daxmada oturan kimdir?

Mən, həmişə xəstə yanında olduğu kimi, sağlamlığım və kobudluğum üçün utana-utana və özümü müqəssir hesab edə-edə ehtiyatla, barmaq üstə yeriye-yeriye çarpayıya yaxınlaşdım.

– Olesya, mənəm, – deyə mən yavaşça dilləndim. – Mən indicə atla kənddən gəlmışəm... Bütün şəhəri isə şəhərdə idim... Olesya, sən özünü pis hiss edirsənmi?

O, üzünü balışdan qaldırmayıb, çılpaq əlini geriyə uzatdı və bir şey axtarılmış kimi havada tərpətdi. Mən bu hərəkəti anlayıb, onun isti əlini əllerim arasına aldım. İki dənə iri göy ləke – biri biləngi üstə, o biri isə dirsek dənə yuxarı – ağ, zərif dəri üzərində kəskin surətdə gözə çarpirdı.

– Mənim əzizim, – deyə Olesya astadan, bir sözü o birisindən güclə ayıra-ayıra dilləndi. – Mən istəyirəm... sənə baxmaq istəyirəm... ancaq baxa bilmirəm... Məni bütün... eybacər hala salmışlar... Yadindadır... Mənim üzüm... sənə necə xoş gəlirdi! Axı doğrudan, əzizim, xoşuna gəlirdi!.. Mən də buna həmişə, olduqca sevinirdim... İndi isə mənə baxsan... iyrənərsən... Hə, budur... mən... istəməsəm də...

– Olesya, məni bağışla, – deyə mən əyilib, lap onun qulağına piçıldadım.

O, od tutub yanın əllilə uzun müddət əlimi sixdi.

– Sen nə danışırsan!.. Əzizim, nə danışırsan?.. Sənin üçün ayıb deyilmi ki, belə fikirləşirsən? Bunda sənin nə günahın var? Bütün günah mən axmaqdadır... hə, niyə gedib ora girdim... doğrudan da, niyə ora girdim? Yox, mənim günəşim, sən özünü günahkar hesab eləmə...

— Olesya, mənə icazə ver... Ancaq əvvəlcə söz ver ki, icazə verəcəksən...

— Söz verirəm, əzizim... üreyin nə isteyirsə...

— Lütfən mənə icazə ver həkim dalınca adam göndərim... səndən xahiş edirəm! Hə, əger istəsən, onun dediklərindən heç birini yerinə yetirməzsən. Sən, heç olmazsa, mənim xatirim üçün icazə ver, Olesya.

— Ah, əzizim... Sen məni nə pis yerde tələyə saldin! Yox, yaxşısı, sən mənə icazə ver öz sözümü geri götürüm. Mən, əger doğrudan da xəstə olsaydım, ölüm ayağında olsaydım, yene də üstüme həkim gətirməyə qoymazdım. İndi isə, mən mögər xəstəyəmmi? Bu, sadəcə qorxmaqdan olubdur, axşama kimi keçib gedər. Keçib getməsə — nənə inciçiçəyi şiresi, yaxud moruq çayı verər. Həkim nəyə lazımdır? Mənim ən yaxşı həkimim — sənsən. Budur, sən gələn kimi, mənim halım yaxşılaşdı... Ah, təkcə bir şey pisdir: heç olmazsa gözəcək sənə baxmaq istəyirəm, ancaq qorxuram...

Mən mehbərbəncasına səylə onun başını balışdan qaldırdım. Olesyanın üzü qızdırmadan od tutub yanır, qara gözleri qeyri-tebii halda işim-işim işildiyir, quru dodaqları əsəbi halda titrəyirdi. Onun alnında, yanaqlarında və boynunda çoxlu uzun, qırmızı cirmaq yerləri vardı. Alnında və gözlərinin altında qançır yerləri var idi.

— Mənə baxma... Səndən xahiş edirəm... Mən indi çirkinəm, — deyə Olesya ovcu ilə mənim gözlərimi bağlamağa çalışaraq yalvarıcı səslə piçildədi.

Mənim üreyimi şəfqət hissi büründü. Mən dodaqlarımı Olesyanın yorgan üstə hərəketsiz qalmış əlinə yapışdırıb uzun-uzadı, yavaşça öpməyə başladım. Mən əvvəllər də bəzən onun əlini öpürdüm, lakin o, həmişə tələsik, utancaq halda diksinib əlini çəkirdi. İndi isə o, mənim bu nəvazişmə mane olmur və o biri boş əli ilə mənim saçımı yavaşça tumarlayırdı.

— Sən hamısını bilirsən? — deyə Olesya piçilti ilə soruşdu.

Mən dinməzce başımı əydim. Doğrudur, mən Nazarıçın danışığından bəzi şəyləri başa düşmədim. Mən istəmirdim ki, Olesya səhərki hadisəni xatırlayıb həyəcanlanınsın. Lakin mən birdən onun məruz qaldığı təhqiri xatırlayıb bərk qəzəbləndim.

— Oh! Kaş hadisə vaxtı mən orada olaydım! — deyə mən qəd-dimi düzəldib, yumruqlarımı sixa-sixa qışqırdım. — Mən... mən...

— Hə, bəsdir... bəsdir... hırslenmə, əzizim, — deyə Olesya yumşaq səslə sözümü kəsdi.

Mən çıxdan boğazımı qəherləyən və gözlərimdən axmağa hazır olan göz yaşlarını artıq saxlaya bilmədim. Mən üzümü Olesyanın ciyinə dayayıb, bütün bədənim əsə-əsə səssizcə və acı-acı ağlamağa başladım.

— Sen ağlayırsan? Sen ağlayırsan? — Olesya təəccüb, şəfqət və iztirab andıran səslə dedi. — Mənim sevgilim... Di bəsdir, bəsdir... Axı, sən mənim yanında olanda mən özümü olduqca xoşbəxt hiss edirəm. Ne qəder ki, bir yerdəyik gel ağlamayaq. Heç olmazsa son günlərimizi sən keçirək ki, ayrılanla çox iztirab çəkməyek.

Mən heyretlə başımı qaldırdım. Tutqun bir hiss qəflətən yavaşça ürəyimi sıxdı.

— Son günlərimizi, Olesya? Son günlərimizi — niyə? Biz ne üçün ayrılmalıyıq?

Olesya gözlerini yumub, bir neçə saniyə dinmədi.

— Vanyacyüz, biz səninle vidalaşmalıyıq, — deyə Olesya qəti səslə damışmağa başladı. — Bax, mən azca sağalan kimi, nənəmlə birlikdə buradan çıxıb gedəcəyik. Biz daha burada qala bilmerik...

— Belkə sən bir şeydən qorxursan?

— Yox, əzizim, lazım olsa, mən heç bir şeydən qorxmaram. Ancaq adamları günaha batırmaq nəyə lazımdır? Sən, bəlkə, bilmirsən... Axı mən orada... Perebrodda... açığımızdan və utan-dığımızdan onları hədələdim... İndi isə balaca bir hadisə baş verən kimi: heyvan tələf olmağa başlasa, yaxud birinin daxması yansa, o saat bizim üstümüzə yixacaqlar — günahı bizdə görəcəklər. Nənə, — deyə Olesya səsini ucaldaraq Manuylıxaya müraciət etdi, — düz demirəmmi?

— Nəvəciyəzim, axı, sən nə dedin? Doğrusu, mən yaxşı eşitmədim! — qarı yaxına gelib, ovcunu qulağına yaxınlaşdırı-yaxınlaşdırı fis-fisla dedi.

— Mən deyirəm ki, indi Perebrodda bir bədbəxt hadisə baş verən kimi, onu bizim ikimizdən görəcəklər.

— Oh, doğrudur, doğrudur, Olesya, — hamısını biz bədbəxtlerin üstünə yixacaqlar... Bizi bu dünyada yaşamağa qoymayacaqlar, bizi incidəcəklər, mələkən uşaqları tamam incidəcəklər... O zaman məni

kənddən necə qovdułar... nəyə görə? Məgər onda da belə olmadı? Mən hədələdim... mən də acığımızdan hədələdim... bir səfəh qadını hədələdim, işin tersliyindən onun uşağı öldü. Mənim bir damcı da bunda təqsirim yox idi, məlunlar onda az qalmışdı ki, məni öldürsünlər... Məni daşa basdırılar.. Mən onlardan qaçır, hey səni qoruyurdum, onda sen balaca idin... hə, fikirləşirdim, qoy daşlar mənə dəysin, təki günahsız uşağa dəyməsin!.. Xülasə – onlar vəhşidirlər, dar ağacından asılmalı murdar adamlarırlar!

– Axı siz hara gedəcəksiniz? Sizin heç yerde nə qohumunuz, nə də tanışınız yoxdur... Nəhayət, təzə yerde ev düzəltmek üçün də pul lazımdır.

– Birteher keçinərik, – Olesya saymazyana dedi. – Nənəmdə pul da tapılar, o az-maz yiğmişdir.

– Yaman pulsuz ha! – deyə qarı çarpayıdan uzaqlaşa-uzaqlaşa narazı halda etiraz etdi. – Göz yaşı ilə qazanılmış yetim qepik-quruşu.

– Olesya... Bes mən? Mənim baremdə sen heç fikirləşmək də istəmirsən? – mən özüm də Olesyaya qarşı acı, iztirablı, xoşagelməz tənə baş qaldırdığını hiss edərək dedim.

Olesya azacıq qalxdı və nənesinin burada olmasından utanmayaq, əlleri ilə başımdan tutub bir neçə dəfə dalbadal alnımdan və yanaqlarından öpdü.

– Mənim ezipim, hamidan çox sənin barendə düşünürəm. Ancaq... bax... tale bizim bir yerde olmağımıza yol vermir... məsələ belədir! Yadındadırı, mən sənin adına kart açdım? Axı hər şey, o zaman kartların dediyi kimi oldu. Deməli, tale sənilə mənim xoşbəxt olmağımı istəmir... Əgər bu olmasaydı, məgər, sən elə bilirsən ki, mən bir şeydən qorxardımmı?

– Olesya, sən yənə öz taleyini ortaliga atdin? – mən səbirsizliklə dedim – Mən ona inanmaq istəmirəm... heç vaxt da inanmayacağam!..

– Oh, yox, yox... belə danışma, – deyə Olesya qorxmuş halda piçıldı – Mən özüm üçün deyil, sənin üçün qorxuram, ezipim. Yox, sən bu barədə heç söhbət salma.

Mən Olesyanı fikrindən daşındırmaq üçün əbəs yere çalışdım, nə paxıl taleyin, nə kobud, pis adamların mane ola biləcəyi dinc,

xoşbəxt həyatı onun üçün əbəs yere təsvir etdim. Olesya yalnız mənim əllerimi öpür və başını bulayırdı.

– Yox... yox... yox... mən bilirom, mən görürəm, – deyə o, inadla tekrar edirdi. – Biz bədbəxtlikdən başqa heç bir şey görməyəcəyik... heç bir şey... heç bir şey görməyəcəyik...

Bu mövhumi inaddan karixmiş, özümü itirmiş halda nəhayət sorusḍum:

– Hər halda sən yola düşən günü mənə xəber verəcəksən, deyilmə?

Olesya fikrə getdi. Birdən onun dodaqlarında yüngül təbəssüm oynadı.

– Buna cavab olaraq, sənə balaca bir nağıl danışım.. Bir gün canavar meşəde gəzərkən dovşancığazı görür və ona deyir: “Dovşan, a dovşan, axı men səni yeyəcəyəm!” Dovşan yalvarnağa başlayır: “Canavar, mənə yazığın gəlsin, mən hələ yaşamamı istəyirəm, mənim evdə körpə balalarım var”. Canavar razi olmur. Belə olduqda dovşan deyir: “Hə, heç olmazsa qoy üçcə gün də dünyada yaşayım, sonra məni ye. Hər halda bir qədər asan ölürməm”. Canavar ona üç gün möhlət verir, onu yemir, ancaq hey onun qarovalunu çekir. Bir gün keçir, iki gün keçir, nəhayət üçüncü gün də başa çatır. Canavar ona deyir: “Hə, daha hazırlaş, indi səni yeməyə başlayacağam”. Bu zaman mənim dovşanım acı-acı ağlamağa başlayır. “Ah, canavar, sən bu üç günü mənə nə üçün bəxş etdin! Məni görən kimi tutub yəsəydiñ daha yaxşı idi. Bu üç günü mən yaşamır, yalnız iztirab çekirdim!” Əzizim, axı, bu dovşancığaz düz deyirdi. Sən neçə fikirləşirsən?

Mən dinnədim. Yaxın günlərdə tek qalacağımı bildirən kederli duyğu məni bürümüşdü. Olesya birdən qalxb, yataqda oturdu. Onun üzü dərhal ciddiləşdi.

– Vanya, qulaq as... – o, sözləri qısa fasılələrlə dedi. – Mənə de görüm: nə qədər ki, mənimlə idin, sən xoşbəxt idinmi? Sənə xoş gəlirdimi?

– Olesya! Sən hələ soruştursan da!

– Dayan... Məni tanıldıguna heyif silənirdinmi? Mənimlə görüşəndə başqa qadın barəsində fikirləşirdinmi?

– Bir an belə yox! Nəinki sənin yanında olanda, hətta tək qalıqda belə səndən başqa heç kəsin barəsində fikirləşmirdim.

– Sən məni qısqanırdınmı? Bir dəfə belə məndən narazı olmusanmı? Mənimlə darıxmışanmı?

– Heç vaxt, Olesya! Heç vaxt!

O, hər iki elini çiyinlərimə qoyub, böyük məhəbbətlə mənim gözlərimin içine baxdı.

– Mənim əzizim, bunu da bil ki, sən heç vaxt məni pis, yaxud acıqla xatırlamayacaqsan, – o, elə inamlı dedi ki, elə bil gələcəyi mənim gözlərimdən oxuyurdu. – Bir-birimizdən ayrıldıqda, ilk vaxtlar sən çox iztirab çəkəcəksen, olduqca çox iztirab çəkəcəksen... Ağlayacaqsan, özünə yer tapmayacaqsan. Sonra isə hər şey keçib gedəcək, hər şey yaddan çıxacaqdır. Artıq sən məni kədərlə deyil, asanlıqla və sevincə xatırlayacaqsan.

Olesya yene başını balışın üstə qoydu və zəif səslə piçildadi:

– İndi isə get, mənim sevgilim... Get evə, əzizim... Mən bir az yorulmuşam. Dayan... Məni öp... sən nənəmdən qorxma... o icazə verir. İcazə verirsən də, nənə?

– Eybi yoxdur, vidalaş, eməlli-başlı vidalaş, – deyə qarı narazı halda donquldandı. – Daha məndən niyə gizlədirsiniz?.. Mən çoxdan bilirom...

– Mənim buramdan öp, buramdan da... buramdan da, – deyə Olesya barmağını öz gözlərinə, yanaqlarına və ağızına toxundurdu.

– Olesya! Sən mənimlə elə xudahafızlaşırsən ki, elə bil biz bir daha görüşməyecəyik – deyə mən qorxaraq qışqırdım.

– Bilmirəm, bilmirəm, mənim əzizim. Heç bir şey bilmirəm. Hə, get Allah amanında. Yox, dayan... birce dəqiqə dayan... Qulağını mənə təref əyginən... Bilirsənmi mən nəyə heyifsilənirəm? – deyə o, dodaqlarını qulağıma toxunduraraq piçildadi. – Ona heyifsilənirəm ki, səndən uşaqa qalmamışam. Ah, uşaqa qalsa idim, mən buna çox şad olardım!

Manuylıxanın müşayiətli mən artırmaya çıxdım. Götür yarısını saçaqlı qara bulud örtmüşdü, günəş qerbə təref əyilərek hələ işiq saçırı, bu işıqla yaxınlaşan zülmət qarışığında nə isə ugursuz bir şey var idi.

– Bu gün Perebrodda tufan qopacaqdır, – qarı inamlı səslə dedi.

– Bəlkə lap, dolu da yağdı.

## XIV

Mən artıq Perebroda yaxınlaşırdım ki, qəfil qasırğa yolda toz burulğanları qaldırıb, onları qovub aparmağa başladı. İlk seyrək və iri yağış damcıları yağmağa başladı.

Manuylixa səhv etməmişdi. Bütün bu isti, düzülməz dərəcədə bürkülü gündə yavaş-yavaş toplaşan tufan qeyri-adi qüvvə ilə Perebrodon üzərində qopdu. Demək olar ki, ardı-arası kesilmədən ildırım çaxırdı, göy gurultusundan otağının pəncərə şüşəleri titrəyir və cingildəyirdi. Birdən nə isə qulaqbatırıcı çatırı ilə köhnə evin damına və divarlarına tökülməyə başladı. Mən pəncərəyə cumdum. İri, qoz boyda dolu sürətlə düşüb yerə dəyir və sonra yuxarı tullanırdı. Mən, lap evin yanında olan tut ağacına baxdım, – o tamam çılpaq idi, dəhşətli dolu onun bütün yarpaqlarını tökmüşdü... Pəncərənin altında Yarmolanın qaranlıqda güclə sezilən fiquru gördüdü. O, uzun donunu başına salıb pəncərə taxtalarını örtmək üçün metbəxden çıxmışdı. Lakin o, gecikmişdi. Pəncərə şüşələrindən birinə iri buz parçası elə qüvvətlə dəydi ki, şüşə parça-parça oldu və qırıntıları cingilti ilə otağın döşəməsi üstə səpeləndi.

Mən özümü yorgun hiss edib, paltarımı soyunmadan çarpayıya uzandım. Mən elə fikirlesirdim ki, bu gecə heç bir vəchle gözümə yuxu getməyəcək və sehərə kimi kədərlə aciz-aciz bir böyrü üstən o biri böyrü üstə çevriləcəyem, buna görə də sonra heç olmazsa otaqda var-gəl edərək, özümü azca yormaq üçün paltarımı soyunmurdım. Lakin mənim başıma qəribə iş gəldi: mənə elə gəldi ki, mən yalnız birce dəqiqəliyə gözlərimi yumdum: gözlərimi açdıqda isə pəncərə taxtaları deşiklərindən nazik, uzun, parlaq güneş şüalarının içəri soxulduğunu gördüm, bu şüalarda saysız-hesabsız qızılı zərrəciklər fırlanırdı.

Yarmola çarpayımın başı üstə durmuşdu. Onun üzündə ciddi təşviş və səbirsizlik ifadəsi var idi: yəqin o, çoxdan burada dayanıb mənim yuxudan ayılmağımı gözləyirdi.

– Panıç, – deyə o, boğuş, təşvişli səslə dilləndi. – Panıç, siz buradan çıxb getməlisiniz...

Mən qalxıb əyleşdim, qıçlarını çarpayıdan sallatdım və təecübə Yarmolaya baxdım.

– Getmək? Hara getmək? Nə üçün? Sən yəqin, dəli olmuşsan?

— Mən dəli-zad olmamışam, — deyə Yarmola mırıldandı. — Siz bilmirsiniz ki, dünənki dolu nələr etmişdir? Kənddəki evlərin yarısı uçub dağılmışdır. Təkgöz Maksimin, Mutanın, Prokopçukgilin, Qordi Olefirin... Lənətə gəlmış caduger axır ki, bəla göndərdi... onu görüm ki, tike-tike olsun!

Mən birdən, bütün dünənki günü, Olesyanın kilsə yanındakı hədəsini, onun ehtiyat etmesini ani olaraq xatırladım.

— İndi bütün camaat qiyam qaldırmışdır, — deyə Yarmola sözüne davam etdi. — Səhərdən hamısı həddindən artıq içmiş və bağırır... Sizin barənizdə də, paniç, yaxşı danışmırlar... Siz bilirsinizmi bizim camaat necədir?.. Əgər onlar cadugərleri parça-parça etsələr, onlara yerində edirlər, haqlı iş görürler, sizə isə paniç, bir sözdür deyirom — tez buradan sürüşün.

Beleliklə, Olesya, ehtiyat eləməkdə haqlı idi. Olesya və Manuy-lixanı hədələyən bələni derhal ona xəbər vermək lazım idi. Mən tələsik geyindim, ayaqüstü üzümə su vurdum və yarıml saatdan sonra artıq atı Bisova Kut tərəfə çapmağa başladım.

Direklər üstə güclə duran daxmaya yaxınlaşdıqca məni qeyri-müəyyən, kəderli narahathlıq daha çox bürüyürdü. Mən inamlı özözümə deyirdim ki, indi mənə nə isə yeni, gözlənilməz bədbəxtlik üz verəcəkdir.

Qumlu təpəyə qalxan əyri-üyrü, ensiz ciğiri, demək olar ki, qaçaqaça ötiüb keçdim. Daxmanın pəncərələri, qapısı laybalay açıq idi.

— İlahi! Bu nədir? — deyə men kandara ayaq basarkən piçildədim, bu zaman üreyim buza dönmüşdə.

Daxma — bomboş idi. Orada, həmişə tələsik köçdən sonra olduğu kimi kədərlə, çirkli səliqəsizlik hökm süründü... Döşəmə üstə bir yığın zirzibil və asgi var idi, künçdə taxta çarpayının gövdəsi dururdu.

Mən ürək ağrısı, göz yaşı ilə artıq daxmadan çıxmak istəyirdim ki, yəqin qəsdən pəncərə çərçivesi küncündən asılmış parlaq bir şey birdən nəzərimi cəlb etdi. Bu, Polesyada “mərcan” adlanan bir sap ucuz qiymətli qırmızı muncuq idi — bu, Olesyadan, onun şəfqətli, alicənab məhəbbətindən mənə yadigar qalan yeganə şey idi.

## KİTABDAKİLAR

Coşqun hayatı .....	4
---------------------	---

## POVESTLƏR

Tekbətək .....	9
Olesya .....	234

**ALEKSANDR İVANOVİC KUPRİN**  
**SEÇİLMİŞ ƏSƏRLƏRİ**  
“AVRASIYA PRESS”  
BAKİ-2006

Buraxılışa məsul: *Umud Rəhimoglu*  
Texniki redaktor: *Mübariz Piri*  
Kompyuter səhifələyicisi: *Allahverdi Karimov*  
Kompyuter operatoru: *Lala Cəfərova*  
Korrektor: *Elman Başirli*

Yığılmağa verilmiştir 06.07.2006. Çapa imzalanmıştır 28.12.2006.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 19,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sıfariş 273.

Kitab "Şərq-Qerb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küçəsi, 17.